

**ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV**

**SEÇİLMİŞ  
ƏSƏRLƏRİ**

**İKİ CİLDDƏ**

**I CİLD**

**“LİDER NƏŞRİYYAT”  
BAKİ-2005**

*Bu kitab “Əbdürəhim bəy Haqverdiyev. Seçilmiş əsərləri. İki cilddə. I cild”  
(Bakı, Azərnəşr, 1971) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edəni  
və ön sözün müəllifi:

**Kamran Məmmədov**

**894.3613 - dc 21**

**AZE**


**Əbdürəhim bəy Haqverdiyev. Seçilmiş əsərləri.** İki cilddə. I cild.  
Bakı, “Lider nəşriyyat”, 2005, 504 səh.

XIX əsrin sonunda Azərbaycan dramaturgiyasında maarifçiliyin növbəti mərhələsini başa çatdırın Əbdürəhim bəy Haqverdiyev realist ədəbiyyatımızın və sənetimizin inkişafında əhəmiyyətli xidmətlər göstərmişdir. Onun “Dağılan tifaq” əsəri Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin”ini tamamlayan və davam etdirən ikinci faciədir. Dramaturgiyamızın sonrakı mərhələsində əsasında maarifçi məfkurə dayanan belə möhtəşəm sosial faciələrə daha rast gəlinmir.

“Seçilmiş əsərləri”nin birinci cildinə ədibin dram əsərləri daxil edilmişdir. Tariximizin mühüm bir dövrünü eks etdirən bu əsərlər XX yüzilin əvvəlində Azərbaycan səhnəsində gedən axtarışları ifadə edən səciyyəvi bədii nümunələrdir.

**ISBN 9952-417-37-1**

© “LİDER NƏŞRİYYAT”, 2005



Azərbaycan Respublikasının Prezidenti  
İLHAM ƏLİYEVİN  
**“Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında”**  
12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

## ÖN SÖZ

Azərbaycan realist və demokratik ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Əbdürəhim bəy Haqverdiyevdir. XIX əsrin son il-lərindən ədəbiyyat aləminə qədəm qoymuş Haqverdiyev dolğun məzmunlu dram əsərləri, yumorist-satirik hekayələrilə şöhrətlənmiş, həm də ictimai xadim kimi realist ədəbiyyatımızın və sənətimizizin inkişafında mü-hüm rol oynamışdır.

Əbdürəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan olmuşdur. Atası Əsəd bəy qəza idarəsində katib vəzifəsində işləyirmiş. Üç yaşında ikən atasının itirən Əbdürrehimi əmisi Əbdülkerim bəy öz himayəsinə alır.

Kiçik Əbdürəhimini atalığı H.Sadıqbəyov çox yaxşı qəbul edir, onun tərbiyəsilə məşgül olur. 1880-ci ildə atalığı Əbdürəhimini Şuşada Yusif bəyin müvəqqəti yay məktəbinə qoyur. Burada Haqverdiyev rus dilini öyrənir, rus yazılışlarını həvəslə oxuyur.

1884-cü ildə Haqverdiyev Şuşada bir teatr tamaşasında iştirak edir. Tamaşa gənc Əbdürəhimə çox xoş gəlir və onun ədəbi yaradıcılığı baş-lamasına təsir edən ilk amillərdən biri olur. Ədib özü deyir: “Yadımdadır, Mirzə Fətəlinin “Xırs quldurbasan”ı oynanılırdı. Bu əsəri gördükdən sonra Mirzə Fətəlinin məcmuəsini tapıb oxumağa başladım, hətta “Hacı Daş-dəmir” adlı bir komediya da Mirzə Fətəlinin “Hacı Qara”sı məzmununda yazmış Yusif bəy Məliknəzərovun mühəhizəsinə verdim. Yusif bəy həqiqi pedaqoq idi. O, mənim bu pyesimi bir növ dil ilə mənə qaytardı ki, mən nə ondan incidim və nə də həvəsdən düşdüm”.

1890-cı ildə Ə.Haqverdiyev Şuşa realnı məktəbinin altıncı sinfini bitirib, Tiflis realnı məktəbinin sonuncu sinfinə daxil olur. O, burada rus və Avropa klassiklərini öyrənir, tez-tez teatr tamaşalarına baxır.

Ə.Haqverdiyev 1891-ci ildə Tiflis realnı məktəbini bitirib, ali təhsil almaq üçün Peterburqa gedir və orada Yol Mühəndisləri İnstитutuna daxil olur. Peterburqda olduğu səkkiz il müddətində azad müdavim sıfətilə universitetin şərq fakültəsində təhsil alır, dil və ədəbiyyat məsələlərilə ciddi məşğul olur.

Peterburq ədəbi həyatının, tez-tez Aleksandrinsk teatrında baxdığı ta-maşaların təsirilə Haqverdiyevdə sənətə, teatra olan həvəs daha da artır.

Gənc yazıçı özünün ilk əsərləri olan “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan tifaq”ı (1896) da Peterburqda yazır.

1899-cu ildə o, Peterburqdan Şuşaya qayıdır. Şuşada iki il qalır və xalq yaradıcılığı nümunələri toplamaqla məşğul olur. Ədib “Bəxtsiz cavan” pyesini də 1900-cü ildə Şuşada yazır. Pyes elə həmin ildə tamaşa yoxulur. 1901-ci ildə Haqverdiyev Şuşadan Bakıya gelir və burada “Pəri cadu” pyesini tamamlayır. Əsər səhnədə, müəllifin başqa pyesləri kimi, böyük müvəffəqiyyət qazanır.

Bakı mühiti gənc yazıçının inkişafı üçün geniş imkanlar yaradır, o, burada H.Zərdabi, N.Vəzirov, N.Nərimanov, C.Zeynalov, H.Ərəblinski kimi dövrün qabaqcıl adamları ilə tanış olur, onlarla əlbir işləyir, teatr üçün repertuar hazırlayıır, rejissorluq edir, dərs deyir.

Bu dövrdə Haqverdiyev rejissor olduğu, tamaşasına ümumi rəhbərlik etdiyi “Hacı Qara”, “Vəziri-xani-Lənkəran”, “Müfəttis”, “Otello”, “Qaçaqlar”, “Yağışdan çıxdıq, yaqmura düşdük”, “Adı var, özü yox”. “Dağılan tifaq”, “Bəxtsiz cavan” və başqa pyeslərdə, hər seydən əvvəl, ideyanın təhrif olunmamasına, aktyor oyunundakı təbiiliyə çox fikir verirdi.

1908-ci ildə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının səhnədə hazırlanmasına rəhbərlik edən Haqverdiyev həm də tamaşada ilk Azərbaycan dirijoru kimi çıxış etmişdir.

Aleksandrinsk teatrında fəaliyyət göstərən Davídov, Varlamov, Komissarjevskaia, Savina, Dolmatov, Dalski kimi dövrün görkəmli səhnə ustalarının aktyorluq sənətinə yaxşı bələd olan ədib, milli Azərbaycan səhnəsində də belə istedadlı səhnə xadimlərinin yetişməsi yolunda bütün varlığı ilə çalışırdı. Ə.Haqverdiyev Hüseyn Ərəblinski, Əbülfət Veli, Sidiqi Ruhulla, Hüseynqulu Sarabski, Murad Muradov kimi görkəmli sənət ustalarının sohneyə cəlb edilməsinə, bir aktyor kimi kamilləşməsinə xeyli əmək sərf etmişdir.

Ə.Haqverdiyev 1904-cü ildə Şuşa şəhəri idarəsinə üzv seçildiyi üçün yenidən oraya qayıdır. O, burada çox qalmır, 1905-ci il inqilabından sonra Rusiya dövlət dumasına Gəncə quberniyası üzrə nümayəndə seçilir və Peterburqda qalır, “Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaq üçün dövlət kitabxanasında çalışır. 1907-ci ildə yazıçı yenə həmin faciəyə aid əlavə məlumat toplamaq üçün İrana səyahət edir. Faciə ilk dəfə 1907-ci ildə Bakıda səhnəyə qoyulmuş və ondan sonra da böyük müvəffəqiyyətlə uzun zaman səhnədə oynanılmışdır.

“Molla Nəsrəddin” jurnalı nəşrə başladığdan sonra orada Ceyranəli, Xortdan, Həkim-nuni-səğir, Lağlağı, Mozalan, Süpürgəsaqqal və başqa

imzalarla hekayə, felyeton və publisist məqalələr çap etdirən Ə.Haqverdiyev “Cəhənnəm məktubları”, “Mozalan bəyin səyahətnaməsi”, “Marallarım” adlı əsərləri ilə “Molla Nəsrəddin” jurnalının fəal mühərrirlərindən biri kimi şöhrət tapır. Həmin illərdə ədib “Millət dostları” (1905), “Ac həriflər” (1911) kimi kiçik həcmli səhnə əsərləri də yazır.

Haqverdiyev “Nicat” cəmiyyətində və Kür-Araz gəmiçiliyində işlədiyi müddətdə, vəzifəsi ilə əlaqədar olaraq İrani, Qafqazı, Orta Asiyani və Volqaboyu ölkələrini gəzir. Səyahət ədibdə yeni yaradıcılıq intibahラı yaradır. 1910-cu ildə Həştərxanda N.Nərimanovla bərabər, şəhərin ictimai və mədəni həyatında feal çalışır.

1911-ci ildə vəzifəsindən azad edilən Haqverdiyev Ağdama köçür və beş il orada yaşayır. Ağdamda yaşadığı müddətdə bədii yaradıcılığını davam etdirir; “Molla Nəsrəddin” jurnalına hekayələr, felyetonlar, gündəlik məsələlərlə əlaqədar olaraq publisistik məqalələr yazır.

Ə.Haqverdiyev 1916-ci ildə Tiflisdə “Şəhərlər ittifaqının Qafqaz şəbəsi əxbarı” adlı rus dilində çap olunan aylıq məcmuənin müdirliliyinə təyin olunur və Tiflisə gedir. 1917-ci ildə “Röya” və “Həmşəri pasportu” hekayələrini yazır.

1917-ci il fevral inqilabından sonra Haqverdiyev Borçalı qəzasına müvəkkil təyin olunub Şulaver qəsəbəsinə gedir və il yarımla orada işləyir.

1920-ci ildən Haqverdiyevin ədəbi və ictimai fəaliyyətinin yeni dövrü başlanır. O, incəsənət şöbəsinin müdürü vəzifəsini aparmaqla yanaşı, dövlət teatrlarında müfəttiş vəzifəsində çalışır. 1921-ci ildən 1931-ci ilə qədər Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyur, gənc kadrlar hazırlığı içinde fəal iştirak edir. Haqverdiyev müəllimlik etməklə bərabər, bir çox məsul ictimai vəzifələrdə də çalışır. O, Azərbaycanı tədqiq və tətəbbü cəmiyyətinin sədr müavini və sonra sədri (1923-25), Şərq fakültəsinin katibi (1992-25) olur.

Ədib müəllimliklə, yeni əsərlər yazmaqla, teatra yaxından kömək etməklə, müxtəlif vəzifələrdə çalışmaqla kifayətlənmir. O, müxtəlif yerlərdə Azərbaycan ədəbiyyatı və incəsənəti, günün zəruri məsələləri haqqında məruzələr edir.

1927-ci ildə Haqverdiyevin ədəbi-ictimai fəaliyyətinin otuz beş illik yubileyi keçirilir. 1928-ci ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətləri nəzərə alınaraq qocaman ədibə əməkdar incəsənət xadimi adı verilir.

Haqverdiyev bu dövrə “Qırmızı qarı”, “Ədalət qapıları”, “Ağac kölgəsində”, “Vaveyla”, “Köhnə dudman”, “Baba yurdunda”, “Qadınlar

bayramı”, “Kamran”, “Sağsağan”, “Yoldaş Koroğlu”, “Çox gözəl” və s. dram əsərləri yazımaqla bərabər, “Marallarım” silsiləsindən olan satirik və başqa ciddi ruhlu çoxlu hekayələr də çap etdirir. Hekayələrin bir hissəsi “Marallarım” (1927) və digər hissəsi “Hekayələr” (1940) kitabında toplanmışdır.

Ə.Haqverdiyev öz ölkəsinin və başqa xalqların tarixinə yaxşı bələd olan alim idi. Ədibin Azərbaycan teatri, tarixi dram, xalq tamaşaları, M.F.Axundov, M.Ə.Sabir, “Molla Nəsrəddin”, M.Qorki, Azərbaycan dilü, milli şeir, realist ədəbiyyatımızın bəzi məsələləri haqqındaki elmi-nəzəri məqalələri, dərin məzmunlu publisistikası bu gün də öz əhəmiyyətini itirməmişdir. Təsadüfi deyil ki, 1924-cü ildə Ə.Haqverdiyev Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçilmişdir.

Ə.Haqverdiyevin ədəbi irsi içərisində rus və Qərbi Avropa ədəbiyyatından etdiyi bir sıra qiymətli tərcümələr də vardır. Onun M.Qorkidən tərcümə etdiyi əsərlər “İzergil qarı və qeyri hekayələr” (1928) və Çexovdan tərcümə etdiyi novellalar “Dəhşətli gecə” (1928) adlı kitablarda toplanmışdır. Bunlardan başqa ədib Şekspirin “Hamlet”, Şillerin “Qaçaqlar”, Volterin “Soltan Osman”, Zolyanın “Qazmaçılar”, Andersenin “Bülbul”, “Şahin təzə libası”, Lanskoyun “Qəzəvat”, Çirikovun “Yəhudilər”, Korolenkonun “Qoca zeng çalan” əsərlərini də tərcümə etmişdir.

Əbdürəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat etmişdir.

\* \* \*

Azərbaycanın tarixinin mühüm bir dövrünü Ə.Haqverdiyev əsərlərinin də əks etdirmişdir. Onun ədəbi yaradıcılığının inkişaf yolu xalq həyatı ilə, cəmiyyətin keçdiyi ziddiyətli yollarla bağlı olmuşdur. Ədib yaradıcılığının birinci dövründə (1892-1905) “Yeyərsən qaz etini, görəsən ləzzətini” (1892), “Dağılan tifaq” (1896), “Bəxtsiz cavan” (1901) pyeslərini yazmış və istedadlı bir dramaturq kimi tanınmışdır.

İlk komediyasını çıxməq şərtilə, adları çəkilən əsərlərdə yaziçi getgedə həyat səhnəsində öz mövqeyini itirən, tənəzzülə üz qoyan mülkədarlığın süqutunu təsvir etməklə bərabər, onun təbiətinə xas olan tipik xüsusiyyətləri: yeni qüvvələrə qarşı çıxdığını, istismarçılığını, əxlaq düşkünlüğünü, əyyaşlığını və əməkçi insana mənfi münasibətini açıb göstərmişdir. Yaziçi bu dövrdə mülkədarlığın çürümə prosesi keçirdiyini, cəmiyyətin ciddi islahatlara möhtac olduğunu dərk edən, kəndlilərin hüquqlarını müdafiəyə qalxışan surətlər yaratır.

“Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesinin mövzusu tacir həyatından alınmışdır. Komediya ailədə fəlakətə səbəb olan qadınların şərəf və hüququnu ayaqlayan çoxarvadlılıq məsələsinin tənqidinə həsr edilmişdir. Pyes gənc müəllifin ilk qələm təcrübəsi kimi qiymətlidir.

\* \* \*

Azərbaycan klassik realist dramaturgiyasının ən dəyərli nümunələrindən sayılan və Haqverdiyevə dramaturq şöhrəti qazandıran “Dağılan tifaq” adlı məşhur faciənin yaranmasında ədibin hələ Şuşada iken, içərisində dolaşlığı mühiyi ətraflı müşahidə etməsi böyük rol oynamışdır. O, yeniyetmə iken mülkədarlığın iflasını görürdü. Peterburqa gəldikdən sonra rus ədəbiyyatının və mədəniyyətinin qabaqcıl ideyaları ilə tanışlıq onun dünyagörüşünün genişlənməsinə kömək etmişdi. 1880-90-ci illərdə Azərbaycanda mülkədarlıq tənəzzülə uğrayır, patriarchal-feodal münasibətləri burjua münasibətlərlə əvəz olunmağa başlayır. Bütün bu tarixi həqiqətlər eyni ildə yaradılmış “Müsibəti-Fəxrəddin” (N.Vəzirov) və “Dağılan tifaq” faciələrində əks olunmuşdur. Tifaqların, ocaqların dağılması ictimai-əxlaqi tənəzzülə, böhtana məruz qalmış mülkədarlığın öz təbiətindən doğurdu. Pyesdə müəllif, Nəcəf bəy və onun “yemək və içmək” dostu olan bəylərin nüfuzlarının azaldığını, fəaliyyətlərinin get-gedə zəiflədiyini, mübarizə meydanından sıxışdırılıb çıxarıldıqlarını göstərmişdir. Əsərdə eyni zamanda, yaranmaqdə olan yeni ictimai qüvvələri təmsil edən Məşədi Cəfər və Cavad kimi, həyatda fəal olmağa çalışan tacirlərin, sələmçilərin surətləri yaradılmışdır. Artıq elə bir dövr gəlməşdi ki, mülkədarlıq cəmiyyətin təzə meylləri, inkişafı qarşısında duruş gətirə bilmir, dağılırdı.

“Dünya beş gündür, beşi də qara” fəlsəfəsiylə ömür sürən Nəcəf bəyin tərcüməyi-halı Azərbaycan mülkədarlığının keçirdiyi yola uyğundur. Varlı mülkədar olan o, burnundan uzağı görmədiyi üçündür ki, “varlığa nə darlıq” deyə israfçılığa başlayır və bunu özü üçün şan-şöhrət bilir. Kəndlilərin alın təri ilə qazandıqları sərvəti, adı çıxsın deyə, sağa-sola paylayır. Zəhmətsiz, əziyyətsiz yaşıdagına görə də zəhmət adamlarını bəyənmir, onları “it-qurd” sayır. Onun ailəyə, qadına, oğluna münasibəti dözülməzdır. Oğlu Süleymanın tərbiyəsiz böyüməsi, atasının yolu ilə getməsi onun məhvini səbəb olur.

Eyş-işrət, qumar Nəcəf bəyin ailəsini, var-dövlətini ac bir canavar kimi dağıtmış, özünü də başqalarına əl açmağa məcbur etmişdir. Yəziçi, realizminin gücü ilə, öz oxucusunu inandırır ki, mülkədarlığın keçidiyi yolun nəticəsi budur.

Nəcəf bəyin əksinə olaraq, sövdəgər və müamiləçi Məşədi Cəfərin fəaliyyət dairəsi gün-gündən genişlənir. O, yenicə kapital yığmağa başlayan burjua nümayəndəsi kimi sələmçilik yolu ilə pul, var-dövlət, qızıl toplayır. O, yaşadığı mühitə Nəcəf bəy kimi deyil, gözü açıq baxır, kiminlə nə cür davranışlığı bacarır. Məşədi Cəfər və Nəcəf bəyin nökəri Cavad borc vermək yolu ilə varlanırlar. Onlar öz mövqelərindən və düşdükleri şəraitdən, “yaman zamandan” ustalıqla istifadə edirlər. Hər ikisi Nəcəf bəyin və onun bəy dostlarının pis əməllərindən özləri üçün nəticə çıxarır, qumar oynamır, sərxoşluq etmir, avaraçılıq qurşanır və s. Nəticədə Nəcəf bəylər maddi cəhətdən yeni burjua sinfinin ilk nümayəndəlerinə möhtac vəziyyətə düşürlər. Əsərin sonunda nökər Cavad “on min mana-ta yaxın əhvalı” olan “sahibi-etibar” Ağa Cavada çevrilir.

Bütün bunlar XIX əsrin sonlarında Azərbaycan mülkədar həyatı üçün səciyyəvi bir hal idi və Haqverdiyev də görüyü həqiqətləri qələmə almışdır.

“Dağılan tifaq” faciəsinin əsas surətlərindən olan Sona xanımın simasında müəllif, təkcə bəy arvadlarının deyil, feodal-patriarxal cəmiyyətdə yaşayan hüquqsuz qadınların ümumiləşmiş surətini yaratmışdır. Sona xanım “Dağılan tifaq” pyesinin ən yetkin müsbət surətini yaratmışdır. Ədib onun dililə öz humanist arzularını, qüvvətli insanpərvər meyllerini ifadə etmişdir. Sona xanım elə günləri arzu edir ki, ürəyindəkiləri açıq deyə bilsin. Başqa sözlə, o, arzu edir ki, ona cəmiyyətdə öz haqqını müdafiə üçün hüquq verilsin. Sona xanım öz düşüncə və arzuları ilə Nəcəf bəylərdən çox üstündür.

Əsərdə yazıçının xalqa münasibəti də öz əksini tapmışdır. O, Nəcəf bəyin və onun bəy dostlarının xanimanlarının dağılmasının bir səbəbini də onların xalqa mənfi münasibət bəsləmələrində görür, kənd əhli ilə bəylər ova çıxarkən qızıl quşuna toxunanın “atasını yandırıldılarsa”, indi vəziyyət dəyişmişdir. Bəy ehtiyatlı olmalıdır ki, kənddə “toyuq yiyeşinin odunu” onun qızıl quşuna dəyməsin, yoxsa “canı elə orada ağızından çıxar”. Nəcəf bəylərə elə gəlir ki, namus, qeyrət kimi gözəl sıfətlər kasıblarda ola bilməz. Müəllif bu fikrin puçluğunun göstərmək üçün əsərdə “kasıbkusubun da özünə görə namusu var” – deyən və bəylərdən intiqam alan İmamverdiləri, Kərimləri təsvir edir.

Dramaturq bir tərəfdən mülkədarlığı tənqid edirsə, ikinci tərəfdən, əsərin sonunda onların fəlakətli həyatına oxucuda təəssüf hissi oyadır. Beləliklə, Nəcəf bəyin və onun dostlarının mənasız, laqeyd həyatının tənqid edən dramaturqun dünyagörüşü ilə realist təsviri arasında ziddiyət meydana çıxır.

“Dağilan tifaq” kəskin dramatik konfliktə malik faciədir və sənət əsəri kimi ustalıqla yazılmışdır. Konflikt elə məhərətlə qurulmuşdur ki, əsas surətlər pərdədən-pərdəyə keçidkə dolğunlaşır, öz səciyyəvi xüsusiyyətlərini aşkarla çıxarırlar. Əsas qəhrəman və onun ailəsi get-gedə fəlakətə yaxınlaşır və nehayət, pyes faciəli, acinacaqlı bir sonluqla bitir. Dramaturq əsərdə əsas surətlərlə yanaşı yardımçı surətlərin də xaraktercə tam olmalarına diqqət yetirmişdir. Pyesin dili təbii, səlis və aydınlaşdır. Dil məsələsində dramaturq realizmə sadıq qalmışdır. Bədii təsiri artırmaq üçün ədib simvolik ünsürlərdən: kölgə, qaibanə səs, şimşək çaxması, bayquş kimi yardımçı vasitələrdən də istifadə etmişdir.

“Dağilan tifaq” Azərbaycan səhnəsində müvəffəqiyyətlə tamaşaşa qoyulan pyeslərdəndir. Bunun başlıca səbəblərindən biri, onun geniş bir dövrü əhatə edən məzmunu ilə yanaşı, həm də sənətkarlıq cəhətdən mükəmməl olması ilə izah olunmalıdır.

Ədib qismən öz həyatının təsvir etdiyi “Bəxtsiz cavan” pyesini 1900-cü ildə Şuşada yazmışdır. O, pyesdə gənc Fərhadı özünə oxşatmağa çalışmışdır. Bu, təbii bir haldır. Yazarının öz təcrübəsi o zaman demokratik ruhlu Fərhad kimi cavanlar üçün tipik hal idi.

Faciədəki gənc maarifçi Fərhad surətilə əlaqədar olan və həll edilən məsələlər öz dövrü üçün səciyyəvidir. Burada mübarizə “atalar” və “oğullar” arasında gedir. “Atalar” – hacı səməd ağalar köhnə mülkədar həyatının, dar dünyagörüşün, kütləşmiş şürə və hissin müdafiəçiləridirlərsə, “oğullar” – Fərhadlar orta əsr ənənələrinə dözə bilməyən, mürtəce və mühafizəkar “atalara” qarşı mütərəqqi fikirlər irəli sürən, elm və maarif təbliğ edən, xalq kütlələrinə yaxınlaşan və onların dərdinə şərık olan güzüaçıq gənclərdir.

Hacı Səməd ağa tək Fərhadın odlu sözlərindən qorxmur, o yeni zəmanda rəiyyetin onunla üz-üzə gələcəyindən və beləliklə də bütün varyoxunun məhv olacağından qorxur. O, ac bir qurd kimi əməkçi kəndliləri parçalamağa hazırlıdır. Fərhad isə böyük qəlbə malik bir insanpərvər kimi əməkçi kəndliləri “əsil insan” sayır. İnsan gənc Fərhad üçün hər şeydən qiymətlidir. O deyir: “Bir dananın burnu ağrıyanda böyürdən neçə həkim çıxır, ancaq insana qulaq asan yoxdur”. Bu sözler istismarçı cəmiyyətin hakim təbəqələrini damğalayan çox qüvvətli həqiqətdir.

Fərhad bir maarifçi kimi “torpaq kəndlinin olmalıdır!” məsələsini qaldırır. O, istəyir ki, qansoman mülkədarların ağalığına son qoyulsun və öz alının təri ilə çörək qazananların hüquqları özlərinə qaytarılsın. Fərhadın yeganə idealı xalqa – “qara camaata” xidmət etmək və insan hüququnun tapdalanmasına yol verməməkdir.

Fərhad mülkədarları da kəndlilər kimi zəhmət çəkməyə çağırır. Ədibin özü də gənc qəhrəmanı Fərhad kimi kəndlilərin hüquqsuzluğuna açıyar, qurtuluş yolu tapmağa çalışırı. Ə.Haqverdiyev bir demokrat yazıçı kimi artıq Azərbaycan kəndli sinfinə, bu ictimai qüvvəyə istinad edirdi. Dövrün əsas ictimai ziddiyəti, konflikti “Bəxtsiz cavan” da ilk dəfə olaraq açıq şəkildə qoyulurdu.

XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində yaranan bədii əsərlərimizdə müsbət qəhrəmana xüsusi fikir verilir. Bu dövrdə yazılan dram əsərlərində Fərhad kimi müsbət qəhrəmanlar ayrıca bir nəsil idi. Fərhad kimi liberal ziyalı surətləri Mirzə Fətəli Axundovun pyeslərində də vardır. M.F.Axundovun yaratdığı Şahbaz bəy surəti 1850-60-cı illər Azərbaycan həyatı üçün xarakterikdir, Fəxrəddin və Fərhad surətləri 80-90-cı illərin liberal ziyalıları üçün tipikdir. Şahbaz bəyin mübarizəsi nisbətən mülayim xarakter daşıyır. Dövr irəlilədikcə, Şahbaz bəy tipli cavanlar fikircə inkişaf edirlər. Əlbəttə, 90-cı illərdə Fərhadlar çox az idilər, lakin artırdılar. Eyni dövrün ayrı-ayrı nümayəndələri olan Fəxrəddin və Fərhadın özlerinə məxsus xüsusiyyətləri vardır. Fəxrəddin ictimai münasibətlərin dəyişilməsini, yeni kəndlilin mülkədarlardan asılı olmaması məsələsini qaldırır və s. Fərhad tipli cavanlar adətən Avropada, Rusiyada təhsil alıb vətənlərinə dönür, bir hissəsi şəhərlərdə məktəb, xəstəxana açır, digər hissəsi isə kənddə əkini yeni qayda ilə becərmək, baramanı yeni üsulla saxlamaq və sair bu kimi xalqa xeyir verən işlərlə məşğul olurlar. Lakin başladıqları iş yarımcıq qalır. Hakim ictimai quruluşa dərin nifrət hissili coşan Fərhad da mübarizədə ümidsizliyə qapılır, “pərvərdigara, sən özün məzlumları zalımların əlindən xilas elə!” – deyə Allaha yalvarır. İctimai mübarizədə gənc Fərhad öz mütərəqqi arzularını həyata keçirə bilmir, bir maarifçi kimi cəmiyyətin mübarizəsiz inkişafına inanır.

Fərhadın sevdiyi qızdan asanlıqla üz döndərməsi, güclə evləndirilməsinə zəif müqavimət göstərməsi, hirsindən tez-tez ağlaması, qurtuluşu intiharda tapması onun bir xarakter kimi bərkimədiyini göstərir. Onun xarakteri necə də bərkisin ki, cəmi on səkkiz yaşı var və qurtardığı da bircə gimnaziyadır. Coşqun təbiətli bir gənc üçün bunlar təbii haldır.

Əgər müəllif “Dağılan tifaq” faciəsinin qəhrəmanı Nəcəf bəyi dost cəbhəsindən tənqid edirsə, “Bəxtsiz cavan”dakı Hacı Səməd ağanı düşmən cəbhəsindən tənqid edir. Hacı Səməd ağa kimdir? O, XIX əsrin son illəri üçün tipik olan Azərbaycan mülkədarıdır. Yaziçı onun simasında kəndlini insan hesab etməyən, qara fikirlərini, murdar əməllərini hamı üçün qanun bilən mülkədarların ümumiləşmiş surətinin yaratmışdır. Hacı Səməd ağalar nəcəf bəylərdən fərqlənirlər. Onlar daha eyş-işrətlə keçin-

məyin mümkün olmadığını görüb, yeni ideyalarla Azərbaycan kəndinə gəlmiş Fərhadlara qarşı mübarizəni gücləndirirlər.

Ümumiyyətlə, köhnə zehniyyətlə, istismar və ictimai ədalətsizliklə mübarizə, köhnə ilə yeninin, “ata” ilə “oğul”un çarşışması, Rusiyadakı və Azərbaycanın özündəki qabaqcıl, demokratik fikirlərin təbliği, intibahla əmələ gələn təzə fikirlərin intişarı Ə.Haqverdiyevin bu dövrdəki yaradıcılığında mühüm yer tutur.

Ədəbiyyat tariximizi demokratik ideyalarla zənginləşdirən, yüksək zövqlə qələmə alınan “Bəxtsiz cavan” həmişə cavandır. O, Azərbaycanda, Qafqazda, Volqaboyunda, Orta Asiyada olduğu kimi, İranda da böyük müvəffəqiyyətlə tamaşaşa qoyulmuşdur.

Mövzusu və süjeti xalq yaradıcılığından alınmış “Pəri cadu” pyesində əsasən ailə-məişət məsələsi həll edilir. Real ailə münasibətlərinin, məişət səhnələrinin üstünlük təşkil etdiyi bu əsərdə simvolizm təsirləri, xəyalı suretlər, səhnələr də vardır. Ədib özü deyirdi ki, “Pəri cadu”nu simvolizm təsirlə yazmışdır. Lakin əsərin ümumi ideya istiqaməti və bu ideyanı açmaq üçün istifadə olunmuş ədəbi vasitələr göstərir ki, simvolizm təsirləri burada zahiri səciyyə daşılmışdır. Müəllif uzun müddət pyesin düzgün qiymətləndirilmədiyini qeyd edərək yazırı: “Pəri cadu”ya mövhumat adı qoyurlar. “Pəri cadu”nın ideyası belədir: hər kəsin öz əlinin əməyi onun müqəddərətini təmin edir. İnsan, taleyini kənardə axtarmayıb, öz-özündə axtarmalıdır. Nəfsi-əmmarə dalınca düşüb gedərsə, bələlərə uğrayıb fövt olar. Nəfsilə mübarizə edib, əlinin əməyinə bağlanarsa, axtardığı məqsədinə nail ola bilər. İnsanı həmişə nəhs yollara iğva edən nəfsi-əmmarə Şəmama cadu sıfətində ortalığa çıxıb. Bu həm Qurbanın, həm Hafızə xanımın, həm Pərinin təbiətində olub, onları asan vəchlə “səadətə nail olmaq” yoluna çəkib, hamısını məhv edir. Qurban ölümünə bir az qalmış səhvini anlayıb Səliməsi tərəfə qaçmaq istəyirsə də, daha iş-işdən keçdiyindən nəfsin çəngelində fövt olur”.

Yazıcıının həmin sözlərindəki həqiqət budur ki, pyes mahiyyət etibarilə realist bir əsərdir.

“Pəri cadu” əsəri müəllifin bundan əvvəl qələmə aldığı “Dağılan tifaq”, “Bəxtsiz cavan” pyeslərindən öz üslubu ilə fərqlənir. Yazıçı, qarşısına qoyduğu məsələni daxili təkamül məsələsinə bağlayır, yoxsul insanların da xoşbəxt həyata nail olmasını onların zəhməti ilə əlaqələndirir. Lakin ədib, yaradıcılığına xas olan realizmə sadıq qalaraq, pyesdə cəmiyyətin mənafecə bir-birinə zidd siniflərə bölündüyünü təsvir etmişdir. Əgər “Pəri cadu”ya qədər yazdığı pyeslərdə yazıçı yoxsullara az yer ve-

rirdisə, bu əsərdə yoxsul sinfin nümayəndələri əsas yer tutur. Pyesdə üç təbəqənin: yoxsulların (Qurban, Səlimə, Niyaz, Əmrəh, Sayad), ortababaların (Pəri, Rəhim) və mülkədarların (Hafizə xanım) həyatı, ailə münasi-bətləri təsvir edilmişdir.

Qurban pyesin ən mürəkkəb ruhi hala malik surətlərindən biridir. O, lap cavan vaxtından başqasına nökər durmağı özünə ar bilib, nökərçiliyin kişi işi olmadığına əmin olduqdan sonra odunçuluğa başlayıbdır. Arvadı Səlimə gözəl xasiyyəti, vəfası və evdarlığı ilə fərqlənsə də xaricən çirkindir. Gözəl, boylu-buxunlu Qurbanı da narahat edən budur. Onun idealı pullu-varlı, nökerli və bir də gözəl arvadlı olmaqdır və xoşbəxtliyi də bunda görür. Puldan, var-dövlətdən daha çox, gözəl qadın arzusundadır. Onun bu zəif cəhəti pyesin hər pərdəsində özünü bürüzə verir. Qurban fəxr edir ki, onun atası da, babası da heç kəsə boyun əyməyiblər, həmişə öz əllərinin zəhmətini yeyiblər. O, Hafizə xanım kimi qəmirsiz gözəlin ona arvad olacağını eşitdikdə, ata-baba qeyrətini də, Səliməni də, bircə balasını da unudur, Hafizə xanımın malikanəsinə gəlir. Burada Qurban arzuladığı xoşbəxtliyi görmür, tamam başqa hala düşür. Sərbəstliyini itirir, köhnə həyatını, mehriban ailəsini, öz zəhməti ilə yaşadığı günləri arzulayır, qəfəsə salınmış quş kimi çırpınır. Səlimənin özünü və uşağı zəhərlədiyini eşitdikdə artıq Hafizə xanımın əzazilliyinə dözə bilmir, onu öldürür. Lakin Qurbanın peşmançılığı uzun sürmür. Başqa bir gözəli - Pəri cadunu gördükdə nefsi güc gəlir, amma daxilində təlatümlər baş qaldırır. Pəri cadu ilə eyş-işrət məclisində ikən Səlimə balası ilə onun görünə görünür, oxuduğu laylanın səsi qulağında cingildəyir. Pyesin sonunda Qurban səhvlərini başa düşürsə də, “murdar ürəyimi çəkib itlərə tullayın” - deyirsə də, özünü “arsız, binamus” adlandırırsa da, artıq gecdir. Qurban öz əməllərinin qurbanı olur. Yaziçi xatırladır ki, zəhmət insanda yüksək, alicənab xasiyyətlər yaradır. Ədibin fikrincə, gözəl insani keyfiyyətlər pula, var-dövlətə, sərvətə bağlanmış varlı təbəqələrdə və onlara nökərçilik edənlərdə ola bilməz. Varlı sinfə mənəsub olan Hafizə xanım öz şəxsi mənafeyini, cilovsuz hiss və duyğularını hər şeydən üstün tutan, adamlara ikrahla yanaşan, yoxsulların fəlakətindən zövq alan xəbisdir, canidir.

“Bəxtsiz cavan”dan cəmi bir il sonra qələmə alınan “Pəri cadu”da ədib müəyyən ziddiyyətlər içərisində dolaşib qalır. Ona elə gəlir ki, şər qüvvələrin – istismarçı siniflərin hakim olduğu bir cəmiyyətdə yoxsullar mübarizə etmədən, müqavimət göstərmədən səadətə nail ola bilərlər.

Əsasən realist pyes olan “Pəri cadu”da mövhüm qüvvələrə də yer verilmişdir. Müəllif bir tərəfdən Niyaz, Qurban, Səlimə, Hafizə xanım, Əm-

rah kimi həyati surətlər yaradırsa, o biri tərəfdən, İblis, Şamama adu, Əcinnə kimi rəmzi suretlərdən istifadə edir ki, bunlar da pyesin realizmini nisbətən zəiflədir.

\* \* \*

Yaradıcılığının birinci dövründə dram əsərləri yazan Ə.Haqverdiyev, ikinci dövründə (1905-1920) Azərbaycan ədəbiyyatına ustad bir hekayəçi kimi daxil olur. Bu illərdə o, Azərbaycan bədii nəşrinin gözəl nümunələrini yaradır, onun yeni məzmunla zənginləşməsinə, formaca kamilləşməsinə kömək edir. Həmin dövrdə ədib bir sıra səhnə əsərləri də yazmışdır: “Millət dostları” (1905), “Ağa Məhəmməd şah Qacar” (1907), “Ac həriflər” (1911), “Xəyalat” (1911) və s.

Kıçık həcmli “Millət dostları” adlı satirik pyesdə ədib, özünü “millət dostları” adlandıran pozğun burjua ziyalılarının ikiüzlülüyünü, sözləri ilə əməlləri arasındaki ziddiyəti tənqidə tutur. Mühəndis Firudin bəy, məşəbəyi Səfər bəy, təbib Vəli bəy, vəkil Əsgər bəy, silistçi Mürsəl bəy xalq adından, millət adından ağızları köpüklenə-köpüklenə danişır, canıyananlıq edir, özlərini “qeyrətli müsəlman”, “millət qeydkeşi”, “müsəlman camaatının həmişə qabağa getməsinə çalışan” kimi göstərirler. Qadın və şərabı hər şeydən əziz tutan həmin adamlar, əslində xalqı, milləti ələ salan tüfeylilərdir. Ədib bu “qeyrətli” burjua ziyalılarının orijinal bir yolla ifşa edir: oturdular, “avam arasında savad intişar edən cəmiyyət” düzəlttilər, yedilər, içdilər, bir-birinin baş-gözünü əzişdirdilər və dağıldilar. Pyesin sonunda nökər Səfinin sərxiş burjua ziyalılarının dalınca dediyi : “Bəli, islam qabağa getdi” sözləri xüsusi bir qüvvətlə səslənir.

“Ağa Məhəmməd şah Qacar” pyesini yaratmaq üçün Haqverdiyev təsvir etdiyi dövrü təfərrüati ilə öyrənmiş, ciddi tədqiqat işi aparmışdır. O, tarixi faciə yazmağın çətinliyini bir sənətkar kimi gözəl başa düşmüş, özündən əvvəl faciə yazan Avropa və rus dramaturqlarının əsərlərini mütaliə etmiş və orijinal bir pyes yaratmışdır.

“Ağa Məhəmməd şah Qacar” ədəbiyyat tariximizdəki ikinci tarixi faciə idi. Birinci tarixi faciə olan “Nadir şah” Nəriman Nərimanov 1898-ci ildə yazmışdır. N.Nərimanov da, Ə.Haqverdiyev də yaradıcılıqlarında realist M.F.Axundov ədəbi məktəbinin görkəmlili davamçıları idilər.

Ə.Haqverdiyev tarixi həqiqətlərə sadıq qalaraq, faciədə İranın qəddar şahı olan Ağa Məhəmməd şah Qacarın istilaçı siyasətini, Tiflis və Qara-bağ a hücumunu təsvir etmişdir. 1907-ci ildə və ondan sonra, uzun zaman böyük müvəffəqiyyətlə səhnədə nümayiş etdirilən faciənin müasir ruhu-

nu gücləndirən əsas səbəblərdən biri də Qacar simasında işgalçı müharıbənin ifşası idi. Pyesin tamaşa yoxulduğu illər İranda inqilabın yüksəldiyi, irticanın quduzaşlığı dövr idi. Pyesdə müəllif tək bir müstəbidi ifşa etməklə kifayətlənməmiş, ümumiyyətlə Şərqi istibdadını və onun törətdiyi vəhşilikləri təqnid etmişdir.

Bütün yaradıcılığı boyu realist olan Haqverdiyev, qəhrəmanın faciəsini bəhs etdiyi dövrün ictimai münasibətləri və tarixi şəraiti ilə əlaqələndirərək, Qacarın fəaliyyətini və ölümünü tarixi bir zərurət kimi şərh etmişdir. Ağa Məhəmməd şahın, Nadirin qardaşı oğlu Ədil şah tərəfindən əsir edilərək aparılması, hələ kiçik ikən atasının onun gözləri qarşısında öldürülməsi, İranı vahid dövlət şəklində birləşdirmək siyaseti yolunda rastlaşdığı çətinliklər, doğma qardaşı Cəfərqulu xanı öldürüb, bir insan kimi vicdan əzabı çəkməsi və nəhayət, əhalinin nifrəti Qacarı faciəvi qəhrəman vəziyyətinə salan əsas şərtlərdəndir. O həm İranın acınacaqlı halına yanmış ağıllı bir şah, həm də qaniçən, zülmü ərşə yüksələn bir zalimdir.

Ağa Məhəmməd şah hələ düşmən əlində əsir olarkən vaxtının çoxunu mütaliyə sərf edib, dövlət işləri ilə maraqlanır, İranın gələcəyi haqqında düşünür. İranı “yaralı bədən”, özünü də “həkim” sayır. Hakimiyyəti ələ aldıqdan sonra bütün biliyindən bacarıqla istifadə edir. Ağa Məhəmməd şah ələ bir hakimiyyət yaratmaq istəyir ki, əhalinin məhəbbətini qazansın. O, bu işdə keçmiş İran şahlarının iş təcrübəsindən istifadə edir, onların buraxdığı səhvleri təkrar etməməyə çalışır.

Qacar həm də bacarıqlı sərkərdə, dövlət işlərini yaxşı bilən bir diplomatdır. O, İranda hakimiyyət sürmüş bütün padşahların, cəsur sərkərdələrin müsbət və mənfi cəhətlərini öyrənmiş, keçmiş mühərribələrdən dərs almışdır. Buna görə də qüvvətli düşmən qarşısında özünü itirmir, dərhal tədbirə əl atır.

Qacar surəti yaziçinin realist üslubuna uyğun olaraq, eyni zamanda, ikiyüzlü, alçaq, qaniçən, feryadlardan həzz alan bir cani və işgalçı kimi da-ha çox nəzəri cəlb edir. Ağa Məhəmməd şah gözünü dünyaya açdığı gündən fəlakətə üzləşmiş, atasının qəlbini sancılan xəncərin qanı onun gözlərini qızartmış, Ədil şahın əmrilə çəkdiyi iztirabdan rəngi əbədi olaraq saralmış, dünya ləzzətindən məhrum olmuşdur. Belə bir adamın qəddar, qaniçən, intiqamçı bir şah olması, əlbəttə, tebiidir. Haqverdiyev də realist bir sənətkar kimi şahın bütün mənfi xüsusiyyətlərini qələmə almışdır. Şah həmişə təşvişdədir, gecələr yata bilmir, intiqam arzusu ilə çırpınır: “Bəşikdə mələr uşaqlaradək qırğırsam yenə ürəyim soyumaz” – söyləyir.

Ağa Məhəmməd şah öz dünyagörüşü ilə orta əsr fəlsəfəsi sxolastika-ya əsaslanır. O, oxuduğu çoxlu kitablardan nəticələr çıxaran və bu nəti- cələri teizm və fatalizmlə əlaqələndirərək öz məqsədləri üçün istifadəyə çalışın Şərq hakimidir. O, dövləti idarə üslundə dindən istifadə edir, özünün Allah tərəfindən İran üçün qanuni hakim təyin edildiyini yeqin- ləşdirir. Hətta Nadirin fəaliyyətini dinlə əlaqələndirir və ə davət nəticə- sində tar-mar edilən Qacar nəslinin dağılmاسını Allah tərəfindən göndə- rilmiş Nadir bəlasında görür və bunu “sirri-rəbbülələmin” adlandırır.

Əsərdə Tiflis və Şuşa əhalisinin istilaya və istilaçılar qarşı fəal mü- barizəsinə və möhkəmliyinə, xalqın birlik əzminə məhəbbət vardır.

Faciədə, İran tarixinin on səkkiz illik (1779-1797) kəşməkəşli bir dövrü əhatə olunmuş və pyes gərgin dramatik ziddiyətlər üzərində qu- rulmuşdur. Oxucu bir-birini təqib edən mübarizələr, toqquşmalar və çar- pişmalarda qüvvətli insan xarakterləri ilə tanış olur. Ədib, Qacarla əlaqə- dar olan münaqişələri böyük bacarıqla müxtəlif yerlərdə (Mazandaran, Tiflis, Xorasan, Şuşa) inkişaf etdirir və hadisələri məharətlə bir-birinə bağlayır.

Müəllifin başqa dram əsərlərindən fərqli olaraq, “Ağa Məhəmməd şah Qacar” pyesi nisbətən təmtəraqlı dildə yazılmışdır. Bu xüsusiyyət mo- noloqlarda daha çox diqqəti cəlb edir. Pyesdə ədib, bədii dil üçün çox zə- ruri olan məcazlardan, hikmətli sözlərdən, idiomatik ifadələrdən, xalq mə- səllərindən yerli-yerində istifadə etmişdir, Qacarın dili xüsusilə zəngindir.

Ədib “Xəyalat” pyesində Mirzə Fətəli Axundovun “böyük faciə” ilə dolu həyatını ölməz komediyalarının qəhrəmanları: Hatəmxan ağa, Hacı Qara, Dərviş Məstəli şah, Molla İbrahim Xəlil və s. ilə əlaqəli şəkildə təsvir edir. Pyesdə incə və orijinal bir yolla M.F.Axundov və onun ölməz komediya qəhrəmanları qarşılaşdırılır, böyük mütəfəkkir-ədibin öz döv- ründə necə qiymətləndirildiyi və necə ağır şəraitdə yazüb-yaratdığı göstərilir.

\* \* \*

1906-ci ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması ilə Ə.Haqverdiyev yaradıcılıq istedadının müxtəlif cəhətlərini inkişaf etdir- mək imkanı əldə edir. Ədib 1907-ci ilin yanvar ayından başlayaraq jur- naldə Azərbaycan nəşrinin klassik nümunələrindən olan “Cəhənnəm məktubları”nı çap etdirir.

“Cəhənnəm məktubları”na qədər Haqverdiyev “Ata və oğul” və “Ayın şahidliyi” adlı iki hekayə yazmışdır. Dramlarında olduğu kimi, he-

kayələrdə də ədalətsizliyi, əxlaq pozğunluğunu, hüquq bərabərsizliyini pişləmişdir.

“Molla Nəsrəddin” jurnalında çap olunan “Cəhənnəm məktubları” (1907), “Bomba” (1908), “Mozalan bəyin səyahətnaməsi” (1908) və “Marallarım” adı altında gedən hekayələrdə ədib dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vermişdir.

Yazıcı povest və hekayələrində ictimai ədalətsizlik üzərində qurulan üsuli-idarənin və bu idarədə işləyən pristavların, qalabəyilərin, jandarm rəisi lərinin, qorodovoyların təbiət və münasibətlərindəki saxtakarlığı ifşa etmişdir. Bu adamlar, kərbəlayı Zal da daxil olmaqla, mənsəb pərəstlik, iftiraçılıq və xudpəsəndlik kimi mənfi ictimai xəstəliklərə tutulmuşlar, öz mənfiətləri ucundan bir-birini məhv etməyə hazırlırlar.

Ə.Haqverdiyev 1910-cu ildə “Marallarım” adı altında “Molla Nəsrəddin” jurnalında çap etdirdiyi hekayələrini “Mütrüb dəftəri” ilə başlamışdır. Hekayədə kənd yüzbaşısı Qasim əminin fəaliyyətindən danışılır. Qasim əmi kəndin sabiq yüzbaşısıdır. Dələduz və hiyləgərdir. Onun yüzbaşılıq etdiyi kənddə dəhşətli səhnələr çıxdır. Burada insanlar bir-birini adları ilə deyil, ayamaları ilə çağırırlar. Bunun üçündür ki, Qasim əmiyə heç bir dəftər-filan lazım deyildir. O özü “mütrüb dəftəridir”. Bir çoxlarına ləqəbi də o vermişdir. Kəndlərdə Qasim əmi kimi yüzbaşılardan başqa istismarçı bəylər, xanlar, mülkədarlar da vardır.

Ə.Haqverdiyev, ictimai mühiti və insanları eks etdirərkən müxtəlif üsullardan istifadə edir, eyni xasiyyətli adamlardan bir çoxunu öyrənib (şübhəsiz ki, eyni sinfə mənsub olanları) onların əsas xüsusiyyətlərini bir nəfərin simasında ümumiləşdirir, tipik şəraitin tipik surətlərini yaradır. O yazır: “Mən gələn məqalələrimdə heç maralımın adını yazmayacağam, çünkü hər maralın öz-özünü tanıyacaq. Qareler üçün bu adların bir elə əhəmiyyəti yoxdur; maralın adı istəyir, Rəməzan, istəyir Şəban, istəyir Səfər, istəyir Rəcəb olsun, qare üçün bir təfavüt etməz. Ancaq maral olsun. Bu maralın adı hərçənd Qasim əmidir, amma Qasim əmi bir maral deyil. Neçə yüz, bəlkə neçə min maralı yığıb, bir yerdə yoğunub içindən bir maral çıxarıb adını Qasim əmi qoymuşam” (“Molla Nəsrəddin”, 20 avqust 1910, №30).

Ədib hekayələrində burjua-mülkədar cəmiyyətinin ayrı-ayrı nöqsanlarını, ictimai xəstəliklərini tənqid edərkən gülüşdən, onun müxtəlif şəkillərində bacarıqla istifadə edir. Məsələn, “Mütrüb dəftəri”, “Həmşəri pasportu” hekayələrində ictimai qanun-qaydalar tənqid olunur. Buradakı gülüşdə istehza daha çox nəzərə çarpir. Ümumiyyətlə, istehza, Ə.Haqver-

diyev gülüşündə, tənqid üsulunda mühüm yer tutur. Ondakı istehza həm açıq, həm də gizli şəkildədir.

“Bomba”, “Qiraət”, “Diş ağrısı” və başqa hekayələrdə isə gülüşlə yanaşı göz yaşları da, gülüşdən doğan kədər də vardır. Bu gülüş güldür-düyü oxucunu sonra dərinəndən kədərləndirir. Bu cəhətdən Ə.Haqverdiyevin gülüşü böyük rus yazıçısı Çexovun gülüşünü yada salır.

Ə.Haqverdiyevin hekayələrinin əsas mövzularından biri mövhumatın tənqididir.

“Cəhənnəm məktubları”, “Mozalan bəyin səyahətnaməsi”, “Marallarım” kimi əsərlərində müəllif cəhalət, nadanlıq və köhnə etiqadlara istehza edir, xalqın ruhunu, zehnini zəhərləyən mübəlliğləri kəskin tənqid atəşinə tuturdu. “Cəhənnəm məktubları” bu nöqtəyi-nəzərdən daha təsirlidir. Dün-ya ədəbiyyatında bir çox yazıçılar, o cümlədən Haqverdiyev də, yaşadıqları dövrün, ictimai-siyasi həyatın bir sıra məsələlərini ifşa üçün “cəhənnəm” adlanan “o biri dünyadan” bir vasitə kimi istifadə etmişlər. Ədib özü yazır: “Söz yox ki, cəhənnəm özü bir mövhumi məkandır. Amma bu əsərdə “cəhənnəm” sözünü “mənfi tiplər” cəmiyyəti mənasında düşünməlidir”.

“Cəhənnəm”dəki günahkarlar kimdir? Avam zəhmətkəşlərin canına, malına qəsd edən istismarçılar, vətəni pula satan rüşvətxorlar, camaatın arasında ədavət salan yalancı din nümayəndələri, müstəbid hakimlər, yetim malı yeyənlər, çar məmurlarına yaltaqlanan şeytan təbiətli, qulluq-bazlar və s.

Haqverdiyevin “Marallarım” sərlövhəsiylə çap etdirdiyi hekayələr “Cəhənnəm məktubları”nı tamamlayır. Hekayələrdə “cəhənnəmdə” cəza çəkənlərin oraya “getməzdən” əvvəl dünyada gördüyü işlər təsvir və ifşa olunur. “Marallarım” kimlədir? Ədib özü bu suala belə cavab verir: “Şükür olsun Allaha, Yer üzündə mənim marallarımın hesabı üç yüz mil-yona çatıb. Gedərsən İранa, Hindistana, Türküstana, Ərəbistana, Buxaraya, Əfqanistana, İrvana, Naxçıvana, Qarabağa, Lənkərana, Salyana, Bakıya, Batuma, Dərbəndə, Dağıstan... hər yer mənim marallarımıla doludur. Gözəl marallarım, qotur, bitli marallarım, başları qapazlı marallarım, üz-ləri tüpürçəklə marallarım”.

Ədib, “Mozalan bəyin səyahətnaməsi”ndə olduğu kimi, “Seyidlər ocağı” hekayəsində də məsciddə vaqe olan əhvalatı oxucuya göstərir. Allah və şəriət adından çıxış edən dələduzlar öz hiylə və kələklərini mü-qəddəs evdə həyata keçirirlər.

“Pir”, “Seyidlər ocağı”, “Qiraət”, “Cəhənnəm məktubları” kimi əsərlərdə diqqəti cəlb edən xüsusiyyətlərdən biri haşiyələrdir. Həmin ha-

şiyelər müəllifin demək istədiyi fikri aydınlaşdırır, təsir gücünü artırır. Hekayənin özü kimi maraqla oxunan haşiyələrdə keçmiş şəhər evlərinin quruluşu, adət və ənənələr, köçərilərin yaşayışı, inqilabdan əvvəlki teatrin vəziyyəti, hacıların, məşədi və seyidlərin işlətdikləri firildaqlar haqqında məlumat verilir. Yazıçının hekayələrində başqa tipli haşiyələr də vardır ki, bunlar bitmiş yiğcam hekayələrdir. “Diş ağrısı” hekayəsindəki haşiyədə buqələmun kimi cilddən-cildə girən, “vaxtından, mövqeyində istifadə” edən bir “maralın” sərgüzəsti nağıl edilir. Burada süjet də, tip də, hadisə də tamdır.

Ə.Haqverdiyevin hekayələrində, bir çox müasirlərinin yaradıcılığında olduğu kimi, maarif, təlim-tərbiyə məsələlərinə xeyli yer verilmişdir. “Şikayət” hekayəsində din ilə elm arasındaki ziddiyyət, yeni təlim-tərbiyənin xalqı ayıq saldığını dərk edən din nümayəndələrinin müxtəlif firildaqlara əl atmaları təsvir olunmuşdur. Vəzifəsinə pul, qazanc mənbəyi kimi baxan, tipin öz sözü ilə deyilsə “başını girləyen “uçitel” Mirzə Səttarın “Gedirəm dərs götirməyə!” sözlərini nəinki uşaqlar, böyüklər də əzber bilirlər. Mirzə Səttar bu sözlərlə uşaqları aldadır və qapı-qapı düşüb sülənir. “Tənqid” hekayəsində Mirzə Mahmud kimi “tənqidçilər” və simasız qəzetlər tənqid edilir. “Tənqid” hekayəsinin qəhrəmanı burjua ziyalısı Mirzə Mahmud “Ac həriflər” pyesindəki “ac həriflərdən” biri və ən pisidir. O, “İftira” qəzetiinin mühərriridir, teatr tamaşalarından başqa, aşxanaları da tənqid edir. Mirzə Mahmuda bir manat göstərən kimi əqidəsi də, məsləki də dəyişir. Beləliklə, Haqverdiyev göstərir ki, mənfiət-pərəst burjua ziyalısı zəhmətkeş kütlələr üçün saxtakar ruhanilər qədər qorxulu və zərərlidir.

Ədibin 1915-ci ildə çap etdirdiyi “Şeyx Şəban” hekayəsi realist Azərbaycan nəşrinin ən gözəl nümunələrindəndir. Burada “kiçik” insanların faciəsi, onları şikət vəziyyətə salan köhnə cəmiyyətin tənqidini yaddan çıxmayan səhnələrlə verilmişdir. Hekayənin qəhrəmanı Şeyx Şəban mülkədar-burjua cəmiyyətində başını itmiş minlərlə insanlardan biridir. O, həyatını təmin etmək üçün cilddən-cildə girir, oğru-quldur olur, həbsxanada yatır, nəhayət, mövhumatın təsirilə azançı olur, şeyx ləqəbini qazanır və axırda da mənasız keçirdiyi həyatla vidalaşır. Arvadı Gülsüm də Şeyx Şəbana bənzəyir. O da əlindən gələn işlərdən yapışır. Əgər Şeyx Şəban “azan vermək”, “meyit qabağında qəbiristana getmək”, “fəqir-fü-qəranın ayaqqabısını yamamaqla” gün keçirirsə, Gülsüm də “çöp ötürür, ruf tutur, noxud falı açır” və s. Nə Şeyx Şəbanın, nə də Gülsümün aydın bir ideali yoxdur və ola da bilməzdi.

“Şeyx Şəban” hekayəsi elə bir aynadır ki, bu aynada köhnə Azərbaycanın xırda ticarət şəhəri üçün səciyyəvi olan bir çox səhnələr, insanlar öz real əksini tapmışdır.

“Şeyx Şəban” öz quruluşu etibarilə də orijinaldır. Hekayədə süjetli kompozisiyanı təşkil edən əsas hissələrin hamısı vardır. Möhkəm və aydın kompozisiya ustası olan Haqverdiyevin hekayelərində hadisələr ya müstəqim yolla inkişaf edir (“Ayn şahidliyi”, “Pir”, “Bomba”, “Tənqid”, “Çəsmə” və s.), ya iki xətlə, paralel surətdə davam etdirilir (“Odabaşının hekayəsi”, “Koroğlu”), ya da qeyri-müstəqim xətt üzrə inkişaf edir ki, burada əhvalatın ortasından bir hadisənin sonu hekayənin əvvəlinə keçirilir və baş verən əhvalatın səbəbləri sonradan nəql edilir (“Ata və oğul”, “Şəbih”, “Şeyx Şəban” və s.).

Yığcamlıq, təsvir və surətlərin reallığı, təbiiliyi, dilin oynaqlığı və la-koniklik Haqverdiyev hekayələrinin əsas xüsusiyyətləridir. Ədibin bir neçə hekayəsinin məzmun və süjeti nağıl və lətifələrdən alınmışdır. Onlar yazıçının öz yaradıcılıq xüsusiyyətlərinə görə işlənib, tamamilə orijinal, mükəmməl bədii əsərlər şəklində düşmüşdür. “Cəhənnəm məktubları”, “Seyidlər ocağı”, “Pir”, “Şəbih”, “Dəccələbad” kimi hekayələrdə nağıl və lətifələrdən, onların quruluşundan, başlama tərzindən, gözlənilməz nəticə ilə bitməsindən bacarıqla istifadə edilir. Bu, hər şeydən əvvəl, hekayəni formaca daha mükəmməlləşdirir. Yaziçi lətifəni dövrün səciyyəvi adamları, hadisələri ilə yaradıcı şəkildə bağladığı üçündür ki, hekayə müasir ruhda olur və həqiqi həyatın inikası təsirini bağışlayır.

Ə.Haqverdiyevin hekayələri böyük ümumiləşdirmə qüvvəsinə malikdir. Kərbəlayı Zal 25 il polis qulluğunda çalışır və “pensiya” alıb, rahat dolanmaq ümidi ilə yaşayır. Amma işlər öz qaydası ilə getmir. O, bomba əvezinə qarpez tapır və Kərbəlayı Zalı işdən kənar edirlər (“Bomba”). Camaatin avamlığından məharətlə istifadə edən firildaqqı din nümayəndələri şəbih çıxardır və ciblərini doldururlar (“Şəbih”). Yenə camaatin sadəlövhələyündən ustalıqla istifadə edən lotu, avara, dələduzlar hiyle ilə pir düzəldib, oranı kef, əyyaşlıq xərcləri mənbəyinə çevirirlər (“Pir”). “Mədəni” bir vəkil olan Mahmud bəy çeşmek zarafatı ilə dostunu çərlədib öldürür (“Çəsmək”). Arvadının avamlığından və sadəlövhələyündən istifadə edən Məşədi Qulam gecələr min cür hiylədən çıxır (“Qiraət”). Ağrıyan bir dişi çəkdirmək üçün əlli qəpiyə qiymayan Hacı Rüstəm biləbile üç sağlam dişini çəkdirib əlli qəpik verir və həkimi aldatlığına sevinir (“Diş ağrısı”) və s. Bütün bu hadisələr gülməli və kiçik görünə də, bir sıra acı həqiqətlərin ümumiləşdirilmiş tipik ifadəsidir.

Ə.Haqverdiyev, yaradıcılığının ikinci dövründə C.Məmmədquluzadə, M.Ə.Sabir kimi inqilabçı-demokrat sənetkarlarla çiyin-çiyinə getmiş, XX əsr ədəbiyyatının ən qüdrətli sənetkarlarından biri kimi tanınmışdır.

\* \* \*

1920-ci ildən sonra Ə.Haqverdiyev yaradıcılığının üçüncü dövrü başlanır. Bu dövrdə (1920-1933) Ə.Haqverdiyevin görüşlərində əmələ gələn ciddi dönüş yazdığı pyeslərdə öz əksini tapmışdır. O, həmin əsərlər və bir çox gözəl hekayələrlə sovet dövrü Azərbaycan ədəbiyyatının ilk yaradıcılarından olmuşdur.

“Köhne dudman” (1927) Haqverdiyevin ikinci tarixi dramı idi. Pyesdə XVIII əsr feodallarından Pərviz xanın vəhşilikləri, adam alib-satması, kəndlilər üzərindəki zülmü təsvir olunur. Əsərdə yazıcının nəzəri cəlb edən müvəffəqiyyətlərindən biri də üsyankar kəndli surətləri yaratmasıdır. Bədil, Eldar, Rəşid, xüsusən Allahqulu haqq və ədalət tələb edən, zülmə boyun əymek istəməyen, intiqam alovu ilə yanın mübariz kəndlilərdir. Azığın Pərviz xan namusu və ığid kəndli Allahquluya ağlagelmez zülmələr edir. Onun oğlu Bədəli yüz əlli manata Rəhim xana satır. Gözəl qızı Gülsənəmi qaçırdır və Allahqulunun özünü dar ağacından asdırır. Rəhim xanın zülmündən təngə gələrək yoldaşlarını götürüb dağlara çokilən Bədəlin dərdi el dərddidir, eli zülmədən, dardan qurtarmaq qeyrətidir.

“Baba yurdunda” (1927) pyesində Pərviz xanın nəslindən olan Cahangir ağanın zülmü təsvir olunur. Aradan iki əsr keçməsinə baxmayaraq, Azərbaycan kəndlisinin həli dəyişməmişdir. Pərviz xan getmiş, Cahangir ağa gəlmişdir. Cahangir ağa yoxsul kəndli qızı Gülnisəni zorla özünə alır, nişanlısı yoxsul İskəndəri isə öldürtdür. Əsərin axırında Cahangir ağanın oğlu, İskəndərzadə adı ilə meydana çıxır və öz atasına qarşı mübarizə aparıb, ölkədə zəhmətkeşlər hakimiyyəti yaranmasına çalışır. Kəndli qızından olan İskəndərzadə dairə icraiyyə komitəsinin sədri vəzifəsində işləyir. Müəllif yoxsul kəndlilərin zülmədən azad olub, hökumət işlərində böyük mövqə tutmalarına sevinir, xalqın azadlığı uğrunda çalışıan İskəndərzadəni dərin məhəbbətlə təsvir edir.

Pyesdəki Həsən surəti də maraqlıdır. O, kasib kəndlidi. Lakin xəbis və alçaqdır. Qızı Gülnisənin yalvarış və göz yaşlarına baxmayaraq, onu Cahangir ağanın pəncəsinə atır və özünün “səadətə” çatdığını sevinir. Cahangir ağa ilə qohum olmayıñından istifadə edərək, yoxsul kəndlilərin başına olmazın oyunları açır. Xalqın, o cümlədən ədibin Həsən kimi xəbislərə, “qızından çıxıb qızını bəyənməyənlərə”, “öz sinfinə qənim kəsi-lənlərə” nifrəti daha artıqdır.

“Ağac kölgəsində” (1921) pyesində Mustafa bəylə kasib kəndli Cəfər kişi arasındakı konflikt həyatın özündəki konfliktdir.

Əsərin əsas qəhrəmanlarından müəllim Kərim acı həqiqətləri izləyə-izleyə kənddə nahaq öldürülən yoxsul Cəfər kişisinin meyitini mustafabəylərə göstərərək, kinayə ilə deyir: “Ölməz, qorxma, yuxuya gedib, ayılıb başqa bir dünya görəcək, qisas dünyası”dır.

Haqverdiyev qadın azadlığını və onun nəticələrini də ruh yüksəkliyi-lə qələmə almışdır. “Qadınlar bayramı” (1928) pyesinin qəhrəmanı Cahan xala kəndin yeniləşməsi yolunda böyük işlər görür. Kəndə su çəkilir, məktəb, savadsızlığı ləğv edən kurs, yaslı açılır. Cahan xala inqilabın yetirdiyi yeni insanlardan biridir; o öz hüququnu almış azad Azərbaycan qadınıdır.

“Çox gözəl” (1932) pyesi “vətəndaşlıq və səmimi qardaşlıq” hissindən danişan əsərdir.

“Qırmızı qarı” (1921) pyesində ədib qarını “qırmızı tufan elçisi”, müsbət bir obraz kimi qələmə alır. Qarının bir arzusu var: zəncir və zülm dünyasının axırına çıxmak! Əsər, əsgərlərin zülmət səltənəti üzərindəki qələbəsi ilə bitir və qarının arzusu həqiqətə çevrilir.

Haqverdiyev mövhumat əleyhinə “Vaveyla”, “Kamran”, “Sağsağan” adlı pyeslər yazdığı kimi, “Uca dağ başında”, “İanə”, “Odabaşının hekayəsi” kimi qüvvətli hekayələr də yazmışdır.

Yazıcı “Vaveyla”da (1926) fazıl dərbəndlilərin, molla kazımların, molla cabbarların – İrandan gələn bu hiyləgərlərin din adından düzəldikləri qanlı səhnələri göstərir və ifşa edirə, “Sağsağan” (1931) pyesində də mövhumatla, cəhalətlə əlaqədar olan ənənələri kəskin təqnid edir.

“Kamran” (1931) pyesinin mövzusu İran həyatından alınmışdır. Yaziçı, hələ XX əsrin əvvəllərində bir parça çörək üçün neft Bakısına gələn on minlərlə İran əməkçilərinin ağır zəhmətlə qəpik-quruş qazanıb, sonra da geri dönüb, qazandıqlarını, kor-koranə din dəllallarına yedirtdiklərini görürdü. Dini əldə quldurluq silahına çevirib Quran adından fitvalar verən müctəhidlərin ifşası pyesdə əsas xətlərdən biridir.

Pyesdəki əhvalatların hamısı Kamran obrazı ilə əlaqədardır. Kamran obrazını biz “Odabaşının hekayəsi”ndən Fərman adı ilə tanıyırıq. O, varlı tacir Hacı Kamyabin qardaşı baqqal İbrahimin oğludur. Fərman hekayədə aciz, hər zülmə boyun əyən, sevgilisi Gövhərtacdən əli çıxdıqdan sonra yeganə yolu dərvişlikdə görən, nəhayət, vərəmleyib, köhnə mühitdə məhv olan bir gəncdir. Kamran ondan tamamilə fərqlənir. Həyat, yaşıdı-ğı cəmiyyət, gördüyü haqsızlıq onu istismar dünyasına qarşı bir üsyançı-

ya çevirir. O əvvəllər müti bir cavan olduğu halda, sonralar xalqın qanını içən müctəhid hacı mirzə Əhmədağalara qarşı dərin bir qəzəblə təbliğat aparır.

Kamranın sevgilisini əlindən alırlar, lakin bu acınacaqlı hadisə onu daha da fəallaşdırır. Onun şəxsi intiqamı ictimai intiqama çevrilir. İndi o, tək özünü deyil, əzab çəkən xalqı düşünür.

Pyesdə Hacı Kamyab, onun arvadı Bibixatun, müctəhid Hacı Mirzə Əhmədağa, həkimbaşı Mirzə Mehdi də öz orijinal səciyyələri ilə fərqlənirlər.

\* \* \*

Nəsr yaradıcılığını davam və inkişaf etdirən yaziçi sovet dövründə də “Marallarım” silsiləsində hekayələr yazmışdır. Bu hekayələr mövzuca müxtəlifdir. Hekayələrin bir qismində çar hakimiyyəti dövründə yaşayan satqın, yaltaq, ikiüzlü bəylər, xanlar, hacılar, tacirlər, çinovniklər və polis məmurlarının acgözlüyü təqnid edilir (“Odabaşının hekayəsi”, “Çəsmək”, “Mirzə Səfər”, “Pristav və oğru”, “İt oyunu”, “Diş ağrısı”, “Qaban” və s.).

“Mirzə Səfər” hekayəsində açıq gözlü, namuslu bir ziyalının surəti verilir. Mirzə Səfər idarədə katib vəzifəsində çalışır. Yuxarı təbəqə işçilərinin çoxu rüşvətlə baş girdikləri halda, Mirzə Səfər insanı baş aşağı edən bu çirkin əmələ nifrət edir. Onun vəzifəsi ərizə yazmaqdır. Ərizə yazdırınan dövlətli və ya kasib olması onu maraqlandırmır. O, az gəlirlə kifayətlənir. Mirzə Səfərin yaltaqlardan da zəhləsi gedir. Onun uşaqlarını məktəbdən çıxardırlar. Bu hadisə Mirzə Səfərə ağır təsir edirə də, Həsən ağa kimi murdar adama baş əymir. O simir, amma düşmən qabağında əyilmir, çünki əyilmək xasiyyəti Mirzə Səfərin təbiətinə yaddır.

Tarzən Cavad (“Qoca tarzən”) və Mirzə Hüseyin (“Koroğlu”) də öz səciyyələri etibarilə Mirzə Səfəri xatırladırlar. Onlar da yaltaqlıq nə olduğunu bilmirlər. Tarzən Cavad özünün və sənətinin ölmədiyini, yeni nəsil simasında yenidən həyata qayıtdığını gördükdə sevinir.

“Qaban” hekayəsində çar hakimiyyəti illərində qaçaq Əbdülkərimin öz yoldaşları ilə şəxsi və ictimai zülmə, haqsızlığa qarşı mübarizəsi təsvir olunur. Qaçaq Əbdülkərimin anasına olan səmimi münasibəti və anasının mərd siması yaziçi tərəfindən yiğcam və qabarlıq şəkildə canlandırılmışdır. Ananın məğrur hərəkəti heç vaxt yaddan çıxmır: “Əbdülkərim anası ağlamaz. Sən də, oğul, dünyada igid yaşayıbsan, ölümə də igid get, rəngin bir zərrə qaçarsa, sənə oğul demərəm”.

“Haqq Mövcud” hekayəsində yaziçi pulun köhnə cəmiyyətdə tutduğu mövqeyi təsvir etmişdir. Hakim sinif nümayəndələri insaf, mürüvvət

və ədaləti ancaq pulla, rüşvətlə ölçürlər. Dövlət məmurları ölkə daxilində qayda-qanunu, asayışı qorumaq əvəzinə, öz mənfiətləri üçün min bir cinayət və pozğunluq törədirlər.

“Çəsmək” hekayəsinin qəhrəmanı vəkil Mahmud bəydir. İnsanı “müdafiə” etmək hüququnu almışdır. Lakin o, bunun əvəzində ağıllı insanları dəli edib həzz alır, özü insan hüququnu tapdalayır. Ədib Mahmud bəyə gülür, onu kinayə hədəfi edir.

“İt oyunu”, “Pristav və oğru” hekayələrində dar düşüncəli pristavrın iş üsulları tənqid olunur. Onlar rüşvət alıb oğru və quldurların sayını artırır, öz şəxsi mənafeleri üçün xalqın başına oyum açırlar.

“Söhbət”, “Kapitalizmlə mübarizə”, “Keçmiş günlər” kimi ikinci qism hekayələrdə yeni həyat əks etdirilir. “Söhbət” hekayəsində yeniliyin necə qalib gəldiyi yığcam, həyati cizgilər və mühakimələrlə verilir.

“Kapitalizmlə mübarizə” hekayəsində tacir Ağa Qurbanın ümidləri, xam xəyalları, “kapitalizmlə mübarizə aparması”, sadəlövhüyü qüvvətli bir humorla təsvir edilmişdir.

Haqverdiyev bir klassik kimi həmişə əzizdir, həmişə canlıdır.

**Kamran Məmmədov**



*Dram  
assoluto*



## YEYƏRSƏN QAZ ƏTİNİ, GÖRƏRSƏN LƏZZƏTİNİ

*Keyfiyyəti-qəribədir ki,  
üç məclisdə tamam olur*

### ƏFRADI-ƏHLİ-MƏCLİS

Hacı Mehdi – Osmanlı davasında bir qədər qazanıb, 50 yaşında

Ələsgər – onun qardaşı, 45 yaşında

Sənəm – Hacı Mehdinin əvvəlinci arvadı, 30 yaşında

Güllü – Hacı Mehdinin ikinci arvadı, 25 yaşında

Nəbi – qəssab, Güllünün atası, 50 yaşında

Mirzə Heydər – cadugər, 40 yaşında

Məşədi İman – sövdəgor, 40 yaşında

Gülperi – qoca arvad, elçi, 50 yaşında

Qiyas – Hacı Mehdinin ev nökəri, 18 yaşında

Əhvalat vəqə olur Qarabağ vilayətində. İkinci məclis ilə üçüncü məclisin arasından dörd il keçir.

### ƏVVƏLİNCİ MƏCLİS

Hacı Mehdinin otağı nümayan olur. Yaxşı döşənmiş otağın iki tərəfində qabaq-qabağa iki döşək püstü ilə salınmış. Otağın bir qapısı sağ tərəfdə, bir qapısı sol tərəfdə və iki qapı müqabildə. Hacı Mehdi əyləşib döşəklərin birinin üstə, Şiraz qəlyanı damağında. Bir azdan sonra başın qalxızıb üzünü tutur qapıya, nökəri çağırır.

Hacı Mehdi. Ay gədə, Qiyas!

Nökər (*daxil olur*). Nə buyurursan, ağa?

Hacı Mehdi. Mirzə Heydəri gedib gördünmü? Necə cavab gətirdin?

Nökər. Ağa, Mirzə Heydər neçə vaxtdır gəlib, buradadır. Əgər istəyirsən bu saat çağırım gəlsin.

Hacı Mehdi. Ay namərbud, neçə vaxtdır gəlib, niyə mənə xəbər verməyibsən? Nə qayırırdın? Hansı cəhənnəmə getmişdin?

Nökər. Ağa, dəxi niyə acığın tutur, aşpaz övrət göndərmışdı baza, dolmadan ötrü kələm almağa.

Hacı Mehdi. Yaxşı, bazara getməmişdən gəlib mənə deyə bil-məzдин, heyvan? Kişi iki saatdır gəlib müntəzirdir. İtil gözümün qabağından!

Nökər (*öz-özüñə söylənir*). Erməniyə koxa dedilər, çuxasını öz-gəyə götürdü. İndi buna da ağa dedilər, qudurdu.

Hacı Mehdi. Dodağının altında danışma. Çağır gəlsin! (*Nökər gedir*.) Bu nökər bilmərrə məni təngə gətirdi. Həqiqət buğda çörəyi qarın deşən olur deyirlər, doğru imiş.

Mirzə Heydər (*daxıl olur*). Səlaməleyküm.

Hacı Mehdi. Ələykəssəlam, Mirzə! Buyur, buyur əyləş. (*Mirzə ayləşir*.) Əhvalın necədir, Mirzə? Heç görünməyirsin?

Mirzə Heydər. Bəndə, nə vaxt buyursanız, qulluğunuzda hazırlam.

Hacı Mehdi. Gərək mirzə, bağışlayasan, nökər səni incidib. Coxdan gəlibsen, mənə heç xəbər etməyib.

Mirzə Heydər. Xeyr, hacı. Bu nə sözdür buyurursunuz? Bəndə həmişə sizin müxlüsünüz varam. Mənim üçün belə zəhmətlər çox rəhatlıqdır.

Hacı Mehdi. Çox razıyam. Amma gərək genə bağışlayasan, zəhmət vermişəm.

Mirzə Heydər. Allah bağışlasın, bu nə sözdür, hacı, buyurur-sunuz?

Hacı Mehdi. Bilirsən, mirzə, sənə nə üçün zəhmət vermişəm?

Mirzə Heydər. Xeyr, hacı ağa, buyurun görək.

Hacı Mehdi. Bir təvəqqəm var, mirzə, qorxuram əmələ gətirə bilməyəsən.

Mirzə Heydər. Hacı, belə sözləri buyurmayın. Bəndəni ölümə də göndərsəniz boyun qaçırmaram. Siz ki məni ölümə göndərmə-yəcəksiniz?

Hacı Mehdi. Di onda qulaq as deyim.

Mirzə Heydər. Bəli, buyurun, hacı ağa.

Hacı Mehdi. Bax, mirzə, mən dünən hamamdan qayıdan vaxt bir arvad tayfasına rast gəldim. Hava da bir az külək idi. İttifaqən külək arvadın başından çadırşəbini atdı, arvadın üzünü açdı. O vaxt mənim halətim dəyişdi və özümü bilmərrə itirdim. Guya ki, məni qal-xızıb ikiəlli vurdular yerə. Bu çanacan əqlim başıma gəlməyib. Vallahi

heç bilməyirəm evə necə gəldim çıxdım. İndi mənim də səni çağırmağının səbəbi budur ki, gərək mənə bu işdə bir çarə tapasan ki, mən o övrəti alıム.

Mirzə Heydər. Xub, hacı. Əvvəl gərək bilmək o, qızdır, ya yox? Və bir də kimin qızıdır? Bəlkə ərdədir?

Hacı Mehdi. Mən gəldim evə yarımcان. O saat adam göndərdim Gülpəri qarını çağırırdım və övrətin bir para nişanələrini ona dedim. Deyən kimi bildi və dedi ki, o qız qəssab Nəbinin qızıdır. Adı da Güllü və özü də qızdır. Bax, mirzə, imdi aman günüdür, mənə bir əlac eylə. Əlindən gələni müzayiqə eləmə. Sənə bir yaxşı xələt verrəm.

Mirzə Heydər (*əlini aparır alnına və bir az fikrə gedir*). Bir adam göndərin, hacı, bircə Gülpərini buraya çağırınsın, görək nə tövr edərik.

Hacı Mehdi (*üzünü tutur qapiya*). Ay gədə, Qiyyas! (*Qiyyas daxil olur*.) Get Gülpəri qarıya deyilən ağam səni çağırır, səninlə işi var, tez deyilən gəlsin. Genə bayaqkı kimi kələm almağa getmə. (*Nökər gedir*.) Yaxşı, mirzə, indi fikrin nədir?

Mirzə Heydər. Hacı, bunun bir fikri yoxdur. Cox asan işdir. Amma bir zad var ki!

Hacı Mehdi. Nədir o zad, de görüm.

Mirzə Heydər. Hacı, bağışlayınız, sizin Allaha şükür bir parça yeməyə çörəyiniz var, övrətiniz var, dörd nəfər, Allah saxlasın, uşaq-larınız var. İndi sizin iki arvad nəyinizə lazımdır?

Hacı Mehdi. Ay mirzə, mən səni buraya vəz verməyə çağır-mamışam. Əgər bu işə əl qoya bilərsən qoy. Yox, qoymayacaqsan, onu de. Dəxi mənə vəz vermək lazım deyil.

Mirzə Heydər. Ay hacı, dəxi nə üçün acığınız tutur? Bir söz idi dedim, hər nə buyurursunuz yerinə yetirrəm.

Hacı Mehdi. Dəxi mən bir zad bilmirəm, ancaq bu işdə hər nə kələyin var işlət.

Gülpəri (*daxil olur*). Salaməleyküm, hacı qadan alım, genə nə olub məni yadına salıbsan, nə qulluğun var?

Hacı Mehdi. Gəl otur, indi görərsən nə qulluğum var. Qulluğum çoxdur. (*Gülpəri əyləşir qapının ağızında*. Hacı *üzünü tutur mirzəyə*) Bu da Gülpəri!

Mirzə Heydər (*əlini salib cibinə, kağız, qələmdam çıxarıır*). Hacı, hərcənd mən bu işə əl qoyaram, ancaq qorxuram ki, sonra cəmi təqsiri, günahı mənim boynuma qoyasınız.

Hacı Mehdi. Ay rəhmətliyin oğlu, dəxi artıq söz lazım deyil, işini gör.

Mirzə Heydər. (*Gülpəriyə*). Gülpəri, bilirsən, hacı isteyir qəssab Nəbinin qızı Güllünü alsın. Ondan ötrü səni çağırmışıq ki, gedəsən qəssab Nəbinin arvadının yanına elçiliyə. İndi hər nə deyəcəksən, nə tövr söz açacaqsan, o sənin işindir. Onu sən yaxşı bilirsən. Elə ki işi qurtardın, hacı sənə bir yaxşı xələt verəcək.

Gülpəri. Ay başına dönüm, qəssab Nəbinin arvadı bir lovğa şeydir, o heç indiyə kimi gözəl-göyçək cavan oğlanları bəyənməyib, onlara qız verməyib. İndi mən ora getsəm, vallahi məni it ilən qovarlar. Deyərlər ki, ay kaftar, bizim qızımız qırmızı saqqallı, qoca kişinin tayıdır?! Hərçənd hacı dövlətlidir, amma genə qəssabın arvadı günü üstünə qız verməz.

Mirzə Heydər. Bəs mən nəçiyəm? Mən elə iş görərəm ki, heç bir söz deməzlər.

Gülpəri. De görüm nə eylərsən, əlinə ağac alıb gedib onlar ilə dava edəcəksən?

Mirzə Heydər. Sən ağızına gələni söyləmə, sözümə qulaq as. Mən indi üç dua yazaram: birini qoyarsan dilinin altına, onda sən həməsına şirin görünərsən. Heç kəs sənə yaman söz deməz və bir də bir dua yazaram onu it tükü ilə, ancaq qara it olsun və pişik tükü ilə bir yerdə qəssabın qapısından girəndə basdırırsan və üçüncü duanı qoyarsan suya, bir gecə qalar suyun içində. Sübəh, gün çıxmamış bir almanın üç dəfə salıb çıxardarsan o suyun içində və qalan su ilə üzünü yuyarsan və almanın da bir parçasını bir tövr qəssabın qızına, bir parçasını da anasına verərsən, sonra iş düzələr gedər. Di imdi səbr elə, duaları yazım. (*Başlayır yazmağa.*)

Gülpəri. Yaxşı, yaz görək necə olar.

Hacı Mehdi. A Gülpəri, bu işi düzəltən, məni özünə borclu elərsən. Sənə elə bir xələt verərəm ki, heç misli olmasın və hansı çitdən özün bəyənsən, tuman alaram. Ala, qabaqca də sənə bir az xərclik verim. Allah qoysa, iş ki düzəldi, səni razı edərəm, necə ki, xahişin.

Gülpəri (*pulu alır*). Allah oğlunu saxlasın. Allah qoysa, hacı, mirzə duaları yazar, apararam, yəqin ki düzəldərəm. Sonra, hacı, səndən bir zad təvəqqə edəcəyəm.

Hacı Mehdi. Nədi, de görüm?

Gülpəri. Mənim kiçik oğlum evdə bekar oturub. Xahiş edirəm ki, onu götürüm burada sənə xidmət eləsin. Mən də sənin canına nə qədər ömrüm var, duaçı ollam.

Hacı Mehdi. O da baş üstə, dəxi nə qulluğun var? Elə yaxşı ol-du. Bu nadürüstü qovaram, sənin oğlunu saxlaram. Sənin oğlun yaxşı oğlandır.

Mirzə Heydər. Hə, Gülpəri, duaları yazdım. Dur gəl irəli. (*Gülpəri gəlir mirzənin yanına*) Bax, bu duanı qoyarsan dilinin altına, bu birini də it-pişik tükü ilə basdırarsan qəssabın darvazasının ağızında. Bunu da...

Gülpəri. Mirzə, başına dönüm, pişik də gərək qara olsun?

Mirzə Heydər. Yox, pişik hər rəng olsa olsun, ancaq pişik olsun. Bunu da...

Gülpəri. Dedim birdən deyərsən pişik də gərək qara olsun. Onda mən qoca arvad pişiyi hardan qova-qova tutacağam? Amma yaxşı oldu, öz evimizdə bir dənə boz pişik var, elə onun tükündən yolaram.

Mirzə Heydər. Yaxşı, dəxi bəsdir, qulaq as gör nə deyirəm. Bax bunu da suya salıb, içindən bir dənə alma salgınən və suyu ilə də üzünü yuyarsan, başa düzdünmü?

Gülpəri. Niyə başa düşmədim, a başına dönüm?

Mirzə Heydər. Bax, dəyişik salmayasan, hər birin öz yerinə qoy.

Gülpəri. Niyə dəyişik salıram, uşaq deyiləm ki.

Mirzə Heydər. Di get.

Gülpəri istəyir getsin.

Hacı Mehdi. Amma, Gülpəri, bax, dəxi mən demirəm nə tövr elə, nə tövr eləmə. Amma əlindən gələni müzayiqə eləmə.

Gülpəri. Ay hacı, başına dönüm, mənim saçım elə elçilikdə ağa-rib. Əlli min tükü fəndi bılırəm, hamisini salaram işə. Ancaq bizim gədəni bir tövr qoy.

Hacı Mehdi. Sən arxayı ol. Ancaq sən işi düzelt, hamısı asandır. (*Gülpəri gedir.*) İndi, mirzə, sənin dualarının təsirini gərək.

Mirzə Heydər. Hacı, siz heç mənim dualarımı şəkk gətirməyin. Bu dualar ki mən yazmışam, həzrət Süleyman Ələyhüssəlamın dualarıdır. Çox mücərrəb dualardır. Mənim mərhüm atam, Allah ölünlərinizə rəhmət eləsin, bu duaların şəninə məşhur olmuşdu. Hər şənbə və çərşənbə günləri atamın qapısı döñərdi xan, bəy qapısına. Arvad, uşaq sübhən ta axşamacan qapıdan getməyirdi, hərəsinin bir dərdinə

əlac edirdi. Birisi gəlirdi: molla, başına dönüm, aman günüdür, anam çala üstədir, işi çetinə düşüb. Görürdün bir dua yazdı verdi. Bax elə suya salıb, naxoşa içirdən kimi bari-həmlini qoyurdu yerə. Məsələn, birisi neçə ildir ki, gedib ərə, övladı olmayırlar. Gəlirdi atamın yanına: molla, başına dönüm, mənə bir əlac elə. Atam rəhmətlik dösün açıb, ürəyindən aşağı, burasına bir dua yazardı (*əlilə göstərir*), bir ildən sonra görürdün bir xələt götürüb gəlib, razılıq eləyir ki, molla, Allah sənin atana rəhmət eləsin, bu uşaq sənin duanın bərəkətindən olub. Mənim rəhmətlik atam az adamın fəryadına yetməyib. Cəmi aləm ona rəhmət oxuyur. Birisi dara düşəndə görürsən deyir, ax, Allah sənə rəhmət eləsin, ay Molla Zaman, mağul xalqın dadına yetirdin.

Hacı Mehdi. Tanıyıram, ay mirzə!

Mirzə Heydər. İmdi atam ölüb, Allah dünyadan gedənlərinizə rəhmət eləsin. Onun kitabları keçib mənim əlimə. Mən də belə çağ-çuqla, Allaha şükür, sizin dövlətinizdən beş-on şahı qazanıb, sizin kimi adamların kölgəsində dolanıb, zindəganlıq edirəm.

Hacı Mehdi. Bilirom nə deyirsən, sənin danışmağın artıqdır. Səni elə razı edərəm, necə ki, sənin məramındı. Ala, qabaqcə sənə bir az xərclik verim, apar ver ətə-zada. (*Əlini salır cibinə, istəyir pul versin. Bu halda Hacı Mehdinin qardaşı Ələsgər daxil olur.*)

Ələsgər. Ay Hacı Mehdi, dəli olubsan nədir? Saqqalının ağ vaxtında bu nə işdir tutursan? Ağlın başından çıxıbdır, nədir? (*Üzünnü tutur Mirzə Heydərə*) A kişi, sənin burada nə işin var? Çıxıb getsənə göbək yazmağın dalunca! Adam tapmayırsan başına ip salıb oynatmağa! Dur buradan, xəbis!

Mirzə Heydər. Ay ağa Ələsgər, dəxi nə üçün acıqlanırsan? Mən öz başıma gəlməmişəm ki! Məni də çağırıran var ki, gəlmışəm də!

Ələsgər. Çox danışıb səni bura çağırıran, səninlə belə! Dur buradan!

Mirzə istəyir dursun.

Hacı Mehdi. Mirzə, əyləş. Onun nəyinə qulaq asırsan? Onun hərdənbir cini tutur. (*Üzünnü tutur Ələsgərə*) Balam, dəli olmayıbsan ki? Utanmırısan, özündən böyük qardaşının bir hörmətini saxla. Ağlın başından çıxıb, nədir? Bir de görüm nə deyirsən? Mən sənin bu çığırmağında heç bir şey başa düşə bilmirəm.

Ələsgər. Mənim ağlım başımdadır. Amma sənin ağlın, bir para işin, hərəkətin məni dəli eləyib.

Hacı Mehdi. A balam, nə danışırsan, bir əməlli danış görüm, nə deyirsən?

Ələsgər. Bircə de görüm Gülpəri qarı burada nə qayırırdı?

Hacı Mehdi. Sənin nə borcundur nə qayırırdı? Gülpəri bir qaridir, həmişə buralara gələr-gedər, genə gəlmişdi.

Ələsgər. Qardaş, sən mənim başımı tovlaya bilməzsən. Mən də dünyada bir iyirmiyədək say bilirəm. Elə bilirsən ki, bir ağıllı sənsən. Əhvalatın hamısını mənə tamam-kamal nəql ediblər. Bax, bircə qulaq ver, gör nə deyirəm. Sən mənim adımı, doğrudur, dəli qoydun, amma dünyanın cəmi işi belə düşüb ki, hər kəs doğru söz danışsa, xalqın gözünə pis görünər və adını da qoyerər dəli. İndi, qardaş, sən osmanlı davasında bir az mal satmaq ilə pul qazanıbsan. Allaha şükür, heç kəsə ehtiyacın yoxdur, ta bir parça çörəyin var, öz külfətin ilə yeyib, rahat dünyada baş saxlayırsan. Mən də sənin kasib qardaşınam. Hərçənd səndən bir təmənnam yoxdur. Sənin kölgəndə çərçilik-zad ilə dolanıram. Amma sən istəyirsən öz halal çörəyin burnundan tökülsün. Axır sən neyləyirsən iki arvadı? Allaha şükür, yaxşı arvadın, üç-dörd uşağı var. Dəxi bu nə işdir?

Hacı Mehdi. A gədə, sən mənə ağıl öyrətmə, mən öz işimi yaxşı bilirəm. Sən get bazara çərçiliyini elə. Sənin mənim işimə qarışmağın nahaqdır.

Ələsgər. Qardaş, sən mənim çərçiliyimə rişxənd edirsən, heç eybi yoxdur. Amma bir vaxt olar, mən də gəlib deyərəm: qardaş, kefin necədir? O vaxt qorxuram başını yuxarı götürə bilməyəsən. (*Mirzəyə*) Allah sənin evini yıxsın, sən bu biçarəni yoldan çıxarmışan. Bu saat sənin ciyərini çıxardaram. Amma genə böyük qardaş yanında həya eyləyirəm. Əgər bayırə çıxarsan, mən billəm nə elərəm. And olsun Allaha, sənin başına bir oyun gətirəcəm ki, anadan əmdiyin süd burnundan gəlsin.

Mirzə Heydər. Ay başına dönüm, axır mənim təqsirim nədir? Mən deyəndə el anasıyam, sən çağırırsan sənin işini görürəm, o çağırır onun, bu çağırır bunun işini görürəm.

Ələsgər. Az danış, biimən. Dur buradan sağ-salamat, əlim sənə dəyməmiş çıx bayırə. Yoxsa səni bir el anası qayıram ki, gəldiyin yolu azarsan, müftəxor!

Hacı Mehdi. Ay qardaş, sənə bayaq dedim ki, get, çərçilik ilə, istiot, zəncəfil sat. (*Mirzəyə*) Mirzə, sən buna qulaq asma, dəlidir bu...

Mirzə Heydər. Ay başına dönüm, elə ondan qorxuram ki, küçədə-zadda məni biabır eləyə, yoxsa mən bilirəm ki, bu...

Ələsgər. Qardaş, indi sənin beynin qızıbdır, özünü itiribsen. Amma, bax, bir sözdü sənə deyib gedirəm, yadında saxla. Elə ki ikinci arvadı alıb götirdin, bir gün olar hərəsi bir tərəfdən ağızlarını açıb ac qurd kimi səni yeyərlər, sonra düşərsən məndən pis günə. İndi mən gedirəm. Sən bu mirzə Heydər imansızla nə qayıracaqsınız qayırin, amma yeyərsən qaz ətini, görərsən ləzzətini. (*Gedir.*)

Hacı Mehdi. Dəxi çox boş danışma, get, get. (*Mirzəyə*) A kişi, dəli əlinə düşmüşəm də. Gündə gəlir çığırır, bağırır, gedir.

Mirzə Heydər. Hacı, sən elə ona tapşır ki, mənə küçədə-zadda bir söz deməsin. Yoxsa mənim bir az camaat içində hörmətim var, onu da töker yero, sonra biabır ollam.

Hacı Mehdi. Arxayın ol, mirzə. Mən ona qulaqburması verrəm... Hə, yaxşı yadına düşdü. Ala, bir az sənə cibxərcliyi verim. Allah qoysa, elə ki iş düzəldi, sənə bir yaxşı xələt verəcəyəm. (*Pulu verir.*)

Mirzə Heydər (*pulu alır*). Evin abad olsun, hacı. Allah oğlanlarını saxlasın. Mən də gedim, axşamdır, bazara, bir az ətdən-zaddan alım aparım evə, qulbeçələr üçün. Xudahafiz.

Hacı Mehdi. Xudahafiz, mirzə, xoş gəldin, bağışla, sizə zəhmət verdim.

Mirzə Heydər. Xeyr, hacı ağa, mən həmişə sizin nökərinizəm. (*Gedir.*)

Hacı Mehdi (*tək*). Çox yaxşı. İndi görək iş necə olacaq? Elə ki mirzə öz dualarını tərif edirdi, dəxi lap yəqin düzələcək. Gülpəri də öz işində mahirdir. Ümid hər ikisinə var. (*Nökəri çağırır.*) Ay gədə, Qiyyas! Qiyyas! (*Nökər daxil olur*). Gəl qalyanı apar suyunu dəyiş, bir yaxşı doldur, gətir. (*Nökər qalyanı götürüb gedir.*) Amma görək arvad isti sudan gələnə kimi işi tamam eyləyim, gəlib görsün iş-işdən keçib, məgər bir az qeylü-qal eylər, oturar yerində. Elə ki bir az çox danışdı, o tatarı, o onun canı. Bir-iki vurram, səsini kəsər.

## İKİNCİ MƏCLİS

Həmin otaqdır. Hacı Mehdinin evində. Həmin qayda ilə döşənmiş, necə ki, əvvəlinci məclisdə. Hacı Mehdi oturub öz-özünə danışır.

**Hacı Mehdi (tək).** A kişilər, bu ikiarvadlılıq nə yaman şey imiş. Allah harada iki övrətlilər var, hamisinin evini yıxsın, hamısını mənim kökümə salsın. Övrət gətirmədim, canına bir od gətirdim. Axşama kimi dava-şava. Yediyim çörək də bu bihəyaların əlindən boğazımı getməyir. (*Sənəm, Hacı Mehdinin əvvəlinci övrəti, daxil olur.*) Genə nə var qasqabağını tökübsən? Niyə qoymursunuz bu dünyada bir parça zəhrimər çörəyi rahat yeyək, beş vaxt namazımızı qılıb oturaq. Axı bu nə qalmağaldır? Səsiniz tamam qonşuları az qalib köçürtsün. Ay Allah sizə nələt eləsin?

**Sənəm.** A kişi, mən haçan qalmaqla elədim?

**Hacı Mehdi.** İş gör nə məqama çatıb ki, dünən qonşumuz Kərbəlayı Rəcəb çıxıb qabığımı, deyir bəs filani, arvadım naxoşdur, çox bədhaldır. Gedib rus həkimi gətirmişəm. Buyurub ki, qoymayıñ küy-kələk olsun. Mən evdə uşaqlara qədəğan eləmişəm, səslərin çıxartmasınlar. Amma sənin evinin hay-küyü azarının aramını kəsib. Allah xatırınə, əger mümkün olsa, evdə deyinən az qışqırsınlar. Ay bihəyalar, ayıb deyilmə! Axır mən belə sözlər eşidəndə əriyib ölürməm. Ay eviniz yixilsin, bir həyanız olsun, bir abriniz olsun. Yenə it olub düşmüsünüz biri-birinizin canına!

**Sənəm.** Ay kişi, vallah mənim səsim çıxmayıb. Dünən balaca uşaq gedib Güllünün bir yumaq sapını anlamayıb götürüb, aparıb uşaqlar ilə at-at oynayırlarmış. Bir də gördüm, uşağı elə qarğış eləyir ki, yer-göy titrəyir. Deyir səni görüm bədəninə o yumaq boyda yara çıxısin. Mən də peşman oldum dedim: niyə uşağı qarğış eyləyirsən, gəl bir yumaq sapını verim. Elə onu dediyimi gördüm, özüm də peşman oldum. Elə bil ayıya dəyirmançı dedilər. Urus barıtı kimi elə partladı, Dəxi nə deyim? Hər nə ağızına gəldi dedi mənə. dəxi məndə təqsir var? İstəyirsən hər kəsdən soruş, mən də lam-cim oturdum yerimdə. Niyə işin həqiqətinə getməmiş məni söyürsən?

**Hacı Mehdi.** Heç arvadın dilini bilmək olmaz! Birinə deyirsən günah səndədir, atır o birisinin boynuna. O birisinə deyirsən, o da həmçinin. Dəxi lap naçar qalmışam, bilmirəm nə tövr eləyim, başıma nə çarə qılım.

Sənəm. Bircə de görüm bu səs-küy, dava, qalmaqla qabaqlar niyə yox idi?! Kefin qalxdır, getdin bu ağsaqqal vaxtında təzə arvad aldın, arvad-uşağıın ola-ola. Bircə de görüm mən sənə nə eləmişdim? Məndə nə yamanlıq gördün ki, getdin mənim üstümə günü gətirdin? Həm özünü biabır elədin, həm də mənim günümü qara.

Hacı Mehdi. Dəxi yaxşı, bəsdir danişdin. İtil cəhənnəmə, başımdan açı, ovqatımı təlx eləmə. İndi hərə gəlib mənə bir nəsihətçi olacaq.

Sənəm. Xeyr, Allah eləməsin mən sənə nəsihət eləyim. Dəxi acığın niyə tutur?

Hacı Mehdi. Sənə deyirəm baş-beynimi aparma, itil buradan, rədd ol! (*Sənəm gedir*.) Allah sizin kökünüyü yerdən qazısın. Gedim yıxılım yatım, bəlkə bir az bunların qalmağalından qulağım dincələ.

Hacı gedir o biri otağa. Məclis qalır boş. Bir az vaxtdan sonra Hacı Mehdinin ikinci övrəti Güllü, dalınca Mirzə Heydər sol tərəfdən çıxırlar.

Güllü. Mirzə, buyur içəri.

Mirzə Heydər. Ay başına dönüm, xanım, hacı birdən gələr, məni burada görər, sonra dərimə saman təpər.

Güllü. Qorxma, irəli gəl. Hacı çoxdan yatıb o yanda. Hacı elə bərk yatır ki, elə bil bir daşdır. Hərgah ayağına bir ip salıb sürüyəsən oyanmaz. Bəri gəl, qorxma. (*Mirzə gəlir otağın ortasına*) Bax, Mirzə, hərgah bu işdə mənə kömək eləsən, mən bilirom ki, səni nə cür razı eləyəcəyəm. Bax, bir yaxşı tumanlıq Məşədi İmandan alıb arvadına bağışlayaram və özünü də hər tövr sənin razılığındır, elə razı edərəm.

Mirzə Heydər. Xanım, sənin sağlığın mənə puldan da, maldan da, bəlkə mənim canimdən da artıqdır. Nə buyurursan? Mənə sənin peşkəşin lazımlı deyil. Təki sən sağ ol, sənin işin düzəlsin, sonra hamısı yola gedər. İndi, xanım, başına dönüm, tez ol, hər tövr dua buyurursan de, yazım. Birdən hacı gələr, sonra mənim nəfəsimi kəsər.

Güllü. Qorxma, hacı daş kimi yatıb, işini arxayın tut. Bax, mirzə, dəxi utanmaq yeri deyil, gərək işin hamısını sənə açıb deyəm.

Mirzə Heydər. Əlbəttə, gərək məndən heç bir şey gizlətmə-yəsən. Çünkü biz məhrəmik, necə ki, övrət öz sərrin ərinə, qardaşına, oğluna açar, deyər, bizdən də gərək gizlətməsin. Çünkü gizlətsə duanın bilmərrə əsəri olmaz.

Güllü. Bilirəm a! Bax, hacı məni hərçənd təzə gətirib və təzə övrətin də hörməti, görmüşük, bir az kişinin yanında artıq olur. Amma

hacı heç bilmir mən nəyəm. Məni Allah yaradıbdır, ya dəmirçi döyübüdür. İndi bax, başına dönüm, mirzə, gör bir tövr eləyə bilərsənmi kişi heç olmasa mənə də bir yaxşı göz ilə baxsın.

Mirzə Heydər. A xanım, belə işlər mənim əlimdə su kimidir. Bir dua yazaram, hacı əvvəlki arvadından bilmərrə soyuyar və cəmi məhəbbətini salar sənə. Amma belə duaların xərci bir az artıq olur. Əvvəla, gərək bir sarı toyuq ola, ancaq yumurtlamamış gərək olsun və bir para da dava gərək bazardan alınsın ki, həb qayırılsın, o toyuğa üç gün verim yesin. Üç gündən sonra haman toyuğu kəsəm, onun qanı ilə dua yazam.

Güllü. Yaxşı, indi sarı toyuğunu biz burada hardan tapaq?

Mirzə Heydər. Ay xanım, sən mənə pul ver, mən bazardan sarı toyuq alım aparım evə. Üç gündən sonra nökərini göndərərsən gələr, duanı aparan.

Güllü. İndi mən sənə nə qədər pul versəm bəsdir?

Mirzə Heydər (*məkr edib barmağı ilə hesab edir*). Davanın xərci bir az çoxdur və toyuq da alacağam. Xülasə, bir beş manat versən, bir sayaq elərəm.

Güllü. Yaxşı, o duanı yazdırın göndərdin, bəs mən onu hacıya necə verim?

Mirzə Heydər. Bax, əvvəl duanı salarsan suyun içində, bir az çarxalarsan. O dua suyun içində təmizlənər, sonra verərsən hacıya, içər. Onda görərsən ki, yavaş-yavaş hacı əvvəlki arvadından bilmərrə soyudu. Hələ mənim çox gümanım var, əvvəlki arvadı boşasın.

Güllü. Ay mirzə, bəlkə toyuğun qanı suyun rəngini dəyişdi, sonra hacı duydu, onda necə olsun?

Mirzə Heydər. Ay xanım, a başına dönüm, mən dua yazacağam, mən dəxi dua yerinə bizim Nadir şahın əhvalını yazmayacağam ki. Belə bir parça kağızın üstündə üç-dörd söz yazacağam. Salarsan bir yekə cam suyun içində, heç məlum eləməz. Elə ki hacı gecə yarı oyandı, su istədi, onda verərsən içər, heç bilməz.

Güllü. Çox yaxşı, onda gedib sənə pul getirim, toyuq deyirsən, nə deyirsən, al. (*Güllü gedir. Sənəm daxil olur.*)

Sənəm. A kişi, yenə burada nə qayırırsan? Sənin ayağın məgər bu evdən kəsilməyəcək?! Aləmin evini yixıbsan, bəs deyil?! İndi bura gəlib, yenə iş görürsən? Ay Allah sənin evini yixsın! Bir müddət gəldin-getdin, kişinin beynini yedin, mənim də günümü qara elədin,

Allah sənin gününü qara eləsin! Əlimlə verdiyim duz-çörək sənin gözündən gəlsin! İndi nə var, yenə niyə gəlibəsən?

Mirzə Heydər. Xanım, başına dönüm, bir işə dürüst mülətəfit ol, gör bir iş nə yerdədir. Sonra məni söy. Axır mənim təqsirim nədir söyürsən və deyirsən, sənin evini yıxmışam? Bilirəm dediyin nədir. Amma, xanım, bax, and olsun atamın ərvahina, mənim bu işdən bil-mərrə xəbərim yoxdur. Elə yaxşı oldu söz açıldı. Mən indi işin olub-olacağımı sənə açıb deyirəm. Mən bilirəm, sənə deyiblər: guya mən cadu yazdım, qəssabın qızını hacıya aldım. Amma bax, xanım, yenə and olsun atamın ərvahina, hacının evində yediyim duz-çörəgə ki, mənim bu işdən əsla xəbərim yoxdur. Mənə verdiyin duz-çörək gözümdən gəlsin, hərgah mən bu barədə əlimə qələm almışam. Mən hacı ilə qədim aşna idim, həmişə gəlib-gedərdim. Yenə gəlmışdım. Ay xanım, mən məgər razi ollam ki, sənin üstünə hacı övret alsın? Doğrudur, mən cadugərəm, amma elə adama yazıram, əslini-kökünü tanımayam, nəinki dost-aşnaya. Ancaq mən sizə bir söz deyim: mən təəccüb edirəm, siz özünüz Gülpəri qarını tanıya-tanıya məni niyə söyürsünüz? Vallahi, xanım, məni söymək nahaqdır. Sən özün yaxşı bilirsən. Gülpəri qarı üçün cadu yazmaq lazımlı deyil. Ondan ötrü ki, o, özü başdan-ayağa cadudur. İstəsə nəinki, insanı, vallahi, şeytanı da yoldan çıxardar. Bax, xanım, yenə sizə deyirəm: yəqin biləsiz ki, mənim bu işdən əsla xəbərim yoxdur.

Sənəm. Yaxşı, yaxşı. Eybi yoxdur. İndi bir az dur, sənə söz deyəcəyəm. Hərgah onu düzəldin, onda səni qardaşımızdan artıq istərəm və bilərəm də ki, sən bizim pisliyimizi istəməzsən. Əgər bir belə iş elədin ki, hacı ikinci arvadını çıxartsın, onda billəm cəmi dediyin sözlər doğrudur və əgər eləməsən, billəm dediyin sözlər hamısı yalandır, ancaq canının qurtarmaq isteyirəsən.

Mirzə Heydər (*öz-özüñə*). Hə, yaxşı yerdə günü axşam elədim. (*Ucadan*) And olsun Allaha və atamın ərvahian, sənin evində yediyim...

Sənəm. Yaxşı dəxi, and içmə. Sözümə cavab ver. Bu işi düzəldəcəksən, yoxsa yox?

Mirzə Heydər. Ay xanım, sənin xatırın üçün canımdan da keçərəm. Amma...

Sənəm. Dəxi artıq danışma, amma-zad lazımlı deyil. Yazırsan, qələmdən, kağızdən cibindən çıxart, yaz, yazmayırsan dəxi amma nədir?

Mirzə Heydər. Xanım, ay başına dönüm, dəxi nə üçün açıqlanırsan? Belə bax mənim bu gözlərim üstə. Bayaq ərz elədim ki, sənin xatırın üçün başıma and içirəm.

Sənəm. Öz xatırın üçün başından keç. Mənə sənin başın gərək deyil. Tez ol, hər nə yazırsan, yaz görüm. Hacı oyanar, xəbərdar olar, sənin də işin pis olar, mənim də. Di tez ol.

Mirzə Heydər. O işdən ötrü, xanım, dua yazmaq yaramaz. Gərək mis qabı olsun. Odu ha, o mis qabı gətir buraya. (*Sənəm mis qabı gətirir. Mirzə Heydər cibindən bir qarğı çıxardır.*) Bir az mum olarmı səndə?

Sənəm. Niyə olmayırlar, övrət xaylağı olar ki, mumsuz olsun? (*Mumu çıxardıb, verir.*)

Mirzə Heydər kasanın üstünü dəsmal ilə örtüb dəsmalın ortasını verir  
Sənəmin əlinə, hər ikisi əyləşir.

Mirzə Heydər. Ala, tut bu dəsmalın ortasından bax. Mən bu biçaqla on üç dəfə vuracağam kasaya. On üç cin gələcək dolacaq bu qarğıının içində. Sonra mən qarğıının ağızını mum ilə bərk bağlayacağam, verəcəm sənə. Sən də aparıb gecə qoyarsan hacının başının altına. Gecələr bundakı cinslər hacıya rahatlıq verməzlər, ta ki hacı təzə övrətini boşyunca. Amma qabaqca gərək nəziri olsun. Ondan ötrü ki, bu dua bir şeydir ki, nəziri olmasa əsəri olmaz. Ələlxüsus bu işdə gərək nəzirini qabaq verəsiniz.

Sənəm. Nəziri nədir, deyilən verim.

Mirzə Heydər. Nəziri gərək, xanım, kağız pul olsun. Qoyacağam bu camin içində. Çünkü əcinnələr mis və gümüş puldan qaçırlar.

Sənəm. Üç manat bəsdirimi?

Mirzə Heydər. Niyə bəs deyil, ancaq kağız pul olsun.

Sənəm (*pulu verir*). Di ala bu üç manatı. Allah qoysa yenə sənə pul verərəm, əger iş düzəlsə.

Mirzə Heydər. İňşallah düzələr. Di indi gözünü yum. (*Başlaysıran cami döyməyə. Bu halda Güllü içəri girir.*)

Gülli. Bu nədir, ay qardaş? (*Mirzə və Sənəm qalxırlar ayaga*) Aybihəya, bu nə tac qurmaqdır?! Bu nə cadu yazdırmaqdır!?

Sənəm. Bihəya sənsən! Həyasız, sənə ne? Sənə cadu yazdırın kimdir? Mən mirzəyə tas qurdurmuşam. Balaca uşaq gecələr yatırı.

Gülli. Yalansa balaca uşağıın vayına oturum, ağlayım. Bihəya, niyə yalan deyirsən? Adam başına qəhətdir aldatmağa? Qapının dalında

durub hamısını eşitmişəm! Bircə de görüm mən sənə neyləmişəm?  
Yerini dar eləmişəm, ya ərini əlindən almışam?

Sənəm (*çığır-a-çığır-a*). Aybihəya, kimin uşağının vayına oturursan?

Güllü (*ucadan*). Belə hər kəs mənə cadu yazdırır, ona deyirəm.

Sənəm. Belə yaxşı eləyirəm, əlimin içindən gəlir, yazdırıram.  
əlindən gələni beş qaba çək!

Güllü. Ay səni görüm dünyada ağ gün görməyəsən! Ay səni  
görüm dörd balan bir ildə yuyulsun! Axi mən sənə neyləmişəm?

Sənəm. Belə mənim dörd balamın azarı-dərdi-bələsi tökülsün  
sənin bircə istəkli qardaşının üstünə!

Güllü. Ay həyasız, kimin qardaşına qarğış eləyirsən! And olsun  
qardaşımın canına, saçından tutub bir ağaç yol sürərəm!

Mirzə Heydər. (*öz-özüñə*). Yavaş-yavaş buradan qaçmaq məs-  
ləhətdir. Yoxsa mənim də dərimi boğazımdan çəkerlər. (*Cixib qaçır*)

Sənəm. Mənim saçımı tutan hələ anasından olmayıb! And olsun  
Allaha, sənə bir od vurram ki, gəldiyin yolu azarsan!

Güllü. Bircə dayan. O dua yanan necə oldu? Hələ mənim işim  
onunla çoxdur.

Hacı gözünü silə-silə çıxır.

Hacı Mehdi. Ay qırılmışlar, ay bihəyalar, məgər səsiniz kəsil-  
məz, məgər qoymazsınız bir az yatıb dincəlim. Allah sizin toxumu-  
nuzu yer üzündən götürsün.

Güllü. Mən nə eyləyim? Görmürsən arvadın nə qayırır? Gedib  
cadu yanan gətirib mənə tas qurdurubdur.

Hacı Mehdi (*gedib tatarını gətirir*). Ay Allah sizə lənət eləsin.  
Yəni nə vaxtacan mən sizin hay-küyünüzə tab gətirəcəyəm? Dəxi  
canımı boğazıma yiğdimiz! (*Övrətləri vurur*.) Canımı boğazıma gətir-  
diniz, gətirdiniz! Allah sizin canınızı boğazınıza yiğsin. Allah sizin  
kimi arvadlara lənət eləsin! (*Övrətlər qaçırlar*. Hacı Mehdi *nəfəsini  
verə-verə oturur*.) Ay pərvərdigara, tezlik ilə ya məni öldür bunların  
üzündən xilas elə, ya bunları öldürgilən, bəlkə mən dünyada bir arxa-  
yın nəfəs alım. (*Durur gedir qapının birini açır*, Sənəmi çağırır.) Sə-  
nəm, buraya gəl. (*Qayıdır o biri qapiya*) Güllü, buraya gəl. (*Sənəm və  
Güllü hərəsi bir qapıdan girirlər*, dayanırlar qapının ağzında.) Bax  
deyirəm sizə, and olsun Allaha və getdiyim Beytə, əgər bir-birinizdən

şikayət edəsiniz, ikinizi də otanacan döyəcəyəm ki, lap dildən düşəsiniz. Gərək biriniz o birinizin səsini bilmərrə eşitməyə. Dəxi qonum-qonşu təngə gəlib sizin çığır-bağırtınızdan. Bax deyirəm sizə, birinizin pişiyi o birinizin evinə gedə bilməz. And olsun Allaha, dərinizi böğazınızdan çıxardaram. Bax bu saqqal mənə haram olsun, əgər o tatarı ilə sizi öldürməsəm. Di gedin, itin gözümün qabağından. (*Övrətlər gedirlər.*) Ay Allah sizin kökünüüzü kəssin!

PƏRDƏ

## ÜÇÜNCÜ MƏCLİS

Vaqə olur həmin evdə, ancaq döşənib çox sadə. Hacı Mehdinin ikinci arvadı Güllü oturub tikiş tikir, öz-özünə danışır.

Güllü. Vallah, bilmirəm dünyada nə günah eləmişəm ki, Allah məni bu odun-alovun içində salıb. Qohum-qardaşdan, dost-aşnadan şərməndə eləyib. Bir gün bir qonaq gəlir, vallah bilmirəm ki, qabağına nə qoyasan yesin? İndi bu gün bacılığım gələcək, bilmirəm üzünə necə baxacağam. Kişiyyə də Allah insaf verib. Deyəndə, a kişi, qonağım gələcək bu gün, başlayır söyməyə ki, Allah qonağına da lənət eləsin, özünə də. Deyir ki, məni siz dağıldınız. Yalansa Allah səni dağitsın, bundan da pis günə düşəsən!

Hacı Mehdi (*daxil olur köhnə paltarda, saqqalının yarısı ağ, yarısı qurmazı, çox pis halətdə.*) Arvad, yenə nə var, öz-özünə danışırsan?

Güllü. Nə danışacağam, görürsən oturub öz günümə ağlayıram.

Hacı Mehdi. Balam, qəzanın işi belədir. Bızılən deyil ki! Bir vaxt var idi ki, pulumuz da var idi, malımız da, yaxşı hörmətimiz də. Amma indi fələyin beli sınsın, çərxi tərsinə döndü, düşdük kasib olduq. Əlbəttə, Allah belə məsləhət görübmüş, eybi yoxdur, Allah kərimdir. Bəlkə yenə gələcəkdə əlimizə pul gəldi. Kim bilir olacağı? Sən ancaq Allaha şükür elə. (*Cibindən çubuq çıxardıb çəkir.*)

Güllü. Mən də bilirəm Allah kərimdir. Sən acıdan ölmək ilə Allah kərimlikdən düşməyəcək. Hələ bircə gör, bir azca pulun varsa, bir-iki manat ver, bacılığım gələcək, bu günləri görüm ona nə bişirərəm.

Hacı Mehdi. Ay arvad, axır bu nə qonaqbazlıqdır? Gündə qonaq, gündə qonaq. Axır özün görürsən ki, mən lap dağılmışam, tərk

olmuşam. Tanrıının pendir-çörəyini də tapmayıram yeməyə. Ay biinsafın qızı biinsaf.

Güllü. Mənə nə, istər yavan çörək ye, istər ac qal, o mənim borcum deyil. Arvad saxlayırsan, qeydinə qal. Pulun var-yoxdur, mənim nə vecimə.

Hacı Mehdi. Elə mənim evimi dünyada arvad yıxmadı?

Güllü. Yalansa yediyin, içdiyin iki burnunun deşiyindən gəlsin. İndi ki saxlaya bilmirsən, niyə məni aldin? Nə ölümdü, nə boğazına çatı salıbsan? Ver kağızı, kəbinim halal, canım azad. Çıxım gedim, bəlkə atam evində bir parça çörək yeyim.

Hacı Mehdi. Sən Allah, dəxi bəsdir, ovqatımı təlx elemə halətimin pis vaxtında. Dur bir az gör nə var, sübhən acam.

Güllü. Nə var, nə gətirim? Pendir-çörəkdi, sənin canın, nə qədər yeyəcəksən ye.

Hacı Mehdi. Di tez ol qalx ayağa, hər nə verəcəksən ver.

Güllü qalxır ayağa. Bir az pendir-çörək, bir qabın içində, gətirib qoyur  
hacının qabağına, çıxır gedir.

Hacı Mehdi (*baxır çörəyə*). Ah pərvərdigara, bəndəni nə yaman günlərə salırmışsan. Bir vaxt var idi, mənim pulum, çörəyim həddən aşmışdı. Bir adam yox idi ki, mənim burada çörəyimi yeməmiş olsun. İndi sənə şükür, Allah, məni pendir-çörək ümidiñə qoyubsan. Aşna, dost bilmərrə qaçıb dağılıb. Bir ruzigarın bivəfaliğinə bax ki, dünən gedirəm Hacı Vəlinin evinə, qədimdən aşnadır, küçədən baxıram görürəm, oturub namaz qılır. Gəlib qapını döyürləm, soruşuram, deyirlər evdə yoxdur. Ay dünya, haman Hacı Vəlidir ki, bir çörəyi o məndən, mən ondan ayrı yeməzdik. Qədimdə küçədən keçəndə hər kəs görsəydi məni, ikiqat olub baş əyərdi. Amma indi görəndə heç salam da vermirlər. Guya məni heç tanımlar. Ancaq daldan baxıb heyf edirlər ki, ay yazıq Hacı Mehdi, görün nə günə düşüb. Ay dünya, vay dünya... Mənim evimi arvad yıxdı. Axır mənim nəyimə gərək idi iki arvad ki, axırıム da belə ola. İndi bir ev əvəzinə iki ev saxlayıram. Bu gün biri-sinin qonağı gəlir, sabah görürsən o birininki. Birisinə paltar alırsan, o biri qalxır ki, mənə də al. Allah ya məni öldürsün, ya bunları.

Məşədi İman (*qapının dalından səsi gəlir*). Ay uşaq, hacı evdədir?

Hacı Mehdi. Budur Məşədi İmran da gəlir, indi pul istəyəcək. Borcluyam, nə deyim? Evdəyəm, buyur, buyur.

Məşədi İman (*daxıl olur*). Salaməleyküm, ay hacı, əhvali-şərif?  
Hacı Mehdi. Ətəyekəssalam, məşədi, buyur əyləş.

Məşədi İman. Xeyr, hacı, əyləşməyəcəm. Amma bir neçə söz  
deyib gedəcəyəm.

Hacı Mehdi. Buyur sözünü, məşədi.

Məşədi İman. Hacı özün yaxşı bilirsən ki, mən bir alış-verişçi  
babayam, sənətimiz alqı-satqıdır. Bu gün gərək gedəm yaylağa, kürd-  
lərdən yağıdan, yundan yiğam. İndi, başına dönüm, hacı, əgər mümkün  
olsa, bizim o iyirmi manatı iltifat eləyəsən.

Hacı Mehdi. Məşədi İman, ola bilərmi ki, bir az səbr eləyəsən?  
Əlbəttə, on günədək hər tövr olsa sənin pulunu, özümdən-özgədən,  
tapıb verərəm.

Məşədi İman. Xeyr, hacı, dayana bilmərəm, sabah günortaya  
yola düşəcəyəm. Yoldaşlarım sabah gedirlər, gərək mən də gedəm.  
Sözün doğrusu, mən dəxi artıq gözləyə bilmərəm. Nə qədər gözləmisi-  
şəm, bəsdir. Bir ay deyil, iki ay deyil, üç ay deyil. Gör mən necə ada-  
mam ki, bu çanacan səbr eləmişəm. Əgər bir ayrı adam olsayıdı, gəlib  
sənin qapının dabanını çıxartmışdı.

Hacı Mehdi. Ay Məşədi İman, heç olmasa iki gün dayan, səbr  
elə, Allah qoysa gavur borcu elərəm, papağımı sataram, sənin pulunu  
verərəm.

Məşədi İman. Hər nə isə, hacı, çox yaman adamsanmış. Rəh-  
mətliyin oğlu, pul alıbsan dörd aydır, ver çıxım gedim. Daha sözün  
nədir axı?

Hacı Mehdi. Məşədi, eyibdir, niyə qışqırırsan? Sənə deyirəm  
ki, iki günədək pulunu verərəm, daha niyə çığırırsan?

Məşədi İman. Axır məşədi evi yixilmiş başına nə kül töksün!  
Budur, iki aydır gəlirəm, gedirəm. Deyirən sabah verərəm, sabah ve-  
rərəm. (*Qayıdır çıxır qapıdan çöldə çığırır*.) Rəhmətliyin uşaqları, pulu  
alanda alırlar, verəndə can çəkirlər. İndi əlac buna qalib ki, bazara çıxan-  
da tutam əbasını eynindən çıxardam getsin. Mən də bir bihəya adamam.

Hacı Mehdi (*gedir qapıdan çağırır*.) Məşədi! Məşədi! Bir bəri  
qayıt. (*Məşədi qayıdır içəri*.) Məşədi, mənim pulum yoxsa, amma bir az  
hörmətim var. Mən heç vaxt razi olmaram ki, sənin kimi adam mənim  
üstümə əl uzatsın. Bir vaxt var idi, deyəndə ki, məşədi, sabah gəl pu-  
lunu apar, deyirdin, hacı, niyə teləsirən, istəyirən bir aydan, iki ay-  
dan, sonra ver. Amma indi dünyanın üzü qara olsun, bir az əliaşağı

düşmüşəm deyibən istəyirsən bazaarda mənim əbamı çıxardasan. A kişi, utanmırısan? Eyib olsun, hələ bir çıxbı küçədə də darabara salıb, qonum-qonşuya eşitdirirsən.

Məşədi İman. Ay başına dönüm, hacı. Nə eləyim, mən də bir kəsib adamam. Biz də alış-veriş əhliyik, gərək çörək qazanaq, yoxsa yox?

Hacı Mehdi. Sən bilirəm, məndəki iyirmi manata möhtac deyilsən. Amma irəli gəl, söz deyirəm. (*Məşədi İman yeriyir irəli*.) Ala. (*Cibindən gümüş saat çıxardır*.) Ala, tut, hər şeyimi tələf etmişəm, amma bu gümüş saatı indiyədək atamdan yadigar saxlamışam. Tut, mən razi olmaram ki, sənin kimi adamlar bazaarda mənim abrimi töksün. Çünkü sənin kimi adamlara çox çörək vermişəm. Al, bu saatı apar sat, pulunu götür. (*Məşədi İman dayanır*.) Niyə dayanırsan? Nahaq yerə dayanma, al bu saatı. (*Saat hacının əlində, Ələsgər girir içəri*.)

Ələsgər. Bu nədir, o saatı ona niyə verirsən?

Hacı Mehdi. Sənə nə, sənin borcun deyil. Bu sən qarışan iş deyil.

Ələsgər. Necə mən qarışan iş deyil? (*Məşədi İmana baxır*.) A gədə, həyasız, utanmırısan bazar içində hacını biabır edirsən? Ay abırsız namərbud. Bir vədə var idi arşını beş şahiya satdığı çiti hacıya birə iki sıriyirdin. İndi iyirmi manatdan ötrü hacını bazar içində bədnam, rüsvay eləyirsən. A kişi, heç utanmırısan, heç qızarmırısan?! Hacının bu dəli qardaşı ölməyib, sağıdır. Ele ki mən oldum, o vaxt hacının qapısını kəsərsən. Ala, pulunu verim.

Məşədi İman. Ay ağa Ələsgər, niyə acıqlanırsan? İstəyirsən heç almayım. Qurban olsun hacı ilə kəsdiyim duz-çörəyə.

Ələsgər. Sən həyasız bu sözü qabaqcə niyə demirdin? Bazar içində ona-buna deyirsən ki, gedirəm Hacı Mehdi dən pulumu alım, hərgah verməsə biabır eliyəcəyəm. İndi deyirsən pul qurban olsun qədim duz-çörəyə. Yalansa qədim duz-çörək gözündən gəlsin! Ala pulunu, (*Cıxarıb verir*.) Mən yenə gedərəm, alnımın tərin silə-silə yenə qazanaram. Ala, tut.

Məşədi İman. Ağa Ələsgər, acığın tutmasın, pulunu qoy cibinə, sonra hacının pulu olar, verər.

Ələsgər. Ala, tut pulunu, deyirəm sənə. And olsun Allaha, hırsimin tutmuş vaxtı səni o qədər vurram, şışib tuluğa dönərsən! (*Məşədi İman pulu alır*.) Di çıx buradan, qırışmal, məlun, tez ol! (*Məşədi çıxır, qardaşına*) A kişi, bu nədir, bu sənin adına-sanına dəyərmi? Bir parça çörəyin var idi, axır niyə tökdün itlərə, tələf elədin, özünü də

bu günə saldın? İndi hər it-qurd üstünə əl açır. Sənə doğru söz deyəndə də cinin tutur.

Hacı Mehdi Qardaş, dəxi sənə mənim heç bir sözüm yoxdur. Durub başımı yarsan sənə bir söz demərəm. (*Qəssab Nəbi girir içəri.*)

Nəbi. Salaməleyküm.

Hacı Mehdi. Ətleykəssalam, ağa Nəbi, buyur, buyur.

Hamısı Əyləşir. Ələsgər oturur hacının yanında.

Nəbi. Hacı, nə var, nə yox? Əhvalın necə keçir?

Hacı Mehdi. Allaha şükür, görürsən də. Yaxşı-yaman dolanırıq.

Nəbi. Bilirsən nə var? Mən bir işdən ötrü gəlmışəm yanına.

Hacı Mehdi. Bəli, buyurunuz.

Nəbi. Bu gün Güllü gəlib evə, ağlayır, deyir ki, mən orada dolana bilmirəm. Görünür korluq çəkir, ac qalır. Mən də, doğrusu, atayam, ürəyim qızıma yanır, yazığım gəlir və bilirəm də, siz bir az əli aşağı olmusunuz. Sənə də iki övrət saxlamaq çətindir. Mənim qızım da, allaha şükür, sənin evində beş-altı ildir övrətlik edir. İndi ki uşağı-zadı da olmayıbdı, xahiş edirəm sizdən: gəl sən bu qızın talağını ver, aparım evimə, sənin də işin bəlkə bir az yüngülləşə.

Hacı Mehdi. Ay ağa Nəbi, sən bu təklifi mənə eləmə. Çünkü övrət boşamaq asan iş deyil. İndiyədək saxlamışam, yenə bir tövr səbr eləsin, bəlkə Allah yenə elə bir iş düzəltdi ki, əlimə pul saldım. Deyirlər vağzalda buğda bir az baha olub. Fikrim var ki, bir dövlətli adam ilə şərik olum. Pulu ondan, zəhməti məndən. Arpa, buğda aparam satam, bəlkə bir sayaq ola.

Nəbi. Yox, hacı, sən gəl bu qızın talağını ver. Başına çevir, tək qızdır, uşaqsız-zadsız.

Ələsgər. Qardaş, ağa Nəbi, vallah, çox yaxşı söz deyir. Dəxi niyə dayanırsan? Sən özün yaxşı bilirsən ki, iki övrət sənin boynuna bir yükdür. Məni öz tərəfindən vəkil elə, ağa Nəbi ilə gedim qazının yanına, talağını geri oxudaq, qurtarsın, getsin. (*Yavaşça hacıya*) A kişi, daha dayanmaq yeri deyil, başından elə bu bihəyanı getsin. (*Ucadan*) İndi sözün nədir, hacı?

Hacı Mehdi. Balam, vallah heç bilməyirəm nə deyim, qalmışam naçar.

Nəbi. Hacı, elə siz gəlin razı olun. Qədim dostluq da aramızda it-məz, məni də özündən razı elərsən və öz işin də bir az yaxşı olar.

**Hacı Mehdi.** Hərçənd bacardığım yerdək razı olmazdım, amma əlacım yoxdur. Qardaş, ağa Ələsgər, get Nəbi ilə qazının yanına, hər tövr buyurur, elə elə.

**Nəbi.** Gedək, ağa Ələsgər. Hacı, Allah atanı behiştlik eləsin. Elə bil bir kəniz azad elədin. Ağa Ələsgər, buyur gedək.

**Ələsgər.** Siz gedin, mən də yarım saatdan sonra dalınca gələrəm.

**Nəbi.** Yaxşı, mən gedim dükana, orada səni gözlərəm, gələrsən dükana, bir yerdə gedərik.

**Ələsgər.** Get, yaxşı bir saatdan gələrəm.

**Nəbi.** Xudahafız. (*Gedir.*)

**Hacı Mehdi və Ələsgər.** Müşərrəf, müşşərəf, göz üstə gəldin.

**Ələsgər.** Qardaş, beş vaxt namaz yerinə imdi gündə on vaxt qıl. Gecə-gündüz Allaha şükür elə ki, bu bihəyanın əlindən qurtardın. Hələ bircə de görüm Sənəm bacı evdədirmi?

**Hacı Mehdi.** Evdədir, odur ha bəri otaqda, çağır gəlsin. (*Ələsgər gedir,*) Pərvərdigara, sənə çox şükür olsun, indi bir az nəfəsim rahat oldu. Hərçənd kasib olmuşam, var-yoxum əldən gedib, amma yenə atalar məsəlidir: azaciq aşım, ağrımız başım. Əlimə az-çox, daşdan yumşaq, nə düşər, yeyib sənə çox şükür elərəm.

Ələsgər ilə Sənəm gəlirlər.

**Ələsgər.** Bax, Sənəm bacı, bu sənin ərin, sən də onun arvadı. İndi bir parça çörəyinizi yeyin, Allahınıza şükür eləyin. Mən də gedim bu saat gəlini sizin başınızdan rədd eləyim.

**Sənəm.** Necə rədd eləyim?

**Ələsgər.** Bəs sənin görünür işdən xəbərin yoxdur. İndi Nəbi gəlmüşdi ki, hacı, qızım burada çox korluq çəkir, nə olar, onun talağını verəsən. Hacı vermək istəmirdi, amma mən təkid elədim, hacı razı oldu. İndi məni vəkil eləyib, gedirəm qazının yanına işi tamam eləyim.

**Sənəm (haciya).** Kişi, qulaq as. Bu ətəyimin qızılı, bu yaxamın qızılı düymələri. İndiyədək hərçənd gördüm, sən korluq çəkirsən, amma mən də öz qədrimi bilən adamam. Görürdüm o biri arvadın qızıl-gümüş içində gəzir, mən də gəzirdim. İndi onu başdan elədin, mən də bu ətəyimin otuz imperialını, yaxamın qızıllarını söküb verirəm sənə, apar sat, bir dükən aç, otur içində, qazan gətir, rahat yeyək, Allahımıza şükür eyləyək.

**Hacı Mehdi.** Sənəm, mənim səndən çox xəcalətim var.

Sənəm. Kişi, indi keçən keçibdir, Allah şeytana, şeytansifətə lənət eləsin. Bilirəm, səndə təqsir yoxdur. Allah mərdümazarın evini yıxsin.

Hacı Mehdi. Ələsgər, buraya gəl. (*O üzündən, bu üzündən öpür.*) Qardaş, sənin qədrini mən indiyədək bilməzdim. İndi bildim ki, sən məni istəyirmişsən. Allah səndən razı olsun, necə ki mən səndən razı oldum. Qurbanın olum, Ələsgər, get o bihəyanı mənim başımdan rədd elə.

Ələsgər. Bu saat gedirəm. İndi, qardaş, yedin qaz ətini, gördün ləzzətini. Bir də ağlıni uduzma.

Hacı Mehdi. Get, get, başına dönüm. (*Ələsgər gedir.*) Sənəm, sənin yanında mənim təqsirim çoxdur, məni bağışla. (*Boynunu qucaqlayır.*)

Sənəm. Allah bağışlasın, kişi, keçən keçib, indi gələcək fikrini çəkək.

PƏRDƏ

## DAĞILAN TİFAQ

*Faciə dörd məclisdə, beş pərdədə*

### İŞTİRAK EDƏNLƏR

Nəcəf bəy – mülkədar  
Sona xanım – onun övrəti  
Süleyman bəy – onun oğlu  
Səlim bəy  
Aslan bəy } Nəcəf bəyin dostları  
Həmzə bəy  
Pəri xanım – Sona xanımın bacılığı  
Nazlı xanım – Sona xanımın qonşusu  
Mirzə Bayram – şair və mömin şəxs  
Məşədi Cəfər – sövdəgər  
Cavad – Nəcəf bəyin nökəri  
İمامverdi – dəllək  
Kərim – onun oğlu  
Birinci cavan } Süleyman bəyin yoldaşları  
İkinci cavan  
Birinci ovçu  
İkinci ovçu  
İsmayııl } şəhər əhlindən.  
Əbdül  
Gəzən uşaqlar

### BİRİNCİ MƏCLİS

Nəcəf bəyin evində gözəl fərşlərlə döşənmiş bir otaq. Fərşdən əlavə sandal və kürsülər də qoyulub.

Nəcəf bəy (*tək*). Atalar məsəlidir: dünya beş gündür, beşi də qara. Bədbəxt mən o kəsə deyirəm ki, bu beş qara günü ləzzət damaqla keçirib, baş gora aparmaya. Birisi görürsən, sübhədən axşamadək qarışqa kimi çalışır, vuruşur, pul qazanır, amma evi yıxılmış öz qazan-

diğinin yeyib, öz zəhmətinin meyvəsindən kamyab olmur. Pulu yiğir sandıqlara, üstündə mişovul pişiyi kimi yatır. Yediyi də nədir? Əncir, soğan və pendir. Yurdu itmiş, inək kimi otlayır. İndi ondan bir xəbər alan gərək ki, ay evin yixilsin, bu pulları kimdən ötrü yiğibsən? Əgər özün üçün yiğibsən, boğazın tikilsin, niyə yemirsən? Əgər oğul-uşaq üçün yiğibsən, bil, axmaq, əbəs işdir ki, görübəsən, çünki ata malı oğul-uşaq üçün bilmərrə lazımdır. Oğlun yaxşısı özü də qazanar, ataya möhtac olmaz. Oğlun pisinə, həmçinin, ata malı lazımdır. Çünkü atası başını yerə qoyan tək hamısını aparıb bir az müddətdə xərc eləyib dağıdacaq. Mənim barəmdə, pulun var xərc elə, bağışla, ye, iç, ver kefə, ləzzətə, eyşü-işrətə, beş gün qara dünyanın ləzzətini apar, ölündə də dünyada bir təmənnən qalmasın və beş adam da sənə rəhmət oxusun.

Ey an ki, dərin cəhan zi xud bixəbəri,  
Hər şamü səhər dər tələbi simü zəri.  
Sərmaeyi-tu dərin cəhan yek kəfənəst,  
Ura ki, güman nist, bəri ya nəbəri.<sup>1</sup>

Doğru deyib şair, çox gözəl deyib, çox gözəl deyib. Xudadan istərdim bu saat bu saat bu sözləri deyən şair mənim yanımıda olaydı, onun boynunu qucaqlayıb, dodaqlarından öpəydim.

Cav ad (*daxıl olur*). Ağa, bəylər təşrif gətiriblər.

Nəcəf bəy. Buyursunlar, buyursunlar. (*Daxıl olurlar: Səlim bəy, Aslan bəy və Həmzə bəy*.) Bahō! Ya Allah! Xoş gəldiniz, beş gəldiniz, bəs niyə əlibəş gəldiniz?

Səlim bəy (*əyləşir, hamı əyləşir*). Sən ölsən, çox əlidolu və başı ətli gəlmisəm. Bu saat iki yüz iyirmi beş manat cibimdə pul, kefim də gecələr ulduza hürür. Uduzmaqda da meylim yoxdur. Gəlmisəm görün səni də bir xoruza yükleyə bilərəmmi. Budur, bir neçə gündür əlim çox yaxşı gətirir. Bu saat Leylacla qumar oynamağı hazırlam. Hələ, Nəcəf, mən ölüm, de görün mənə bir üç yüz manat uduzmaqla aran necədir?

Nəcəf bəy. Yavaş ud, boğazında qalar. Yenə kimin qulağını kəsibəsən?

<sup>1</sup> Ey bu dünyada özündən bixəbər, axşam-səhər qızıl-gümüş axtaran adam. Bu dünyadan sənə maya bir kəfəndir, onu da güman yoxdur ki, aparacaqsan, ya yox.

Həmzə bəy. Mən evi yıxılmışın, mən oğlu ölmüşün, mən yurdu itmişin, mən külliyü göyə sovurulmuşun. Belə haramın olsun, burnundan gəlsin, yorğan altında yeyəsən.

Səlim bəy. Niyə yeyirəm yorğan altında, vallah oynaqlaya-oynaqlaya yeyəcəyəm. Sənin malın ana südündən halaldır. Mal yeməyənin malın yeyərlər. Uşaq aşiq yiğan kimi yiğinca, ver biz yeyək, Allaha da xoş getsin, bəndəyə də.

Aslan bəy (*Həmzə bəyə*). A kişi, mən sənə neçə dəfə demişəm, yenə deyirəm, gəlsənə saqqalının ağ vaxtında bu qumarı qoyasan yerə?

Həmzə bəy. Xub, saqqalın ağılığının qumara nə dəxli var?

Aslan bəy. O dəxli var ki, qocalıb ölürsən, bu gün, sabah, Allah qoysa, kəlləni ağardacaqsan, gəlib halvanı yeyəcəyik. Ayağının biri bu dünyada, biri qəbirdədir. Get namaz ql, ibadət elə, oruc tut, pulun çoxdur, Məkkəyə get.

Səlim bəy (*Həmzə bəyə*). A kişi, sən Allah, gör bir tezliklə ölə bilərsənmi. Kənlüm bir yaxşı, ləzzətli qoca halvası istəyir.

Həmzə bəy. Qadam, çox kötüklər üstündə çırpılar doğrayıblar. Allah qoysa yenə hamınızı mən yerə quyulayacağam. Bir də, canım, mən qoca deyiləm ki, adımı qoca qoyub məni yaxalayıbsınız. Dünyada qoca, ya cavan nə gəzir? Mənim barəmdə, dünyada nə qoca var, nə cavan. Bir naxoş var, bir səlamət. Saqqalın çox da olsun ağ, canın ki oldu səlamət, oldun cavan. Ya saqqalın oldu qapqara şəvə kimi, elə ki, gecələr sübhədək öhö!.. öhö! öhö!.. (*öskürür*) atıcı kimi pambıq atdır, oldun qoca.

Nəcəf bəy. Özünə təskinlik ver, meyitini görüm, on səkkiz yaşın var.

Səlim bəy. Hələ Həmzənin ölümü dursun qırqaqda. Nəcəf, mən ölüm, Tirmə sağalıbsa bir ova gedək. Çoxdan getməmişik, kənlüm qır-qovul əti istəyir. (*Həmzə bəyə*) Həmzə, heç Nəcəfin Tirməsini görüb-sənmi? Qəribə tuladır, sənə tula deyirəm, daha bil nədir, bir at əvəzi.

Həmzə bəy. Tula özünsən, ağızının sözünü bil.

Nəcəf bəy. Səlim, mənim bilmərrə ovdan həvəsim kəsilib. Heç getməyə meylim yoxdur. Qədim əyyam yada düşəndə az qalırsan quşu da vurub öldürəsən, tulalara da iynə verib qırasan.

Səlim bəy. Heç keçən günlərdən danışma. Keçən günə gün çatmaz, calasan günü günə. Qədim vaxt murov vədəmdə görürdüñ ətraf bəyləri cəm olub ov binası qoyurdular. Quş ovu, ya qaban ovu. Ax-

şamdan yüzbaşını çağırıp tapşırırdım, sabah ova gedəcəyəm, gərək hər bir mayəhtac hazır olsun. Yüzbaşı da ki, məsələsinə arifdi. O saat anlayırdı nə demək istəyirəm. Sübh durub görürdüm, mahalın qoçaq atlılarından neçə nəfər hər yaraq-əsbabları ilə hazır, müntəzirdilər. Qoyunlar axşamdan kəsilib, soyutma olub, cahü cəlalla, brovhabrovla düşürdük yola, guya bir qoşun gedir. Gedib üç günlərlə meşələrdə, dağlarda ov edərdik. Amma indi... Bir çolaq yabını minirsən, bir quşu şökküdürüsən barmağıyın başına, onun da bir gözü kor, bir gözü də məyus. İki axsaq tulanı da salırsan dalına, canım kəhər, gözüm kəhər, düşürsən biyabanın, düzün canına, nədi-nədi, bəy ova çıxıb. İttifaqən qarğadan, quzğundan birisi qalxanda quşu buraxırsan dalınca. Görürsən evi yıxılmışın mali getdi kəndə toyuq üstünə qondu. Toyuq iyəsi də bir odun yamadı böyründən, canı orada ağızından çıxdı. Ac, susuz, it gündən qayıdırısan evə. Hani keçən günlər? Hani murovluq zamanı?! Ax, bir adam olaydı, keçən günləri geri qaytarayıdı, cəmi Həmzədən udduğum pulları ona verərdim.

Həmzə bəy. Bir də gözündən gəlsin o pullar. Ay Allah sənə ölüm versin, a belə padşah qulluqçusu. Padşahdan alıb yediyin məvacib gözüyün iki deşiyindən gəlsin. Həmişə donluq alıb eyşü-işrətdə dolanıbsansa, yaxşı qulluq edibsən, mərhəba!

Səlim bəy. Həmzə bəy, buyur söyle görək, sən nə qayırıbsan?

Mirzə Bayram (*daxıl olur*). Salaməleyküm.

Nəcəf bəy. Əleykəssalam, mirzə. Buyur əyləş. (*Mirzə əyləşir*.) Əhvali şərif?

Mirzə Bayram. Lillahilhəmd, səlamət və ağanın vücluduna peyvəstə duagu varıq.

Səlim bəy (*Həmzə bəyə*). Bəli, buyur görək, ağa Həmzə bəy sahibqırın! Söylə rəşadətindən, vurdugundan, yıxlığından, hünərindən, pəhləvanlığından. Danış görək sən harada dam yarib, dana çıxardıbsan, buz yarib buzov çıxardıbsan?

Həmzə bəy. Mən az qulluq etməmişəm. Mən sənin kimi yeyib yatmadısam. Mən padşah uğrunda özümü gülə qabağına verib, dava etmişəm, hünər göstərmışəm, çin və nişanlar almışam. Gülə dolu kimi başımdan yağıb, mən qılınc vurmuşam, zərbi-dəst göstərmışəm.

Səlim bəy. Sənin zərbi-dəstinə qurban olum. Bilirəm sənin hünərinin, davada qolunu ha belə qatlayıbsan (*qolunu qısırçıynınə*) ki, bəs qolum çolaq olub, tüfəng tuta bilmirəm. Həkim istəyib qolunu

kəssin, əlindən tutanda qolunu uzadıbsan həkimin qabağına. Bunu cəmi Varşava davasına gedənlər bilirlər. Mən də bilirəm, mənim nə-nəm də bilir və cəmi şəhərin uşaqları da bilirlər.

Bəylər gülüşürlər.

Həmzə bəy. Xub, siz nə dişi pişik kimi hırıldışırsınız? Biri bir axmaq söz dedi, gərək bunlar da oturub ona axmaq-axmaq gülələr. Səlim bəy, sən mənə çox sataşırsan, təvəqqə edirəm bir də mənimlə belə zarafatları eləməyəsən. Əvvəla, mən səndən yaşda böyüyəm, ikinci, mən hünər göstərib nişanlar almışam. Sən onu heç vaxt dana bilməzsən.

Nəcəf bəy. Həzərat, mən ölüm, zarafati qoyun yerə, axırda dava salıb bizi də peşman elərsiniz. Çox pis şeydir zarafat, belədirmi, mirzə?

Mirzə Bayram. Bəli, bəli, düz buyurursunuz. Əzzərafətü miqrəzül-məhəbbət.<sup>1</sup>

Cavad çay gətirir.

Nəcəf bəy. Çaydan-zaddan götürün için, bir az acığınız soyusun. (*Bəylər çay götürüb qabaqlarına qoyurlar.*) Cavad, o şkafdan çaxır çıxart, buraya gətir. (*Cavad çaxırı götürib verir, Nəcəf bəy tökiür çaya.*) Mirzə, bağışlagınən, qulluğunda biəbədlik eləyirəm, amma adət eləmişəm, hərçənd pis adətdir, axşam çayını şərabsız içə bilmirəm.

Mirzə Bayram. Bəli, əladətü kəttəbiətis-saniyə<sup>2</sup>.

Nəcəf bəy. Mirzə, şerin gəldi çatdı, çox yaxşı şeirdir. Artıq xoşuma gəldi, çox sağ olasan.

Mirzə Bayram. Ağanın şan-şövkəti, cəlal-dövləti, səxavəti o qədərdir ki, yazmaqla qurtarmaz. O şeir bunların müqabilində bir nalayıq şeydir.

Nəcəf bəy. Xeyr, mirzə, çox gözəl şeirdir. Əvəzində gərək sənə yaxşı xələt verəm. Bu saat bir məlfufə yazaram, aparıb verərsən dərgaya, sənə bir çuval bugda, bir çuval düyü ölçüb verər, götürüb gələrsən.

Mirzə Bayram. Allah oğlunuzu saxlasın. Xudavəndi-aləm öz vəhdətiyyəti hörmətinə sizin kimi bəylərin sayeyi-mərhəmətini biz kəmtrərin bəndələrin üstündən kəsməsin. İnşallah! Amma ağadan tə-

<sup>1</sup> Zarafat məhəbbətin qayçısıdır.

<sup>2</sup> Adət ikinci xasiyyət kimidir.

vəqqəim budur, əgər iltifatınız olsa, bəndəyə bir yabı əta eləsiniz  
ayaqlarımı yerdən götürsün, həmişə sizə duagu olum.

Nəcəf bəy. Xub, o da baş üstə. (Çağırır.) Süleyman! Cavad,  
Süleymani buraya çağır. (Cavad çıxır.) Bu saat Süleyman bəy gələr,  
deyərəm kağız yazar. Gedərsən kəndə, taxıl da götürərsən, yabı da ve-  
rərlər. (Süleyman bəy daxil olur gimnaziya libasında, uzun birçək, papaq  
şyri, damağında papirosl.) Süleyman, qadan alım, bir kağız yaz darğa  
Avanesə, Mirzə Bayram gələn kimi ona bir çuval buğda, bir çuval düyü  
və kənddəki boz yabını da versin.

Süleyman bəy. Niyə, ağa? Buğda, düyü bəs deyilmi? Daha yabı  
niyə verirsən?

Nəcəf bəy. Axmaq-axmaq danışma, nə deyirəm ona qulaq as.

Süleyman bəy gedir.

Aslan bəy. Nəcəf, mirzə gətirən nə şeirdir?

Nəcəf bəy. Heç, bir tərifnamədir yazıb, mənə gətirib. Amma  
çox yaxşı yazıb, bir gün verərəm oxuyarsan. İndi əvəzində biz də  
gərək mirzənin xəcalətindən çıxaq.

Mirzə Bayram. Xudavəndi-aləm cəlali-cəberuti hörmətinə sizə  
dövləti-İbrahimi kəramət eləsin.

Səlim bəy. Nəcəf, Allah mirzə demişkən, sənə dövləti-İbrahi-  
mi kəramət eləsin. Sən də mənə uduz.

Aslan bəy. Nəcəf, axır sənin bu oğlundan heç mənim gözüm su  
içmir. Çox pis dolanır, pis adamlarla gəzir.

Nəcəf bəy. Allah oğul sarıdan məni bədbəxt edibdir. Çox yaxşı  
oğlan idi. Yaxşı da oxuyurdu. Həmişə də müəllimlər razı idilər. Amma  
Allah səbəbin evin yixsın. Tay-tuş oldu pis, indi də şkoladan istəyirlər  
çıxarsınlar. Deyirlər oxumur və sair uşaqları da xarab eləyir. Əlacım  
ona qalıbdır ki, həmişəlik göndərim kəndə. Gedib orada işləsin, bəlkə  
axırı bir yana çıxa. Yoxsa, şəhərdə qalsa, cahil-cuhul yoldaşları bil-  
mərrə odunu-ocağını söndürərlər. İndi ki oxumadı, bəlkə mülkədar ola.

Aslan bəy. Xeyr, Nəcəf, taqsır sənin özündədir. Uşağa öz vax-  
tında təlim verməyib, xarab eləyibsən. İndi onu kəndə göndərməyib,  
Mazandarana göndərsən, yenə ondan adam olmaz. Burada lotu-potu  
ilə gəzib qumar oynayır, kəndə gedib oğurluq, quldurluq eləyib, yol  
kəsəcək.

Nəcəf bəy. Əzizim, mən nə pis təlim vermişəm, məndə təqsir nədir?

Aslan bəy. Səndə təqsir odur ki, uşaq vaxtında fağırı haqq yerə, nahaq yerə o qədər döydün ki, axırda sırtıldı, indi üzünə ağ olur, bir sözünə iki cavab verir. Məgər döyməklə uşaq adam olar?

Nəcəf bəy. Bəs necə eləyim, əzizim? Uşaqdır, pis iş tutanda gərək döyəsən, yola gələ. Yoxsa mən oturub, qanmaz uşağa təhzibül-əxlaq ki oxumayacağam.

Aslan bəy. Təhzibül-əxlaq, filan lazımlı deyil. Sən uşaqla elə bir rəftar elə ki, onun məhəbbəti günbəgün sənə artırsın. Sonra bir pis iş görəndə ki, üzünə bir az əyri baxdın, o saat tutduğu işin qəbahətini anlayıb, o işi bir də tutmaz.

Səlim bəy. A kişi, mən imanım, döyməkdən deyil. Mal iyiyəsi-nə oxşamasa haramdır. Ot kökünün üstündə bitər. Atası gedən yolu oğlu da gedəcək. Ata qumarbaz oldu, oğul da qumarbaz olar. Ata sürübidir, oğul da sürübi olar. Bir ata ki bikar vaxtında oğlu ilə bir yerdə qumar oynaya, onun oğlu qumarbaz olmayıb, müctəhid ki olmayıacaq.

Nəcəf bəy. Sən niyə belə səfəhə sözləri danışırsan? Mən nə vaxt onunla qumar oynadım?

Səlim bəy. Sənətin nə idi, evin yixilsin? Həmişə qış bikar qalandı oğlunla lopuqdan qumar oynayırdın. Yalan ki deyil. Sən uduzanda pul verirdin, o uduzanda lopuq alırdın.

Bəylər gülüşürlər.

Nəcəf bəy. Gərək ki, axmaq danışmağı özünə peşə eləyibsən.

Süleyman bəy (*daxıl olur*). Mirzə, buyur kağızı.

Nəcəf bəy. Mənə ver, görüm nə tövr yazılsan.

Süleyman bəy. Nə tövr yazmışam, dediyini yazmışam. (*Kağızı mirzəyə uzadır*.)

Nəcəf bəy. Boş danışma, kağızı buraya ver görüm.

Süleyman bəy (*qeyzlə*). Al, bu da kağız!

Nəcəf bəy. A balam, dəli deyilsən, başına at təpməyib, üstümə niyə çağırırsan? (*Oxuyur*.)

Süleyman bəy. Nə qayırırm, ay ağa, inanmırısan, guya mən özümdən də buraya bir şey artırmışam.

Nəcəf bəy. Di yaxşı, rədd ol, çəkil başımdan. (*Süleyman bəy gedir*.) Buyur, mirzə, aparıb kənddə verərsən darğaya, necə ki, lazımdır əməl elər.

**Mirzə Bayram** (*durub kağızı alır*). Xudavəndi-aləm öz izzətü cəlalı hörmətinə sizi və sizin övladınızı yer və göy bəliyyatından hifz eləsin. Mürəxxəs olaq qulluğunuzdan. Xudavəndi-aləm həmişə sizin kisənizi dolu və özünüüzü ümid yolu eləsin, inşallah. (*Baş əyib çıxır*.)

**Nəcəf bəy.** Xoş gəldin, mirzə!

**Səlim bəy.** A kişi, Süleymanın sözünün qüvvəti, buğdanı, düyüni verdin yerində, molla adamdır, aparsın, yesin. Daha bu atı niyə bağışlayırdın?

**Nəcəf bəy.** Rəhmətlik oğlu, sən mənim xasiyyətimi bilə-bilə nə üçün belə suali verirsən? Sən özün bilirsən ki, mən heç vədə olanıma yox demərəm. Varlığa nə darlıq və bir də bu kişi bir adamdır ki, bu gün buradadır, sabah bir ayrı adamın qapısında görərsən. Peşəsi qapı-qapı gəzib pul yiğmaqdı. Hər yerdə deyəcək ki, Nəcəf bəy mənə bir at peşkəş elədi. El ağızı çuval ağızı. Bir azdan sonra eşidərsən, aləm danışacaqdır ki, Nəcəf bəy Mirzə Bayrama at bağışlayıb. Yabının da adını qoyacaqlar ərəb atı. Bu mənim dünya xeyrim. Elə ki, oldum, bir sureyi-ərrəhman oxuyub xətm elər mənə, ruhum olar şad, bu da mənim axırət xeyrim, daha nə istəyirsən?

**Səlim bəy.** İnşallah, bir şıllaq da Hatəmi Tainin qəbrinə vuracaqsan. Xub, səbəb nədir ki, mirzəyə gələndə Hatəm olursan, bizə gələndə cibinin ağızını buzov çatısı ile bağlayırsan? Bir beş-on manat da bizə vermirsen? Bari, heç olmasa uduz, öləndə biz də sənə rəhmət oxuyaq. Mənim duam mirzənin dualarından yaxşı Allaha çatar. Elə bundan tut, mirzənin, budur, saqqalı düşüb qurşağına; amma zürriyyəti yoxdur. Gecə-gündüz Allaha yalvarmaqdən yorulub, namaz qılmaq-dan möhür alnında yer eləyib, təsbeh çevirməkdən barmaqlarının başı göyərib. Amma mən, şükür olsun Allaha, namaz tanımırəm, oruc tutmuram, bir sürü də uşağım var. İstəyirsən səbəbini biləsən, o da baş üstə. Qulaq ver, ərz eləyim. Mirzə deyəndə, bir pak, müqəddəs, Tanrı bəndəsi adamdır, Allah yanında çox əziz. Elə oturur dua eləmyə, Allah deyir ki, qoy bunun nə qədər ömrü var mənə dua eləsin, mən də qulaq asım. O da indiyədək dua eləyir, zürriyət istəyir, Allah da vermir, deyir bəlkə övlad verdim, xatircəm oldu, daha mənə dua eləmədi. Amma elə ki mən, düşəndə, bir dua eləyib Allahdan bir şey istəyirəm, görürsen o saat buyurur: “Verdim, ey mənim bəndəm, amma itil bəsimdən açıl, bir də sənin üzünü görməyim”. İstədiyimi alıb, otururam yerimdə. Beləliklə, Allahdan bir sürü uşaq almışam. İndi mənə heç

olmasa bir-iki yüz manat pul uduz, ölündə bir yol deyim: xudaya, pərvərdigara, sən Nəcəfə behişt-i-əla qismət elə. O saat ruhun atılsın düşsün cəhənnəmin... mən də cəhənnəmin deyirəm... behiştin orta küçəsinə.

Həmzə bəy. Belə ki duan müstəcəb olur, elə dua elə Nəcəfin pulunu ud. Daha niyə yalvar-yapış eləyib binəvanı tovlayırsan?

Səlim bəy. O da mümkündür. Mən elə Allaha dua eləyib sənin qulağının dibindən kəsmişəm.

Həmzə bəy. Haramın olsun!

Səlim bəy. Vallah, ana südü kimi halaldır. Böylə pulla müstətə olub Məkkəyə getmək olur. Xəsis puludur, nə tövr çıxartsaq halaldır: haqla, nahaqla, oğluqla, quldurluqla...

Aslan bəy. Danışmaqdan fayda yoxdur. Qalxın ayağa gedək xeyir işə məşgül olaq, görək başımıza nə iş gəlir.

Nəcəf bəy (çağırı). Cavad! (Cavad daxil olur.) Stol, filan hazır olubdurmu?

Cavad. Bəli, bəy, çoxdan hazırlıdır. (Stəkanları yiğisdirib çıxır.)

Nəcəf bəy (qalxır). Di buyurun qulluğunuzda olaq.

Bəylər hamısı qalxıb o biri otağa tərəf gedirlər.

Səlim bəy (çirtiq çalıb oxuyur).

Uca barıdan aşaram,  
Yanıma kəniz qoşaram,  
Həmzəni mənə versələr,  
Cibinin pulun udaram,  
Atma daş, vurma daş, nar giləsi...

Nəcəf bəy. A kişi, nə qayırırsan, dəli olmayıbsan?

Səlim bəy. Sən ölüsən, bu saat kefim belə kökdür, heç bilmirəm dünyada bəy kimdir, xan kimdir. Bu saat kefim Mavəräünnəhr havası çalır. (Oynaya-oynaya oxuyur.)

Atma daş, vurma daş, nar dənəsiyəm mən...

Atamın, anamın bir dənəsiyəm mən.

Nəcəf bəy. Ay səni heç ata-ana yurdunda qalmayan. İndi bu saat, Allah qoysa, kefinə soğan çırtarlar. (Boynundan tutub itələyir o biri otağa. Bəylər hamısı gedirlər. Sövdəgər məşədi Cəfər daxil olub bəylər gedən otağa sarı gedir).

**C a v a d** (*Məşədi Cəfərin dalınca daxil olur*). Ay məşədi həcəmət, dayan görüm.

**M e ş ə d i C ə f ə r** (*dayanır*). Nə buyurursan?

**C a v a d**. Gözünə dərd buyururam, canına da vərəm. Vədə verdiyin necə oldu?

**M e ş ə d i C ə f ə r**. Qoy bəylər oyunu qurtarsınlar, əgər qalsa, baş üstə, qalmasa, gələrsən dükanda çatar.

**C a v a d**. Sən Öl, bu Cavad ölsün (*əlini qoyur döşünə*), gərək düz qırx manat verəsən. Yoxsa bundan sonra qapını üzünə bağlayacağam.

**M e ş ə d i C ə f ə r**. Qardaş, otuz manatı niyə qırx manat elədin, on manat da artırdın? Bizim şərtimiz budur ki, hər dəfə sənə on manat verim.

**C a v a d**. Sən bəylərdən yüz manata müamilə alırsan. Mənim də səndə otuz manatım qalıb, on manat müamilə istəyirəm. Sözün nədir, əzizim?

**M e ş ə d i C ə f ə r**. Xub, beş manat də sənə müamilə verrəm. Otuz beş manat, bugünkü ilə qırx beş manat. Sabah gəl dükana, nəqd, köz kimi sayım qulluğuña.

**C a v a d**. Yaxşı, sən deyən olsun. Bura bax, məşədi, mən ölüm, al bu əlli manatı, gör bəylərin birinə sıriya bilərsənmi, təməssükünü al gətir mənə.

**M e ş ə d i C ə f ə r** (*pulu alır*). Xub, ver görüm, asandır. (*Gedir.*)

**S o n a x a n ı m** (*daxil olub xeyli vaxt bəylər gedən qapiya baxır*). Yenə qumar... Yazıq mənim canım... Görəcəkli günlərim varmış...

## PƏRDƏ

### İKİNCİ MƏCLİS

Pərdə ahəstə qalxır. Nümayan olur Sona xanımın otağı. Otağın üç qapısı var: bir sağdan, biri soldan və biri müqabildən. Sağ tərəfdə pəncərənin qabağında bir sandalya qoyulub. Sona xanım namazdan fariq olub, dizi üstündə dua eləyir.

**S o n a x a n ı m** (*əllərini yuxarı qovzayıb*). Əziz Allah, dərgahına qalxızmışam əllərimi. Sənə dua eləyirəm. Səndən kömək istəyirəm. Yoxdur mənim dünyada bir kəsim, savayı sən. Səndən mədəd istəyi-rəm. Cəmi əlsiz, ayaqsızlara, naəlaclara, zəiflərə, mərizlərə, mən o

cümlədən. Mən də fəqirəm, mən də naəlacam, üstümə-başıma baxan həsəd aparır, amma çölüm özgələri yandırır, içərim özümü. Pərvərdigara, məgər sən övrət tayfasını yaradanda heyvan yaradıbsan, insan yaratmayıbsan? Məgər övrət tayfasını dərd, qəm çəkməyə yaradıbsan? Xudaya, nə vaxtadək bizim dilimiz bağlı olacaq? Nə vaxt, görəsən, biz də ürəyimizdəkini açıq deyəcəyik, sözlərimiz ürəyimizdə qalıb dərd, vərəm olmayacaq? Yəni görəsən o günləri görəcəyik ya yox? Övrətsən, dinmə, kişi deyənə bax, Öl deyir Öl, qal deyir, qal! Qab-qazandan başqa heç bir şeyə əl vurma. Vuralar, səbr elə. Söyərlər, səbr elə. Pərvərdigara, sən adilsən, nə üçün biz övrət tayfasına olan zülmü götürürsən? Malımız kişinin, canımız kişinin, ixtiyarımız kişinin əlində. Ağzımızı açıb söz demək istəyəndə ağzımızın üstündən vururlar ki, övrətsən dinmə. Xudaya, əgər məsləhət belədir, nə üçün bizə dil veribsən, ürək veribsən? Kişi qurşanıb qumara, kəndlər bir-bir əldən gedir. Danışmaq istəyirəm, deyir kəs səsini. Mən də salıram ürəyimə. İndi budur, bu quru nəfəsim qalıb, bir az keçməz gedər, qayıtmaz. Ey yerin, göyün bir pərvərdigarı! Rəhm elə bizə, kömək elə bizə, bəlkə gələcəkdə bizim də sözümüz olsun (*Süleyman bəy o biri otaqdan çıxır. Əynində səyahət paltarı, ayağında uzun çəkəmə, gəlib aynanın qabağında durub özünə təravət verir.*) Süleyman, qadan alım, yenə haraya gedirsən? (*Canamazı yiğişdirib bir ah çəkib oturur.*)

**Süleyman bəy.** Heç, anacan, istəyirəm bir atla şəhərdən çölə gəzməyə çıxmam. Ürəyim çox darıxır.

**Sona xanım.** Get, Allah amanında, anan gözlərinə qurban olsun. Amma, sən Allah, tez qayıt, yoxsa gecələr gec qayıdanda gözümə yuxu getmir.

**Süleyman bəy.** Uşaq ki deyiləm, məni tutub yeməyəcəklər. Niyə gözünə yuxu getmir?

**Sona xanım.** Qadan alım, bilirəm yeməyəcəklər, amma yenə ana ürəyidir, nazik olur.

**Süleyman bəy.** Yaxşı, tez qayıdaram.

**Sona xanım.** Get, qurbanın olum, Allah pənahında ol.

Süleyman bəy çıxır.

**Pəri xanım** (*daxıl olur.*) Ay Sona, neçə vaxtdır, ha yiğışıram bircə səni görməyə gəlim, amma görürsən, iş düşür. (*Oturur.*) Keçən cümlə axşamı, bizim Mərdan bəyin təziyyəsində o qədər ağlamışam,

gözümdən bir Kürcən yaş gedib. Oradan gələni yixılmışam, indi bir az halım özümə gəlib, qalxmışam. Ayağa duran kimi dedim, gedim görüm Sona necədir, uşaqlar salamatdırıları?

Sona xanım. Pəri, heç mənim halımı soruşma. Bax, görürsən, gün-gündən geri gedirəm. Gecələr sübhədək quru öskürək məni boğur, ürəyim qıldan asılır, indi qırılar, bir saat qırılar deyirəm.

Pəri xanım. Axır sən niyə hər zadı özünə dərd eləyib, ürəyinə salırsan? Məgər öz canına yazığın gəlmir?

Sona xanım. Necə eləyim, ay Pəri, budur kişi qurşanıb qumara, bir azdan sonra görərsən olub-qalanın hamısını uduzub, qaldı lat-lüt. Uduzduğundan savayı, gələnə bağışlayır, gedənə bağışlayır. Mənim dilim yoxdur ki, qabağında bir söz deyim. Yalvarıram olmur, yapışıram olmur. Mənim də gücüm öz canıma gəlir, başıma vurmaqdan az qalıb gözlərimə qara su ensin. Səni görəndə könlüm açılır, gözlərimə şəfəq gəlir, dərdimi açıb deyirəm, ürəyim bir az yüngülləşir. Sən Allah, Pəri, tez-tez gəl-get mənim yanuma. Yoxsa dustaq kimi qalmışam dörd di-varın arasında, xiffət eləməkdən az qalıb canım çıxsın.

Pəri xanım. Qadan alım, heç canını üzmə, səbr elə, Allah kərimidir. Kişinin bəlkə ağlı başına gəldi, qumarı qoydu yerə. Həmişə belə getməz, bir də baxıb görər ki, dahi oynamaq ona layiq deyil, oynasa abrisi gedər, qumarı qoyar yerə. Allah qoysa, yazın axır ayında havalar istilənər, bir yerdə gedərik ziyanətə. Qurban kəsərik, dua eləyərsən, Allah sənə cansağlığı verər. Ərinə də ağıl verər, şeytan yolunu buraxıb, Allah yoluna qayıdar.

Sona xanım. Vallah, qurban olduğum Allahın da o qədər səbri var ki, nə həddi var, nə hesabi. Elə insan səbirsiz olar. Dünən gecə də bir yaman vaqıə görmüşəm, Allah məni onun xatasından savısdırsın.

Pəri xanım. Xeyir olsun, söylə görüm.

Sona xanım. Gördüm bizim həyətdə bir çox böyük və gözəl ağaç bitib. Ağacın dörd ətrafi gözəl çəmənlikdir ki, gül gülü çağırır, bülbül bülbüllü çağırır. Çəmənin neçə yerindən şirin bulaqlar axır, guya bizim həyət behişt olub. Yorulanlar gəlib ağacın kölgəsində dincəlirlər, bulaqların suyundan içib başlarını, üzlərini yuyub, bulaq və çəmən sahibinə dua edib gedirlər. Bir də gördüm hava tutuldu, bir bərk külək başladı ki, Allah göstərməsin. İldirim çaxdı, göy guruldadı, bir güclü dolu başladı yağmağa. Onda gördüm bir böyük dolu qəflətdən düşdü həmin ağacın təpəsindən. O saat ağacın cəmi qol-qanadları qırıldılar, tökü-

dülər yerə. Qaldı ağacın quru kötüyü. O saat gördüğüm çəmən yox oldu, axan bulaqlar həmin dəqiqə qurudu. Bülbüllerin səsləri kəsildi, güllərdən, çiçəklərdən heç bir nişan qalmadı. Oyanmışam, bir saat ağlım başıma gəlməyib. Ondan sonra neçə salavat çevirmişəm, Allaha dua eləmişəm, iki qoyun qurban demişəm ki, aparım ocaqda kəsim. Amma ürəyim yenə heç toxtamır. Elə bil, məni məngənə arasına qoyub sixırlar.

**Pəri xanım.** Qurbanım olum, qorxmagilən, yaz ağzıdır, adam çox qarışiq-quruşuq yuxular görər. Yaxşı da eləyibsən ki, nəzir və qurban deyibsən. Bir də, qadan alım, vaqioni tərsinə yozarlar. Ağac kimi hər tərəfə qol-budaq atacaqsınız. Aləm sizin kölgənizdə dolanacaq. Dolunun vurmağı da vurmamaqdır.

**Sona xanım.** Yox, Pəri, çoxdan bəri ürəyimə min qara-qura şeylər gəlir. Heç ürəyim bir dəqiqə sakit olmur, başıma pis-pis fikirlər gəlir.

**Nazlı xanım** (*daxıl olur*). Sona xanım, qurbanın olum, yanına bir təvəqqəə gəlmışəm. Dünən olan olmazımı vermişəm kişiyə aparsın satsın. Kişi də aparıb satıb, yolu yumrulmuş yoldan dönüb Nəcəf bəyin yanına. Nəcəf bəy də pulun hamısını udub, kişini əliboş salıb yola. Qurbanım olum, mənim əlacım olsa, var-yoxumu satmaram. İndi mən nə qayırırm? Bir böyük külfət sahibiyəm, özün bilirsən. Olub-qalan hər nə vardı kişi vurub qumara. Dünən gözümün axır tikməcəyini ağlaya-ağlaya vermişəm aparıb satıb, onu da götürüb Nəcəf bəyə uduzub. Qurbanım olum, Nəcəf bəyə deginən, məni başına çevirsin, balalarıma rəhm eləsin, o pulları qaytarsın.

**Sona xanım.** Qoy bu saat çağırtdırıım, özü ilə danış. (*Çağırır*.) A Cavad, a Cavad! (*Cavad daxıl olur*.) Cavad, Nəcəfi bir buraya çağır, deginən adam gəlib, səni görmək istəyir. (*Cavad gedir, Pəri qalxır*.) Sən haraya gedirsən, ay Pəri?

**Pəri xanım.** Kişi gəlir, deyirəm keçim o biri otağa.

**Sona xanım.** Yaxşı, get, indi mən gələrəm sənin yanına. (*Nazlı xanıma*.) İndi Nəcəf gələr, mənə dediyin sözləri ona de, bəlkə pullarını qaytara verə özünə.

**Nəcəf bəy.** (*daxıl olur*). Kimdir məni çağırən?

**Sona xanım.** Nazlı xanımdı. Sənin yanına gəlir, gör nə deyir.

**Nəcəf bəy.** Nə deyirsən, bacı?

**Nazlı xanım.** Nəcəf bəy, qurbanım olum, mənim bu ağarmış başıma rəhm elə. Mənim bir böyük balalarıma rəhm elə. Elə elə ki, mənim bu quru nəfəsim, quru canım həmişə sənə duaçı olsun.

Nəcəf bəy. Nə deyirsən, sözünü de görüm.

Nazlı xanım. Nəcəf bəy! Ölümüm qabağında olsun, dünən bizim kişi gəlib, burada qumar oynayıbsınız. Olub-qalanını uduzub. Mən bilirəm, taqsır mənim kişimdədir, amma bir qələtdir eləyib. Sənin də mənim körpə uşaqlarına rəhmin gəlsin. Razı olma ki, bir kişinin nəslidirlər, ac qalsınlar. O pulları qaytarıb verəsən mənə, elə bil bir təsəddüq verirsən.

Nəcəf bəy. Baci! Belə şey olmaz. Qəhrəman bəyin əvvəla pulu yoxdur, nə üçün qumar oynayır? İkincisinə qalan yerdə, puldur, uduzub, istədiyi nədir?

Nazlı xanım. O istəmir, qurbanın olum, mən istəyirəm. Mənim əhvalım sənə hamidan yaxşı məlumdur. Bilirsən ki, hər nə vardı, hamısı əldən gedib. Dünən yaxamın, ətəyimin qızıllarını söküb vermişəm kişiyə, aparsın satsın. Ancaq eybimiz açılmasın, acıdan ölməyək, gedib qonum-qonşuya əl açmayaq. İndi, Nəcəf bəy, səni and verirəm o bir Allaha ki, bizim üstümüzdədir, sən də bizim biabırçılığımıza razı olma.

Nəcəf bəy. Bacı, artıq söz lazım deyil. Bayaq sənə dedim, ərin pulu uduzmayayıdı, indi ki uduzub, qurtarıb çıxıb gedib. Mən pul qaytara bilmərəm. Mən özüm də az uduzmuram. Necə ola bilər ki, gedim uduzduğum pulları istəyim.

Nazlı xanım. Başına dönüm, sən dövlətli kimsənəsən, amma mənə bu saat fitrə vacibdir.

Nəcəf bəy. Bacı, sözün düzü, məndən sənə pul çatmayacaq.

Nazlı xanım. Nəcəf bəy, üstündə Allah var, Allahdan qorx. Mənim uşaqlarımın nəfəsi yetim nəfəsindən bədtərdir. Onların gözlerinin yaşlarını tökmə, rəhm elə.

Nəcəf bəy. Üstümdə Allah da var, peyğəmbər də var, onu bilirəm. İstər sənin uşaqlarının gözlərindən yaş tökülməyə, qan töküle, yenə məndən sənə pul verdi yoxdur. Təvəqqə eləyirəm, zəhmət çəkib, gedib evində oturasan və ərinə də deyəsən ki, pulu yoxdur nə üçün qumar oynayır?

Nazlı xanım (*Nəcəf bəyin ayaqlarını qucaqlayır*). Nəcəf bəy, istəyirsən ayaqlarından öpüm, mənim düzlərdə qoyma.

Nəcəf bəy (*ayaqlarını çəkib*). Qaraçılıq lazım deyil. Mən sənə dedim, aləm yiğila, üç qəpik verməyəcəyəm. Təvəqqə edirəm, mənə əziyyət verməyib gedəsən.

Nazlı xanım. Nəcəf bəy? Ahü-naləmdən qorx. Mənim balalarımın göz yaşlarını Allah yerdə qoymaz.

Nəcəf bəy. Di çıx eşiyo. İstər nə qədər ömrün var mənə ahü-nalə elə. Guya sən ahü-nalə eləyəndə mənim külliyyüm göyə sovrulacaq. Çıx eşiyo, əziyyət vermə!

Nazlı xanım. Çixıram. Allah səni evsiz, eşiksiz qoysun. (*Çixır, çöldə söylənir.*) Allah! Mənim balalarımı düzdə qoyanın balalarını düzdə qoy! Allah! Məni oda yandıranın üstünə od yağıdır! Belə Allah sizin gözlerinizin yaşını çörəyinizə yavanlıq eləsin! Sizi görüm, ağ gün eşidəndə burnuzun ucu tutulsun!

Nəcəf bəy. Cavad!

Cavad (*daxıl olur*). Ağa, nə deyirsən?

Nəcəf bəy. Çıx o bayqusu sal eşiyo, baş-beynimizi aparmasın.

Cavad çıxır.

Sona xanım (*yeriyir irəli*). Nəcəf, qurbanın olum, bizi ahü-nalə yiyeşi eləmə, çağır o arvadın ağzını yum.

Nəcəf bəy. Rəhmətliyin qızı, sən nə deyirsən? Arvadsan, gedib öz işində olsana. (*Yavaşça itələyir.*)

Sona xanım (*yixılıb əziyyətlə qalxır*). A kişi, Allah məni onda vurubdur ki, ömrümün əvvəlindən indiyədək sağ can görməyirəm. Sən niyə məni vurursan? (*Ahəstə-ahəstə otaqdan çıxır. Nəcəf bəyin hələti gərgin olub, tez-tez var-gəl edib, sonra gəlib özünü kürsünün üstünə yixib məbhut olur. Bu halda dərvış səsi gəlir.*)

Dərviş (*oxuyur*). Əzizi-mən, canım ey dust! Əvvəla nami-xudavəndi-qədim. Yəni bismillahirrəhmanirrəhim!

Ey əzizim, bir baxın dünya nə ibrətxanıdır!

Axırın fikr etməyən aqil deyil, divanədir...

Nəcəf bəy (*hövlnak qalxıb pəncərəni açır*). Ağa dərviş, ala bu pulu, daha dalını oxuma get. (*Qayıdırıb əyləşir.*) Ayıldırı məni evi yixilmiş. “Axırın fikr etməyən aqil deyil, divanədir”. Amma bundan sonra nə olsun, on iki para kəndin qalıb ikisi, özüm də boğazımadək borcun içində. Kül başına, Nəcəf! Məgər sən qabağına açılan əlləri boş qaytarardin? İndi o qədər ölübsən, ahü-nalə qəbul eləyirsən. Yetim uşaqları çörəksiz qoyursan. Amma nə çarə qlım? Deyim: “Bacı, pulum yoxdur?”. Xeyr, əstəğfürullah, mənim ağızmanıdan belə söz çıxmaz. Əlavəm kəsilir, elə yolla rədd eləyirəm ki, üstümə bəd dua töküür. Öl,

Nəcəf, ölü. (*Bu halda Süleyman bəy rəngi təgəyir tapmış daxil olub, istəyir o biri otağa keçsin.*) Nə var, nə olub?

Süleyman bəy. Heç, bir şey yoxdur. (*Keçir o biri otağa, çöldən dəllək İmamverdinin səsi gəlir.*)

İمامaverdi. Buraxın məni içəri girim, mən bəy-filan tanıdım. Mən saqqalımın ağ vaxtında biabır olmuşam. Mən heç vaxt qəbul eləyə bilmərəm ki, bu qoca vaxtimda mənim adım müttəhim olsun.

İمامverdi hirsli daxil olur içəri, dalınca oğlu Kərim.

Kərim. Hani o arvad kimi qaçıb gizlənən tülkü? Bircə onu mənə verin, cərcənəyini ayırmı. Bəlkə ondan sonra ürəyim soyusun. Mən bacımın rüsvayçılığını yerdə qoysam, gərək başıma papaq geyməyib, ləçək geyəm.

Nəcəf bəy. Nə var, nə qılıq-qaldır?

İمامverdi. Nə olacaq? Mən saqqalımın ağ vaxtında rüsvayı-aləm olmuşam. Sənin oğlun neçə yoldaşı ilə gəlib mənim qızımı sürütləyə-sürütləyə aparıb dağ-daş arasında gizlədib. Məgər Allah belə zülmü götürər!?

Nəcəf bəy. İndi mənim təklifim nədir?! Ağa İمامverdi, hirsini bas, mən ona qulaqburması verərəm və sənin qızın da qayıdar gələr evinə.

İمامverdi. Bəy, namus bir bəyzadələrdə deyil, kasıb-kusubun da özünə görə namusu var və namusum da məni qeyzlənməyə vadar eləyir. Mən öz abrimin qədri-qiyəmətini biliyəm və qızımın rüsvayçılığını heç vədə qəbul etmərəm.

Nəcəf bəy. Xub, get evinə, qılıq-qal lazımdır, qızın gələr.

İمامverdi istəyir söz desin. Kərim yeriyir qabağı.

Kərim. And olsun Allaha, o mənim bacımı biabır eləyib, mən də onun qarnını balıq qarnı kimi cirib bağırsaqlarını ayaqlarına dolamasam, atamın oğlu deyiləm. Ata, gəl gedək. (*Atasının qolundan tutub çəkir çölə.*)

Nəcəf bəy. Süleyman!

Süleyman bəy (*daxil olur*). Nə var?

Nəcəf bəy. Süleyman! Axırı bu iş qalmışdı ki, mənim başıma götirdin? İt-qurd gəlib mənim qapımda hürür. Məgər mən dəllək-məllək tayıyam? Abihəya, heç utanmırısan? A mələn, heç qızarmırısan? Budur sənə buyururam, gərək bu gün İmamverdinin qızı qayıtsın

atasının evinə, yoxsa sənin belində qamçını tikə-tikə elərəm. Eşidir-sən? Mənim əslim və nəcabətim heç vədə qəbul etməz ki, mənim evimə it-qurd qızı gəlsin.

Süleyman bəy. Ağə, sən mənim atamsan və sənə hörmət elə-mək mənim borcumdur. Amma bu yerdə mənə heç kəs buyuruq verə bilməz. Mən uşaq deyiləm və öz təklifimi çox yaxşı qanıram və bir adama da ixtiyar vermərəm ki, mənə nəsihət eləsin.

Nəcəf bəy. Gədə, başına at təpməyib, axmaq-axmaq nə danışırsan! And olsun Allaha, vuraram təpən iki para olar! (*Oğluna bir sillə vurur.*)

Süleyman bəy. Atasan, bu dəfə dinmədim, təvəqqə eleyirəm bir də mənə yaxın gəlməyəsən. Yoxsa bir də vursan əvəzində cavab elərəm.

Nəcəf bəy. Eşşək, məlun! Sənin sözün də var ata qabağında danışmağa?! Bu saat itilərsən mənim gözümün qabağından və mənim evimdən gedib harada dolanacaqsan dolan. Mənim qapıma ayağın düşər, səni it ilən çıxardaram. İtil bu saat mənim evimdən! Bundan sonra mənim Süleyman adlı oğlum yoxdur. Çıx bu saat çöle! (*Süleyman bəy çıxır*) Cavad! (*Cavad daxıl olur.*) Bu saat gədələrdən neçə nəfər götürüb gedərsən qaya başına. İmamverdinin qızını harada gizləyiblərsə tapıb, aparıb tapşırarsan atasına. Di bu saat, dayanma get. (*Cavad çıxır, Nəcəf bəy xeyli vaxt mütfəkkir gəzinir.*) Kordu yurdum, kor, kor, kor... (*Özünü yixır kürsünün üstünə.*)

PƏRDƏ

## ÜÇÜNCÜ MƏCLİS

### BİRİNCİ PƏRDƏ

Şəhər kənarında bir seyrəngah. Uzaqda uca dağlar görünür. Göy təpənin altından bulaq axır. Süleyman bəy çərkəzi libasında, iki nəfər yoldaşları ilə əllə-rində samavar, dəsmala bağlı məkulat daxil olub, şeyləri yerə qoyurlar. Süleyman bəy əyləşir yerdə, papağını çıxarıb qoyur yanına və dəsmalı ilə alnınım tərini silir.

Süleyman bəy. Bahə, ay qəribə yorulmuşam.

Əvvəlinçi cavan. Zarafat deyil, şəhərdən buraya gərək əqəl-lən üç verst olsun. Bir belə yolu gələnə əlbəttə yorulacaq.

**İkinci cavan.** Mən sizə demədimmi ki, at tutaq, atla gedək gəzməyə? İndi bu yorulmağa dəyərmi? Hələ gəlməyimiz yenə heç, qayıdanda xörək yemiş adamlar bu yoxusu necə çıxacayıq?

**Süleyman bəy.** A kişi, gəzməyin elə bir ləzzəti piyada getməkdir, atlı gəzmək ləzzət verməz.

**İkinci cavan.** Odur ki, palaz kimi sərilibsən yerə də.

**Süleyman bəy.** Sərilməyimin ziyanı yoxdur. İndi çay içərik, yornuğumuz çıxar. Bir də, mən gəzməkdən yorulan deyiləm. Amma budur üç gündür dərə-təpələri it ayağı yemiş kimi gəzirəm.

**Əvvəlinci cavan.** Nə düşmüşdü, niyə gəzirdin dərə-təpələri?

**Süleyman bəy.** Aləm bilir ki, mən bildirçinbazam. Çıxmışdım şəhərdən çölə bildirçin tutmağa. Zurnaçılı bağda Qaraqazan oğlu çıxdı qabağıma, ciyində bir xurcun, əlində bir torba, tər tökə-tökə gedir. Soruşdum, a Qaraqazan oğlu, haradan gəlirsən? Dedi ki, bəs filankəs, Almasatanlıdan gəlirəm. Alacaq dalınca getmişdim, bir şey ala bilmədim, budur, piyada qaydırıram. Yolda tor qurub beş-on bildirçin tutdum, budur torbada. Bir az şoraba üçün yerpənək almışam, gedirəm. Soruşdum: a kişi, heç əməlli bildirçinin varmı? Dedi, yox ancaq gecə yarısı Qarğalı çayından keçəndə bir “gəlmə” bildirçin səsi eşitdim. Zalim oğlunun malı altı dəfə vururdu. Bu sözü eşidən kimi Qarğalı çay deyib birbaş getdim. Bir gün axşamadək, gecə də sübhədək gəzib bildirçin axtarmışam.

**Əvvəlinci cavan.** Tuta bildin, ya yox?

**Süleyman bəy.** Necə tuta bilmədim, məgər mənim əlimdən bildirçin qurtarar? Gətirib, qəfəsə qoyub asmışam, gecələr ləzzət verir. İndi, budur, ayaqlarım hələ də ağrıyrı. (*O yana-bu yana göz gəzdirir.*) Amma bura da çox basəfa yerdir ha!

**İkinci cavan.** Bəli, çox basəfa yerdir. Biz həmişə elə buraya səyahətə gəlirik. Buranın yerindən, havasından əlavə suyu çox içməlidir, buz kimi ürək sərinlədəndir.

**Süleyman bəy.** Onda, mən ölüm, o sudan bir az ver içim, tərif elədin tamahım düşdü.

**Əvvəlinci cavan** dəstmallan bir stəkan çıxarıb, su ilə doldurub

Süleyman bəyə verir.

**Süleyman bəy** (*suyu içir*). Bəh-bəh, nə gözəl sudur! Xalis abi-kövsərdir!

**Əvvəlinci cavan.** Balam, boş-boş danışmaqdan fayda yoxdur. Süleyman bəy, burada bəy və ya qeyri-bəy gərək olmasın, gərək yoldaşlıq olsun. Biz gedək odundan-zaddan yiğaq, sən də samavar hazır elə.

**Süleyman bəy.** Baş üstə, samavar da hazır elərəm, hələ desəniz kabab üçün ət də doğraram.

**İkinci cavan.** Çox gözəl, bəs biz odunu nə ilə qıracağıq? Nə səndə bir kəsər var, nə məndə. Gərək heç olmasayı evdən bir dəhrədən-zaddan götürəydik.

**Əvvəlinci cavan.** Süleyman bəy xəncərini versə, elə onunla qıra bilərik.

**Süleyman bəy (*xəncəri verir*).** Niyə vermirəm, buyur, ancaq gözlə ağızı daşa dəyməsin.

**Əvvəlinci cavan (*xəncəri alır*).** Xatircəm ol. (*Cavanlar gedirlər*.)

**Süleyman bəy (*tək*).** Çünkü oldun dəyirmənçi, çığır gəlsin, dən Koroğlu. (*Durub samavari aparıb suyun altına qoyur*.) Su mənə ləzzət verdi. Bir stəkan da içim. (*İçir*.) Bəh-bəh, ürəyimə yayıldı.

**Kərim (*kolun dalından çıxır*).** Adamı belə tələyə salarlar, al gəldi!

**Süleyman bəy.** Nə qayırdığındı, a namərd? (*Kərim güllə ilə onu vurub qaçıır. Süleyman bəy yixılır*.) Ox, ox... Öldürdü məni namərd oğlunun gülləsi, yıldızı atamın evini, tökdü anamın göz yaşını. Cavan ömrüm paymal oldu, ax!.. ax!.. Kül mənim başıma, niyə mən böyükələr sözünə baxmadım, tay-tuşumu tanımadım, öz evimi yıldım... ox!.. ox!..

Bu halda təpənin dalında gəzən uşaqların oxumaq səsləri gəlir.

**Uşaqlar (*oxuyurlar*):**

Əsmə badi-səba, əsmə,  
Dəymə tellər o tellərə.  
Şanə vurmuş o tellərə  
Dad əlindən, dad əlindən...

**Süleyman bəy.** Oxuyun, uşaqlar, səsinizə qurban olum. Ox... Ox... Allahın altında mən də uşaq olub, sizinlə gəzəydim...

**Uşaqlar (*oxuyurlar*):**

Mənim adım sarı laçın,  
Fələk qoymur qəddim açım,  
Gəl səni götürüm qaçım,

Bizim ellər o ellərə,  
Şanə vurmüş o tellərə.  
Dad əlindən, dad əlindən, yar əlindən.

Uşaqlardan biri (*təpənin üstündə peyda olub, Süleyman bəyi görür*). Vay dədəm vay! Burada bir adam öldürüb'lər. Odur yıxılıb, qanı da axır!..

Neçə nəfər uşaq təpənin üstünə çıxıb baxırlar.

İkinci uşaq. O yolla gedən ovçuları çağırıq gəlsinlər. (*Çağırır*.) Ay ovçular, ay ovçular!..

Ovçu. Hey, hey! Nə deyirsən?

İkinci uşaq. Buraya gəlin, burada bir adam öldürüb'lər.

Əvvəlinci ovçu (*gəlir*). Ölən adam hanı?

Əvvəlinci uşaq. Odur ey, orada yıxılıb eşələnir.

Əvvəlinci ovçu (*yoldaşına*). A balam, deyəsən tanış adamdır, bir gəl görək.

İkinci ovçu. Evin yıxılmasın, bu Süleyman bəydi, Nəcəf bəyin oğlu. Vay binəva!.. Görəsən bunu kim vurub? Ağlın nə kəsir, bu, Kərimin işi deyil ki?

Əvvəlinci ovçu. Necə Kərimin?

İkinci ovçu. Dəllək İmamverdinin oğlu?

Əvvəlinci ovçu. Çox ola bilər. Doğrudan da Kərim bunu çox gırleyirdi.

İkinci ovçu. Qardaş, bu sözlər öz aramızda qalsın, nə borcumzdur, qoy özləri öz qanlılarını axtarsınlar, taparlar yaxşı, tapmazlar, bəlkə Allah qəzəbini eleyə. Sonra bizi də dərə-divana dartarlar ki, bəs siz, Kərimin bunu gırıldığın bilirdiniz, niyə lazımlı olan yerinə xəbər vermirdiniz? Di yeri gedək irəli, yazıq eşələnə-eşələnə qalib.

Yeriyirlər qabağa.

Əvvəlinci ovçu. Süleyman bəy, başına dönüm, sənsən?

Süleyman bəy. Kimsən, a danışan? Yoxsa mənim axırımı elə-məyə gəlibsen?

Əvvəlinci ovçu. Yox, başına dönüm, biz ovçuyuq, səni yaxşı tanıyıraq, hərçənd sən bizi tanımirsan.

Süleyman bəy. Ovçusan, hər kimsən, öldür məni əziyyətdən qurtar.

**İkinci ovçu.** Süleyman bəy, biz sənə düşmən deyilik, dostluqla sənə kömək eləməyə gəlmışik, səni qoymayaq bu quru yerdə qalasan. Sən bizdən heç bədgüman olma. (*Əyləşir başının üstündə.*) Bircə başını qalxız qoy dizimin üstünə. (*Süleyman bəy ovçunun köməyi ilə başını qovzayıb qoyur onun dizinin üstünüə.*) Qadan alım, bir de görünən nə işdir, səni kim vurub?

**Süleyman bəy.** Soruşma... soruşma... soruşma... Taqsır özüm-dədir, dostumu tanımadım, düşmənimini tanımadım, axırda bada getdim. Məni tovlayıb gətirdilər buraya gəzməyə. Başa düşmədim, gəldim, özümə dost bildim. Burada mənim xəncərimi odun qırmaq bəhanəsi ilə alıb qaçdırılar. Düşmən gəldi, asanlıqla bildiyini elədi. Ox... ox... Evi yıxılan atam vay!..

**Əvvəlinci ovçu.** Süleyman bəy, səni tovlayıb gətirən kim oldu, kim vurdular səni?

**Süleyman bəy.** Məni tovlayan çörəkçi Qulunun uşaqları oldular... Budur, iki ildir mənimlə dostluq binası qoyublar. Mənə bir üz göstərirdilər ki, dedim bunlar mənim yolumda canlarından da keçərlər. Axırda məni bu hala saldılar, verdilər Kərimin əlinə, o da məni öldürdü. Qardaşlar, Allah sizdən razı olsun, gəldiniz mədəd əlinizi mənə yetirsiniz. Mənim size vəsiyyətim budur ki, dediyim sözleri atama yetirəsiniz, ta mənim qanım yerdə qalmasın. Bir də mənim atama deyərsiniz ki, məni halal eləsin. Mən onun üçün pis oğul olmuşam, sözünün qabağında söz demişəm. Uşaq olmuşam, qanmamışam, məni bağışlasın... Ox... ox... Qardaş!..

**İkinci ovçu.** Nə buyurursan?

**Süleyman bəy.** Ürəyim yanır, ölənlərinin ehsani olsun, o suдан bir az ver içim.

**Əvvəlinci ovçu.** Su istəyirsə, vermə, yoxsa bu saat tamam olar.

**İkinci ovçu.** İçmə, başına dönüm, güllə dəyənə su zərərdir.

**Süleyman bəy.** Mənimki zərərdən keçib, görürsən, can yiğilib boğazıma, beş dəqiqədən sonra çıxar. Sən Allah, bir az su ver.

**İkinci ovçu.** Balam, o sudan bir stəkan gətir ver buna, əlac yoxdur.

**Əvvəlinci ovçu** gedib suyu gətirir. İkinci ovçu Süleyman bəyin başını qalxızır.

**Əvvəlinci ovçu.** Bəy, buyur iç.

**Süleyman bəy (içir).** Oxay, ürəyimə yayıldı. Aparma suyu... Bir az da ver... Oy!.. oy!

İkinci ovçu. Nə var, başına dönüm?  
Süleyman bəy. Oy... oy... öldüm... ana, gəl... Su... su... su...  
(Ölür.)

İkinci ovçu. Yaziq, dünyadan kam almamış fəqir! Allah sənə rəhmət eləsin.

Əvvəlinci ovçu. Allah rəhmət eləsin, indi biz nə eləyək?

İkinci ovçu. Nə eləyəcəyik, mən qalım burada meyitin yanında, sən get evlərinə xəbər elə, gəlib aparsınlar.

Əvvəlinci ovçu. Yaxşı, mən gedim. (Gedir.)

PƏRDƏ

## ÜÇÜNCÜ MƏCLİS

### İKİNCİ PƏRDƏ

Birinci məclisin otağı. Nəcəf bəy gəzinir. Cavad daxil olub, bir məktub verib çıxır.

Nəcəf bəy (*məktubu oxuyur*). Bəradərim Nəcəf! Kağız yazıb Cavadnan göndərmişdin, gəldi vüsul oldu, oxuyub məzmunundan xəbərdar oldum. Yazıb, xahiş etdiyin iki yüz manat mümkün olmadı. Çünkü and olsun sənin canına... (*Dalisini oxumayıb, cirir atır*.) Cavad! Cavad! (*Cavad daxil olur*.) Çıx bir tezcə məşədini geri qaytar. (*Cavad çıxır*.) Bu da Aslan bəy, mənim əziz dostum. Məlunlar, müftəxor məlunlar. Nə qədər mənim pulum var idi, mənə möhtac idilər, mənim başıma dolanıb, “qardaşım, əzizim” deyirdilər. İndi mənə pul lazım olanda özlərini çəkib dağın başına qoyurlar. Məluna dünən kənddən iki min manat gəlib, iki yüz manat mənə borc vermək istəmir. Qorxur batsın. Amma özü mənim çörəyimdən əlavə, iki min manatdan artıq peşkəşimi yeyib. (*Məşədi Cəfər daxil olur*.) Məşədi, gəl əyləş. (*Məşədi əyləşir yerdə, Nəcəf bəy kürsünün üstündə*.) Məşədi, axı bu yaxşı iş deyil ki, sən görürsən. Məgər sənin pulun məndə batacaqdır? Nə vaxt sənin məndə iki quruşun batıbdır ki, yenə batsın? Sən mənə min-min pul borc veribsən. İndi iki yüz manat nə artıq pulsuz ki, ona məndən girov istəyirsən?

Məşədi Cəfər. Bəy, bağışla, qulluğunda axmaq-axmaq boş-boğazlıq eləyirəm. Bayaq də sənə ərz elədim, əvvəla, görürsən mən qocalmışam, bu gün, ya sabah başımı qoyacağam yerə. Məndən sonra bir böyük yetim-yesir qalacaq. Onların əlləri gərək bir şeyə bənd olsun, ya yox? Bir də, qurbanın olum, qəzəbin tutmasın, ruzigar elə dönündür ki, qardaş-qardaşa etibar eləyib girovsuz bir qəpik borc verməyir.

Nəcəf bəy. Yaxşı, dayan, məndə ki sənin pulun batmayacaq, bu saat girovu də gətirib verərəm. (*Gedir.*)

Məşədi Cəfər (*tək*). Mən ölüm bir buna bax! Bu ya özü axmaqdır, ya məni axmaq ələ salıb. Deyir, keçən vaxt min manatlarla borc verirdin, ha... ha... ha... Min manat da verirdim, iki min də, beş min də. Çünkü verdiyim pulu da müamiləsi ilə alırdım, düşəndə bir at da bəndləyirdim. Amma indi vermirəm, çünkü görürəm elə günə düşüşbsən ki, az qalırsan it yeyən çörəyin də parasını itin ağızından alıb yeyəsən. Başına kül, Cəfər, hər belə yerə girovsuz pul versən, bir ildə milyon sahibi olarsan... vay-hay!..

Nəcəf bəy (*daxil olur, əlində kağıza bükülmüş qızıl*). Ala, bu da sənin girovun, ürəyin sakit olsun.

Məşədi Cəfər (*Cibindən təməssük kağızı çıxardır*). Di, bəy, zəhmət olmasa, öz dəst-xəttinlə buraya bir neçə kəlmə yaz.

Nəcəf bəy (*yazır və yazdığını oxuyur*). Bu min iki yüz doxsan doqquzuncu ilin rəcəbü'l-mürəccəb ayının on yeddinci günündə, mən Nəcəf bəy Murad bəy oğlu Çaybasarski bu təməssükü verirəm öz həmşərim Məşədi Cəfər mərhum Dadaş oğluna, bu üzrə ki, müşarı-leyhdən iki yüz manat məbləği-rusi qərz aldım. Hali-təhrirdən bir ilin müddətinə bir dəst qızıl çəprast, bir dəst qızıl yaxa düyməsi, bir ədəd mirvarid boyun bağı girov verib, qərzdar oluram ki, vədeyi-müəyyənənin tamamında məzkur məbləği məzbur müşar-ileyhə verib, təməssüküm və girovumu alım. Əgər vədə tamamında borcumu əta etmə-səm, girovdan məyusam. Mən Nəcəf bəy Çaybasarski qol yazdım... Buyur, bu da sənin təməssükün.

Məşədi Cəfər (*təməssükü və girovu alıb qoyur cibinə, pul çıxarıb verir*). Buyur, bəy, yüz yetmiş manat, müamiləsi ilə elər tamam iki yüz manat... Mürəxxəs olum qulluğunuzdan. Yenə nə vaxt qulluğun olsa buyur, həmişə qulluq eləməyə hazırlam. Amma, bəy qəzəbin tutmasın, zəmanət yaman zəmanədir.

Nəcəf bəy (*pulu qoyur cibinə*). Çox sağ ol, məşədi. Xudahafız.

Məşədi Cəfər baş əyib çıxır.

Sona xanım (*əlində boş mücrü, ağlaya-ağlaya daxil olur*). Nəcəf, elə bu qalmışdı ki, mənim başıma gətirdin. (*Mücrünü atır otağın ortasına*.) Elə bu qalmışdı? Kənd-kəsəkləri tamam uduzdun, olub-qalanı verdin bada, indi əlini mənə iliştiribsən? Evin yixılsın, nə qayırdığındır, nə fikir eləyirsən?

Nəcəf bəy. Sən Allah, ovqatımın pis vaxtında məni rahat qoy. Tezliklə zəhrimarların qayıdar özünə.

Sona xanım. Çox danışacağam, kiriməkdən görürsən nə hala düşmüşəm. Bədənim belə quruyub, yanından bir yel ötsə tamam olaram. Mən çox kirmışəm, amma daha səbr kasam dolub-dاشır. Gərək danışam, o qədər danışam, bu sinəmdə qalan bir xırda quru nəfəs də çölə çıxınca. Di qulaq ver, Nəcəf! Bir qiyamət gününü, xudavəndi-aləm divanını yadına sal. O günü yadına sal ki, Allah divanının qarşısında titrəyə-titrəyə hesab verəcəksən. O vədə səndən iki şikayətçi olacaq ki, yer-göy onların dudi-ahlarından lərzəyə gələcək. O şikayətçiləri bu saat gətirim sənin gözünün qabağına. (*Cəld gedir o biri otağa*)

Nəcəf bəy (*tək*). Bu nə iş idi mən tutdum?! Nə qələt idi elədim, pərvərdigara, özün mənim fəryadıma yet.

Sona xanım (*iki balaca uşağın qolundan tutmuş, daxil olur*). Bax, bunlardı səndən şikayətçi. Sən bunların olub-qalanını güdaza veribsən. Bunlar əllərini Allah dərgahına qalxızıb deyəcək: “Pərvərdigara, biz nə günah eləmişdik ki, ac qalrıq, susuz qalrıq”. Balaca balalarım, gözəl balalarım. Bu gün-sabah ananız ölər, siz də atanızın dövlətindən, ciyninizə torba salıb, küçələrdə, yol üstündə gəlib-gədənə el açarsınız ki, ay Allahı sevən, çörək pulu verin, açıq, susuzuq. Necəsən, Nəcəf! Niyə ürəyimi oxlayırsan?

Nəcəf bəy. Arvad, ürəyim od tutub alışır, məni daha artıq yandırma.

Sona xanım. Belə olar, bəs necə, od tutar, hələ bir az da ötər. Bu azdır, sən gərək xudavəndi-aləmin öz oduna yanasan. Mən bu gün-sabah ölcəyəm, amma mənim ruhum, – sən bir qiyamətli, yağılılı, tufanlı gündə Allahın öz oduna yanınca, – sənin dalınca gəzəcək.

Eşikdən səs gəlir.

Cavad (*daxil olur*). Bəy, bir qapıya buyur.

Nəcəf bəy. Nə var, nə olub?

Cav ad. Heç, bir ovçu gəlib, Süleyman bəydən bir para əhvalat söyləyir.

Nəcəf bəy. Ovçu kimdir? Cəhənnəmə gəlib, gora gəlib, qov çıxın getsin. Elə mənim dərdim-başım Süleyman bəy idi!..

Cav ad (*ciddi*). Xeyr, bəy, özgə əhvalatdır, qapıya buyur.

Nəcəf bəy çıxır.

Sona xanım. Cav ad! Yoxsa Süleymanın başında bir iş var? Doğrusunu söylə.

Cav ad. Xanım, başına dönüm, qorxma, heç bir şey yoxdur.

Sona xanım. Yox, məndən danırsan. (*Yüyürür Nəcəf bəyin dalınca.*)

Cav ad. Fəqir övrət, eşitsə, görəsən necə olacaq? (*Uşaqların qollarından yapışib o biri otağa ötürür.*)

Sona xanım (*qışqırıqla qayıdır*). Öldürüblər... Öldürüblər... Gözəl balam... Nazlı balam... Oy!.. (*Yixılır. Cav ad istəyir durquzsun, görür ölübdür, hönkürüb ağlayır.*)

Nəcəf bəy (*ağlaya-ağlaya daxil olur*). Allah, bu nə iş idi mən düşdüm?! Pərvərdigara, indi mən nə çara qılım, başıma nə daş salım?! Öhö... öhö... öhö... Cav ad, başına dönüm, bir arabadan-zaddan tut, get o binəvanın meyitini götür gel. (*Sona xanımın meyitini görüüb.*) Bu nədir, a başınıza dönüm, yoxsa Sona da öldü? (*Gəlib çökür Sona xanımın başının üstündə.*) Sona... Sona...Sona!.. Səni and verirəm, mənim evimi yıxma, Sona... Məni düzlərə salma, Sona!.. Qurbanın olum, gözlərini aç... Sona, balalarına yazığın gəlsin. Öhö... öhö... öhö... öhö... öhö... öhö... (*Yixılır. Sona xanımın nəşinin üstünə.*)

PƏRDƏ

## DÖRDÜNCÜ MƏCLİS

Şəhər küçəsi, axşam tərəfi, yağış havası. Şəhər əhalisindən iki nəfər: Əbdül İran libasında və İsmayıł. Hər biri bir daş üstündə əyləşib, söhbət edirlər.

Əbdül. Bəli, ağa İsmayıł, doğru buyurursunuz, o şey ki insan özü özünə elər, aləm yiğilsə ona eləyə bilməz. Budur, mən səkkiz ildən artıqdır ki, getmişəm İranı. İndi qayıdır, nələr görürəm? Heç keçən

ovzalar yoxdur. Mən burada neçə adamlar tanıyırdım ki, pulu kürəklə yiğirdılar, amma indi bir tümənə möhtacdırılar. Və yenə adamlar tanıyıram ki, bəylər qapısında qab-qaşıq yalayırdılar, indi sövdəgəri-məşhur olublar. Çox namərddir bu dünya, heç ona etibar eləmək olmaz. Cavadı ki, tanıyırsınız, mən buradan gedəndə onu nökər qoyub getmişəm, indi gəlib sövdəgər görürəm.

İsmayı1. Bir sağ tərəfinə bax, bu ucuq evi görürsən?

Əbdü1. Görürəm, necə?

İsmayı1. Bu, nəcəf bəyin evidir, haman kimsənənin evidir ki, Cavad onun qapısında qab-qaşıq yalayırdı. İndi Nəcəf bəy...

Əbdü1. Ölübdür, yoxsa?

İsmayı1. Yox, ölməyibdir, amma bir günə düşübdür ki, görsən qan ağlarsan. Amma onun nökəri Cavad indi olub ağa Cavad, sövdəgəri-məşhur. Bu evi ki görürsən, top dəysəydi dağılmazdı, onu qumar dağıtdı.

Əbdü1. Düz buyurursunuz, Ağa İsmayı1. Allah heç kəsi qumara mübtəla eləməsin. Xudavəndi-aləm hətta öz Qurani-şərifində qumarı şeytan əməli buyurubdur. Əlbəttə, şeytan əməlinə qurşanan gərək axırda belə olsun. Xub, məgər kənd-kəsək hamısı əldən getdi?

İsmayı1. Qumar qabağında kəndmi durar, kəsəkmi durar? Əlbəttə, hamısı getdi. Bir də iki kəndi qalmışdı, onu da sövdəgər Məşədi Cəfər satdırıb, borc əvəzinə götürdü. İndi budur, gözünü dikib bu dörd divara, isteyir satsın, alan yoxdur, çünki taxtапuş uçub, yağış, qar, hər nə yağırsa evin içiñə yağır. Ola bilsin, günlərin bir gündənə ucub tökülsün.

Əbdü1. Kərəminə şükür, pərvərdigara. Özün öz bəndəni dərdübələdan saxla. Bəndənə yaman gün verincə, ölüm ver. Yaxşı, Nəcəf bəyin bir yaxşı oğlu vardi, o necə oldu?

İsmayı1. Oğlunu qız üstündə dəllək İmamverdinin oğlu Kərim öldürdü.

Əbdü1. Allah rəhmət eləsin, yaxşı oğlan idi. Bəs o Kərimə nə üçün tənbeh olmadı?

İsmayı1. Necə tənbeh olmadı? Kərimə yeddi il Sibir kəsdilər, göndərdilər getdi.

Əbdü1. Nə buyurursan?! Mən ki Kərimi beş ay bundan əqdəm Təbrizdə gördüm.

İsmayı1. Xeyr, səhvsən, yəqin ona oxşar başqa bir şəxs görübsən.

Ə b d ül. Nə danışırsınız, kişi? Mənim gözüm kor deyil, mən Kərimin dabbaqda gönünü tanıyıram. Mən Kərimi çayxanada gördüm. Yorulmuşdum, döndüm çayxanaya ki bir-iki fincan qəhvə içim. Gör-düm Kərim əyləşib qəlyan çəkir. Əhvalpürsanlıqdan sonra dedi ki, bəs çay almağa gəlib.

İ s m a y 11. Məəttəlləm, baba! Budur, iki ildir ki, onu Sibirə göndəriblər.

Ə b d ül. İki ildir ki, ya iki yüz ildir, bilmirəm. Xülasə, mən Kərimi Təbrizdə gördüm.

İ s m a y 11. Ay qardaş, Sibirdən qaçmaq ki, qeyri-mümkündür.

Ə b d ül. Necə qeyri-mümkündür? Bu saat İranda bəlkə neçə yüz Sibirdən qaçmış dustaq var.

İ s m a y 11. Axır bunlar necə qaçırlar?

Ə b d ül. Mən nə bilim, Allah bilsin.

İ s m a y 11. Qəribə işdir. Amma Allah Süleyman bəyin qanını yerdə qoymaz. Kərim insan divanından qaçıb, Allah divanından qaçmaz.

Ə b d ül. Xub, Ağa İsmayıł, siz mənə bir bunu söyleyin görüm, Necəf bəyin yaxşı dost-aşnaları var idi, dövlətli şəxslər. Məgər heç onlardan binəvaya bir kömək çatmır?

İ s m a y 11. Rəhmətliyin oğlu, elə söz danışırsan ki, üç yaşında uşaq danışmaz. Əzizim, bu dünyada dost nə gəzir, aşna nə gəzir? Məgər taifeyi-bəniinsan dostluq eləye bilir? Hami yemək dostudur, hamı içmək dostudur. Əgər evində, cibində bir şey var, aləm sənə dostdur. Elə ki yoxundur, düşmənin də sənə düşməndir, dostun da düşmən olur, ey əmioğlu.

Dust məşmar on ki, dər nemət zənəd

Lafi yarıyyü bəradər xandəgi.

Dust on başəd ki, kirəd dəsti dust

Dər pərişan haliyü dərmandəgi.<sup>1</sup>

Türkü məsəldir deyərlər: bağda ərik var idi, salamməleyk var idi, bağdan ərik qurtardı, salamməleyk qurtardı. Hərçənd arvad məsəlidir, amma çox göyçək məsəldir. Necəf bəy olub, Sədi demişkən, giriftarü

---

<sup>1</sup> Nemət vaxtında yoldaşlıq və qardaşlıqdan dəm vuranı dost sayma. Dost o adamdır ki, pis və dar gündə dostun əlindən tutma.

paybəndiyal. İki balaca uşağı qalıb, amma Allah işini uvantsın. Onun qədim nökəri Cavad bir az onun qolundan tutur.

Ə b d ül. Bəli, görünür nəməkbəhəram adam deyil.

İ s m a y 1 l. Qadam, necə ola bilir? Cavad deyəndə, kənəddəngəlmə bir ac gədənin birisi idi. Nəcəf bəy onu adam elədi. Cavad oldu Ağa Cavad. On min manata yaxın əhvalı var. Qaçaq mal alış-verişi eləyir, sövdəgərlər arasında sahibi-etibardır. İndi haman Cavad gündə ətdən, düyüdən, yağdan alıb öz nökərlərindən göndərir Nəcəf bəyin evinə.

Ə b d ül. Bəli, bivəfa dünyanın işi belədir...Yavaş, Ağa İsmayıł, o quş səsini eşidirsənmi? Deyəsən bayquş səsidir.

İ s m a y 1 l. Eşidirəm, eşidirəm. Allah, amandır, axşam tərəfi, yağış havası, bayquş da ulayır. Görəsən fəqirin başına yenə nə bəla gələcək. (Göy guruldayır.) Yağış yağır, dur gedək. Pərvərdigara, yaman günündən bəndəni mühafizə elə.

Ə b d ül. İlahi, amin.

Gedirlər.

Göy tez-tez guruldayır, ildirim şaxıyr, hava bərk tutulur. Bu halda Nəcəf bəy köhnə libasda, saqqalı, bığı ağarmış, beli əyilmiş, əlində içində şey bükülmüş dəsmal gəlib dayanır.

Nəcəf bəy. Tamaşa elə, dünya, gülün mənə camaat, görün nə gündə sizin aranızda Nəcəf gəzir. Mənim axırim gərək belə olaydı. O adamlar ki, mənəm-mənəm dedilər, hamisinin axırı belə oldu. Pərvərdigara, məsləhət sənindir. Evlər yıxmışam, yetim uşaqların gözlərinin yaşlarını tökdürmüşəm. Övrətlər başıaçıq, ayaqyalın müsəlləyə çıxıb, haqq-hü çəkib, üstümə nalə töküblər. Heç birinə qulaq verməmişəm, demişəm mənim kefim kök olsun, istər aləm tufana getsin. Bizim hamımız beləyik. Cəmi insan tayfası belədir. İstərik həmişə öz qardaşımızdan uca olaq. Ondan ötrü öz qardaşımızın ayağının üstünə çıxıb, başından basırıq. Amma demirik ki, qardaş başından basanın Allah da başından basar. Allahın divanını yada salmırıq, qiyaməti yada salmırıq... Vay!.. Odur, yenə gəlir... Nə istəyirsən məndən? Nə düşübsən dalıma?.. Elə Allah divanı yadına düşəndə, gəlib gözümüz qabağında durursan? (Sona xanımın heykəli ağ çadırşəbə bürünmüş, saçları döşünə tökülmüş, əllərini qabağa uzadıb, Nəcəf bəyə tərəf yeriyyir, Nəcəf bəy dalın-dalın qaçıır.) Nə istəyirsən məndən? Niyə əl çəkmirsən? Görürsən Allah məni nə günə salıb, sən yenə məni rahat qoymursan? (İkisi də itirlər. Bir azdan sonra Nəcəf bəy qayıdır dizi

*üstə çökür. Peydərpey ildirim şaxıyır və göy guruldayır.)* Xudaya, pərvərdigara! Dərgahında günahdan savayı bir iş tutmamışam, amma indi sidqlə əl götürmüşəm dərgahına, ümid əlimi naümid qaytarma. Xudaya! Bəsdir çəkdiyim əziyyət. Bilirəm, o dünyada mənim yerim cəhənnəmdir. Amma ikinci cəhənnəmi bu dünyada mənə çəkdirmə. Dağılın, qara buludlar! Kəsilin gurultular! Sakit olun, ildirimlər! Bəlkə mənim duam gedə xudavəndi-aləmə yetişə! Pərvərdigara, ucuz ölümünü məndən əsirgəmə. Xudaya, bilirəm qiyamət günü dərgahına üzüqara gələcəyəm, amma məni insan yanında üzüqara eləmə. Qiyamətdə hər nə tənbeh eləsən, hamısına layiqəm. (*İldirim bərk şaxıyır, göy bərk guruldayır, Sona xanımın heykəli yenə Nəcəf bəyin gözünün qabağında durur.*) Budur, yenə gəldi! Axır nə istəyirsən məndən, səni and verirəm səni yaradan Allaha! İstədiyin nədir, de məndən əl çek?!

Sona xanımın heykəli. Ver mənim imarətlərimi! (*Qeyb olur, Nəcəf bəy bihuş yixılır, bir azdan sonra ayrılır.*)

Nəcəf bəy. Bildim nə istəyirmiş məndən. İndi ölmək istəmim. Sakit ol, döyünmə, ürəyim! Mən əziyyətə layiq adamam. Gərək Allah dünyada mənə çoxlu ömür versin və çoxlu əzab... Bildim nə istəyirmiş... Bildim... (*İstəyir getsin, ildirim vurur, yixılıb ölürlər.*)

PƏRDƏ

## BƏXTSİZ CAVAN

*Faciə beş məclisdə*

### İŞTİRAK EDƏNLƏR

Hacı Səməd ağa – mülkədar

Çingiz – Hacı Səməd ağanın oğlu

Fərhad – Hacı Səməd ağanın qardaşı oğlu

Mehri xanım – Fərhadin anası, Hacı Səməd ağanın övrəti

Musa – Fərhadin məktəb yoldaşı

Mirzə Qoşunəli – Hacı Səməd ağanın xidmətçisi

Kərbəlayı Bəndəli. Kəndlilər, dustaq və başqaları

### ƏVVƏLİNÇİ MƏCLİS

Əvvəlinci məclis vaqe olur Hacı Səməd ağanın otağında. Otaq fərşlər, yumşaq stullar və kürsülərlə Avropa qaydası ilə bəzənmiş. Otağın üç qapısı var: sağdan, soldan və müqabildən.

Mirzə Qoşunəli. Bəli, iynə ilə gör qaz, inşallah, az keçər, əlin çörək qulağına çatar. Evi bərbad olmuş məni işimdən, gücümüzən avara, sərgərdan eləyib gətirib buraya, nədir, nədir, səni adam eləyəcəyəm. Budur, tamam altı aydır ki, mən bu xarabanın qapısından girmişəm. Kaş o günü qılçım sina idi. Mənim başıma daş düşsün əgər bu altı ayın müddətində altı quruş balalarına göndərmışəm. Sən bir buna bax. Aləmdə İskəndər kimi sədd açıb, dövlətinin, kəramətinin, səxavətinin tərifi dillərdə söylənir, amma yaxşı igidin adını eşit, üzünü görmə. Xudavəndi-aləm heç bir bəndəsini bu simsiz sazin toruna salmasın. Adama qarın dolusu çörək vermir. Deyirlər ki, cəmi fəqir-füqəranın dəstgiridir. Mənim imanım cin bismillah adı gələndə yox olan kimi yox olsun, əgər bir fəqirdən ötrü indiyətək əlini cibinə saldığını görmüşəm. (*Boş cibini oynadır.*) Bah, bah, bah!... Atanın evi dağılmasın, pulun ağırlığından az qalır cibim düşsün. İnşallah, xərcləsəm bir il kifayətdir. Yeməkdən də ki, Allaha şükür, boynum

əllaf xoruzunun boynuna dönüb. (*İki əli ilə başına vurur.*) Başına daşın böyükü düşsün, Qoşunəli! Təməin artıqlığı adamı belə günə salar.

Kərbəlayı Bəndəli (*daxıl olur*). Salaməleyküm, mirzə!

Mirzə Qoşunəli. Əleykəssalam, kərbəlayı, buyur, müşərrəf eləyibsən, xoş gəlibssən, buyur eyləş. Ya Allah, ya Allah, ya Allah...

Kərbəlayı Bəndəli. Xeyr, buyurunuz eyləşiniz... Ya Allah, ya Allah, ya Allah... Mirzə, yenə nə vaqe olub, fikir dəryasında qolatma üzürsən?

Mirzə Qoşunəli. Baba, necə fikir dəryasında üzməyim? Məni heyrət aparıbdır, mən bu sirə məəttəl qalmışam ki, görürsen bir dövlətləri şəxs nə qədər Allah yolunda pul xərcləyir, bir ucdan dövləti artır, amma elə ki başlayır şeytan yolunda xərcləməyə, bir az müddətdə müflis olur. Cox böyük sirdir, kərbəlayı ha.

Kərbəlayı Bəndəli. Bəli, bəli, nə buyurursan, Allahın bərəket əli, əlbətte, onun yolunda malından keçənin üstündə olacaq. Buyur görək, kimin hərəkəti səni fikrə salıbdır?

Mirzə Qoşunəli. Xəllaqi-aləm necə qəribə adamlar yaradıb. Mən bir şəxsəm ki, cəmi İranı ayağımın altına alıb gəzmişəm. Amma bu növ şəxs, vallahi, görməmişəm. Kani-səxavət, kani-bəlağət, dəstgiri feqirü füqəraya. And olsun sənin canına və babam ərvahına, hatə müləməmalikdə də mən bu səxavəti görməmişəm.

Kərbəlayı Bəndəli. Kimi buyurursan, mirzə?

Mirzə Qoşunəli (*qulaq asmayıb*). Mən baxıram, öz-özlüyündə fikir edirəm, deyirəm, bu səxavət hər kəsdə olsa, bir ildə çörəyə möhtac olar. Amma bunun?..

Kərbəlayı Bəndəli (*onun sözünü kəsir*). A kişi, atını minib çapma, bağrimon çatladı. Bir söyle görək, kimdir bu ali-vücud?

Mirzə Qoşunəli. Oğlan, məgər mən sözü başlayanda sən anlamadın? Kimdir bu vilayətdə o vücud ki, onda ərz elədiyim sıfətlər olsun, bəqeyr əz Hacı Səməd ağa?

Kərbəlayı Bəndəli (*başının aşağı salıb*). Bəli!

Mirzə Qoşunəli. Kərbəlayı, sən bu “bəli”ni çox soyuq dedin. Bunun mənasından məni hali elərsən, ya yox?

Kərbəlayı Bəndəli. Xeyr, Allah eləməsin. Nə sözdür?! Mənim hacının səxavətinə, kəramətinə heç bir şəkkim yoxdur və ola da bilməz. Bir yerdə ki cəmi şəhər onun səxavətindən danışır, mən necə şəkk gətirə bilərəm? Amma, doğrusu, mən bir belə danışığın müqabilində hacida heç bir kəramət görməmişəm.

Mirzə Qoşunəli. Odur da! Ay bədbəxt, ağılı gözündə camaat! Kişi, nə vaxtadək siz, bazara çıxıb özünü camaata göstərmək üçün gəlib-gedənin əlinə qəpik-quruş verənlərə səxi deyəcəksiniz? Belə adamlara səxi demək olmaz. Vallah olmaz! Bu kişi, əvvəla, elə fəqirlərə əl tutur ki, onlar əhli-sual deyillər və saniyen köməyi o tövr edir ki, onu bir özü bilir, bir fəqir, bir də Allah! Nə buyurursan, kişi yəqinən əhli-cənnətdir.

Kərbəlayı Bəndəli. Əgər belə isə, mərhəba!

Mirzə Qoşunəli. Əlbəttə belədir. Babam ərvahına and olsun belədir. Bəs, kərbəlayı, təşrifinizin səbəbi nədir?

Kərbəlayı Bəndəli. Təşrifimin bir səbəbi yoxdur. Bildir hacıdan götürdüyüm pulu gətirmişəm. Gərək veksilin də vədəsi tamam olmuş ola.

Mirzə Qoşunəli (*bir kitab götürüb, vərəqləyib baxır*). Bəli, kərbəlayı, bu gün vədə tamamdır. İmdi (*hacının öskürək səsi gəlir*) hacı təşrif gətirər, verərsən. Budur, deyəsən gəlir...

Hacı Səməd ağa daxil olur, əlində təsbeh, zikr edə-edə, Kərbəlayı Bəndəli ilə

Mirzə Qoşunəli qalxırlar ayağa. Hacı əli ilə işarə edir əyləşsinlər. Özü də əyləşir, onlar da əyləşirler.

Hacı Səməd ağa (*təsbehi cibinə qoyur*). Əhvali-şərif, kərbəlayı, xoş gəlibəsən.

Kərbəlayı Bəndəli. İltifatın artıq olsun, Allah oğlunu saxlasın.

Hacı Səməd ağa. Nə əcəb buyurubsan?

Kərbəlayı Bəndəli. Heç, hacı ağa, elə bildir sizdən götürdüyüm iki yüz manatın vədəsi bu gün tamamdır, onu gətirmişəm qulluğunuza. (*Əlini salır cibinə, pulu çıxarıır*.)

Hacı Səməd ağa. Ver mirzəyə. Mirzə, gör düzdürmü? Mən də durum kərbəlayının təməssükünü çıxardım. (*Qalxıb sandığı açır, təməssükü və girovun çıxarıır, mirzə isə pulu sayır*.)

Mirzə Qoşunəli. Bəli, hacı ağa, düzdür, iki yüz qırx manatdır. İki yüz əсли, qırx manat müamiləsi.

Hacı Səməd ağa. Buyur, kərbəlayı. Bu sənin təməssükün, bu da girovun. (*Kərbəlayı Bəndəli şeyləri alıb, gəlib əyləşir*.) Mirzə, axşam gələn övrəti razı elədinmi?

Mirzə Qoşunəli. Bəli, hacı ağa, bu sabah on manat aparıb verdim.

Hacı Səməd ağa. On manat azdır. Altı yetimi var, on manat-dan biçarəyə nə olsun! On manat da apar ver!

Mirzə Qoşunəli. Baş üstə, hacı ağa! Seyidin də yetimlərinə necə ki, buyurmuşdunuz, bir çuval un göndərdim.

Hacı Səməd ağa. Çox gözəl, di o iki yüz manatı ver buraya. Qırx manatı da saxla özündə. Sən bilirsən ki, o qırx manata mən əlimi də vurmaram, o da gərək füqərayə qismət oluna. (*Mirzə Qoşunəli pulun bir hissəsini verir Hacı Səməd ağıya, hacı alib, üzünü tutur Kərbəlayı Bəndəliyə*) Çox yaman camaatdır, kərbəlayı, bizim bu camaat. Heç kəsin ürəyində Allah qorxusu yoxdur. Hər kəs hər nə qazansa, yediyini yeyir, artığını da gizləyir. Daha demir ki, mənim fəqir qardaşım da var, onun da əlindən gərək tutum. İmdi əlacım kəsilib, mən də bir belə qayda qoymuşam ki, özüm fəqirlərə məsrəf elədiyimdən əlavə, hər kəsə borc versəm, yüzə bir cüzi, yəni iyirmicə manat müamilə qoyub, o müamiləni də fəqirlərə verirəm. Mən də camaatdan bu tövr pul çıxardıram.

Mirzə Qoşunəli. Odur ki, xudavəndi-aləm başınızdan abi-neysan kimi tökür də. Məlumdur, fəqirlərə verən, Allaha verir və Allah da heç bir ehsani biəvəz qoymaz, həm dünyada, həm axırətdə.

Kərbəlayı Bəndəli. Əlbəttə, bu nə sözdür, Allah hacı ağanın vücudlarını bizə çox görməsin. (*Durur ayağa*) Xudahafız, hacı ağa, qulluğunuzdan mürəxxəs oluram. Xudahafız, mirzə!

Hacı Səməd ağa. Xoş gəldin, kərbəlayı. (*Kərbəlayı gedir*) Mirzə, di o pulu da buraya ver görüm.

Mirzə Qoşunəli. Necə pulu?

Hacı Səməd ağa. Necə pulu nədir? Belə o qırx manatı.

Mirzə Qoşunəli (*gülür*). Bəs bu fəqir pulu deyil?

Hacı Səməd ağa. İşini gör, rəhmətlik oğlu, fəqir nədir, heç mənim özündən böyük fəqir yoxdur.

Mirzə Qoşunəli. İmdi ki belədir, mən səndən də fəqirəm, yarısı sənin, yarısı mənim.

Hacı Səməd ağa. Gic-gic danışma, bəri ver. Sonra görüşərik.

Mirzə Qoşunəli. Necə görüşərik? Budur, altı aydır ki, sənə qulluq edirəm, heç mənimlə görüşməyibsən. Bundan sonra nə görüşəcəksən?

Hacı Səməd ağa. Sən ölüsən, necə ki lazımdır, səni xoşal eləyəcəyəm.

Mirzə Qoşunəli. Babam ərvahına and olsun, sənə iyirmi ma-natdan bir qəpik artıq verməyəcəyəm. Rəhmətliyin oğlu, mən məgər burada hambali-bimuzdam?

Hacı Səməd ağa. Az danış! Ver buraya.

Mirzə Qoşunəli (*öz boğazından tutur*). Hacı ağa, axır özün bilirsən ki, mən sənin kələk yoldaşınam. And olsun babam ərvahına və bir oğlum Səbzəlinin canına, səni aləm içində rüsvay elərəm. Rəhmətlik oğlu, sən məni işimdən, gücündən avara eləyib altı aydır ki, gətirib burada dustaq eləyibsən ki, nədir, səni dünya malından qəni eləyəcəyəm. Bir belə vaxtda səndən bir quruş görməmişəm. Məgər insan deyiləm, məgər mən külfət sahibi deyiləm? Mənə deyən gərək, ay axmaq, məktəbdarlıqda nə yamanlıq gördün ki, buraxıb, gəlib buna nökər oldun? Məktəbdarlıqdan min cür mədaxıl götürürdüm! Bax (*barmaqları ilə sayır*), bu qurban pulu, bu bayram pulu, bu rəğabət pulu, Quran çıxandan xələt, atası Məkkədən gələndən xələt, bəy uşaqlarından yağı, pendir... hesab eləsən ildə dörd yüz manatdan artıq eləyirdi. Bundan əlavə, yandırıdığım odun, kömür həmişə müftə düşürdü. Mən bir belə nəfi əldən buraxıb sənin qoltuğuna qısılmışam, sən də mənimlə belə rəftar edirsən. Məgər bunu Allah götürər? Mən sənin adına aldanıb gəlmışəm, görürəm, hamı sənin barəndə danışilan əfsanə sözlər imiş! Məni də eləyibsən nəqli-məclis! Sənetim səni bazarda, məclislərdə, dükanlarda tərif eləyib imanımı yandırmaqdı. Məgər mənim imanımın bahası belə rəftardır? Yalan danışmaqdən bilmərrə həyam, abrim tökülb. Budur, görək hansı seyidin yetim-lərinə bir çuval un gedib? Hansı arvada on manat verdin? Bir insafın olsun, ağa?

Hacı Səməd ağa. Daha yaxşı, az söylə, götür pulun iyirmi ma-natını qoy cibinə, füzulluq lazımlı deyil.

Mirzə Qoşunəli. Ha, belə ha!.. Allah oğlunu saxlasın, əvvəl-dən de də! Dahı məni niyə bir belə danışdırırsan? (*Durub pulun yarı-sını hacıya verir.*)

Fərhad toza bulanmış daxil olur.

Hacı Səməd ağa (*Fərhadın boynunu qucaqlayıb öpür*). Ay oğlum, harada qaldın? Səni gözləməkdən gözlərimin kökü saraldı. Budur, dörd gündür ki, səndən tel gəlib. Bəs niyə gec gəldin?

Fərhad. Çay çox daşqın idi, əmi, elə iki gün ona məəttəl olduq. Axır bir tövr su yatdı, düşüb gəldik. (*Mirzəyə*) Ya Allah, mirzə, əhvali-şərif? (*Əl verir.*)

Mirzə Qoşunəli (*ikiəlli onun əlini tutur*). Sənin dövlətindən, qurbanın olum, yaman-yaxşı, dolanıram. (*Əllərini çəkir, öpür, qoyur gözü üstə*)

Hacı Səməd ağa. Tək gəldin, yoxsa yoldaşın da var idi?

Fərhad. Xeyr, əmi can, tək gəlmədim, Musa ilə gəldim, Zeynal bəyin oğlu ilə.

Hacı Səməd ağa. Bir de görün gimnaziyanı yaxşı tamam eliyə bildinmi?

Fərhad. Bəli, yaxşı tamam elədim, hətta bir qızıl medal da ənam aldım.

Hacı Səməd ağa. Mərhəba, oğlum! Mənim səndə zənnim var idi. Afərin, afərin!

Mirzə Qoşunəli. Xeyr!.. Bu oğlan elə şəxsin yurdunda oturmayıb ki, axırın yetirməyə.

Fərhad. Mirzə, əyləş, işinə məşğul ol.

Mirzə əyləşir.

Hacı Səməd ağa. Musa da yaxşı qurtardımı?

Fərhad. Bəli, o da yaxşı qurtardı.

Mirzə Qoşunəli. Allaha şükür, Allaha şükür! Allah onun atasına rəhmət eləsin, kasib kişidir, imdiyədək borc, xərc onu oxudub. Gözlərinin tikənəcəyi bir odur, bəlkə bundan sonra oğlunun səbəbinə bir parça çörək sahibi ola.

Hacı Səməd ağa. Xub,imdi, bala, şükür olsun Allaha ki, biz də qeyddən qurtardıq. Bir belə zəhmətdən sonra oxuyub dərsini tamam elədin. İmdi mən də qocalıb əldən düşmüşəm. Oturarsan öz mülk-maaşının üstündə, mülkün də, Allaha şükür, ucu-bucağı yoxdur, əgər oturub abad eləsən, özündən də savayı neçə adam saxlarsan.

Fərhad. Doğrudur, əmi. Bu sözləri buyurursan, amma, məgər mən bundan ötrü sümük sindirmişəm ki, axırı gəlib əkinçilik eləyim? Əgər belə idi, heç əvvəldən oxumazdım. Bir belə zəhməti çekənəcən, gedərdim əkinçiliyə.

Hacı Səməd ağa. Xub, bəs belə olan surətdə sənin fikrin nədir?

Fərhəd. Bağışlayın, əmi, insan ki elm oxudu, gərək onun elmin-dən elmsizlər az-çox mənfəətbərdar olsunlar. Elm oxuyanlar gərək korlara göz, qaranlıqda qalanlara çıraq olsunlar. Elmlı adamlar hamidən artıq bizlərə lazımdır. Çünkü camaatımız başsızdır. Bu vəzifəni yerinə yetirmekdən ötrü mənim elmim kifayət etməz. İmdi mənim fikrim budur ki, Musa ilə belə danışmışıq ki, bir yerdə gedək Xarkov şəhərinə. Orada həkimlik oxuyub qurtaraq.

Hacı Səməd ağa. Ay balam, bu dilləri sənə kim öyrədib? Sən ki bir sadədil uşaq idin?! Oğlum, Fərhəd, qurbanın olum, bu fikirləri başından çıxart. İmdiyədək oxuyubsan, rusun dilini bilirsən, elə o sənə kifayətdir. Ömürlər olub gödək. Bundan sonra get təzədən oxu, zəhmət çək, pənah Allaha, ola ya olmaya! Get, əlbəttə bu fikirlərdən düş. Sənin başına dönüm, hələ sən uşaqsan, beynin dolu qandır. Amma biz dünyada saqqal ağardıb, diş tökmüşük. Heç sənin məsləhətin deyil ki, bizim sözümüzdən çıxasan.

Mirzə Qoşunəli. Fərhad bəy! Hacı əmin düz buyurur. Bu kişi həmişə sənə atalıq eləyib. Əlbəttə, bu sənin pis olmağını istəməz və bu yerlərdə sənin ondan artıq xeyirxahın yoxdur.

Fərhəd. Əlbəttə. Bu mənim məlumatumdur ki, əmimin mənim boynumda çox haqqı var. Amma yenə əmimdən təvəqqə eləyirəm ki, imdiyədək mənim zəhmətimi çəkib, bir beş il də bundan sonra zəhmətini müzayiqə eləməsin.

Hacı Səməd ağa. İmdi ki belə möhkəm durursan, özün bil, bir sözüm yoxdur. Hələ get, bir ananla da görüş, söhbət elərik.

Fərhad gedərkən Çingiz nəfəsini dərə-dərə, yüyürərək daxil olur.

Çingiz. Bıy, sənin başına dönüm, ay əmioğlu! Xoş gəlibssən! (Fərhadın üzündən öpür.) Gəldiyini imdicə bazarda eşidib burayadək yüyürmüşəm. Hələ de görüm, çörək yeyibsən, yoxsa acsan?

Fərhəd. Yox, ac deyiləm. Bir az bundan irəli yolda, karvan-sarada, Musa ilə ikimiz bir cüçənin çığırtmasını bir çörəklə doyunca yemişik.

Çingiz. Xa, xa, xa!.. İki adam bir cüçə yeyiblər. Xa, xa, xa!.. Mən də elə bilirəm, bir qoyun şaqqası yeyiblər. Xa, xa, xa!..

Fərhəd (gülür). Bir qoyunun da şaqqasını yemək olarmı?

Çingiz. Vallah, dünən mərc eləmişdik, bir budu şışə çəkib, iki çörəklə tək yemişəm. İnanmirsən, mirzə gülbəsərdən soruş!

Mirzə Qoşunəli. Bəy, yenə mənə sataşdin?

**Çingiz.** İmdi, sənə bir yol mirzə gülbəsər deyəndə nə olar? Mən ölüm, mirzə, yedim, yoxsa yox?

**Mirzə Qoşunəli.** Bəli, doğrudur.

**Çingiz.** İmdi, mirzə, mən ölüm, de görüm, sən də bir budu yeyə bilərsən?

**Mirzə Qoşunəli.** Xeyr, başına dönüm, mən bacarmaram. Sənin iştahına da heç kimin sözü ola bilməz.

**Çingiz.** Əlbəttə, heç kimin sözü ola bilməz.

**Hacı Səməd ağa.** Ay gədə, sarsaq-sarsaq söyləmə. (*Fərhada*) Get, qadan alım, ananın yanına.

**Çingiz** (*Fərhadın qolundan çəkir, atila-atila oxuyur*):

Gülbəsərdi, gülbəsər,  
Qocalsa başı əsər.

**Mirzə Qoşunəli.** Bəli, bu da bizim qazancımız.

**Hacı Səməd ağa.** Mirzə, bir dur yaxına gel sənə sözüm var. (*Mirzə gəlib hacının yanında əyləşir*.) Mirzə, bu uşaq gəlibdir. İmdi mənim kürkümə birə düşüb. Sən gərək bir məsləhət töküb, mənim ürəyimi xofdan çıxardasan.

**Mirzə Qoşunəli.** Bəli, qulluğunu buyur gərək.

**Hacı Səməd ağa.** Mirzə, mən imdiyədək bu uşağın xərcini çəkmişəm. Ayda otuz manat mən ona libasdan, kitabdan, şkoladan əlavə pul göndərmişəm. Vallah, elə bilirom ki, bu pul mənim ətimdən kəsilib. İmdi də bir ayrı fikrə düşüb. Danışdıığı dilləri də ki eşitdin. Mən bunu imdiyədək əlimdə saxlamışam. İmdi qorxuram gedə oxuya, gələ, sonra öhdəsindən gələ bilməyim. Gərək mənə bir məsləhət tökəsən. Mən bir növ bu uşağı burada saxlayam. Əger burada qalsə, mən onu elə əlimə dolaram ki, ömrü olanı qaynağımdan qurtara bilməz. Sən bilirsən ki, bunun atasının cəmi mülkü mənim əlimdədir, nə qədər mənfəət eləyirəm. Əger bunu əldən buraxsam, bütün nəflər əlimdən çıxar.

**Mirzə Qoşunəli** (*baş barmağını alnına qoyub fikrə gedir*). Necəsən, mən bir tədbir töküm ki, Əmr Asın da ağlına gəlməsin?

**Hacı Səməd ağa.** And olsun Allaha, oğlum Çingizin canı üçün, səni dünya malından qəni elərəm.

**Mirzə Qoşunəli.** Dünya malı mənə lazım deyil, onca manat pul ver, bir donluq da mahud, bu saat deyim.

Hacı Səməd ağa. Vallahi verərəm. İyirmi manat da verərəm, ancaq de.

Mirzə Qoşunəli. Sən gəl Fərhad bəyi bir neçə günlüyüə gəndər kəndə gəzməyə və o gedəndən sonra birisinin qızını özündən bixəbər ona istə, al. Elə olsun ki, gölsin ki, şirni də içilib, tamam olub. Ondan sonra ilişib burada qalasıdır. Amma bəşərti ki, toyunu da tez eləyəsən, ha!

Hacı Səməd ağa. Afərin, mirzə, sədd afərin! Həqiqət gözəl tədbirdir. Xub, bəs mən ona kimin qızını istəyim?

Mirzə Qoşunəli. Nə qədər fikir eləsən, Məcnun bəydən yaxşısının qızını tapmayacaqsan. Əvvəla onun qızı çox gözəldir və əlavə Məcnun bəy sənin müxlisindir. Ayağından öpüb qızını verər.

Hacı Səməd ağa. Sədd afərin, mirzə! Yədiyin çörək sənə halal olsun. Mən bu gün-sabah Fərhadı göndərərəm kəndə və axşamı da Məcnun bəyin evinə elçi göndərərəm. Payız girməmiş də, inşallah, toyu elərəm. (*Durur ayağa.*) Cox sağ ol, mirzə. Məni qeyddən qurtardın.

Mirzə Qoşunəli. Bəs, hacı, bizim xələt?

Hacı Səməd ağa. Belə mənim bu gözlərim üstə. And içmişəm, verəcəyəm. Amma bu söhbəti bir adam bilməyə ha!

Mirzə Qoşunəli. Hacı, nə buyurursan? Məgər sən mənə bələd deyilsən?

Hacı Səməd ağa. Əlbəttə, əlbəttə... (*Fərhad gedən qapıya yumruğunu göstərir.*) Saxlaram səni!

PƏRDƏ

## İKİNCİ MƏCLİS

Həmin otaq. Mirzə Qoşunəli qapını açıb daxil olur. Qapı açıq qalır, qapının dalında üç nəfər kənd əhli görünür.

Mirzə Qoşunəli (*geri dönüb kəndlilərə*). Siz burada durun, qapınının dalında, mən gedim Fərhad bəyə ərz eləyim. (*Qapını örtüb, gəlib sağ tərəfdən keçir, bir azdan sonra Fərhad bəylə bahəm qayıdır.*)

Fərhad. Bəs məni görmək istəyənlər, mirzə, hanı?

Mirzə Qoşunəli. Burada, qapıda durublar.

Fərhad. Çağır gölsinlər içəri.

Mirzə Qoşunəli. Bəy, onların ayaqları, libasları tozludur, mən necə onları otağa çağırırm? Xalı-gəbəni xarab eləyərlər. Yaxşı olardı ki, özünüz qapıya çıxıb, əhvallarını soruşub, yola salasınız.

Fərhad. Düzdür, əmim həmişə yanına rəiyət gələndə çıxıb onuna qapıda səhbət edib yola salır. Mən bunun mənasını başa düşmür-düm, imdi anladım. Əmimə de və özün də bilginən ki, ayaqdan bulaşan tozu süpürgə ilə təmizləmək mümkündür. Otaq üfunətini pəncə-rəni bir qədər açıq qoymaqla rədd etmək olar. Amma bir para xəbis qəlbləri basan tozu heç bir süpürgə ilə təmizləmək olmaz. Murdar ürək sahibləri olan vücudların üfunətini dəryalar pak edə bilməz. Bu gələn kişilərin tozlu, çirkli ayaqları çox adamın ürəyindən təmizdir. Zəhmət çəkib çıx, o kişiləri buraya çağır!

Mirzə Qoşunəli. Bəy! Doğrusu budur ki, hacı ağanın qəzəbindən qorxuram. Sən məni onun qəzəbinə düşçər eləmə. Mən də bilirom ki...

Fərhad. Bilirsən, bəs niyə danışmırsan?

Mirzə Qoşunəli. Nə eleyim, ay qurbanın olum? Bir parça çörək yeyirəm, əlacım nədir? Gərək hacının xahişi ilə rəftar edəm, yoxsa..

Fərhad. Nə yoxsa? Dalını de! Bir parça çörək ucundan din, əqi-də, iman hamısı badə gedir? Get, get, get, mirzə! Buradan sənin sıfətin, bağışlagınən, mənə bir ayrı cürə görünür. Get, get. Mən özüm kəndliləri çağırıb danışaram. Sən də cavabdehəndə olmazsan.

Mirzə Qoşunəli. Bəy, görünür ki, sən mənim ərzimə dürüst mültefit olmadın.

Fərhad. Xeyr! Çox lətif anladım. Xatircəm ol, get, mirzə. Bəlkə gəldi, səni burada gördü.

Mirzə sol qapıdan gedir, Fərhad iki əlini qoynuna qoyub bir qədər vaxt dalınca baxır, sonra qapını açıb kəndlilərə.

Fərhad. İçəri gəlin, içəri gəlin!

Əvvəlinci kəndlidi. Ayağımız tozludur, qurbanın olum.

Fərhad. Eybi yoxdur, gəlin içəri. (*Kəndlilər içəri gəlib, baş əyirlər.*) Xoş gördük, lələlərim, xoş gördük! Kefiniz, əhvalınız necədir? (*Onlarla əl verir. Əvvəlinci kəndlidi istəyir Fərhadın əlini öpsün, qoymur.*) Yox, yox! Razi deyiləm, layiq deyil sənin kimi aqsaaqqal kişi əlimdən öpsün. Ala buradan öp. (*Üzünü göstərir. Kəndlilər bir-bir onun üzündən öpürlər.*) Belə yaxşıdır! Di əyləşin, səhbət eləyək.

İkinci kəndli. Qurbanın olum, biz ata-babadan ağa qulluğunda oturmağa adət eləməmişik. Bizə izn ver qulluğunuzda duraq.

Fərhad. Lələ, qəlyandan, çubuqdan, papirostan bir şeyə adət-kərdəsənmi?

İkinci kəndli. Necə ağa?

Fərhad. Elə-belə soruşuram, lazımdır.

İkinci kəndli. Bəli, bəy. Evdə acı qəlyandan, zaddan çəkərəm. Yola çıxanda yanında çubuq olur.

Fərhad. Necə, yaxşı adətdir, ya pis?

İkinci kəndli. Başına dönüm, haradan yaxşı adətdir, adamın canını puç eləyir.

Üçüncü kəndli. Bizim kənddə keçmişdə bir şair Həsən var idi ey, o deyərdi: qəlyan, əl yan mal yan, can yan.

Fərhad. Yaxşı deyib, çox yaxşı deyib, bəs görünür pis adətdir.

İkinci kəndli. Əlbəttə, qurbanın olum, Allah kəssin belə adəti.

Fərhad. İmdi ki adətin pisi, yaxşısı olur, əyləşin. (*Kürsüləri göstərir*.)

Üçüncü kəndli. Qurbanın olum, biz orada oturmaq bacarmarıq, yixılıraq, qol-qışamız əzilər. Bizim üçün yer rahatdır.

Fərhad. Eybi yoxdur, yerdə oturun. Mən də sizin rahat olmayıınızı istəyirəm (*Əyləşirlər. Fərhad kürsü üstə, kəndlilər isə yerdə otururlar*.) Şəhərdə işiniz var idi, yoxsa mənim yanımı gəlmisiniz?

Övvəlinci kəndli. Bəli! Bazara meyvə gətirmişdik. Eşitdik ki, təşrif gətiribsiniz, gəldik qulluğunuza baş əyək.

Fərhad. Çox xoş gəlibsiniz. Mən də dünən gəlmışəm. İstəyirəm bu gün, günortadan sonra sizə qonaq gələm, kəndə.

İkinci kəndli. Gözümüz aydın olsun ağa! Allaha şükür, lap böyük oğlan olubsan.

Fərhad. Çox sağ ol, lələ! Bağınız, əkininiz necədir?

İkinci kəndli. Niyə, Allahın dövlətindən yaxşıdır. Bildir əkinləri dolu döydü, amma bu il yaxşıdır. Bağların meyvəsi də Allaha şükür, boldur.

Fərhad. Bəs eşitdim mallarda naxoşluq var imiş?

Üçüncü kəndli. Malların işi, qurbanın olum, asandır. Bir dana-nın burnu qanayanda böyründən neçə həkim çıxır. Ancaq insana qulaq asan yoxdur. Hər kimi ağrısı tutsa, gərək kəfənə adam göndərəsən.

Fərhad. Məgər yaxında həkim yoxdur?

**Əvvəlinci kəndli.** Həkim bir günlük yolda olur, yollarımız xarab, azarlısı nə arabada aparmaq olur, nə atla. Qonşu kənddə bir otaylı nüsxəbənd var. Həkimlikdən də az-maz başı çıxır. Gedib bir manat verib gətiririk. Otdan, ələfdən verib, çıxıb gedir.

**Üçüncü kəndli.** Bir üç il bundan irəli kəndə “xalyar” naxoşluğu düşmüş idi, nə qədər adam qırıldı. Feyzulla kişinin külfəti yeri ilə batdı. Necə aydan sonra, budu gördük, bir həkim bir arıq yabının belində budu gəldi. Gəldi gördü azar çoxdan qurtarib, yabının başına bir iki ağaç vurub qayıtdı, getdi.

**Fərhad.** Yox, belə olmaz. Buna əlac lazımdır. İmdi gəlirəm kəndə, ətraf kəndlərdən də camaati yiğaram, bir kağız qayırıb dövlətdən həkim istərsiniz. Özüm də həkimlik oxumağa gedirəm. Dərsimi tamam eləyəndən sonra, gəlib içində oturram, işiniz daha yaxşı keçər.

**Kəndlilər.** Allah ömrünü uzun eləsin! Allah sənin kölgəni bizim başımızdan əskik eləməsin!

**Fərhad.** Bu il baramanız necədir?

**İkinci kəndli.** Barama yaxşı olmadı. Bu il bir urus gəlmışdı, deyirdilər ki, içəridən göndəriblər, gəldi bizim barama komalarımıza baxdı. Sonra dedi ki, siz barama saxlamağın qaydasını bilmirsiniz, o səbəbə qurdalarınız qırılır. O deyirdi ki, tikdiriyiniz komalar yaramaz. Gərək ayrı komalar tikəsiniz. Beş dənə də müsəlmanca yazılmış kitab verdi ki, bunları oxuyun, burada barama saxlamaq qaydası yazılıb. Biz də başına dönüm, bisavad adamıq, kitabdan nə baş açacaq idik?

**Üçüncü kəndli.** Mən o kitabın birini apardım mollaya verdim oxusun, o da, deyəsən, bir şey başa düşmədi. Kitabı o yan-bu yana və-rəqlədi dedi: “Boş şeydir, ata-baba qaydanızla barama saxlayın. Az-çoxluğu bağlıdır Allahın tövfiqinə, ürəyiniz düz olsa, biyabanda da barama saxlayıb məhsul götürə bilərsiniz”.

**Birinci kəndli.** Bizim qonşumuzda bir erməni var, kor Minas!

**İkinci kəndli.** Minası demə! Onun işi əcazdır, əcaz!

**Birinci kəndli.** Budur neçə ildir, bir ev tikdirib, orada barama saxlayır. Bu il eşitməmişəm ki, onun qurdaları tələf olsun. Mən soruşdum, deyir ki, kitab üzü ilə saxlayıram.

**Fərhad.** Bəs o rus verən kitabı mənim əmim görmədi?

**Birinci kəndli.** Gördü, oxudu, dedi ki, bir belə barama komasıının yüz manat xərci var. Qurbanın olum, biz yüz manatı haradan alaq?

**Fərhad.** Niyə, əmim pul verə bilməz idi? Lazım olan qədər əmimdən pul götürün, koma tikdirin, sonra baramanı satıb gətirib verərsiniz.

Siz xahiş eləsəniz, hər bir adama bir koma tikdirib şərakətli barama saxlaya bilərsiniz. (*Kəndlilər başlarını aşağı salırlar.*) Niyə kiridiniz?

Birinci kəndli. Dəxi nə ərz eləyək?

Fərhəd. Yox, sizin ürəyinizdə söz var, bilmirəm niyə demirsiniz? Siz mənimlə açıq danışın, mən də sizin kimi bir adamam, nə qədər açıq danışsanız, bir elə mən sizdən razı olaram.

Üçüncü kəndli. Bəy, doğrusu budur ki, Hacı Səməd ağa ilə bizim sövdəmiz tutmur, mən bilmirəm onun əlinin suyunu...

Fərhəd. Necə?

Üçüncü kəndli. Bize pul lazımlı olanda həftə bazarına gedib, ayda tükənən bir abbası müamilə ilə Hacı Səfərdən alırıq. Amma Hacı Səməd ağa ayda manata beş şahıdan əskik müamileyə pul vermir.

Fərhəd. Nə danışırsan, kişi? Bu, ildə yüz manata altmış manat müamilə eləyir?! Məgər mənim əmim belə iş görür? O ki bir mömin, namaz qılan, şəriətdən baxəbər şəxsdir. O niyə belə eləyir?

İkinci kəndli (*üçüncü kəndlini göstərir*). Bu yazığa üç-dörd il bundan qabaq otuz beş manat pul vermişdi, əlli manatadək hacıya pul verib, yenə borcludur.

Fərhəd. Yox, mən əmimi belə bilmirəm. Mən onunla bu barədə danışaram. Bu yaxşı iş deyil ki, əmim tutur.

Hacı Səməd ağa Mirzə Qoşunəli ilə daxil olurlar. Rəiyyətlər və Fərhəd ayağa dururlar.

Hacı Səməd ağa. Bu nədir? Bu nədir? (*Rəiyyətlərə*) Siz öz məğamınızı bilirsınız ya yox? Siz indiyədək bu otağın içini görüb-sünüzmü? Otağı toza-torpağa bulamağınız kifayət etmir, hələ bir əziz qonaqlar kimi istirahətlə də əyləşibsiniz?!

Birinci kəndli. Hacı ağa. Bize Fərhəd bəy izn verdi, biz də onun qulluğunda oturduq.

Hacı Səməd ağa. Fərhəd bəy uşaqdır, amma sən aqsaqqal heyvansan, gərək ağa ilə nökərin yerini biləsən.

Fərhəd. Əmi, nə buyurursunuz? Məgər bunlar da bizim kimi adam deyillərmi?

Hacı Səməd ağa. Yox! Bunlar adam deyillər, rəiyyətdirlər, rəiyyət! Başa düşürsənmi?

Fərhəd. Xeyr, başa düşmürəm.

Hacı Səməd ağa. Onda bunlar çıxsınlar eşiye, mən səni başa salım. (*Rəiyyətlərə*) Gedin çöldə oturun. (*Rəiyyətlər gedirlər*) Bilir-

sən, Fərhad, sən uşaqsan, bu cəmaətə bələd deyilsən, rəiyyət tayfası deyəndə, bir bihəya məxluqdur. Bu gün izn verərsən yanında otursun, sabah görərsən özü səndən izinsiz gəlib kürsülərin üstündə əyləşib. Bir azdan sonra da gəlib boynuna minəcək. Bunlara nə qədər qapaz dəysə, bir elə tabe olarlar.

Fərhad. Əmi, niyə belə sözləri buyurursunuz? Bu yazıqlar, vallah, insandırlar. Bizimtək, bəlkə də bizdən də bir az yaxşı insan- dırlar. Bunların da ürəklərində dərdləri var, qəmləri var, bu yazıqlara ürək dərdlərini heç kəsə söyləmək mümkün olmur. Bəy yanına gəlirlər, qapiya çıxıb üç kəlmə danişib yola salırlar. Aralarına yüzbaşı gəlir, onlarla qamçı ilə danişir. Pristav söyüslə söhbət eləyir. İmdi mən bunlarla danışırdım, deyirlər ki, hər il barama qurdalarımız qırılır, çünkü kitab üzü ilə tikdirməyə pul tapmırıq. Pul da lazımlı olanda gərək gedib elə müamilə ilə götürək ki, ömrümüz olanı altından çıxa bilməyək. Hətta deyirlər, bir zalim, nainsaf, Allahdan dönmüş var ki, onlardan ayda manata beş şahi müamilə alır. (*Hacı səksənir.*) Bax, təəccüb elədiniz?! Nə olar ki, onlara müamiləsiz pul verəsiniz ki, gedib o növ məlum müamilədarın əlinə keçməyələr?

Hacı Səməd ağa. Yalan deyirlər, inanma. Elə şey olsa, mən bilərəm, yalan deyirlər.

Fərhad. Əmi, inanmiram yalan deyərlər! Nə düşüb onlara yalan desinlər? Və əlavə deyirlər ki, onlara kitab paylayıblar, baramaçılıq kitabı. Kənddə bir nəfər savadlı yox imiş ki, o kitabı oxuyub onları başa sala. Biz gərək səy edək ki, onlar uşaqlarını oxutsunlar. Məgər insafdır ki, bir kənddə bir savadlı adam tapılmasın?

Hacı Səməd ağa. Bala, qulaq ver, sən gedib o camaatın içində bir neçə gün otursan, bilərsən ki, onlar necə məxluqdurlar. Rəiyyət nə qədər avam olsa, bir elə bəy üçün məsləhətdir. Hərgah bunlara biz elm oxutsaq, gərək sonra gedib dilənək. Hərəsi gedib başına bir şapka taxıb deyəcək ki, mən abrazonam. Ondan sonra hünərin var onlarla daniş. Gəlib yanında izinsiz əyləşəcək, guya min ildir səninlə bağlı- badaşdır. Kəndə gedəcəksən, məhəl qoymayacaq, deməyəcək ki, ağa gəlib, gedim ona bir salam verim.

Fərhad. Yəni öz hüququnu dürüst anlayacaq!

Hacı Səməd ağa. Buna sən hüquq deyirsən? Buna sən hüquq deyirsən? Bu, hüquq deyil! Mən bunu heç vədə qəbul etmərəm. Mənim yaşım altmışdan ötüb, bu gün-sabah ölürməm. Onda bilərsən ki, qoca əmin doğru danişırımiş.

Fərhəd. Əmi, siz bilin ki, bəyi bəy, rəiyyəti rəiyyət eləyən bizim kimi bir adamdır. Vaxt ki, onları sizin ixtiyarınıza veriblər, gərək siz onlara atalıq eləyəsiniz. Yəni çalışasınız ki, rəiyyətin elmi artsın, güzəranı artsın.

Hacı Səməd ağası. Bala, mən deyəni sən başa düşmürsən. Ta bir müddət bəylilik eləməyincə bilməyəcəksən. Gedib bir para sarsaq-sarsaq kitablar oxuyubsan, oturub danişırsan. O kitab yazanın heç biri nə bəydir, nə rəiyyət. Avara-avara adamlardır. Ancaq aralıq qarışdırırlar. Rəiyyət nədir, dövlət nədir, elm nədir, sənət nədir? Rəiyyət ki dövlətləndi, gərək bəy baş götürsün kənddən çıxsın.

Fərhəd. Əlbəttə, gərək çıxsın! Nə istəyir bəy bu yazıq rəiyyətdən? Açıq danışmaq isteyirəm, Allahın yerini kim sənət məxsus edibdir? Nə səbəbə yer sənin olsun? Niyə bəy öz zəhməti ilə çörək yeməsin? Məgər bu, insan sıfətidir? Siz rəiyyətə heyvan deyirsiniz. Öz alnının təri ilə çörək qazanan heyvan deyil, bəlkə xalis bir insandır! Kifayətdir min illərlə camaati əsir edib öz həmcinsiniz insanın qanını sorduğunuz! Hər kəs öz hüququnu tanısa yaxşıdır. Heç kimin ixtiyarı yoxdur desin ki, yer mənimdir. Yer Allahındır və hər kəs gərək o yer-dən aldığı mənfəət tək özü sahiblik edə.

Hacı Səməd ağası (*Mirzəyə*). Vallah, bu uşaq deyəsən dəli olub. Gedib kənddə bir-iki belə söz danişsa, camaati bilmərrə bizim üzümü-zə durğuzacaq. Axırda da erməni Simonun oğlu kimi qollarını bağlayıb göndərəcəklər birbaş Sibirə. (*Fərhada*) Qurbanın olum, ağlını başına cəm elə, bu sözləri burada danişdin, keçər, daha gedib kənddə danişma! Nə eləyək, elə ki mən də oldüm, kəndə sahidik elədin onda özün bil. (*Mirzəyə*) Mirzə, dahi bunu danişdırmaq xatadır, gedək.

Gedirlər.

Fərhəd (*dallarınca*). Gedin, gedin, bir vaxt olar, sizdən hesab istərlər. Bu dilləri onda danişarsınız. Hələ bir müddət isti otaqlarda, yumşaq yorğan-döşəklərdə istirahət edin, amma sizi öz zəhmətləri ilə bəsləyənlər soyuqdan, acıdan qırılsınlar. Nainsaf zalımlar, bimürvət cəlladlar! Hələ dövran sizindir. Amma bunu yəqin edin ki, buy-nuzsuz qoçun qisasını, buynuzlu qoçda qoymazlar! Batar sizin kimi xunxar cəlladlar!

## ÜÇÜNCÜ MƏCLİS

Həmin otaqdır. Hacı Səməd ağa, Mehri xanım və Mirzə Qoşunəli, qoltuğunda bir mücrü, durublar otağın ortasında.

**Hacı Səməd ağa** (*Mirzəyə*). Mirzə, bizim evimizin məhrəmi sənsən. Gərək şirin üstə özün gedəsən.

**Mirzə Qoşunəli**. Baş üstə, borcumdur.

**Mehri xanım**. İmdi bu alınanlar nə qədər şey oldu?

**Hacı Səməd ağa**. Nə bilim, rəhmətlik usağı. Adımı eşidib elə bilirlər ki, mən xəzinə üstündə oturmuşam, lap göydən gedirlər. On put şirni istəmişdilər, yeddi dəst iri xələt, on iki dəst xırda xələt, beş iri qənd kəllələri, bu mücrü də ki nişanlardır.

**Mehri xanım**. Dahi niyə dariırsan? Bircə qardaşım oğlu var. Belə şeyləri sən ona niyə çox görürsən?

**Hacı Səməd ağa**. Yox, vallah, çox görmürəm. Fərhadin adı gələndə və gələn yerdə mən canımdan keçərəm. Ancaq dediyim odur ki, bir belə şeylər nəyə lazımdır? Beş put şirni də kifayət edərdi, xələtin də yarısı.

**Mirzə Qoşunəli**. Nə sözdür! Fərhadin bu dünyada səndən saväyi kimi var? Allah sənin oğlunu saxlasın, sən həmişə onun xoşbəxt olmasına çalışıbsan.

**Hacı Səməd ağa**. Xudavəndi-aləm məni qiyamətə rəiyyət sifətində gətirsən, əgər mən onu öz oğlum Çingizdən artıq istəmirəmsə.

**Mirzə Qoşunəli**. Yəqin belədir. (*Kənara*) Əlbəttə mənim də belə halva qardaşım oğlu olsa, onu nəinki öz oğlumdan, bəlkə canımdan da artıq istərəm.

**Çingiz** (*yüyürək daxil olur*). Dədə, dədə! Budu Fərhad imdicə gəldi, atdan düşdü. Mən onu tutub dartıram baqqal dükanına ki, mənimlə mərcəşsin, on beş girvənkə gilası bir oturuma yeyim, o elə bir ucdn soruşur ki, bu yüklü qatırlar nədir, burda durub?

**Hacı Səməd ağa** (*intizarla*). Nə deyirsən? Fərhad doğrudan gəldi?

**Çingiz**. Vallah doğru deyirəm, bu saat gələcək buraya. (*Gedir.*)

**Hacı Səməd ağa**. Bax, mirzə, cəmi taqsır səndədir, gərək bu iş dünən tamam olaydı. Mən sənə neçə dəfə dedim ki, kişi, işi təcili gör!

**Mirzə Qoşunəli**. Mirzə başına nə daş salsın, ay hacı?! Qız evinə ayaq döyməkdən çıstılarım dağılıb. Getdim, gəldim, elə dedilər ki, şənbə günü saat xoşdur, ayrı günü qəbul eləmədilər.

Mehri xanım. Əlbəttə gərək xoş saat ola, yoxsa bu şirni içmək zarafat deyil.

Hacı Səməd ağa. Mən dediyim ayrı söhbətdir, sən bilməzsən.  
Mehri xanım. Nə deyim?

Fərhad yorğun halda girir içəri.

Fərhad. Əmi, bu yüklü qatırlar nədir, qapıda dayanıblar?

Hacı Səməd ağa (*gülə-gülə*). Qurbanın olum, şirnidir. Alıb gəndəririk Məcnun bəyin evinə. Belə sənə şirni içirik.

Fərhad. Sizə kim tapşırımsıdı mənə şirni içəsiniz? Məgər mənim evlənmək fikrim var idi? Siz özünüz bilirsiniz ki, mən bir-iki aydan sonra çıxıb gedəcəyəm.

Hacı Səməd ağa. Qurbanın olum, sən gedəndən sonra mən də anan da, hətta Mirzə Qoşunəli də yiğilib sənin səlahin üçün bu məsləhəti qoymuşuq və sənin getməyini də, hərçənd sən deyirsən, biz məsləhət görməmişik. Qurban olum sənə. Sən hələ uşaqsan, başa düşmürsən. Amma biz sənin böyüyüňük, sənin məsləhətini səndən yaxşı biz başa düşürük.

Fərhad. Əmi, belə iş olmaz. Əvvəla, doğru buyurursunuz, bu heç vədə mənim məsləhətim olmaz, çünki mənim cəmi-cümlətanı on sekiz kiz yaşı var. Hələ evlənmək vaxtim deyil və bir də siz ki, bu işi görürsünüz, nə olardı mənə də xəbər eləyeydiniz.

Hacı Səməd ağa. Başına dönüm, iş tələsiyə düşdü. Baxdım, gördüm, Səfərhanlı bəyləri elçi göndəriblər. Sən gedən gündən gedib qızı istəyəcəklər, doğrusu, qorxdum qız əldən çıxar. Məsləhət bilib, sənə xəbər eləməmiş, gedib qızı istedik. Bir yamanlıq ki eləməmişik?!

Fərhad. Dahi yamanlıq siz nəyə deyirsiniz? İnsani da özündən bixəbər evləndirmək olarmı? Məgər bu da sizlərdə adətdirmi? Doğrusu, utanıram, sizə də deyə bilmirəm. Ancaq mən heç kəsi vəkil eləməmişdim məni evləndirsin. Hərçənd siz bu işi görübsünüz, amma mən razı deyiləm.

Hacı Səməd ağa. Yəni sənin dediyin bu deyil ki, sən bizi vücud hesab eləmirsən? Mənim xahişim budur, gərək də belə ola.

Fərhad. Mən bu günə cavabı siddən eşitmək istəmirdim. Amma imdi ki, iş məqama çatdı, mən də açıq deyirəm: heç kəs mənə vəkil deyil, hətta mənim əmim də olmuş ola. Mən evlənmək vaxtim özüm bilirəm. Hər kəsi gözüm tutar, ürəyim sevər, alaram. Özüm də getmə-

liyəm. Bu saat bir adam göndərəcəyəm, ya özüm gedəcəyəm, Məcnun bəydir, nə itdir, onun yanına və məlum eləyəcəyəm ki, onun qızı mənə lazım deyil və heç kəs də vəkil deyil mənim tərəfimdən kəbin kəsdirməyə.

Hacı Səməd ağa. Ay balam, bu nə sarsaq sözlərdir danışırsan? Adamı görmüşük atası, anası evləndirər, əmisi evləndirər. Mən də camaat arasında bir abır sahibiyəm. Sən necə razı olarsan ki, sənə imdiyədək ata yerində olan əminin abrisi tökülsün?

Fərhəd. Mən bir nəfər şəxsin abrisi tökülməməkdən ötrü özümü bədbəxt eləyə bilmərəm.

Hacı Səməd ağa. Artıq-əskik danişmaq lazım deyil. Sənin borcundur oturasan öz yerində və böyük nə desə itaət eləyəsən.

Mehri xala. Qurbanım olum, vallah, səni heç kəs dünyada əmin-cə istəmir. Sən niyə onun sözünə bərəks gedirsən?!

Fərhəd. Bəli! Sən də məni çox istəyirsən, onu da görürəm. Belə məlum olur ki, sənin də beynini yeyiblər. Sən hərgah mənə ana olsayı-dın, mənim kimi oğlu tullayıb, dingildəyiб ərə getməzdin. Heç kəsin sözü bu saat mənim qulağıma girməz. Mən uşaq deyiləm, bu dəqiqə gedirəm Məcnun bəyin evinə. (*Getmək istəyir.*)

Hacı Səməd ağa (*onun qolundan tutur*). Dayan! And olsun Allaha, bu saat qiyaməti bərpa elərəm.

Fərhəd. Əldən qoy məni! Qiyamət onda bərpa oldu ki, atam öldü və məni qəza saldı sənin qaynağına.

Mirzə Qoşunəli. Fərhad! Hər tərəfdən yüzədək qonaq çağırılıb, bəs onlar nə deyərlər?

Fərhəd. Kəs səsini, qabyalayanın biri! Sən nə danışırsan? Sən nə Hacı Səməd ağa üçün qaya olubsan! Ondan çıxan səs səndən çıxır. (*Haciya.*) Burax qolumu!

Hacı Səməd ağa. Yəni dediyin nədir?

Fərhəd. Burax qolumu!

Hacı Səməd ağa. Buraxmaram!

Fərhəd. Sənə, əldən qoy deyirəm, yoxsa vallah, səni artıq bihör-mət elərəm.

Hacı Səməd ağa. Dahi bundan artıq nə bihörmətlik olacaq? Xahişin bu deyilmi ki, məni bir saqqallayıb da döyəsən? Gəl bəri! (*Fərhad dartinir. Haci onu itələyib sol tərəfdən otağa salib, qapını bağlayır.*) Nəməkbəhəram! Di get, hər nə bilirsən elə, nəməkbəhə-ram, məlun!

Fərhad (*qapının dalından*). Nəməkbəhəram mən deyiləm! Mən öz çörəyimi yeyib minnət götürmürəm. Nəməkbəhəram o adamdır ki, özgə çörəyi ilə adam olub, yolundan çıxa!

Hacı Səməd ağa. Kəs səsini, məlun! And olsun Allahın birliyinə, bir il tamam bu otaqda dustaq saxlaram, dilini kəsməyincə səni buradan buraxmaram. (*Mirzəyə*) Mirzə, sən dayanma, şirnini götür, düş yola! Özün də qabaqca get. Evin ağsaqqalısan. Mən də budur gəlirəm.

Mirzə Qoşunəli. Baş üstə (öz-özünü). İnşallah, hər iki tərəfin xoşhallığı ilə iş əmələ gəldi. (*Gedir.*)

Hacı Səməd ağa (*Fərhadə tərəf*). Kəsərəm sənin nəfəsini!

Fərhad (*dalınca*). Mən bəlkə öləm, nəfəsim kəsile! Polad sınar, əyilməz!

Hacı Səməd ağa. Mən səni kürəyə salaram, altını zindan elərəm, üstünə çəkic, çox göyçək əyilərsən. Bir adamın ixtiyarı yoxdur mənsiz bunu buradan çıxartsın. (*Mehri xanıma*) Sən də get qonaqlarını götür, düş yola.

Mehri xanım sağ qapıdan və hacı orta qapıdan gedirlər. Otaq bir az vaxt boş qalır, sonra Musa daxil olur.

Musa. Bu ev niyə boşdur? Fərhad da deyəsən, yorulmuş adam, evdən çıxıb.

Fərhad (*daldan*). Musa! Musa!

Musa. Ay balam, oraya niyə giribsən?

Fərhad. Bircə gəl bu qapını aç, sonra bilərsən, deyərəm dərdimi sənə!

Musa (*qapını açır, Fərhad çıxır*). Bu nə gündür düşübsən, ay bi-nəva? Gözümüz aydın olsun!

Fərhad. Mənə niyə gözaydındlığı verirsən? Gözaydındlığı o adama verginən ki, qanımı içməklə məramına yetir. Ziyafət eləyirlər, iki yüz qonaq çağırıblar, mənə nişan taxırlar. Bəs səni niyə çağrırmayıblar?

Musa. Çağırıblar, amma özüm getmədim.

Fərhad. Niyə?

Musa. Bildim ki, bu işdən sən narazısan. Doğrusu, mənim də pisimə gəldi, getmədim... Hələ bir de görünüm bu nə zindandır, səni salıblar?

Fərhad. Nə deyim, nə eşidəsən? Bu saat mənim ürəyim qandır, dünyani gözüm görmür. Məgər yetim adamin gərək günü həmişə qara olsun? Mən öz bəxtimdən narazı oldum, məni zindana saldılar. Bilmirəm, vallah, nə qayırırm, ya gərək özümü öldürəm, ya bir başqa adəmi.

Musa. Məgər sənə heç məsləhət eləmədilər?

Fərhəd. Deyirlər böyük bilən yaxşıdır. Yəni böyük hər nə çalsı, kiçik gərək oynasıń.

Musa. İmdi bəs sənin fikrin nədir?

Fərhəd. Mənim fikrim nə olacaq? Vallah özümü elə itirmişəm ki, bilmirəm gün haradan çıxır, harada batır. Qurbanın olum, Musa, mənimlə doqquz ildir ki, yoldaşsan, mənə qardaşlıq eləyibsən. Gərək mənə sən bir fikir çəkəsən.

Musa. Balam, mənə fikir çəkim, bu yerdə mənim əlimdən nə gələr?

Fərhəd. Musa, burada hamısı məni təkləyib, yeməyə çalışır. Barı sən məni tək qoyma. Gərək ya sən gedəsən Məcnun bəyin yanına, ya ikimiz də bir yerdə gedək Məcnun bəyə məlum eləyək ki, onun qızı mənə lazım deyil və deyək hamiya belə desin ki, guya özü məni bəyənməyib, qızını mənə vermək istəmir.

Musa. Bundan heç zad çıxmaz. Çünkü sən bir nemətsən ki, göydən düşübən Məcnun bəyin əlinə. O, deyəndə, bir ac adamdır. Elə bir sənin kimisini axtarır ki, qızını onun boğazına bağlaşın. Axtardığı yaridi, yetirdi pərvərdigar! Məcnun bəy heç vədə bu təklifi qəbul eləməz.

Fərhəd. Eləməz, cəhənnəmə qəbul eləsin! Biz ki öz sözümüzü deyərik.

Musa. O da mümkün deyil. Gərək bu əhlin adətinə çox yaxşı bələd olasan. Bəyin bir sürü ac qohum-əqrəbəsi və qardaşları var. Vallah, səni bir gün qoymazlar sağ qalasan. Zarafat deyildir...

Fərhəd. Ay balam! Axır bir de görün bəs mən nə eləyim? Axır bağrimon çatladi, vallah, çatladi!..

Musa. Heç əlac yoxdur. Dinməz, söyləməz otur yerində. Müsibətə qatlaş, möhrü-xamuş vur dodaqlarına.

Çingiz, əlində kağıza bükülü şirni, daxil olur.

Çingiz. Fərhad! Ala sənə şirni verim! Vallah, bu saat öz payımıma düz on girvənkə yemişəm. Bunu da sənə gətirmişəm.

Fərhəd. Buraya ver görün. (*Alır, kağızdan şirnini çıxarır.*) Bu nədir?.

Çingiz. Görmürsən nədir? Şirni!

Fərhəd. Bunu nədən qayırıblar?

Çingiz. Elə bilirsən bilmirəm, şəkərdən!

Fərhad. Yağı da varmı?

Çingiz. Niyə yoxdur, var!

Fərhad. Un da qatırlarmı?

Çingiz. Qatırlar.

Fərhad. Gərək ki, halvanı da undan, şəkərdən, yağdan qayırırlar?

Çingiz. Hə!

Fərhad. Di onda, sən halvanı yeyinən, şirni pis şeydir, boğazın ağrıyar. (*Şirnini çırpır Çingizin sinəsinə*) Di çıx çölə, çıx deyirəm sənə, çıx!

Çingiz. Fərhad! Mən sənə nə eləmişəm ki, məni qovlayırsan?

Fərhad. Çıx deyirəm sənə, çıx çölə! Sənin gözlərin məlun adamların gözlərinə oxşayır. Çıx...Möhrü-xamuş...Xa..xa...xa... (*Ucadan gülə-gülə yixılır, Musa onu tutur.*)

Musa. Fərhad! Nə qayırırsan? Nə oldu sənə?!

Fərhad cavab verməyib əl-ayaq çalır. Musa onu yixır kursunun üstə.

PƏRDƏ

## DÖRDÜNCÜ MƏCLİS

Həmin otaq, Fərhad başıaçıq əyləşib, əlində bir neçə paket, baxır. Cibindən bir şəkil çıxarıb baxır, bir dərin ah çəkib qoyur cibinə.

Fərhad. Mənim xeyirxahlarım mənə gəlin gətiriblər, mənə ağ gün ağlayıblar. Məni ev sahibi eləyirlər, xoşbəxtliyimə çalışırlar, Allah onlardan razı olsun. Mən razıyam! Vay yazıq Fərhad! Vay bədbəxt Fərhad! Nə fikirlər eləmiş idin, nə xəyallara düşmüşdün, hamısı puç olub hava tək dağıldı. Mənim düşmənim də, Allahdan isteyirəm, bu halətə düşməsin.

İki əli ilə başını tutur. Mehri xanım içəri daxil olur.

Mehri xanım. Fərhad! Qadan alım, niyə belə eləyirsən? Niyə evdən qaçırsan? Eve də gələndə o kənara, bu kənara çəkilib ağlayırsan? Adam da öz anasından dərdini gizlədərmə? Sənə gözəl-göyçək, gül parçası kimi gəlin gətirmişəm. Vallah, bu şəhərdə heç kəsin elə gəlini yoxdur. Bircə de görüm, sənə nə olub?

Fərhad (*başını qovzayır*). Gəl otur yanımda. Bir de görünüm məndən nə isteyirsən? Yəqin ki, mənim evdən qaçmağıma bir səbəb var. İnsanın da ürəyində bir dərdi olmasa, yəqin ağlamaz. Axır bir de görünüm, sən nə deyirsən? Nə qarabaqara düşübən dalimca gəzirsin? Niyə məni öz halimdə qoymursan?

Mehri xanım. Bala, axır mən anayam! Boyum bərabəri oğul yetirmişəm. Gecə-gündüz elədiyim arzulara çatmışam, sənə toy eləmişəm. Axır səni belə görəndə ürəyim yanır.

Fərhad. Bir de görünüm sən kimsən ki, mənə belə ürək yandırırsan? Kimsən sən?

Mehri xanım. Bu nə sualdır eləyirsən, a balam? Necə mən kiməm? Məgər məni tanımırsan?

Fərhad. Yox, tanımıram. Mən bilmək istəyirəm ki, sən kimsən və kimin anasısan?

Mehri xanım. Kimin anası olacağam, sənin.

Fərhad. Yox, yalan deyirsən. Mənim anam yoxdur. O gündən ki mənim atam ölüb, mən yetim qalmışam. Yox, sən mənim anam deyilsən. Yox, yox, sən ancaq Hacı Səməd ağanın övrətisən. Sən mənim anam olsaydın, məni bəsləyib saxlardın. Havan başına vurub, gedib Hacı Səməd ağa tək qaniçənə övrət olmazdın. İmdi sənin oğlunun evini yıxıblar, bədbəxt eləyiblər, gözəl-gözəl arzularını puç eləyiblər, amma sən sevinirsən ki, oğlum evli olub. Deyirsən arzularına çatmışam. Arzularına sən çatmayıbsan, arzularına çatan tək bir Hacı Səməd ağadır. Sən də onunla əlbir olub məni öldürəndən sonra gəlib ağlayırsan!

Mehri xanım. Ay oğul! Sən mənim bircə balamsan! İmdiye tək ayrılığına tab gətirməmişəm. İmdi də dedim oğlum evli olar, eşikli olar. Mən də ona baxdıqca ürəyim açılar. Sən nahaq yerə əmindən inciyirsən. Vallah, o səni öz oğlundan artıq istəyir. Əmin də deyəndə ki, Fərhad istəyir yenə təzədən oxumağa getsin, əvvəl “qoymaram” deyən mən oldum. Əmində heç taqsır yoxdur. İndi də əlacım yoxdur. Yenə səbr elərəm. Getmək isteyirsən, get.

Fərhad. Haraya gedim? Mənim ayaqlarım bağlanandan sonra haraya gedə bilərəm? Quşun qanadını kəsib havaya buraxsan, uça bilərmi? İmdi mənim ayaqlarım bağlı, qanadlarım kəsilibdir. Sən sevinirsən oğluma gəlin gətirmişəm, oğlumu ev sahibi eləmişəm, ayrılığa davam eləyə bilmərəm. Beş illik ayrılığına ki, sən davam edə bilmirsin, bəs həmişəlik ayrılığa necə davam edəcəksən?

Mehri xanım. Qurbanın olum, sən Allah belə sözləri danışma. Allah mənim ölümümü sənin qabağında eləsin. Həmişəlik ayrılıq nədir?

Fərhad. Sən məni puç eləyibsən. Bu saat mənim vücudum bir qara pula dəyməz. Mən fikir edirdim ki, gedərəm, oxuyaram, qayıda-ram, amma imdi mən yarımcıq qalanın biri nəyə lazım? Məndən camaat nə mənfəət ala bilər? Sən analıq məhəbbətinin nə olduğunu bilmirsən. Belə güman edirsən ki, analığın axır vəzifəsi oğlunu evləndirib, ona baxıb fəxr etməkdir. Evlənmək insan üçün lazımdır. Amma zindəganlıq məramı deyil. Sən o vədə fəxr edə bilərsən ki, oğlunu camaat yolunda çalışan, vuruşan, özünü odlara, alovlar toxuyan görəsən. Bəs camaat üstündə ölümə gedən oğullara xeyir-dua verib yola salan analardan xəbərin yoxdur?! Odur ki, mən deyəni sən anlamırsan. İndi bilginən ki, mənim kənara çəkilib ağlamağımın səbəbi nədir. Səni ağladan mənəm? Bifayda olmaqdan isə ölüb bir dəfə qurtarmaq məs-lehətdir. Kaş sən məni doğunca bir qara daş doğaydın. Daşdan insana yenə bir fayda çata bilər.

Mehri xanım. Anan sənə qurban olsun, rusun dilini bilirsən, kifayətdir. Gedib, oxuyub gəlib gözlərini donluğa tikincə, oturarsan kəndində, əkərsən, biçərsən, pul başından yağış kimi yağar. Nə qədər də camaata mənfəət verəcəksən, ver.

Fərhad. Nə qayırim ki, mənim dilimi sən anlamırsan və yüz il də bundan sonra danışım, yenə anlamayacaqsan. Mən nə mənfəət deyi-rəm, sən nə tövr başa düşürsən. Mən deyirəm ki, camaat qaranlıqdadır, biz gərək gedib oxuyaq, gələk, əlimizə qələm alaq, onlara nicat yollarını göstərək. Nə çarə ki, başa düşmürsən. Ancaq oturub Hacı Səməd ağanın ağızından çıxan sözü təkrar eləyirsən. Mən deyirəm ki, sən Hacı Səməd ağa ilə birləşib mənim məşəlimi həmişəlik söndür-dün, sən başa düşmürsən! Hacı Səməd ağa tək yeyib yatıb, qaynağına keçənlərin zəli kimi qanını soranlar, mənfəəti-camaat nəyə deyirlər, ancaq onu anlamırlar. Onların yanında mənfəət söhbəti danışanda, o saat cibləri yadlarına düşür. Sən də Hacı Səməd ağanın övrətisən. Mal sahibinə oxşamasa haramdır. İmdi səndən bir söz soruştacağam, doğrusunu söyle. De görüm buraya sən özün gəlibssən, ya Hacı Səməd ağa göndərib?

Mehri xanım. Nə danışırsan, ay balam?! Məgər özgələr məni sənin yanına göndərməsələr, mən gəlmərəm? Məgər mən sənin anan deyiləm? Heç bir gəlib soruşturmam ki, ay bala, niyə bikefsən, niyə

ağlayırsan? Gəlib soruşanda deyəcəksən ki, məni özgə adam sənin yanına göndərib?

Fərhəd. Bəli, elə deyəcəyəm! Əlbəttə elə deyəcəyəm. Nə qədər and içəsən inanmayacağam ki, sən mənim anamsan. Yenə deyirəm, sən Hacı Səməd ağanın övrətisən. Mənim anam olsaydın, mənim tərəfimi saxlayıb Hacı Səməd ağanın xahişi ilə rəftar etməzdin. İmdi get Hacı Səməd ağıaya deginən xatircəm olsun və xatircəm otursun. Çünkü məramına çatdı. Bir az müddətdən sonra sənin cəmi dövlətinə bir tək o malik olacaq.

Mehri xanım. Ay Fərhad, nə deyirsən? Vallah əmin özü deyir ki, dahı mən qocalmışam, bundan sonra gərək kənd işlərinə Fərhad baxsun.

Fərhəd. Xeyr, mən kənd işlərinə baxa bilmərəm. Hacı Səməd ağa rəiyyətin qılçından tutub palaz kimi çırpıdır. Amma mən onu bacarmayacağam. Namaz kişinin atası Allahverdini, sənin atan soyuq qış gecəsi sübhədək ayazda saxlayıb, binəva soyuqdan donub ölüb. Mən onu bacarmayacağam. Hacı Səməd ağa rəiyyəti qapıda gəzən dörd-ayaqlılardan seçmir. Amma mən deyirəm ki, Allah heç kəsi bəy ya rəiyyət yaratmayıb. Cəmi insan bir cilddə dünyaya gəlib, hamı qardaşdır. Hacı Səməd ağa özü istirahətlə əyləşib, rəiyyəti qapıda iki saat saxlayır. Amma mən rəiyyətə əl verib oturdanda, Hacı Səməd ağanın xilafi-rəyi olur. Bəli, bu əqidədə adama Hacı Səməd ağa kənd tapşırırmaz. İnsafdırımı, rəvadırmı ki, mən adımı bəy qoyub, əl-ayağımı yumşaldım əyləşim, biçarə rəiyyət qışın soyuğunda, yayın istisində əziyyət, məşəqqətlə, əlləri qabar ola-ola işləyib məhsulunu gətirib mənə versin? Nə haqq ilədir bu? Nə ixtiyar ilədir bu? Mən bəyəm, yəni mənim əllərim ağdır, özüm tənbələm, müftəxoram? Rəiyyət borcludur özü ac qala, çörəyinə yavanlıq tapmaya, qazandığının yarısının bidehə verə, qalanını da mənə? Yox, mən bunu qəbul eləmərəm. Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyərlər. Zəli tək rəiyyət bədəninə yapışır, rəiyyətin qanını sorurlar. Bu sıfətlər də Hacı Səməd ağa tək şəxslərin sıfətləridir. Otura rahat evinini içində, camaat işləyə, qazana, gətirə, o da müamiləyə verib, hər gecə qırqovulplov yeyə! Dəxi deməyə ki, bu plovun hər düyüsi bir qətrə göz yaşından əmələ gəlmüşdür. Mənim əqidəmcə insan gərək öz çörəyini özü qazana, ya elmlə, ya öz qolunun gücü ilə. Amma siz məni müftəxor eləmək istəyirsiniz. Mən də müftəxor olmaq istəmirəm. Müftəxorların camaat

içindən çıxmağı məsləhətdir. İmdi get, səni göndərən Hacı Səməd ağanın yanına. Deginən ki, az keçməz, mənim təşvişimi eləməz. Get, ərin gözləyir. Oğul gözünün yaşı sənin ürəyini yandırmaz. Amma Hacı Səməd ağıaya gedib bir müjdə versən, səndən razı qalar. Sənə onun razılığı lazımdır. Dur get. (*Qolundan tutub qalxızır.*) Get əriyin yanına. Səndən təvəqqəf edirəm, daha məni danışdırmasayan və mənim dalımcə gəzməyəsən.

Mehri xanım. Ay oğul, nə qayırırsan? Adam da anasına belə sözlər deyərmi?

Fərhəd. Get, ərin səndən cavab gözləyir. (*Sağ qapıdan ötürüb qayıdır.*) Deyirlər ki, atasız adam yetim olmaz, anasız yetim qalar. Bu da ana...Ax! (*İki əli ilə başını tutub yixılır kürsünün üstünə.*)

Musa (*daxil olur*). Fərhad! (*Gəlir yaxına.*) Fərhad, nə olub sənə?

Fərhəd. Musa, sənsən? (*Əl verir.*) Gəl otur görək nə var, nə yox?

Musa (*əyləşir*). Gözlərin niyə qızarib? Deyəsən ağlayıbsan?

Fərhəd. Yox, nə olub ağlayam! Ağlamamışam, gözlərim ağrıyır. Onun üçün bir az qızarib.

Musa. Mən uşaq deyiləm. Olan olub, naħaq yerə ağlama. Allah xeyir versin. Bir az keçər, adət elərsən. (*Gülür.*) Gələn il, Allah qoysa gəlib görərəm, özün kimi də bir göyçək oğlun olub. Səbr etmək yaxşıdır. Mən də dəxi sabah yola düşürəm. Geldim səninlə xudahafiz eləyim.

Fərhəd (*yerindən sıçrayıb*). Musa, gedirsən? Bəs mən, bəs mən? (*Ağlayır.*) Musa, sən mənə necə deyə biləcəksən ağlama? Mən necə ağlamayım? Sən məni bu qaniçənlərin arasında qoyub hara gedirsən? Bəs bizim arzularımız, adam olub camaata nə növ qulluq etmək tədbirlərimiz? Bunlar hamısı məgər puç oldu? Musa, məni qoyub haraya gedirsən? (*Ağlayır.*)

Musa. Dəli olma, uşaq deyilsən. Mərdanə olginən. Kişi gərək hər müsibətə mərdanoliklə davam eləyə. Sənin tədbirlərin niyə puç olur? Yenə camaat üçün işləyə bilərsən. Yenə mənfəət verə bilərsən, axmaq olma!

Fərhəd. Hansı elmlə, hansı biliklə işləyəcəyəm? Ac ki, işləmək olmaz! Mən gərək ya Hacı Səməd ağanın əlinə baxam, ya gedib polis qulluğuna daxil olam. Bunların hər ikisi də mənə ölümdür! Mən gərək öz zəhmətimlə çörək qazanıb, camaat üçün işləyəm. Mən Hacı Səməd ağa tək camaat qanı sora bilmərəm. Ölümdən savay mənim əlacım yoxdur. Bimənfəət vücudun ölməyi məsləhətdir.

Musa. Ölüm söhbəti nədir? Sarsaq fikirləri başından çıxart. Eybi yoxdur, bu il bir tövrlə keçirgilən, Allah qoysa, mən də gəlib kömək edərəm, səni göndərərlər Parisə, Rusiyada oxumaq mümkün olmadı, Firəngistanda olar. Onadək də bəlkə əmin bir tövr yumşaldı. Ancaq sən uşaq olma, bacar öz sözünü yerit. Allah kərimdir!

Fərhəd. Musa, bu təskinliyi mənə naħaq verirsən. Hacı Səməd ağa bilmirsən nə səbəbə məni dustaq eləyir. Dərd pul dərdi deyil, onu yumşaltmaq olar, o istəmir ki, mən gedib elm oxuyub gəlim. İstəyir ki, məni həmişəlik özünə tabe eləsin. Məramına da çatibdir. Mən də ona tabe olmayacağam, özüm bilirəm nə eləyəcəyəm.

Musa. Bu işlərin hamısı düzələr. Ancaq yenə deyirəm, özünü mərdanə saxla. Bacar sözünü möhkəm yerit. (*Durur ayağa.*) Mən də gedirəm, hələ ki, xudahafiz. Axşam üstüdür, dükanlar bağlanar, yoldan ötrü bir az şey-mey alacağam. Hələ ki, xudahafiz!

Fərhəd (*galxib Musanın əlindən tutur*). İmdi gedirsən, get, Allah yaxşı yol versin! Səndən təvəqqə edirəm, hər vaxt studentlər məcli-sində oldun, məni yadına salginən. Nə vaxt gedəcəksən?

Musa. Sabah sübh saat beşdə.

Fərhəd. Bəlkə görüşə bilmədik. Səndən bir axır təvəqqəm var, ona əməl elə!

Musa. Nə işdir.

Fərhəd. Təvəqqə edirəm, yolda bir gün dayansan. (*Cibindən kağızları və əksi çıxarı*.) Gedərsən Züleyxa xanımın yanına. Bu mənə yazdığı kağızları da və bu onun əksini də verərsən və deyərsən ki, Fərhəd sənin üçün həmişəlik öldü. Mən istəmirəm onun kağızı məndə qalsın. Bəlkə əldən-ələ düşdü. Sən mənim qardaşımsan, bu kağızları sənə verib, səndən təvəqqə edirəm ki, ona yetirəsən və belə deyəsən: Fərhəd sənin üçün həmişəlik öldü... Allah onu xoşbəxt eləsin.

Musa (*seyləri alıb qoyur cibinə*). Baş üstə, verərəm. Hələ ki, xudahafiz. Allah eləsin ki, gələn il gəlim, səni xoşbəxt, məramına çatmış görüm, xudahafiz. (*Əl uzadır.*)

Fərhəd (*onun boynunu qucaqlayır*). Get, qardaş, Allah yaxşı yol versin. (*Öpüşürlər.*) Musa, sən Allah, məni yaddan çıxartma!

Musa. Xatircəm ol. Hər heftə sənə kağızım gələr.

Fərhəd. Yaz! Yaz! (*Musa ilə qapıdan çıxır, sonra qayıdır, kürsü üstə əyləşib dirsəklərini stola dayayıb əlləri başını tutub ağlayır.*) Axın, gözlərimin yaşları, seylab eləyin dünyani. Niyə gərək axmayasınız?

Bu halda gərək cəmi dünya mənim üçün gözündən qan töksün. Gərək mənə olan zülmün müqabilində aləm tufana getsin. Yer, göy titrəşsin, göyün quşları, yerin heyvanatı, dəryaların balıqları, hamısı gərək mənim üçün ağlaşalar. Amma, yox!.. Həç kəsin xəbəri yoxdur. Hər kəs öz karındadır. Ancaq bir tək mən əlləri qoltuğunda qalıb, dərdimə dərman axtarıram. Yoxdur dərman eləyən, yoxdur, yox!.. Gəl ey cümlə dəndlərin dərmani. (*Tapança çıxarır*.) Bir sən mənim bu halətimdə mənə yoldaşsan. Cəmi dara düşənlər, dəndlərinə dərman axtaranlar gərək səndən kömək istəyələr. Bir yerdə ki, insan mənim kimi puç olub gedəcək, onun dünyada qalmağı heç məsləhət deyil. Qurtarginən məni sən bu bivəfa dünyanın qılıq-qalından. (*Özünü vurmaq istəyir*.)

Hacı Səməd ağa (*daxıl olub Fərhadın əlində tapançanı görüb dəst-paçə<sup>1</sup>*). Nə qayırırsan, ay sarsaq?! (*Onun üstünə yüyüür*.) Nə qayırdığındır?!

Fərhad diksinib tapançanı tutur hacıya tərəf. Tanança atılır, hacı yixılıb ölürlər.

Tapança Fərhadın əlindən düşür yerə.

Fərhad. Bu nə iş idi mən gördüm? Pərvərdigara, sən şahid olğınən ki, mənim bu kişini öldürmək xahişim yox idi. Mən özümü istəyirdim öldürmək. Bu da məni gülləmə düşçər oldu.

Camaat dolur otağa.

Mirzə Qoşunəli. Bu nə güllə səsi idi?

Birinci adam (*hacının meyitini görüb*). Ba, sənin evin yixılsın! Bu kişinin taqsırı nə idi ki, öldürdünlər?

İkinci adam. Necə? Kim ölüb?

Mirzə Qoşunəli. Görmürsən, Hacı ağa ölüb.

Üçüncü adam. Bah, bah, bah!.. Nə yaman iş olub! A pir olasan, bu kişinin taqsırı nə idi ki, öldürdünlər? Özünü də bəlaya saldın!

Çingiz (*daxıl olur*). Kimdi mənim dədəmi öldürən? Bu saat gərək onun qarnının ciram! (*Onu tuturlar*.) Buraxın görüm, nə haqla bu mənim atamı öldürüb?

Fərhad (*gəlir tapançanı götürür, camaatdan bir nəfəri istəyir tapançanı onun əlindən alsın*.) Yaxına gəlmə, əger mənim kimi canından əl çəkibsənsə... (*Çingiz bayə tərəf*.) Əmioğlu! Sən heç qəzəblən-

<sup>1</sup> Özünü itirmək.

mə. Mən sənin atanı, Allah şahiddir ki, öldürmək istəmirdim. Güllə bir ayrı yerə təyin olmuş idi, amma öz yerini dəyişdi. Zəhmət çəkmə! Mən özüm-özümdən sənin atanın qanının alaram. (*Tapançanı özünə atır, camaat onu tutur. Fərhad dizi üstə çökür.*)

Mehri xanım. Bu nə gullə səsi id? (*Fərhadı görür.*) Ay bala! Nə olub sənə, oy! (*Özünü yixir oğlunun üstə.*)

Fərhad (*onu kənar edib, əmisinin meytini göstərir*). Get ağlama-liya ağla! Mən pis vurmuşam, özümü vurmaq istəyirdim, amma...

Mehri xanım oğlu ilə ərinin arasında naçar qalıb, bilmir hansı tərəf getsin.

Axırda dizi üstə çöküb ucadan ağlayır.

PƏRDƏ

## BEŞİNCİ MƏCLİS

Vaqe olur dustaqlananın mərizxanasında. İki taxt qoyulub, birinin üstündə Fərhad, o birinin üstündə bir ayrı dustaq.

Fərhad (*başını qalxızır*). Bəli, müqəssirəm. Adam öldürmişəm. Bu da mənim axır günüm. Necə yerləri arzu eləyirdim, haraya gəldim düşdüm? Qazamat küncünə. Allah bilən məsləhət imiş. Görəsən nə gündə, nə saatda mən bədbəxt dünyaya gəlmışəm? Kaş mənim atam mən dünyaya gələndən bir il qabaq oləydi. Bəlkə mən dünyaya gəl-məyəydim.

Dustaql. Bəy, çox ah-zar eləyirsən, yaxşı deyil, naxoş adamsan, ürəyini qışma, sənə ziyandır. (*Kürsünü götürüb gəlib oturur Fərhadın yanında.*)

Fərhad. Niyə ziyandır? Yəni azar məni öldürər? Mən çox yaxşı bilişəm ki, mənim işim qurtarib gedib. Öləndə də ölürem. Mən ölməyi gecə-gündüz arzu edirəm.

*Dustaq.* Yox, bəy, sənin yaran artıq yara deyil. İnstallah, sağalarsan. Ancaq ah-zar azarı uzadır.

Fərhad. Nə deyim. Mənim sair yaralarımdan xəbərin yoxdur. Bir mənə de görünən sən ölü kimə deyirsən? Məgər ölü o şəxsdir ki, uzañı ruhu bədənindən çıxır, aparırlar dəfn edirlər? Məgər sən o adamları görmürsən ki, bazarda, küçədə gəzirlər? Onlar çoxdan dəfn olunublar.

Ölü o adamdır ki, mənim kimi camaat arasında müttəhim ola. Görəndə üzlərini divara çevirələr. Dünyada sərgərdan qalan ölü o adamdır ki, həmişə düz-düz gəzib, nə millətə nəfi var, nə camaata! Heç kəs ondan zərrəcə xeyir görmür. Diri o şəxslərdir ki, həmişə camaata nəsihət eləyirlər, düz yollar göstərirlər və bu barədə gözəl-gözəl kitablar yazırlar. Belə şəxslərə ölü demək olmaz!

D u s t a q . Bəy, doğru deyirsən, sözlərin də ağlıma batır. Amma sən nahaq yerə özünü bizim kimi adamlara bərabər qoyursan. Aləm bilir ki, sən adam öldüren deyilsən və bu iş də qəfildən olub. Bu işdən sənə heç bir zad olmayıacaq. Yaranız da sağalar, özün də dustaqxana-dan çıxarsan. Allaha şükür, elmin də var. Bizim kimi qaranlıqda qalan-lara yol göstərərsən. Xanım, buyur!

Mehri xanım daxil olur.

Fərhad. Kimdir gələn?

D u s t a q . Anandır, gəlib.

Fərhad. Gəlsin irəli. Ey mənim dərdlərimin bünövrəsi, gəl yanımda otur. Habelə əlini ver əlimə... Ana, səndə heç taqsır yoxdur. Allah səni yoldan çıxardanlara lənət eləsin! Ana, gərək sən də mənim kimi oğlu görə-görə xalq sözünə qulaq asmaya idin.

Mehri xanım. Qurbanın olum, mənim ürəyimdəki mənə bəsdir. Bircə de görüm ürəyinin ağrısı necədir? Kəsilibdirmi?..

Fərhad. Çox yaxşıdır, ana. İndi bir saatdan sonra cəmi ağrılarım kəsiləcək. (*Başını qoyur yerə*)

Mehri xanım. İmdicə Dərgahqulu bəyin yanından gəlirəm. De-yir ki, silistçi ilə də, prokurorla da görüşmüşəm. İşin də, insallah, yaxşı olacaq. Ancaq deyir, gərək beş yüz manat verəsən, lazımlı olan yerinə verəm. İndi mən də istəyirəm sabah aparım verim. Deyəsən yuxun gəlir, yatacaqsan, yat.

Fərhad. Heç halim özümdə deyil, istəyirəm bir az dincəlim.

Mehri xanım durur, kürsünün üstə əyləşir.

D u s t a q . Xanım, başına dönüm, sən belə işlərə düşməyibsən, amma mənim üçün bu dustaqxana evim kimi olub. Dərgahqulu bəyi də çox yaxşı tanıyıram. Sən pulunu ona vermə. Vallah, pulunu da yeyə-cək, iş də görməyəcək.

Mehri xanım. Niyə? O deyir ki, silistçi ilə, prokurorla, hamısı ilə dostam. Hər cürə təvəqqə eləsəm, elə də olacaq.

Dustaq. İninma, başına dönüm, heç inanma. Vallah, nə silistçi, nə prokuror rüşvət almaz. Heç kəsin təvəqqenə görə haqqı nahaq, na-haqqı haqq eləməzlər. Amma Dərgahqulu bəy bunu özünə çörək pulu qayırıb. Belə adamlarla dostluq eləyir, gedir evlərinə, öz evlərinə qonaq çağırır. Xalqın da ağılı gözündədir. Elə bilirlər ki, bu hər nə istəsə elər, gedib özlərini salırlar onun çənginə. Evi yىxىlmىش Dərgahqulu bəy divan qulluqçularının adına belə pulları alıb yeyir, iş də öz qərarı ilə gedir. Adına aldanıb ona pul vermə. Pulun gedər. Mənim özümün də bir yüz manatımı alıb içəri saldı, dedi, səni zaminə verdirəcəyəm. Verdirə bilmədi. Özüm də budur ki görürsən, dustaqxanadayam. Sonra qardaşım getdi pulları geri istədi, onu da nökərlərinə döydürüb qovdu. Aman günüdür, ondan uzaq qaç, uzaq, uzaq.

Mehri xanım. Bəs mən necə eləyim?

Dustaq. Xatircəm ol, otur evinin içində. Allah qoysa oğluna heç zad olmaz. Mən hərçənd bir avam adamam, amma yaxşı bilirəm, oğluna əgər bircə gün də tənbeh kəsilsə, mən əlimi kəsərəm.

Mehri xanım. Nə deyim, Allah ağızından eşitsin.

Gün düşür, Fərhad bəy başını qovzayır.

Fərhad. Qardaş.

Dustaq. Bəli?

Fərhad. Deyəsən otağa gün düşüb?

Dustaq. Bəli, düşüb.

Fərhad. İmdi cəmi dünyani gün rövşən eləyibdirmi?

Dustaq. Əlbəttə.

Fərhad. Bəs niyə bu gün insanın qara qəlbinə düşüb işıqlandırırmır? Niyə gərək əba-qəba altında gizlənən, məkr və hiylə ilə dolu qəlblərə düşmür ki, camaat görüb onların zahirlərinə adlanmayıalar. Niyə qoyun başlı qurdların ürəyinə işıq salır ki, zahirdə qızıl güldür, amma batınində onun tikanlarıdırılar. Bu yerlərə gərək gün düşə ki, qoyun qurdla otlaya, insan rahat baş saxlaya. Bir de görünüm niyə düşmür? Sən Allah de, ürəyim dağıldı. Cavab ver, ox, çatladım!..

Mehri xanım. Qurbanım olum, nə qayırırsan?

Fərhad. Bircə özünü mənə yetir, olurəm... Ürəyim dağılır... Ox... ox... ox (*Taxtdan düşür yerə*) Ay, ürəyim dağıldı. Bircə başımı tut!..

Dustaq durub qolundan yapışır, Mehri xanım  
Fərhadın başını alır dizinin üstə.

Fərhad. Ölürəm, ana sinəm sizildayır, ürəyim sancır... Ay ol-düm... Bircə əlini ürəyimə qoy. Allah! Şahid ol!.. Pərvərdigara, sən özün məzлumları zalımların əlindən xilas elə!.. (*Ölür.*)

Mehri xanım (*qışqırır*). Oy!.. Oy!.. Oy!.. Ay Allahı sevən, balam öldü!..

PƏRDƏ

## PƏRİ CADU

*Beş məclisdə altı pərdədə*

### ƏFRADİ-MƏCLİS

Pəri cadu  
İblis  
Şamama cadu – küpəgirən qarı, bir gözü kor  
Təlxək əcinnə  
Birinci əcinnə  
İkinci əcinnə  
Dərviş  
Hafızə xanım – dövlətli, gözəl övrət  
Əmrəh – Hafızə xanımın nökəri  
Rəhim – qoca kişi, Hafızə xanımın darğası  
Sayad – Hafızə xanımın qulluqçusu  
Qurban – odunçu, bir gözəl oğlan  
Səlimə – Qurbanın övrəti  
Niyaz – Qurbanın yoldaşı  
Çoban

### BİRİNCİ PƏRDƏDƏ İŞTİRAK EDƏN ƏŞXAS

Pəri xanım	İblis
Dərviş	Şamama cadu və əcinnələr

### MÜQƏDDİMƏ

*(apofyoza)*

Vaqə olur Pəri xanımın evinin qabağında. Bağça, bağçanın ortasında bir hovuz. Məclisin dalından kamança səsi eşidilir. Kamança segah çalır. Pəri xanım hovuzun kənarında əyləşib ağlayır.

Dərviş (*daxıl olur*). Qızım, neçə gün və neçə gecədir sən burada nalə edirsən. Nədir aya bunun səbəbi? Mən bu dudmanı həmişə abad və içində dilşadlıq görmüşəm. Nədəndir bu ev indi xərabəyə bənzəyir,

ondan gecə-gündüz ahünalə səsi asimanə çıxır? Dərdini mənə söylə, qızım. Mən dünya görmüş bir şəxsəm, bəlkə sənin dərdinə bir əlac tapam.

**Pəri xanım.** Baba dərviş, mənim dərdimin dərmanı elə bu tökü-düyüm göz yaşıdır. Yanığının əlacı sudur, mənim ürəyim od tutub yanır, ürəyin yanğını da ancaq göz yaşı sakit edə bilər.

**Dərvış.** Ürək dərdinin bir əlacı da var, qızım. O da dərdi özgəyə söyləmək və özgəni dərdə şərik eləməkdir. Bir dərd çəkməkdən yarım dərd çəkmək yaxşıdır.

**Pəri xanım.** Baba dərviş, dərd söyləməyə ana gərək, anam üç ildir ki, ölüb, bacı gərək, bacım yoxdur. Bir qardaşım var, səkkiz ildir gedib, bir xəbər yoxdur. Bir atam var, əlil. Kimə dərdimi söyləyim? Yoldaş yox, munis yox, həmdəm yox.

**Dərvış.** Əgər yoldaş yox isə, get çay kənarına, axan sulara dərdini söylə. Dərya kənarında eyləş, dağlar tek gəlib kənara toxunan mövclərə dərdini söylə, onlar da qayıdış, cəmi dəryanı sənin dərdinə şərik etsinlər. Dərdini dağlara, meşələrə söylə. Leyli gecələr sübhədək yatmayıb dərdini aya, ulduzlara söyləyib, təsəlli tapırdı. Məcnun da yağış qətrələrindən Leylinin məzarındaki qarışqalara sıfariş edirdi ki, onun yarının bədənini qəbrdə rahat qoysunlar. Onunla təsəlli tapırdı. İnangınən, qızım, mən dünya görmüş dərvişəm. Söylə dərdini mənə, qızım!

**Pəri xanım.** Qulaq ver, baba dərviş, dərdimi söyləyim: beş ildir ki, mən bu evdə övrətəm. Doğrudur, dövlətimiz, malımız olmayıb, amma bir parça əl zəhməti ilə qazanılmış çörəyimiz olub. Bu beş ilin müd-dətində bir qara bulud bizim başımızın üstündən adlamayıb. Zəhmətlə qazandığımızı şad könüllə, güllər üzlə yemişik. Dost, aşna, qonaq və sail üzünə həmişə bu qapı açıq olub. Bir dövlətli övrət üçün mən iş görürdüm. Ona görə mənim ərim tez-tez oraya gedib-gəlirdi. Bir il bundan qabaq o övrətin əri ölüb. Belə məlum olur ki, o övrətin keçmişdə mənim ərimdə gözü varmış. İndi bir-iki aydır mənim ərimi salıb evinə, kənara buraxmir. Ərim isə uyub qalıb orada. Mən də gecə sübhədək ağlayıb, gündüzlər də bu əlimlə bəslədiyim bağçada əllərimlə əkdiyim gül ağacları ilə söhbət edib, bir növ günümü axşam edirdim. Övlad yox, uşaq yox, məhəbbətimi bu güllərə, çiçəklərə salmışdım; indi bunu da mənim əlimdən alıb, məni qovurlar. Evimdən ayrıla bilmirəm, baba dərviş. Odur ki, gecələr naləm tamam xalqa ra-

hatlıq vermir. Odur ki... (*Ucadan hönkürüüb ağlayır. Dərviş Pərinin qolundan tutub qalxır*).

Dərviş. Aram ol, qızım, aram ol!.. Dərdin məlum oldu. Səbəb nədir ki, gündüzlər gullər, çiçəklərlə məşğul olub, gecələr tək qalanda özünə məşguliyyət tapmırsan? Bilmirsən ki, tək qalanların pənahı Allahdır? Qovurlar səni, get. Gündüzlər qoca atana məşğul ol, gecələr Allaha raz-niyaz et, ta sənə səbr versin.

Pəri xanım. Bəs məgər heç mən, mənim ürəyimi sindirib, mənə zülm edən naməddən qisas almayım? Məni oda yandıranın oda yanğını görmeyim? Qisas almayıncə rahat ola bilməyəcəyəm, baba dərviş.

Dərviş. Belə sözləri fikrinə getirmə, qızım. Bilginən, cəmi məzлumların tərəfdarı Allahdır. Hər bir dünyada zülm edən əcrini Allahdan alır. Qisas bir şerr əməldir. Zülm, həmcinin şerr əməldir. Zülm edən dünyada bir şerr törədir, ondan qisas alan da bir şerr törədir, dünyada iki şərrin törəməyinə səbəb olur. Sən şərrin müqabilində səbr et, ta şerr tək qalsın. Bu fikri başından çıxart, qızım, get atana himayə olğınən və zalımı da Allah divanına tapşır. Mən də, düşəndə, bir gəlim sizin yanınıza, sizə keçmiş macəralardan, zalimin zülmədən, məzлumların zülmə təhəmməl edib, axırda təsəlli tapmaqlarından nağıл edərəm. Eşit nəsihətimi, qızım, qayıt atan evinə.

Pəri xanım. Güllərimdən, bağçamdan ayrıla bilmərəm, baba dərviş!..

Dərviş. Güllər solar, bağça məhv olar. Hərgah ürəyini güldən üzüb Allaha bağlarsan, əbədi bir gülüstana müvəffəq olarsan. Fikir et qızım. Səbr et, səbr et, səbr səbr, səbr... (*Gedir*.)

Pəri xanım bir neçə qədəm dərvişin dalınca gedib qaydır, daş üstə əyləşir.

İki əli ilə üzünü tutur. Bir qədər fikirdən sonra hövlnak qalxır.

Pəri xanım. Yox, qisas gərək! Zülm asimanə bülənd olan yerdə səbr etmək olmaz. Gərək cəmi yerlərin, göylərin bəlalərini köməyə çağırıram. İstəmirəm axırətin behiştini. Cəhənnəmin şeyatinini köməyə çağırırb, onlar ilə əl-ələ verib, gərək nəinki öz ərimdən, bəlkə cəmi bivəfa kişi tayfasından qisas alam. Yetişin harayımı, ey göylərin huriləri, od salın bu bivəfa dünyaya! Yetişin harayımı, ey İblis qoşunu, qisas yolunda mənə imdad edin!

Hava qaralır ildirim şığıyır, göy peydərpey guruldayır. İblis, Şamama cadu, yeddi nəfər əcinnə daxil olur.

İblis. Ha, ha, ha!.. Ha, ha, ha!.. Yenə qulağıma qisas sədası gəlir. Hazıram cəmi qoşunumla cəmi kainatı təzəlzülə gətirən bir nütdədən əmələ gəlmış bəni insanı neçə yüz fırqəyə bölüb və onların arasında ilə inqirazi-aləm cəngü-cidal salam. Qardaşı qardaş, atanı oğul, oğlu ata üzünə durquzam. Cəmi halalları haram, haramları halal edən öz fitnələrimlə qisas arzusunda olanlara kömək etməyə hazırlam. Mən, oddan yaranmış bir vücud, yüz min il Allaha ibadət etdim. Axırda məni torpaqdan yaranmış bir insana səcdə etməyə məcbur etdilər, qəbul etmədim. Məni dərgahdan mərdud etdilər. Mən də nə qədər dünya durub, o insanların nəslə ilə varam. Hirs, tamah, övrət gözəlliyi, dünya malı tək mənim əlimdə aləti-cazibə var ki, onların müqabilində dağlar, daşlar belə dayanmaz. (*Pəri xanımı tutub çəkir səhnənin ortasına.*) Gedək mənimlə, ey insan qızı! Bu gündən sənin adın Pəri cadudur və bu əcinnələri də verirəm sənin ixtiyarına. Hər nə ki sənin xahişindir, fövrən əməl etməyə hazırlırlar. Bu qoca qarı Şamama cadunu da sənə qulluqçu verirəm. Dünyanı gəzib, harada mehriban ər-övrət var arasına dava salıb, kişilərinə qan uddurub, sənin yanına gətirsin, ta sən qisas alasan. O qədər kişilərdən qisas alacaqsan, ta bir nəfəri sevincə. Ondan sonra qan içmək qurtaracaq və ömrünün axırınadək istirahət edəcəksən. Bu şərtlə ki, qarını özündən incitməyəsən. Bu axırıncı şərti yadında saxla. Aparın, aparın bu insan qızının dağlar arasında təzə hazırlanmış mənzilə.

Əcinnələr baş əyib, Pəri xanımı alırlar ortaya, başına dolanırlar.

Pəri xanım. Gedək, hazırlam qisas almağa.

Hamısı yox olur, İblisdən başqa

İblis. Ha, ha, ha!.. Hazıram cəmi qisas arzunda olanlara qisas etməyə...

Yerdən od çıxır, İblis qəhqəhə ilə odun içiñə daxil olur.

PƏRDƏ

## ƏVVƏLİNÇİ MƏCLİS

Vaqə olur böyük bir meşədə, sübh vaxtıdır, iki əcinnə odun yiğir.

Birinci əcinnə. Ha, ha, ha!.. Yadıma bir yaxşı nağıl düşdü, gəl sənə deyim.

İkinci əcinnə (*yaxın gəlir*). De görüm.

Birinci əcinnə. Biri var idi, biri yox idi, bir hörümçək var idi, bir divarda tor qurmuşdu. Gündə neçə milçək tutub yeyirdi. Bir gün bir milçəyə düçər oldu, milçək onu tutub yedi. O, yerə keçdi, sən də dörə keç.

İkinci əcinnə. Elə bu?

Birinci əcinnə. Elə bu.

İkinci əcinnə. Quyruğunu it yesin, yaxşı nağıl dedin. Belə də nağıl olarım?

Birinci əcinnə. Əgər olmaz, bəs niyə biz burada növbəyə düzülüb, gündə ikimiz bəniinsan üçün odun yiğiriq?

İkinci əcinnə. Hə, indi başa düşdüm, doğrudan da, deyirsən, sən çox ağıllı əcinnəsən. Odur ki, sənin quyruğun da, buynuzun da bizimkindən uzundur.

Birinci əcinnə. Amma sənin qulağın çox uzundur. Zarafat dursun kənara, balam, biz nə günahın sahibiyik ki, bir belə zəhməti burada çəkirik? Budur, alnimdan tər axır. (*Alnının tərini silir*).

İkinci əcinnə. Xanım buyurub.

Birinci əcinnə. Mən də bilirom xanım buyurub. Xanım niyə buyurub?

İkinci əcinnə. İmdi demədinmi ki, milçək gəldi hörümçəyi yedi?

Birinci əcinnə. Odur ha. İndi görürəm başa düşübsən. Neçə belə adamları tora salıb tələf eləyib, amma bunu, nə isə, gözü tutubdur. İndiyədək bura əcinnə göndərəndə heç bir söz demirdi, ancaq buyurdu: “Gedin filan yerə odun yiğin, qoyun, qayıdın”. Amma bu dəfə bizi göndərəndə buyurdu: “Gedin filan yerə Qurban üçün odun yiğin, ona qurban olum”.

İkinci əcinnə. Yəni “ona qurban oldum” sözünü eşitdin?

Birinci əcinnə. Əzrayılın tacına and olsun, doğru deyirəm. Amma üzünü kənara tutub dedi. Belə dedi: “Ona qurban olum”.

İkinci əcinnə. Bəli, onda gön suya verildi, qurtardı. Milçək hörümçəyi yedi. Amma, balam, dayanmaq vaxtı deyil. Tez ol, odunu bağlayaqla, gedək. Xanımın gəlmək vaxtı yaxınlaşır.

Birinci əcinnə. Bu saat!

Hər ikisi köməkləşib odunu bağlayırlar. Pəri cadu daxil olur.

Pəri cadu. Odun yiğdınız?

Əcinnələr. Bəli, yiğdiq.

Pəri cadu. Di mürəxxəssiniz, gedə bilərsiniz...Yox, yox, (*birinci əcinnəyə*) sən burada qal, işim var. (*İkinci əcinnəyə*) Sən get.

İkinci əcinnə baş əyib gedir.

Pəri cadu. Bu dəqiqə gərək Şamama cadu qarı məğriblə məşriqin arasında, hansı yerdə olsa burada olsun, eşitdinmi? Əgər gün bir cida boyu qalxınca burada olmasa, sənin ətini öz anana yedirdəcəyəm. Get!

Birinci əcinnə. Bəlkə ondan da tez gəldi. Sənin hökmün hər nə məzmunda olsa, bizim borcumuzdur itaət eləyək. Gedim.

Pəri cadu. Gərək qaranquş donuna girib uçub, harada olsa tapıb göndərəsən.

Birinci əcinnə. Baş üstə, xanım.

Pəri cadu. Get. (*Əcinnə gedir.*) Yox, daha tab gətirə bilmədim. Gərək Qurbanı gətirdim. (*Qurban və Niyaz gəndən görünürlər.*) Budu, gəlir. İlahi, nə qəşəngdir! İlahi, nə gözəldir! Bilmirəm bu daş tək ürəyimə nə olub? Hər gün deyəsən məni cəbrən gətirirlər buraya. Hər dəfə Qurbanın gözlərinə tamaşa etdikcə, az qalır ruhum bədənimdən çıxsın. Daş olmuş üzəyim, mürüvvətdən, insafdan uzaq üzəyim şam kimi əriyir. Ah, ay Qurban... Nə deyim, bircə səni bağrıma bassaydım, ondan sonra ölsəydim qəmim olmazdı.

Qurbanla Niyaz, əllərində balta və kəndir daxil olurlar. Pəri cadu gizlənir bir ağacın dalında.

Qurban. Budur, yenə bir şələ hazır odun tapdım. Lap məəttəl qalmalıdır!

Niyaz. Kefinin gəlhagəlidir, a bəxtəvər.

Qurban. Budu... Ayaqlarım düşdü, a kişi, belə gün olar? Belə dirilik olar? Hər gün ölə-ölə gəl, ölə-ölə qayıt, belin olsun yağır. Nədi-nədi, mən zindəganlıq edirəm. Neyləyim, Allah plovu bir adama verir, iştahı bir ayrısına. İndi nə olardı, mənim də bir yüz manat pulum olaydı, bir danə də gözəl arvadım. Qapımda nökərlər səf çəkib durayıdlar, adım da olaydı Qurban bəy. Mən kimdən əskiyəm? Bu mənim qəddü-

qamətim (*özünü çəkir*.), bu mənim göz-qasıım. Vallah, mən dövlətli adamların heç birisindən əskik deyiləm. Amma nə çarə qılım ki, qəza məni eyləyib əfsürdə, adım da odunu Qurban. Dünən görürəm Hacı Cəlal pul sayır, pulu sandığından koma-koma çıxarıb yığır qabağına. Özünü də yeddi qəpiklik çolpa kimi çəkir. Qıñayan olmasa, deyər dün-yanı da mən yaratmışam. Amma gəl bir sir-sifətinə bax. Gözləri kalmık gözlərinə oxşayır, burnu iki qarış, ağızını saqqal, biş örtüb, elə bil heç yerindən yoxdur. Əgər onun pulu olmasa, vallah, onu heç kəs qapısında nökər də saxlamaz. Nə deyim, haqqın kərəminə şükür.

N i y a z . İndi sən, Qurban, gözəlliyi, dövləti, bəyliyi xoşbəxtlik hesab edirsən? Yox, belə deyil. Axırı olmayan zada xoşbəxtlik deməzlər. O ki, gözəllikdi, axırı yoxdur. Dövlət deyəndə, milçək misalı bir şeydir. Bu adamın başından ucuub, o adamın başına qonur, yene axırı yoxdur. Pulsuz da yenə quru bəylik bir qara pula dəyməz. Kişinin dövləti qolunun qüvvətidir. O da ki səndə var. Əlavə, adamlar var dövləti həddindən aşış, amma arvadı bir ifritədir ki, əlindən bezikib, az qalır zəhər yesin. Amma sənin arvadın bir candır ki, məleykə xasiyyətində. Elə sən evə gələndə onun qalxıb sənin başının altına bir yastıq xoş si-fətlə qoyması yüz min tūmənə dəyer. Bir də, qardaş, hər adam xoşbəxtliyi bir cür başa düşür. Kasıb dövlətlənəndə özünə xoşbəxt deyir. Acın qarnı doyanda, deyir xoşbəxtəm. Dilənçinin əlinə bu gün dünən-kindən bir abbası artıq keçəndə, deyir xoşbəxtəm. Qız gözü tutan oğlana gedəndə, ya oğlan gözü tutan qızı alanda özlərinə xoşbəxt deyirlər. Sən də ki, odunçusan, hər gün gəlib burada bir şələ odun tapırsan, deyirsən bəxtim gəlib.

*Qurban* (*özünü yixir odunun üstünə*). Ah, ah!.. Bunlar hamısı keçəndən sonra, Allahın altında bir gözəl arvadım olaydı... Səlimə yaxşı arvaddır. Amma nə fayda, ağızı, burnu bir az o söz... Eh, mənim kimi çulu cırığın elə arvadı gərək olsun. Allah Hacı Cəlalin pulunu verəydi mənə, görərdin lələşin nə lələşdir. (*Papağını əyir, oxuyur*):

Can nəqdin əgər etsən, ey şux, təmənna sən,  
Bir guşeyi-çeşminlə eylə mənə eymə sən,  
eylə mənə eymə sən.

**Pəri cadu** (*kənarda oxuyur*):

Can nəqdin əgər etsən, ey şux, təmənna sən,  
Bir guşeyi-çeşminlə eylə mənə eymə sən,  
eylə mənə eymə sən.

**Qurban** (*ətrafa baxır*). Bir gözəl səs gəldi qulağıma. Deyəsən mən oxuduğum sözləri oxuyur. Eşitdimmi?

**Niyaz.** Mən heç zad eşitmədim. Balam, özünü gözlə birdən dəlib-zad olarsan.

**Pəri cadu** (*kənarda oxuyur*):

Saxlardı əvəz, billah, öz Yusifinə Yəqub,  
Kənanda gər olsaydın ey şux-dilərə sən,  
ey şux-dilərə sən.

**Qurban.** Niyaz, mən ölüm, bircə qulaq ver... Oxay, az qalır adamın canını alsın. Qoy görüm o kimdir. Belə insan səsi olmaz. (*Yüyürür dala*.)

**Niyaz.** A kişi, sarsaq olma, gəl odununu şələlə dalına, itil cəhən-nəmə. Oxuyub eləyən nə qayırır.

**Qurban** (*qayıdır*). Doğrusun de, mən ölüm, eşitmədinmi?

**Niyaz.** Vallah, heç zad eşitmədim. Görəsən nə işdi, ya ağlın çəşib, ya günün günorta çağrı vaqiə görürsən. Əgər bir zad olsayıdı, mənim qulağım dari dəlib, mən səndən tez eşidərdim.

**Qurban.** Nə deyim? Bəlkə, sən demiş, mənim ağlım çəşib. Amma vallahı bir elə səs gəldi qulağıma ki, anadan olandan elə gözəl səs eşitməmişdim. Yeqin, hər nə isə də, insan səsi deyil.

**Niyaz.** Di yaxşı, şələni götür, düş yola, səndən çox pəstahlar çıxacaq... Mən də adlayım meşənin qalın yerindən bir az odun eləyim gəlim. Mən də sənin kimi xoşbəxt deyiləm, gəlib hazır üstünə çıxm. Sənin bacandan quyrıq yağır.

**Qurban** (*odunu bağlayır*). Di gəl şələyə yapış, qoy dalıma.

Niyaz şələyə yapışib, qoyur Qurbanın dalına.

**Qurban.** Ya Allah.

**Niyaz.** Di get, Allah bazar versin.

**Qurban** (*gedə-gedə*). Bazar olasan, Allah atana rəhmət eləsin. Niyaz, axşam bizə gəl, səni bir yaxşı kələm dolmasına qonaq eləyim.

**Niyaz.** Yaxşı, gələrəm. (*Qurban gedir, Niyaz onun dalınca baxır*). Ay heç zaddan gözü doymayan insan. Dünyanı yeyib “doymadım” deyə-deyə ölüən insan. Ah... biz də baltamızı götürüb adlayaq meşəyə, görək bəxtimizə nə çıxır. (*Gedir*.)

**Şamama cadu** (*daxıl olur*). Ay xanım, nə vacib olmuşdu ki, məni bu tezliklə istədin? Başım bərk qarışmışdı. Qaranquş gəldi, xəbər gətirdi. Amma mən hərçənd ala qarğaya döndüm, amma ondan cəld uçub gəlmışəm.

Pəri cadu. Başın nəyə qarışmışdı?  
Şamama cadu. Sənin üçün şikar tapmışdım. Yaxşı iş başlamışdım, qaranquş gəldi qoymadı.

Pəri cadu. Şamama qarı, bu gündən mən adam öldürməyi qoydum yerə. Birçə şikar mənə lazımdır. Gərək onu mənə gətirəsən. Ondan sonra hər nə xahiş etsən hazırlam.

Şamama cadu. Xanım, yoxsa İblis buyuran kimi ürəyin bir adama yapışib?

Pəri cadu. Bəli, ürəyimə bir ox dəyib o tərəfindən çıxıb. Mənə əlac.

Şamama cadu. Bilirəm, Qurbanı deyirsən.

Pəri cadu. Bəli, özüdür. Bilmirəm necə eləyim? Ciyərim paralanıbdır. Məhəbbət nə yaman bəla imiş, ürək nə yaman şey imiş! Ələlxüsus arvad ürəyi, gah daş kimi bərkivir, gah da mum kimi yumşalır... Gah buz kimi donur, gah Ərəbistanın günü tək adamı alışdırır. Gah su olur, gah qan... Şamama, mən daha məhəbbət oduna davam elə bilmirəm, Qurbanı gətirmək fikrinə düşmüşəm. Gərək onu, hər tövr olsa, tezliklə mənə yetirəsən.

Şamama cadu. Belə mənim bu tay gözüm üstə. Bu gündən düşərəm onun dalına. Az zaman keçər ki, qulluğunda hazır olar. Bu saat yenə ala qarğı olub, yola düşərəm. Amma Qurbanı gətirəndən sonra gərək mənə də izn verəsən, gedim bir belə gözəl oğlan da özümə gətirim.

Pəri cadu. Ay qarı, gözəl sənin əyri belinəmi yaraşır? Ağ bir-çəyinəmi yaraşır?

Şamama cadu. Niyə, xanım, ağ at arpa yeməz?

Pəri cadu. Baş üstə, asandır, get. Amma bax, Şamama, sair adam-lara ağlın getməsin. Bu Qurbanı, gərək onu əziyyətsiz gətirəsən. Qan eləməyəsən.

Şamama cadu. Mən öz işimi bilirəm, gedim. (*Gedir.*)

Pəri cadu (*tək*). Şamama getdi, indi gələrsən Qurban mənim yanımı, görərsən mən sənə nə pəri olaram. Cəmi dünyanın qeydini ya-dından çıxardarsan. Belə bu zəif canımı sənin ayağının altında nisar edəcəyəm. (*Oxuyur.*)

Can nəqdin əgər etsən, ey şux, təmənna sən,  
Bir guşeyi-çeşminlə eylə mənə eyma sən,  
eylə mənə eyma sən.

PƏRDƏ

## İKİNCİ MƏCLİS

Vaqe olur Hafizə xanımı evində. Bəzəkli bir zal. Rəhim kişi durub Hafizə xanımın qabağında.

Hafizə xanım. Rəhim kişi, hesabın hamısını gətiribsənmi?

Rəhim (*əlini cibinə salır*). Bəli, sıfəriş eləmişdin ki, hər nə mədaxil olsa satım, pulunu gətirim. Mən də satdım. (*Pulu çıxarır*.)

Hafizə xanım. Bura ver görüm, nə getiribsən?

Rəhim (*pulu verir*). Buyur, xanım, cəmi bu olubdur.

Hafizə xanım (*pulu alıb sayıb, tullayır*). Bu nə puldur?! Utanmırısan, altı yüz əlli manat, saqqalını yırğalaya-yırğalaya götürüb oradan bura gəlibsen? Məgər mənim mədaxilim budur? Sən də aqsaqqal çağında kələk öyrənirsən?

Rəhim. Xanım, qurban olum, vallah, məzənnədən də də çuvalını bir abbası artıqə satmışam. Özünə məlumdur ki, il pis gəldi, məhsulümüz əməlli olmadı.

Hafizə xanım. Qınayan olmasa deyərsən ki, hər şey kökündən quruyub. Bildir də il pis gəlməmişdim? Niyə min yüz manat oldu? Bu il altı yüz əlli manat çıxdı?

Rəhim. Ay xanım, vallah, taxılımızı bu il çeyirtkə kökündən yedi. Elə az-çox dari olmuşdu ki, onu da satıb gətirmişəm.

Hafizə xanım. Yalan demə, mən hamısını bilirəm. Çeyirtkə qonşu kəndlərindəkini yeyib. Sarıbəyliyə buyurmayaqsanmı? And olsun bəyin əziz goruna, çeyirtkə buğdadən bir sünbül də qoymayıb.

Rəhim. Başına dönüm, deyilən sözlərə niyə inanırsan? Beş-on gündən sonra özün Sarıbəyliyə buyurmayaqsanmı? And olsun bəyin əziz goruna, çeyirtkə buğdadən bir sünbül də qoymayıb.

Hafizə xanım. Daha yaxşı, az danış, kəndi basıb yediyin bəs deyil, bir and da iç. Çəkil gözümün qabağından, qoca kaftar!

Rəhim. Başına dönüm, mənim saqqalım bu qapıda ağarıb. Mən neçə il bəyin atasına, sonra özünə qulluq eləmişəm. Budur, iyirmi bir ildir mən darğayam. Heç indiyə kimi bir buğdaya xəyanət eləməmişəm. Sən məni niyə bədbəxt eləyişən! Bəy mənə hər il bir dəst paltar alardı. Mən onu da istəmirəm. Ancaq ömrümün axır çağında sən mənə eşitmədiyim sözlər demə. Rəhmətlik bəy mənə Rəhim lələ deyərdi. Həmişə gələndə qulluğunda oturdardı məni.

**Hafizə xanım.** Daha az söylə, baş-beynimi aparma. Bəyin atasından mülk qalmamışdı. Az-çoxuna da baxmırıdı. Elə bilirdi səndən doğru-dürüst adam yoxdur. Amma mənim arvadlığıma baxma. Mənim gözüm çox kişilərin gözündən açıqdır. Məni belə qarğı dili ilə tovlaya bilməzsən. Bəyin atası mənim atamın mülküün bəyi deyildimi?

**Rəhim.** Xanım, vallah, mən sənə heç pis qulluq eləməmişəm. Axır məni bu ağsaqqal vaxtında qapıdan niyə qovursan?

**Hafizə xanım.** Di yaxşı, çıx çölə. Mən uşaq deyiləm. Sən məni ələ salırsan. Nə durubsan? İtil buradan, qoca köpək!

**Rəhim.** Xanım.

**Hafizə xanım.** Çor xanım, zəhrimar xanım, itil çölə. (*Rəhim gedir.*) Sən bir qoca tülükyə bax. Bəyin sağlığında əlindən gələni eləyib, indi məni də arvad görüb istəyir mənim başıma corab hörsün. Elə bilirsən səndən bununla əl çəkəcəyəm? Qoy bir kəndə gəlim, vallah, yediyini burnunun iki deşiyindən tökəcəyəm. Hə, bəs dadanmışdır dolmaya? Səni qudurdan ölüb getdi. Amma mənə Hafızə deyərlər. Mənim bir sapım itsə, aləmi kor qoyaram. (*Pulu yiğisdirir.*) Gətirdiyi pula bax. Görək, ay qoca qurd! Gələrəm kəndə sənin canın üçün. (*İstəyir getsin.*)

**Şamama cadu** (*eşikdən*). Ay ev yiyəsi, ay ev yiyəsi!..

**Hafizə xanım.** Bu kimdir yenə? (*Gedir qapıya.*) Nə deyirsən, ay qarı?

**Şamama cadu.** Qurbanın olum, ay xanım. Allah heç kəsi zəlil eləməsin, uşاقlar, tökülüb dalımcı, məni daşlaya-daşlaya gətirib bura ya salıblar. Başına dönüm, yorulmuşam, acam, bircə əl böyüklüyü mənə örək ver, yeyim.

**Hafizə xanım.** Haralısan, nəçisən?

**Şamama cadu.** Ay gözəl xanım, ay kişişmiş xanım, ay maral xanım! Özüm də bilmirəm haralıyam. Nə yerim var, nə məskənim. Bircə tikə çörəkdən, qənddən, çaydan ver. Belə bu qoca canım sənə qurban olsun.

**Hafizə xanım** (*öz-özüñə*). Danışığından qaraçıya oxşayır. (*Qariya*) Ay nənə, fala baxmaq bilirsənmi?

**Şamama cadu.** Niyə bilmirəm, başına dönüm, nazlı xanım, mələk xanım, ballı xanım, bilirəm, yaxşı bilirəm.

**Hafizə xanım.** Di gəl içəri görüm.

**Şamama cadu** (*daxil olur, oturur yerə*). Ay, öldüm, sümük-lərim sınır. Başına dönüm, ay xanım, ürəyim yanır, Allah sənin ürəyini yandırmاسın. Deginən bircə içim su versinlər.

Hafizə xanım. Su odur yanında, götür iç. (*Kənara*) Hələ bizi  
buyruq da verəcək, elə bu qalmışdı.

Şamama cadu suyu ağızına alıb Hafızənin üstünə üfürür.

Hafizə xanım. Di falıma bax görüm.

Şamama cadu. Ölümüm qabağında olsun. Əlini mənə ver görüm. (*Hafızə xanım əlini verir.*) Adın nədir, başına dönüm?

Hafizə xanım. Mənim adım Hafizə xanımdır.

Şamama cadu. Bəli, eştidim, gözəl xanım, gözəl addır. Adına qurban olum, xanım! Başına dönüm, keçəcəyini pis görürəm, amma gələcəyin yaxşıdır. On bir aydır sənin ərin ölüb.

Hafizə xanım (*kənara*). Bunu haradan bildi?

Şamama cadu. Yazıq, ikicə il arvadlıq eləyibsən. Dünyadan kam almayıbsan. Bəxtində də bir gözəl oğlan var, sevəcəksən, gedəcəksən.

Hafizə xanım. Bunu yalan dedin. Mən daha ərə getmərəm.

Şamama cadu. Niyə getmirsən, gözəl xanım? Ərin çirkinmiş, dünyanın ləzzətini görməyibsən. Bir gözəl-göyçək oğlana get. O sənin nazinla oynasın, sən də onun... Gəlsənə, xanım, bir gözəl oğlan var, səni ərə verim?

Hafizə xanım. Bəydirmi?

Şamama cadu. Yox, bəy deyil, gözlərinə qurban olum, bəy deyil.

Hafizə xanım. Bəy deyilsə, istəmirəm.

Şamama cadu. Gözəl xanım, neyləyirsən bəyi, bəy olacaq sənin yoldaşın, nə desən bir sözünə iki cavab verəcək. Mülkünü aparıb qumara uduzub, çaxıra verəcək, özünə aşna tutacaq. Amma sən eləsinə get ki, həm sənə ər olsun, həm qabağında əlində əli bağlı durub nökərçilik eləsin, həm darğan olsun mülkünü dolandırsın, bir qəpiyin də arada itməsin.

Hafizə xanım. Sənin ürəyindəki kimdir?

Şamama cadu. Mənim ürəyimdəki bir elə oğlandır ki, hər tükünü bir oğlana dəyişməzsən. Amma bir az kasıbdır.

Hafizə xanım. Adını de görüm mən tanıyırammı?

Şamama cadu. Bu saat deyim, gözəl xanım, yanıram, qoy bir az su içim. (*Suyu ağızına alıb Hafızənin üstünə üfürür*). Aciğın tutsa da adını deyim. Adı Qurbanıdır.

Hafizə xanım. Bəli, odunçu Qurban!

Şamama cadu (*kənara*). Ağızının suyu axır, mən imanım, heç o yan-bu yan eləmə. Niye, qurbanın olum, Qurban necədir? Kişmiş

xanım, səbzə xanım, elə paltarı yaxşı deyil deyibən xoşuna gəlmir? Belə götür paltar geydir. Bir neçə gün qapında nökər kimi saxla, sonra get. Dövlətli xanımsan, heç kəs sənə bir söz deməz.

Hafizə xanım. Yaxşı, bəs Qurban evin-eşiyin tullayıb gəlib məni alarmı?

Şamama cadu. Ev nədir, eşik nədir, sənə yesir olum, bir daxması var, iki hin kimi otaqdır. İçinə donuz girsə başını bulaya-bulaya çıxar. Özünün də arvadı bir çirkin şeydir. Elə gecə-gündüz gözəl arvad arzulayır. Səni görəndə ağlıni itirəcək.

Hafizə xanım. Bəs onun onda arvadı necə olsun?

Şamama cadu. Onun da fikrini çəkəcəksən? Bir yüz manat puldur, onun kəbinini verib, başından rədd elərsən, gedər işinə. İndi bilrəm, Qurban eşidəndə sevinəcək.

Hafizə xanım. Yəni sən bu işi düzəldə biləcəksən?

Şamama cadu. Ay xanım, belə işlər mənim əlimdə su kimi bir şeydir. İndi, ay ceyran xanım, düzəltəsəm mənə nə verəcəksən?

Hafizə xanım. Çox böyük iş görürsən, məni odunçuya verir-sən, sənə bir xələt də verim??!

Şamama cadu. Sən vermirən, mən də istəmirəm, nə deyirəm. Amma gedəndən sonra bilməyəcəksən ki, nə tövr məni razi edəsən. Di başına dönüm, bircə yumru mənə qənd ver.

Hafizə xanım (*qalxır*). Otur burada, gətirrim. (*Gedir.*)

Şamama cadu. Oturmuşam, gözəl xanım, oturmuşam. (*Tək*). İndi, Şamama cadu, iş vaxtıdır, fürsəti əldən qoyma, məramına çatarsan, Qurbanı da Pəriyə yetirərsən. Pəri mənə deyir ki, gərək Qurban əziyyət çəkməyə, gərək bu yolda qan tökülməyə. Amma heç əlac yoxdur. Qurbanı dövlətdən savayı bir zadla yoldan çıxartmaq olmaz.

Hafizə xanım (*əlində qənd, daxil olur*). Ala qarı nənə, apar. Heç, axır, sənin adını soruşmadım, adın nədir?

Şamama cadu. Adımı neyləyirsən, gözəl xanım? Adım adına qurban, işimi soruş.

Hafizə xanım. Yenə bir de bilim.

Şamama cadu. Adım, başına dönüm, Zərnigardır. (*Qalxır get-məyə*.) Gedim, qurbanın olum, səni görüm xoşbəxt olasan.

Hafizə xanım. Bəs sən Qurbanı nə vaxt görəcəksən?

Şamama cadu. Əlacım yoxdur, sənə qurban, gərək ölsəm də sürünen-sürünen elə indi gedim Qurbanın yanına. Hər tövr olsa Qurban bu gün qulluğunda olar.

Hafızə xanım. Elə bu gün?  
Şamamacadu. Elə bu gün, sənə gözlərim qurban, elə bu gün...  
Daha gedirəm, mürəxxəs olum. (*Gedir*.)

Hafızə xanım (*tək*). Qarı deyəsən bir iş görəcək. Gedim bir dəst bəyin paltarından çıxardım verim, Qurban gələn kimi versinlər geysin, olsun bir dəstə gül. (*Gedib paltarı gətirib, nökəri çağırır*.)  
Əmrəh! Ay Əmrəh!

Əmrəh (*daxil olur*). Nə buyurursan, xanım?

Hafızə xanım. A gədə, sənə neçə dəfə demişəm ki, mənə xanım demə, ağa de.

Əmrəh. Qələt elədim, ağa.

Hafızə xanım (*paltarı verir*). Tut bu paltarları saxla, çirkənləndirməyəssən. Bu gün odunçu Qurban buraya geləcək, verərsən ona geyər. Ondan sonra gətirərsən mənim yanımı, eşitdinmi?

Əmrəh. Bəli ağa, eşitdim. (*Öz-özünə*). Bəyin paltarını odunçuya geydirir. Bu bir kələkdən uzaq deyil.

Hafızə xanım. Nə mirtlayırsan, a gədə?

Əmrəh. Heç, ağa, bir söz demədim.

Hafızə xanım. Di itil, get, paltarı yaxşı yerə qoy, xarab olmasın.

Əmrəh. Baş üstə, boğçaya bağlaram.

Hafızə xanım. Hə, di get, yaxşı. (*Əmrəh gedir*). Mən də gedim bir az bəzəkdən-zaddan vurum. Hərçənd bu qaşa, bu gözə nə bəzək lazımdır, nə düzək, amma yenə qoy Qurbanın ağılı başından çıxsın. (*Gedə-gedə oynayır*.) Bayramındır, Hafızə! Bayramın... bayramın...

## PƏRDƏ

### ÜÇÜNCÜ MƏCLİS

Vaqe olur Qurbanın evində. Kasıb bir otaq. Qurbanın arvadı Səlimə oturub, qabağındaki beşiyi yürüyür.

Səlimə.

Laylay dedim yatasan,  
Qızıl gülə batasan,  
Qızıl gülün içində  
Şirin yuxu tapasan.

Laylay, balam, laylay,  
Laylay, quzum, laylay,  
Laylay, körpəm, laylay.

Allah, bu kişi görəsən niyə belə gec gəldi? Heç indiyədək belə ləngidiyi yox idi. Əlbət odunu satılmış, nədi? Yazıq, kəsdirib bazarı ac-susuz. Barı heç olmasayı gəlib çörək yeyib, yenə gedəydi. Allah, sən ona görünməz yerdən bir qapı aç. Yazıqın əli-ayağı qabar olub. Odun daşımıqdan beli yağır olub. Allah pul yetirəydi, bir ikicə eşşək alayıdı, bəlkə bir az yükü yüngülləşəydi. (*Ah çəkib, qalxa-qalxa*) Qoy bir durum görüm gəlirmi? (*Qapını açıb baxmaq istəyir.*) Allah, sənə şükür, budur gəldi. A kişi, niyə belə ləngidin? Bir azca şorba bişirmi-şəm, soyuya-soyuya qalıb...

**Qurban** (*daxil olur, əlində dəsmala bağlı ət*). Əh, Allah kəssin belə günü. Axşamadək erməni eşşəyi kimi işləyirsən, elə acsan, ac. (*Əyləşir*)

**Səlimə** (*mütəkkə gətirir*). A kişi, sən Allah, quru yerə yixılma. Qoy mütəkkəni qoyum başının altına.

**Qurban** (*başını qalxızır*). Rəhmətliyin qızı, öldüyüm yerdə heç bilmirəm sən məndən nə istəyirsən. Di mütəkkədir, nədir, qoy əl çek. Bir az zəhrimardan zaddan da nə bişiribsən, gətir yeyim.

**Səlimə**. A kişi, sən Allah, elə demə, birçə ayaqlarını da bura uzat, çariqlarını çıxarım, ayaqların bir az sərinləsin.

**Qurban** (*ayağını uzadır*). Bu da ayaqlarım, daha nə kələyin var, işlət.

**Səlimə** (*Qurbanın çarığını çıخارır*). Ay Qurban, gəlsənəmi bir az su gətirim, ayaqlarını yuyam.

**Qurban**. İstəməz, lazım deyil.

**Səlimə**. Özün bil, nə deyirəm... Ay Qurban ayaqların nə pis qabar olub? Başına dönüm, gəl bir neçə gün oduna getmə, bəlkə ayağının qabarı sağala.

**Qurban**. Oduna getməyim, bəs zəhrimar yeyəsən? Dur, şorba deyirdin, gətir görüm heç yeyə biləcəyəmmi. (*Səlimə gedir*.) Səlimə yaxşı arvaddı, iş görəndir, xasiyyəti də pis deyil. Amma nə çarə qılım, ürəyimə yapışmir. Nə qədər xasiyyəti yaxşıdırsa, bir elə sıfətdən məkruhdur. Üzünə baxanda adamin ürəyi ağızına gəlir. Barı bu kasıb-

lığımı görə arvadım göyçək olaydı. Yenə dərd yarı idi. (*Səlimə şorbanı gətirir.*) Buraya gətir görüm, soyumayıbdır ki?

Səlimə (*Qurbanın qabağına qoyur*). Yox, soyumayıb. Mən elə bilirdim indi buza dönüb, amma isti imiş. Bircə dad. (*Qurban yeyir.*) Yaxşıdırımı?

Qurban (*veyə-yeyə*). Cox yaxşıdır. Ölənlərinin ehsanı olsun. Heç belə şorba olmaz. O dəsmalda da bir az ət var, onu axşama dolma bişir. Niyazı qonaq çağırmışam.

Səlimə (*durur əti götürür*). Yaxşı, niyə bişirmirəm, Allah səni həmişə qonaqlı, çörəkli eləsin. Cox yaxşı bişirərəm. Dünən aldiğin kələmin də yarısı durur. Küpənin dibində də bir az gərək turşu olsun.

Qurban (*daha yemir*). Di yaxşı, gəl götür, iştahım tutulub, yeyə bilmirəm. Sabah tezdən qızdırarsan, yeyib gedərəm oduna. (*Səlimə qabı götürüb çıxır.*) A kişi, insan qəribə axmaq olarmış. İndi mənə bir deyən gərək, ay sarsaq, bu ac vaxtında sən nə edirdin arvadı? Mənim kimisi ya gərək evlənməsin, ya duldan-muldan birisini tapsın ki, bir parça çörəyi olsun. İndi bu günə dəyərmi? Səhər qazandığın axşama qalmır. Qara günlüyüñə də bir şey artırıb geri qoya bilmirsən. Ancaq sənə qalan yüyürüb yortmaqla hamballıqdır. İndi nə qədər belimdə qüvvət, dizimdə güc var, odun daşıyıram. Bəlkə bu gün-sabah qocaldım, onda mənə kim çörək verəcək? Eh, dərdim o qədərdir ki, demək-lə qurtarası deyil. (*Uzanır.*)

Səlimə (*daxıl olur.*) Ay Qurban, yuxun gəlirsə, üstünə yorğan gətirim salım, bir az yat.

Qurban. Hə, yaxşı, gətir sal, yuxum gəlir.

Səlimə (*yorğani salır üstünə*). Di yat, başına dönüm.

Qurban. Di o uşağı da götür oradan. Oyanar, zingildər, başımı aparar.

Səlimə. Yaxşı, götürüm. (*Beşiyi götürüb gedir.*)

Qurban. Qol-qışım o qədər ağıryır ki, deyəsən heç yata bilmə-yəcəyəm. (*Yorğani çəkir başına; sükut.*)

Şamama c adu (*eşikdən*). Ay ev yiyəsi, ay ev yiyəsi. Yazığam, fağıram, bircə tikə çörək verin yeyim, acından ölürem.

Qurban (*qalxır*). Məgər qoyarlar bir az dincimi alım.

Şamama c adu. Ay ev yiyəsi...

Qurban (*durur, qapıda*). Nə deyirsən, ay nənə?

**Ş a m a m a c a d u.** Nənə gözlərinə qurban, ay oğul. Acmışam, bircə tikə mənə çörək ver yeyim. Belə sənin ömrün uzun olsun. Allah səni öz pənahında saxlasın, cavan qəddini yerə vurmasın.

**Q u r b a n.** Ay nənə, vallah, mənim özüm də sənin kimi yoxsulam. (*Pul verir.*) Ala, ikicə qəpiyim var, verim apar.

**Ş a m a m a c a d u.** Allah bərəkətini artıq eləsin. Qurbanın olum yorulmuşam, qoy bircə tikə gəlim evində dincəlim. Allah evini-eşiyini abad eləsin.

**Q u r b a n.** Nə deyirəm, gəlirsən gəl.

**Ş a m a m a c a d u** (*girir içəri, oturur*). Ay, ay...Vay, bədənim heydən düşüb. Nə yaman zad imiş bu qocalıq. Allahın bu ucuzca ölümü də gəlib məni tapmir. Qadan alım, bu ev sənindir?

**Q u r b a n.** Hə, mənimdir, neyləyirsən?

**Ş a m a m a c a d u.** Heç, elə soruşuram. Allah abad eləsin. Bəs sən nə karin iyiyəsən?

**Q u r b a n.** Nə karin iyiyəsi olacağam? Elə mən də sənin kimi, sən də mənim kimi. Odunçuyam. Gedib gündə meşədən odun yiğib daimda gətirib bazarda satıram, onunla bir tövr güzəran eləyirəm.

**Ş a m a m a c a d u.** Heç gör Allaha rəvadır belə gözəl, qəşəng oğlan, özü göyçək, gözü göyçək gedib meşədən dalında odun daşıya?! Vallah, səni mən heç bəy oğluna, heç xan oğluna dəyişmərəm.

**Q u r b a n.** Nə qayırim, ay qarı nənə? Əlbət Allahın məsləhəti belədir. Dədəm öldü, mən də qaldım on altı, on yeddi yaşında. Bir az ondan-bundan dədəmin pulu var idi, mənim iyiyəm olmadı, o pullar da batdı. Dədəm məni məktəbə qoymuşdu, yaxşı da oxuyurdum. Ta sonra, elə ki, dədəm öldü, mən də tək uşaq, oxuya bilmədim. Çıxdım, qaldım ac-susuz. Nökerçiliyə getmək arıma gəldi. Axırda əlacımla kəsildi, başladım odunçuluğa. Bir az da pul qayırmışdım. Qonşular yiğildilər ki, bəs sən atanın yurdunu boş qoyma. Götürdülər məni evləndirdilər. Olan-qalan pul da, bir otuz manat olardı, toya xərc olundu getdi. İndi də ha çalışıram, işim dönüb eşşək quyuğuuna, nə uzanır, nə gödəlir.

**Ş a m a m a c a d u.** İndi, qadan alım, evlisən?

**Q u r b a n.** Bəli, demək olar ki, evliyəm.

**Ş a m a m a c a d u.** Barı arvadın da sənin kimi gözəldirmi?

**Q u r b a n.** Eh, ay qarı nənə, gözəl olsaydı dərdim yenə az olardı, haradan oldu gözəl. Xalq dəli olmuşdu ki, mənə gözəl qız verəydi? Gözəl qızın gözəl də yeri olar.

**Ş a m a m a c a d u.** Əgər sözün doğru isə, heyf. Sənin kimi oğlanın lazımdır ki, bir mələyikə sifətdə arvadı olsun.

**Q u r b a n.** Çarə nədir, ay qarı nənə? Qismətdən artıq yemək olmaz. Mənim də bəxtimə beləsi çıxıb.

**Ş a m a m a c a d u** (*fikirli, yer eşir*). Qadan alım, bayaq dedin ki, dədəm məni məktəbdə oxudub. İndi heç az-maz yazidan-pozudan başın çıxırımı?

**Q u r b a n.** Niyə, qarı nənə, az-çox bilirom. Farsidə bir bekara sadavım var. Amma bu əyyamda, belə şeylərin bahasına qiymət verən yoxdur.

**Ş a m a m a c a d u.** Başına dönüm, bəs onda sən niyə böyük bəylərin birisinə qulluq eləmirsin? Yenə heç olmasa səni darğadan-zaddan edərlər. Əlinin də qələmi dahi sənə xeyir verər.

**Q u r b a n.** Qarı nənə, bayaq dedim, irəlilər ar eləyirdim. İndi də mənim əlimdən odunçuluqdan başqa bir iş gəlməz.

**Ş a m a m a c a d u.** İndi ki əlindən odunçuluqdan bir ayrı iş gəlməz, nə eləyək, çox gözəl, heç bu da pis deyil. Bir dövlətli adama nökər ol. Eşşəkdən, qatırdan alsın işlət. Ayda da sənə məvacib versin.

**Q u r b a n.** Qarı nənə, vallah, əlacım kəsilib, nökərçiliyə də gedərəm, hərcənd adama bir az ar gəlir... Mənim dədəm, mənim babam heç kəsə gedib baş əyməyibdir. Həmişə öz əllərinin zəhmətini yeyiblər. İndi mən gedim kimə ağız açım?

**Ş a m a m a c a d u.** Mən sənə bir yaxşı adam taparam ki, sənə pul verər, paltar da verər, çörək də. Amma ikicə qatırı var, onları işlət.

**Q u r b a n.** Yaxşı, tap, elə bu saat gedərəm. Kimdir o adam?

**Ş a m a m a c a d u.** O adam Hafızə xanımıdır. Qatırçısı qaçıb, bu saat bərk adam axtarır.

**Q u r b a n.** Ay qarı nənə, sən Hafızə xanımı haradan tanıyırsan?

**Ş a m a m a c a d u.** Niyə tanımıräm, başına dönüm? Dilənci baba-yam, tez-tez gedirəm, çörəkdən-zaddan verirlər. Elə indi oradan gəlirəm. Qapıdaca durmuşdum, gördüm səsi gəlir, deyir: “Ay balam, bu qatırçı da qaçıdı, heç bilmirəm necə eləyim?”. Elə gəl sən get onun yanına.

**Q u r b a n.** Qarı nənə, adını da bilmirəm.

**Ş a m a m a c a d u.** Zərnigar.

**Q u r b a n.** Zərnigar nənə, mən də Hafızə xanımı tanıyıram, irəlilər ona çox odun daşımışam. Sonra əri getdi iki qatır aldı, daha mənim ayağım kəsildi. Amma onu çox əzrayıl arvad söyləyirlər.

**Ş a m a m a c a d u.** Yox, yox, qurbanın olum, nökər sözüdür, inanma. Hafızə xanım deyəndə, bir quzu kimi adamdır. Amma dələdüz nökərlə arası yoxdur. Bu əyyamin nökərləri də elədirlər, ki, Allah göstərməsin, iki qəpikdən bacarsalar bir abbası oğurlarlar.

**Q u r b a n** (*gülə-gülə*). Zərnigar nənə?

**Ş a m a m a c a d u.** Nədir? Nənən sənə qurban olsun.

**Q u r b a n** (*gülə-gülə*). Gələsən bir tövr Hafızə xanımı mənə alasan, bəlkə mən də Qurban bəy olam.

**Ş a m a m a c a d u.** Tahı niyə gülürsən? Elə bilirsən ona yaraşmırsan?

**Q u r b a n** (*gülür*). Elə yaraşaram ki. Deyirəm, qarı nənə, gəl sən bir elə iş elə. Bəlkə sənin dövlətindən kasıbığın daşını tullayam.

**Ş a m a m a c a d u.** Yəni doğru sözündür, yoxsa məni ələ salırsan?

**Q u r b a n.** Çox da oldu doğru. Bu sözün bahasına kim bir qara pul verər?

**Ş a m a m a c a d u.** Sən and iç ki, doğru sözündür, düzəltmək mənim boyumda.

**Q u r b a n** (*ucadan gülür*). Ha-ha-ha, nənə, sən də məzəli adamsan ey. Dövlətli adam da deyiləm ki, elə bilim məndən pul çəkmək istəyirsən. Sən ki belə şeylərin ustادisan. Niyə dövlətli adamları tovlayıb puldan-zaddan almırısan, çıynıñə bir torba salıb qapılara düşürsən?

**Ş a m a m a c a d u.** Sən belə güman etmə ki, sən məni oynadırsan deyibən, mən səni ələ salıb oynadıram. Mənə Zərnigar deyerlər, belə dilənciliyimlə mən istəsəm dağı-dağ üstə qoyaram. Sən mənə and iç ki, zarafat eləmirəm, gör, mən nə işlər törədirəm.

**Q u r b a n.** Ay qarı, deyəsən axı, sən gerçəkləyiirsən?

**Ş a m a m a c a d u.** Başına dönüm, elə bilirsən mən sənə havayı söz deyirəm? Üstüörtülü sözdən fayda yoxdur. Qoy açım sənə düzünü deyim. Doğrusu budur ki, mən dilənci-zad deyiləm. Qorxdum ki, birdən söz açam, məni söyüb qovasan. Açığı, məni Hafızə xanım özü sənin yanına göndərib. O səndən ötrü dəli-divanədir. İsteyir ki, sən onu alasan.

**Q u r b a n.** Ay qarı nənə, axır belə iş olmaz. Mən hara, Hafızə xanım hara? O deyəndə, bir dövlətli xanım, mən gədənin birisi. Belə zad olarmı?

**Ş a m a m a c a d u.** Başına dönüm, sən nəyi axtarırsan! Arvad tayfası bir şeydir ki, gözü tutub ürəyi yapışandan sonra nə bəylilik axtarır, nə rəiyətlik.

**Q u r b a n.** Qarı nənə, vallah, mən inanmırıam. Sən deyəsən mənə sataşırsan.

**Ş a m a m a c a d u.** Mən sənə sözün açığını dedim. Hələ özümə tapşırıbdır ki, səni özümlə aparam. Dur, ayağını geyin, gedək.

**Q u r b a n .** Yaxşı, elə tutaq mən səninlə getdim. Hafızə xanım da mənə gəldi. Bəs mən bu küləfti neyləyim? Arvad çirkin isə də, hər nədir, bir dəfə keçib boğazımı. Əlində də bir uşağı var. Onları mən kimin ümidiñə qoyum?

**Ş a m a m a c a d u.** Ay başına dönüm, gör nəyin fikrini çekir. Elə bilirsən, odunçuluqda qalacaqsan? Belə bəy olacaqsan, cibin dolu olacaq pulla. Həmişə əlin pulla oynayacaq. Belə özün də kef çək, arvadına da nə qədər sənin kefindir xərclik ver.

**Q u r b a n .** İndi deyirsən gedək?

**Ş a m a m a c a d u.** Deyirəm, bir də üstündən.

**Q u r b a n (çarığını geyir).** Nə deyirəm, gedək deyirsən, gedək. Amma sonra yalan çıxa, vay halına. (*Kənara*.) Əgər doğru olsa, qanıram, heç Səlimə də bir söz deməz. İnsallah, deyəsən Allah duamı eşidib, mənə çörək yolu açır. Xanım da bir gözəlin birisidir. Mən elə çoxdan arzu edirdim ki, Hafızə xanım kimi bir arvadım olaydı. Allah, indi əlbəttə, mənə baxıb. (*Şamamaya*) Di Zərnigar nənə, bu da mənim çarığım, gedirsən, dur gedək, görək mənim başıma nə qəzavü qədər gətirəcəksən.

**Ş a m a m a c a d u (qalxır).** Gedək, gözlərinə qurban olum, gedək. Amma görək əvvəlinci xələti mənə verəsən.

**Q u r b a n .** Baş üstə... Can üstə... Di düş qabağa.

**S ə l i m ə (məclisin dalından):**

Laylay dedim yatasan,  
Qızıl gülə batasan.  
Qızıl gülə batasan.

Qurban dayanır.

**Ş a m a m a c a d u.** Daha niyə dayandın, vaxt keçir, gəl gedək, Hafızə xanımın acığı tutar.

**Q u r b a n .** Bu saat. (*İstəyir getsin, yenə səs eşidir*).

**S ə l i m ə (eşikdən):**

Qızıl gülün içində  
Şirin yuxu tapasan,  
Laylay, balam, laylay,

Qurban yenə fikrə gedir.

Şamama cadu. Dahi niyə fikrə getdin? Əger istəmirsən, indi mən çıxmış gedim işim.

*Qurban (fikirdən sonra).* Gedək, gedək.

Çıxırlar.

*PƏRDƏ*

## DÖRDÜNCÜ MƏCLİS

Vaqe olur Hafızə xanımın evində. Əmrəh və Sayad ev süpürürlər.

Əmrəh. Eh, nökərçilik də bir kişilik deyil, ayda iki manat məvacib verirlər, onu da adama zəhrimardan pis eləyirlər. Vallah, həmballıq bunun yanında bir xanlıqdır. Gündüz get işlə, axşam da gəl bir yorğan qıraqından-zaddan çək başına, xorhaxor nə qədər kefindir yat. Bir adam da deyə bilməsin ki, ayağın yandı, geri çək.

Sayad. Boyunu yerə soxum sənin, utanmırsan da adını kişi qo-yubsan.

Əmrəh. Necə, kişi deyiləm?

Sayad. Sənin kimi kişinin gündə besini palçıqdan yoğuraram. Kişi olan da nökərçilik eləyər? Boş-boş danışınca, get özünə peşə tap.

Əmrəh. Neyləyim, ay qız, belə xanıma bəndəm, gedə bilmirəm, axır...

Sayad. Ala, başına daş düşsün, itə bax qarpız yeyir.

Əmrəh. Ay qız, vallah, yanırıam, bu odunçunu da ki gətirib mindirib boynuma. Deyir, ona ağa deginən. Lap bağrim çatlayır.

Sayad. Ağa da deyərsən, canın da çıxar.

Əmrəh. Axır bir sən fikir elə. Bu itin birinə gedincə mənəcə gəl-səydi, nə olardı? O bir odunçudur, amma mənim atam kənddə neçə il kəndxuda yanında çavuşluq eləyib.

Sayad. Büyük nəsildənsən, bu nə sözdür?! Özün də elə yaraşıqlı oğlansan, şir kimi, qara torpağa layiq. Görünür bəxtin yoxdur ki, Hafızə xanımın gözü səni görməyib.

*Qurban (daxil olur).* A gədə, evi süpürürsən, barı bu akuşkanı aç, toz aləmi götürüb başına. Nə vaxtacan heyvan olacaqsan? (*Keçir o biri otağı.*)

**Əmrəh** (*yüyürüb akuşkaları açır*). Ağa, bu saat açım. (*Qurban gedəndən sonra*) Ay can ağa, bir hökmünə bax, deyir akuşkanı aç, evi toz başına götürüb, guya özü bargahdan gəlib. Dünənəcən donquz təki zibillikdə eşələnirdi, altına həsir parçası salırdı. Arvad da bir ityatan yorğanı götürüb tullayırdı üstünə, birələrin də əlindən səhərə kimi qurcalanırdı. İndi qu tükü yasdıq, pambıq kimi döşək, şal yorğan. Hafizə xanım kimi arvad. Neyləsin, babası görmədiyi günləri görür. Mən də onun yerinə olsam, qudurub yolumdan çıxaram.

**Qurban** (*başını qapıdan çıxarıb*). Əmrəh!

**Əmrəh.** Bəli ağa...

**Qurban** (*pulu verir*). Al bu pulu, bu saat yüyür bir paçka iyirmi-beşlik papiros al.

**Əmrəh.** Ağa, bu saat gətirim. (*Qurban gedir içəri*.) Oho, çək özünü altışahılıq papiros, görürsən? Nə deyim, əlbət Həsən Dadanov moddan düşüb. Bir də kişi bəydir. Necə ola bilər ki, çirt tənbəkisi çəkə, ağızından xanıma pis iy gələ. Eh, gedim bəyin papirosunu alım.

**Sayad** (*onun başına qapaz vurur*). Di ölü, canın çıxsın! Get odunçu ağana papiros al.

**Hafizə xanım** (*məclisin dalından*). Əmrəh, ay Əmrəh!

**Əmrəh.** İndi bu başladı. Çor Əmrəh, dərd Əmrəh! Əmrəhin oğlu ölsün.

**Hafizə xanım** (*daxil olur*). Ay heyvan, səninlə deyiləm? Çağırmaqdan boğazım yırtıldı.

**Əmrəh.** Eşitmədim.

**Hafizə xanım.** Niyə, qulağın kardı? (*Sayada*) Ay qız, sən burada nə qayırırsan?

**Sayad.** Evi süpüründüm, xanım.

**Hafizə xanım.** Çox qələt eləyirdin! Sənə min dəfə deməmişəm mənsiz bu otağa girməyəsən?!

**Sayad.** Girəndə nə qayırıram?

**Hafizə xanım.** Nə qayırıram? Canına dərd qayırırsan. O nə sürmədir gözünə çəkibsən? İtil buradan. (*Sayad gedir, Əmrəha*.) Yaxına gəl, hara gedirsən?

**Əmrəh.** Ağam pul verib, gedirəm papiros almağa.

**Hafizə xanım.** Ağan çox özü üçün eləyiib. Buyurmuşdu səyahətə, papiros da alıb gətirəydi. Bir bəri gəl görüm. (*Əmrəh yaxına gəlir*.) Səndən bir söz soruşacağam. Mənə doğrusunu de, yoxsa gönüünü aldıraram.

Əmrəh. Ay xanım, niyə doğrusunu demirəm?

Hafizə xanım. De görüm, bəy irəliki arvadına puldan-zaddan göndərir, yoxsa yox?

Əmrəh. Xanım, vallah, əgər doğrusunu istəyirsən ərz eləyim: iki həftə bundan irəli bir üçmanatlıq verib, aparıb vermişəm. Amma ondan bəri göndəribsə də mən bilmirəm.

Hafizə xanım. Di get, hər nə alacaqsan al. (*Əmrəh gedir.*) Görürsən? Mənə deyir üçlüyü cibimdən salıb itirmişəm. Bax, mənim belə dərdim var. İtin birini gətirib adam eləmişəm, o da mənə kələk qurur. (*Qapıdan çağırır*). Qurban, ay Qurban!

Qurban (*o biri otaqdan*). Bəli!

Hafizə xanım. Bir buraya gəl görüüm.

Qurban (*daxil olur*). Nə buyurursan?

Hafizə xanım. Yenə hara getmişdin?

Qurban. Heç, elə bazara çıxdım, bir az firlandım qayıtdım.

Hafizə xanım. Mən sənə neçə dəfə tapşırımişəm ki, məndən biizn qapıdan çıxma çölə?

Qurban. Axır, ürəyim darıxır, nə tövr eləyim?

Hafizə xanım. Ürəyin darıxır, cəhənnəmə darıxsın. Doğrusunu de görüüm, haraya getmişdin?

Qurban. Vallah, bazara çıxıb qayıtmışam.

Hafizə xanım. Gör necə ağ yalan danışır. Mənim gözümün içində deyir. Mən sən deyən deyiləm. Bu saat sən Səlimənin yanından gəlirsən.

Qurban. Vallah, heç Səlimənin üzünü də görməmişəm. Elə bazara dəyib qayıtdım.

Hafizə xanım. Sən gəl mənə yalan demə. Mənə hamısını xəbər gətiriblər. Bu da üç manatın söhbəti deyil ki, arvadına göndərib mənə deyəsən itirmişəm. And olsun əzizlərimin goruna, bundan sonra eşidəm ki, Səlimədir nədir, ona pul göndəribsən, ya məndən biizn evdən çıxıbsan, səni itdən pis elərəm. Ağzını haraya veribsən? Əynin basın bir az düzəlibdir, elə bilirsən bir şəysən? Mənim sənə yazığım gəlir, gətirib səni insan sıfətinə salmamışəm ki, kefin nə istəsə eləyəsən?! Vallah səni bir Qurban bəy qayıraram ki, biri də yanından çıxar. Heç yolundan, izindən azma!

Qurban. Bəs necə eyləyim? O da yazıqdı. Əlində uşağı var, pul göndərməsəm acından ölürlər.

Hafizə xanım. Ölər, daha yaxşı. Neyləyim Ölər. Çox böyük iş olar. Guya Səlimə kimi itin biri ölündə dünyanın altı üstünə çevriləcək. Eşidirsənmi? Oturursan burada, məndən biizn ayağını çölə qoymazsan. (*Durur getməyə*.) Gəl bundan sonra nanəcibə yaxşılıq elə. Çörəyini belə adama yedirdincə, itə tullasan bundan min pay yaxşıdır. (*Gedir.*)

Qurban. Bəli, yaxşı kökə saldıq özümüzü. Bu da dövlət. Allah kəssin o dövləti ki, adamin burnundan töküllə. Yediyim haram, içdiyim haram, gecə-gündüz rahatlığım yox. Yaxşı özümü bəlaya saldım. Bundan sonra gedib təzədən dalimdə odun daşıya bilmərəm. Canın çıxsın, Qurban. Otur bu qızıldan tikilmiş dustaqxanada, öküz kimi səni qoşsunlar kotana, çəkə bildikcə çək.

Əmrəh. Ağa, buyur papiroş, gör özündəndirmi?

Qurban (*alır*). Bəli, özündəndir. Aybihəya, heç utanmırsanmı, səninlə evə üç manat pul yolladım, onun nəyini gəlib xanımın ovcuna qoydun?

Əmrəh. Ay ağa, nə bilim, soruşdu, mən də qorxumdan dedim. Qorxdum bir yaman adamdır, məni döydürə.

Yoldan səs gəlir. Ay bacı, qayıt geri, xanım buyurub, səni bəyin yanına qoymayaq.

Qurban. Əmrəh, gör o nə səsdir?

Əmrəh (*qapıdan*). A gədə, qoy gəlsin içəri. (*Əmrəh tez kənara.*) Uf, gəl kefimin dördən biri. İndi bəylə xanım vuruşacaq, ləzzət aparacağam.

Səlimə qucağında uşaq daxil olur.

Qurban. Niyə gəldin? (*Əmrəha.*) Sən bir çölə çıx.

Səlimə. Qurban, axır mən sənin haqqında nə yamanlıq eləmişəm? Mən sənə ana olmuşam, bacı olmuşam, həmişə sənin nazınla oynamışam. İndi bu nə gündür sən məni salıbsan? Ac, susuz qalmışam damın altında. (*Ağlayır.*) Barı mənə yazığın gəlmir, bu tifilə yazığın gəlsin. Bunun heç bir taqsırı yoxdur. Qurban, acıdan, vallah döşümün südü quruyub, bu yazıq gecələr sabahadək quzu kimi mələyir. Evin olan-olmaz şeylərini də dəyər-dəyməzinə satmışam. Gör nə məqama gəlmışəm ki, uşağın beşiyini qonşuya satmışam. İndi daha bir satmalı şeyim qalmayıb. Vallah, mən acıdan öləcəyəm. Qurban, mən məgər belə demişdim ki, belə oldu? Axır mən o Səliməyəm ki, sən bir yerə

gedəndə ürəyim dalınca gedirdi, sən gəlincə gözlərimi yoluna dikirdim. İndi sənin insafına nə gəlib?

Hafizə xanım (*daxıl olur*). Bu nə səsdir? Bu haradan gəlib çıxdı? Əmrəh! (*Əmrəh gəlir*.) A gədə, sənə tapşırmamışam ki, bunu buralara qoyma? Tut qolundan, sürü sal çölə. Elə bu qalmışdı...

Əmrəh. Gəl... Gəl, çıx görək.

Səlimə. Bax, Qurban, məni sənin yanından qovurlar. Gedirəm, gedirəm, ay xanım, sözüm yoxdur. Barı bu tifli burada saxlayın, mən dilənməklə başımı saxlaram.

Hafizə xanım. Bəli, indi də it-qurd küçüyü saxlayacağam. Götür, çıx çölə, çəngi.

Əmrəh Səliməni salır çölə.

Qurban (*pərişan halda*). Ay balam, yazıqdır. Hər nədir, ürəyi sınıqdır. Niyə qovursan? Elə bil Allah rızasına, Allah yolunda verirsən, bir-iki manat verib yola salaydın.

Hafizə xanım. Dur yüyür dalınca! Yazıqdır. Sən də çox yazıqsan. Vallah, bu saat abrını etəyinə bükərəm. Gündə bir it gəlib mənim baş-beynimi aparacaq, mən də oturub qulaq asacağam. Xeyr, gərək, xanım buyur deyib, yuxarı başa keçirdəydim. Altına kürsü qo-yaydım, öz əlimlə qulluğuna qəhvə gətirəydim. Əlimi də əlimin üstü-nə qoyub qabağında kəniz kimi duraydım. Onda xoşuna gələrdimi?

Qurban. Yox, yenə insafdan uzaq iş gördün.

Hafizə xanım. Hə, bəs insafdan uzaq işdir. Bəs mən sənin kimi itlə özümü baş-başa bağlamışam, bu insafdan deyilmi?

Əmrəh (*daxıl olur, iztirabla*). Xanım, o arvad öldü!

Qurban. Necə, öldü??!

Əmrəh. Vallah, indi aşağıya endikdə əlində şüşədə bir şey var idi. Əvvəl uşağın boğazına tökdü, sonra da özü içdi, ikisi də öldü.

Qurban (*ağlaya-ağlaya istəyir qapıdan çıxsın*). Sonra, sonra!..

Hafizə xanım. Qayıt... haraya yüyürüsən? Cəhənnəmə ölsün! Beş arşın ağdır, on beş manat pul, onun canı. Verərəm, elə bilərəm saldım itirdim. Ağlamağına bax! Kəs səsini!

Qurban. Axır o yazığın taqsırı nə idi, onu qanına səbəb oldun?

Hafizə xanım. Hələ danişacaqsan da. Sən də itil buradan, itin biri!

Qurban. Məni sən iki cahanın avarası elədin, bundan sonra mən haraya gedəcəyəm?

Hafızə xanım. Mən nə bilim? Hansı cəhənnəmə gedəcəksən get! Mən duz-çörək tökən adamı saxlamaram. A gədə, Əmrəh! Tut bunnun qolundan, sürü sal eşiye! (*Əmrəh gəlir.*) A gədə, eşitmirsən? Yapış qolundan çək çölə.

Əmrəh gəlmək istəyir.

Qurban (*qeyzlə*). İtil cəhənnəmə, haramzadə! (*Əmrəh gedir.*)

Hafızə xanım. Söyüş söyməyinə bax...

Qurban (*artıq qeyzlə*). Yığdır mənim canımı boğazıma! Mən gedirəm, bu da sən! (*Qəmə ilə Hafızə xanımı öldürür.*)

Hafızə xanım. Oy... (*Yixılıb ölürlər.*)

Qurban. Hər yerdən əlim üzüldü. Bundan sonra bu qəmə mənim yoldaşım; dağlar, daşlar mənim məskənim olacaq. Getdim... (*Cixır.*)

PƏRDƏ

## BEŞİNCİ MƏCLİS

Vaqə olur Pəri cadunun məkanında. Müqabildə uca dağlar. Məclisin sol tərəfində Pəri cadunun evidir. Sağ tərəfi meşədir. Sol tərəfdə, kənarda çoban ağacına səykənib, tütek çalır. Pərdə qalxanda iki əcinnə üstdən hoppanma oynayırlar.

Birinci əcinnə. Daha bəsdir. Yoruldum. Gəl bir az oturaq dincimizi alaq.

İkinci əcinnə. Bu da odun yiğmaq deyil ki, yorulasan.

Birinci əcinnə. Ay balam, bu nədir, neçə gündür, axır heç xanım bizi oduna göndərmir. Bunun görəsən sirri nədir?

İkinci əcinnə. Sirri hər nədirlə öz yanındadır. Amma, mən bilən Qurban odunçuluğu tərk edib. Neçə gündür heç xanımın kefi yoxdur. Elə dəqiqədə bir ah çəkir, bir ucdn deyir. “Ax, gəlmədi”.

Birinci əcinnə. Budur, Şamama cadu gəlir. Görək ondan bir əhvalat bilmək olarmış?

Şamama cadu (*daxıl olur*). Bu saat ikiniz də yüyürün əcinnələr-dən beş-onun götürün, dağlıın meşəyə. Odunu Qurban qaçıb gizlənməyə yer axtarır. Biriniz şir, biriniz pələng, biriniz ejda və iri heyvanat sıfətinə düşüb kəsdirərsiniz ağacların diblərini. Qurban haradan

qaçmaq istəsə, qabağını kəsib, salarsınız, yolun ayağına, birbaş götürüb gələrsiniz buraya. Di durmayın, haydi!

Birinci əcinnə. Balam, Qurban gəlir, xanımın kefi kökələcək. Durmaq yeri deyil, gəl dalımcə.

Gedirlər.

Təlxək əcinnə (*dağın başından*). Xoş gördük, ay mənim gü-lüm! Yenə kimi kəməndə salıbsan?

Şamama cadu. İndi də xanıma ər gətirirəm. Bir oğlandır ki, misli aləmdə tapılmaz.

Təlxək əcinnə. Qarı nənə, mən də gedimmi?

Şamama cadu. Yox, sən burada qal.

Bir neçə əcinnə dağlara dırmaşırlar.

Təlxək əcinnə. Bura bax, Şamama qarı, sən mənim canım, doğrusun de görünüm, mən gözələm, yoxsa o gələn oğlan?

Şamama cadu. Ala, kül başına, bu da özünü cərgəyə qoşur.

Təlxək əcinnə. Ay qarı nənə, nə olar, sən də mənə gələsən. Səndən ötrü ürəyim gedir. Sənin o bircə gözün mənim ciyərimi yandırır.

Şamama cadu. A gədə, itil cəhənnəmə, yaxamdan əl götür.

Təlxək əcinnə. Ay gözəl qarı, öldürmə məni, bari heç olmasa o şirin dodaqlarından mənə bir maç ver. (*Qucaqlayır.*)

Şamama cadu. Püf... Ağzından gör nə pis sarımsaq iyi gəlir.

Təlxək əcinnə. Oxay! Canımı yayıldı.. (*Dodağını marçıldadır, oxuyur*):

Dolaydan keçən qarı,  
Köndələn sevdim səni.  
Eşqin vurub çarığima,  
Dik-dik dingildədir məni. Dik, dik...

Şamama cadu. Ay bədzat, görək, indi xanım çıxanda deyərəm, sənin başına oyun açar.

Təlxək əcinnə. Get, hər nə bilirsən elə. Mən xanıma deyəndə ki, sarımsaq yeyib, Şamama cadunun dodağından öpmüşəm, gülmək-dən qəşş edəcəkdir.

Şamama cadu (*gedə-gedə*). Görək, əlbət əlimə fürsət düşər.

Təlxək əcinnə (*Şamamanı buynuzlayır*). Bö, bö, bö, bö...  
Şamama cadu (*ağacla vurur*). Di get, haramzadə, bir də sən ol,  
mənənə sataşma.

Təlxək əcinnə (*əlini belinə qoyur, Şamamı yamsılayır*). Ay  
belim sindi...

Şamama cadu gedir.

Qarı nənə geldi canım, yoruldu qaldı canım,  
İynəsi itdi canım, sancağı qaldı canım.

Qoy bir qayanın başına çıxım, görüm gəlib-gedən varmı? (*Çixır qayaya*) Odur gəlir ha... Qah, qah, qah... Odur ha... Gör necə qabaqlarına qatıb qovurlar. Vay, atamın atası vay... Qah, qah, qah... Gör üzü-qoylu nə dəydi yerə! Yox, qalxdı... Budur gəlir...

Qurban (*gəlir*). Ay öldüm, ay çatladım... Bu nədir, Allahın qəzəbidi məni tutub. Bu nə yerdir mən gəldim çıxdım? (*Çobani görür*.) Ay çoban, sən Allah bircə de görüm bura haradır ki, mən gəlib düşmüşəm?

Çoban. Bura o yerdir ki, gələn qayıtmaz.

Qurban. Necə gələn qayıtmaz?

Çoban. Sənin kimi neçə oğlanlar gəlib buraya, hamısını bircə-bircə öldürüb'lər. Məni ki görürsən, deyirsən bir sarsaq çobanın biridir. Amma yox, mən çox böyük adamın oğluyam. Burada bir qarı var, adına Şamama cadu deyirlər. Bu köpək haradan gəldi çıxdısa mənimlə arvadımın arasında qeylü-qal saldı. Mən də hirsləndim, vurdum arvadımı öldürdüm, divan əlindən qoydum qaçdım meşəyə. Orada dörd ətrafımı yırtıcı heyvanat aldı. Qaça-qaça gəldim çıxdım buraya. Burada da nə tövr oldusa, mənə rəhm elədilər, öldürmədilər. Amma qoyunlara çoban elədilər. Üstümdə də gözetçi qoyublar, heç yana tərpənə bilmirəm.

Qurban. Bəlkə mənim də elə evimi haman qarı yıxıb! O qarının adı Şamama cadu, yoxsa Zərnigardır?

Çoban. Yox, Zərnigar deyil, Şamama cadudur. Bize gələndə də deyirdi adım Zərnigardır. Amma yox, yalan deyirmiş. İndi haman qarı sənin, mənim kimi adamları yoldan çıxarıb qan elətdirir. Ondan sonra mənim kimi dartıb gətirir buraya. Burada da haman saat əcinnələr öldürüb, kabab eləyirlər. Hamısının da ciyərini qarı yeyir.

**Qurban.** Ay çoban, axır mən də o qarının toruna düşmüşəm.  
**Çoban.** Gör qaçıb qurtara bilərsənmi? Yoxsa bura sənin qəbrindir.  
**Qurban (iztirabla).** Mən haraya qaçım?

**Çoban.** Budur, bu yan səhra, o yan meşə. Gör birindən qaçıb itə bilərsənmi? Yoxsa canından əl çək.

**Qurban.** Əlimdə imkan var ikən başımı götürüm qaçım. Pənah Allaha, haraya çıxam. Qoy dağdan, qayadan uçum, yırtıcı heyvanat məni dağıtsın. Amma özüm gözümlə gördüyüm ölümə getməyim. Allah, səndən mədət. (*İstəyir soldan qaçsin, od çaxır.*) Allah, bu nə yaman yerdir, nə zülümdür mən düşmüşəm! (*İstəyir sağ tərəfdən qaçsin, alov qalxır.*) Bu da olmadı. (*İstəyir dal tərəfdən qaçsin, yenə alov qalxır.*) Pərvərdigara, mənim ölümüm gərək burada olsun? Ya rəbbi, sənsən Yusifi zindandan qurtaran, məni də bu zindandan qurtar! (*İstəyir gəldiyi yolla qaçsin, əcinnələr qışqırırlar.*)

**Əcinnələr.** Qayıt. Ah... ah... ah...

Qurban yixılır, ürəyi gedir, əcinnələr daxil olurlar.

**Birinci əcinnə.** Ay, nə damaqla gətirdik burayadək. Nə yü-yürmüyük. İndi mən bilirom, qılçaları qırılıb, gör nə çul kimi sərilib.

**Əcinnələr (gülürlər).** Ah... Ah... ah...

**Təlxək əcinnə (dağın başından).** Elə bilirsən yorulub yixilib?

**Birinci əcinnə.** Bəs nə olub?

**Təlxək əcinnə.** O çobandan soruş, sənə nağıl elər.

**İkinci əcinnə.** Sən niyə oraya dırmaşıbsan?

**Təlxək əcinnə.** Niyə dırmaşmayım, nə vecimədir? Mən də sizin kimi it ağacı deyiləm ki? Belə burada ləzzətli hava udub, kef eləyirom. (*Fit çalır.*)

**İkinci əcinnə.** Bəxtəvər buynuzuna, arı yeyib namusunu da taxıbsan quyuğuna. Özünü vurubsan səfəhliyə, xanımın xoşuna gəlib, səni çörəkləyib saxlayır.

**Birinci əcinnə.** Ay çoban, bu oğlana nə gəldi, niyə yixilib?

**Çoban.** Vallah, məndən soruştu ki, bura haradır? Mən də cavab verdim: bura gələn geri qayıtmaz. Bir az bu yana yana yürüüb yol tapmadı, sonra yixıldı ora.

**Birinci əcinnə.** A kişi, nə qayırıbsan? Bu, xanımın nişanlısıdır. Budur, neçə vaxtdır xanım bunu gözləyir. Bundan ötrü dəli-

divanədir. Nə gecə yuxusu var, nə gündüz rahatlığı. Niyə qorxuzubsan bunu? Gəl görək ölməyibdi ki?

Hamısı Qurbanı əhatə edir. Çoban, Qurbanın başını alır dizi üstə.

Çoban. Yox, ölməyibdir, amma ürəyi gedib, bir az su gətir.

Birinci əcinnə. Bu saat gətirim. (*Yüyürür.*)

Çoban. Çox uzaq getmə, elə oradan mənim cürdəyimi götür bəri gəl.

Əcinnə cürdəyi gətirir. Çoban, Qurbanın üstünə su səpir.

Qurban (*ayılır*). Ox, başınıza dönüm, bura haradır? Buradakı nə məxluqdur, bircə məni başa salın.

Birinci əcinnə. Bura Pəri cadunun məkanıdır. Səni gətirdən odur. Neçə gündür sənin dərdindən nə çörək yeyir, nə su içir. Elə Qurban deyib gəzir. O Pəri cadudur ki, bizi sənə nökər eləmişdi. O hazır odun ki, hər gün gəlib meşədən tapıldın, onu biz yiğirdiq səndən ötrü. Sən qorxma, səni xanım sağ gözü kimi istəyəcək.

Çoban. Oğlan, əhvalatdan mən də indi xəbərdar oldum. Mən burada əcinnələr içində tək insanam. Sən də mənim yanımıda olsan bir tövr günümüz yubanar. Pəri cadunun yanında öz kefini kök saxla. Oyna, gül... Yoxsa ax-vay eləsən səni də, səndən irəli gəlib gedənlərin dalınca göndərəcək. Eştidinmi? (*Əcinnəyəd*) Balam, gəlin gedək, deyəsən xanımın ayağının taqqıltısı gelir. (*Qurbana.*) Bax, sözüm qu-lağında qalsın. (*Gedir.*)

Pəri cadu (*məclisin dalında oxuyur*):

Can nəqdin əğər etsin, ey şux, təmənna sən.

Bir güşeyi-çeşminlə eylə mənə eymə sən,

eylə mənə eymə sən.

Qurban (*hövlnak*). Ah meşədə eşitdiyim səsdir.

Pəri cadu (*daxil olur*). Xoş gəlibsən, ay oğlan. Bu yerlər hamısı sənə peşkəş, mənim canımla. De görüm, nə tövr gəldin çıxdın? Zəhmət çəkmədin ki?

Qurban. Xanım, mənə çox əziyyətlər verdilər. Allah Zərnigar qariya insaf versin.

Pəri cadu. Zərnigar kimdir?

Qurban. Gərək ki, burada ona Şamama cadu deyirlər. Geldi məni bir dövlətli arvadin toruna saldı. Arvadım uşaqlımla qaldılar ac,

susuz. Axırda arvadım naəlac qalıb özü də zəhər yedi, uşağa da zəhər verdi. Xülasə, söhbət uzundur. Mən də ondan sonra toruna düşdüyüm arvadı öldürdüm, qaçdım meşyə. Meşədə yırtıcı heyvanlar tökülüb üstümə məni qova-qova gətirib salıblar buraya. Amma, xanım, indi ki səni görürəm, zəhmətim də, evim də yadımdan çıxır. Sənin kimi xanımın yolunda can vermək olar.

Pəri cadu (*əl vurur, birinci əcinnə daxil olur*). Ey, Şamamacaduya deginən xanım səni çağırır. (*Əcinnə çıxır, Qurbana*.) Sən də get içəri, su töksünlər, əl-üzünü yu, bir az sərinləş. (*Qurbanın qolundan tutur*). Gəl, gəl gedək... (*Qurban gedir içəri*.) A gədə, qabdan-qasıqdan, şərabdan gətirin, bir süfrə salın.

Şamama cadu (*daxıl olur*). Bu da mən, gəldim. Xanım axtardığını gətirib gəldim. Di mənim xələtimi ver.

Pəri cadu (*qeyzlə*). Gözlə, indi alarsan xələtini.

Əcinnələr yavaş-yavaş süfrə hazır edirlər.

Təlxək əcinnə (*dağın üstündən*.) Elə onu mənə algınən, o da olsun onun xələti. Ölürəm ondan ötrü.

Şamama cadu (*aciqli*). Kəs səsini, gör hara dırmaş! Bu da sarımsaq yeyib gəlib mənim ağızından öpməyin, sonra da məni buyuzlamağın deyil.

Təlxək əcinnə (*ağzını əyir*). Eh, eh, eh...

Pəri cadu. A gədə, kəs səsini! (*Şamamaya*.) Hələ bir de görüm Qurbanı nə tövr gətirdin?

Şamama cadu. Nə borcundur! Mənə dedin get gətir, mən də gətirdim. Hər tövr gətirdim mən billəm. Sən malın iyəsisən.

Əcinnələr süfrəyə lazım olan şeyləri gətirirlər.

Pəri cadu. A qoca köpək, mən səni göndərəndə nə tapşırmışdım? Utanmirsən mənə gəlib deyirsən, xanım, budur, buyur, oğlanı yanına salıb gətirmişəm. Bəs bu bir belə əziyyəti ona veribsən, onu niyə demirsən? Sən bilirsən ki, Qurbanın ayağı büdrəyib yixılmasına razı deyiləm! İtil gözümün qabağından. Bir də səni görsəm, tikə-tikə elərəm.

Şamamcadu. Bəli, bu da bizim qulluğumuzun əvəzi.

Pəri cadu. Di yaxşı, çəkil cəhənnəmə gözümün qabağından! Hələ burada oturub bir üç gün də yanşaq it kimi hürəcək. Oğlana bir

belə zəhməti çəkdirməyi bəs deyil, üç qana bais olduğu bəs deyil, danışır da. İtil!..

Şamama cadu. Gedirəm, üç qana bais olmuşam, yenə də qan elərəm. Onda bilərsən ki, Şamama cadu nə imiş. Deməyinən məni sənə əcinnə padşahı qulluqçu verib. Sən ki məni qulluqçuluqdan qovdun, gör halətini. (*Gedir. Birinci əcinnə daxil olur, əlindəki bakalları qoyur süfrəyə.*)

Birinci əcinnə. Xanım, süfrə hazırlıdır.

Pəri cadu. Get kabab gətir!

Birinci əcinnə. Baş üstə. (*Gedir.*)

Pəri cadu (*evin qapısından*). Qurban!

Qurban (*içəridən*). Bəli.

Pəri cadu. Gəl çörək yeyək. (*Qurban daxil olur.*) Di gəl, gülüm, otur, bir neçə piyalə şərab iç, yorğunluğun çıxısın.

Qurban (*otura-otura*). Axır mən şərab içmirəm.

Pəri cadu (*piyaləni doldurur*). Mən verəndən sonra gərək içəsən.

Qurban. Sənin o gözəl əllərindən nəinki şərab, zəhər də içmək olar.

Pəri cadu (*piyaləni verir Qurbana*). Ala, iç, bu sən deyən şərabdan deyil. Bunu əcinnələr qayırırlar.

Qurban (*içir*). Bəh... bəh... ruhum təzələndi, qəribə içkidir.

Pəri cadu (*içir*). Ay Qurban, vallah, səni görmüşəm, elə bilişəm dünyaya təzədən gəlmışəm. Bilmirəm mən səni istəyən kimi sən də məni istəyəcəksənmi, ya yox?

Qurban. Ay xanım...

Pəri cadu. Sən Allah, mənə xanım demə. Pəri de. Mən hər kəsə xanım olsam da, sənə Pəriyəm.

Qurban. Nə eləyək, belə olsun. Ay Pəri, bayaq dedim ki, elə mənim arzum bu idi ki, çatmışam. Dövlət burada, gözlilik də səndə bir payədədir kim, cəmi aləmi axtarsan, ələ keçməz. Bu qızıl zülf, bu qələm qaşlar, bu yaqtı dodaqlar, bu ahu baxışlı gözlər harada tapılar?

Pəri cadu (*əl vurur*). Rəqqasələr gəlsin.

Rəqqasələr daxil olub, rəqs edirlər.

Pəri cadu. Doldur piyaləni götür əlinə, anadan olandan indiyə kimi mən belə kefi görməmişəm. Oxu görek.

Qurban və Pəri cadu (*oxuyurlar*):

Bər məhfeli xod rah mədeh həmçü mənira,  
həmçü mənira.  
Əfsordə del əfsordə koned əncümənira.<sup>1</sup>

Təlxək əcinnə (*dağın üstündə*). Ay, ay, ay...

Əzizim Həsən əmi,  
At oxun sinəmə dəysin.  
Bəs niyə ağaca çıxırdın?  
Başmağın tayı itib,  
Zülfü nə ilə darayım?  
Ay ala gözlü kor canan,  
İkimiz üçgözlü, üçgözlü canan...

Qurban. Bu kimdir?  
Pəri cadu. Ba da bizim dəlimizdir. Belə məzəllik edir.  
Qurban (*təlxəkə*). A gədə, nə yaxşı oxuyursan. Səsini toyuna saxla!

Təlxək əcinnə. Oxay, dilinə qurban olum, o toy deyən dilinə.  
Nə vaxt bircə Şamamanın üzünə duvaq salıb, mənə gəlin gətirəcəklər.  
Ölürəm ondan ötrü, ciyərim çıxır ondan ötrü. (*Oxuyur*):

Ay dolaydan gedən qarı,  
Köndələn sevdim səni.  
Eşqin vurub çarığıma,  
Dik-dik dingildədir məni,  
Dik-dik dingildədir məni...

Pəri cadu. A gədə, itil cəhənnəmə oradan.  
Təlxək əcinnə (*aşağı hoppanır*). Ay xanım, qurbanın olum,  
Şamamaya bir neçə söz demişəm, onu oxuyum, bircə qulaq as.  
Pəri cadu. İtil get, sonra oxuyarsan.  
Qurban. İşin yoxdur, qoy bir az vəz eləsin, gülək.  
Pəri cadu. Di yaxşı, oxu, başla görək nə deyibsən?

---

<sup>1</sup> Öz məclisinə mənim kimiləri buraxma, çünkü bir kədərli adam bütöv bir məclisi qəmləndirə bilər.

Təlxək əcinnə. Qoy özümə bir saz götürüm. (*Gedir, bir parça ağac qırığı gətirir.*) Heç belə saz olmaz. Qoy bir yaxşı kökləyim. Dinq, dinq, dinq... bəh, bəh, bəh... çox dadlı çalacaq. İndi, ağalar, sizə ərz eləyim insan şairlərindən. Onların hamısının yazdıqları güldür, bülbüldür. Leylidir, Məcnundur, Yusifdir, Züleyxadır, Fərhaddır, Şirindir, yardım, əğyardır, axırdı dalay-dalay... Amma heç qoca qarılıları yadına salan yoxdur. Əlbət Şamama kimisini görməyiblər. İnsan şairlərinin içərisində birisi var idi, Aşiq adlı. O deyirdi:

Xəstəvü zar nəzarım, səni sevdim, sevəli,  
Qalmadı səbrü qərarım, səni sevdim, sevəli.

İndi mən də bu sözün üstündə Şamamanı tərif eləmişəm. Di qulaq asın:

Ey Şəmamə, qoca yarım, səni sevdim, sevəli,  
Motalım, tülükü dağarım, səni sevdim, sevəli.  
Gözlərin taxi-zoğal tək baxıban canın alır,  
Ey mənim çeşmi-xumarım, səni sevdim, sevəli,  
Necə qat-qat qırışıbdır, ruxi-gül buyun, a gül,  
Ey mənim şuxi-üzərim, səni sevdim, sevəli  
Qəddi tabın, gözəlim, taqi-kəduya bənzər.  
Nə xuramandır, a qarım, səni sevdim, sevəli.  
Gecələr sübhə kimi ahü fəqan deyər:  
Quruyub cümlə damarım səni sevdim, sevəli.

Eşqim vurub buynuzuma, qoy gedim görüm maralıṁ haradadır?  
(*Oynaya-oynaya gedir.*)

Qurban. Bunda yekə dəsgahlar var imiş ki!..  
Pəri cadu. Hələ bu nədir, bunda cəlallar görəcəksən. Di piyaləni götür, başla görək, əzizim.

Qurban (*oxuyur*):

Hər kəs ke ləbi-ləli-tora didə də del qoft,  
Həkkak çə xoş kənde əqiqi-Yəmənira.<sup>1</sup>

<sup>1</sup> Sənin ləl dodağını görənlər dedi ki, həkkak bu Yəmən əqiqini nə gözəl yonmuşdur.

Səlimə (*qucağında uşaq, Qurbanın gözüñə görünür*):

Laylay dedim yatasan,  
Qızıl gülə batasan.  
Laylay, balam, laylay...

Səlimə yox olur. Qurbanın halı tağıyır tapır.

Pəri cadu. Nə var?  
Qurban. Heç, elə qulağıma bir səs gəldi. Piyaləni götür.

Qurban və Pəri (*oxuyurlar*):

Biya, ey şeyx, təmaşa kon çə şərabi, çə kəbabı,  
Məkon əndişə əz məşşər, çə hesabi, çə kitabı.<sup>1</sup>

Səlimə (*Qurbanın gözüñə görünür*):

Laylay dedim yatasan,  
Qızıl gülə batasan,  
Qızıl gülün içində  
Şirin yuxu tapasan...

Qurban (*pis halda piyaləni atır*). Yox, daha tab gətirə bilmədim.  
Sən, bir mən arsiza, binamusa baxginən, gəlib burada kefə məşşəl  
olmuşam, daha demirəm ki, üç qan tökmüşəm. Səlimə! Qədrini bilmə-  
mişəm, səsinə qurban olum, mənim bağrimı...

Pəri cadu (*qeyzlə*). Bəs sən məni ələ salıbsan? Bu nə Səlimə  
söyüdür? Dayan... (*Əl vurur, əcinnələr daxil olurlar*.) Götürün bunu,  
bu saat bunun bədənini parça-parça elərsiniz. Bundan sonra gərək bu  
qayanın arasında o qədər qan tökdürəm ki, qarğıa-quzğun əlindən gü-  
nün şəfəqi tutulsun.

Qurban. Götürün məni, çıxardin bu nühus gözlərimi. Mənim bu  
murdar ürəyimi çəkib itlərə tullayıñ. Mənim bədənimi dərələrə atın,  
qarğıa-quzğuna xörək olsun. (*Pəri caduya*) Sən də, ey mənim dinimin,  
dünyamın, axırətimin düşməni, gəl dalımcə. (*Qəmə ilə vurur*.)

---

<sup>1</sup> Ey şeyx, gəl tamaşaya, gör nə gözəl şərabdır, nə gözəl kababdır, məşhərdən qorxma, orada hesab-kitab yoxdur.

## Pəri cadu. Oy...

Pəri cadu yixılıb ölürlər. Hava qaralır, ildirim çaxır, məclisdən alov qalxır.  
Əcinnələr qışqırırlar. Qurbani didə-didə aparırlar.

Qurban. Səlimə, axır saatımda oxu, bir də səsini eşidim. (*Mağara ya tərəf gedir, mağaradan Şamama cadu çıxır.*) Ah, Zərnigar!..

Şamama cadu (*istehza ilə*). Zərnigar, Zərnigar!.. (*Yeriyir Qurbanın boğazından dişləri ilə yapışib, qanını sorur. Qurban ölürlər.*) Ha belə!.. Cox ləzzətli oldu. Sən də, xanım, yatginən, yaxşı yuxuya getginən. (*Oxuyur*):

Laylay dedim yatasan,  
Qızıl gülə batasan,  
Qızıl gülün içində,  
Şirin yuxu tapasan.

*PƏRDƏ*

## MİLLƏT DOSTLARI

*Bir məclisdə xırda milli teatr*

### ƏHLİ-MƏCLİS KEYFİYYƏT BİR MƏCLİSDƏ

Əsgər bəy – dava vəkili  
Firudin bəy – injiner  
Səfər bəy – məşəbəyi  
Vəli bəy – təbib  
Mürsəl bəy – silistçi

Səfi – Əsgər bəyin nökəri  
Ev sahibi  
Neçə nəfər mütəməddin əşxas  
Əsgər bəyin qonaqları

Əhvalat keçir Əsgər bəyin mənzilində. Əsgər bəy stolun ətrafında gəzir. Nökər Səfi stolun üstünə boşqablar və ənva məşrabat düzür.

Əsgər bəy. Səfi, sən niyə Martirosa demədin ki, həmişə gündərdiyi çaxırdan göndərsin? O bilmirmi ki, mən Qarakənd çaxırdan savayı ayrısan xoşlamiram?

Səfi. Ağa, mən dedim, amma yəqin Qarakənd çaxırı qurtarib. Əgər xahiş eləyirsən, aparım qaytarım, Qarakənd çaxırı gətirim. Qəlet eləyir, özündə də olmasa, özgə yerdən alsın versin.

Əsgər bəy. Eybi yoxdur, qoy dursun, bunları verərəm Firudin bəylə Vəli bəy içərlər. Onlara Allah baxıbdır, hər nə zəhrimər versən qarınlarına doldurasıdırıllar. Ancaq kef gətirsin.

Səfi. Doğru buyurursan, ağa, şkafda da bir üç-dörd butulka Qarakənd çaxırı var, sənin üçün kifayət elər. Bir də, ağa, bağışla, ayıb olmasın soruşmaq, bu qonaqlıq nədən ötrüdür?

Əsgər bəy. Vallah, bilmirəm nə tövr deyim başa düşəsən. Bu gün yoldaşlarımı qonaq çağırmışam, istəyirik bir cəmiyyət bina qoyaq ki, o cəmiyyət müsəlman camaatının həmişə qabağa getməsinə çalış-sın. Məsələn, şkolalar açsın, pul yiğib füqəraların uşaqlarını böyük şkolalarda oxutsun və belə-belə xeyir işlər görsün, başa düşdün?

Səfi. Niyə düşmədim, çox gözəl başa düşdüm. Allah sənə ömür versin, ağa. Elə fəqir-füqəranın duası sənə bəsdir.

Əsgər bəy. Taqqılıt gəlir, çıx gör nədir, deyəsən qonaqlar gəlirlər. (Səfi çıxır.) Budur, neçə ildir ki, millət fikri mənim ürəyimdə bir

böyük dağ olub. Amma tək olub kar görə bilməmişəm... İndi ümidvaram ki, bir belə yoldaşların köməyi ilə mənim başımdakı xeyallar hamısı vücuda gələ. (*Daxil olurlar: Firudin bəy, Vəli bəy, Səfər bəy, Mürsəl bəy və bir neçə sair qonaqlar.*) Buyurun, buyurun, ya Allah, bəs niyə gec gəldiniz? Firudin, sən ki saat birə vədə vermişdin, indi üçün yarısıdır.

Firudin bəy. Doğrudur, mən vaxtında elə evdən çıxmışam, amma yolda Anna Petrovna çıxdı qabağıma, dedi, gərək mənimlə gedəsən Arakelovun mağazasına. Əlacım kəsildi, getdim, oradan bir neçə əski-üşküdən alıb məni yüklədi. Dedi gərək məni evə provodit eləyəsən. Nə qayıram, mən olmayım, sən ol, Anna Petrovnanın sözünü yerə salmaq olar? Aparıb evlərinə qoyub qayıtmışam. Odur ki, bir az apazdat elədim.

Əsgər bəy. Bəli, sənin damskı kavalerliyinə söz yoxdur.

Vəli bəy. Əsgər bəy, mən səni bir anlaqlı adam biliirdim. Deyəsən heç bir zada gərək deyilsən. Əvvəla, bir belə adam ayaq üstə durub, birinə otur demirsən və bir də Firudin ki, bir belə zəhmət çəkib yorulub, lazımdır ki, Anna Petrovnanın sağlığına bunun biğinin altına bir tərkaltı vurasan.

Əsgər bəy. Mənim deməyim nə lazımdır, açıq süfrə özü sizi çağırır. O ki qaldı Firudinə, o elə naxaldır ki, ona təklif-filan lazımdır, özü töküb özü içəcək.

Firudin bəy. Mənim naxallığım sənə nədən məlumdur?

Əsgər bəy. Ondan məlumdur ki, budur neçə vaxtdır bu adamlar çalışır, heç biri imdiyədək Anna Petrovna ilə aşna ola bilməyiblər. Amma sən sitallığına salıb aşna olubsan.

Səfər bəy. Siz ölüsiniz, həzərat, mən indiyədək min beş yüz manatdan artıq Anna Petrovnanın yolunda xərc eləmişəm, yenə tanış ola bilməmişəm. Amma bu zalimin bilmirəm əfsunu var, nədir??

Əsgər bəy. Onun əfsunu elə haman mən deyən naxallıqdır. Həzərat, mən ölüm, quru danışından fayda yoxdur, buyurun zakuskadan-zaddan eləyin. Firudin, yaxınıma gəl, səni mən öz dəst-xəttimlə doyuzduracağam. (*Qonaqlar əyləşirlər, Firudin bəy əyləşir Əsgər bəyin yanında. Əsgər bəy araq töküb ona verir və sair qonaqlar həmçinin rumkalara araq tökürlər.*) Buyur, iç Anna Petrovnanın sağlığını.

Qonaqlar hamısı. Firudin, Anna Petrovnanın sağlığını.

İçirlər.

Mürsəl bəy. Allah sizin dostluğunuzu möhkəm eləsin. (*İçir*).

Firudin bəy. Sağ olun, çox raziyam. (*İçir.*) Tfı... nə murdar araqdır! Bu zəqqumu haradan alıbsan, ay Əsgər? Bir onun şüşəsini bura ver görüm. (*Baxır.*) Oxay! Mənim zəhləm elə Popovun arağından gedir, bu da gedib Popov alıb. Niyə, bu dağılmış bazarda Smirnov tapılmır?

Mürsəl bəy. A kişi, iç getsin o yana, sən nə anlayırsan Smirnov nədir, Popov nədir? İndi bu camaata özünü göstərirsən?

Vəli bəy. Siz ölüsiniz, camaat, mənim otuz beş yaşım var, bir dəfə araq şüşəsinin üstünü oxumamışam. Neyləyirsən, qardaş, araq araqdır, iç getsin dərdinin dalınca. Müsəlman nə anlayır arağın ya çaxırın yaxşısını, pisini, əlinə düşdü, iç keflən, ya iskandal elə, ya yixıl yat.

Səfi sup götürüb qoyur. İki butulka da çaxır qoyur Əsgər bəyin yanına və məclis qurtarınca peydərpey çörək və meyvəcat götürir.

Əsgər bəy. Həzərat, boşqablarını bir-bir verin sup töküm. (*Töküb verir.*) Zakuska ilə qarnınızı doydurmayıñ, sonra bir şey yeyə bilməzsiniz.

Qonaqlar şirin yeyirlər.

Mürsəl bəy. Firudin, mən ölüm, bir nağıl elə gərək Anna Petrovna ilə nə tövr aşna oldun?

Firudin bəy. Nə borcunuzdur, hər tövr oldum.

Qonaqlar. Firudin, mən ölüm, nağıl elə!

Firudin bəy. Adama bir yaxşı bakal onun sağlığına çaxır için deyim. (*Qonaqlar hamısı şərab töküb “Anna Petrovnanın sağlığına” deyərək içirlər.*) İndi deyim: sizin hərəniz bir neçə qədər pul xərc edibsiniz. Amma heç birinizi onunla aşna olmaq mümkün olmayıb. Amma mən bu yolda cəmi-cümlətanı üç manat altı şahı xərc eləmisiəm. Bir gün çox murdar palçıqlı havada küçədə gedirdim. Gördüm Anna Petrovna yubkasının ətəyini yiğib əlinə, istəyir küçənin o tərəfinə keçsin. Bir faytonçuya yanaşib dedim: qoçağım, nə verim fayton-la şıdirğı o xanımın böyründən ötüb onu yixasan? Faytonçu əvvəl qəbul eləmədi. Sonra onu üç manata razı elədim. Gözünə döndüyüm, faytonu tərpədib bunun böyründən nə tövr ilişdirdisə, təpəsi üstə getdi lığın içində, ürəyi getdi. O saat üstünü aldım, bir fayton çağırıb içində yixib apardım evlərinə. Ata-anasına keyfiyyəti nağıl elədim, az qaldılar məni duz kimi yalayalar. Bir azdan sonra Anna Petrovna da ayılıb əhvalatı bildi. O gündən mən olmuşam onların evlərinin məhrəmi.

Vəli bəy. Afərin, Firudin, afərin, Firudin! Həzərat! Firudin bəyin sağlığına. (*Şərab töküür.*) Firudin, qardaş, sağ ol. (*İçir.*)

Qonaqlar. Firudin, sağ ol.

İçirlər.

Əsgər bəy. Camaat, mən sizə iki-üç kəlmə söz demək istəyi-rəm. Təvəqqə eləyirəm bir-iki dəqiqə zarafatı kənara qoyub, qulaq asasınız.

Mürsəl bəy. Buyur, qulaq asırıq.

Əsgər bəy. Mən istəyirəm bizim bugünkü yiğincığımızın səbəbini sizə vəz eləyim.

Qonaqlar. Qulağımız səndədir, buyur.

Əsgər bəy (*qalxır ayaga.*) Yoldaşlar! O sözlər ki mən istəyirəm sizə deyim, sizin üçün bir təzə şey ola bilməz, çünkü hamınız əhli-elm, əhli-savad və qələm, tarixdən baxəbər şəxslərsiniz. Sizə məlumdur ki, keçmiş zamanlardakı Avropa camaati filcümlə zülmətə qərq idi, elimin işığı cəmi məşriq zəminini münəvvər eləmişdi. Tayifeyi-islam hər bir elmə dara və sənayedən baxəbər idi. Yada gətirin xülaceyi-Bəni Abbasiyəni, ələlxüsus Harun ər Rəşid əsrini, yada gətirin qarib xülaflərin əsrini. Amma indi o əsrlərdən və keçmiş elmlərdən bir nişanə müsəlman arasında görmürük. Avropa, elmi müsəlmanın əlin-dən qəsb eləyib, elm və sənətin cəhətinə dünyaya sahiblik eləyir. Amma islam kor-koranə barmaqlarını yere sürtə-surtə özünə rahi-nicat axtarır. Bu bədbəxtliyin səbəbi kimdir və nədir? Bu barədə danışmağı lazımlı bilmirəm. Ancaq ürək yanır, ciyər paralanır, göz yaşı nəfəsgahı tutur, hər bir müsəlmanın halətini müləhizə eləyənde. Hamımıza məlumdur, yoldaşlar ki, qədim hunlər ki, indi onlara Almaniya tayfası deyirlər, Avropaya gələndə nə sifətdə gəlmışdır: vəhşisifet, bisərpa, hərəsi bir canavar dərisindən libas geymiş, ev əvəzində hərə biri yer altında bir qazma qayırib orada vəhşi heyvan kimi zindəganlıq edirdilər. Çıraq ya şam bilmərrə tanımazdılar. O vədə müsəlman tayfasının bə-qədir məqddur evləri var idi və heç olmasa evlərində bir piysuzları var idi ki, onunla evlərini işıq eləyirdilər. İndi o vəhşi camaat elektrik işığı icad eləyib, onunla barigaha bənzər evlərini münəvvər eləyirlər. Buna baxanda gərək müsəlmanlar elektrik işığından da gözəl bir işıq ixtira edəyidilər. Amma, çifayda... İndi bu cahil tayfa, necə ki sizə ərz elədim, yolu itirib, adam axtarır ki, onun əlindən tutub zülmətdən işığa

çixarda. Bu yerdə də millətin inteleqentlərdir. Ona görə mən sizə zəhmət verib buraya çağırımişam ki, biz burada millət üçün bir xeyir iş binası qoyaq. Mənim xahişim budur ki, biz bir cəmiyyət təsis eləyək və o cəmiyyətin adını “Avam arasında savad intişar edən cəmiyyət” qoyaq. Bu cəmiyyətin məramı xırda şkolalar açmaq, camaat arasında ucuz kitablar paylamaq, cürbəcür növlə pullar yiğib fəqir uşaqları böyük şkolalara göndərmək və sair təsisat-xeyriyyə bina etmək olsun. Ümidvaram ki, buraya cəm olan yoldaşlar ittifaq edib bu xeyir işin vücuduna gelməsinə səbəb olacaqlar. Dübarə təkrar edirəm: millətin gözü bizdədir və biz ki, adımızı millət dostları qoymuşuq, onun irəli getməyinə çalışmasaq, bir böyük günah elərik. (*Əyləşir.*)

*Qonaqlar* (əl vururlar). Bravo, bravo! Sağ ol, Əsgər! Var ol, Əsgər!

Firudin bəy. Həzərat, Əsgər bəyin sağlığına, sağ ol, Əsgər! Sağ ol, qardaşım! Hər kəs bu xeyir işdən boyun qaçırsa, ona müsəlman adı qoymaq olmaz. Bu gözəl iş çoxdan lazım idi. Amma bünövrə qoyan yoxudu, yenə sağ ol. (*İçir.*)

*Qonaqlar*. Sağ ol, Əsgər, sağ ol.

İçirlər.

Səfər bəy (*durur ayağa, əlində şərab*). Həzərat! Milləti-islam bu halda bir yetim hökmündədir və məlumdur ki, yetim üçün gərək qəyyum olsun. Amma nə o qəyyum ki, yetimə xəyanət edə, xeyir, o qəyyum ki, həmişə onun dərdinə ağlaya: şadlıq gündündə şad ola və qəm gündündə qəmxar. Sədd heyf ki, islam qəyyumlarının bu halda çoxusu ona xəyanətkardırlar. O adamlar ki, həqiqət, islamın dərdinə və oduna yanıblar, onları barmaqla sanamaq mümkündür. Mən bu şərabi almışam ələ, içirəm və təvəqqə eləyirəm siz də içəsiniz o şəxs-lərin sağlığına ki, həmişə millətimizin tərəqqisinə və qabağa getməsinə çalışır və o cümlədən içirəm bizim sahibi-xanə Əsgər bəyin sağlığına... Yaşa, qardaşım, yaşa. (*İçir.*)

*Qonaqlar*. Bravo, bravo! Sağ ol, Əsgər!

İçirlər.

Əsgər bəy (*ayağa durur*). O sıfətlər ki bu saat Səfər mənə verdi, mən onların heç birisinə hələliyə özümü layiq bilmirəm. Çünkü məndən bu halədək bir elə əməl sadir olmayıbdır ki, o əmələ görə

mənim adım millət qeydkeş qoyulsun. Doğrudur, millət qəmi, millətin geridə qalmağı həmişə bir od olub mənim ürəyimi yandırır və çox da istəyirəm millətin dadına gəlim, amma bacarmıram. Çünkü məsəldir: tək əldən səs çıxmaz. Amma ümidi varam ki, sizin kimi millət dostlarının köməyi ilə mənim tədbirlərim əmələ gələ. Ancaq sizin bu yolda birləşməyiniz bir sərin su olub mənim ürəyimin odunu söndürə bilər. Sizin köməyinizə həmişə ümidi var olub, içirəm sizin hamınızın sağlığına. Allah sizi yoldaşlıqlan əskik eləməsin. (İçir.)

Qonaqlar (əl vururlar). Bravo! Bravo!

Firudin bəy. Bravo, Əsgər! Vallah, ölsən də üzündən öpəcəyəm. (Sərməst qalxıb Əsgər bəyin boynunu qucaqlayıb üzündən öpür.) Qurban olum sənin kimi qeyrətli müsəlmana. Belə mənim bu yetim canım sənə qurban olsun. Yoldaşlar, Əsgərin sağlığına! Ura!

Əsgər bəy (Firudin bəyi oturdur.). Firudin, otur yerində, daha kifayətdir, mən ölüm daha içəmə.

Firudin bəy. İcməyim? Baş üstə, Əsgər, sənin kimi oğlun sağlığına ömrün olalı içəsən, yenə azdır.

Əsgər bəy. Yaxşı, yaxşı, otur yerində. İmdi, yoldaşlar, mən istəyirəm sizinlə bizim bina qoymuşuz cəmiyyətin qanunnaməsi və onun mədaxil yolları barəsində söhbət edim. Qanunnaməni mən özüm yazmışam, nahardan sonra oxuruq. Amma mədaxil yolları çox olmağa görə söhbət vacibdir.

Səfər bəy. Mədaxil yolunun birini mən bu saat deyim.

Firudin bəy (yumruğun stola vurub qalxır). Səfər, dur! Mənim dostum var, mən danışan yerdə gərək heç kəsdən səs çıxmasın. Mən içirəm cəmi millətpərəstlərin sağlığını. (Səfini çağırır.) Ey millətpərəst, idi syuda! (Səfi yaxın gəlir.) Sən millətpərəstsən, yoxsa yox?

Səfi. Necə bəy?

Firudin bəy. Mən müsəlmanam, ya yox?

Səfi. Bəli bəy, müsəlmansan!

Firudin bəy. Sən görsən ki, mən yıxılıb ölürem, kömək eləyərsən, yoxsa eləməzsən?

Səfi. Əlbəttə, borcumdur kömək eləyim.

Firudin bəy. Vot, znaçit, sən millətpərəst... Stupay!

Əsgər bəy. Firudin, mən ölüm, gəl otur, yerində, a kişi, heç sənə çaxır verməli deyil. İki stekandan sonra ağlın başından çıxır. Səfər, sözünü qurtar.

Səfər bəy. Bəli, bir neçə yaxşı mədaxil mən göstərim. Əvvəla, qurban qoyunlarının dərisi. Hər bir müsəlman ildə kəsdiyi qurban qoyununun dərisini bizim cəmiyyətə versə, onun pulu ilə neçə-neçə şkolalar açmaq və neçə fəqiri böyük şkolalarda oxutmaq olar... İkincisi...

Vəli bəy. İkincisini qoyun mən deyim. İkincisi, o min beş yüz manat nə qədər ki, Anna Petrovnanın yolunda xərc eləyibsən və hamısı da ki, əfsanə gedib, onunla sən üç uşağa tərbiyə verə bilərsən.

Səfər bəy. Bu danışqların buraya nə dəxli var. Mən Anna Petrovnanın yolunda canımdan da keçərəm, biz millət səhbəti eləyirik.

Firudin bəy (*qeyznak qalxıb*). Səfər, bu nə hərf-hədyandır danışsan? Sən bilirsən ki, Anna Petrovna mənim tanışımındır və onun namusu mənə düşər. And olsun Allaha, başından alıb səni yixaram yerə, o qədər qarnına təpik vuraram ki, beş hambal səni yerindən durquza bilməz.

Səfər bəy. Kəs səsini, itin biri, sən mənim başımdan alıb yıxa-caqsan? Vallah, təpənə bir gülə vurram beynin havaya dağılar. (*Butul-kanın birini atır Firudin bəyə, butulka yerə dəyib dağılır. Firudin bəy qalxır Səfər bəyi birçəkləyir. Hər ikisi yixılırlar yerə. Qonaqlar ayağa durub istəyirlər onları aralaşdırınsınlar.*)

Evhətib (daxıl olur). A sizə qurban olum, evim başıma uçdu, bu nə vurhavurdur, nə qalmaqaldır?

Səfi. Məşədi, heç küy eləmə ki, işin orası deyil, bəylər islamı qabağa aparırlar.

Evhətib. A rəhmətliyin oğlu, nə söyləyirsən, yoxsa sən də keflisən, islamı qabağa aparırlar nədir?

Səfi. Sən belə şeyləri başa düşə bilməzsən, avamsan, get evinə. Get evinə. (*Dalından itələyib çıxardır.*)

Firudin bəy (*qalxıb*). Əsgər, sənin ki evində məni döydülər, sən dinmədin, daha bundan sonra mənim ayağım sənin qapından girməz, xudahafiz. (*Çıxır.*)

Səfər bəy (Əsgər bəyə). Sənin ki evində məni abijat elədilər, daha bundan sonra mən səni tanımaq istəmirəm. (*Çıxır.*)

Mürsəl bəy. Balam, Əsgər, səhbət pis məqama mindi, daha biz də gedək, bir ayrı gün yiğilib səhbət elərik. Səfi, çıx fayton çağır. (*Səfi çıxır.*) Axır sən bu Firudinin xasiyyətini bili-bilə onu buraya niyə çağırırdın? Sən bilirsən ki, o içəndə adamlıqdan çıxır.

Əsgər bəy. Xeyr, ondan deyil, o Anna Petrovna sözü işləri xarab elədi. Amma, mən ölüm, inciməyin, yoldaş arasında belə ittifaqlar çox olar.

Səfi (*daxıl olur*). Ağalar, buyurun, faytonlar hazırlıdır.

Mürsəl bəy. Hələ ki, xudahafız, inşallah bu günlərdə dübarə söhbət elərik.

Əsgər bəy. Xudahafız. (*Qonaqlara bir-bir əl verir.*) Siz Allah bağışlayın, vallah, xəcalətimdən üzünüzə baxa bilmirəm.

Vəli bəy. Eybi yoxdur, xudahafız.

Qonaqlar çıxırlar və Əsgər bəy də dallarınca.

Səfi (*tək*). Bəli, islam qabağa getdi!..

PƏRDƏ

# AĞA MƏHƏMMƏD ŞAH QACAR

*Faciə beş məclisdə, doqquz pərdədə*

## ƏVVƏLİNCİ MƏCLİS

### ƏHLİ-MƏCLİS

Ağa Məhəmməd xan Qacar  
Cəfərqulu xan  
Əliqulu xan  
Mustafa xan  
Mürtəzaqulu xan  
Rzaqulu xan  
} onun qardaşları  
Altı nəfər şirazlı, iki nəfər qasid, sərkərdələr, əsirlər, sərbazlar

## ƏVVƏLİNCİ NİMMƏCLİS

Mazandaran, Ağa Məhəmməd xanın mənzilinin səhni. Altı nəfər şirazlı.

Əvvəlinci şirazlı. Xan görəsən nəyə məşğuldur? Həmişə bu vədə çıxıb, sərkərdələrlə səhbət edərdi. Binagüzarlıqlar edərdi.

İkinci şirazlı. Xanın kitab oxumağa çox artıq həvəsi var. Yəqin yenə kitaba məşğuldur. Mən Şirazda həmişə zənn yetirirdim. Vaxtı ki, Kərim xanın səhbətindən fariq olurdu, çəkilirdi öz mənzilinə, kitabları bir-bir tökürdü qabağına, başlayırdı oxumağa. Bəzən vaxt görür-dün, kitabı oxuyandan sonra yumub, şəhadət barmağını kitabın arasına qoyub, gedib dərin fikrə. Bu növ hərəketləri onda görəndə və ələlxüsus Kərim xanla rubəru əyləşib dövlət işlərini müzakirə edən ağa Məhəmməd xanın tökdüyü tədbirləri eşidəndə mən həmişə öz ürəyimdə deyirdim ki, bu şəxs, əlbəttə, böyük mərtəbəyə çatacaq. Kərim xan ömrünün axırlarında, dövlətə dair hər bir məsələdə Ağa Məhəmməd xanın rəyini soruşardı. Təəccüb burası idi ki, Ağa Məhəmməd xan öz atasının qatılı ilə rubəru əyləşib, ona gözəl-gözəl təbdirlər tökürdü.

**Əvvəlinci şirazlı.** Ağa Məhəmməd xan Kərim xana gözəl tədbirlər töküb düz yol göstərəndə, yəqin etgİNƏN ki, heç vədə Kərim xanın mənFƏƏTİNİ mülahizə etmirdi. Bəlkə millət və məmləkət mənFƏƏTİNİ mülahizə edib, o tədbirləri tökürdü.

**Üçüncü şirazlı.** Mən Kərim xanın qulluğunda olandan qabaq həmin bu Mazandaranda Nadir şahın qardaşı oğlu Ədil şahın qulluğunda idim. Elə ki Nadir şah Qacar şurişini yatırtdı və Məhəmmədhüseyn xanı məğlub elədi, o vədə onun iki oğlunu ki, böyüyü olsun həmin Ağa Məhəmməd xan, əsir edib götürdülər Ədil şahın yanına, Ədil şahın hökmünə görə, Ağa Məhəmməd xanın rücüliyyətini aldilar. O vaxt mən öz ürəyimdə dedim ki, Ədil şah özünə bir elə düşmən qazandı ki, onun cəmi düşmənlərindən qəvi olsun. Cün məlumdur, şəxs ki kişilikdən düşdü və dünya ləzzətindən məhrum oldu, cəmi bədənin zorunu verəcək əqlinə və əqllə də düşmənə tez qalib olmaq olur, nəinki bir yalnız qoşunla. Ədil şah mərhum olandan sonra Ağa Məhəmməd xanı azad etdi. O da dayanmayıb getdi ağasının yanına ki, onun yaman gündündə ona qəmxar olsun. Bu yandan Şiraz hökmənini Kərim xan təzədən Qacar üstünə qoşun çəkib, Məhəmmədhüseyn xanı öldürüb, Ağa Məhəmməd xanı dübarə əsir edib apardı Şiraza. Bir belə bələlərə düşən, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Odur ki, işdən fariq olan vaxt kənarə çəkilib, kitablardan dərdinə dərman istəyirdi. Odur ki, barmağını kitab arasına qoyub fikrə gedirdi. O, böht deyildi, bəlkə cəmi İranın gələcək günlərinin fikri idi. Bir belə müsibətin əvəzində, Ağa Məhəmməd xan gərək bir elə mərtəbəyə çatsın ki, inqirazi-aləməcən onun adı tarixlərdə söylənsin.

**Əvvəlinci şirazlı.** Ağa Məhəmməd xan böyük mərtəbəyə çatacaq. Buna heç şəkk ola bilməz, Sali ki, nikust əz bəharəş peydəst<sup>1</sup>. Kərim xanın vəfatından sonra ki Ağa Məhəmməd xan Şirazdan çıxdı, ancaq biz altı nəfərlə Mazandarana gəldik. Amma indi gör burada nə cəllal var. Bir yandan Ağa Məhəmməd xanın qardaşı Mustafa xan öz qoşunu ilə, bir yandan onun o biri qardaşları Cəfərqulu xan və Əliqulu xan həmçinin öz qoşunları ilə, Qacarın rəşid şəxsləri hər biri nə qədər atlı ilə burada cəmdirlər. Bir belə qoşunun vücudu ilə hər bir fikrə düşmək olar.

**Üçüncü şirazlı.** Hətta padşahlıq fikrinə də düşmək olar. Belə mi demək istəyirsən?

<sup>1</sup> Yaxşı il baharından bəlli olar.

Əvvəlinci şirazlı. Onu deyəndə nə olar? Bu saat İran parça-parça olub. Əlimurad xan əyləşib İsfəhanda. Nadir Mirzə atası kor Şahruxlə əyləşib Xorasanda. Sair məmləkətlər də həmin qərar. Bu hökmənərlərin hamısı bir-birilə müddəidir. Əgər bunların müqabilində bir aqil şəxs çıxıb başına qoşun yığ'a, yəqin bil ki, az müddətdə hamisəna qalib olub ənani-səltənəti keçirər əlinə. Ağa Məhəmməd xanın bəxtinin ulduzu gün-gündən ucalmaqdadır. Qoşunu gəldikcə artır və onun ağılı, kamalı və tədbiri cəmi dünyaya məlumdur. Padşahlıq fikri-nə düşmək nə çətin işdir?!

Üçüncü şirazlı. Yəqin elə bunu mülahizə edib, Şirazdan Məzandarana gəlibsən?

Əvvəlinci şirazlı. Gəlib sən niyə deyirsən, gəlmışık de. Riya-filan lazım deyil. Dünya bilir ki, Qaflanguhla Aslan duzlağı yapışqan ola, Şiraz bunun ürəyini Qacar nəslinə yapışdırı bilməz. Biz altımız da bir fikir edib, buraya gəlmışık. Burada yad adam yox, hamisə şirazlı. Bizə nə lazım gəlib bir-birimizi aldadaq? Kənara çəkilin! Xan yenə fikir dəryasına qərq olmuş gəlir. Onu böht aparanda gərək gözünə adam görünməyə.

Həmi gedirlər.

Ağ a Məhəmməd xan (*məbhut, pilləkəndən enib, axır pillədə əyləşir*). Bəli, belədir və belə də gərək olsun. Mənim bu gecə gördüyü vaqiə də deyir gərək belə olsun... Mən kitablardan oxumuşam, cümlə maxələqəllahdan qabaq yaranan lövh və qələmdir. Lövh üzrə cəmi məxluqatın sərgüzəsti yazılıb. Mən yəqin etmişəm, o lövhədə İranın nicatına bais nəslisi-Qacar yazılıb. (*Durur ayağa.*) Əvvəl Qacar nəslinin sərkərdəsi mənim babam Fətəli xandır. Fətəli xanın tərəqqisi Qacarın sairi-əyanının büxlünü artırıb, ona düşmən elədi. İstədilər onun tək oğlu Məhəmmədhüseyin xanı ki, mənim atam olsun, öldürsünlər. Atam köçəri türkmənlərə pənahlandı və başına qoşun yığib başladı öz qohum-əqrəbəsi ilə dava eləməyə. Bu vaxt bir bələyi-nagahan parlaq şöleyi-aləmsuz tək Əfşar arasında asimana bülənd olub, İranın üstün-dən adladı. Amma necə ki, qalxmışdı, o növ də enib söndü. Bu şolə Qacar nəslinin bir-birilə etdiyi ədavətə görə Allah tərəfindən göndərilmiş bir bəla idi. O bəlanın adı Nadir idi. Nadir qacarlara kömək durub, mənim atımı məğlub elədi və mən də ki, qardaşımla bir yerdə Nadir şahın qardaşı oğlu Ədil şahın əlinə əsir düşdü. Bunun hamısı sırrı-

rəbbülaləmin idi. Elə olmasaydı, belə də olmazdı. İndi Nadir də və mənim atamın qatili Kərim xan da ölüblər. Mən həmişə xudavəndi-aləmdən istixasə edərdim, məni bir mərtəbəyə çatdırınsın ki, onlardan ata-babamın qisasını alım. Nə eləyim, arzuma çatmadım. Amma eybi yoxdur. Əgər xudavəndi-aləm kömək elər, onların sümüklərindən qisas alaram.

Cəfərqulu xan (*daxıl olur*). Qardaş, yenə nə fikrə gedibsən?

Ağ a Məhəmməd xan. Cəfərqulu, sənsən? Yaxına gəl... Nə eləyim, qardaş? Dərd çıxdur, yük ağır. Tədbirsiz, fiksiz iş olmaz.

Cəfərqulu xan. Sən həmişə deyirsin ki, İranın nicatına gərək nəslisi-Qacar olsun. Amma...

Ağ a Məhəmməd xan. Bəli, belədir və bu mənim yəqinimdir və bu gecə gördüyüüm vaqıə də buna sübutdur. Gördüm bir böyük yaralı bədən düşüb və məni o bədənin üstünə həkim çağırıblar. Əlimi bədənə çökən tək cəmi yaraları sağaldı, durdu ayağa. Qardaş, yəqin elə ki, o bədən İrandır.

Cəfərqulu xan. İnşallah, belə də olacaq. Amma Qacardan bir qasid gəlib, yaman xəbərlər gətirib.

Ağ a Məhəmməd xan. Nə xəbər?

Cəfərqulu xan. Bizim öz qardaşlarımız Rzaqulu xan və Mürtəzaqulu xan çox böyük qoşun yığıb bizim üstümüzə gəlirlər. Buna təbdir lazımdır. Mürtəzaqulu xan hətta adını şah qoyubdur. Doğrudan, mən, qardaşlarım Mustafa və Əliqulu və sairi sənin yanında olan sərkərdələr sənin yolunda baş və candan keçmişik, amma, qardaş, azıq.

Ağ a Məhəmməd xan. Eybi yoxdur, Allah bizi köməkdir. Qüvvət coxluqda olmaz, tədbirlə, qeyrət və namusla olar. Get Mustafa xanı, Əliqulu xanı və sərkərdələri buraya çağır. Çox azlar çox çoxlara qalib olublar. Az olub şir olmaq çox olub tülükü olmaqdan məsləhətdir. (*Cəfərqulu xan gedir*.) İşin qabağa getməyi üçün, əvvəl, vacib dost qazanmaqdır. Bu da mümkündür, peşkəşlər verməklə və bir para lazım adamlarla keçmişdə olmuş ədavəti yaddan çıxartmaqla. Nə qədər düşmən zəif də olsa, əvvəl sülh təklifi lazımdır və sülhə qurtaran ədavət, düşməni dost edə bilər. Mən camaatın qırılmağına heç vədə riza vermərəm. Amma vaxta ki, düşmən möhkəm durdu və ya camaat rugər-dan oldu, mənim qəzəbimin intihası olmaz. Beşikdə mələr uşaqlara-dək qırıldısam yenə ürəyim soyumaz.

Cəfərqulu xan, Mustafa xan, Əli qulu xan və sərkərdələr daxil olurlar.

Həzərat, sizə məlumdur, Qacardan qasid gəlib və mənim qardaşlarım Rzaqulu xan və Mürtəzaqulu xan başlarına qoşun yığıb, isteyirlər mənimlə dava etsinlər. İndi fikriniz nədir? Bizim qoşunumuz azdır, amma qeyrətimiz çoxdur. Əgər axıradək çalışacaqsızınız, açıq deyin, mən də öz teklifimi bilim.

Cəfərqulu xan (*yeriyir qabağa*). Qardaş, mən balaca vaxtım-dan səninlə bir yerdə qəm yoldaşı olmuşam. Bizim ikimizi qəm yü-künə cüt qoşub, boyunduruğun hər başını birimizin boynuna qoyublar. Atamızın qoşunu tərk olub balü pəri qırıldan sonra, bir yerdə Ədil şahə əsir olmuşuq. İndi də bu canı qoymuşam sənin yolunda. Nə qədər qolumda qüvvət var, qılınc vurmağa hazırlam. Əgər cümlə qoşunum qırıla, ölüncə sənin yolunda tək dava eləyəcəyəm.

Ağ a Məhəmməd xan. Mərhəba, qardaşım! Gel alnından öpüm. Allah səni məndən ayırmasın. (*Cəfərqulu xanın alnından öpür.*)

Mustafa xan. Qardaş, doğrudur, Cəfərqulu hər barədə sənə məndən artıq ixləs göstərib. Bain-həmə mən də və mənim üstümdəki qoşun da, hamımız özümüz sənə qurban demişik. Ümidini Allaha bağla, inşallah, fəth bizlə olar.

Əliqulu xan. Qardaş, məni Allah təqrir tərəfdən mərhum edib. Mənim ürəyim sözlə doludur. Amma ürəyimdəki sözləri dillə demək qabiliyyəti məndə yoxdur. Mənim sənə olan ixləsimi və qoşunumun nə payədə sənin yolunda canından keçməyini dillə deməyi bacarmıram. İnşallah, dava vaxtı qardaşın Əliqulu xanı və onun qoşununu görərsən.

Sərkərdələrdən biri (*qabağa yeriyib*). Xan! Biz üç nəfər şəxs, hər birimiz Qacarın bir qəbilesinin sərkərdəsi hesab olunuruq. Bizim babalarımız həmişə sizin mərhum babanız Fətəli xanın qulluğunda olublar. Bizim atalarımız sizin atanız mərhum Məhəmmədhüseyn xanla bir yerdə dava eləyiblər. Mənim atam şirazlı Kərim xanla dava eləyib, Məhəmmədhüseyn xanın qabağında özünü qurban eləyib. Biz bu növ şəxslərin nəslindənik. Necə ki, ata-babalarımız sizin atanızın və babalarınızın qulluğunda çalışıblar, elə də özümüz və qoşunumuz sizlə bir yerdə ölenədək hazırlıq.

Ağ a Məhəmməd xan. Həzərat, and olsun Məhəmmədhüseyn xanın qəbrinə və bu əziz qardaşlarımın canına, mən öz şəxsi qərəzim üçün çalışıram. Mən İranın dərdindən ötrü çalışıram. Özünüz görürsünüz, məmləkət parça-paşa olub, hər şəhərdə bir padşah əmələ

gəlib. Gürcüstan valisi İrakli bir yandan Rusiya dövləti ilə irləşməsi olur, istəyir müstəqil padşah olsun. Qarabağda İbrahim xan həmçinin İrəvan'dan ayrılmak istəyir. Cavad xan gəncəli, Mustafa xan İrəvanlı həmçinin. Məgər bunu Allah götürür? Görün boynuma nə ağır yük götürmüşəm.

Sərkərdə. Allah gözəl niyyətin yarıdır. İnşallah, məramına çatarsınız və Qacar nəslinin adı salhasal tarixlərdə söylənər.

Ağ a Məhəmməd xan. İndi bir neçə kəlmə söz deməliyəm. Qu-laq asın və cəmi qoşun əhlinə də yetirin. Ta hamı Qacar mənim ürəymidən xəbərdar olsun.

Sərkərdələr. Buyurun, xan.

Ağ a Məhəmməd xan. Budur ucadan deyirəm, ta mənim sözlərimi dünya eşitsin. Mən Ağ Ağa Məhəmməd xan Qacar, açıq və aydın, bu gündən məlum edirəm ki, hər kəslə indiyədək ədavətim vardi, o ədavəti burada üreyimdən çıxardıram. Heç kəslə və heç vaxt düşmənçilik etməyəcəyəm, ta düşmənçilik görməyəm. Ələlxüsus Qacar nəslindən hər kəslə keçmişdə ədavətim olub, burada yaddan çıxardıram. Mənim ata-babamı düşmən əlinə verib öldürməklərinə bais olanların və mənim özümün düşmən əlində bir halda şikəst olmağa bais olanların ki, ən ədənə gədanın mənə yazıçı gəlir, hamısının ədavətini qəlbimdən çıxardıram. Mənim bu sözlərimi yazın mənim üstümə hücum edən qardaşlarımı və onların başına cəm olan qoşuna. Bilsinlər ki, davadan sonra yetim qalmış uşaqların ah və naleşi, dul qalmış övrətlərin bəd duası kimin üstünə tökülcək və Qacar nəсли dostu ilə düşmənini tanışın.

Sərkərdə. Belə qəlbin sahibinin qabağında ölmək bir ləzzətdir.

Cəfərqulu xan. Qardaş, sənin bu sözlərin mənim ümidi mi birə on artırdı. Əgər bu sözlər gedib bizim qardaşlarımızın və qoşunlarının qulağına yetişsə, yəqin elə ki, qoşunun əksəri bize tərəf dönəcək.

Mustafa xan. Qardaş, mən səni bu ürəyin sahibi bilmirdim. İndi yəqin etdim ki, mərdanə imişsən. Mərdanə qardaş qabağında yüz dəfə ölüb diriləsən, yenə azdır. (Sərkərdələrə) Həzərat, durmaq məqamı deyil, gedək, qoşunu hazırlayaq.

Ağ a Məhəmməd xan. Gedin, Allah yar olsun. (Cəfərqulu xan, Mustafa xan, Əliqulu xan və sərkərdələr gedirlər.) İlahi, parça-parça olmuş, neçə yerdən ölümcül yaralanmış İranı bəlalardan mühafizə elə.

## İKİNCİ NİMMƏCLİS

Mürtəzaqulu xan Qacarın çadırları. Pərdə qalxanda top-tüfəng səsi gelir.

Mürtəzaqulu xan (*uca yerdən baxır.*) Afərin, Qacar igidləri! Hər biri bir şir-jəyan tək dava edirlər. Axır mənim də bəxtimin çıraqı yanacaq. Dörd ildir bu insana oxşamayan xacə, cahanı mənim başıma təng edib. Nə qədər qoşun qırılıb, camaat istitaətdən düşüb. Mustafa xan mən tərəfə keçib. Bir Cəfərqulu xanın köməyi ilə, Ağa Məhəmməd mənim müqabilimdə indiyədək davam edib. Nə olardı, Allah Cəfərqulu xanın ürəyinə insaf salayıdı, öz mənfəətini anlayıb Ağa Məhəmməddən əl çəkəydi. (*Gurultu artır.*) Vuruşun, qoçaqlarım! Vuruşun, şirlərim! Vuruşun, pələnglərim! Əgər İran ixtiyarı əlimə keçər, sizin sərkərdələrinizi və özünüüzü dünya malından qəni edərəm. Amma əgər Ağa Məhəmməd əsir olub əlimə keçə, and olsun Allaha, ona bir elə tənbeh edəcəyəm ki, min baş kəsmiş cəllad ağlasın... Budur, bir atlı sürətlə gəlir. Görəsən, nə xəbərdir? Xudaya, sən xeyir elə... Atlının dalınca bir neçə atlı, bir nəfəri əhatə edib gətirirlər... İnşallah xeyirdir, inşallah xeyirdir. (*Enir aşağı*)

Qasid (*daxil olur.*) Xan sağ olsun, müjdəmi ver!

Mürtəzaqulu xan. Tez ol, de görüm, nə xəbər gətiribsən?

Qasid. Xan, qurbanın olum, nəfəsim gəlmir, belə Ağa Məhəmməd xan, Ağa Məhəmməd xan!..

Mürtəzaqulu xan. Nə olub? Ağa Məhəmməd xanı öldürüb'lər nədir, de görüm?

Qasid. Yox... Öldürməyiblər...

Mürtəzaqulu xan. Öldürməyiblər, bəs nə olub, niyə müjdə isteyirsən.

Qasid. Əsir ediblər! Budur, qolu bağlı gətirirlər.

Mürtəzaqulu xan. İlahi, mərhəmətinə gündə min şükür! (*Qasida*) Tut, bu sənin müjdən. (*Bir kisə pul verir.*) Buradan get fərraşbaşının yanına. Deginən sənin adını fərraşlar cümləsindən yazsın.

Qasid. Allah xanın iltifatını artıq eləsin. (*İstəyir getsin.*)

Mürtəzaqulu xan. Dayan bir az, getmə! De görüm Cəfərqulu xan nə qayırır? Məgər dava etməkdən yorulmayıb?

Qasid. Xeyir, xan. Biz belə güman elədik ki, Ağa Məhəmməd xanın əsir olmağı onun qol-qanadını qıracaq. Amma qardaşı tutulan-

dan sonra Cəfərqulu xan ikiqat şiddətlə davaya girişdi. Əsirlerin nağıl etməklərinə görə Cəfərqulu xan deyir, əgər qılinc vura-vura gedib qarşasımı düşmən əlindən qurtarmasam, öz xəncərimlə özümü həlak edəcəyəm.

Mürtəzaqulu xan. Qulaq asma, naxoş öləndən qabaq işiq verər. Cəfərqulu xan haləti-nəzdədir. İnşallah, onu da qolu bağlı gətirərlər və o gələnədək də qardaşı barəsində təbdir olunur... Sən get. (*Qasid baş əyib gedir.*) Nə gözəl oldu! İnşallah, Cəfərqulu da qardaşının halətinə düşər və gəlib qardaşını ölmüş görər. Onda mən... ona buyuraram ki, əhdinə vəfa etsin, öz xəncəri ilə özünü öldürsün. Gözəl divandır! (*Bir neçə nəfər, əzon cümlə Mustafa xan Ağa Məhəmməd xanı gətirirlər.*) Qardaş! Xoş gördük. Eşidibsən:

Hər on köhtər ki, ba mehtər sitizəd  
Çinan üftəd ki, hərgiz bər nəxizəd:<sup>1</sup>

Məgər bu gündən ötrü mənimlə dava edirdin? Məgər bu sifətlə padşahlıq arzusuna düşmüştün? Heç bir aynaya baxıbsan? Məgər təxti-səltənət meymun yeridir? Sən bilirsən ki, padşaha züllüllahi-fil-ərz deyirlər? Məgər Allah kölgəsi sənin tək olar? Sən yəqin edibsən ki, İranın nicatı Qacar əlindədir! Amma indi öz halətinə bax. Qızmış şir tək dava edən qoşuna da bax, mənə də. Gör İranın nicatı hansı Qacar əlindədir.

Ağ a Məhəmməd xan. Qardaş, mən nə qədər səninlə dava edirdim, sənin düşmənin idim. İndi mən qolu bağlı əsirəm, məndən heç kəsə bu saat ziyan dəyməz. Ona görə mənə düşmən adı qoymaq olmaz. Əsir qonaqdır. Qonağa rişxənd etmək mərd sifəti deyil. Sən padşahlıq fikrinə düşübəsən, amma namərd padşah ola bilməz. Məni öldürəcəksən, öldür. Amma nə qədər Cəfərqulunun qolu qılinc vurmaqdan yorulmayıb, padşahlıq fikrini yaddan çıxart.

Mustafa xan (*irəli yeriyir*). Çox da sən qardaşın Cəfərquluya xatircəm olma. Sənin Cəfərqulu tək qardaşın varsa, Mürtəzaqulu xanın da mənim tək və Rzaqulu xan tək qardaşları var. Ölünce vuruşmağa hazırlıq. Necə ki, sənin vəhşi heyvan tək buraya gətirdim, elə də Cəfərqulunu burada görərsən.

<sup>1</sup> Büyüklə dalaşan kiçik elə yixılır ki, heç bir vaxt ayağa qalxa bilməz.

Ağ a Məhəmməd xan. Bu sözləri mənə də çox deyibsən. Nə qədər mən səndə etibar gördüm, bir elə də Mürtəzaqulu xan görər.

Mürtəzaqulu xan. Mustafa, qardaş, afərin sənə və sənin şücaətinə! Bu gətirdiyin heyvanın tənbihini sənə rücu edərəm. İstəyir-sən gözlərini çıxart, istəyirsən başını kəsdir.

Mustafa xan. Mən burada öz Allahımla əhd eləyirəm, gərək Cəfərqulu xanı da əsir edəm. Əvvəl bunun gözlərinin qabağında onun başını kəsəm və sonra bunun gözlərini çıxardam. Buna ondan böyük tənbih ola bilməz. Hər kişiyyə Allah dünyada iki böyük nemət verib: biri onun kişiliyidir və biri də onun gözləri. Əvvəlinci nemətdən bunu Ədil şah məhrum edib, ikincisindən də mən məhrum edərəm.

Ağ a Məhəmməd xan. Hər nə edəcəksən et. Yazılan yazılıb.

Mürtəzaqulu xan. Səni bu halətdə görəndə mən yazılımı oxudum.

Mustafa xan. Fərraş! Get kündə gətir və yaxşı təzə kündə. (*Fərraş gedir*.) Sən padşahsan, gərək sənin ayağına padşaha layiq kündə vurula. (*Kündəni gətirirlər*.) Salın bunun ayaqlarına. Kündənin tozunu silin, padşahnın libası bulanmasın.

Ağ a Məhəmməd xanın ayaqlarını salırlar kündəyə.

Qasid (*daxıl olur*). Xan, nə durubsan, evimiz yixıldı, qoşunumuzun yarısı tərk oldu! Yerdə qalanın bir hissəsi Cəfərqulu xan tərəfə keçdi və qalanı pərakəndə olub hərəsi bir yana qaçıdı. Rzaqulu xan əsir olub, keçib Cəfərqulu xanın əlinə.

Mürtəzaqulu xan. Oğlan, nə danışırsan?! Deginən bu saat atlara çəksinlər. Mustafa, qardaşım, qeyrət günüdür, gəl dalımcə. İndi gərək mən özüm meydana çıxam, yoxsa axır günümüzdür! (*Tez çıxır*.)

Mustafa xan. Bu əsiri burada saxlayın! (*Öz-özüñə*) Mən də atlanım, sonra fikir edərəm, qoşuna gedim, ya bir ayrı yerə. (*Tez çıxır*.)

Ağ a Məhəmməd xan. Pərvərdigara, səni öz cəlalına and verirəm, Cəfərqulunu tezliklə mənə salamat yetir.

Şeypur səsi gəlir. Ağ a Məhəmməd xanın qarovulları qaçırlar.

Cəfərqulu xan (*sərkərdələrlə daxıl olur*). Pərvərdigara, sənə şükkür, qardaşımı salamat tapdım! (*Kündəni ayağından açır*.) Qardaş, gəl qucaqlaşaq. Şükür olsun xudavəndi-aləmin cəlalına ki, dörd il əziyyət və məşəqqətdən sonra fəth bizlə oldu. İndi cəmi Qacar sənin ayağının altındadır. Bu dava cəmi Qacar nəslini bir adam tək eləyib və o adam

da məxsusdur sən Ağa Məhəmməd xana. Camaat ittihadı ilə padşahlıq da edə bilərsən və mən də həmişə sənin qabağında nökər varam.

Ağ a Məhəmməd xan (*Cəfərqulu xanın boyunu qucaqlayub*). Qolumun qüvvəti, belimin dayağı qardaşım! Allah səni mənə çox gör-məsin!

Cəfərqulu xan. Rzaqulu xanı buraya gətirin.

Rzaqulu xanı gətirirlər.

Ağ a Məhəmməd xan. Rzaqulu! Sən nə cürət edib mənim müqabilimə qoşun çıxardırdın, məgər bu gündən qorxmurdun? Mən sənə o tənbehi eləyəcəyəm ki, sənin adaşın Rzaqulu xan Mirzəyə oldu. Aparın, bunun iki gözlərini də çıxardın!

Rzaqulu xanı aparırlar.

Cəfərqulu xan. Qardaş, buyur bu təllin üstünə çıx. Qoşun əhli səni ziyanət eləsin, yoxsa hamı səni ölmüş bilir.

Ağ a Məhəmməd xan. Əlbəttə lazımdır. Gəl, qardaş, dalımcə.

İkisi də çıxırlar təllin üstünə.

Cəfərqulu xan. Camaat! Budur sizin sərkərdəniz, xudavəndi-aləmin köməyi ilə sağ və salamat, gözünüzün qabağında. (*Ağ a Məhəmməd xana*) Qardaş! Bir bu səhrəni tutan qoşuna tamaşa elə. Düz-lərdə otları, göydə ulduzları, meşələrdə ağacları sanamaq mümkündür, amma Qacar qoşununu sanamaq mümkün deyil. Bu qoşun hamısı mənim itaətimdədir və mən də sənin itaətində. Mən sənin qabağında indiyədək dava eləmişəm və bundan sonra nə qədər qolumda qüvvət və sinəmdə nəfəs var, yenə bu qoşunla bir yerdə sənin uğrunda çalış-mağə amadə varam. Mən Qacar nəslinin gözünün qabağında sənə ərəbi beyət eləmək istəyirəm. Ərəb bir vədə beyət eləyəndə ki, əlini verdi, yəqin vəfa eləyəcək. Mən də bu təllin üstündə bu sağ əlimi verirəm sənə. (*Əl verir.*) Bil və xatircəm ol ki, nə məndən və nə mənim qoşu-numdan heç vədə sənə xəyanət olmayıacaq.

Ağ a Məhəmməd xan. Mərhəba, qardaş! Mərhəba!

Enirlər aşağı, bu halda bir sərkərdə bir neçə əsir gətirir.

Cəfərqulu xan. Bunlar nə əsirdirlər?

Sərkərdə. Mürtəzaqulu xanın müqərrəb athlarındandırlar. Onun-la bir yerdə qaçırdılar. Qovduq, özünü tuta bilmədik, athlarını ələ keçirdik.

Cəfərqulu xan (*əsirlərdən birinə*). Bu saat de görüm, Mürtəzaqulu xan və Mustafa xan necə oldular? Vay sənin halına əger yalan deyəsən! Amma doğrusunu desən, səni azad eləyəcəyəm.

Əsir. Xan sağ olsun, elə ki bizim qoşun pərakəndə oldu və Rzaqulu xan əsir düşdü, o vədə Mürtəzaqulu xan bizlə bərabər atlanıb qoşunun içində çapdı. Nə qədər qışqırkı, nərə vurdu, qoşun kar görə bilmədi. Axırda özü də atının başını çevirib qaçıdı. Gərək Məşhəd tərəfə qəmiş olar.

Ağ a Məhəmməd xan. Bəs mənim namərd qardaşım Mustafa xan?

Əsir. Mustafa xan axırda heç dava meydanında görünmədi. Belə danişdilar ki, qoşununu məğlub olmağını eşidən tək atını minib o qandır qaçıır. Deyirmiş ki, Rusiya torpağına qaçacağam.

Ağ a Məhəmməd xan. Mən bu əsiri azad elədim açın qolunu. (*Cəfərqulu xana*) Qardaş, sənin dövlətindən cəmi Qacar birləşib. Bundan sonra fürsəti fövt eləmək lazımlı deyil. Gərək birləşmiş qoşunun gücü ilə üzümüzə bağlı yolları açaq. İsfəhan hökmədarı Əlimərdan xan ölüb və yerində oğlu qalıbdır ki, bişüürün biridir. Lazımdır qoşuna bir neçə vaxt rahatlıq verib, İsfəhan üstünə gedək, ta Farsistanı özümüzə tabe edək.

Cəfərqulu xan. Çox gözəl fikirdir. (*Gülür*) Ümidvaram ki, Cəfər xan əvəzində Cəfərqulu xan əyləşə.

Ağ a Məhəmməd xan. Gözüm üstə... Qardaş, necə ki məlum oldu, dəxi Qacardan bizə düşmən qalmadı. İndi mən istəyirəm qoşun əhlinə indiyədək ürəyimdə saxladığım axır sözümü deyim... Gəl, qardaş, təllin üstünə. Əliqulu, sən də gəl.

Çıxırlar tellin üstünə.

Cəfərqulu xan. Camaat, xamuş olun, Ağ a Məhəmməd xan söz demək istəyir.

Ağ a Məhəmməd xan. Ey buraya cəm olan Qacar qoşunları! Ey mənim qardaşlarım, dostlarım, əzizlərim və ey nəslisi-Qacarın qeyur sərkərdələri, cavanları! Bilin və agah olun ki, bu gündən tarixi-Qacarinin əvvəl səhifəsinin bismillahı yazıldı. O bismillahı mən deyirəm və dalınca sizə məlum edirəm ki, mənim Ağ a Məhəmməd şah Qacar, Maliki-bil-istiqlali-külli-məmaliki-məhruseyi-İran! Bu gündən haman səltənəti-İranı alıram əlimə və ümidi var oluram ki, bu qoşunun

köməyi ilə Qacar nəslə həmişə təxti-səltənəti-İranini müzəyyən edə. Necə ki siz Qacar taifəsi birləşibsiniz, elə də sizin köməyinizlə parça-parça əllərdə qalmış İran, inşallah, birləşəcək. Allahın tövfiqinə və sizin köməyinizə bel bağlayıb, ağır yollara qədəm qoyuram.

Cəfərqulu xan (*dizi üstə çökür*). Qibleyi-aləm, əvvəl sənə be-yət edən mən və məni istəyən qoşun!

Əliqulu xan. Qardaş, səltənətin mübarək olsun!

Sərkərdələr (*ucadan*). Payəndə bad<sup>1</sup> Ağa Məhəmməd şah Qacar!

Qoşundan səs gəlir. Payəndə bad Ağa Məhəmməd şah Qacar!

PƏRDƏ

---

<sup>1</sup> Var olsun.

## İKİNCİ MƏCLİS

### ƏHLİ-MƏCLİS

Ağa Məhəmməd şah Qacar  
Cəfərqulu xan } onun qardaşları  
Əliqulu xan  
Hacı İbrahim xan – vəzir  
Mirzə Cəfər xan – eşik ağası  
Əlifxan Əfşar  
Üç nəfər sərkərdə, qulam və fərraşlar

### ƏVVƏLİNCİ NİMMƏCLİS

Tehran. Ağa Məhəmməd şah Qacarın evi. Şah təxt üstündə əyləşib, yanında vəzir Hacı İbrahim xan.

Ağa Məhəmməd şah Qacar. Şükür olsun Allahın cəlalına ki, Farsistana qalib olduq. Mən bunu yeqin etmişdim ki, Əlimurad xanın oğlu Cəfər xan Qacar qoşunun qabağında davam edib İsfəhanda otura bilməyəcək. Belə də oldu və şükür olsun Allaha ki, İsfəhan torpağına davasız malik olduq. Bunu da bilginən, Hacı İbrahim xan, mən dəxi Mazandarana qayıtmayacağam. Mənim fikrim Tehranin qələsini möhkəmləşdirib, Tehrani həmişəlik, İsfəhan əvəzinə İrana paytaxt etməkdir. Tehranın köçəri türk tayfalarının yaxınlığında olmayıçox şərttdir. Mən bilirəm ki, buranın paytaxt olmayı həmişəlik farsla türk arasında ədavətə bais olacaq. Amma bu ədavət ancaq ürəkdə qalıb, nəticə verməyəcək, çünki mən farsları da, türkləri də lazıminca tanıdımışam.

Hacı İbrahim xan. Qibleyi-aləm, belə deyirlər ki, Cəfər xan hərçənd İsfəhandan qaçıb, amma başına qoşun cəm etməyə məşğuldur.

Aşa Məhəmməd şah Qacar. Fikir etmə, Hacı İbrahim xan, bunlar hamısı xeyali-xamdır. Fars fırqələrinin sərkərdələri heç vədə Cəfər xanın baydağının altına gəlməzlər ta ondan bir kəramət görməyələr. Onlar hər biri bir iddiaya düşüb gözləyəcəklər ki, qacarlarla zəndilərin arasına bir qılıq-qal düşsün. Ta ortalığa girib məramlarına

çatsınlar. Amma Əli xan Əfşar ki, böyük qoşunla gəlib Tehran ətrafin-  
da düşüb və padşahlıq arzusundadır, onunla dava çətin olacaq. (*Mirzə  
Cəfər xan daxil olur.*) Mirzə! Nə xəbərlə gəldin?

Mirzə Cəfər xan. Qibleyi-aləm, budur, sübhədən indiyədək  
göftgudur. Söhbət axır bu yerə yetdi ki, Əli xan Əfşar bizim hər bir  
təklifimizi mən etdi: – bizim aramızda kəskin qılıncdan və iti nizədən  
başqa vasitə ola bilməz, – deyib, öz qoşununa tərəf müraciət etdi.

Ağ a Məhəmməd şah Qacar. Qoşunlar ki, rubəru durublar?

Mirzə Cəfər xan. Bəli, qurban. Qacar qoşunu bir işarəyə məöt-  
təldir ki, cəmi Əli xanın qoşununu bir türfətüleyndə nabud eləsin. Əli  
xan özündən çox müştəbihdir və onun qürurla danışib getməyi sərkər-  
dələri və ələlxüsüs Əliqulu xanı halətdən çıxardıb. Hamisinin hirsən  
gözləri qızarıb. Təzə kəməndə keçmiş xam ərəb atı tək özlərini yeyir-  
lər. Qibleyi-aləm, mən qoca Mirzə Cəfərin qeyrəti qəbul etmir ki, sən  
tək qəvi padşahın müqabilində Əli xan Əfşar tək adam cürət edib söz  
danışsın. Qibleyi-aləm! İzin ver qoşuna, qabaqca qılınc vuran mən  
qoca olaram. Ax, haradan alım Cəfərqulu xanı!

Ağ a Məhəmməd şah Qacar. Səbr et, Mirzə Cəfər xan. Sən  
tədbirli kişisən, belə danışiq sənə şayistə deyil. Hər bir düşmənin  
müqabilinə qoşunla getsən, axırdı qoşunsuz qalarsan. Dava var qılınc-  
la qurtarar, dava var dillə. Əvvəl dil, sonra qılınc qoşunu mənə lazımdır.  
Mən Əli xanla dava etməyəcəyəm. Gəl əyləş, kağız, qələm götür,  
mən nə desəm yaz. (*Mirzə Cəfər xan əyləşib, kağız və qələm götürür.*)  
Yaz: Şahənşahi-İran Ağa Məhəmməd şah Qacar tərəfindən Əfşarın  
qəyur sərkərdələri ilə qoşunlarına! Əfşar qoşununun Qacar üstünə  
gəlməyini fikir etdikcə, mənim ürəyim qana dönür. Mənim səltənə-  
timdən, cəlalımdan, şövkətimdən artıq İranın xoşbəxtliyidir. Amma iki  
Türk tayfasının rubəru durub bir-birinin qanını tökməyi İranın tənəzzü-  
zülünə səbəb olar və onun düşmənini ayaqlandırar. Mən heç mane  
deyiləm ki, Əfşar tayfası öz sərkərdələrinin təht-rəyasətində rahat  
dolanıb, özlərindən mənfəətbərdar olalar. Ancaq ürəkdən əfşarlarla  
qacarların birləşib ümumi düşmənin dəfinə çalışmaqlarını arzu edi-  
rəm. Qurtardın? Ver buraya. (*Qol çəkir.*) Bu kağızı götürüb çaparsan  
qoşuna, verərsən Əliqulu xana, deyərsən, sərkərdələrindən bir neçə-  
sini götürsün, getsin. Əli xanın qoşununun müqabilində durub oxusun.  
Ümidvaram ki, bu kağız nəticə verə. Dayanma!

Mirzə Cəfər xan gedir.

Hacı İbrahim xan. Qibleyi-aləm, bu çox böyük təbdir idı ki, sizdən sadır oldu. Afərin belə tədbirə!

Ağə Məhəmməd şah Qacar. Dünyada iki adam məni həlakdən qurtarıb, biri qardaşım Cəfərqulu xan və biri də bu Mirzə Cəfər. Mən Kərim xanın yanında olan vaxt onun qardaşı Hüseynəli xan xahiş etmişdi ki, Mazandaranı əhlini Kərim xanın üzünə ağ elətsin. Kərim xan mənə qoşun verib qardaşının müqabilinə göndərmək istəyirdi. Amma Mirzə Cəfər mane oldu. Məni göndərmədilər. Sən belə güman etmə ki, Mirzə Cəfərin mənə məhəbbəti var idi. Xeyr, onu vadə edən öz ağasına olan kəsrəti-ixlası idi. Mirzə Cəfər yəqin eləmişdi, əgər mən Mazandarana gəlsəm, yəqin Hüseynəli xanla birləşəcəyəm. Bunu da bil ki, əgər mən o vədə baş qovzasaydım, Kərim xanda o qədər zor var idi ki, məni az zamanda fövt edərdi. Odur ki, mən bu kişini əziz tuturam və özümə söz vermişəm ki, heç vədə Mirzə Cəfərin və onun xıştıq əqvamının üstündən nəzərimi kəsməyim.

Hacı İbrahim xan. Qibleyi-aləm, səbəb nə oldu ki, siz Cəfərqulu xan tək pəhləvanın qəlbinə dəydiniz? Qəzəbiniz tutmasın qibleyi-aləm ki, belə cəsarət edib soruşuram. Siz ki, ona Əsfəhan hökumətini vədə vermişdiniz, nə səbəbə Mazandarana göndərdiniz?

Ağə Məhəmməd şah Qacar. Məsləhət belə oldu.

Hacı İbrahim xan. Məgər Əsfəhana ondan layiq hakim tapacaqsınız?

Ağə Məhəmməd şah Qacar. Ondan layiq tapılmaz, ancaq burada bir sərr var ki, aça bilmirəm.

Hacı İbrahim xan. Qibleyi-aləm, məgər mən sizin qəzəbinizə düşər olmuşam? Buyurun belə olan surətdə cəllad mənim boynumu vursun. Mən dəxi zindəganlıq eləmək istəmirəm. İndiyədək mən şahın mübarək ağızından belə ləfz eşitməmişəm. Siz bilirsiniz ki, bu sırrı daşa deyəsiniz daş camaata danişa bilər, amma mən Hacı İbrahim daşdan möhkəməm. (*Baş əyib çıxır*.)

Ağə Məhəmməd şah Qacar. Hacı İbrahim, deyəsən, incidi. Eybi yoxdur, könlünü alaram. Axır mən ona, necə deyim ki, Cəfərqulu xandan qorxuram. Mən o vədə şəkkə düşdüm ki, Baba xanı vəliəhd təyin edəndə əvvəl beyət edən Cəfərqulu xan oldu. Mən, doğrudur, ona Əsfəhan hökumətini vədə vermişəm. Amma mən necə bu vədəyə əməl edim? Mənim nə qədər qoşunum var, hamısı Cəfərqulu xanı ata tək isteyir. Deyə bilərəm ki, qoşun onu məndən artıq istəyir. Əgər xahiş

edə, qoşunun hamisini mənim üzümə durquza bilər. Necə ki, mənim qolumdan tutub, təxti-səltənətdə əyləşdirdi, həmçinin qolumdan tutub, endirib özü əyləşə bilər. Mən necə ona, İran padşahlarının paytaxtı olmuş İsfəhanın hökumətini verim? Mən ona Mazandaran hökumətini vermişəm, gedib əyləşib orada, olub guşənişin. Nə hökumətə şuru eləyir, nə çağırıram gəlir, nə yazdığını kağızlara cavab verir. Bu da məni daha artıq təşvişə salıb. Cəfərqulu mənə ərəbi beyət eləyib, ola bilər ki, mənim üzümə ağ olmasın, amma mənim varisimə rahatlıq verməyəcək. Bu mənim yəqinimdir. İndidən tədbir lazımdır: əlacı-vaqiə piş əz vüqu, bayəd kərd<sup>1</sup>. (*Çağırır.*) Qulam. (*Qulam girir.*) Hacı İbrahim xanı buraya çağır. (*Qulam çıxır.*) Hacı İbrahim xan təbdirli vəzirdir, lazımlı vəzirdir. (*Hacı İbrahim xan daxil olur.*) Hacı, deyəsən məndən rəncidə xatir oldun?

Hacı İbrahim xan. Qibleyi-aləm, mən nəkarəyəm, sizdən rəncidə xatir olmağı xəyalimdən da keçirə biləm. Mən hələ o mərtəbədə özümdən müştəbeh olmamışam.

Ağ a Məhəmməd şah Qacar. Sən çıxandan sonra mən fikir elədim. Həqiqət, mən Cəfərqulu xan haqqında zülm eləmişəm, onuntek qardaşın ürəyinə dəymək zəhi nainsaflıqdır. Mən indi öz əməlimdən peşman olub, qət etmişəm ki, Cəfərqulu xanı çağırıb, göndərim İsfəhana.

Hacı İbrahim xan. Qibleyi-aləm, bağışlayın, yenə cəsarət eləyi-rəm. Siz indiyədək Cəfərqulu xana neçə sıfarişlər edibsınız, neçə kağız yazıbsınız, heç birisinə cavab verməyib. Qorxuram indi də gəlməyə.

Ağ a Məhəmməd şah Qacar. İndi mən onu ayrı yolla çağıraram. Mən bilirəm, Cəfərqulu xan anasının xatirini çox istəyir. Bu saat sən get Cəfərqulunun anasının yanına, deqinən, şah ondan xahiş edir ki, özü zəhmət çəkib Mazandarana getsin. Əvvəl Cəfərqulu xana mənim dilimdən salam yetirsin və desin ki, mən öz əməlimdən peşman olub, onu İsfəhana hakim təyin etdim. Və mənim əziz qardaşım-dan təvəqqə etsin ki, İsfəhandan qabaq Tehrana gəlsin, bir görüşək. Çünkü könlüm onu çox istəyir və bir də İsfəhan barəsində bir para vacib məsələlərin müzakirəsi vacibdir.

Hacı İbrahim xan. Bu tədbir İranın dəxi də tərəqqisinə bais olacaq. Mürəxxəs olur. (*Çıxır.*)

<sup>1</sup> Baş verə biləcək vaqıənin əlacını baş verməzdən əvvəl etmək lazımdır.

Mirzə Cəfər xan (*daxil olur*). Qibleyi-aləm. Afərin tədbirə, necə ki, qibleyi-aləm hökm etmişdi, Əliqulu xan sərkərdələrdən iki nəfəri və məni götürüb yeridi Əli xanın qoşununa tərəf. Qoşunun müqabilində durub kağızı uca sövtə oxudu. Kağız qurtaran tək Əli xanın sərkərdələri və qoşunu səs-səsə verib dedilər ki, Əliqulu xan, biz sənə tabeyik və nə qədər qəvi düşmən müqabilinə aparsan, baş və canla dalınca getməyə hazırlıq. Amma qacarlarla biz dava etməyəcəyik. Əli xanın qolu boşaldı. İndi, budur, özü də, sərkərdələri də gəlib qapıda durub, hüzuri-aliyə müşərrəf olmağa izin istəyirlər.

Ağ a Məhəmməd şah Qacar. Deyinən buyursunlar.

Mirzə Cəfər xan çıxır. Əli xan Əfşar sərkərdələri ilə daxil olur.

Əli xan Əfşar. Qibleyi-aləm, kamali-ixlas və iradə ilə mən və mənim sərkərdələrim hüzuri-alidən əfv istəyirik. Biz böyük səhvə imişik. Qibleyi-aləmin gözəl məktubunun məzmununu eşidəndən sonra səhvimizi anlayıb çox peşman olub gəlmışik. Mən, mənim ziri-dəstimdə olan sərkərdələr və qoşun, hamımız beyət edirik şahənşahi-İran Ağa Məhəmməd şah Qacara.

Ağ a Məhəmməd şah Qacar. Çox məmnunam səndən, Əli xan. Şükür olsun Allaha ki, iki böyük türk taifəsi bir-birinə əl verib, düşməni sərnigun elədi. (*Çağırır*) Mirzə Cəfər xan! (*Mirzə Cəfər xan daxil olur*.) Əli xana və sərkərdələrinə mənzil ver. Necə ki, padşah qonağına şayistədir hörmət elə buyuruq ver ki, Əli xanın qoşunun hər iyirmi nefərinə bir qoyun və bir kuzə şərab versinlər. Əli xan, get rahat ol. Sən bundan sonra mənim əzizim sən, əziz sərkərdəm olacaqsan. (*Əli xan sərkərdələri ilə və Mirzə Cəfər gedirlər*.) Bunun da ürəyi mənlə düzəlməz, ona görə dəfi vacibdir... Xudavəndi-aləmin fədi-qüdrəti mənim üstümdədir. Büyök dhüşmənin şərrindən qurtardım, indi qalib bir para xirdə baş qovzayanlar. İran bu saat qaynar qazandır. Məlumdur ki, su qaynayanda onun içindəki nalayıq şeylər üzə çıxıb köpük olar. Həmçinin İранa tabe bir para xanlar bu növdürlər. (*Çağırır*) Qulam! (*Qulam daxil olur*.) Fərraşbaşıya deginən, bir adam göndərsin Əliqulu xanı buraya çağırınsın.

Qulam. Qibleyi-aləm, Əliqulu xan gəlib buradadır.

Ağ a Məhəmməd şah Qacar. Çağır gəlsin. (*Qulam çıxır*.) Deyirlər, Kirmanda Lütfullah xan baş qovzayıır. Ona tənbih lazımdır. (*Əliqulu xan daxil olur*.) Əliqulu! Gərək güclü qoşun götürüb gedəsən

Kirmana. Lütfullah xanın qoşununu tərk edərsən. Əgər qaçıb gizlənsə, Kirmanda daşı daş üstündə qoymazsan. Qoca kişilərə, övrətlərə, südəmər uşaqlara, heç birisinə rəhm etməzsən. Gərək Kirman əhlinə bir divan tutasan ki, cəmi İran titrəsin. Lütfullah xanı və onun qövməqrəbasını ələ gətirib hamisini ya qırarsan, ya gözlərini çıxardarsan. Xatircəm oluram ki, tapşırıǵıma dürüst əməl edəcəksən.

Əliqulu xan. Padşah hökmü Allah hökmüdür, borcluyam itaət edim. (*Gedir. Hacı İbrahim xan daxil olur.*)

Ağa Məhəmməd şah Qacar. Necə oldu?

Hacı İbrahim xan. Xanımı razı elədim, sabah yola düşür.

Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim, dəxi dürüst xatircəm oldum, düşmənin qəvisini ələ gətirdim. Allahın köməkliyi ilə az keçər ki, İranda bir nəfərin adı çəkilər və o bir nəfər kimdir? Ağa Məhəmməd şah Qacar!

PƏRDƏ

## İKİNCİ NİMMƏCLİS

Tehran. Ağa Məhəmməd şah Qacar öz bargahında əyləşib səndəl üstündə. Hacı İbrahim xan və Mirzə Cəfər xan durublar hüzurda.

Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim xan! Əli xan nə işlə məşğuldur?

Hacı İbrahim xan. Qibleyi-aləm, dünya yadından çıxıb, əy-ləşib mənzilində, qulluq əmrlərinə məşğuldur.

Ağa Məhəmməd şah Qacar. Padşahlıq fikrindən əl götürüb, ya nə?

Hacı İbrahim xan. Qibleyi-aləm, Əli xan məger görəmür ki, padşahlıq nə müskül əmrdir? Gecə və gündüz gərək ancaq rəiyət dərdi çəkəsən. Sair dövlətlərlə əlaqə fikrində olasan. Əli xan əyləşib qibleyi-aləmin sayəsində, rütbəsi gün-gündən artır, qoşun onun ita-ətində, dəxi o nə eləyəcək padşahlığı?

Ağa Məhəmməd şah Qacar. Səhvəsən, Hacı İbrahim xan! Bunu sən yəqin et ki, əgər Əli xanın sərkərdələri və qoşunu mənim məktubumu oxuyandan sonra ondan üz əvvirməsə idilər, o gəlib itaət

etməzdi. Belə itaət də sidqlə olmaz. Əli xanın ölenədək ürəyində əda-vət çıxmayacaq, sən buna inan! Əli xan ölsə, onun sümükləri və qəbrinin torpağı də mənimlə ədavət eləyəcək. Yəqin bil, belədir.

Hacı İbrahim xan. Qibleyi-aləm, yoxsa Əli xan barəsində bir fikriniz var?

Ağə Məhəmməd şah Qacar. Mən gecələr yuxu yata bilmirəm və İranın iki düşməni var, onlar yox olmayıncı yata da bilməyəcəyəm. Mən o yandan, bu yandan baş qovzayanları demirəm, mən onları düşmən hesab etmirəm. Mən İranın gələcək düşmənlərini deyirəm ki, gərək onların hamısı tərk olsun ki, ta ölündə xatircəm ölüm. O düşmənlərini biri Əli xandır və o birisi də bilirsən kimdir. Naçarlıqdan itaətə gələn düşmənlə müdara etmək aqil iş deyil. Elə düşmənin bilmərrə kökünü kəsmək gərək.

Qulam (*daxıl olur*). Qibleyi-aləm, Əli xan gəlib fərmayışə müntəzirdir.

Ağə Məhəmməd şah Qacar. Get, fərraşbaşıya deginən necə ki, buyurmuşam. Əli xanı elə rahat eləsinlər.

Qulam çıxır. Şah qalxır ayağa, qapıya tərəf gəlir. Hacı İbrahim xan və

Mirzə Cəfər bir-birinin üzünə baxırlar. Qapının dalından Əli xanın səsi gəlir: ay məlunlar! Nə qayırırsınız? Buraxın məni!

Buraxın mənim qolumu! Ox, ox, ox!..

Ax, habelə ha, habelə ha! Oxay, canım dincəldi. (*Mirzə Cəfər xana*.) Mirzə Cəfər xan, çıx binagüzarlıq et, neçə gün Əli xanı bargahda saxlaşınlar və bir şəxs onun gözlərinin çıxdığını bilməsin və əlavə bina-güzarlıq edərsən Əli xanın qoşununun bir hissəsini azad eləsinlər və qalanını sair fövclərə paylaşınlar. (*Mirzə Cəfər xan çıxır*.) İkinci düşmənim qalıb, o da bu gün cəzasına çatar. Ax, nə ağır yük imiş padşahlıq!..

Qulam (*daxıl olur*.) Qibleyi-aləm, Kərim xan Şirazinin xalılarını və sümüklərini götüriblər.

Ağə Məhəmməd şah Qacar. Deginən içəri girsinlər! (*Qu-lam gedir*.) Büyük arzularımın birinə çatdım. (*Xalıları və bir torba sümük götürirlər*.) Açıñ xalımı! (*Açırlar*.) Cox gözəl xalılardır ha, Hacı İbrahim xan!

Hacı İbrahim xan. Bəli, qurban, çox gözəl xalılardır.

Ağə Məhəmməd şah Qacar. Mən, qədim vaxt yadımdadır, Kərim xanla müqabil oturub dövlət işlərini müzakirə edəndə bir yandan ona gözəl tədbirlər tökərdim və bir yandan və ədavətin kəsrə-

tindən xırqəmin altında bıçaq tutub bu xalıları doğrayardım. Əgər biləydim ki, bu xalılar axırda mənim olacaq, məgər mən bunları şikəst edərdim? (*Fərraşlara*.) Götürün xalıları və o sümükləri də aparın mənim yatacaq mənzilimin astanasında basdırın! (*Fərraşlar gedirlər*.) Hacı İbrahim xan, mən dünya ləzzətindən məhrumam. Göydə uçan quşlara, yerdə gəzən heyvanlara, torpaqda məskən tutan qarışqlara müyüssər olan ləzzət mən tək padşaha müyüssər deyil. Amma, hər sübh ki, yerimdən duranda ayaqlarımı Kərim xanın sümüklərinə basaram, ürəyimin yaraları yadimdən çıxar. Nadirin də sümükləri, inşallah gələr.

Mirzə Cəfər xan (*əlində kağız daxil olur*). Qibleyi-aləm, Əliqulu xan Kirmandan kağız göndərib.

Ağ a Məhəmməd şah Qacar. Açı, oxu.

Mirzə Cəfər xan (*oxuyur*). Əlahəzrət şahən-şahi-İran hüzuri-mübarəkliyinə ərz olsun: hökmi-hümayuni-şahanəyə əməl edib üç gün, üç gecə Kirmanı oda və qılınca verdirdim. Axırda Lütfullah xan və onun cəmi əqrəbası ələ keçdilər. Hökmi-şahanəyə görə hamisini öldürtdüm. Kirman əhli izhari-itaət edəndən sonra qoşunu götürüb Tehrana müraciət edirəm. Kəmtərini-əlahəzrət Əliqulu.

Ağ a Məhəmməd şah Qacar. Afərin, Əliqulu, xan! Kağız gətirənə, deginən, xələt versinlər! (*Mirzə Cəfər çıxır*.) Qulam! (*Qulam daxil olur*.) Sərkərdələr gəliblər?

Qulam. Bəli, qibleyi-aləm, gəliblər.

Ağ a Məhəmməd şah Qacar. Deginən gəlsinlər. (*Qulam çıxır, üç nəfər sərkərdə daxil olur*.) Nə qədər qoşun hazır edibsiniz?

Sərkərdə. Qibleyi-aləm, altmış min nəfər atlı və piyada qoşun hazırlıdır.

Ağ a Məhəmməd şah Qacar. İndi mən sizə məramımı deyim. Gürcüstan valisi qoca İraklı İranı şuriş tutmuş hesab edib, götürüb Rusiya imperatricəsinə yazibdir ki, necə mənim atam və babalarım həmişə Osmanlı və İran padşahlarının itaətində olublar, mən özümün və övladımın tərəfindən Rusiya padşahlarına itaət edirəm. Əlbəttə, İran şahları qəbul etməzlər ki, Gürcüstan tək vilayət əldən getsin. Ona görə İrakliyə tənbih lazımdır. Həmçinin Mustafa xan Lənkərani Rusiya imperatricəsinə təəbiyyət edibdir. Əlavə Şəki, Şirvan, İrəvan, Gəncə və Qarabağ xanları da növbənöv iddialara düşüblər. Mən bu qoşunu cəm etmişəm ki, bu baş qalxızan şəxslərin hamisəna məqamlarını tanıdım. Mən sizin və qoşunun rəşadətinə xatircəməm.

Sərkərdə. Qibleyi-aləm, baş və canla hazırlıq.

Ağə Məhəmməd şah Qacar. Qoşun üç dəstə olacaq. Bir dəstəsi Şəki və Dağıstan tərəfinə və bir dəstəsini də özüm götürüb Qara-bağ üstünə aparacağam. Gərək Əliqulu xan Kirmandan qayıdan tək yola düşək. Gedin, öz işinizə məşğul olun. Qoşun əhlinə məndən salam yetirin.

Sərkərdələr baş əyib çıxırlar.

Qulam (*daxil olur*). Qibleyi-aləm, Cəfərqulu xan hüzuruna izin isteyir.

Ağə Məhəmməd şah Qacar. Gəlsin, gəlsin. (*Cəfərqulu xan daxil olub baş əyir*.) Qardaş, yaxın gəl, bəs axşam Tehrana varid olub, indi niyə mənim yanımı gəlirsən?

Cəfərqulu xan. Yornuq idim, qibleyi-aləm, əfv edəsən.

Ağə Məhəmməd şah Qacar. Eybi yoxdur, qardaş, yaxın gəl. (*Cəfərqulu xan gəlib dizi üstə çökür*.) Mən sənin haqqında zülm eləmişəm, gərək keçəsən. (*Alnından öpür*.)

Cəfərqulu xan (*qalxır ayağa*). Qibleyi-aləm, mən nəkarəyəm, sən məndən üzr istəyirsən?! Mən sənin qulluğunda özümü kəmtərin bəndələrdən hesab edirəm.

Ağə Məhəmməd şah Qacar. Qardaş, səbəb nə idi ki, indiyədək sənə göndərdiyim kağızlara və sıfarişlərə cavab vermidin?

Cəfərqulu xan. Qibleyi-aləm, onu soruşma. Kiçiyin həmişə böyüyə bir ərki olar. Mən ərk bilmışəm. Yəqin yadındadır, Qacar fəthində İsfəhan hökumətini mənə vədə etdin?!

Ağə Məhəmməd şah Qacar. Bəli, yadımdadır!

Cəfərqulu xan. Sonra ki, sən öz əhdinə vəfa etmədin və məni İsfəhan əvəzinə Mazandarana göndərdin, doğrusu, mənim ürəyim sindi. Mənə hökumətin artıq-əskikliyi təsir etmirdi. Amma məni qəmgin edən sənin, mənim tek yolunda canından və malından həmişə keçmə-yə hazır olan qardaşına etibar etməməyin idi. Mən sənə and içirəm ki, mən tək dəyanətli nökəri, cümlə İranı axtarsan tapa bilməzsən. Məni sən Mazandarana göndərmə, bir kəndə kəndxuda göndər, qapıda axırıncı fərraş elə, amma onu bil ki, mən etibarlı fərraşam. Sən heç soruşma ki, niyə sənin kağızlarına cavab vermidim. Dübarə ərz edirəm, mən tərəfdən bir ərkdi. Amma, xudanəkərdə, sənə bir hadisə üz verəydi, yenə görərdin hamidan qabaq düşmən müqabilində mən qardaşın dava eləyirəm.

A ğa Məhəmməd şah Qacar. Mən onda səhv elədim ki, gileyə başladım və sən də nahaq giley elədin. İki küsülü arasında barışiq o vədə möhkəm olar ki, heç bir tərəf keçmiş yadına salmaya. Əlini mənə ver, necə ki, sən Qacar davasında əlini mənə verib öz iradətini izhar elədin, mən də bundan sonra gün-gündən məhəbbətimin sənə artmağını vədə eləyirəm.

Cəfərqulu xan (*şahın əlini öpür*). Qibleyi-aləm, sən mənim böyüyüməsən və mənim ixtiyarım sənin əlindədir. Məhəbbət də eləsən, qəzəb də göstərsən, hər barədə sahibi-ixtiyarsan.

A ğa Məhəmməd şah Qacar. İndi, qardaş, mən səni göndərirəm İsfəhana. O İsfəhana ki, indiyədək İran şahlarının paytaxtı olub. Gərək İsfəhan vilayətini elə dolandırasan, necə ki, Səfəvilər dolanırıblar. Gərək camaatla elə rəftar edəsən ki, keçmiş padşahlar yadından çıxsın. Hətta sənin ədalətin müqabilində Şah Abbas ədaləti gün müqabilində ulduzcan olsun. Təzə padşah köhnəni ədalətlə camaatin yadından çıxartdırmasa, onun səltənəti möhkəm olub getməz. Nadir rəftar edə bilmədi. Cəmaati üzünə ağ elədi. Ruhani ləri özündən incitdi. O idi ki, özü də fənaya getdi. Oğlu da pis oldu. Rəiyyət məhəbbəti qazanmaq padşahlığın ilk vəzifəsidir.

Rəiyyət çü bixəst, sultan dirəxt,  
Dirəxt, ey pəsər, başəd əz bix səxt<sup>1</sup>.

İndi, qardaş, səni göndərirəm İsfəhana, nəsihətim dürüst qulağında qalsın.

Cəfərqulu xan. Qibleyi-aləmin nəsihəti, əlbəttə, qulağıma doldu. Amma mən də bir neçə söz deyim. Mən əhd eləyirəm ki, İsfəhani elə dolandıram ki, nəinki Şah Abbas, bəlkə Şah Səfidən indiyədək gəlib-getmiş padşahlar hamısı camaatın yadından çıxsın. Ancaq dillərdə tək bir ad söylənilsin: Ağa Məhəmməd şah Qacar! Mən əhd eləyirəm ki, İsfəhan camaatını bir məqama yetirim ki, Ağa Məhəmməd şah adı gələndə, zükurən, ünasən hamısı ayağa qalxıb, onun adına səcdə eləsinlər. Nəinki qorxudan, xeyr, kəsrəti məhəbbətdən! Əhd eləyirəm ki, cəmi Farsistanı bir məqama gətirəm ki, bundan sonra gələn Qacar şahlarını atalarından artıq istəsinlər. Qibleyi-aləm, mənim bu əhdimin nəticəsini, insallah, tezliklə görərsən.

<sup>1</sup> Padşah ağacdır, rəiyyət onun kökü, ey oğul, ağac kökü üstündə möhkəm dayanar.

Ağ a Məhəmməd şah Qacar. Qardaş, sözünə inanıram.  
Təzə mənsəbin mübarək olsun!

Hacı İbrahim xan. Cənabi-Vala, təzə mənsəbiniz mübarək!  
Xudavəndi-aləm siz qardaşı, əlahəzrət şahənşahdan ayırmasın!

Ağ a Məhəmməd şah Qacar. Amin! Di, qardaş, bir keç tama-  
şa elə, gör sən gedəndən sonra nə gözəl otaqlar tikdirmişəm və özünü  
də, doğrusu, qoymayacağam bargahdan çıxasan. Gərək bir neçə gün  
burada qalasan, ta səninlə bir doyunca söhbət eləyim.

Cəfərqulu xan. Qibleyi-aləm, təvəqqə edirəm ki, izin verə-  
sən, sabah yola düşüm.

Ağ a Məhəmməd şah Qacar. Özün bil, qardaş, istəyirsən bu  
gün get. Mane deyiləm. Di get otaqlara tamaşa elə.

Cəfərqulu xan baş əyib, sağ tərəfə, otağa keçir. Qapının arasında bir nəfər  
gizlənmiş şəxs onun ürəyinə xəncər sancır.

Cəfərqulu xan (*arxadan*). Of... Namərd qardaş! (*Əli ürəyində  
dalı-dalı gəlib otağın ortasında yixılır.*)

Hacı İbrahim xan. Bu nə iş idi?

Ağ a Məhəmməd şah Qacar (*ağlayır*). Dayan, Hacı İbrahim  
xan! Mən bədbəxtin, mən birəhmin hökmünə encam oldu. Nə yaman  
iş gördüm! Öz belimi sindirdim! Bilirsən, Hacı İbrahim xan, əlacım  
yox idi. And olsun Məhəmmədhüseyn xanın qəbrinə, o nəcib ruh ki,  
bu nəcib bədəni mühəyyə eləmişdi, bir dəqiqə səltənət tacını mənim  
varisimin yanında rahat qoymayacaqdı. Qoy mənim varisim görsün ki,  
gözümün işığı, məni həlakətdən qurtaran, məni İran təxti-səltənətinə  
əyləşdirən qardaşımı onun ayağının altında qurban kəsirəm ki, onun  
səltənəti salamat olsun və gələcəkdə İran parçalanmasın. Götürün bu  
binəvanın bədəni.

Pərdənin dalından iki nəfər gəlib Cəfərqulu xanın bədəninini götürürlər.

Hacı İbrahim xan. Qibleyi-aləm, bu işə camaat nə deyəcək,  
qoşun nə növ baxacaq?

Ağ a Məhəmməd şah Qacar. Gərək ki, bir zinəfəs bunun ölməyinin səbəbini bilməyə. Qoy camaat bunu Əsfəhana getmiş bilsin.  
Sonra bilsə də eyib eleməz. İndi deyə bilərəm ki, Qacar nəslili həmi-  
şəlik İranda salamat padşahlıq edəcək.

## ÜÇÜNCÜ MƏCLİS

### ƏHLİ-MƏCLİS

Ağa Məhəmməd şah Qacar

İkinci İraklı – Gürcüstan padşahı

Yuhan – onun nəvəsi, şahzadə

Tavad Amilaxvari – katib, sərkərdə.

Tavad Orbeliani

Tavad Muxrani

Tavad Keyxosrov Aveliani } gürcü sərkərdələri

Tavad Çavçavadze

Tavad Maçabeli

Tavad Sereteli – İmeretiya qoşununun sərkərdəsi

Sadıq xan – İran atlı qoşunun sərkərdəsi

Sərkərdələr, elçilər, pişidimət və qoşun adamları

### ƏVVƏLİNÇİ NİMMƏCLİS

Tiflis. İkinci İraklınin bargahı. İraklı oyləşib səndəl üstündə, yanında sərkərdələr və katib.

**İkinci İraklı.** Həzərat! Gürcüstanın başı üstündə qara buludlar oynasır. Nadir şahın xacəsi Ağa Məhəmməd özünə şah adı qoyub, bizlə İbrahim xan Qarabağı arasında olan ittifaqnaməni bəhanə tutub, Qarabağa hücum edib. Mən də, necə ki sizə məlumdur, öz oğlum Aleksandri qoşunla İbrahim xanın köməyinə göndərdim. Allahın köməyi ilə qoşun birləşib, Ağa Məhəmmədin hücumunu dəf ediblər. İndi Ağa Məhəmməd çəkilib oturub Xatun arxında və bizim əlimizə keçən kağıza görə, istəyir Qarabağın ətrafında bir qədər qoşun qoyub, bizim üstümüzə gəlsin. (*Katibə*) Tavad, Ağa Məhəmmədin qardaşı Əliqu-luya yazdığı kağızı oxu, camaat qulaq assın.

**Tavad Amilaxvari (oxuyur).** Yazıb sənə məlum edirəm ki, hərçənd İran qoşununun hücumlarından Qarabağın camaati və qoşunu bilmərrə zəifləşib, bain-həmə bu qış Qarabağda dava etməyəcəyəm. Süleyman xanı iyirmi min qoşunla burada qoyub, qalan qoşunumuzla

özüm gedəcəyəm Tiflisə. Ona binaən, yazıb müqərrər edirəm ki, İrəvanın ətrafında dörd min qoşun qoyub, qalan qoşunu hazırda saxlayıb mənim hökmümə müntəzir olasan, ta hökm sənə çatan tək bilatəxir qoşunu mənə yetirərsən və əgər İrəvan xanı öz övrətini və oğlunu girov versə, İrəvandan bilmərrə qoşunu götürərsən.

**İkinci İraklı.** Bu kağız bu gün gərək bir mötəbər qasiddən gəndərilə qraf Qudoviçə və bizə lazımdır qoşun tədarükündə olmaq. Tiflisin camaatına xəbər edərsiniz şəhərin ətrafinin möhkəmlənməyi barəsində tədbir etsinlər. Ağa Məhəmməd Tehranda ikən Gürcüstan üstünə gəlmək fikrinə düşəndə mən əhvalatı bılıb, knyaz Potyomkinə yazmışdım imperatiçədən təvəqqə etsin ki, lazımlı olan vaxt bizə üç min qoşun köməkləyi etsin. Bu barədə mənim övrətim də imperatiçənin özünə kağız yazıb. Imperatiçə təvəqqemizi qəbul edib, buyurubdur ki, kömək məsələsi barəsində dövlət şurası rəy versin. Dövlət şurası bu növ rəy verib. (*Kağızı mizin üstündən götürüb verir katibə*) Oxu!

**Tavad Amilaxvari** (*oxuyur*). Min yeddi yüz doxsan üçüncü ildə may ayının otuzunda dövləti-əliyyeyi-Rusiyانın şurası əlahəzrət imperatiçeyi-küll-Rusiyانın fərmanına itaət edib, Gürcüstan padşahı İkinci İraklınin qoşun köməyi istəməyi barəsində məsləhət edib, bu növ qət etdi: İraklınin Rusiya dövlətinin təht-himayəsində olmasına görə və Ağa Məhəmməd xanın gün-gündən güclənib Gürcüstan üstünə yeriməklə Rusiya dövlətinə ziddiyət göstərməyinə görə, qraf Qudoviçə hökm olunsun ki, Ağa Məhəmməd xanın Gürcüstan üstünə gəlmək məramı yeqin olsa, İraklı kömək verməyi vədə etsin.

**İkinci İraklı.** İndi həzərat, iş bu məqamdadır. Düşmən yaxınlaşıb. Necə ki, bizim əlimizə keçən kağızdən məlum oldu, payız düşən tək, yəni bir-iki həftədən sonra Tiflisə gələcək. Rusiya dövləti bişəkk kömək göndərəcək. Əlavə, İmeretiya padşahı Solomona mən yazmışam ki, Gürcüstanla onun arasında min yeddi yüz doxsanıncı ildə bağlanan ittifaqnaməyə görə, buraya qoşun göndərsin. Cavabında yazırı ki, Tavad Zöhrab Sereteli güclü qoşunla rəvanə olub. Bu günlərdə, yaxud bu gün varid olar. Camaata məlum edin, onun istiqbalına çıxbı, artıq hörmət eləsinlər. (*Gedir.*)

**Tavad Orbeliani** (*birinci sərkərdə*). Heç ürək qışmaq lazımdı, Allah kərimdir. Qoy Ağa Məhəmməd Tiflisin yaxınlığına gəlsin, görərsən necə peşman edərlər... Gedim, padşahın əmrinə görə, şəhərdə binagüzarlıq edim. (*Gedir.*)

Tavad Muxrani (*ikinci sərkərdə*). Tiflis camaati bu saat qızmış şirə dönüb, beş Ağa Məhəmməd xan gələ, qabağına çıxmağa hazırlırlar.

Tavad Keyxosrov Avelianı (*üçüncü sərkərdə*). Doğrudur, İranın qoşunu rəşiddir, amma çətini odur ki, bir dəfə oxları daşa toxunsun. O saat görərsən qayıdib qaçırlar.

Tavad Çavçavadze (*dördüncü sərkərdə*) Şəhərimiz möhkəmdir. İnşallah, biz az da möhkəmləşər və camaatımız da pəhləvandır. Bundan əlavə, ümidi varam ki, padşahın oğlanları hər biri Gürcüstanın igidlərindən min nəfər gətirsin. Şəkk yoxdur ki, İranın qoşununu murümələx tək dağıdacağıq. (*Top atılır*). Bu nə top səsidir?

Tavad Muxrani (*pəncərədən baxır*). Gözlərimiz aydın olsun, dəxi Gürcüstana ölüm yoxdur! Bir gəlin pəncərədən baxın, görün nə görərsiniz. (*Sərkərdələr gəlib baxırlar*.) İmeretiya qoşunu dünyani tutub. Qabaqda Zöhrab Sereteli şiri-jəyan tək gəlir. Toplar şadlıq topudur!

Tavad Keyxosrov Avelianı. Bəh, bəh, bəh!.. Afərin belə qoşuna! Afərin bu gözəl oğlanlara. Hər biri on adama müqabil durarlar. Camaat necə qabağa gedir, hər kəsin əlində bir məta var. Kimisi çörək aparır, kimisi şərab aparır, kimisi mal-qoyun aparır. (*Top atılır*.) Nərildəyin, Gürcüstanın topları! Titrədin, zəmin və asimanı! Nə olardı, Ağa Məhəmməd xan bu cəlalı görəydi! Yəqin qorxudan qaçağı Tehranda bənd alardı.

Tavad Çavçavadze. İnşallah, elə də olacaq. Məgər bir belə qoşunun müqabilində Ağa Məhəmməd xan dayana bilər?! Allahın köməkliyi ilə Gürcüstanın hünerli qoşunu ona sübut edər ki, padşahlıq iddiasına düşməkdə özündən xeyli müşəbbihdir. Onun yeri həmişə qapı ağızında olub, yenə orada olar.

Tavad Muxrani. Görəsən, qoşun nə qədər olar?

Tavad Çavçavadze. Mənim gözümə görünən, görək on minden az olmaya.

Tavad Muxrani. Mən də belə güman edirəm.

Şeypur səsi gəlir.

Tavad Sereteli (*daxil olur*). Gürcüstanın qeyur sərkərdələrinə salam olsun!

Sərkərdələr. Xoş gəlibsiniz, Tavad! Allah sizin qədəminizi xeyir eləsin!

Tavad Sereteli. İnsallah, xeyir olar. Gürcüstanə səkkiz min oğlan gətirmişəm. Hər biri yüz qan əvəzi və hamısı vətən yolunda canından keçmiş.

İkinci İraklı (*daxil olur*). Əziz qardaşım İmeretiya padşahı Solomonun qeyur qoşununu və onun qeyur sərkərdəsi Tavad Seretelini təbrik edirəm!

Tavad Sereteli. İmeretiya padşahının duasını hüzuri-padşaha yetirməkdə özümü xoşbəxt hesab edirəm! (Dizi üstə çöküb kağız verir).

İkinci İraklı (*oxuyur*). Əziz qardaşım Gürcüstan padşahı İkinci İraklıyə salam yetirirəm! Bəd, vətənə üzü verən hadisəni eşidib, Gürcüstanə tərəf yaxınlaşmaqdə olan ittifaqnaməyə əmələ edib, İmeretiya qoçaq atlılarından bir qədər Tavad Zöhrab Seretelinin təhtirəyasətinə verib göndərdim ixtiyarınıza. Ümidvaram ki, Gürcüstanın, İmeretiyanın və bizim sair qoşumuz xanların qoşunu birləşib bu gələn beləni tezliklə dəf edə. Sizin qardaşınız Solomon. (*Katibə*) Tavad, bir yaxşı Rizaməndlilik kağızı mənim əziz qardaşım İmeretiya padşahı Solomona yazarsan. (*Gəlib baş əyib gedir*.) Sən də, Tavad, get rahat ol, qoşun da bir neçə gün rahat olsun.

Tavad Sereteli. Mən o vaxt rahat olaram ki, cəmi Gürcüstan rahatlaşa.

Pışxidmət (*daxil olur*). Gəncədən, ağa Məhəmməd şah tərəfindən elçi gəlib, izin istəyir.

İkinci İraklı. Bu nə deyir? Bu xəbər yaxşı olmadı! Belə olan surətdə bir həftəyədək Tiflisdə ola bilər. (*Pışxidmətə*) Elçiyyə deginən gəlsin. (*Pışxidmət çıxır*.) Ağa Məhəmməd şah!.. Bihəyalığa bax!..

Sadiq xan elçi sıfətində daxil olub, baş əyir, kağızı verir.

Sadıq xan. Əlahəzrət şahənşah tərəfindən bu məktubu vali xidmətinə gətirmişəm.

İkinci İraklı (*kağızı verir sərkərdəyə*). Oxu!

Tavad Amilaxvari (*oxuyur*). Şahənşahi-İran Ağa Məhəmməd şah Qacar tərəfindən Gürcüstan valisi İkinci İraklıyə. Necə ki sənə məlumdur, Gürcüstan valiləri indiyədək İran şahlarının təhtihimayəsində olub, şahlar tərəfindən həmişə lütfü mərhəmət və izzət görübərlər. İran şahlarının sayəsində Gürcüstan həmişə salamat və camaati kamal-asayışlə dolanıblar. Səbəb nədir ki, sən İraklı bizim sayəyi-mərhəmətimizdən qaçırsan? Hətta İrəvan, Gəncə və Qarabağ xanları

ilə bizim əleyhimizə ittifaqnamələr bağlayırsan? Məlum olsun ki, İrvəvan və Gəncə xanları cəmi qoşunları ilə mənə beyət elədilər. Qarabağı bir halətə salmışam ki, camaatı yeməyə çörək tapmir. Bunu yazmaqdə qəsdim sənə bunu bildirməkdir ki, sən heç bir yerdən köməyə ümidvar olmayıb, necə ki ata və babaların İran şahlarına itaət ediblər, elə də sən İraklı, mən Ağa Məhəmməd şah Qacara beyət elə ki, ta sən və sənin camaatın həmişə fəlahətdə olub, mənim iltifatıma nail olasınız. Əgər bu təklifi qəbul etməyəsən biləsən ki, Gürcüstanın başına hər nə müsibət gəlsə, hamısına bais olan sən İraklı olacaqsan. Çünkü mən səksən min qoşunla Gürcüstana qonaq gəlirəm.

**İkinci İraklı** (*kağızı alır, sonra elçiyə*). Get, öz şahına deginən, çox da öz zoruna məğrur olmasın! Nəinki səksən min, bəlkə yüz səksən minlə gələ, yenə ona beyət eləməyəcəyəm. Mən dalımı Rusiya tək möhkəm dağa söykəyib onunla söhbət eləyəcəyəm. Buyura biler...

**Sadıq xan**. Mürəxxəs olum... Vali sağ olsun! Qorxuram dalınızı söykədiyiniz şimal dağı buzdan olub məşriqdən çıxan günün həratinə davam etməyə.

**İkinci İraklı** (*ayağa qalxıb*). Get, hər nə dedim öz şahına yetir. Xoş gəldin. (*Elçi çıxır*.) Siz Allah, bir rövşən dünyaya tamaşa edin. Dünənki xacə, Kərim xanın pişxidməti padşahlıq arzusuna düşüb Keyxosrov, Keykavus məsnədində əyləşib, Gürcüstan padşahının adını vali qoyub, ona hökm yazır, hökm!.. (*Ağa Məhəmməd şahın kağızını cirir*.) Tarmar olasan sən, ey çərxigərdün! Qara yas libasına dönsün sənin buludların! Gurultun cəllalları pozulmuş, şövkətlərindən düşmüş bədbəxt hökmranların ciyər sədalarına bənzəsin! Bərinqin Tehranla Qarabağın arasında xacə istibdadından düzlərə dağilan yetimlərin ahının şöləsi olub, səni yandırıb puç etsin! Puç, puç!.. Ey insafsız, mürüvvətsiz fələk!.. Baranın minlərlə günahsız qırılmış balalar və qardaşlar üstündə tökülen anaların, bacıların göz yaşlarına dönsün! Ulduzlarının hər biri bir sağlamaz yara olub, sənin namərd bədənini əridib yox eləsin! İnsafa gəl, ey biinsaf fələk! Gözlərini bir aç, ey kor fələk! Gör dünyada nə qəhti-ədalət törədibsən! Rəva deyil ki, gədalar padşah mərtəbəsinə çatıb, padşahlara fərman yazalar! Bax, belə fərman, belə fərman! (*Ağa Məhəmməd şahın kağızının parçalarını tapdalayır*.)

**Tavad Sereteli** (*irəli yeriyir*). Padşah sağ olsun, darixdirmayın ürəyinizi, sizin bu səngərdə hirslenməyin sizə ziyanı var. Allah kərimdir, ümidi Allaha bağla.

**İkinci İraklı.** Əlbəttə, Gürcüstanın Allahı böyükdür. Heç vədə qəbul etməz ki, Gürcüstanın övrətləri, uşaqları dübarə İran qoşununun qabağında pay-piyada qoyun sürüsü tək İsfəhana gedə. Mənim əvvəl ümidi Allahadır, sonra qoşuna. Öz oğlanlarımı və bir qoca canımı vətənə qurban demişəm. Qeyrət yeridir, həzərat! Namus yeridir! Namus! Namus! (*Bihalət yixılın səndəlin üstünə*.)

*PƏRDƏ*

## **İKİNCİ NİMMƏCLİS**

Tiflisin ətrafi. Pərdə qalxanda bərk top-tüfəng səsi gelir. İkinci İraklı uca yerde durub, yanında Tavad Amilaxvari, Tavad Maçabeli və üç ayrı sərkərdə.

**İkinci İraklı.** Qoşun şir tək dava eləyir. Tiflisin yolunu oğlum David kəsib və onun toplarının nərəsinin müqabilində Ağa Məhəmməd iki gətirdiyi qoşunca qoşun gətirsə, davam edə bilməz. Qoşunun yasarında Tavad Muxrani deyəsən acizlik göstərir. Bu saat bir adam getsin, ona yetirsin ki, möhkəm dursun.

Sərkərdələrdən biri gedir.

**Tavad Amilaxvari.** Padşah sağ olsun, biz qoşunu üç dəstə etmişik. İranın qoşunu on dörd dəstə olub.

**İkinci İraklı.** Gürcüstan qoşunu hamısı canından keçib. Canından keçmiş qoşunun müqabilində İran qoşunu hər neçə dəstə olsa, davam edə bilməyəcək. Ələlxüsus Sereteli səkkiz min qoşunu ilə dalla durub, hər anda özünü köməyə yetirməyə hazırlıdır.

**Tavad Amilaxvari.** Padşah sağ olsun! Bir söz demək istəyi-rəm. Amma dilim gəlmir.

**İkinci İraklı.** Nə olub? De görüm!

**Tavad Amilaxvari.** Solomon padşah bizə xəyanət edib.

**İkinci İraklı.** Necə, xəyanət?

**Tavad Amilaxvari.** Göndərdiyi qoşun cümlətanı iki min adammış. Tavad Sereteli qoşunu topa-topa edib düzlərə dağıdırıb imiş ki, çox görünsün. Bu gecə özü də, qoşunu da çıxbıqlar və yollarda da hər nə kənd-kəsək görüblər, hamısını soyub, xaraba qoyub ölüblər.

**İkinci İraklı.** Ay namərd insan! Allah bu davadan məni salamat qurtarsın, əvəzində yaxşı qulluq edərəm. (*Sərkərdəyə*) Tavad Maça-

beli, dayanma, min atını, çap qoşunun başından ayağına, hamiya ürek ver! Deginən ki, Gürcüstanın ümidi bir Allahadır, bir də öz gücünə. Qoşun ürekələ dava eləsin. (*Maçabeli gedir.*) Ey bivəfa Solomon!

Tavad Amilaxvari. Padşah sağ olsun, bir qoşunun qabağına bax, gör sənin nəvən Yuhan nə rəşadət göstərir. Bu rəşadətin axırı, inşallah, fəthdir.

**İkinci İraklı** (*ucadan*). Qoçaq balam, möhkəm dur! Qorxma, Allahın əli bizim üstümüzdədir! Afərin, Yuhan! Tavad Amilaxvari! İranın üç bayraqı ələ keçdi, budur gətirirlər. Ay sənə qurban olum, Yuhan! Amma qoşun, deyəsən, zor eləyir. Şahzadə Davidə bir atlı göndər, desin topların bir neçəsini dağın başına çəkib, iranlıları tengləşdirsin.

Tavad Amilaxvari. Padşah, dağın başına dürüst nəzər yetir. Şahzadə Davidin beş topu orada guruldayır.

Tavad Macabeli (*üç bayraq gətirir*). Şahzadə Yuhan tərəfin-dən padşahın xaki-payinə bu üç İran bayraqlarını yixıram. İnşallah, İran qoşununun hamısı bu bayraqlar tek sənin xaki-payinə yixılacaq.

**Orbeliani** (*bir nəfər qoşun əhli özünü yetirir*). Padşah sağ olsun, evimiz yixıldı. Ağa Məhəmməd xan tərəfindən hökm oldu, on iki min Mazandaran atlısı hücum elədi. Bir bax, gör qoşun necə pərakəndə olub dağılır.

**İkinci İraklı** (*ucadan*). Ey mənim öz ziri-dəstimdən olan qoşun, nə durubsunuz? Vətən namusu əldən getdi! Vurun özünüzü qabağa! (*Qılinci çəkib enir.*)

Tavad Amilaxvari (*Iraklıni saxlayıb*). Padşah sağ olsun, dayan! Doğrudur, qoşunumuz basıldı, padşahzadələr əhatə olunub, amma cəmi rəiyət sənin rəşadətinə bələddir və hamı bilir ki, sən vətən, millət yolunda ölməyi xoşbəxtlik hesab edirsən. Bir belə bədbəxtliyin müqabilində ki, vətənə üz verib, sən də öz ölməyinlə vətənin qəmini ar-tırma! Sənin vücudun vətənə, millətə lazımdır.

**İkinci İraklı.** Millət əldən gedəndən sonra, mənim vücudumun qalmağının faydası yoxdur. (*Özünü vurur qoşuna, sərkərdə dalınca.*)

**Yuhan** (*gəlib təllin üstünə çıxır*). Bəs babam necə oldu? Yoxsa onu da öldürdülər? Bu nədir görürəm? Deyəsən babamı iranlılar əhatə edib, tutmaq istəyirlər! Qoymaram tutalar! Gərək mənim üstümdə qalan üç yüz qoşun da yox ola ki, babam əsir ola! (*Nərə vurur.*) Ey mənim qardaşlarım! Padşah əsir olur, qoymayıñ! (*Qılinc çəkir, təllin üstündən enib gedir, top-tüsəng səsi ucalır. Bir azdan sonra Yuhan İraklı gətirir.*) Baba, yaralanmayıbsan ki?

İkinci İraklı. Yox, bala, yaralanmamışam. Niyə qoymadın məni  
öldürələr, vətəni bu halətdə görməyim?!

Yuhan. Yox, baba, nə qədər vətənin nəfəsi var, sən ona lazımsan!

İkinci İraklı. Təbil vurun, qoşun çəkilsin! Davidə xəbər verin  
nahaq yərə gülələrini sərf etməsin. Topları götürsün, çəkilsin dağlara.  
Tiflis əhalisinin hamısına xəbər edin ki, durmayıb hər nə məhtacları  
var, götürüb şəhərdən çıxsınlar. Ax, namərd dünya! Namərd Solomon!

Gedirlər.

İranın qoşunu səhnədən ötür. Ağa Məhəmməd şah Qacar yanında bir  
neçə sərkərdə gəlib, çıxır təllin üstünə.

Ağ a Məhəmməd şah Qacar. Afərin Gürcüstan qoşununa!  
And olsun Məhəmmədhüseyn xanın qəbrinə, bir belə dava etmişəm,  
bu rəşadətlə dava edən düşmən görməmişəm! Afərin! Ey İranın qəyur  
qoşunu, daha sizin vəzifəniz qurtarır. Vurun özünüüzü Gürcüstanın pay-  
taxtı gözəl Tiflisə. Zirü-zəbər edib, gərək daşı daş üstündə qoymaya-  
sınız. Gərək bu gün Gürcüstana məhsər gününün nümunəsini göstə-  
rəm. Üç gün qoşuna qarət izni verirəm. Amma, məbadə kəlisləralara əl  
vurasınız... Kəlisa Allahın evidir, ehtiramı – müsəlmana vacibdir. Övrət,  
uşaqlar hər nə ələ keçsə əsir edərsiniz. Qocaları qılıncdan keçirərsiniz!  
(Sərkərdəyə) Sadıq xan, binagüzarlıq bu gün səninlədir. Gərək sən  
girəsən şəhərin içində.

Sadıq xan. Baş üstə, qibleyi-aləm!

Ağ a Məhəmməd şah Qacar. Ələ keçən əsirlərin hamısını  
itaətə gələn xanlara bağışlayacağam ki, satıb pullarını xəzinələrinə  
qoyub, mənim iltifatımı görsünlər. Qoşunun dal tərəfi salamatdır. Cəmi  
qoşunu, hər nə var, doldurun Tiflisə, dörd tərəfdən od vursunlar. Da-  
yanma, Sadıq xan, get. (Sadıq xan gedir.) Qoy İraklı və cəmi Gürcüs-  
tan İranın qüdrətini görsünlər. Gərək İraklıni bir halətə salam ki, gəlib  
mənim ayağıma sürüñə. Gərək Gürcüstana bir divan tutam ki, onun  
ancaq bir adı dünyada qalsın. (Məclisi alov işığı tutur.) Gərək nağıllarda  
danişilsin ki, bəli, Gürcüstan adında keçmişdə bir vilayət var imiş.  
(Şeypur səsi gəlir.) Nə şeypurdur?

Sərkərdə. Qibleyi-aləm! Vali tərəfindən elçi gəlir.

Ağ a Məhəmməd şah Qacar. Qoşuna xəbər elə, elçiyyə yol  
versin. (Sərkərdə gedir.) Yəqin, İraklı öz mənfəətini anlayıb, təbəiyyət  
etmək istəyir. Cox aqılanə iş görür. Həm öz canını qurtarır, həm ca-  
maatın canını.

Tavad Keyxosrov Aveliani (*elçi sıfətində daxil olub, kağızı verir*). Gürcüstan padşahı İkinci İrakli tərəfindən xidmətinizə məktubdur.

Ağ a Məhəmməd şah Qacar (*oxuyur*). Əgər sən özünü şah və cəmi İranın hökmənini hesab edirsən, nə üçün mənim paytaxtimı dağıdırısan və rəiyyətimi əsir edirsən? Əgər sən padşahsan, padşahanə rəftar et. Sənə lazımdır ki, fəthdən sonra camaata əminlik verəsən ki, ürəyi sənə yapışa. Sən, gəl mənim bu təklifimi qəbul et! Davanı da-yandır. Əsirləri azad et. Sonra mən hazırlam səninlə ittifaqnamə bağla-mağ'a. Mən söz verirəm ki, bizim aramızda ittifaqnamə bağlansa, ona elə əməl edim, nə növ ki, mənim insafım, ürəyim və ədalətim mənə buyurur. Əgər mənim bu təklifimi qəbul etməyəsən, bil ki, mən ondan sonra Gürcüstanın hifzindən ötrü axıracan çalışacağam. Cəmi gürcü tayfasının ürəyi qisas arzusu ilə doludur. Və əlavə, Gürcüstanla həm-məzhəb olan Rusiya heç vədə sənin Gürcüstana elədiyin zülmü qəbul etməz. (*Elçi ya*.) Gedib valiyi-Gürcüstana bizim də şərtlərimizi yeti-rərsən. Əgər qəbul etsə, biz söz veririk əsirləri azad edək. Tiflisdə dağılan evlərin təmiri üçün pul verək və vali ilə ittifaqname bağlamağı qəbul edək. Əvvəla, Qarabağdan Gürcüstana davaya gələnlərin veril-məsi; ikincisi, öz oğlanlarının birini girov versin və üçüncü, Gürcüstan valilərinin əlinə Azad xandan keçən almazı göndərsin.

Gürcüstan elçisi. Mən padşah tərəfindən sizə cavab verməyə vəkiləm. Padşah, namusuna və səltənətinə toxunan heç bir təklifi qə-bul etməyəcək.

Ağ a Məhəmməd şah Qacar. Onda ixtiyar sahibidir. Gedə bilərsən. Xoş gəldin. (*Elçi gedir*) Elçini salamat ötürün, getsin. (*İşiq artıb möclisi tutur*.) Bəh, bəh, bəh!.. Nə gözəl çıraqbandır! Yan ey Gürcüstanın gözünün nuru, şairlər təbinin mayəsi, gözəl Tiflis! Yangınən, ta huri'lərin gül çöhrəsinə bənzər şölən asimana bülənd olsun. Yangınən, ta afitabi-aləməfruz və cahangərd dəstənini dünyadan hər qıtəsinə yetirsin! Yangınən, ta buludlar səyyahları humayalar tamaşaşa gəlsinlər! Sən də tamaşa et, ey uzaqdan almaz tək parıldayan Qaf dağı! Bu yanın sənin ürəyindir! Tamaşa elə, ey qoca Şeyx Sənan! Gələcək zəmanələrdə ziyarətinə gələnlərə Tiflis macərasını nağıl elə! Qoy cəmi dünyada, yerlərdə, göylərdə zərb-dəsti Ağ a Məhəmməd şah Qacar dillərdə söylənsin!

## DÖRDÜNCÜ MƏCLİS

### ƏHLİ-MƏCLİS

Ağə Məhəmməd şah Qacar  
Hacı İbrahim xan – vəzir  
Şahrux Rzaqulu Mirzə – Nadir şahın oğlu  
Sərdar Mustafa xan – irəvanlı.  
Cavad xan – gəncəli  
Sadıq xan      } sərkərdələr  
Hüseyn xan      }  
Üç nəfər əlahiddə sərkərdə, qoşun əhli və fərraşlar

### ƏVVƏLİNÇİ NİMMƏCLİS

Muğan sehrasında Ağə Məhəmməd şah Qacarın çadırları. Cavad xan, Mustafa xan, Sadıq xan, Hüseyn xan.

Cavad xan. Şahın fikri görəsən haradır? Qarabağdır, ya Xorasan?  
Mustafa xan. Qarabağla hələ şahın işi olmayıacaq. Şuşa şəhərinin hasarı çox möhkəmdir. Şəhər özü bir uca dağın üstündə düşüb. Ancaq bir tərəfdən üstünə yerimək mümkünündür. Bu növ qələni almaq üçün atlı qoşun yaramaz. Piyada qoşun və güclü top lazımdır. Amma şahın qoşununun, demək olar ki, hamısı atlıdır. Bu qoşunla Şuşa qələsimi almaq mümkün deyil. Necə ki, mümkün olmadı. Şahin Qarabağ barəsində olan tədbiri çox gözəl tədbirdir. Ətrafda qoyulan qoşun Qarabağın kəndlərini dağdır və çünki şəhərin zindəganlığını bağlıdır kendlərə, şəhər əhli acıdan tengə gəlib, labüddən təslim olacaq.

Cavad xan. Yaxşı ki, biz təbəiyyət elədik. Yoxsa, yəqin indi Gəncə, İrəvan xanlıqları da Gürcüstan tək tar-mar olmuşdu. Mənim təbəiyyətimin səməri bu oldu ki, həm xanlığım əlimdə qaldı, həm rəiyətim dağılmadı və həm Gürcüstandan gələn otuz min əsirin çoxusunu şah mənə bağışladı. Hələ də satib qurtara bilməmişəm.

Mustafa xan. Mənim özümə şahın iltifatı az olmayıb. Əsirdən mənə də az bağışlamayıb. Əlavə Borçalı və Qazax mahallarını Gürcüs-

tandan kəsib mənə bağışlayıb. Məni başdan çıxartmışdır. Mən İraklinin zoruna və onun köməkliyinə xatircəm idim. Nə bilirdim ki, şahın tədbiri hamisəna faiq gələcək. Onun qoşunundan artıq tədbiri iş gördü.

Sadıq xan. Şahın iltifatından mən də şaki ola bilmərəm. Mənə da az əsir bağışlamayıb. Əlavə necə ki, görüsünüz, cəmi atlı qoşuna sərkərdə mən Sadıq xanam!

Hüseyin xan. Metsxetdən gətirdiyim dövlət mənə kifayətdir. Amma Metsxet keyfiyyəti hər yadına düşəndə gülməyim tutur. Elə ki şah məni və Sadıq xanı göndərdi Metsxetə, şəhərə yetişib necə lazımlı idi kar gördük. Axırda yetişdik bir deyrə, rahiblər qaçmışdır, deyrə boş idi. Hücrələrin birinə daxil olub gördüm ki, divara bir nərdivan dayanıb. Dedim bu nərdivan nahaq yerə buraya qoyulmayıb. Nərdivanaya bir adam çıxardım. Adam divarın üstündən güclü pul və cavahirat endirdi. Binəva rahiblər qaçan vaxt pulu gizlədib və qorxduqlarından nərdivanı da divara söykəli qoyub qaçıblar.

Sadıq xan. Metsxet ki, dağıldı və biz də ki, qoşunu rahat elədik, mən bir nəfər atlı götürüb şəhərin ətrafına səyahətə çıxdım. Mən orada bir faciə gördüm. İndi də yadına düşəndə ürəyim qana dönür.

Hüseyin xan. Nə faciə? Nağıl elə görək.

Sadıq xan. Şəhərin ətrafında gəzərkən yolum bir kəlisaya düşdü. Kəlisanın dörd ətrafi xaraba idi. Girdim həyətə. Həyət həmçinin boş, amma bir küncdə balaca daxmada gördüm bir qoca kişi yapıcı altında yatıb və yanında da qoca bir erməni eyləşib. Bunların bu xaraba yerdə olmaqları mənə çox təəccüb gəldi. Ermənidən sual elədim ki, burada nə qayırırsınız və bu yapıcı altında yatan kimdir? Erməni bir dərin ah çəkib cavab verdi ki, bu şəxs bir böyük vücud idi. Qırx il bunun adı cəmi məşriqzəmində ehtiramla çəkilib. Ömrünün axırında buna bəd-bəxtlik üz verdi. Mülküñü, malını, rəiyyətini tarac elədilər. Oğlanları fəryadına yetişmədilər. Bu yapıcının altında yatan Gürcüstan padşahı İkinci İraklıdır. Doğrusu, özümü saxlaya bilməyib, biixtiyar ağladım. Atın başını çöndərib yola düşdüm.

Mustafa xan. Bəs niyə əsir eləmədin?

Sadıq xan. Məgər insafdır, bir evi yixılmış, məmləkəti dağılmış, çirağı sönmüş qoca kişini əsir edəsən? Ondan sonra məgər Allahın qəzəbindən qurtarmaq olar?.. Deyəsən şah gəlir. (Gedir.)

Mustafa xan. Lazımdır Sadıq xanın bu cür hərəkətini şahın qulluğuna ərz etmək.

Hüseyin xan. Bu bir fikir deyil, şahın Sadıq xana o qədər məhəbbəti var ki, bizim sözümüzü şeytanlıq hesab edib, inanmayacaq və inansa da ona bir şey etməyəcək. O bizi yoldaş bilib bu sırrı bizə açdı, nə rəvadır yoldaşlıqda onu şahın qəzəbinə salaq, yaxşı sıfət deyil.

Gedirlər.

Ağə Məhəmməd şah Qacar (*Hacı İbrahim xanla daxil olur*). Hacı İbrahim xan! Belə deyirlər ki, Şirvan əhli mən göndərdiyim həkimi öldürüb'lər. Əlbəttə, o camaata gərək böyük tənbeh olsun, bir də bu cürəti eləməsinlər.

Hacı İbrahim xan. Hakim camaata çox zülm eləyiirdi. Camaat da dada gəlib bu əməli tutub.

Ağə Məhəmməd şah Qacar. Mən ki o hakimi zülmünə görə ezl eləmişdim.

Hacı İbrahim xan. Bəli, qurban. Sizin bu mərhəmətiniz camaati cürətə getirib. Odur ki, hakimi öldürüb'lər. İndi Şirvan camaatı ağsaqqalları hüzuri-aliyə göndərib, üzr istəyirlər. Təvəqqə edirlər ki, onların əvvəlki xanlarını özlərinə verəsiniz. Xan özü də həmçinin izhari-təbəiyyətlə dərbarı-aliyə gəlib.

Ağə Məhəmməd şah Qacar. Şirvan əhlinə xəbor göndər ki, mən onların təqsirlərindən keçdim və xanlarını da bağışlayıb öz yerində baqi qoyuram. Xanlar hamısı buradadırlarmı?

Hacı İbrahim xan. Bəli, qurban.

Ağə Məhəmməd şah Qacar. Mən təəccüb edirəm İbrahim xana. Bilmirəm o nəyə xatircəm olub, bizim qoşunumuzun müqabilində durub. Keçmişdə Gürcüstana, İrəvana ümid bağlayırdı. İndi fikri nədir? Nə olardı, o da sair xanlar tək beyət edib, itaətə gələydi və mən də onu öz yerində qoyardım. Məgər bilmir ki, mən Şuşanı alacağam? Məgər mənim divanımın sədası onun qulaqlarına çatmayıb?

Hacı İbrahim xan. Qibleyi-aləm, onun yanında bir nəfər çox aqil şəxs var. Molla Pənah adlı, Vaqif təxəllüs. İbrahim xanın hər bir məsləhəti onunla olur. Xanın Şuşa qəlösündə möhkəm durmağına bais Molla Pənahdır. Həmin şəxsdir ki, qibleyi-aləmin göndərdiyi fərdə cavab yazmışdı:

Gər nigahdari-mən anəst ki, mən midanəm,  
Şişəra dər bağlı-səng nigah midarəd.<sup>1</sup>

<sup>1</sup> Əgər məni saxlayan mənim tanıldıqmdırsa, o, şüşəni dağın bağında saxlaya bilər.

Ağa Məhəmməd şah Qacar. Yadıma düşdü, görünür, həqiqət kamallı şəxsdir.

Hacı İbrahim xan. Bəli, qurban. Onun təbinə və kamalına söz ola bilməz.

Ağa Məhəmməd şah Qacar. Buyur sərkərdələrin və xanlarin hamisini buraya çağırınsınlar. (*Hacı İbrahim xan gedir.*) Qaldı bir Xorasan səfəri, inşallah, bu da qurtarar. Qayıdarıq Qarabağ üstünə. Amma mən yenə ümidi varam ki, İbrahim xan özü peşman olub, beyətə gələ. (*Sərkərdələr daxil olurlar.*) Həzərat, budur, neçə müddətdir, biz çalışırıq və çalışmağımızın da nəticəsi aşkardır. Bunun hamısı əvvəl Allahın tövfiqindəndir və sonra sizin rəşadətinizdən. İndi bizim bir ağır səfərimiz qalıb, o səfər Xorasan səfəridir. Gərək buradan Xorasan'a yola düşək. Mən belə güman edirəm ki, Xorasanı davasız alaq. Çünkü nə Nadir Mirzə və nə atası kor Şahrüx bizim müqabilimizə çıxa bilməyəcəklər.

Sadiq xan. Qibleyi-aləm, biz hamımız indiyədək sədaqətlə qulluq etmişik. Yenə hazırlıq qulluq etməyə. Xorasanın alınmasına da şəkk ola bilməz və dava olsa da eyib etməz. Çünkü əlahəzrətin dövlətinin sayəsindən nə qoşun yorulub, nə sərkərdələr. Amma bəndeyi-həqir, sərkərdələr və qoşun tərəfindən hüzuri-şahənşahiyə bir ərz edəcəyəm.

Ağa Məhəmməd şah Qacar. De görüm, Sadiq xan.

Hacı İbrahim xan daxil olur.

Sadiq xan. Qibleyi-aləm, bu yerin ki, biz düshüşük, adına Muğan deyərlər, o yerdir ki, burada qədim İran şahları başlarına tac qoyublar. Bu yerdə Nadir şah başına İranın tacını qoyub və Şah Səfinin qılıncını bağlayıb. Biz kəmtərin sərkərdələr və qoşun əhli təvəqqeyi-acızanə edirik ki, əlahəzrəti-şahənşah bizə tacgüzərləq bayramını bu Muğanda nəsib eləsin.

Ağa Məhəmməd şah Qacar. Həzərat! Bu təklif mənə neçə dəfə olub, mən qəbul etməmişəm. Onun səbəbini də indi sizə bəyan edərəm. (*Vəzirə*) Hacı İbrahim, tacı və qılıncı götür. (*Hacı İbrahim xan gedir.*) İndi ki siz belə təkid edirsiniz, mən də qəbul edirəm.

Sərkərdələr. Qibleyi-aləm, hamımız təvəqqə edirik.

Hacı İbrahim xan tacı və qılıncı xonçada götürüb, dizi üstündə çökür şahın qabağında.

Ağa Məhəmməd şah Qacar. Mənim əziz və sevgili sərkərdələrim! Bir şəxs ki, camaat və qoşun bərgüzidə edib təbəiyyət gös-

tərə, o şəxs padşah olar. İstər başına tac qoydu, ya qoymadı. Tacgüzarlıq padşahlar arasında ancaq bir rəsmidir. Amma mən bu rəsmə ayrı bir nəzerlə baxıram. Bu qılinc ki, görürsünüz, şah Səfinin qılincıdır. Bunu cəmi Səfəvi padşahları birbəbir bellərinə bağlayıblar və mən o vədə bu qılinci bağlaya bilərəm ki, Şah Abbas Səfəvi tək padşahın bərabəri olam və padşah İsmayıł tək islama rəvac vermiş olam. Amma indi sizin xahişinize görə bu qılinci bağlayıb dərgahı-rəbbiləmdən iltimas edirəm ki, mərhəmət nəzərini İranın üstündən kəsməsin və mən fəqir bəndəsini də şah Abbas məqamına yetirsin. (*Qılinci öpiüb bağlayır.*) Qılinci bağladım, amma bu tacı əsla başıma qoymayacağam. Bu tac Nadirin tacıdır. Bunun dörd qızıl lələyi iqlimin təsxirini sübut edir. Farsistanın, Hindistanın, Türküstanın və Əfqanistanın. Mən indiyədək məmləkət almamışam, ona görə ancaq bu bir dənə cıqqanı bu tacdan götürüb başıma vururam. (*Cıqqanı başına sancır.*) İlahi, vətəni bəliy-yatdan hifz elə! Salamat olsun vətən, salamat olsun İran!

Hacı İbrahim xan və sərkərdələr (*bərabər*). Qibleyi-aləm, tacınız mübarək olsun!

Sadıq xan (*uca yerdən*). Ey İranın rəşid qoşunları! Bilin, bu gün İran üçün böyük bayramdır! Bu gün, Ağa Məhəmməd şah Qacar İran padşahlarının tacını başına qoymaqla İranı şərəfraz elədi. Təbillər vurulsun. Topların, tüfənglərin nərəsi asimana bülənd olsun! Payəndə bad Ağa Məhəmməd şah Qacar!

Tüfəng atılır, qoşundan səs gəlir: payəndə bad Ağa Məhəmməd şah Qacar!

PƏRDƏ

## İKİNCİ NİMMƏCLİS

Xorasan. Ağa Məhəmməd şahın mənzili. Hacı İbrahim xan və Sadıq xan.

Hacı İbrahim xan. Mən, doğrusu, çox ehtiyat eləyirəm. Bu tövr ki bəxt şahə yardım, qorxuram axırı bədbəxtlik ola. Mən belə güman eləyirdim ki, Xorasanda böyük dava olacaq və camaat Nadir Mirzəni saxlayacaq. Xorasanın davasız ələ keçməyini heç kəs güman etməz idi.

Sadıq xan. Axıra qalan Qarabağdır. Məgər Qarabağ Gürcüstəndən möhkəm duracaq? Mən yəqin etmişəm ki, Qarabağın əhli

acından dava etməyi bacarmayıb, təslim olacaqdır. Ondan sonra cəmi İran olacaq bir can və canın başı Ağa Məhəmməd şah olacaq. Dəxi bədbəxtlik haradan ola bilər?

Hacı İbrahim xan. Allahın işini bilmək olmaz. Ancaq mən hər namaz qılanda və hər gecə yatanda dua eləyirəm, deyirəm: pərvərdigara, sən şahı bələdan saxla.

Sadıq xan. Sən ümidi şahın tədbirlərinə bağla. O tədbirin sahibi özünü bəlaya düçər etməz.

Hacı İbrahim xan. Xan, mənim qorxum Rusiya tərəfindəndir. Nə qədər olsa, Rusiya və Gürcüstan camaati həmməzəbdir. Mən inana bilmirəm ki, Rusiya Gürcüstan qisasını almaq fikrinə düşməyə.

Sadıq xan. Bu nahaq təşvişdir, Hacı İbrahim xan. Rusiya dövləti əger Gürcüstana kömək vermək istəsəydi, vaxtında verərdi. İndi bədəz xərabeyi Bəsrə verilən köməkdən nə fayda?!

Ağ a Məhəmməd şah Qacar (*daxil olur*). Sadıq xan, get Şah-rüx buraya gətir! (*Sadıq xan çıxır*.) Doğrusu, Hacı İbrahim xan, Allah qisası qiyamətə qoymaz. Nadirin günahının cavabını övladı verir.

Sadıq xan (*Şahrüxi gətirir*). Qibleyi-aləm! Budur Nadirin oğlu Şahrüx Rzaqulu Mirzə.

Ağ a Məhəmməd şah Qacar. Yaxına gəl, qoca.

Şahrüx. Kimdir məni yaxına çağırıan?

Sadıq xan. Səninlə danışan İranın şahı Ağ a Məhəmməd şahdır.

Şahrüx. İranda mən bir şah tanıyırdım, mənim atam Nadir şahı.

Ağ a Məhəmməd şah Qacar. Hədyan danışma, qoca, yaxına gəl! Sadıq xan, onu yaxına gətir! (*Şahrüxi yaxına gətirirlər*.) De görüm, oğlun Nadir Mirzə haradadır?

Şahrüx. Nadir Mirzə Əfqan tərəfə keçib. Neyləyirsən Nadir Mirzəni? Mən onun əvəzinə gəlmışəm.

Ağ a Məhəmməd şah Qacar. Qoca, sən dünyada çox müsibət çəkibsən. Mən istəmirəm sənin axır günlərin də əziyyətlə keçsin. Mən biliyəm Nadir hər nə cavahirat qoyub, hamısı səndədir. Bundan sonra onların heç biri sənə lazımdır. Gərək verəsən mənim xəzinəmə.

Şahrüx. Mənə Nadirdən heç şey qalmayıb.

Ağ a Məhəmməd şah Qacar. Qoca, nahaq yerə özünü əzabda düçər eləmə, sənə əziyyət edərlər. Amma xoşla cavahiratın yerini desən, həmişə mənim iltifatım sənin üstündə olar.

**Ş a h r ü x .** Sənin iltifatın mənə lazım deyil. Buyur, hər nə əziyyət edəcəklər, etsinlər. Mən anadan dünyaya bədbəxt gəlmışəm, bədbəxt də gedəcəyəm. Mən iyirmi yaşından indiyədək öz korluğuma ağlayıram. Ağlamaqdan da gözlərimin yaşı qurtarıb, əvəzinə ciyərimin qanı gəlib töküldü. İndi mən şükür eləyirəm Allahın dərgahına ki, mən koram və mənim atam Nadir şah tək padşahın məsnədində əyləşəni gözlərim görmür. Kim deyir dünyada insaf var? Kim deyir dünyada ədalət var? Əgər dünyada insaf və ədalət olsaydı, Nadir şahın Rzaqulu Mirzə tək istekli oğlu öz atasının xacəsinin qabağında əsir saxlanmadı. Kim deyir dünyada insaf var? Kim deyir ədalət var? Əgər dünyada insaf və ədalət olsaydı, tərlan yerində zağ və zəğan oturmazdı. (Ağlayır.) Ox!.. Yoxdur dünyada ədalət, yox, yox!.. Gözlərim əlimdən gedib, bu quru nəfəsi də bundan sonra istəmirəm, aparın, nə eləyəcəksiniz eləyin.

**A ğ a M e h e m m e d s a h Q a c a r .** Sadıq xan! Bu qocanı verərsən fərraşların əlinə. Nadirin cavahiratını birbəbir bundan istərlər. Ələlxüsus böyük yaqutu vermək istəməsə, lazımı əziyyət buna verərlər.

Sadıq xan Şahrüxü aparır.

**H a c ı İ b r a h i m x a n .** Qibleyi-aləm, nə qədər olsa, bu, padşah oğludur. Qırx beş ildir ki, Allahın işıqlı dünyasına həsrətdir. Ona əziyyət vermək insaf deyil.

**A ğ a M e h e m m e d s a h Q a c a r .** Hacı İbrahim xan! Bu, Nadirin oğludur. Əgər Nadirin cəmi övladını kabab edəm, yenə mənim ürəyimin yarası sağalmaz. Nadir mənə yaman yara vurub, Hacı İbrahim xan!

**S a d ı q x a n (daxil olur).** Qibleyi-aləm, Süleyman xan tərəfindən hüzuri-alıyə məktubdur. (Kağızı verir.)

**A ğ a M e h e m m e d s a h Q a c a r (kağıza baxıb).** Hacı İbrahim xan! Sərkərdələri buraya çağır!

**H a c ı İ b r a h i m x a n .** Qibleyi-aləm, rənginiz qaçı, nə xəbərdir gələn?

**A ğ a M e h e m m e d s a h Q a c a r .** Bu saat bilərsən. Çix sərkərdələri buraya çağır. (Hacı İbrahim xan çıxır.) Bu yaxşı olmadı.

**F e r r a ş b a ş ı (daxil olur).** Qibleyi-aləm, cavahiratın bir-bir yerini deyir. Amma böyük yaqutu vermək istəmir. Hər nə qədər əziyyət edirik, olmur. Dırnaqlarının arasına mix çaldıq. Belindən parça-parça dəri qoparıb yerinə duz tökdük, yenə demir.

Ağa Məhəmməd şah Qacar. Necə demir? Get deginən onun başının ətrafına xəmir yapışdırıb ortasına qurğuşun töksünlər. Onda yaqutun yerini yəqin deyər. (*Fərraşbaşı çıxır, sərkərdələr və Hacı İbrahim xan daxil olurlar.*) Camaat, Süleyman xandan kağız gəlib. (*Kağızı verir Hacı İbrahim xana.*) Hacı İbrahim xan, al bu kağızı oxu, sərkərdələr qulaq assınlar.

Hacı İbrahim xan. Məruzi-hüzuri-alı olsun ki, otuz beş min rus qoşunu general Valeriyan Zubovun təhti-rəyasətində Lənkəran və Badkubə qələlərini alıblar. Gəncə və Şamaxı həmçinin keçib Rusiya-nın ixtiyarına. General Zubov əyləşib Müğanda, Azərbaycan üstünə yerimək xəyalindadır və Azərbaycanı təsxir edəndən sonra, Tehran üstünə gedəcək.

Ağa Məhəmməd şah Qacar. Həzərat! Kağızın məzmununu bildiniz. Rusyanın qoşunu cürət edib İran torpağına ayaq qoyub. Amma mənim rəşid qoşunum onun müqabilinə şir tek gedəcək. Ümid-varam ki, Allahın köməkliyi ilə bir az müddətdə Rusiya qoşununun İran torpağında bir nişanəsi də qalmaz.

Sadıq xan. Qibleyi-aləm. Rusyanın otuz beş min qoşunu müqabilində əlahəzrətin səksən min qoşunu var. Bir belə qoşununun müqabilində Rusiya qoşunu məgər davam edə biləcək?

Ağa Məhəmməd şah Qacar. Dayanmayıñ, gedin qoşunu hazır edin!

Sərkərdələr gedirlər.

Fərraşbaşı (*daxil olur*). Qibleyi-aləm buyuran tək edib, yaqutu aldiq. (*Yaqutu verir.*)

Ağa Məhəmməd şah Qacar. Öldü, ya sağdır?

Fərraşbaşı. Xeyr, qurban, sağdır, amma canı azdır.

Aşa Məhəmməd şah Qacar. Ona gedib deyərsən ki, əziyyətinə səbəb özü oldu və sabah göndərərsən getsin Mazandarana. (*Fərraşbaşı çıxır.*) Hacı İbrahim xan!

Hacı İbrahim xan. Bəli, qurban.

Aşa Məhəmməd şah Qacar. Mən sərkərdələrə dediyim söz-ləri eşitdin?

Hacı İbrahim xan. Bəli, qurban, eşitdim!

Aşa Məhəmməd şah Qacar. Sən yəqin eləyibsən ki, mən dediyim tək eləyəcəyəm?

Hacı İbrahim xan. Əlbəttə, gərək qibleyi-aləmin xahişi əmələ gələ.

Ağə Məhəmməd şah Qacar. Hacı İbrahim! Mən səni indiyədək çox aqıl şəxs hesab edirdim. Amma heyf, sədd heyf mənim zənim! Mən güman eləməzdəm ki, sən də mənim sərkərdələrim tək ağılsızsan. Sənin tək aqıl şəxs heç xəyal edə bilərmi ki, mən aparım öz başımı Rusiyanın fulad divarına döyüm və ya qoyun sürüsünə bənzər qoşunumu aparam Rusiyanın müntəzəm qoşununun top-tüfənginin qabağına verəm. Mən bilirəm nə eləyəcəyəm. Bir rus gülləsi mənim qoşunuma çatmayacaq. Qoy Rusiyanın qoşunu nə qədər yeriyəcək yerisin! Lənkəranla Tehranın arasını biyabana döndərəcəyəm, hər nə tapsalar alınlard. Gəl dalımcı!

Gedirlər.

PƏRDƏ

## BEŞİNCİ MƏCLİS

### ƏHLİ-MƏCLİS

Ağə Məhəmməd şah Qacar

Hacı İbrahim xan

Sadıq xan

Səfərəli } pişxidmətlər  
Abbas bəy }

Bir nəfər sərkərdə.

Şuşa qələsi. Məhəmməd Həsən ağanının evində Ağə Məhəmməd şahın mənzili. Məclis ortadan iki bölünüb: sağ tərəfdə Səfərəli və Abbas bəy pişxidmətlərin otağı, sol tərəfdə Ağə Məhəmməd şah Qacarın yatacaq otağı. Otağın ortasından qırmızı ipək pərdə çəkilib. Pərdənin dalında Ağə Məhəmməd şah Qacarın taxtı qoyulub. Ağə Məhəmməd şah Qacar döşək üstündə əyləşib, yanında piysuz, qabaqda Hacı İbrahim xan ayaq üstündə durub.

Ağə Məhəmməd şah Qacar. Doğrudur, Hacı İbrahim xan, bir şəxsi ki, Allah ucalda, onu məxluqat heç vəchlə aşağı sala bilməz və bir şəxsi ki Allah aşağı sala, cəmi maxələqəllah yığla ucalda bilməz. Əgər, xudanəkərdə, bizim qoşunumuz rus qoşunu ilə rubəru gələydi, bir atlımız qalmazdı və Allahan əli mənim üstümdə olmasayıdı, indi rus cümlə İrana malik olmuşdu. Qəzanın işini gör. Dava əsnasında imperatriçə vəfat edir, yerinə oğlu əyləşir və o da hökm edir ki, İran üstünə gedən qoşun geri qayıtsın. Çox böyük xoşbəxtlikdir, Hacı İbrahim xan.

Hacı İbrahim xan. Bəli, qurban. İnşallah, həmişə Allahan tövfiqi qibleyi-aləmin üstündə olacaq.

Ağə Məhəmməd şah Qacar. Mən necə ki, yəqin etmişdim, elə də oldu. Şuşa qələsinə davasız malik olduq. Heyf ki, İbrahim xan ələ keçmədi. Amma ümidvaram ki, bu gün İbrahim xanın ya özü və ya başı gələ. Onun dalınca gedən iki min adamin əlindən haraya qaça biləcək? O şair Molla Pənah necə oldu?

Hacı İbrahim xan. Qibleyi-aləm, zindana salıblar.

Ağ a Məhəmməd şah Qacar. Xub, sabah, mənə yazdığını fərdin ləzzətini ona göstərərəm.

Hacı İbrahim xan. Qibleyi-aləm, deyirlər Molla Pənah gecə vaqıə görüb, deyirmiş ki, məni Ağ a Məhəmməd şah öldürə bilməyəcək.

Ağ a Məhəmməd şah Qacar. Nə eləyim, cümə axşamı olmayaydı, onun vaqiəsinin doğru olmadığını ona sübut edəydim!.. Amma İbrahim xan ələ keçməsə, mən rahat ola bilməyəcəyəm.

Hacı İbrahim xan. Qibleyi-aləm, İbrahim xan quş da olsa iki min rəşid atının qabağından heç bir yana qaçıb qurtara bilməz.

Ağ a Məhəmməd şah Qacar. Allah sən deyəni eləsin. Hacı, dəxi get, rahat ol. Məni tək qoy, yatmaq vaxtı yaxınlaşır. Şam namazı qılım. (Hacı çıxır, şah canamaz gətirib istəyir açsın. Bu halda Sadıq xan daxil olur.) Nə var? Niyə gəldin?

Sadıq xan. Qibleyi-aləmin fərmayışinə görə gəlmışəm.

Ağ a Məhəmməd şah Qacar. Kim yetirdi sənə mənim fərmayışimi?

Sadıq xan. Səfərəli.

Ağ a Məhəmməd şah Qacar. Buraya çağır onu. (Sadıq xan çıxır.) Məgər bu biinsaflar məni bir dəqiqə rahat qoymazlar? (Səfərəli daxil olur.) Nə vaxt mən sənə dedim get Sadıq xanı çağır?

Səfərəli. Yarım saat bundan əqdəm.

Ağ a Məhəmməd şah Qacar (*qəzəbli*). Yalan deyirsən, namərbüt!

Səfərəli. Ola bilər ki, mənim qulaqlarım qibleyi-aləmin fərmayışini düzgün eşitməyibdir.

Ağ a Məhəmməd şah Qacar. Bir qulaqlar ki, mənim fərmayışimi dürüst eşitməyələr, mənə lazım deyillər. Get cəllada deginən qulaqlarının ikisini də kəssin. (Səfərəli çıxır. Sərkərdə daxil olur.) Hə, necə oldu?

Sərkərdə. Qibleyi-aləm, Tərtər çayının kənarında yetişdik İbrahim xana. Üstündə beş mindən ziyadə atlı var idi. Çox dava elədik və İbrahim xanın qoşunundan da çox qırdıq. Amma çox olmaqlarına görə bizə faiq gəldilər. Xanı ələ gətirə bilmədik. Qaçdı Car Biləkan tərəfa.

Ağ a Məhəmməd şah Qacar. Yalan deyirsən, namərbüt! Doğrusunu de görüm, dava eləyibsən, ya yox? İbrahim xan haradan alırdı beş min qoşunu? Sən bilirsən ki, bu neçə ilin müddətində Qarabağın adamları bir halətə düşüblər ki, qollarından tutan olmasa, yatdıqları yerdən dura bilmirlər. Doğrusunu de görüm, dava eləyibsən, ya yox?

Sərkərdə. Qibleyi-aləm, necə ki, ərz elədim, elədir.

Ağ a Məhəmməd şah Qacar (*durur ayağa*). Yalan deyirsən, yalan deyirsən! İbrahim xan iki yüz adamdan artıq aparmayıb! Qorxub qaçıbsız! Doğrusunu de! Yoxsa, and olsun Allaha, ətini tikətikə kəsdirib gözünün qabağında yandıracağam!

Sərkərdə. Sahibi-ixtiyarsınız, qibleyi-aləm. Amma necə ki, ərz elədim, o növdür.

Ağ a Məhəmməd şah Qacar. Apardığın adamdan nə qədər qırılıb?

Sərkərdə. Qoşun hamısı salamat qayıdır.

Ağ a Məhəmməd şah Qacar. Get! Məlum oldu! Sabah sən də və sənin qoşunun da lazımı ənamınızı alarsınız. (*Sərkərdə gedir.*) Qalsın sənin tənbəhin sabaha. Görünür, qarabaqlıların küçündən qorxub qaçıblar. Dəxi bilmirlər ki, ölümdən qaçıb ölümə düçər gələcəklər. Yox, yox... Mən buna səbr edə bilməyəcəyəm. Necə ola bilər ki, mən Ağ a Məhəmməd şah Qacar olam, cəmi İran mənim təhti-səltənətimdə ola, bir Qarabağ xani iki yüz atlı ilə mənim əlimdən qaçıb qurtara! Yox, tab gətirə bilməyəcəyəm, görünür, yumşalmışam! Eybi yoxdur, yenə qiyaməti bərpa elərəm. Yenə Ağ a Məhəmməd şah Qacar gözlərinin qızarmağını görərlər. (*Otaqda hirsli gəzinir. Səfərəli qulaqları dəsmalla sarılmış və Abbas bəy öz otaqlarına girirlər*).

Səfərəli. Öhö... öhö... öhö... (*Ağlayır.*)

Abbas bəy. A kişi, yekə adamsan, uşaqq tək niyə ağlayırsan?

Səfərəli. Abbas bəy, niyə ağlamayım? Mən Qarabağda bir adam sayılardım. İndi bu sıfətdə mən camaat içində çıxamı biləcəyəm? Mənim qulaqlarımı kəsdirincə şah buyurayı birdəfəlik boynumu vurayıdilar, bundan yaxşı olardi. (*Ağlayır, şah qulaq verir.*)

Abbas bəy. Ağlama, ayıbdır. Bir də şahın hırsı bərk tutub. Xudanəkərdə, eşidər, qəzəbi bir az da şiddetələr.

Ağ a Məhəmməd şah Qacar (*qeyzli*). Kimdir qapının dalında səs eləyənlər? İçəri gəlin! (*Səfərəli və Abbas bəy daxil olur.*) Səfərəli, sənsən övrət tək ağlayan? Gör mənim sənə nə qədər iltifatım var ki, sənin başını bədənində qoymuşam! Abbas bəy, sən də kuyu eləyib mənim istirahətimi pozursan?! Gedin, sabah hər ikinizin gərək başı kəsilə. Sizdən savayı bir neçə da naçizlər var, onların da başı kəsiləcək. Sabah gərək kəllədən bir minarə quduram ki, Şəmkir minarəsindən uca ola. O minarənin başında sizin ikinizin başını qoyduraca-

ğam, gedin! (*Səfərəli və Abbas bəy çıxırlar.*) Çoxdandır, divan eləməmişəm. Amma sabah gərək davadan qaçanlara özümü göstərəm. Gərək sabah Qarqar çayında su əvəzinə qan axa! Gərək sabah bir elə divan eləyim ki, Arazla Kürün arası zəlzələyə gələ! Gərək bir divan eləyəm ki, həzrəti-Musa minlərcə balaca uşaqlar başı kəsdirmiş Fironun günahının əfvini Allah dərgahından istixasə eləyə! Gərək bir divan eləyəm ki, Əmir Teymurun sümükləri Səmərqənddə cünbüşə gələ! (*Nəfəsinı ağır-agır çəkir.*) Gərək Bağıraqan dağının sinəsindən ələman sədasi kəhkəşani-foləkə dürüklənə! Gərək bir divan eləyəm ki, Hüccac ibni-Yusif başını qəbirdən qovzayıb afərin desin! Of!.. Nə çətin əmrdir padşahlıq! (*Piysuzu götürüb gedir pərdənin dalına.*)

Səfərəli və Abbas öz otaqlarında.

Səfərəli. Şahın sözü sözdür. Sabah ikimizin də başımız kəsiləcək.  
A b b a s b e y . Qəzanın təqdirinə çarə yoxdur. Ağə Məhəmməd şah taxta əyləşəndən indiyədək minlərcə bizzən artıq canları yox eləyi, indi növbət bizə düşüb.

Səfərəli. Bəli, əlac yoxdur, sən get bu gecəni öz övret-uşağınlı keçir. Mən də tək adamam, əyləşim, razü niyaz eləyim. Bəlkə Allah keçmiş günahları bağışlaya. Bir də, Abbas bəy, doğrusu, Qarabağı bu halda görməkdən olmək yaxşıdır. Öləkə viran, evlərdə çörək yox, anaların döşünün südü quruyub. Ac qalmış südəmər balaların mələşməsindən yer, göy titrəyir. Xan başını götürüb diyarbədiyar düşüb. Bir diqqətlə baxısanmı, Abbas bəy, bu böyüklükdə şəhərdə necə sakitlikdir. Küçələrdə bir zinəfəs tapılmır. Ancaq, bir havada nəş arzusunda gəzən kərkəslərdən savayı bir canlı görünmür. Günorta və axşam müəzzzin səsindən savayı bir səs eşidilmir?! Heç diqqətlə bir əzan səsinə qulaq veribsənmi? O, əzan səsi deyil, ciyərlər naləsidir. Bu nədəndir? Ondandır ki, xalq qorxusundan çəkilib evinə, qapıları bağlayıb, külfətini yiğib başına, qara günüñə ağlayır... Abbas bəy, axır, biz qarabağlıyız, bunu gərək bizim namusumuz götürməsin.

A b b a s b e y . Bilirsən, Səfərəli, nə var? Niyə biz ölüruk? Qoy şah ölsün. İranda yetimlərin, dul övrətlərin fəryadı ki, çıxıb göyə! Qoy, bir nəfs ölsün, bəlkə neçə min nəfs dirilə.

Səfərəli. Abbas bəy! And olsun Allaha, sən mənim ürəyimdən xəbər verdin. Şah gərək ölsün! Özü də bu xəncərlə oləcək. Qoy onun öz başı, təmiri fikrində olduğu minarənin bünövrəsinə qoyulsun və minarəni də xudavəndi-aləmin yədi-qüdrəti tiksin.

A b b a s b e y . Onda şah yatmışkən girək içəri, fürsət əldən getməsin.

Hər ikisi qəmələrini çəkib girirlər şah yatan otağa. Abbas bəy qabaqca yeriyb pərdəni yiğisdirir əlinə. Qıçları tutulub, pərdə əlində qalır. Şah qədim xırda şüşəli pəncərənin yanında yatıb. Pəncərəyə ayın işığı düşüb. Taxtın ayağının altında piysus yanır. Abbas bəy və Səfərəli bir qədər vaxt bir-birinin üzünə baxırlar. Axır Səfərəli cəld şahın üstünə gedib, qəməni sancır onun ürəyinə. Abbas bəy və Səfərəli qaçırlar. Ağa Məhəmməd şah Qacar hövlnak yerindən qalxıb, onların dalınca, əli ürəyində, qapıyadək yürüür, sonra qayıdır otağın ortasında yıxılır.

A ğ a M ə h ə m m ə d ş a h Q a c a r . E y x a n ə x ə r a b , İ r a n r a v i r a n kərdi<sup>1</sup>! (Ölür.)

PƏRDƏ

---

<sup>1</sup> Ey evi dağılmış, İranı viran qoydun.

# KİMDİR MÜQƏSSİR

*Vodevil iki məclisdə  
(Məzmun əxz olunub)*

ƏŞXAS

Qasım bəy – mülkədar  
Mahmud – cavan kəndli  
Bahar – onun övrəti

## ƏVVƏLİNÇİ MƏCLİS

Kənd. Mahmudun evinin qabağı. Sol tərəfdə evin qapısı, qapının yanında bir cəhərə qoyulub. Evin qabağı bağdır. Sağ tərəfdə, ağacın altında bir kötüük var və kötüyünün yanında neçə dənə odun. Mahmud odun yarır.

Mahmud. Hm!.. Hm!.. Hm!.. Ay sənin içinə zəhrimar qarışsın. Məgər yarılməq bilir. (*Alnının tərini silir.*) Hm!.. Hm!.. Hm!.. (*Qolu boşalır, söykənir baltaya.*) Yox, heç yarılaşı canavara oxşamır, belə nainsaf odun mən ömrümdə görməmişəm, başdan ayağa düyündür. Balta vurmaqdən qollarım düşdü, əllərim suluq-suluq qabar oldu. Tər alnimdən sel tək axır, amma bu evi yixılmışın odunu uzanıb burada, heç dünya vecinə deyil. Deyir, nə qədər canında can var, baltadan çırp, ölsən də yarılmayacağam. (*Ah çəkir.*) Elə ki hərdənbir papağımı qabağıma qoyub, dürüst fikir eləyirəm, baxıb görürəm ki, Allahın dünyada insandan bədbəxt məxluqu yoxdur. Vallah doğru deyirəm. Bax, elo bu odun. O da məndən xoşbəxtidir. İş görmür, bir ehtiyacı yox, acliq, susuzluq bilmir, bəyəndiyi yerde uzanır, kefi kök, damağı çağ. Amma insan bir az ağuya dönmüş gödən güllesinin ucundan, gərək hər sübh tülükdürməzdan dursun, gecə yarısında tər tökə-tökə işləsin. Gecədən sübhədək bədənin ağrısından yata bilməsin. Bunun da adını dolanacaq, zindəganlıq qoyublar. Amma insan əvvəl yarananda işlər belə deyilmiş. İndi mən deyim necə imiş, siz qulaq verin. (*Əyləşir kötüyün üstündə.*) Allah Adəmlə Həvvani yaratdı, gözəl behiştini də

verdi onlara dedi: oturun burada, oğulbəoğul yeyin-için, əlinizi ağdan qaraya vurmayın. Daha bundan gözəl nə olar? Yəni müftə, zəhmətsiz çörək yeyib yatmaqdan da bir ləzzətli şey olar? Ancaq Allah bir şərt qoydu: buyurdu ki, buğda ağacının meyvəsinə dəyməyin. Nə eybi var, dəymə, dəymə! Adəm dedi: baş üstə. Heç ağacın yaxınına da getmə-rəm. Amma Həvvə... Aman, aman, aman!.. Dad arvad əlindən!.. Dedi: ortamdan dağılaram, buğdadan yeməsəm. Adəm yalvardı, yaxardı, ilan dili çıxardı, olmadı ki, olmadı. Axırda yazılıq kişi əlacı kəsilib, buğdanı üzüb verdi, dedi: ala, ye! Elə ki buğdanı yedilər, ikisinin də qolundan tutub saldılar eşiyyə. Amma necə behişt!.. Deyirlər bizim ağamızın evindən yaxşı imiş! Adəmi behiştən qovdular, onlar da düşdülər mən kökə. İndi mənim də behiştim budur. (*Ayağı ilə odunu itələyir.*) Budur mənim Həvvəm da gəlir. (*Durur ayağa, başlayır odun yarmağa. Bahar çıyındə xurcun daxil olur. Sonra xurcunu qoyur yerə.*)

Bahar. Bu da mən. Geldim çıxdım. Bazardan buraya birləfəsə gəlmışəm. Ayaqlarım töküür, qatığı satdım üç abbası bir şahıya, yağıñ da girvənkəsini altı şahıdan satdım, yaxşımı satmışam? A kişi, sımsırığını niyə sallayıbsan? De görüm yaxşımı satmışam?

Mahmud (*naxahi*). Çox yaxşı satıbsan. (*Başını aşağı salıb odun yarır.*)

Bahar. A kişi, yenə nə olub sənə? (*Mehriban*) Bircə bax gör bu çıyinlik yaxşıdır mı? Belə ucuz almışam ki.

Mahmud (*naxahi*). Çox yaxşıdır.

Bahar (*ağzını əyir*) Çox yaxşıdır!.. Bircə bax, sonra de, ağızını niyə göyşək mal kimi o yan-bu yana tutursan?

Mahmud (*naxahi*), Görürəm, görürəm, heç belə çıyinlik olmaz.

Bahar. Baxarsan bəri, baxarsan! (*Xurcundan bir cüt çariq çıxarır.*) Bircə bu çarıqlara da bax!

Mahmud (*cəld*). Görüm.

Bahar (*dörd barmağını yumub baş barmağını göstərir*). Ala, gəstərdim a, gör nə tez baxır? (*Oturur cəhrənin yanında, çarıqları gizləyir altında. Başlayır cəhrəni bulamağa.*) Gör mən necə yaxşı arvadam ki, sənin kimi şah tənbəlinə çariq alıram, amma sən heç mənim qədrimi bilmirsən.

Mahmud. Mən tənbələm? Mən tənbələm? Elə ağızını açırsan: tənbəl, tənbəl!

Bahar. Yalan deyirəm? Sənin tənbəlliyyin cəmi kəndə məlumdur.

Mahmud. Özün işləmirsən, elə bilirsən xalq da tənbəldir!

Bahar. Necə? Necə mən işləmirəm?

Mahmud. Elə-belə işləmirsən.

Bahar (*cəhrəni göstərir*). Bəs bu nədir?

Mahmud. Bu nə nədir?

Bahar. Gözün görmür?

Mahmud. Niyə görmür, cəhrədir. Onu bulamağın adını sən iş qoymusan? Mənim bir qoca rəhmətlik nənəm var idi. Qoltuğundan tutan olmasaydı, yerindən qalxa bilmirdi, onu o da bulayırdı.

Bahar. Bəs sən iş nəyə deyirsən?

Mahmud. Dünyada məgər iş azdır? Xanım ki deyilsən, belə yaxşı odun yar, get su gətir, ot biç, cüt ək!..

Bahar. A kişi, nə danışırsan? Odun yar, cüt ək nədir, məgər bu mənim işimdir?

Mahmud. Utanmasan deyəcəksən, sənin işindir. Belədirmi?

Bahar. Əlbətta, bunlar kişi işidir. Mən ki kişi deyiləm.

Mahmud. Elə mən kişiyəm deyən, gərək bir belə zəhmətlərin hamısını çəkəm? Mən qələt eləmişəm, başımı daşın böyüyünə döymüşəm anadan kişi olmuşam?

Bahar. Bəs necə, gərək işləyəsən, yoxsa çörək bacadan düşür?

Mahmud. Bəli, mən işləyim, sən də böyrün üstündə yat, onun bunun qeybətini elə!

Bahar. Kişi, məgər sənin Allahın yoxdur? Mən kimin qeybətini eləmişəm?

Mahmud. Hamının, kimin qeybətini eləmirsən?

Bahar (*durub gəlir onun yanına*). Mən tənbələm? Mən qeybətçiyməm?

Mahmud. Bəli, bəli, bəli! Qeybətçisən bir də üstündən, iki də üstündən!

Bahar (*ağlayır*). Allah, bu zülmü məgər qəbul eləyəcəksən? Axşamatək cəhrə əyir, inək sağ, qatıq çal, nehrə çalxa, adını da tənbəl qoysunlar!

Mahmud. Bah, bah, bah! Bu xanım böyük işlər görür! Bir de görünüm mən inəyi tutub, gətirib ağaca bağlamasam, sən sağa bilərsənmi? Sən ayda bir yol nehrə çalxamırsan, elə həmişə mən çalxayıram. Görürsen qatığı tökdü nehrəyə, bir sənək də suyu hıqqına-hıqqına götürüb tökdü üstündən, ondan da çağırıdı (*övrətini yamsılayır*): Mahm-

mud! Mahmud! Mahmud! Gəl, sən Allah, bu nehrəni göydən as! Və ondan sonra başlayır ki, belim ağrıyır, nə bilim, qonşuya ip əyirirəm, bu nehrəni çalxa. İşin harada ağrı var, tökürsən mənim üstümə. Əməyimi də itirirsən. Budur ha, dünən nehrəni yerdən qalxızmışam, indi də belim ağrıyır. O tövr mən zəhmət çəkirəm, sən də aparıb hər həftə yağı, qatığı satıb, əskiyə-üsküyə verib, götürüb gəlirsən.

Bahar. Bəs nə eləyim? Çılpaq gəzim?

Mahmud. Səni danışdırın özünüň ağlı yoxdur, arvadsan, arvadsan, arvadsan! Sizin anadan olandan ölenədək ayrı fikriniz yoxdur: elə paltar, paltar. Arvad tayfasının yüz dəst paltarı ola, yenə deyəcək çılpağam. Axır, ay arvad sən məni dağıtdın, tərk elədin, bircə insafın olsun, mürüvvətin olsun! Bir tək sənin ucundan mən bir belə tər tökürməm. (*Əli ilə alını silir.*) Bir saat yanımı yerə verib, dincələ bilmirəm.

Bahar. Yalan isə basın batsın! Araba kölgəsində yatırsan, elə bilirsən öz kölgəndir. Cox əziyyət çəkirsən, belinə çöpdən dirək! Məndən savayı bu evdə zəhmət çəkən var? Nə vaxt sən mənim ucumdan zəhmətə düşdün?

Mahmud. Bircə Həvvani yadına sal, onda bilərsən.

Bahar. Nə dedin?

Mahmud. Bəli, elə onu ərz elədim. Bizim behiştən qovulmağı-mıza kim müqəssirdir? Həvvə! Kimin səbəbinə bizim olımız behişt nemətlərindən üzüldü? Həvvvanın! Kimə iştah zor elədi, dedi gərək bugdanı yeyəm? Mənə? Buyur görək, niyə dinmirsən? İndi belə beşəşşəkli xoca kimi, qəşəng, qıçımı qıçımın üstündən aşırıb behiştə kef elərdim. Bilmirdim odun yarmaq nəyə deyirlər, su daşimaq nəyə deyirlər, ot çalmaq nəyə deyirlər...

Bahar. Demək olmaz, elə işləməkdən ariq düşübsən...

Mahmud. Sən olasan ölenlərinin goru, məni bu hırsimin tutmuş vaxtında haldan çıxartma! And olsun məni yaradana, dəyənəklə qabırğalarını sanaram! Qarnım sabunsuz arabə çarxi səsi verir. Hani ocaqda qazanın? Nə olar bir üç yumurta soyutma eləyib verəsən yeyim?

Bahar. Deyirsən sabahdan bəri işləyirəm, hanı yardımın odun? Sən odun yar, mən də yandırıım, sənə bişmiş bişirim.

Mahmud. Odu ey... (*Odunu göstərir.*) Sabahdan balta çalışram, bir qıxmıq da qopara bilmirəm. Odun düyünlüdür, yarılmır, alnımızdan bir çay axıb, məndə nə taqsır var?

Bahar. Bəs taqsır məndədir?

Mahmud. Bəli, səndədir.

Bahar. Yaxşı, taqsır məndə niyə olsun?

Mahmud. Səndə olmasın, olsun sənin nənən Həvvada, nə təfavütü var?

Bahar. Xeyr, bu yerdə Həvvanın heç taqsırı yoxdur.

Mahmud. Bəs taqsır Həvvada da deyil, məndədir? Hələ özü buğdanı yeməyi bəs deyil, aparıb binəva Adəmə də yedirdi.

Bahar. Çox da yedirdi, Adəm yeməyəydi.

Mahmud. Necə yeməyəydi? Sizin palçığınıza şeytan bir ovuc torpaq qatışdırıb, odur ki, kişiləri yoldan çıxartmaq sizə binadan irs olub! Görəsən nə dildə yaziq kişini yoldan çıxarıb, buğdanı yedirdib.

Bahar. Gərkək yeməyəydi. İndi ki yeyib, müqəssirdir.

Mahmud. Adəm?

Bahar. Bəli, elə özü.

Mahmud. Yüz danışsan, taqsır Həvvadadır.

Bahar. Xeyr, Adəmdədir.

Mahmud. Həvvadadır, Həvvadadır, Həvvada, belə bir də üstündən!

Bahar. Mən sənə bu saat sübut edərəm ki, taqsır Adəmdə idi.

Mahmud. Elə görüm.

Bahar. Di qulaq as! O vədə buğda bir uca ağacda bitirdi. Həvva da istədi ki, dərsin, əli çatmadı. Adəmə dedi: gəl ayağının altında yat, gəldi yatdı. Həvva da onun belinə çıxıb, buğdanı dərdi. İndi başa düşdünmü?

Mahmud. Düşdüm.

Bahar. Taqsır kimdədir?

Mahmud. Kimdədir? (*Bir az fikirdən sonra*) Həvvada!

Bahar. Necə? Həvvada? Adəm niyə onun ayağının altında yatırdı?

Mahmud. Necə eləyəydi? Əlacı nə idi? Yəqin arvad ağlayıb-sıtqayıb, kişi də naəlac qalıb, yatıb ayağının altında.

Bahar. Bəs o nə günün kişisi idi? Qulaq asmayaydı.

Mahmud. Qulaq asmazdı, o da paltarını yumazdı, saqqalına xına qoymazdı, başını bitləməzdi.

Bahar. Bax sabahdan bəri boş-boş söyləyirsən, indi istəsəydin bir qucaq odun yarmışdın. O qıxmıqlar hər nədi, yiğ apar içəri, ocağı qala, qazana da su qoy, as üstünə, gəlim bir az şorba bişirim, di cəld ol!

Mahmud (*odunu qucağına yiğir*). Ay buğda, vay buğda!.. Heç Allah səni yaratmayayıd.

B a h a r . Get, daha söylənmə, indicə deyirdin ki, acından olurəm. (*Mahmud gedir. Bahar cəhrənin yanında oturur.*) Qoyasan elə axşamadək özündən gop vurub danışa, iş görməz, güc görməz, elə zoru verir çənəsinə. Deyəndə də tənbəlsən, atını, itini alıqlayır, düşür mənim üstümə. Tənbəl olmasa, əvəzi yoxdur. Heç indiyədək bir dəfə mənim üstümə əl qalxızmayıb. Özgə kişilər övrətlərini gündə bir döyürlər, amma bu mənə heç bir çirtma da vurmur.

M a h m u d (*qayıdır*). Suyu asdım, di buyur yenə yavan şorbanı bişir, yeyim, iki gün boğazında qaynasın.

B a h a r . Aldatdım, hay aldatdım! Sən heç mənim qədrimi bilmə, bircə xurcunu aç bax gör içində nə var?

M a h m u d (*xurcunu açıb baxır*). Arvad deyəsən, ət alıbsan?

B a h a r . Bəs necə? Ət almışam, yağımız da var, indi durub plov bişirəcəyəm. Elə sən deginən Bahar pis arvaddır.

M a h m u d . Bax, indi sənə yaxşı arvad deyərəm. İndi görünəm ki, məni istəyirmişsən. Bilirəm, bazarda deyibsən ki, kişinin yavan şorba yemekdən qarnında şorba ağacı bitib. Qoy bir az ət alım aparım, ona plov bişirim. Belədirmi, Bahar?

B a h a r . Mən yaxşı arvadam, amma sən pis kişisən, mənə acığın tutur, üstümə çığırırsan.

M a h m u d . Vallah, mənim sənə acığım tutmur, mənim acığım Adəmə tutur. Axır o, niyə arvada yepələk olurdu? Allahın altında onun yerinə mən olaydım!

B a h a r . Bəli, demək olmaz, dağı dağ üstünə qoyardın! Nə olsun, mən də Həvvanın yerinə olsaydım, heç buğdaya gözümüz qulağı ilə də baxmazdım.

M a h m u d . Yəni inanım?

B a h a r . Niyə inanmırısan? Adama deyirlər: əlini vurma – vurma, yemə – yemə!

M a h m u d . Bəlkə ürəyin istədi, onda necə?

B a h a r . Cəhənnəmə istəsin, gora istəsin. Nəfsinə tət deyib səbr elərsən.

M a h m u d . Yəni səbr elərsən?

B a h a r . Əlbəttə elərəm.

M a h m u d . Elə ömrün olanı səbr elərdin?

B a h a r . Ömür olanı, daha da artıq.

Qasım bəy (*daxil olur*). Xoş gördük, əzizlərim!

Bahar üzünü örtüb, divara qısılsır.

Mahmud (*baş əyir*). Ağa! Sən bizim bu kasib komamıza xoş gəlibsen! Evimiz, eşiyimiz hamısı sənə qurban! (*Övrətinə*). Ay arvad, divara niyə qıslırsan? Öz ağamızdır, yad adam deyil. Get içəridən bir təmiz döşək gətir, bəy otursun.

Qasım bəy. Lazım deyil, oturmayacağam, burada gəzirdim, sizin söhbətinizi eşidib gəldim. Siz bilirsiniz ki, mənim çoxlu dövlətim var, özümün də varisim yoxdur. Sizin söhbətiniz mənə çox xoş gəldi, ona görə isteyirəm sizni bir az xoşbəxt eləyim, öz dövlətimin, mülkü-mün yarısını sizə verim. Mən gedirəm, bir saat bundan sonra siz ikiniz də gərək mənim evimdə olasınız. Salamat qalın.

Mahmud. Ağa! Biz nəkarəyik...

Qasım bəy (*gedə-gedə*). Artıq söz lazım deyil. Bir saatdan sonra mən sizi öz evimdə gözləyəcəyəm...

Qasım bəy gedir. Mahmud və Bahar baş əyə-əyə aparıb ötürüb, ikisi də mütəhəyyir qayıdlar.

Mahmud. Bahar!

Bahar. Nədir, Mahmud?

Mahmud. Bu nə işdi?

Bahar. Mahmud!

Mahmud. Nədir, Bahar?

Bahar. Bu nə işdi?

Mahmud. Ağlın nə kəsir?

Bahar. Kimin? Mənim?

Mahmud. Hə, sənin.

Bahar. Mənim ağlım heç zad kəsmir. Bəs sənin ağlın nə kəsir?

Mahmud. Kimin? Mənim?

Bahar. Hə, sənin.

Mahmud. Mənim də ağlım heç zad kəsmir.

Bahar. İndi nə deyirsən? Gedək?

Mahmud. Bəs ağamız buyurandan sonra nə qayıracağıq? Tez ol yiğış, gedək.

Bahar. Di onda mən cəhrəni, xurcunu qoyum içəri, qapını bağlayım gedək. (*Bahar cəhrəni, xurcunu götürür. Mahmud da odunları qu-cağına yiğib, onun dalınca gedir*). A kişi, balta qaldı. Görünür ağlın başından çıxıb. Baltanı burada qoyub, odunu niyə içəri aparırsan? (*Mahmud qayıdib baltanı götürür*.) Odun nəyə lazımdır? Tök yerə.

Mahmud. Yox arvad, elə demə. Bəy sözünə bel bağlamaq olmaz, bəlkə birdən saldılar eşiyyə, yenə hər nədir odundur, əmələ gələr.

Hər ikisi içəri girib şeyləri qoyurlar. Arvad çarşabını götürür, çıxırlar.

Bahar. İndi deyirsən gedək?

Mahmud. Bəs nədir, gedək.

Bahar. Nə deyirəm, gedək deyirsən, gedək.

Gedirlər.

PƏRDƏ

## İKİNCİ MƏCLİS

Qasım bəyin evində bir otaq. Otağın ortasında stol qurulub, stolun üstündə hər növ xörəklər və şərbətlər. Otağa xalılar salınıb və yumşaq divan və kürsülər qoyulub. Sol tərəfdə girdə stolun üstündə ağızı örtülü bir qab var. Mahmud və Bahar daxil olur.

Mahmud. Yəni Qasım bəy görəsən bir belə cəlalı bizə verəcək? Vallah, heç inanmiram. Dəstgaha bax, cəlala bax! (*Kürsüləri göstərir.*) İndi görəsən bunları da qoyublar üstündə oturaq? (*Əyləşir divanın üstündə, divan onu yuxarı tullayır*). Bəh, bəh, bəh! Bahar, Bahar, ay Bahar, gəl yanına!

Bahar (*özünü divanın üstünə yixir*). Bəh, bəh, bəh! Sənin canın üçün, Mahmud, arxin qıraqındakı qumdan yumşaqdır.

Mahmud. Sən bir ayağının altındaki xaliya bax, gör belə şeyi də adam qayıb ayaq altına salarmış?

Bahar (*qalxıb xalçanın üstündə çökür*). Mahmud, Mahmud! Pişiyə bax, gör nə göyçək toxuyublar! Bax, dişi də var, gözü də var, qulaqları da var. Görürsən bəy buna iyirmi manat veribdirmi?

Qasım bəy (*daxil olur, gülə-gülə*). İyirmi manat yox, on səkkiz manat yarımla vermişəm.

Bahar, Mahmud diksinirlər.

Bahar. Bıy, mənim başıma xeyir! Bəy burada imiş.

Mahmud. Bəy, bağışlagınən, qanmaz rəiyyət adamıq.

Qasım bəy. Eybi yoxdur. Xoş gelibsiniz, mənim əziz qonaqlarımlı. Bu mənzil sizin təzə mənzilinizdir. Ancaq sizlə mənim bircə şər-

tim var. Əgər o şərtə əməl edə bilsəniz, bu cəlalı həmişəlik sizə verəcəyəm, yox, əməl eləyə bilməsəniz, yenə qayıdacaqsınız öz komanıza.

Mahmud. Buyur görək, nə şərtdir, bəlkə elə çətindir ki, biz bacarası deyil.

Qasım bəy. Xeyr, mənim şərtim çox-çox asandır. Qulan asın: siz burada əyləşin, bu süfrənin kənarında, kefiniz istədikcə yeyin, için. Ancaq inidən üç saat keçincə gərək ağızı örtülü qabı yerindən tərpətməyəsiniz və ağızını açıb içünə baxmayasınız. Çünkü bu qabın içinde bir şey var ki, onu siz gərək üç saat görməyəsiniz. Üç saatdan sonra qabın içindəkini sizə verəcəyəm. Mənim şərtim budur, əgər əmələ gətirdiniz, bu dövlət hamısı sizə qalasıdır, yoxsa...

Mahmud. Yoxsa, bizi əl-ələ verib, hər birimizə bir təpik vurub, iti məsciddən qovan kimi qovacaqsan.

Qasım bəy. Yox, əgər mənim şərtimə əməl eləyə bilməsəniz, bu dövlət yenə mənim özümə qalasıdır. Başa düşdünüz? (*Saat bir dəfə vurur.*) İndi günortadan bir saat keçib, mən gedirəm, düz üç saatdan sonra gələcəyəm. (*Gedə-gedə*) Qab gərək açılmasın və içünə baxılmasın. (*Gedir.*)

Mahmud. Ha!.. Ha!.. Mən də deyirəm, görəsən, bəy nə şərt qoyacaq. (*Arvadının qolundan çəkir.*) Süfrəyə tərəf gəl gərək, ye bu gözəl xörəklərdən.

Otururlar.

Bahar (yeyir). Deyirəm, Mahmud, Allah bizə elə gün veribdir ki, yatsaq yuxumuzda da görmərik.

Mahmud. Əgər mənim vaqiemə bir belə cəlal girvə, yalan deyən adam deyil, itə dönüm, o biri böyrüm üstünə çönüb, təzədən yatarəm. Belə bəxt haradan ələ düşər?

Bahar. Üç saatdan sonra bunlar hamısı bizim olacaq. Sən də olacaqsan Mahmud bəy...

Mahmud. Sən də olacaqsan Bahar xanım.

Bahar. Deyəsən axır bizim bəyin ağılı çəşib, yaxşı, üç saat qabın içünə baxmamaq nə böyük işdir ki, buyurdu?

Mahmud. Eh! Qab mənim çoxdan yadımdan çıxıb, istər üç yüz qab orada bir-birinin yanına düzülə yenə mənim halıma təfavüt eləməz. Bir belə yeyinti olan yerdə adamin yadına qabmı düşər? Bir kətəyə bax, şit yağı da basıblar arasına, adamin ağızının suyu axır. Sənə də verimmi?

B a h a r . Bir tikə ver.

M a h m u d . Bir tikə nədir, ay axmaq? Bütövünü götürüb lombala-ya bilmirsən? Ala qoy qabağına! Şərbət də istəyirsənmi?

B a h a r . Bir az tök ver.

M a h m u d . Şüşəsini götür çək başına. Bir az tök ver nədir, ay səfəh? Bunlar hamısı bizim ixtiyarımızdadır. Bircə ağızı örtülü qabdan savay. (*Saat iki dəfə vurur*). Gör vaxt nə tez keçir? Saatin biri heç bilmədik nə tövr keçdi.

B a h a r . Allah, sənə şükür! İkicə saatdan sonra qabin içindəkini biləcəyəm. Amma, Mahmud, bax gör nə gözəl qabdır, mən heç belə qab görməmişəm.

M a h m u d . İstəmirəm, baxmiram, nə lazıım, yaxşı deyil, heç sən də baxma.

B a h a r . Niyə baxmayıım, qıraqdan baxmaq da ki, qadağan deyil, nə olar baxanda?

M a h m u d . Baxma, bəlkə bir şey oldu.

B a h a r . Yaxşı, bəs gözüyüməlu oturum? Qabdır, durub gözünün qabağında, nə tövr baxmayıım?

M a h m u d . Üzünü o yana döndər, gözün görməsin.

B a h a r . Axır üzümü geri döndərsəm, səni görmərəm. Gəl yeri-mizi dəyişək.

M a h m u d . Yaxşı, dəyişək deyirsən, dəyişək. (*Çox ağır qalxır.*) Elə belə yaxşıdır, nə lazıım, bəlkə bir şeytan xatası oldu.

Yerlərini dəyişirlər, Bahar gözünü döndərir qaba təref.

M a h m u d . Yenə niyə baxırsan?

B a h a r . Baxıb eləmirəm, qorxuram qolum toxuna, görmürsən, lap böyrümdədir? Heç bilmirəm bu qab nə idi, bəy gətirdi bizə aval elədi? Vallah, yalandır, onun içinde heç zad yoxdur.

M a h m u d . Ay arvad, Allahi sevərsən, başını aşağı sal, çörəyini ye. Nə qab-qab deyib uculuyubsan?

B a h a r . Doğru deyirsən, Mahmud. Heç daha yadına da salmaram.

Mahmud başını aşağı əyir. Bahar ahəstə qalxıb qulağını qaba verir.

M a h m u d (*görüb ucadan qışqırır*). Ay arvad, nə qayırsan?

B a h a r (*diksini*). A kişi, ürəyim qopdu, niyə belə bağırsan? Əlli-mi ki, vurmuram, qulaq asmaq da olmaz?

Mahmud. Yox, olmaz, mən izin vermirəm. Arvad, axır deyəsən şeytan sənə dinclik vermir?

Bahar (*aylaşib*). Yaxşı, baxmaram, baxmaram. (*Bir azdan sonra*) Mahmud!

Mahmud. Nə deyirsən?

Bahar. Sən Allah, qoy bircə tikə qabın qıraqını qalxızım baxım.

Mahmud. Arvad, gəl sən, lənət şeytana de, mənim cinimi tutdurma, vallah sənə bir toy tutaram ki, ömrün olanı dadi damağından getməz.

Bahar (*aciqli*). Vallah, heç puf da eləyə bilməzsən! Axır mənə deyən gərək, bunun nəyinə yalvarırsan? (*İstəyir qapağı qalxızsın*).

Mahmud (*hövlnak*). Gözünü qan örtübdür nədir, ay arvad? (*Qalxıb qolundan tutub sürüyür*.) Gəl bəri, gəl otur burada. Üzünü də belə çöndər. Ha belə ha!.. İndi nə gözlərin görsün, nə ürəyin bulansın.

Bahar. Kişi, vallah, sən məni lap öldürmək isteyirsən! Mən dəxi burada oturmaram, gedəcəyəm öz evimizə, burada bir sən qal, bir də bu qab.

Mahmud. Ay arvad, bircə gözlərin olsun! Axır bura xalis behiştirdir, o hisli-paslı daxmada nə görübəsən? Axır bircə başa düşgünən, vallah, baxmaq olmaz.

Bahar. Baxmaq olmaz, çünkü sənin məndən zəhlən gedir. İstəyirsən mən ölüm, gedib özünə bir göyçək xanım arvad alıb gətirəsən. Mən bu evə yaraşmiram. (*Ağlayır*.)

Mahmud. Bahar, Bahar sən Allah, ağlama! Sən ağlayanda mənim də ürəyim kövrəlir, ağlamağım tutur... Ay arvad, nə olar bir azca səbr eləyəsən.

Bahar. Di onda salamat qal, dahi mən gedirəm. (*Durub qapıya tərəf gedir*).

Mahmud. Nə deyirəm, gedirsən get, Allah yaxşı yol versin. Görünür sən ərindən əl çəkərsən, öz höcətliyindən əl çəkməzsən.

Bahar. Bəli, burada ağlayım, mənim bağrim çatlasın, sən də bunun adını höcətlik qoy! Mən burada bir dəqiqə oturmaram, salamat qal!

Mahmud. Nə deyirəm, xoş gəldin. (*Gedib uzanır divanın üstündə*.)

Bahar (*qapıya gedir, qayıdır*). Nə dedin? Tez ol sözünü de, tələsirəm.

Mahmud. Kim nə dedi?

Bahar. Bəs sən məni indicə çağırmadın?

Mahmud. Heç ağlıma da gəlmədi.

Bahar. Onda salamat qal!

Mahmud. Xoş gəldin.

Bahar (*qapıya gedib, qayıdır*). Mahmud!

Mahmud. Nə deyirsən?

Bahar. İndi deyirsən qabın ağızını açmaq olmaz.

Mahmud. Xeyr, olmaz.

Bahar (*qeyzlə*). Olmaz?!

Saat üç dəfə vurur.

Mahmud. Yox, yox, yox! Bir az sakit ol, mənim yuxum gəlir, yatacağam, bəyin gəlməyinə bir saat qalır.

Bahar. Hələ bir saat qalır?

Mahmud. Bir saat çoxdur?

Bahar (*qəzəbli*). Yəni deyirsən olmaz?

Mahmud. Xeyr, olmaz!

Bahar (*qeyzli*). Olmaz!

Mahmud. Olmaz.

Bahar (*yixılır*). Ay ürəyim dağıldı!.. Ay öldüm!.. Ay Allahı sevən!..

Mahmud (*qalxıb cəld onun yanına gəlir*). Bahar, nə qayırırsan?

Nə oldu sənə, qurbanın olum!..

Bahar. Öldüm, öldüm, öldüm!

Mahmud. Axır nə oldu sənə? Niyə elə eləyirsən? Ala, şərbət verim, iç... İcmirsən? Bəs nə istəyirsən, onu de?

Bahar. O qabın ağızını açmasan, öləcəyəm.

Mahmud. Di yaxşı, gəl açım. (*Bahar durub gəlir qabın yanına*.) İndi ürəyin sakit oldumu?

Bahar. Hə, oldu.

Mahmud. Çox gözəl, di get otur yerində.

Bahar. Bəs qab?

Mahmud. Axi olmaz, vallah olmaz. Bir azca gözləsən nə olar?

Bahar. Görünür, sən mənim ölmeyimi istəyirsən, mən də ölürom. (*Yixılır*) Daha mən öldüm, mən səni halal elədim, sən də məni halal et.

Mahmud (*ağlayır*). Öldü, vallah öldü! Mən nə tövr eləyim, başıma nə çarə qılım? Bahar, Bahar, ölmə qurbanın olum... Bax, budur, açıram...

Bahar. Di tez ol, aç... Canım çıxmamış bir gözüm görsün.

Mahmud. Pənah Allaha, hər nə ola-ola! (*Qabın ağızını açır, içindən bir quş çıxıb uçur.*)

Bahar (*yerindən sıçrayıb*). Qoyma, qaçı! Tut! Qoyma!

Mahmud. Gör nə tez dirildi.

Bahar. Ay əməzək, Allah səni döysün! Niyə qoyurdun qaçsın, indi nə tövr eləyək?.. Gödən, heyvan, öküz!..

Mahmud. Bəli, gəl insana yaxşılıq elə, adını da öküz qoysunlar! Mən sənə demədimmi ki arvad, səbr elə?

Bahar (*ağızını əyir*). Səbr elə, səbr elə... Çox da mən səbr eləmədim, gərək elə sən heyvanlığına salıb quşu qaçırdıydın? Ayının yekəsi!

Mahmud. Nə eləyeydim, arvad, ölürdün axır?

Bahar. Elə mən ölürem dedim, sən də inandın?

Mahmud. Ay bədbəxt kişilər! Övrətlər işi xarab eləsinlər, sizi də söysünlər. Görünür, bizim bəxtimiz belədir. Ax!.. Ax!.. Ax!.. Bir belə dövlət, bu gözəl ev, böyük cəlal, hamısı bir dəqiqədə pirr.. uçdu göyə. (*Saat dörd dəfə vurur.*) Bəli, ləzzət qurtardı!

Qasım bəy (*daxil olur*). Necəsiniz, əzizlərim? Yaxşı keçindinizmi?

Mahmud. Allah ömrünü uzun eləsin, ağa, çox yaxşı keçindik.

Qasım bəy. Qabla işiniz olmayıbdır?

Mahmud. Xeyr, işimiz yoxdur.

Qasım bəy (*qulağını verir qaba*). İçəridən bir səs gəlmir, deyəsən, qabın altındakı yoxdur? (*Qabın ağızını açır.*) Bah... Bəs buradakı quş necə oldu? İndi, əzizlərim, belə görünür ki, dünyada insana nə qədər naz-nemət versən, yenə onun gözləri doymaz. Çox yaxşı olar ki, siz yenə qayıdasınız öz daxmanıza. Sizin gününüz orada buradan yaxşı keçir. Hər bir ehtiyacınız da olsa yenə mənim yanımı gələ bilərsiniz. Mən sizə həmişə kömək eləməyə hazırlam. (*Gedir.*)

Mahmud. Bahar!

Bahar. Nədir, Mahmud?

Mahmud. Bu nə işdi?

Bahar. Mahmud!

Mahmud. Nədir, Bahar?

Bahar. Bu nə işdi?

Mahmud. Ağlın nə kəsir?

Bahar. Kimin? Mənim?  
Mahmud. Hə sənin.  
Bahar. Mənim ağlım heç zad kəsmir. Sənin ağlın nə kəsir?  
Mahmud. Kimin? Mənim?  
Bahar. Hə, sənin.  
Mahmud. Mənim də ağlım heç zad kəsmir.  
Bahar. İndi deyirsən gedək?  
Mahmud. Bəs ağamız buyurandan sonra getməyib nə qayıracagyıl? Dayanma, tez ol gedək.  
Bahar. Nə deyirəm, gedək deyirsən gedək.  
Mahmud. Di düş qabağıma. Ay Həvvanın halalca balası.

Gedirlər.

PƏRDƏ

## AC HƏRİFLƏR

### *Məzhabə bir məclisdə*

#### ƏŞXAS

Həsən – kababçı  
Zərbəli – şagirdi  
İbrahim bəy – çinovnik  
Vəli      } artistlər  
Hüseyn }  
Mirzə Mahmud – “İftira” qəzetinin mühərriri  
Salman      } iki yoldaş  
Süleyman }  
Lətif      } qonaqlar  
Səməd      }  
Əhməd      }  
Rza

Əhvalat keçir kababçı Həsənin dükanında, bizim əsrimizdə.

Kababçı Həsənin dükanı. Beş dənə qırmızı süfrə ilə örtülü stol qoyulub, ikisi müqabildə, ikisi daldə, biri ortada. Dükənin iki qapısı var: biri ortadan küçə qapısı və sağ tərəfdən mətbəx qapısı. Müqabildə, sağ tərəfdə qoyulmuş stolun dalında üzü camaata tərəf İbrahim bəy əyləşib. Dal stolların birində Lətif və Səməd, ortalıqda Rza əyləşiblər. Hamı çörək yeməyə məşğuldular. Mətbəxdən dehre-taxta səsi gelir.

İbrahim bəy (*gaşıqla su şüşəsini döyür*). Kababçı! Kababçı!  
Zərbəli (*gəlir*). Nə buyurursan?  
İbrahim bəy. Xozeyni buraya çağır.  
Zərbəli. Xozeyin dolma bükür, nə qulluğun var buyur.  
İbrahim bəy. Get xozeyni çağır deyirəm sənə, xozeyni çağır.  
Füzul milləti füzul! Cəld ol! Sürük! (*Zərbəli gedir.*)  
Həsən (*daxil olur*). Bəy nə buyururdun?  
İbrahim bəy. Yaxına gəl görüm. (*Həsən yaxına gəlir*.) Nə olub  
yenə qaş-qabağını turşaldıbsan?

Həsən. Heç, elə belə, bazarın kasadlığı ovqatımı təlx eləyib.

İbrahim bəy. Ah, mən də deyirəm görəsən nə olub. Adam da dünya malı üçün ürəyini qıṣarmı? Bir gün mədaxil çox olar, bir gün az olar, nə lazıim ürək qıṣmaq? Məsələn, mən dünən alındığım məvacibi qəpiyinədək uduzmuşam, heç əsla vecimə deyil.

Həsən. Onda, görünür, bu gün də bizim hesabı çəkməyəcəksən?

İbrahim bəy. Hesabin bura nə dəxli var? Mən sənə neçə borcluyam?

Həsən. Bu saat. (Çağırır.) Ay gədə, Zərbəli, Zərbəli!

Zərbəli. Bəli!

Həsən. Çortkəni bura gətir! Tez! (Zərbəli çox çirkli çotkə gətirib verir, yenə gedir.) Keçmişdən qalib iki manat altı şahı üç qəpik, bugünkü də iki abbası. Cümlətəni eyleyir iki manat on dörd şahı üç qəpik.

İbrahim bəy. İki manat on dörd şahı üç qəpik. Yəni iki manat yetmiş üç qəpik.

Həsən. Bəli, iki manat yetmiş üç qəpik.

İbrahim bəy. Çox gözəl! Nə az imiş, mən çox bilirdim. İki manat yetmiş üç qəpik. A kişi, Allah bərəkət versin müsəlman aşpazxanasına. Qarın doyunca yeyirsən, özü də ucuz. O gün bir nəfər yoldaşım məni restorana qonaq aparmışdı. Quzu əti istədim, bir parça gətirdi, heç yarım girvənkə olmazdı. Qiyməti neçə? Manat yarım. Dedim: ay nainsaf uşağı, məgər sizin Allahınız yoxdur? Bizim yerlərdə manat yarıma bir bütöv quzu almaq olar. Deyir ki, bəs nə bilim icarəyə bir belə verirəm, məvacib bir belə, tüstü pulu bir belə... Cəhənnəmə ver, gora ver! Allah bərəkət versin Həsən dayının restoranına, hesabin nə elədi?

Həsən. İki manat yetmiş üç qəpik.

İbrahim bəy. Çox gözəl. (Əlini şalvar cibinə salıb, əvvəl sağ tərəfə, sonra sol tərəfə, axırda qoltuq cibinə salıb, papiroş qutusunu çıxarıb içindən bir papiroş çıxardır.) Bir spiçka ver.

Həsən (çağırır). A gədə, Zərbəli!

Zərbəli (mətbəxdən). Bəli!

Həsən. Çor bəli, zəhrimər bəli, vərəm bəli! Spiçka gətir.

Zərbəli spiçka əvəzinə maşada od gətirir.

İbrahim bəy (yandırıb ayaga qalxır). İki manat yetmiş üç qəpik, xub, sabah çatar.

Həsən. A başına dönüm, necə çatar? Ayın iyirmisinə vədə qoymuşdun, ayın iyirmisi də dünən keçdi, gəlmədin, bu gün də belə deyirsən, axı mən də yazığam.

İbrahim bəy. Yazığam deyəndə, mənim iki manat yetmiş üç qəpiyimə möhtac deyilsən. Adamsan, deyirəm sabah çatar.

Həsən. Bəy, doğrusu, gərək bu gün verəsən, sabaha gözləyə bilməyəcəyəm.

İbrahim bəy. Gözləyə bilməyəcəksən, gözləmə! Yerdən çıxarıdım pulu? Adamsan, sənə dedim ki, olan pulumu uduzmuşam.

Həsən. Ay bəy, bəlkə sabah da vermədin, necə olsun?

İbrahim bəy. Necə olsun? Sabah olmasın, iki gündən sonra olsun, beş gündən sonra olsun, gelən həftə olsun. Yeməyəcəyəm sənin iki manat yetmiş üç qəpiyini. (*Qapıya tərəf gedir.*)

Həsən (*onu qabaqlayır*). Bəy, Allahi arada gör, məni incitmə.

İbrahim bəy. A kişi, çəkil kənara, görün a! Səninlə yumşaq danışdıqca azırsan. (*İtələyib tez qapıdan çıxır.*)

Həsən (*onun dalınca*). Ay bəy! Ay bəy! (*Qayıdır, üzünü tutur sair çörək yeyənlərə.*) Bu da bəy! Qoyasan axşamadək papağını əyri qoyub, çəkməsini cirıldada, knyaz kimi gəzə. Cibində də bir qəpik qara pul yox! Adamla da elə danışır, guya Babaxan sərdarın oğladur! Apar, istəmədim o iki manat yetmiş üç qəpiyi. O da sənin, Allahın min bir bələsi da! Adın da utanmır, bəy qoyur.

Mirzə Mahmud daxil olur.

Həsən. Mirzə, buyurgılən! Nə yeyəcəksən? (*Yer göstərir.*)

Mirzə Mahmud (*aylaşır, işarə ilə Həsəni çağırıb yavaşdan quağına deyir.*) Mənim üçün, deginən, yarım porsiya kotlet versinlər.

Həsən (*ucadan çağırır*). A gədə, Zərbəli!

Mirzə Mahmud işaret edir ki, qışqırmasın.

Zərbəli (*mətbəxdən*). Bəli.

Həsən (*ucadan*). Mirzə Mahmud üçün yarım pors kotlet gətir!

Zərbəli (*mətbəxdən*). Bu saat!

Zərbəli boşqab, çörək gətirib qoyur. Lətif boşqabı döyür, Zərbəli ora tərəf gedir. Həsən mətbəxə gedir.

Lətif. Zərbəli, qoçaq oğlan, gəlsənə mənə bir manat borc verəsən, şənbə günü sənə bir manat altı şahı verim!

Zərbəli. Baş üstə, özümdə yoxdur, gedim xozeyndən alım. (*Gedir, sonra kotlet gətirib Mirzə Mahmudun qabağına qoyur. Manatı da aparib Lətifə verir.*) Buyur!

Lətif (*pulu alır*). Çox sağ ol. (*Çağırır*.) Həsən dayı!

Həsən (*mətbəxdən*). Bəli, bu saat! (*Daxil olur*.) Nə buyurursan?

Lətif. Neçə verəcəyik?

Həsən. Zərbəli, ağalara nə veribsən?

Zərbəli. Bir dənə piti, on dənə lüləkabab.

Həsən. Piti iki abbası, lüləkabab da bir abbası, cəmi üç abbası.

Lətif. Al! (*Manatı verir*.)

Həsən (*pulu alıb artığını qaytarır*). Bu da sizin iki abbasınız. Allah bərəkət versin.

Lətif və Səməd. Xudahafiz.

Gedirlər.

Həsən. Müşərrəf elədiniz, göz üstə gəldiniz.

Hüseyin, Vəli daxil olurlar, ikisi də Həsənə yaxınlaşış, qulağına söz deyirlər.

Həsən (*ucadan*). Xeyr, xeyr, əstəğfürullah, mən, əlhəmdülillah, özüm müsəlman, bura da müsəlman aşpazxanası, mən elə şeyləri burada saxlayamı bilərəm? Qiymətdə mən nə cavab verərəm?

Hüseyin. Mən ölüm, mümkün isə düzəlt, yoxsa biz artist babayıq, onsuuz bir tike çörək yeyə bilmərik.

Həsən. Ərz eləyirəm ki, tapılmaz.

Vəli (*Hüseynə*). A kişi, nahaq yerə nə başını ağrıdırsan? Görürsən vermir. Gəl gedək restoranların birisində qaydasınca özümüzü doyuzduraq. Mən dedim mənfəəti müsəlmana verək. Niyə qaradavoy dal qapıdan mətbəxə girəndə tapılar, artist gələndə tapılmaz? Gəl bəri, gedək.

İstəyirlər getsinlər.

Həsən. Bir geri qayıdın. (*Hüseyin, Vəli qayıdırlar*.) Təvəqqə edirəm bir adam bilməsin, yoxsa aksız gələr dükanımı kökündən bağlar.

Vəli və Hüseyin. Bu nə sözdür, biz məgər şpiyonuq?

Həsən. Onda buyurun mətbəxə.

Hüseyin və Vəli mətbəxə gedirlər.

**Mirzə Mahmud** (*onları səsləyir*). Cənab artistlər!  
Vəli. Mirzə Mahmud, burada imişsən? Bağışla, sənin canın üçün  
görmədik.

**Mirzə Mahmud**. Artistin etibarı belədir, ehtiyacı olanda adamı  
gecə-gündüz axtarar, olmayanda arağı tək içərlər. Eybi yoxdur, mən  
də bu həftə qəzetdə sizin başınıza bir oyun açım ki, bir də səhnə adı eşi-  
dəndə gözləriniz xortdamış ölümün gözlərinə oxşasın. Eybi yox!

**Hüseyin və Veli**. A kişi, sən Allah, oyunbazlıq eləmə. Sən  
öləsən, görmədik, gəl bəri.

Dartıb onu mətbəxə aparırlar. Əhməd daxil olur.

**Rza**. Di gəl çıx da! Gözləməkdən səni təngə gəldim ki. Budur,  
yarım saatdır naharı qurtarmışam, dura bilmirəm.

**Əhməd (əyləşir)**. Çox danışma, nökəri çağır.

**Rza** (*yumruqla stolu döyür, Zərbəli gəlir*). Gör ağa nə istəyir,  
gətir. (*Əhmədə*) Nə yeyəcəksən?

**Əhməd**. Heç zad yeməyəcəyəm, bu saat nahar eləmişəm. Əgər  
olsa bir stəkan qəhvə içərəm.

Zərbəli. Qəhvə yoxdur, yaxşı təzə dəmlənmiş Popov çayımız var.

**Əhməd**. Bir stəkan tök gətir, açıq elə, özü də dişləmə.

Zərbəli. Baş üstə. (*Gedir*.)

Hüseyn, Veli, Mirzə Mahmud qayıdlılar. Hərəsinin əlində bir parça çörək  
və bir qədər penir. Mirzə Mahmud öz yerində əyləşir. Hüseyn, Veli də  
özgə stulda. Zərbəli bir stəkan çay gətirib Əhmədə verir, sonra  
gedir Hüseynlə Vəliyə tərəf.

Zərbəli. Nə buyuracaqsınız?

**Hüseyin**. Nəyin var yeməyə?

Danışq əsnasında Salman ahəstə daxil olur, qapının ağızında dayanıb qarnını  
ovcalaya-ovcalaya o yan-bu yana baxır, sonra gəlib qabaqda, sağ tərəfdə  
qoyulmuş stolun yanında oturur.

**Zərbəli**. Yaxşı lətif piti var, küftə-bozbaş var, kəlləpaşa var,  
kotlet var.

**Hüseyin**. Mənim üçün kəlləpaşa gətir.

**Veli**. Mənim üçün də.

Zərbəli. Baş üstə. (*Gedir*).

Süleyman daxil olub Salmanın yanında durur.

Süleyman. A balam, sən Salman deyilsən?

Salman. Dayan, bəs səndə Süleyman deyilsən?

Süleyman. Ay sənə qurban olum, a Salman, bu neçə ildir haradasan? Bircə gəl öpüşək!

Qucaqlaşış öpüşürər.

Salman. Bir əyləş görək. (*Yumruğu ilə stolu döyür.*)

Zərbəli (*mətbəxdən*). Bu saat! (*Daxil olub, iki qab kəlləpaşa Hüseynlə Vəliyə verir. Sonra Salmanla Süleymanın yanına gəlir.*)

Salman. İki dənə piti getir.

Zərbəli. Baş üstə (*Gedir*).

Salman (*Süleymana*). Bircə de görünüm, bu neçə ildə harada idin? Heç səndən bir xəbər gəlmirdi.

Süleyman. Sibirdə dəmiryol podratına girmişdim. Bir neçə il yaxşı qazandım. Axırda işim əydi. Əlimdə olanın hamısı çıxdı, ancaq bir yol xərci düzəldib vətənə qayıtmışam. Sən harada idin, nə işdəsən?

Zərbəli pitiləri götürüb qoyur.

Salman. Çörəyimizi yeyək, gedək şəhər bağına. Mənim qəzavü-qədərim çox uzundur. Orada nağıl edərəm.

Yeyirlər, ahəstə söhbət edirlər.

Mirzə Mahmud (*hirsli qalxıb stolu bərk döyür.*) Kababçı!  
Kababçı!

Zərbəli (*daxil olub*). Nə buyurursan?

Mirzə Mahmud. Bu saat xozeyni buraya göndər?

Zərbəli çıxır.

Həsən (*daxil olub*). A mirzə, nə olub belə qışqırırsan?

Mirzə Mahmud. Nə olacaq, yaxına gəl. (*Həsən gəlir.*) Bu nədir?

Həsən. Bir şey deyil, ətin damarıdır.

Mirzə Mahmud. Dürüst bax, bu, damardır, ya ki siçan quyuğu? Sən məni nə hesab eləyirsən? İndi mən düşünürəm ki, əhali arasında gündən-günə intişarı artan taunun, vəbanın, yatalağın və sair imrazi-misriyyənin səbəbi nədir. Hamısına bais sənin aşxanan tək mənbələrdir.

Həsən (*üzünü qonaqlara tutur*). A sizə qurban olum, bircə məni başa salın görün, bu nə deyir? İtəm əgər bunun bir sözünü anlayıramsa.

Mirzə Mahmud. Əlbəttə anlamazsan və anlamamağın da təbiidir. Siz loqantaçılar fəqət öz mənafeyi-şəxsiyyətinizi təqib etməkdəsiniz. Odur ki, mənafeyinizə aid olan bəyanatı anlamırsınız. Sən məni tanıyırsan, ya yox?

Həsən. Necə tanımiram. Mirzə Mahmudsan da!

Mirzə Mahmud. Bəli, Mirzə Mahmudam, necə Mirzə Mahmud? “İftira” cəridəsinin məşhur mühərriri. Mən, əlbəttə, gərək öz hifzi-səhhəti üçün müqəyyəd olanları müttəle edəm. İstə, sabah “İftira”nın əvvəlinci səhifəsində yüz sətirdən ibarət bu sərlövhəli məqaləni oxuyursan: “Təxribi-mədəhayi-xəlayiq, yaxud kotlet içinde siçan quyruğu”. O məqaləni oxuyanlar hamısı belə məbdəyi-imrazdan əlbəttə ictinab edərlər.

Həsən. Ay mirzə, Allahi sevərsən, kasib adamam, mənim evimi yixma, yediyn nahar da ana südü kimi halalın olsun.

Mirzə Mahmud. Nə dedin? Sən mənim məsləkimi bir nahara satın almaq istayırsən? Mən sənə o ixtiyarı heç vədə vermərəm.

Həsən (*artistlərə*). Ay ağalar, siz Allah, bunu bir tövr görün rəhmə gətirə bilərsinizmi?

Hüseyin. Həsən dayı, buraya gəl. (*Kənara çəkir*.) Gör bir-iki manatın varmı, ver ağızı yumulsun. Həqiqət, gedib qəzətdə yazsa, gərək dükanını bağlayasan.

Həsən. Vallah, bir manat pulum var.

Hüseyin. Hər nədir ver, qəbul elər.

Həsən (*gedib Mirzə Mahmudun ovcuna bir manat basır*). Mirzə, təvəqqə edirəm, bunu da papiroza verəsən. Altı baş külfətim var, mənim evimi yixma.

Mirzə Mahmud (*pulu atır*). Xam xəyal etmə, əzizim! Sən bunu bil ki, qəzet mühərriri, ələlxüsus “İftira” cəridəsinin mühərriri heç vədə öz əqidəsini və məsləkini cifeyi-dünyaya satmaz.

Vəli (*manati götürüb verir Mirzə Mahmuda*). A kişi, füzulluq nə lazımdır? Yüz sətir yazıb bir manat alacaqsan, bu sənin bir manatın. Nahar da müftə düşdü, dahi nə istəyirsən?

Həsən (*Salmanla Süleymana*). Ay ağalar, siz Allah, siz də təvəq-qe edin bəlkə mənə rəhami gələ.

Salman, Süleyman və artistlər Mirzə Mahmudu əhatə edirlər.

Rza (*Əhmədə*). Aralıq qarışiq ikən mən əkilim, sən otur burada.

Əhməd. Əkil, eybi yoxdur.

Rza gedir.

Mirzə Məhəməd. Bu dəfə səni bu şəxslərə bağışladım. Bundan sonra təbəxlərə dürüst diqqət edərsən. (Gedir.)

Həsən. Baş üstə, can üstə. Şükür Allaha, bir manat pul, yarım pors kotletlə qurtardım.

Qonaqlar qayıdır yerlərində əyləşirlər. Əhməd stəkanı döyür,  
Həsən ona tərəf gəlir.

Əhməd. Al. (Pul verir.)

Həsən (pula baxır). Nə verirsən?

Əhməd. Nə verəcəyəm?! Bir stəkan dişləmə çay içmişəm, elər bir qəpik, qəpiyini al.

Həsən. Bəs yoldaşın yeyən naharın pulu necə olsun?

Əhməd. Mən nə bilim necə olsun? Ona da ki, mən borclu deyiləm. Bir stəkan çay içmişəm, borcluyam pulunu verim.

Həsən. Bəs yoldaşın necə oldu?

Əhməd. Çıxdı. Dedi, bu saat qayırdıram. Qayıdar, pulunu alarsan. (Gedir.)

Həsən (çağıırır). Zərbəli! Zərbəli! (Zərbəli daxil olur.) A gədə, kor oğlu kor, qonaq durur gedir, xəbərin niyə olmur? Bir çıx gör burada çörək yeyən necə oldu. Cəld! (Zərbəli çıxır.) Ay camaat, bugünkü gün mən nə günah eləmişəm? Kim mənə qarşıyıb? Çörək yeyən qaçıր, çörək yeyən qaçıır. Adlarını ağa qoyublar, hamısı julikdirlər, julik!.. (Zərbəli gəlir.) Necə oldu?

Zərbəli. Usta, getdim yolda ətəklədim, bir qapaz vurdυ yixildim, mən durunca mindi konkaya qaçıdı.

Həsən. Yerə soxum səni, qaradavoy çağırıa bilmirdin? Yaxşı, get mətbəxə, ay tamam olan kimi səni iti qovan kimi qovacağam! Get.

Həsən və Zərbəli mətbəxə gedirlər.

Hüseyin (Vəliyə). Yedin, qurtardin?..

Vəli. Qurtardım.

Hüseyin. Di başla görək.

Vəli (öskürür). A balam, sən özünə artist deyirsən? Sən yüz il qanqal otlayasan, Mazandaranskinin bir dırnağı ola bilməzsən.

Hüseyin. Sən nə anlayırsan artist nəyə deyirlər? Nə qədər eşşək zəfəranplovdan bir şey anlasa, bir elə də sən anlarsan ki, artist-tragik nədir?

Vəli. Mən anlamırıam? Mən özüm tragik olmadım, nə olar. Mən başımın tükü sanı artistlər görmüşəm. Sənin tək dövr-əz həzərat artistin yüzünü çaya susuz aparıb qaytararam. Mazandaranskinin müqabılində sən heç bir milçək də deyilsən. Onun Frans fon Moor rolunda atasını boğmağı sənin cəmi oynamağına dəyər.

Hüseyin. Odur ki, heç zad anlamırsan da. Mən Mazandaranski tək adamlı səhnəyə çıxmağı öz adıma layiq bilmirəm. Boynun ardından tutub şah damarı sıxmağa boğmaq deyərlər? Odur ki, qırx yaşın var, hələ prostasqsan.

Vəli. Hirslənmək lazıim deyil.

Hüseyin. Necə hirslənməyim? Qanmayıb, danışib bədənimə od qoyursan. Mazandaranski də artistdir, o da artistdir?

Həsən (*yaxına gəlib*). A başınıza dönüm, sizə nə olub dalaşırsınız?

Hüseyin. Heç bir adını artist qoyan, adamı dalda boğmaz. Adamı, bax, belə boğarlar. (*Həsənin boğazından yapışib boğur*.)

Həsən (*qışqırır*). A başına dönüm, məni niyə öldürürsən? Ay boğuldum, ay öldüm, qoymayın. (*Yixılır*.)

Hüseyin (*Vəliyə*). İndi görüşənmi, heyvan, necə boğmaq lazımdır ki, effekt olsun? Sənin Mazandaranskin mənim əlimə su tökməyə yaramaz.

Həsən (*ayağa qalxır*). Ay canım, məni niyə öldürürsünüz, mən nə günahın sahibiyəm?

Hüseyin. Bağışla, Həsən dayı. (*Üzündən öpür*.) Artist ki qızışdı, daha gözləri yeri-göyü görməz. Mən bu heyvan yoldaşımı səhnədə adam boğmağın qaydasını göstərirəm.

Həsən. Yoldaşına teatr qaydası göstərisən, mənim boğazımın taqsısı nədir? Bəlkə mən ölüydim?

Hüseyin. Ondan xatircəm ol. Artist adamı elə boğmaz ki, ölü. Mən ölüm bağısla. Elə səndən soruşacağam, Həsən dayı, heç teatra gedibsən?

Həsən. Bu il azından yüz dəfə.

Hüseyin. Afərin, Həsən dayı!

Həsən. Elə gün olub beş dəfə getmişəm.

Hüseyin. Neçə, beş dəfə? Teatra bir gündə bir dəfə gedirlər. Dündənə bir-iki dəfə gedirlər, o da bayramda-zadda.

Həsən. Mənim yerimə sən olsaydın, gündə iyirmi beş dəfə gedərdin. Allah evlərini yıxsın rus oyunçularının. Məndən qırx-əlli manatlıq yeyinti aparmışdır, gedib-gəlməkdən təngə gəldim. Axırda bir on iki manatım da qırıldı onlarda qaldı. Dedim, atalarının əti olsun, qoy aparsınlar.

Hüseyin. Bəs heç teatrın içində girməyibsən?

Həsən. Teatrın içində mənim nə işim var? Kasıb babayam, mənim teatrım elə bu aşpazxanamıdır. (*Gedir.*)

Vəli. Yoxsa öz oynamağın barəsində kababçı Həsən kimi böyük bir tənqidçinin rəyini soruşmaq istəyirdin? Afərin sənin tek tragik artistə.

Hüseyin (*qeyzlə*). Vəli, buna namusa sataşmaq deyərlər. Artistin namusu hər namusa bənzəməz. Mən bunu qəbul eləyə bilmərəm. Gərək bu saat burada mənimlə duelə çıxasan. (*Tapança çıxarrı*). Bu dünyada gərek ya sən qalasan, ya mən. (*Salmanla Süleymana*) Qardaşlar, buraya zəhmət çəkin, siz burada bizim sekundantımız olun. (*Vəliyə*) Tapançanı çıxart!

Salman və Süleyman durub gəlirlər.

Vəli. Mənim əqidəmcə, duel haram bir əməldir. Mən harama mürtəkib ola bilmərəm.

Hüseyin. Bəs onda sən qorxaq tülküsən. Tülkünü də gərək tülkü tək öldürmək. Al gəldi. (*Havaya bir güllə atır.*)

Vəli (*qişqırır*). Ay müsəlmanlar, qoymayıñ, bu kafir məni öldürdü! Ay haray, ay aman!

Həsən (*cəld gəlir*). A kişilər, niyə bir-birinizi qırırsınız, amandır, Allahdan qorxun, bura qan tökməyin. A gədə, Zərbəli! Zərbəli!

Zərbəli. Buradayam, xozeyin!

Həsən. A gədə, tez ol, qaradovoy çağır! Cəld ol! Yüyür!

Zərbəli qapiya tərəf gedir, Hüseyn qabağını kəsir.

Hüseyin. Qayıt geri, yoxsa iti öldürən kimi öldürərəm!

Zərbəli mətbəxə qaçır. Vəli isə “ay haray, ay qoymayıñ”, deyə-deyə dolanır, Hüseyn onun dalinca. Axırda Vəli özünü pəncərədən çöle atır.

Hüseyin. Mənim əlimdən sən heç haraya qaçıb qurtara bilməyəcəksən. (*Dalınca pəncərədən atılır.*)

Həsən. A kişilər, görürsünüz? Heç nahaqdan bir-birini öldürüb, qanı tökcəkdilər dükana, mən də düşəcəkdir işə. Gərək il uzunu

işimi-güçümü, dükanımı unudub, divana yol döyeydim. Yaxşı oldu rədd oldular. Kəlləpaçanın da pulu cəhənnəm, tək xatalarını başından sovsunlar. Lap dəli imişlər ki! Bu oyunbazların əlindən nələr çəkmişəm, onu bir tek mən bilirəm. Rus oyunçularından əlli manatımın otuz səkkizini alınca anadan əmdiyim süd burnumdan gəldi. Bu müsəlman oyunbazları da onlardan qalmazlar. Bunların hamısını bir qalibdan çıxarıblar. Qəribə də özlərinə ad qoyublar: deyirlər, biz oyunbaz deyilik, biz “arsız”ıq. Heç belə ad olmaz, arsız ki, arsız. (*Gedir.*)

S a l m a n . Süleyman, getməyək?

S ü l e y m a n . Naharı elədik, tay nə oturaq, dur gedək bağa.

S a l m a n . Onda çağırıq aşpazı, pulunu verək. (*Əlini cibinə salır.*)

S ü l e y m a n . Nə qayırsan? Elə şey ola bilməz. Naharın pulu məndən çatacaq.

S a l m a n . Sənin canın üçün, əsla qəbul eləmərəm. Yoxsa neçə ilin ayrılığından sonra istəyirsən aramıza inciklik düşsün? Səni mən göydə axtarırdım, yerdə əlimə düşübən. Mən ki səni bir dəfə qonaq etməyəcəyəm, nəyə lazımmış?

S ü l e y m a n . Bu dəfə qoy mən verim pulu. Sabah mən sənə qo-naq olaram.

S a l m a n . Mən sənin canına and içmişəm, andımı pozsam adam olmaram.

S ü l e y m a n . Xub, sözüm yoxdur, tək sənin xatırın xoş olsun, verirsən ver.

S a l m a n . Bax belə söylə ki, xoşuma gələsən. (*Ciblərini axtarır.*) Süleyman, bir iş var axı... Sən ölüsən, heç belə yaman işə düşməmişdim...

S ü l e y m a n . Nə olub?

S a l m a n . Nə olacaq, xəcalət çəkirəm deməyə, pul kisəm evdə qalıb.

S ü l e y m a n . Birdibli deginən pulum yoxdur. Sən ölüsən, mənim özümdə də diş qurtlamağa bir quruş tapılmaz.

S a l m a n . Bəs onda tədbir lazımdır. (*Durub Süleymanın qulağına söz deyib əyləşir yerində.*)

S ü l e y m a n . Çox gözəl tədbirdir. Heç belə tədbir olmaz. (*Qabı döyür.*)

H e s ə n (*daxıl olur*). Nə buyurursunuz?

S ü l e y m a n . Neçə çatacaq? (*Durur ayağa.*)

H e s ə n . Dörd abbası.

Süleyman əlini cibinə salır.

**S a l m a n** (*yaxına gəlib*). Heç mümkün deyil, naharin pulu məndən çatacaq. Məşədi, buraya gəl. (*Həsənin qolundan tutub səhnənin o başına aparır*.)

**S ü l e y m a n**. Kişinin sözü bir olar. Demişəm nahara qonaqsan, danışma. (*Gedib Həsənin qolundan tutub səhnənin o biri tərəfinə çəkir. Orada cibini qurtdalayır, guya pul çıxarmaq istəyir*.)

**S a l m a n**. Süleyman, mən ölüm, bu qədim höcətliyindən əl götür. Bu nə xasiyyətdir səndə? (*Gəlib Həsənin qolundan tutub o biri tərəfə aparır*.) Bəri gəl.

**S ü l e y m a n**. Deyirəm qəbul etməyəcəm, inan! Yoxsa aramızda həqiqət, inciklik olar. (*Həsənin qolundan tutub o başa aparır*.) Buraya gəl!

**H e s o n**. A başınıza dönüm, bunun maliyyəti dörd abbasıdır. Hanınız verirsiniz verin, daha məni niyə çəqqal sürütməsi eləyirsiniz?

**S a l m a n** (*Həsənə*). Məşədi, biz iki dostuq, neçə ildir bir-birimizdən ayrılmışıq. Heç sən də razı olmayın ki, dörd abbasının üstündə bizim davamız düşsün.

**H e s o n**. Allah eləməsin, dörd abbası nə artıq şeydir ki, onun üstündə bir dava da salasınız. Hər biriniz iki abbası verin, qurtarsın getsin.

**S a l m a n**. O da olmayıacaq. Sən gəl bir şeyi qəbul elə. Biz dəsmal-la sənin gözlərini bağlayaqaq. Hansımızı tutsan, pulu o versin.

**H e s o n**. Nə deyirəm, təki sizin aranızda inciklik düşməsin.

Həsənin kəmərindən dəsmalını alıb gözlərini bağlayırlar, sonra qaçırlar.

Həsən iki qollarını açıb axtarır. Bu halda Zərbəli mətbəxdən çıxıb

Həsənə təref gəlir.

**H e s o n** (*Zərbəlini qucaqlayır*). Aha, yaxşı tutmuşam. (*Dəsmalı gözündən götürüb, Zərbəlinin başına qapaz vurur*). Sən nə əl-ayağa dolaşırsan, nadürüst mələn! Yolla düz gedə bilmirsən? Yə! (*Mat-məhbut o yan-bu yana baxır*).

PƏRDƏ

## XƏYALAT

Mirzə Fətəli Axundovun təvəllüdünün yüz illik  
yubileyi münasibətilə yazılmış

*Bir məclisdə*

ƏŞXAS

Mirzə Fətəli Axundov  
Rəşid – onun oğlu  
Kitabpaylayan şəxs  
Hətəmxan ağa – mülkədar, qarabağlı  
Hacı Qara – sövdagər  
Dərviş Məstəli şah – cadugəri-məşhur  
Molla İbrahim Xəlil – kimyagər  
Nökər – Mirzə Fətəlinin evində

Əhvalat vaqe olur Tiflisdə, Mirzə Fətəlinin evində. Mirzə Fətəli əyləşib yazı stolunun dalında. Daxil olur kitabpaylayan şəxs.

Mirzə Fətəli. Hə, nə xəbərlə gəldin? Kitabların hamısını paylaya bildinmi?

Kitabpaylayan. Nə ərz edim? Elə payladım ki, paylamasayıdım ondan yaxşı olardı.

Mirzə Fətəli. Necə?

Kitabpaylayan. Bir müsəlman kitaba yaxın düşmədi. Hər kəsə verdim, dedi...

Mirzə Fətəli. Nə dedi?

Kitabpaylayan. Deyə bilmirəm. Qorxuram ovqatınız təlx ola.

Mirzə Fətəli. Sən deməmiş də mən özüm anlayıram. Deyib-lər, at o yana kafirin kitabını! Belədirmi?

Kitabpaylayan. Bəli! Deyirlər kitab oxumaq istəsək, o qədər lazımlı kitablar var ki, üstünü toz basa-basa qalib bu şkaflarda. Oturub hər qaravəllini oxusaq, gərək adımızı dəli qoyaq. Hətta bir bəy var idi, dedi: "Mən Mirzə Fətəlini yaxşı tanıyıram, özü ilə da qədimdən aşna-

lığım var. Ona deginən ki, o bir ağıllı adam sayılır, eyib deyilmi ki, belə cəfəngiyata qələmini sərf edib, özünü aləm içində rüsvay edir” Bu halda bir hacı üzünü camaata tutub dedi: “Camaat, qaćın bu kitablar-dan. Əgər bunlar mənfəətli kitablar olsayıdı, camaata müftə paylamaz-dılar. Yəqin Mirzə Fətəli, necə ki, özü laməzhəb olub, Allahın yolun-dan çıxıb, elə də istəyir camaati laməzhəb etsin”. Xülasə, bir nəfər kitablara yaxın düşmədi.

Mirzə Fətəli. Bəs kitablar necə oldu?

Kitab paylayan. Sabahı günü camaat kitabların üstünə bir ha-lətlə töküldü ki, özüm də təəccüb etdim: dedim, aya, bir gecədə bu təgyir bunlarda haradan əmələ gəldi? Sonra eştidim ki, bir mollanın təhkirinə görə gəlib, məndən kitabları alıb aparıb odlayıblar və bir qə-dərini də biri bir manatdan ermənilərə satıblar. Heyf olsun sizin zəh-mətiniz, səyiniz.

Mirzə Fətəli. Eybi yoxdur. Anlayana nəsihət etmək ağılsızlığı dəlalət edər. Nəsihəti avama, qanmayana edərlər. Avam əvvəl sənin nəsihətini anlamayacaq, sənə əziyyət edəcək, fohş verəcək. Hamısına mütəhəmmil olmalı. Bizdən qabaq da kişilər gəliblər və millət yo-lunda çalışıbdırlar. Onları nə müsibətlərə düşər ediblər? Öldürüblər, oda atıblar, kitablarını mənim kitablarım kimi odlayıblar. İllər keçib, zəmanələr dolanıb, o şəxslərin əkdikləri toxumlar bar verib. İndi onla-rın qəbirləri ziyanətgah olubdur. Vaxt olar mənim də toxumlarım bar verər. Mən bəlkə o günləri görməyim. Amma oğlum, nəvələrim də görsələr mənə hesabdır. Camaatin avamlığına baxma, mən səpdiyim toxum qabil torpağa səpilib. Mən millətimin gələcəyinə və xoşbəxt günlərinə xatircəməm və bu xəyalla da ölüm gedəcəyəm. Hər bir qaranlığın axırı işiqdır və mənim millətim də yəqinimdir ki, zülməti-əbədi içində deyil, onun da bir işıqlı günləri var. O vədə öz babalarının əməllərindən xəcalət çəkib, xeyirxahları ilə bədxahlarını, əlbəttə, taniyacaqlar. Arzu edərdim ki, mənim tək təkfir olanların qədəri çox olaydı, bəlkə millətin işıqlı günü tez gələydi. (*Kitabpaylayana*) Zəh-mət çəkibsən, yorulubsan, get rahat ol.

Kitab paylayan. Mirzə, mənim zəhmətlərim sizin zəhmətləri-nizin yüzdən biri ola bilməz. Millət yolunda zəhmət çəkmək böyük rahatlıq deyilmi?

Mirzə Fətəli. Kaş hamı belə anlayaydı! Nə olardı, bizim də sair millətlər tək hər şəhərdə üç-dörd qanan, oxumuş adamlarımız olaydı

ki, avama tərbiyə verib tərəqqi yolları göstərəyilər. Bu əyyamda şəhər camaatının ümidgahları axundlar və hacılardır. Kənd əhalisinin ümidgahı bəylərdir. Bunların heç birisi millət üçün çalışır. Hamısı öz cibləri üçün zəhmət çəkirlər. Utanmırlar, həya eləmirlər, dindirəndə bir məsəl də çəkirlər, deyirlər: “El üçün ağlayan gözsüz qalar”. Heç kəs onlara demir ki, ağlayın el üçün, ağlayın millət üçün, qoyun gözləriniz kor olsun. O qədər ağlayın, canınız çıxınca və bilin ki, sizin millət yolunda kor olan gözləriniz, ağlamayan gözlərin hamısından yaxşıdır! Naməndlər, naməndlər!.. Gözlu ikən korlar!.. Diri ikən ölmüşlər!.. (*Kitabpaylayana*) Get rahat ol!

Kitabpaylayan gedir. Rəşid – on beş yaşında uşaq, rəngi qacmış daxil olur.

Mirzə Fətəli (*Rəşidə*). Bala, rəngin niyə qaçıb?

Rəşid. Ata, yola çıxıram, camaat məni rahat qoymur. Şkolaya gedib gəlincə iki min pis-pis sözlər deyirlər. Deyirlər ki, Mirzə Fətəlinin oğludur, bunun atası bütün müsəlmanların kişilərini, övrətlərini həcv edib. Onun evini dağdırıb, özünü də öldürəcəyik. Bir uşaq da dalımcı bir daş atdı, dəysə idi, ölmüşdüm. Yaxşı ki, dəymədi. Ata, bəlkə gəldilər bizi qırıldılar?

Mirzə Fətəli. Qorxma, bala, heç kəs bizi öldürə bilməz. Sənin atan camaata haqq yolu göstərir. Böyük təvarixdə də görərsən ki, haqq danışanlara nə əziyyətlər ediblər. Nə eybi var, qoy bize də əziyyət etsinlər. Bir vaxt olar bu yaman danışan adamların övladları mənim zəhmətlərimə qiymət verərlər. Get ananın yanına, naharını elə.

Rəşid gedir.

Nökər (*daxil olur*). Ağa, Hatəmxan ağa, budur, çox hırslı gəlir.

Mirzə Fətəli. Qoy gəlsin.

Nökər çıxır.

Hatəmxan ağa (*daxil olur*). Çox sağ ol, mirzə! Çox sağ ol! Biz həmişə fəxr edərdik ki, müsəlmandan da bir nəfər çıxıbdır ki, bu mənsəbə catib, sərdara dilmanc olub. Sən də belə? A kişi, sənin atan bir mömin, müqəddəs molla idi. Heç utanmırsan, ata-babanın yolunu itirirsən?

Mirzə Fətəli. Qızışma, Hatəmxan ağa! Bircə əyləş, görüm nə deyirsən?

Hatəmxan ağa. Əyləşməyəcəyəm. Gedirəm, elə bir neçə söz deməliyəm.

Mirzə Fətəli. Buyur görək nə deyəcəksən?

Hatəmxan ağa. Cəmi aləm bilir ki, sən müsəlmanlıqdan çıxıbsan. Oruc bilməzsən, namaz bilməzsən, özün də rus qaydası ilə dolanırsan. Bu sənin öz işindir, özün bilərsən və Allahına da qiyamətdə özün cavab verərsən. Bircə de görünüm sair camaatdan nə isteyirsən? Sənsiz də elə camaat Allah yolunu itirib. Elə biri mənim özüm. Bir nə-fər çör-çöp yiğan kafir firəngi neçə vaxt evimdə saxlamışam. Evim-əşiyim olub murdar. Qab-qacağım hamısı səgdəm. Dahi bundan artıq məndən nə isteyirsən? Yoxsa xahiş edirsən ki, bu ağsaqqal vaxtimda övrətin başından yaylığımı alım, buraxım küçələrə? Və ya qolunu qoluma keçirib aparım o Müctəhid bağıdır, nə dağılmışdır, orada ona rusun çayını, qəhvəsini içirdim? Və ya bu ki, mən də qardaşım oğlu Şahbaz tək başımın tükünü uzadıb, iki yana darayım? Zəhmət çəkmə, mirzə! Zəhmət çəkmə! Mən heç vaxt ayağıma çəkmə geyib, küçələrin palçığını evimə gətirmərəm. Heç vaxt hənadən, rəngdən əl çəkmərəm. Yüz sənin tək Mirzə Fətəli gələ, mən bu gözəl əllərimi qoyub qaşıqla xörək yemərəm. Mən dəli deyiləm dörd ağacı bir-birinə calayıb adını kürsü qoyub, Məhərrəm bəyin qırığı tək üstünə qonam. Ayıbdır, əzizim, özün, yenə deyirəm, hər nə bilirsən elə. Daha müsəlmanların əməllerinə toxunma. Bunun axırı xeyir nəticə verməz. Axırda rüsvayı-cahan olarsan.

Mirzə Fətəli. Hatəmxan ağa! Mən əlimə qələm alanda rüsvayı-cahan olmayı, təkfiri, fəhsü, hətta ölümü qəbul etmişəm. Hər nə deyəcəksən de. Hamısı qəbulumdur və nə səbəbə də qəbul etmişəm, onu sən anlamazsan. Ancaq bir vaxt olar, sənin oğlun və nəvən anlar. Sən mənə söyürsən, amma sənin oğlun və qəvən mənə rəhmət oxuyacaqlar, yeqin bil.

Hatəmxan ağa. Mənim oğlum? Mənim nəvəm? Səhv etmə! Mənim oğlum mənim belimdən əmələ gəlib. Mənim oğlum gədafərzənddən doğulmayıbdır! (Qeyzlî) Əgər mənim oğlum mən tutduğum yoldan bir qədəm kənara qoya, mənə Allah lənət etsin əgər ona nifrət edib, onu oğulluqdan çıxartmasam. Elə oğlu Allah gərək qiyamətdə donuz sıfətində gətirsin. Hələ bunlar hamısı bir kənara, sən mənim özümü məsxərəyə qoyubsan, bu heç, bu övrət-uşaqla nə işin var? Sən özün hərçənd müsəlmanlıqdan kənar bir adamsan, amma yenə nə qədər olsa, sənin qanın müsəlman qanıdır. Heç sənə müsəlmanın ismətinə toxunmaq yaraşarmı? Qardaş, niyə mənim övrətimin, qızımın adını camaat bilsin? Eyib olsun sənin üçün, çox eyib olsun!

**Mirzə Fətəli.** Haqqın var, Hatəmxan ağa, sənin də cəmi sənə oxşayanların da haqları var. Mən sinəmi sizin nasəza sözlərinizə sipər eləmişəm.

**Hatəmxan ağa.** Bunlar hamısı heç bir şey deyil, məgərinki ədavet. Əlbəttə, gəda oğlu gəlib bir mənsəb sahibi olanda, bizim tək nəcib bəyləri bəyənməz. Eybi yoxdur, mən də gedərəm cəmi Qarabağın bəylərini yığaram bu yerə, deyərəm: “Ay bəylər, bir nəfər şəkili mollasının oğlu gedib oturub Tiflisdə, hamı biz bəylərdə sataşmamış yer qoymadı. Özümüzü məsxərə edib, övrət-uşaqlarımızı məsxərə edib, dolanacağımıza sataşır, dinimizə, məzhəbimizə əl atır, gərək bu... Əstəğfürullah, yenə ağızıma gələni demişdim... Gərək onun ağızı yu-mulsun. Onda görərsən başına nə oyun açarlar. (*Ayağa durur.*) Çiyninə bir qatma bağlayıbsan, elə bilirsən ki, heç kəsin sənə eli çatmaz? Sən-dən sərdarın xud özünə elə bir möhkəm donos verdirim ki, səni birbaş Sibirə itirsinlər. (*Gedə-gedə*) Biz bəylərin əlinin zərbini sınayarsan, sonra sakit olarsan!

**Mirzə Fətəli.** Get, get sahibi-ixtiyarsan. (*Çağırır.*) Ay gədə, ağa-nın başmaqlarını cüt edin.

Hatəmxan ağa gedir. Mirzə Fətəli qayıdib özünü kürsünün üstünə yırır, iki əli ilə başını tutub dirsəklərini bərk stola çırır.

**Nökər** (*daxıl olur*). Ağa, bir kişi gəlib, sizi görmək istəyir. Deyir Ağcabədidən gəlmisəm, adım da Hacı Qaradır.

**Mirzə Fətəli.** Çağır gəlsin içəri.

Nökər çıxır.

**Hacı Qara** (*daxıl olur*). Salaməleyküm!

**Mirzə Fətəli.** Əleykəssalam. Hacı, buyur görək səndə nə xə-bər var. Yəqin mənimlə dalaşmağa gəlibssən, belədirmi?

**Hacı Qara.** Nə buyurursan, mirzə, mənim nə həddim var sənin-lə dalaşam? Amma sənə şikayətim var.

**Mirzə Fətəli.** Kimdən?

**Hacı Qara.** Sənin özündən.

**Mirzə Fətəli.** Mənim özümdən mənə şikayət?

**Hacı Qara.** Bəli!

**Mirzə Fətəli.** Necə yəni?

**Hacı Qara.** Mirzə, bizim qədim haqq-salamımız var və özümüz də çoxdanın müştərisiyik. Neçə dəfə gəlib məndən mal alıbsan. Heç

bir dəfə səni aldatmışam? Getdiyim Beytə and olsun, sənə həmişə malin arşinini özgələrdən yarım qəpik aşağı vermişəm. Axır mənim taqsırim nədir ki, sən məni belə məsxərəyə qoyursan? Pulu batan mən, mali tutulan mən, evi yixılan mən, bəs məsxərədə olan da mən?.. Nə eləyim, a sənə qurban olum? Rus malı alıram solğun çıxır, qızılbaş malı alıram çürük çıxır. Mal gərək müştərigir olsun. Odur, dükanı doldurmuşam, bir nəfər malın üzünə də baxmir. Guya ələtdən qayırılanların sovxasıdır. Əlacım kəsildi, tamah zor elədi, dedim bu bəylərlə gedərəm Təbrizə, bir qədər firəng malı gətirrəm, bəlkə zərərim çıxa. O da belə getdi. Həm pulum əlimdən getdi, həm özüm rüsvay oldum.

Mirzə Fətəli. Bilirsən, Hacı, sən bir ağlı başında kişisən. Özün görürsən ki, xatalı yola gedənin başına nə bələlər gəlir. O səbəbə mən də sənin keyfiyyətini kitabında yazmışam ki, xalq oxuyub iibrət edib, halal alış-verişi qoyub haramın dalınca getməsin.

Hacı Qara. Qələt elərəm, tövbə, tövbə, tövbə! Qurbanın olum, getdim saqqal gətirməyə, bigi da qoydum göldim. Hər bəydə yüz tūmənim batdı. Malim tutuldu, özüm Arazdan keçəndə yixildim suya. Bir az qalmışdı batam, ölüm. İndi qalmışam ac, əli qoynunda. Mirzə, bir təvəqqem var səndən. Sən bir böyük adamsan, gör bir tövr edə bilərsənmi ki, mənim malımı özümə qaytarsınlar.

Mirzə Fətəli. Baş üstə, sizin murov mənimlə aşnadır. Ona ya-zaram, səy eləsin, sənin malını da özünə qayıtsın və bəylərdən də bir tövr sənin pulunu alıb versin.

Hacı Qara. Onda canımı sənə qurban edərəm. Allah səni mü-səlmənlərə çox görməsin. Allah oğlunu saxlasın! Mürəxxəs olum.

Mirzə Fətəli. Xoş geldin, Hacı! Bir neçə gündən sonra bir buraya gəl.

Hacı Qara. Baş üstə. (*Gedir.*)

Mirzə Fətəli. Get, get... Ehtiyacın olmasa, əvvəl təkfir edən sən olarsan.

Dərviş Məstəli şah (*qəzəbnak daxil olur*). Ya hu, ya həqq!.. (*Nacağını yerə vurur*.) Sənsən biz dərviş sinfini məsxərə edən? Sənsən caduya, sehrə şəkk gətirən? Sənsən cəmi əcinnə taifəsinin mənim itaətimdə olmağını inkar edən? Sənsən mənim Parisi dağıtmağımı inanmayan?

Mirzə Fətəli. Nə qışkırsan, nə isteyirsən?

Dərviş Məstəli şah. Heç bir şey! Mənim buraya gəlməkdən muradım sənə öz qüvvətimi sübut etməkdir. Mən sənin bu evini başına uçurdaram, o vədə ağlın başına gələr və inanarsan ki, Parisi də uçurmuşam! Mən bu saat elə burada, bu otağın içində bir dairə çəkib əyləşərəm o dairədə, başlaram şah nəfiri çalmağa. Onda görərsən ki, necə sənin evin tar-mar olub başına uchar.

Mirzə Fətəli. Səbr et, ağa dərviş, səbr et! Mən sənin barəndə səhv etmişəm və kitabimdə da səndən yazmağima peşman olmuşam. Mən bilirdim və etiqadım da bunadır ki, nə qədər siz dərvişlər və sizin əmsalınız və həmməsləkiniz dünya üzündə mövcudsunuz, nəinki mənim evim, cəmi islam aləmi paymaldır. Doğru deyirsən, hələlikdə sizin qüvvətiniz çox böyükdür və sübutuna da ehtiyac yoxdur. Təvəqqə edirəm buradan gedəsən və məni əfv edəsən.

Dərviş Məstəli şah. Belə ki yalvaracaqsan, bəs nə üçün hər hədyanı hazırlısan? Bundan sonra adamını tanı!

Mirzə Fətəli (*çağırrı*). A gədə. (*Nökər daxil olur.*) Dərvişi yola sal, getsin.

Nökər. Baba dərviş, buyur.

Dərviş Məstəli şah (*Mirzə Fətəliyə*). Əməlindən peşman olmasaydın, görərdin gününü. (*Gedir.*)

Nökər (*dərvişi yola salıb qayıdır*). Ağa! Kimyagər Molla İbrahim Xəlil çoxlu adamlı gəlib, istəyir zorla içəri gırsin. Nə buyurursan?

Mirzə Fətəli. Burax içəri.

Nökər çıxır.

Molla İbrahim Xəlil (*daxil olur*). Bəh, bəh, bəh!.. Yaxşı ığidin adını eşit, üzünü görmə! Bu sıfətdə adamdan məgər ondan artıq əməl baş verəcək?! Bir şəxsin ki, sıfətində əsla müsəlmanlıq nişanəsi olmaya, ondan nə gözləmək olar?

Mirzə Fətəli. Sözünü buyur, dibaçə lazıim deyil.

Molla İbrahim Xəlil. Bir de görün, sənin Allahdan, dindən, imamdan, müsəlmanlıqdan xəbərin varmı?

Mirzə Fətəli. Təvəqqə edirəm müxtəsər edəsən.

Molla İbrahim Xəlil. Buyur görək sən nə haqla elmi-kimyani danıb, biz kimyagərləri məsxərə edirsən? Bir elm ki həzrəti Süleyman əleyhissəlamdan qala, onu danmaqmı olar? Məgər sən Xacə Nəsiri-

Tusinin elmi-kimyada içtihad yetirdiyini və başqasının çerməkisini qızıl etdiyini oxumayıbsan? Və yainki sən Şeyx Bəhaini danacaqsan? Ya Mir Damadı inkar edəcəksən? Həkim Mir Fenderskidənmi xəbərin yoxdur? Ya risaleyi-Cabir Ənsarını oxumayıbsan? Bunlar keçəndən sonra, məgər mənə bu Tiflisdən verilən kimyagərlik şəhadətnamə-sindən xəbərin yoxdur? Kim deyə biler ki, neçə şahidin yanında Əylis ermənilərinin gəlib məndən əlli pud xalis gümüş apardıqları yalandır? Bunları götürüb məsxərə edincə, nə olardı ki, öz həmşəhrin Şeyx Səlahi çağırıb soruşaydın ki, gözü gördüyüni sənə söyleyə idi? Sən peyğəmbərlərdən qalan elmi danırsan. Ona görə sən layiqi-təkfirsən! Budur, qapıda minlərcə adamlar hazırlırlar. Əger çıxıb onların gözü-nün qabağında tövbə eləməyəsən, mən səni təkfir eləyəcəyəm və bilginən ki, ondan sonra dünyada tək qalacaqsan. Bir nəfər sənə salam verməyəcək, bir nəfər sənin xeyir-şərrinə gəlməyəcək və öləndə də bir molla sənin namazını qılmayacaq.

Mirzə Fətəli. Ağa! Sən kimi aldatmaq istəyirsən? Sən get Xaç-maz dağlarında Nuxu bəylərini aldat, pullarını al. Kimya nədir? Mən elmi-kimyaya qailəm, nəinki daşın dönüb qızıl olmağına. Get, nə edə-cəksən et. (*Stolun üstündən bir dəstə kağız götürür.*) Budur bax, Gəncədən təkfir, Nuxadan nifrin, Qarabağdan danos, Bakıdan təlin, Şirvandan həcv, Dərbənddən föhş! Get sən də təkfir et, qəbulumdur.

Molla İbrahim Xəlil. Görərsən axırımı, görərsən! (*Cixır, çöldən səsi gəlir!* “Camaat! Bilin və agah olun ki, Mirzə Fətəli öz kafir-liyini iqrar etdi”.)

Çöldən səslər. Kafirdir, kafirdir, kafirdir!..

Rəşid (*qorxmuş daxil olur*). Ata! Bu camaat niyə küyləşir? Yoxsa bizi öldürəcəklər!?

Mirzə Fətəli. Qorxma bala, heç kəs bizi öldürməz. (*Öz-özünə*) Hamı məndən üz döndərib və buna da səbəb mənim həqq yazmağım, həqq danışmağım və camaatın eybini açıq üzünə deməyim. Həqq acı isə də meyvəsi şirin olar! Bəli, indi mən təkəm və bu təkliyimə də fəxr edirəm.

Nökər (*daxil olub telegram gətirir*). Ağa! Bakıdan gəlib.

Mirzə Fətəli (*açıb oxuyur*). “Bu saat burada, klubun zalında realnı məktəbinin şagirdlərinin iştirakı ilə sizin “Mərdi-xəsis” adlı komediyiniz oynandı. Məktəb şagirdləri Nəcəf Vəzirov, Əsgər Adı-

gözəlov öz vəzifələrini layiqincə ifa etdilər. Cəm olan əşxasın təvəq-qenə görə bu teleqramı sizə göndərib, sizin təsnifatınızın əvvəl səhneyi-tamaşaşa qədəm qoymağını ürəkdən təbrik edirəm. Həsən bəy Məlikov". (*Rəşidə*) Eşitdinmi, oğlum? Daha mənim qəmim yoxdur. Çox şükür olsun Allahımı ki, əkdiyim toxum öz sağlığında bar verdi. Dünyada çox yaşamağa ümidi yox idi. Çünkü bir yandan qocalıq, bir yandan zülmət içində qalmış camaatın dərdi məni əldən salıb. Amma bu teleqram mənim ömrümü on il artırdı. Şükür olsun Allaha.

PƏRDƏ

# QIRIMIZI QARI

*Bir pardədə (xəyalı)*

## İŞTİRAK EDƏNLƏR

Qırmızı qarı	Birinci qarovulçu
Padşah	İkinci qarovulçu
Vəzir	Rəqqasələr
Bargah əmələsi	Qırmızı əsgərlər
Kəniz	

Padşahın qəbul otağı. Müqabilində, qapının hər tərəfində bir qarovulçu, elində nizə, dayanıb. Taxtın dalından Qırmızı qarı çıxıb, taxtın üstündə əyləşir.

**Birinci qarovulçu.** Taxta əyləşəni görürmüşən?

**İkinci qarovulçu.** Elə bu şəhərdə əhvalatı söylənilən Qırmızı qarı deyilmi? Bu dəqiqə nizəni onun ürəyinə soxacağam. Gözəl fürsətdir. Padşahdan ziqiyət ənam alaram. (*Hükum edir.*) Ey ifritə, nə vaxtadək sən bu camaatı narahat edəcəksən?! Al nizəni! (*İstəyir vur-sun, qarı əli ilə işarə edir, qarovulçunun əlindən nizə düşür. Qarı qalxıb ahəstə orta qapıdan çıxır. Qarovulçu dalınca baxır.*)

**Birinci qarovulçu (ikinciyə).** Mən səni belə qorxaq bilməzdəm. Mən bu saat onu öldürərəm. (*Qarının dalınca çölə çıxır, məyus geri qayıdır.*) Yoxdur, bilmirəm yerə batdı, yainki göyə çıxdı? Nə vaxtadək belə böyük bir hökumət bu qoca qarının əlində aciz qalacaq?

Ayaq səsi gəlir, qarovulçular cəld özlərini düzəldirlər. Üzlərini tuturlar qapiya.

Qabaqda vəzir, dalınca bargah əmələsi daxil olurlar.

**Vəzir.** Siz çoxdanmı buradasınız?

**Birinci qarovulçu.** Bir saatdan artıqdır.

**Vəzir.** Otağa kənar adam girməyibdir ki?

**İkinci qarovulçu.** Otaqda heç kəs yox idi. Qəflətən padşahın taxtı üstündə qırmızı libasda bir qarı göründü. Hükum etdiq öldürməyə, gözümüzdən qeyb oldu.

**Vəzir.** Bu ifritə neçə vaxtdır ki, şəhərin o yan-bu yanlarında görünməkdədir. Yəqin böyük bir hadisə əmələ gətirəcəkdir.

**Bargah əmələsi.** Üç ildir ki, görünməyirdi. Hamı onu ölmüş hesab edirdi. Nə hadisə eləmiş ola bilər? Padşahın canı səlamət, məmləkətdə əmin-asayış. Vətən və padşah bədxahları hamısı dəstigir, möhkəm zəncirlərə vurulub. Kənar məmləketlərdən heç bir afət gözlənmir. Nə ola bilər?

**Vəzir.** Beş il bundan qabaq gecələr Qırmızı qarı bargahının qabağında görünürdü. Az çəkmədi ki padşahın ən sevimli arvadı ficeṭən vəfat etdi. İki il ondan sonra yenə qarını gecə vaxtı topxana meydənında görüblər. Sübh vəliəhdin şikarda attan yixılıb ölüyünün xəbərini gətirdilər. O vaxtdan qarı yox olmuş idi. İmdi yenə gəlib, padşahın bütün halını mütəğəyyir edib.

**Padşah (*daxıl olur*).** Ox!.. O məlun yenə şəhərin küçə və meydənlərində peyda olur. Kimdir məni onun şərindən xilas etsin?

Rəqqasələr oynayır.

**Vəzir.** Qibleyi-aləm. Ona heç bir silah kar etməyir. Güllə vururlar, öldürməyir. Xəncər ətinə kəsməyir. Hətta bir az vaxt bundan əqdəm qarovalçular qarını həmçinin bu otaqda, sizin taxtınızın üstündə əyləşmiş görüblər. Qarovalçular öldürmək üçün üstünə hücum ediblər, nəhayət, qarı gözdən qayıb olubdur.

**Padşah.** Mənim taxtimin üstündə əyləşmiş görüblər?! Bu təzə xəbərdir.

**Vəzir.** Padşahım, ehtiyat ediniz.

**Padşah.** Nə ehtiyat edəcəyəm? Ancaq onu yenə görünməyi oğlumun və övrətimin ölümünü yadına salıbdır. Halımı pis edir. Neçə gündür ki, qarı şəhərdə görünür?

**Vəzir.** İlk dəfə, cümə günü məscidin minarəsinin birində azan çəkilən vaxt, qarı minarənin üstündə görünübdir. Neçə nəfər fərraş minarənin ayağında onun düşməyinə müntəzir olublar. Oradan qarı düşməyib, minarədən qeyb olubdur.

**Padşah.** Yox, bu nümayişlər mənim xoşuma gəlməyir, əlacı zımdır. Ələlxüsus da mənim taxtimda görünmüş. Daha harada görünübdür?

**Vəzir.** Bir də kəniz nəql edirdi, caharşənbə günü axşam, sizin yaatacq otağınızda görüb. Nə qədər səslənibdir, qarı cavab verməyib.

**P a d ş a h** (*hiddətlə*). Mənim yatacaq otağında! Bu saat sən kənizi bura çağır. (*Fikir edir.*) Mənim yatacaq otağında?!

**V e z i r**. Qibleyi-aləm, təşvişə heç bir səbəb yoxdur. Şükür olsun Allaha, canınız səlamət, hamı məxluq dəstgir. Şəhərlərin izhari-übudiyyət xəbərini hər gün eşidirik. Bütün məmləkət sizin ömrünüzə dua göndərirler. Qorxu heç yerdən ola bilməz.

Kəniz daxil olur.

**P a d ş a h** (*kənizə*). Qarını necə gördün, söylə.

**K e n i z** (*dizi üstə çökür*). Padşahım, çaharşənbə günü, azan vaxtı rəxtxab düzəltmək üçün sizin yatacaq otağınızı getmişdim. Qapını açan tək gördüm Qırmızı qarı çarpayının başı tərəfində durub, əyilib-qalxmaqdadır. Onu görəndə dizlərimə titrətmə düşdü. İstədim qışqıram, qarı mənə bir nəzər ilə baxdı ki, qorxudan nəfəsim tutuldu. Səs çıxara bilmədim. Nazik bir səs ilə xəbər aldım: sən kimsən, burada nə iş görürsən? Mənə heç bir cavab verməyib, otaqdan çıxdı. Dalınca mən də çıxdım eşiyə. Gördüm ki, yoxdur. Dübarə otağa qayıdır, çarpayının üstündən bir parça zəncir tapdım. (*Göstərir.*)

**P a d ş a h**. Buraya ver zənciri. (*Altı baxır.*) Özüdür, özü! (*Kənizə*) Dur ayağa mürəxxəssən, gedə bilərsən. (*Baş ayib gedir.*) Ax, vəzir, çaharşənbə gündündən bəri bu zəncir parçası mənə rahatlıq verməyir. Bir qədər gözümə yuxu gedən tək bu zəncir parçası vaqiədə həmin Qırmızı qarının əlində başının üstündə zinqıldayan görüb həmin dəqiqli hövlnak yuxudan oyandım.

**V e z i r**. Qibleyi-aləm, qarının vahiməsi əbəs yerə camaatin ürəyinə düşüb, hamını qara basıbdır. Qarının nə həddi var sizin yatacaq otağınızı girsin və hətta gəlib taxtinızın üzərində əyləşsin?!

**P a d ş a h**. Mənə təsəllimi verirsin? Bəs bu zəncir parçasına nə deyirsən? Bunun mənasını bilmirsən, vəzir? Qarı bu zənciri qoymaqda xəbər verir ki, cəmi zəncirə tutulanların intiqamını səndən alacağam. (*Birdən*) Mənim dilimdən əmr ver. Məmləkətin hər bir şəhərinə, qəsəbəsinə və kəndinə casuslar göndərsinlər. Hər bir yerdə zərrəcə inqilab nişanəsi görünə, onun kökünü kəssinlər. (*Fikir edir.*)

**V e z i r**. Qibleyi-aləm, rəiyyətdə üsyən yoxdur. Üsyancılar hər nə var, ərz etdim ki, tutulub. On yeddi kənd top atəşi ilə Yer üzündən süpürülb, həbsxanalar üsyancılar ilə doludur. Hamısının boyunlarına zəncirlər vurulub, hərəkət etməyə halətləri yoxdur.

**P adş a h.** Dayan! Yenə zəncir dedin, zəncir yadıma düşdü, kifayətdir, deyirsən əmniyyətdir?

**V e z i r.** Bəli, qurban.

**P adş a h.** Çox gözəl, inanıram sözünə, amma gərək hər təhər olsa Qırmızı qarının dəfi üçün çarə etmək. Nə qədər bu ifritə sağıdır, mən rahat olmayacağam.

**V e z i r.** Qibleyi-aləm, bu qarı bir sahirədir. Məmləkətin sahirələrini buraya cəm edərəm. Yəqin onun şərrinin dəfi üçün bir əlac tapılar. Siz, qibleyi-aləm, qara fikrləri başınızdan kənar ediniz. Məşgələnizi bir neçə gün eyş-işrətə verin. İnşallah tezliklə sahirlərin qüvvəsi ilə qarı yox olar.

**P adş a h.** Gözəl məsləhətdir, əmr ver hərəmxanada olan rəqqasələr buraya cəm olsunlar.

Vəzir çıxır, padşah zəncir parçasını alıb baxır. Bu halda Qırmızı qarı qapının ağızında peydə olur.

**P adş a h.** Sənsən bu dünyani qarışdırın məlun! (*Qılınçı çəkib, yü-yürüür qarının üstünə.*) Al, məlun!

Qarı (*əli ilə işarə edir*). Dayan, nə sənin və nə də sən tek dünyadakı padşahların qılıncı mənə yara vura bilməz. Mən qırmızı tufan elçisiyəm. O tufan bu saatda Yer üzündə əsməkdədir. Onun qarşısında padşahlar taxtı davam götirməyib, birbəbir sərnigun olmuşlar. İndi də qırmızı tufan sənin bargahına yaxınlaşmaqdadır. Bu gün, gün batanda sən də gün ilə batacaqsan! (*Qarı gedir. Padşah onun dalınca çıxır, mə-yus qayıdır yerində əyləşir. Rəqqasələr daxil olurlar.*)

**P adş a h.** Siz gərək bu gün məni lazıminca özünüzdən razı edəsiniz. Xələtin hesabı olmayıacaqdır. Xəzinənin ağızını açıb cəmi dövlətimi qara fikrləri başından çıxaranlara verəcəyəm. Di başlayın.

Rəqqasələr oynayırlar.

**V e z i r** (*daxil olur*). Qibleyi-aləm, məmləkətə əldən getdi. Hər bir yerdən bu saatda xəbər gəlibdir ki, qırmızı tufan məmləkəti bürüyübüdür. Tufanın qabağında bir nəfər oğlan, özü də qırmızı libasda! Ağ atın ayaqları yerə dəyməyir və qabağında heç bir qüvvə davam göturməyir. Məmanət göstərən də förən yanıb, puç olur. Zəncirlər özü özbaşına qırılıb yerə tökülr. Hər bir yerdə rəiyyət və qoşun onun tərəfinə keçirlər. Tufan bürüyübüdür, təbdir lazımdır, tədbir.

P a d ş a h . Əmr ver şəhər darvazalarını, bargahın qapılarını və pən-cərələrini möhkəm bağlaşınlar. Qarovullar öz yerlərində dayansınlar. Vay o adamın halına səhlənkarlıq edə! (*Vəzir gedir, rəqqasələri*) Da-yanmayınız! Bir növ rəqs ediniz ki, ayaqlarınızı qoyduğunuz yerlər lərzəyə gəlsin! (*Musiqi çalınır. Rəqqasələr oynayırlar.*) Habelə, qo-çaqlarım, habelə, iyidlərim. (*Bu vaxt ətraf qızarır, ildirim çaxır, gurultu sahnəni tutur, pərdə düşənə qədər gurultu səsi kəsilməyir.*) Ax! Qırmızı tufan bargahı bürüdü. Eybi yoxdur, qapılar bağlıdır. Qarovul-lar yerlərindədirler. Heç kəsin əli mənə çatmaz! Mən hamidan qüv-vətliyəm, qüvvətlə! Ax, yene bu zəncir səsi gəlir! Nə yaman halətdir! Çalın, oynayın, mən sizinlə oynayacağam! (*Rəqqasələr qarışib oynayırlar.*) Gözəl aləmdir! Əcəb aləmdir!

Oynayırlar. Padşah bihalət yixılıb ölürlər. Kapılar özbaşına açılır. Qabaqcə iki cərgə əsgər daxil olub dururlar. Onların dalınca bir nəfər qırmızı libash-oğlan əlində bayraq qapının arasından daxil olur.

Qırmızı Qarı (*künçdən çıxır*). Qırmızı tufan bu məmləkəti də aldı! İndi daha mənim burada vəzifəm bitdi. Bu məmləkətdən mən indi başqa məmləkətə gedirəm. Bu cavan nəinki tək bu padşahın, cəmi dünya padşahlarının qənimidir. Onun ismi cavan və insaniyyətdir! (*Qarı gedir.*)

*PƏRDƏ*

# PADŞAHIN MƏHƏBBƏTİ

*Bir məclisda*

ƏŞXAS

Padşah	Səid
Övrəti	Təlxək
Vəzir	Qulam
Tacül-üləma	

Vaqe olur şahın sarayında.  
Padşah və övrəti.

Övrət. Əzizim, əbəs yerə nə olub özünü bu hala salıbsan? Budur, tamam iki həftədir ki, sənin rahatlığını yoxdur. Gecələr gözünə yuxu getmir, hökumət işlərini bilmərrə buraxıbsan. Sən bu vaxtında məhəbbətdən dəm vurursan. Bu məgər padşaha yaraşan sıfətdir ki, bir gədənİN övrətinə aşiq olub, dərdindən özünü çürüdə-çürüdə yuxunu, çörəyini özünə haram edə?

Padşah. Bu danışqların heç biri mənim qulağıma girən deyil. Sən özün övrət olduqda, buraya bir başqa övrətin gəlməyinə davam etməzsən. Buna rəqabət deyərlər. Bunu bilginən, əgər Səidin övrətini boşadıb almaq mənə mümkün olmasa, bütün hərəmxanadakı övrətləri qırdıracağam səninlə bir yerdə və axırda özümü həlak edəcəyəm. Mən sənə əmr edirəm: Səidin övrətindən riza almaq sənin öhdənə tapşırılır. Səidi də razı etmək vəzirə tapşırılıb. Buna söz yoxdur ki, əsrin padşahiyam. Xahiş etsəm, bir anda Səidin başı boynundan götürülər və övrəti də fövən hərəmxanaya çəkilər. Amma mən istəyirəm ki, həm mənim xahişim əmələ gəlsin, həm də məmləkətdə ədalətsizlik törəməsin. Get, nə təbdir edirsən et.

Övrəti. Sultanım, əzizim!

Padşah. Danışma, get, əmrimə itaət tələb edirəm. (*Övrət gedir.*) Qulam! (*Qulam gəlir.*) Get vəziri buraya çağır!

Qulam baş əyib çıxır. Padşah ayağa durub bir-iki baş, mütəfəkkir, otaqda gəzinir. Sonra pəncərəni açıb təzə havadan nəfəs alıb bir ah çəkir.

Vəzir daxil olur.

Vəzir. Qibleyi-aləm, əmriniz?

Padşah. Səidlə söhbətiniz nə yerə müncər oldu?

Vəzir. Qibleyi-aləm, heç vəchlə razı etmək olmur. Nə qədər nə-sihət etdim, qulaq asmadı, hədsiz qızıl təklif etdim, qəbul etmədi. Axırda budur dörd gündür ki, burada zindandadır, quru çörəklə sudan başqa bir şey qoymuram verələr, bəlkə bu növlə razı etmək ola. Amma deyir bu zindanda çürüyüb ölərem, övrətimi boşamaram.

Padşah. Adın vəzirdir, başında ağıl yox, tədbir yox. Get, möhkəm tədbirlər et. Üləmani cəm elə və onlardan fitva al. Bilirsən mən nə deyirəm? Xəzinənin yarısı lazımlı olsa, ver, ancaq fitva al!

Vəzir. Padşahım, üləmə necə şəriəti poza bilər, vaxt ki, şəxs öz övrətini boşamaq istəmir.

Padşah. Pul versən yol tapılar. Get, nə qədər istəsələr pul ver. Get, təlxəyi mənim yanımı gətir, bəlkə bir qədər mənim fikrimi məşğul edə.

Vəzir. Qibleyi-aləm! Büyük bir məmləkət sənin təhti-hökumətindədir. Əhalidə cavan qızlar var ki, Səidin övrətindən min dəfə vəcihəlidirlər, gəlin bu xəyaldan daşının. Ax, xudaya, nə olardı, bizim şikar yolumuz Səidin evinin qabağından düşməyəydi və qibleyi-aləm də onun övrətini görməyəydi!

Padşah. Get, vəzir, əmrimə itaət et! Təlxəyi göndər gəlsin.

Vəzir baş oyib çıxır. Padşah fikrə gedib, ah çekir. Birdən təlxək “hopp...”

— deyib atılıraq içəri düşür, padşah diksinir.

Təlxək. Palçıq dizdən, su qurşaqdan, yerdən toz qopar, eşşək ağaca çıxar, camış başını qırxdırar, dəvə dəlləklik elədi. Qarışqa başını qırxdı. Qarışqa bir şıllaq vurdur, dəvənin gözü töküldü. Ha, ha, ha. Padşahım məni söhbətə çağırıb.

Padşah. Gəl, gəl, mənim əbləhim, təlxəyim, gəl bir qədər hədyan söylə, bəlkə üreyim açılsın. O sözü necə dedin? Qarışqa şıllaq vurdur, dəvənin gözü töküldü? Ay axmaq, qarışqa şıllağından dəvə gözü töküller?

Təlxək. Bəli, işlər, tərsinə dönəndə qarışqa şıllağı dəvə gözü tökər. İlanın quyruğunu basarsan, qaydırıb başındakı tacə baxmayaraq çalar. Padşahım! Deyirlər, eşq divanəsi olubsan. Heç pis iş deyil. Padşah olub camaat fikri çəkincə, dəli ol, qoy camaat sənin fikrini çəksin. Vallah doğru deyirəm. Məcnun da Leyliyə aşiq idi, gedib meşədə əyləşmişdi, heyvanlarla üns tutmuşdu. Başında quşlar yuva tikmişdilər.

Sən də get meşdə otur, başında quşlar yuva tiksinlər, hərdən-birdən Səidin övrətinə quşlardan məktub göndər. Vallahı yaxşı olar. Amma, bəşərt ki, məni də özünlə aparasan. Məsləhət də belədir. Çünkü iki dəlinin qiyməti bir dəlinin qiymətindən artıqdır.

**P a d ş a h** (*onu çubuqla vurur*). Dur, namərbüt, rədd ol, dəxi də ovqatımı təlx elədin, get.

**T e l x ə k .** Qibleyi-aləm! Axmaq sözün doğrusu ağıllı sözün yanından yaxşıdır. Qəzəbin tutub, qovarsan, mərhəmət üstə gəlib yenə çağırarsan yenə gələrəm. Şirin yalanları buraxıb, acı doğrulardan da-nışaram. Getdim, hopp, milçək bir şillaq vurdu, dəvənin gözü töküldü. (*Gedir.*)

Padşah iki əli ilə başını tutub yumruğunu taxta çırpır. Sonra əl çalır.

Qulam daxil olur.

**P a d ş a h .** Deginən rəqqasələr gəlsin.

Qulam baş əyib çıxır. Rəqqasələr gəlirlər. Musiqi çalınır, rəqqasələr rəqs edirlər. Rəqqasələr gedirlər. Vəzir, Tacül-üləma və həmçinin Səid daxil olurlar.

**V e z i r .** Qibleyi-aləm, lazımı tədbir olubdur. Ağayı Tacül-üləma bir növ yol tapıb, ancaq iltifatınız olsa, bir dəqiqəliyə o biri otağa keçəsiniz. Məssələ həll olandan sonra təşrif gətirərsiniz.

Padşah gedir.

**T a c ü l - ü l ə m a .** Səid, görünür, sən Allahın ən bədbəxt və kor bəndələrindənsən. Vilayətin padşahı şikara gedərkən sənin övrətini görüb, ona eşq yetirib və əmr edir ki, sən övrətinin talağını verəsən və padşah onu özüne əyal etsin. Amma sən kor bəndə bunu qəbul etmir-sən. Axmaq kişi, pul nə qədər istəyirsən verilir, rütbə istəyirsən hazır, məmləkətin gözəl qızlarından hər kəsi bəyənsən sənin üçün alsınlar və məmləkətdə möhtərəm şəxslerin biri ol. Belə bir nemətə sən öz axmaqlığından yaxın durmursan. Budur, neçə gündür zindanda əziyyət çəkirsən, nəyə lazımdır? Gəl, sən öz razılığınlı övrətinin talağını ver, padşahi-aləmpənahı da özündən razı sal.

**V e z i r** (*Səidə*). Bilginən ki, Səid, padşah əmr etsə, səni bir anda yox edərlər. Amma gör, qibleyi-aləm necə rəhmdildir ki, istəmir sənin övrətini zorla alsın.

**S e i d .** Cənab vəzir! Ağayı Tacül-üləma! Padşahın mənim malıma, canımıma ixtiyarı keçər. Mənim malımı zəbt etdirə bilər, öldürməyə, yan-

dırmağa, dar ağaçına çəkdirməyə muxtardır. Amma mənim namusuma heç kəsin əl atmasına haqqı yoxdur. İstər padşah ola, istər rəiyyət. Övrətə talaq vermək mənim ixtiyarımdadır. Mən də ölnə qədər talaq verməyəcəyəm.

Vəzir. Sən bilginən ki, Səid, sənin övrətin bu saat buradadır. İndi ki sən öz inandında belə möhkəm durursan, övrətin həmişə burada qalacaq, özün də zindanda həmişəlik məhbus olub xörəyin duzlu su ilə quru çörək olacaq. Hər gecə də övrətin padşahın yatacaq otağına aparılmasını sənə göstərəcəklər. İndi ixtiyarın var.

Səid. Siz ədalətdən dəm vurursunuz! Buna ədalətmə deyirlər? Xudaya, bir belə insana zülm edərlər?

Tacül-üləma. Cənab Səid! Mən vəzirin bu sözlərini heç vəchlə xoşlamıram, çünki vəzir buyuran xilafi-şərr bir əməldir və xilafi-şərr əmələ heç vaxt gərək adil padşah mürtəkib olmasın. Amma mən işin səlahı üçün bir məsləhət görürem. Sən gəl bu yüngül məsələyə razı olğınən, həm padşahın xahişi bir növ əmələ gəlsin, həm sənin övrətin qalsın özündə, əlavə və zindandan qurtar və bir qədər də pul sahibi ol.

Səid. Buyurun, ağa!

Tacül-üləma. Söz yoxdur ki, sənin övrətin şərən sənin malındır, tamamən sənin ixtiyarındadır. Sənə mümkünür ki, övrətə olan ixtiyarının yarısını padşaha satasan. Əvvəla, böyük məbləğ alarsan və bu satışın nəticəsi bu olar ki, padşah ürəyində sənin övrətinə bir qədər ixtiyarı olduğunu hiss edib, adı halına gələr, məşğul olar məmləkət işlərinə və axırda tədricən ümuratın çoxluğundan sənin övrətinin fikri onun başından bilmərrə çıxar. Sən gəl, səlahi-məmləkət üçün bu yüngül təklifi qəbul et!

Səid. Əgər sən övrətimin həmişəlik evimdə qalmasına zəmanət edirsənsə, mən bu təklifi qəbul edirəm.

Tacül-üləma. Zəmanət edirəm.

Vəzir. Mən də zəmanət edirəm. Cənab Tacül-üləma, siz bu beyi-şəri zəhmət qəbul edib, yazı vəzifəsini cari edin, mən də gedim padşaha müjdə verim. (Çixır.)

Tacül-üləma (*kağızı yazıb verir Səidə.*) İmza et.

Səid. Siz alimin sözünə etibarən və səlahi-məmləkəti nəzərə alıb, imza edirəm. (İmza edir).

Vəzir, padşah daxil olurlar. Padşah əyləşir taxtm üzündə.

Vəzir. Cənab Tacül-üləma, kağız hazırlıdır?

Tacül-üləma. Bəli cənab, buyurun. (*Kağızı verir vəzirə.*)

Vəzir (oxuyur). Cənab Tacül-üləma öz işini qurtardı. İndi mən öz işimə şuru edirəm. De görüm övrətini aldiğın neçə müddətdir?

Səid. Üç ay tamamdır.

Vəzir. Fitvanın mövcibincə, çünkü sən ixtiyarının yarısını əla-həzrətə satıbsan, gərək övrətin üç ay padşaha mal olsun. Ondan sonra həmçinin ilin yarısını övrətə sən malik olacaqsan və yarısını padşah.

Səid. Nainsaflar! Bimürvətlər! Məgər siz mənimlə belə şərt et-diniz? Cənab Tacül-üləma, məgər sizin fitvanızın nəticəsi budur?

Tacül-üləma. Fitvanı belə də imza etmək olar.

Səid. Nainsaflar! Canilər!..

Vəzir. Səid, çox söyləməyin yeri yoxdur, pul alıb mal satıbsan, danişiq fayda verməz. Əgər fitvanın əleyhinə söz söylərsənsə, qanuna görə qətlən vacib gələr.

Səid. Cənab vəzir! Siz unudubsunuz! Bu fitvadan başqa bir fitva da var. O da namus fitvasıdır. O da budur. (*Özünü vurur.*) Sizin qanunuza görə namusa təcavüz edənə edam cəzası verirlər. İndi mən sizin ixtiyarınızdayam. Mən ölündən sonra da övrətim azaddır. Məhv olsun zülm, yaşasın ədalət! (*Padşahın taxtının üstünə yixılır, ölür.*)

PƏRDƏ

# ƏDALƏT QAPILARI

*Dram iki şəkildə*

## İŞTİRAK EDƏNLƏR

Padşah

Padşahın qızı

Rizvan – bağban oğlu

Asiyə – kəniz

Xacə Firuz – qulam

Qulamlar, kənizlər, rəqqasələr

## BİRİNCİ ŞƏKİL

Vaqe olur padşahın hərəmxanasında. Padşahın qızı, ətrafında neçə nəfər rəfiqləri əyləşiblər. Rəqqasələr oynayırlar. Hamisının gözlərində fərəh, şadlıq əlaməti görünür. Tək padşahın qızı məyus əyləşib. Rəqqasələr bir qədər rəqs etdikdən sonra padşahın qızı işarə edir, hamı gedir, kənizdən başqa.

**P adşahın qızı.** Mehriban bacım, budur, iki aydır mən naxoşam, mərəzim gün-gündən şiddət etməkdədir. Məmləkətdə bir təbib qalmayıbdır ki, atam onu mənə müalicə etmək üçün gətirməmiş olsun. Heç biri mənim dərdimin dərmanını tapmayıb, əl çəkib gediblər. Axırda əcnəbi vilayətdən gəlmış bir təbibin məsləhətinə görə, məni hər gün rəfiqələr arasında, çəmənlər səyahətinə və rəqslər tamaşasına məcbur edirlər. Bunların heç birisi mənim dərdimin əlacı deyildir. Nə rəqs, nə xanəndə, nə çəmənlərdə və nə çay kənarında səyahət, heç biri mənim ürəyimi açmır. Baş ağrısı, ürək ağrısı gün-gündən artmaqdadır. Amma tənha qalıb, bir qədər ağlayandan sonra rahat oluram. Rica edirəm məni yalqız burax.

**A siyə.** Xanım, neçə ildir ki, mən sizin xidmətinizdəyəm, sədəqətim sizə məlumdur. Nə olar dərdinizi açıb mənə söyləyəydiniz. Sizin kənara çəkilib ağlamağınızdan bir şey anlamayıram. Əvv ediniz, açıq danışacağam. Mərəziniz məhəbbət mərəzidir. Nə olar ki, açıb padşaha deyəsiniz? Baxın, ətraf məmləkətlərin hamisindən elçilər gəlir. Heç

birinə atanız sizin xahişinizi bilməmiş cavab vermir... Görünür, sizin xahişiniz padşah xahişidir.

**P adşahın qızı.** Əziz bacım! Mənim mərəzimi dürüst anlayıbsan. Fəqət mən atama bir söz açıb demərəm. Çünkü atam bilse, onu yüz parça elər. Odur ki, danişa bilməyib günü-gündən şam tək əriyirəm. (*Bir nəfər qara qul hərdən gəlib, xəlvət qulaq asır.*) Burada ancaq bir nəfər mənim dərdimi bilir. Ondan savayı heç kəsə dərdimi açram. Get, bacı, sən də get, məni tək burax. (*Asiyə gedir.*)

**P adşahın qızı** (*ahəstə gedib sol qapıdan çağırır*). Xacə Firuz!

**X acə Firuz** (*qoca qara qul daxil olur*). Əmriniz nədir, xanım?

**P adşahın qızı.** Gəlibdirmi?

**X acə Firuz.** Bəli, gəlibdir, müntəzirdir.

**P adşahın qızı.** Göndər gəlsin. Özün qapıda ol, gördün ki, gələn var, fövrən xəbər ver.

**X acə Firuz.** Baş üstə, xanım. (*Çixır, Rizvan – cavan, gözəl oğlan daxil olur*).

**P adşahın qızı.** Ax Rizvan! (*Boynunu qucaqlayır*.)

**R izvan.** Mən sizin aciz bəndəniz sizin məhəbbətinizə nail olmuşam. Mənim bu qaba ürəyimdə nazik hissələr gün-gündən artmaqdadır. Siz çəkən əziyyəti mən bilirəm. Fəqət mən iki-üç dəfə artıq çəkirəm. Nə gündülərlər iş görə bilirəm, nə gecələr gözümə yuxu gedir. Gecələr sübhə kimi ayla, ulduzlarla danişıram. Söz yoxdur ki, qibleyi-aləm sizi bağban oğluna verməyəcək və bizim məhəbbətimizdən xəbərdar olsa, yəqin nəticəsi həm sizin, həm mənim üçün yaman olacaq...

**P adşahın qızı.** Ölüm dən yaman nəticə ola bilməz. Mən məhəbbət yolunda ölüm dən qorxmuram. Bir vaxt ki, əlim yarımdan üzülcək, əlbəttə, ölüm məsləhətdir. Sənin qorxmağın məni heyvətə gətirir. Mən səni belə aciz bilməzdim.

**R izvan.** Xanım! Dünyada iki dəfə ölüm yoxdur. Hər dünyaya gələn bir dəfə dünyadan gedəcək. Ancaq geci, tezi var. Hamımız ölcəyik və sizin məhəbbətiniz yolunda can vermək mənim üçün eyni səadətdir. Mən ölüm dən qorxmuram, ondan bədtərindən qorxuram.

**P adşahın qızı.** Ölüm dən bədtər nə ola bilər?

**R izvan.** Ölüm dən bədtər ədalət qapısından keçməkdir. Ondan qorxuram.

**P adşahın qızı.** O necə qapıdır?

Rizvan. Bu təzə binadır! Bir qaranlıq mağaranın içində dörd dənə kapı var ki, onlara “Ədalət qapıları” deyirlər. Padşahın əmri ilə müqəssirləri gətirirlər o qapının bərabərinə və hökm edirlər ki, qapıların birini öz xahişi ilə açıb daxil olsun. Qapının birindən daxil olan əfiilanlara düçər olur. O birisindən girən vəhşi canavarlara xörək olur. Üçüncüsündən daxil olan cəhənnəm tək nərə vuran alov içində düşüb yanır. Bir tək dördüncü qapını açan, qadına düçər gəlir və o qadını almağa məcbur olunur, taqsırı bağışlanır. Ancaq hansı qapıda bəla və hansı qapıda qadın olduğunu müqəssir bilmir. Budur ədalət qapıları. Hər qapıdan daxil olsam, əlim səndən çıxacaq. Atəş içində, ilan və canavarlar yığıncağına düşsəm, özümü bəxtiyar hesab edərəm. Amma axırincisindən qorxuram.

Padşahın qızı. Qorxma, Rizvan! Xacə Firuz hər tədbiri görüb-dür. Bu gecə biz buradan qaçarıq. Sübh açılmamış məmləkət sərhədini keçərik. Ondan sonra bizi heç kəs ələ gətirə bilməz. Bir kənar guşəyə çəkilib, istirahətle ömür başa apararıq və lazımlı qədər özümlə cavahirat götürmişəm. O da olmasa, əlimizlə işləyib dolanarıq.

Xacə Firuz (*özünü itirmiş daxil olur*). Amandır, qibleyi-aləm buraya gəlir. (Çixır).

Padşahın qızı (*tələsik*). Get, get, əzizim, tez get. Gecə üçün hazır ol. (Rizvan çıxır.)

Padşah (*daxil olur, qəzəbini saxlamış*). Necəsən, qızım, başının ağrısı kəsilibdirmi.

Padşahın qızı. Bəli, ata, bir az yaxşıyam.

Padşah (*istehza ilə*). Sağalarsan, qızım, tezliklə sağalarsan. Sənin üçün təzə bir cüft gözəl at almışam. Çix bir tamaşa elə. (Qız çıxır. Padşah qapıdan.) Xacə Firuz!..

Xacə Firuz (*daxil olur*). Bəli, qurban!

Padşah (*xacənin iki qolundan tutub dizi üstə çökdürür*). Qoca məlun, sən ki mənim qızımın cəmi sirlərini bilirsən, indiyədək niyə mənə xəbər etməyibsən?

Xacə Firuz. Qibleyi-aləm! Siz məni şahzadə xanımın xidmətinə təyin edəndə, əmr etdiniz ki, ona sədaqətlə xidmət edim və sədaqət də bundan ibarətdir ki, gördüyümü və eşitdiyimi bir kəsə söyləməyim.

Padşah (*vurur*). Mənədəmi söyləməyəsən?

Xacə Firuz. Şahzadə xanımın əmri olmasa, sizə də söyləməyim.

Padşah (*vurur*). Məlun! De görün, bu saat burada kim var idi?

Xacə Firuz. Bilmirəm, qibleyi-aləm!

**P a d ş a h .** Yalan danışma, ifrit! Sən bilmirsən, mən bilirəm. Buradan gedən tutulub həbsdədir və sabah ədalət qapısından keçəcək və səni də sədaqətlə xidmət etdiyin xanımın qarşısında parça-parça etdirəcəyəm. (*Əl çalır, iki fərraş daxil olur.*) Aparın bunu, möhkəm saxlayın.

Xacə Firuzu aparırlar.

**P a d ş a h ı n qızı (daxıl olur).** Ata, atlar çox əcəbdirlər.

**P a d ş a h .** Bəli, gözəl heyvanlardır. Onları bir nəfər Məkkədən gəlmış tacir töhfə gətirib. Di gəl, qızım, əyləş. İnşallah, iki günədək salamata çıxarsan. Sabah sənin üçün bir gözəl tamaşa tərtib etdirəcəyəm ki, indiyə qədər görməyibsən. Sənə təzə bina etdiyim ədalət qapılarını göstərəcəyəm.

**P a d ş a h ı n qızı.** Ax, eşitmışəm, eşitmışəm, istəmirəm. Nə gedərəm, nə tamaşa edərəm.

**P a d ş a h (istehza ilə).** Gedərsən, qızım, sənin üçün xüsusi bir tamaşadır. (*Padşah gedir.*)

**A s i y ə (padşahın qızına yaxınlaşır).** Sabah bir nəfər gözəl oğlanı ədalət qapısından keçirəcəklər. Padşah hökm verəndə eşitdim. Nə-dənsə, qoca Xacə Firuz da həbs edilmişdir.

**P a d ş a h ı n qızı (mütəğəyyir).** Söylə, söylə!

**A s i y ə .** Padşah hökm verdi ki, həbəşdən təzə gətirilmiş qara kənizi üçüncü qapının dalında qoysunlar. Bilmirəm yazılıq nə taqsırın sahibidir. Deyirlər, ədalət qapısından keçirilmək böyük bir tənbehdir.

**P a d ş a h ı n qızı.** Deyirsən Xacə Firuz da həbsdədir?

**A siyə .** Bəli, şahzadə xanım! Nə oldu ki, rənginiz belə saraldı?

**P a d ş a h ı n qızı.** Heç, bir şey yoxdur. Qoca nökərə yazığım geldi. Mən gedib atamdan onun əfvini istərəm. Hə... hə... bilirəm... nə işdir... Deyirsən qapının dalında həbəş qızı qoyacaqlar?

**A s i y ə .** Bəli, üçüncü qapının dalında.

**P a d ş a h ı n qızı (bir qədər fikir edir).** Çox gözəl, çox gözəl. (*Tələsik gedir.*)

*PƏRDƏ*

## İKİNCİ ŞƏKİL

Qara, mağaraya oxşar bir mənzildir. Müqabilində dörd qapı var. Qapıların qabağında qara libasda dərbanlar dayanıblar və sol tərəfdə padşah üçün taxt qoyulubdur. Şeypur çalınır. Padşah əyanla daxil olub taxt üstündə qərar tutur. Yanında bir nəfər üzü örtülü qız əyləşibdir.

P a d ş a h . Qızım, gör sənin üçün nə gözəl tamaşalar hazırlamışam. Gətirin müqəssirləri! (*Rizvanı və Xacə Firuzu gətirirlər*.) Rizvan, sən mənim köhnə və istəkli bağbanım Nəsirin oğlusun. Atan Nəsir kimi sadıq, fəqir və ədəbli kişinin oğlundan sadir olan bu bəd əməlin səbəbi nədir? Nə hədlə sən mənim hərəmxanama ayaq basırsan və öz məqamını anlamırsan? Hətta cürəti bu mərtəbəyə yetiribsən ki, mənim qızımı izhari-məhəbbət edibsən? Məgər sən öz mərtəbənlə şahzadə mərtəbəsinin təfavütünü anlamırsan? Bu taqsıların müqabilində bu dörd qapının birinə daxil olmalısan. Ya heyvanlara və atəşə xörək olarsan və ya bir arvada malik olarsan ki, onu almağa məcbur edilərsən. O vaxt ədalət yolu ilə səni azad edib, arvadınla bir yerdə xaric edəcəyəm...

R i z v a n . Qibleyi-aləm! Əmrinizə itaət etmək borcumdur. Fəqət ölməkdən qabaq bir neçə söz deməyə izin istəyəcəyəm.

P a d ş a h . Söylə.

R i z v a n . Qibleyi-aləm! Siz padşahınız, mən rəiyiyət və ədna. Buyurun görək, siz əcdadınız dünyaya padşahmı və mənim əcdadım bağbanmı gəlibdir? Və ya padşah bədəni qızıldan, bağban bədəni palçıqdanmı yoğrulub? Məgər padşah ürəyi cavahiratdan və bağban ürəyi ətdəndirmi? Hamının palçığı bir yerdən götürülüb, hamı bir nütfədən əmələ gəlibdir. Hamının ürəyi ətdəndir və ölündən sonra heç bir kəs padşah sümüklərini bağban sümüklərindən ayıra bilməz. Siz bağda gəzib, mənim əllərimlə becərilmiş güllərin ətrindən ləzzət aparırsınız. Siz padşah əmr edə bilərsinizmi ki, o güllərin ətrini mənim dimağım hiss etməsin? İnsan dimağı birdir. İstər padşah olsun, istər gəda. Əmr edə bilərsinizmi havaya ki, məni bəsləməsin? Əmr edə bilərsinizmi günə ki, mənim üzərimə şəfəqini salmasın? Hansı padşah ürəyə hökm edə bilər ki, sevməsin? Hansı padşah gözəlliyyə əmr edə bilər ki, ürəklərə təsir etməsin? Göz görən gözəli ürək sevəcək! İstər padşah ürəyi, istər bağban. Sizin qızınız məni sevib, mən də onu sevmişəm. Məhəbbət olan yerdə nə padşah olar, nə bağban və tək məhəbbət iki

ürəyin padşahı olub, onlara hökm verər. Sizin hökmünüz mənim canıma, malıma keçə bilər, amma ürəyimə xeyr. Canımı siz burada oda yaxa bilərsiniz, amma ürəyimdəki məhəbbət yanmaz.

**P ad ş a h .** Dəxi kifayətdir! Mənim qızım padşah qızıdır, heç vaxt sən tək gədalara rəğbət göstərməz. Əgər onun ürəyində zərrəcə məhəbbət olsaydı belə sakit oturmazdı. Kifayətdir! Açıq, qapının birinə daxil ol!

**R iz v a n .** Ürəyimdə ölməz bir məhəbbətlə ölmə gedirəm.

Padşahın yanında əyləşən qız Rizvana üç barmağını göstərir. Rizvan üçüncü qapını açır, oradan bir üzü örtülü qadın çıxır.

**P ad ş a h .** Ədalətim mənə əmr edir ki, sənin taqsılarından keçim. Gərək bu arvadı nikah edib, bununla bahəm məmləkətdən çıxasan!

**R iz v a n .** Qibleyi-aləm. İzin verin o biri qapılardan birinə daxil olum. Mənim ürəyimdə bir məhəbbət vardır. Onunla da ölmək istəyirəm. Mən bu arvada sahib ola bilmərəm.

İstəyir o biri qapını açıb daxil olsun, bu halda üçüncü qapıdan çıxmış olan padşahın qızı üzünün niqabını atır.

**P ad ş a h ı n qızı (Rizvana).** Dayan, padşahın axırıncı sözü qətidir. Gərək buna əməl olunsun.

**P ad ş a h** (öz qızını tanır, təəccübələ). Ax qızım! Bu nə aləmdir? Sən nə növ buraya gəldin? Bəs bu mənim yanında oturan kimdir?

Padşahın qızı. Ata, əfv ediniz, mən xəbər tutdum ki, bu qapının da-lında həbəş qızı qoyulacaq. Gecə gedib ona yalvarıb, onun libasını geyinib və öz libasımı ona verdim və özüm də gedib əyləşdim onun mənzilində, onu da göndərdim öz menzilimə. Qızın menzilindən məni götürüb buraya gətiriblər. Sənin yanında oturan həmin həbəş qızıdır ki, mənim yolumda canından keçibdir. Ata, əmrində baqi qal. Mən bu oğlanı sevirəm. Əgər bizim izdivacımızı öz səninə layiq bilmirsən, buradan başımızı götürüb bir elə diyara gedərik ki, bizim harada olduğumuza əsla bilməzsən.

**P ad ş a h .** Bu mümkün deyil. Bu saat səni də öldürəcəyəm!

**P ad ş a h ı n qızı .** Mən Rizvanla bir yerdə ölməyə hazırlam! Amma bu, ədalətdirmi?

**P ad ş a h .** Ədalət mənim xahişimdir. Götürün bu oğlanı atın birinci qapıya, dalınca bu həbəş qızını atınız! Qızımın tənbihini Xacə Firuzla bir yerdə edəcəyəm. Götürün!

Fərraşlar istəyirlər Rizvanı götürsünlər.

Xacə Firuz (*yeriyir qabağa*). Dayanın, qardaşlarım! (*Hamı dayanır*.) Mən qoca xacə Firuz altmış ildir ki, bu dərbarda xidmət edirəm. Bu altmış ilin müddətində bu məmləkətdə ədalət nə olduğunu mən görməmişəm. Camaat həmişə azar və əziyyətdə. Ahu-nalə və nifrin göye dirənibdir. Bu padşahın sayəsində hökumət ərkəni həmişə camaati quldur tək soymağın məşğuldur. Camaatin əkdiyi, biçdiyi, qazandığı bunun ümərayı-dövlətinin və onun ətrafında duran bu müftəxorların cibindədir. Camaat ac, göz yaşı tökür. Amma bunlar yeyib şışırlər. Bu padşah taxta əyləşən gündən indiyədək səlahi-məmləkət və camaat üçün bir dəqiqə də olsun fikir etməyib. Peşəsi vəzirləri başına yiğib, camaata azar vermək üçün ənvai-tənbihlər icad etməkdir. Gah Hindistanda camaat pulu ilə əfi ilanlar getirdir və ya meşələrdən yırtıcı heyvanlar gətirib, müqəssirləri onlarla güləşdirib, ləzzət aparır. Qardaşlar, budur onun hökumətinin camaata xidməti! Onun axırıncı icadı da bu cəhənnəm qapılarıdır ki, adına “Ədalət qapıları” deyir. Arxadaşlar, dəxi kifayətdir! Göz yaşları silab tek məmləkəti tutub. Buna davam etmək olmaz. Mən qoca Xacə Firuza siz həmişə ata deyibsınız. İndi də mənim ata sözümə qulaq asın. Alın bu zalim padşahın özünü və yanındakı xunxarları, onun öz tikdirdiyi binanın içində atın! Qoyun qazdığı quyuya özü düşsün!

Padşah (*qalxır ayağa, qeyz ilə*). Məlun, nə cürət edib bu sözü deyirsən? (*Qılınçı çəkir. Əmələlər padşahın və yanındakıların üzərinə hücum edib qılınclarını alıb, özlərini tuturlar*.)

Xacə Firuz. Mən yetmiş il dünyada ömr eləmişəm. Heç kəs bu müddətdə məndən yalan və yamanlıq görməyibdir. Məlun sənsən ki, məmləkəti məzaristana döndəribsən! Götürün, qardaşlar! (*Əmələlər padşahi və vəzirləri atırlar odun içərisinə. Xacə Firuz Rizvanla padşahın qızını əl-ələ verdirir*.) Baxın, qardaşlar, budur ədalət!

Hamı. Yaşasın ədalət! Yaşasın qoca atamız Xacə Firuz!

PƏRDƏ

# AĞAC KÖLGƏSİNĐƏ

*Dram, iki pərdədə*

## İŞTİRAK EDƏNLƏR

Mustafa bəy – mülkədar  
Gülməmməd – onun dargası  
Ocaqverdi – kəndlili  
Gülpəri – onun qızı, Mustafa bəyin siğəsi  
Mirzə Kərim – kənd müəllimi  
Kənd əhalisi, qadınlar, çocuqlar

## BİRİNCİ PƏRDƏ

Əhvalat vəqe olur. Mustafa bəyin evinin qabağında. Səhnənin ortasında bir böyük ağaç. Gülpəri ağacın altında bir böyük xalça və döşək salıb ətrafına su səpər. Nəçə nəfər kəndlili, əllərində torba, xurecun, müntəzir durubdurlar. Saïr kəndlilər, əllərində oraq, balta, bel, kürək səhnədən gəlib, yiğilnlara salam verib keçirlər.

Ocaqverdi (*əlində torba, Gülpəriyə*). A qız, ağan hələ gəlmə-yibdir ki?

Gülpəri. İndicə atdan düşüb, dədə, bu saat gələr. Amma çox hirslidir.

Ocaqverdi. Yenə nə xəbərdir?

Gülpəri. Nə olacaq, səhər darğa xəbər gətirdi ki, bu gecə Atakişî oğlu Cəfər su oğurlayıb. Kəhrizdən qol ayırib, aparıb pambığını suvarıb. Bəy də çox hirsli durub, atını minib getdi. İndi Cəfərin boğazına ip salıb, yəhərin dalına bağlayıb burayadək sürüyüb. Yazığı o qədər döydürüb ki, bədənində sağ yer qalmayıb. (*Səs gəlir.*) Budur, ağa gəlir.

Hami kənara çekilir.

Mustafa bəy (*daxıl olur*). Heyvan uşağı heyvan! (*Gülpəriyə*) Ay qız, get ayran gətir. (*Gülpəri gedir.*) Heyvan uşağı heyvan! (*Oturur ağacın dibində*) Nə halal qanırlar, nə haram. Zalim oğlu, pambığa su lazımdır, insan kimi gəl istə, apar. (*Camaata.*) Hamınız haramxorsunuz,

hamınız oğrusunuz! Guya Allah buyuran yolla su aparıb, pambıq məhsulunun dörddən birini bəyə versəniz, canınız çıxar. Odur ki, Allahın qəzəbi sizə keçib, əkinlərinizi gah çeyirtkə yeyir, gah dolu vurur, gah quraq aparır. Özünüz də yaz əkinçi, qış dilənçi. (*Gülpəri kasada ayran gətirir, bəy içir.*) İndi, budur, buraya yiğilibsınız, nə istəyirsiniz?..

Birinci kəndli. Ağa, çörəyimiz qurtarıb, bir az arpaya gəlmışik. Özün bilirsən, biçin vaxtına bir şey qalmayıb, xırman vaxtı gətirib verərik.

Mustafa bəy. Budur... İki aydan sonra arpa döyücəksiniz. İndi acıdan ölürsünüz. Nə qədər arpa lazımdır?

Birinci kəndli. Adama yarım çuval olsa, bəsdir.

Mustafa bəy. Adama yarım çuval verərəm, bəşərtiha xırmando hər biriniz bir çuval arpa verərsiniz!

İkinci kəndli. Ay ağa, axı biz sənin övladınıq. Bizi niyə belə dara qısnayırsan?

Mustafa bəy. Əskik olmaz. İstəmirsiniz, canınız çıxsın, acıdan qırılın. Zalim uşaqları, mənimlə şərikli kəhriz çıxardırıbsınız ki, suyumu da oğurlayırsınız?!

Ocaqverdi. Uşaqlar, danışq lazımlı deyil, bəy bir çuval istəyir, biz də bir çuval verərik. Gəlin bəri.

Mustafa bəy. Ocaqverdi, sən çox baş aparırsan. Yoxsa güman edirsən ki, qızın mənim evimdədir, sənə mən heç bir şey edə bilmərəm? Vallah, səni Cəfərdən pis kökə qoyaram!

Ocaqverdi. Bəy, bizim canımız bərkdir. Hər şeyə davamımız var, nə olar, döyəndə döyərsən. Qızımı zorla evimdən çəkdirib aparıb özünə siğə elədin, əlimdən nə gəldi ki, yenə də nə gəlsin?

Mustafa bəy. Sənin qızın mənim evimdə arvaddır, sən gərək fəxr eləyəsən. Nəinki boş-boş danışırsan. (*Mirzə Kərim görünür*). Hamınızı, bax bu gələn (göstərir) xarab eləyib.

Ocaqverdi kəndlilərə əl edir, hamısı gedirlər.

Gülpəri. A bəy, axı Cəfər kişi ölü. Bədənində salamat yer yoxdur. Ölü kimi yixılıb, nəfəsi də çıxmayıb. Boğazından bir damçı su keçməyir.

Mustafa bəy. Heç zad olmaz. Rəiyiyət canı it canından bərk olar. Get gedələrə deginən bədəninə təpitmədən zaddan salsınlar.

Gülpəri gedir.

Mirzə Kərim (*daxil olur*). Salaməleyküm.

Mustafa bəy. Təzə qəzet alıbsanmı? Nə var nə yox, yenə nə yalan-palan yazıblar?

Mirzə Kərim. Yalan-palandan sonra sənə söylərəm. Ancaq, bəy, yaxşı iş görmürsünüz. İndi bu saat Cəfərin oğlu gəlmışdı yanına, deyir, bəy atami o qədər döyübüdür ki, atam ölürlər. Bəy, doğrusu, belə işlərin axırı xeyir olmaz.

Mustafa bəy. Mirzə Kərim, bu kəndin içinde bircə ağıllı adam sənsən. Sən də bu cür danışanda mən təəccüb edirəm. Mən xərc çəkmışəm, pul tökmüşəm, qat-qat qabiq qoyub, kəhriz çıxartmışam. Camaatdan mən suyu müzayiqə etmirəm, gəlsinlər aparsınlar. Amma qaydası ilə, Allah buyuran yolla. Nəinki oğurluqla. Sən də, eşidirəm, camaata nəsihət etmekdən, onları başına yiğib hamisini da xarab elə-yirsən. Budur, camaat tamam itaətdən çıxıb. Camaati yiğib onlara qəzet oxuyursan, nə bilim, Rusiyədə bəyləri güllə qabağına qoyurlar, mülklərini alıb camaata verirlər, daha nə qayırırlar bilmirəm. Axır bunlar nəyə lazımdır? Nə qədər ki sən bu kəndə gəlməmişdin, camaat bundan yumşaq idi. İndi uşağı da dindirmək olmur.

Mirzə Kərim. Bəy, camaatin müəllimi mən deyiləm, vaxt özü müəllimdir, zəmanə özü müəllimdir. Qaranlıqda qalanların, işiq arzusunda, əsarətdə, zindanda qalanların azadəlik arzusunda olmaları təbiidir. Dörd ətrafi işiq tutan zaman qapıları basıb camaati işiqdan məhrum etməyin nəticəsi bu olar ki, təqazayı-vaxt o qapını açar və bağlayanı cəzasına yetirər. Bağışlayın, bəy, səhbət düşübüdür, danışıram. Odur, Cəfər kişinin boğazına ip salıb sürüdüyüünsən və özünü də o qədər döydürüsən ki, indiyədək özünə gəlməyib. Bunun adını nə qoymaq olar? Məgər indi xan əsriddir? Camaatin ayağı Tiflisdə, Bakıda, Gəncədə. Hamisinin gözləri açılıb, hamısı ayılıblar. Naçalniklərə, pris-tavlara, yasavula bel bağlamaq olmaz. Camaat qisası sel tek axarsa, onun qabağını almaq çətin olar. Siz indi buyurdunuz ki, pul qoyub kəhriz çıxartmışam. Haradandır o pul? O pul rəiyyətlərin əziyyətinin nəticəsi deyilmə? Buyurursunuz qat-qat qabiq qoymuşam. Xeyr, yalandır. Siz qabiq qoymamışsınız. O qabığı bu fəqir camaat qoyub. Siz ancaq fəhlənin başının üstünü zalim kimi kəsdirib, tamaşa eləyibsiniz. Kəhrizi çıxaran fəhlədir. Bunlar keçəndən sonra Cəfər kişi su oğurlayıb. Sənin oğlun ona suyu bir gecəlik satıb, pulunu alıb şəhərə kefə gedib. Bunu mən təhqiq etmişəm.

**Mustafa bəy. Qurtardin?**

**Mirzə Kərim.** Bəli, bəy, qurtardin. Bağışlayın, başağrısı oldu.

**Mustafa bəy. İndi də mən deymim.**

**Mirzə Kərim.** Buyurunuz.

**Mustafa bəy.** Bilirsən, Mirzə Kərim, mən sənin xatırını çox is-təyirəm. Çünkü doğrudan da başıdolu oğlansan. Amma səndən mən tə-vəqqə edirəm, gündüz gedib şkolada dərsini verib, qayıdır evində oturarsan. Səndən də qabaq burada müəllim var idi. Nə camaat onu tanı-yırdı, nə o camaati. Sən uçitelsən, dərsinə məşğul ol. Sənin nə borcuna, bəy belə gəldi, rəiyət belə getdi. Qəzet alırsan, özün oxu. Yığış onlara qəzet oxumaq lazım deyil. Camaat qəzeti nə eləyir? Qoy getsinlər əkinlərinin, biçinlərinin dalınca. Yenə sənə deyirəm, ağıllı ol, sən bir ağıllı oğlansan. Bir kasib kişinin oğlusan, gəlib burada bir parça çörək yeyirsən. Mən istəmirəm ki, bizim aramızda inciklik olsun.

**Mirzə Kərim.** Bəy, mən sizin xeyrinizi dedim. Mən yoxsul bir müəllim babayam. Haraya getsəm, beş uşaqa dərs verib dolanacağam. Mülküm yox, evim yox, malim yox, qovulmaqdan da qorxmuram. Dus-taqxanaya saldırırsan, bir parça çörək yeyib dustaqlara dərs verərəm. Sürgün elətdirərsən, haraya getsəm, müəllimlik mənə çörək verəcək. Amma vay sizin halınıza. Buna görə də mən sizin öz məsləhətinizi deyirəm. Yoxsa, bir ehtiyacım yoxdur. Axırı sizin üçün pis keçər.

**Mustafa bəy.** Mənim üçün pis keçərsə, əlacını da özüm elə-rəm. Səndən təvəqqə edirəm camaatın işlərinə qarışmayasan. Hamını xarab edibsən. (*Bu halda Ocaqverdi, əlində torba, keçir.*) Nə halalı ha-ramdan seçirlər, nə aldıqlarını verirlər. Budur, haman bu Ocaqverdi üç il tamamdır, beş manat alıb vermir.

**Ocaqverdi (dayanır).** Bəy, necə beş manat?

**Mustafa bəy.** Yadındadırkı ki, sənin evində qonaq qalan kaza-ki qamçıçı itmişdi. Kazak səni ağac altına salıb öldürdü. Beş manat kazaka verdim, səni qurtardım.

**Ocaqverdi.** Yadındadır.

**Mustafa bəy.** Vaxtı ki, yadındadır, niyə indiyədək borcunu ver-mirsən?

**Ocaqverdi.** Bəy, mən səndən təvəqqə elədim ki, kazaka pul verib məni qurtarasan? Mənim belim ata-babadan ağaca öyrənib. Yüz dəfə sən döyübsən, qoy bir dəfə də kazak döysün. Nə olardı, ölməyə-cəkdir ki! Əlbəttə, döyüb, döyüb çıxıb gedərdi və borc pul lazım

olsaydı, aldiğım yeri bilerdim. Bir də mən belə güman elədim ki, sən o pulu kazaka peşkəş verirsən. İndi ki, borc hesab edirsən, baş üstə, gedib bu saat gətirim. (*Mirzəyə*) Mirzə Kərim, gör yanında pul varsa, beş manat ver. Sabah həftə bazarına inək aparacağam satmağa, satıb gətirib pulunu verərəm.

Mirzə əlini salır cibinə.

Mustafa bəy. Bəs mənim pulum üç ildir qalıb, onun müamiləsi necə olsun? Mən hesab eləmişəm, sənin mənə olan borcun müamiləsi ilə bir yerdə iyirmi dörd manat elər.

Mirzə Kərim. Bəy, siz belə etməyin, belə işlərə insaf yol verməz!

Mustafa bəy. Mən gərək bunların nəfəsini kəsim ki, ağılları başlarına gəlsin.

Ocaqverdi. Mirzə Kərim, heç bir söz lazımlı deyil. Belə dövlətli bəy istəyən yerdə, mən çulucırıq verəcəyəm. İstər iyirmi dörd manat olmasın, yüz iyirmi dörd manat olsun. Bəy, sabah pulun çatar. Bir günün də müamiləsini gələrsən üstünə, hər nə qədər edərsə, alarsan. Mən kasıb babayam, budur, arpa aparıram, çörək eləyib yeyəcəyəm. Amma sənə plov lazımdır, üstündə yağılı əmplik eti olsun.

Mustafa bəy (*hırslı*). Di, sürün get. Gözünə girsin iyirmi dörd manat.

Ocaqverdi. Xeyr, bəy, gözümə girməz, qəpiyinədək gətirib verəcəyəm. Yeyib gecələr də rahat yatasan! (*Gedir.*)

Camaat, dallarında torba, keçirlər.

Mustafa bəy. Bihəya oğlubihəyanın danışığına bax! Mirzə Kərim, bunlar hamısı sənin kələyindir.

Mirzə Kərim. Xeyr, bəy, ciyər yananda nəfəs əvəzinə alov çıxar.

Uşaq (*qəzet gətirir*). Mirzə, dəftərxanadan göndəriblər.

Mirzə Kərim (*qəzeti açır*). Qəribə işdir! Şəhərdən uzaq olmanın səməri budur.

Mustafa bəy. Nə olubdur?

Mirzə Kərim. Təzə qəzetdir. Bakıdan gəlib, "Kommunist".

Mustafa bəy. Kommunist? Yəni nə olsun?

Mirzə Kərim. Kommunist nə olduğunu camaat sizə anladar. Bakıda Şura hökuməti elan olundu. Dövlətlilərin mal, əmlakı keçir

ümmüni camaat ixtiyarına. Fabriklər, zavodlar hamısı camaat malı olur. Bəylərin, xanların yerləri hamısı əllərindən alınıb camaata, rəncbərlərə verilir.

**M u s t a f a b ə y .** Yalandır, yalan! Elə şey ola bilməz. Kimin nə ixtiyarı var mənim ata-babadan qalan mal-dövlətimi, əmlakımı əlimdən alıb, camaata paylaşın?! Yalandır!

**M i r z ə K ə r i m** (*qəzeti göstərir*). Budur, baxın.

**M u s t a f a b ə y .** Nəyə baxacağam! Hansı savadla baxacağam? Bu yalandır. Görəsən hansı əli dinc durmaz bu qəzeti yazıb göndəribdir. Mirzə Kərim, təveqqə edirəm, bu qəzeti bir adama göstərmə. Mən şəhərə atlı göndərərəm, bir səhih xəbər gətirsin. (*Çağırır.*) Gülməmməd! (*Gülməmməd daxil olur.*) Gərək bu saat atı minib şəhərə gedəsən.

**G ü l m ə m m ə d .** Bəy, Cəfər öldü. İndi necə eləyək?

**M u s t a f a b ə y .** Nə danışırsan? Necə öldü?..

**G ü l m ə m m ə d .** Həqiqət, öldü.

**M u s t a f a b ə y** (*hövlnak qalxır*). Gedək! (*Ürəyi darixmiş yixılır*  
*Gülməmmədin qucağına.*)

**M i r z ə K ə r i m .** Ölməz, qorxma, yuxuya gedib. Ayılıb başqa bir dünya görəcəksən. Qisas dünyası!..

## PƏRDƏ

### İKİNCİ PƏRDƏ

Həmin yerdə. Mustafa bəy və Gülməmməd söhbət edilər.

**M u s t a f a b ə y .** A balam, bu kəndə nə olub? Xarabaya dönüb, bir insan görünmüür.

**G ü l m ə m m ə d .** Camaat axşamdan gedib, vaxtdır, indi qayıdarlar.

**M u s t a f a b ə y .** Haraya gediblər?

**G ü l m ə m m ə d .** Həftə bazarına. Axşam yüzbaşı hökm gətirmişdi ki, Bakıda təzə hökumət əmələ gəlib. Nə bilim, deyirlər ki, bəylərin yerlərini bütün alıb rəiyyətə paylayacaqlar. İndi həftə bazarına hökumət adamları gəlib. Camaati oraya çağırırlar ki, təzə zakonu onlara xəbər versinlər. Bu xəbər gələn kimi uçitel Mirzə Kərim camaati yiğib başına dedi: gərək kənddə bir nəfər başıpapaqlı qalmaya. Hamını da

həftə bazarına apardı. Yüzbaşının da ayağına buxov vurub, tövləyə saldılar. Camaatdan ayağına gücü çatan, həmin saat piyada yola düşdü. Qalanı da adama bir at, iki adama bir at minib getdilər.

Mustafa bəy. Bəs bunu niyə mənə xəbər vermədin?

Gülməmməd. O vədə sən yatmışdır. Oyatmağa cürət eləmədim. Bir də, bəy, xəbər verməyin nə faydası?! Buranın bəyi Mirzə Kərimdir. Camaatın uşaqlarının başlarını tutub bir-bir kəsə, ondan inciməzlər.

Mustafa bəy. Mirzə Kərim də gedib?

Gülməmməd. Məgər bilmirsən ki, camaat işlərində həmişə qabağa düşən Mirzə Kərimdir? Vaxtında cilovunu çəkmədin. İndi də dalını bağlamaq olmayıır.

Mustafa bəy. Nə çarə qılım? Pristava neçə dəfə dedim. Naçalnik bizə gələndə ona yalvardım, bu nadirüstü mənim başımdan rədd eləsin, söz verdi. Sonra şkolalar böyüyü geldi. O da deyir ki, bəy, indiyə tək bu kənd şkolası on-on beşdən artıq şagird görməyib. Amma Mirzə Kərim yetmişdən artıq yiğib. Belə əvəzsiz müəllimi heç vaxt götürmək olmaz. Deyir, əger şkola tutsa, camaat ona iki yüz uşaq verər. Xülasə, ondan da əlac olmadı. İndi gərək başımızı noxtalayıb verək oğul-uşaq əlinə!

Gülməmməd. Bəy, özün də boşluq eleyibsən. Nə olardı, gədələrin birinə min manat verəydin, qulağının dibinə bir gullə qoyadılar, yataydı yere!..

Mustafa bəy. Elə onu de də! O da mənim axmaqlığımdan! Bundan sonra onun qabağında durmaq olacaq??

Gülməmməd. Bəy, mən bundan da bədtərindən qorxuram.

Mustafa bəy. Necə bədtərindən?!

Gülməmməd. Qorxuram, canımız da əldən gedə. Yüzbaşının ayağına buxov vuran kimi, bizə də əl qatarlar. Ələlxüsus ki, həftə bazarından ağızı yelli gələlər. Hətta bunu sizə demək istəyirdim. Gedəndə deyirdi ki, bazardan qayıdanan sonra Mustafa bəyi yüzbaşından pis kökə qoyacaqam!..

Mustafa bəy (*fikrə gedir*). Yaman günə düşmüşük. Doğrudan da, haramzadədən nə desən çıxar. Bilirsən, Gülməmməd, biz burada dayana bilməyəcəyik. Uşaqlara deginən atları çəksinlər, minək, bir yana çıxaq.

Gülməmməd. At nə gəzir minəsən.

**M u s t a f a b e y .** Necə? Nə söyləyirsən?!

**G ü l m è m m è d .** Söyləmək yoxdur, axşam mehtər tövlənin qapısını açıb, atların hamisini verdi camaata! Sənin kürən atını da Mirzə Kərim mindi.

**M u s t a f a b e y .** Bircə a nadürüst mehtəri buraya çağır, onun atasına od vurum. Tez çağır!

**G ü l m è m m è d .** Burada mehtər nə gəzir, çağırıım! O da mənim atımı minib gedib.

**M u s t a f a b e y .** Bəs, o bədbəxt oğlu, niyə gəlib mənə xəbər vermədin? Yatmışdım, ayağımdan sürüyüb oyada idin.

**G ü l m è m m è d .** Çox da oyatdım, nə faydası? Bir az da hörmətin gedəcək idi. Mehtərə mən deyəndə ki, ay balam, mənim atımı niyə minirsən, dedi, dayan, bazardan gəlib sənin özünü minəcəyəm. Hələ çox söz dedi, doğrusu, demək istəmirəm. (*Bir az dayanıb*) Hələ sənin də haqqında bir az artıq-əskik danişdı. Deyir, ağaqla sən mənə eşşək arpası yedirtmisiniz. İndi də plovu yeyib arpanı sizə yedirdəcəyəm. Xülasə, çox baş apardı.

**M u s t a f a b e y .** Yox, iş qorxuludur. (*Gülməmmədə*) Xata görünü, uşaqlara deginən ki, hamısı yaraqlansınlar.

**G ü l m è m m è d .** Bəy, bu kənddə başıpapaqlı bir sənsən, bir də mən!

**M u s t a f a b e y .** Bəs nə etməli, nə çarə etməli?

**G ü l m è m m è d .** Özünü toxtaq saxla, budur, camaat qayıdır.

**M u s t a f a b e y (həyəcanla gəzir).** Yox, yaman yerdə axşamladıq. Hamısını eləyən o Mirzə Kərimdir. (*Cavan bir kəndli səhnədən keçir.*) Ay gədə, bir dayan görüm. (*Kəndli dayanıb əyri-əyri baxır.*) Keçəndə niyə salam vermirsen? (*Kəndli cavab verməyib keçərkən*) A gədə bir dayan!

**C a v a n k è n d l i (dayanır).** Nə deyirsən?

**M u s t a f a b e y .** Haradan gəlirsən?

**C a v a n k è n d l i .** Həftəbazarından.

**M u s t a f a b e y .** O Bakıdan gələnlər kimdir? Nə danişirdilər?

**C a v a n k è n d l i .** İndi vaxtım yoxdur, sonra deyərəm. (*Gedir*)

**M u s t a f a b e y .** Bihəyanı görürsən!

**G ü l m è m m è d .** Allah bədtərindən saxlasın.

Mirzə Kərim səhnədən keçir.

**M u s t a f a b e y .** Mirzə Kərim, Mirzə Kərim. Bir buraya zəhmət çək.

Camaat dəstə ilə keçir.

Mirzə Kərim. Nə buyurursan, bəy?

Mustafa bəy. Bircə sən bu işləri mənə başa sal!

Mirzə Kərim. Mən, doğrusu, heç bir şey başa sala bilmərəm!

Mustafa bəy. Bu Bakıdan gələnlər necə şeydir?

Mirzə Kərim. Bəy, mən bir neçə illərdir ki, bu barədə danışır-dım. İndi dəxi sözüm yoxdur. Bundan sonra camaatla özünüz danışacaq-sınız. Mən vəzifəmi qurtarmışam!

Mustafa bəy. Doğrusu, mirzə, camaatın halını pis görürem. Qor-xuram, məni bihürmət eləyərlər. Sən onlara nəsihət elə. Deginən ağa-saqqla ağanızdır, onun hörməti vacibdir. Əgər istəmirlər, baş üstə, mən elə bu gün buradan baş götürüb gedərəm. Kənd də sizin, mülk də sizin, əkin də, su da, heyvanlar da...

Mirzə Kərim. Bəy, cavabını bir neçə gün bundan qabaq döyüdürüb öldürdüyünüz Atakişi oğlu Cəfərin oğlu sizə verər. Mən çox de-dim. Hərgah mənim dediklərimə əməl olunsayıdı, girə də düşməzdiniz!

Mustafa bəy. Mirzə Kərim, avamam, savadım yoxdur, dərsim yoxdur. Başa düşməmişəm. Amandır, camaat hamısı sənin sözünə baxır. Gərək mənə sən bir təhər çəkəsən!

Mirzə Kərim. Səhv edirsiniz, bəy. Heç bir savad əhli sən görən işi bacarmaz. Heç bir alim ustalıqda sizə çatmaz! Siz nə buyurursunuz! Bağışlayın, mənim əlimdən heç bir şey gəlməz. Budur, camaat gəlir. Söhbəti eləyə bilərsiniz.

Mirzə Kərim çəkilir kənara. Bu dəstə camaat, qabağında Ocaqverdi, əlində qırımızı örtülü tabaq daxil olur. Səhnə oğul-uşaqla dolur.

Ocaqverdi (*baş əyir*). Bəy, sən indiyədək bizə ağılıq eləyibsən. Babalarımız sənin babalarına qulluq edib. Atalarımız atanızın qapısında olublar. Özümüz də özünüzə nökər olmuşuq. İndi də işlər dəyişib. Hamı bəylərin yerləri və dövlətləri rəiyyətə paylanır. Biz də borc bilirik, gəlib səndən indiyədək gördüyüümüz insaniyyətin, yaxşılığın razılığını edək. Həmişə qapına taxila, pula gəlməzik, cörəyə gəlməzik, heç vədə əliboş yola salmayıbsan! Biz səndən çox razıyıq. Allah səndən razi olsun.

Mustafa bəy. Camaat, Allah bilir ki, mən heç vədə sizi öz övladımdan seçməmişəm. Həmişə sizin xoşbəxtliyinizi istəmişəm. Doğrudur, bəzinizi incitmişəm, ola bilsin döymüşəm, ya söymüşəm.

Hamısını atalıq, böyüklük cəhətincə eləmişəm. Amma yenə də təvəq-qə edirəm məni bağışlayasınız!.. Mən özüm öz xoşumla var-yoxumu sizə verib, bu gün buradan gedəcəyəm.

Ocaq verdi. Allah sizdən razı olsun, ağa! Biz səndən çox raziyiq və səni buradan heç yana qoymayaçaqıq gedəsən! Gərək həmişəlik bizim içimizdə qalasan. (*Tabağı qoyur yerə*.) Bu peşkəsi də təvəqqə edirik biz nökərlərinizdən qəbul edəsən.

Mustafa bəy peşkəsi alır, örtüyü götürdükdə bir dənə ilmək hörülülmüş kəndir görüb rəngi qaçıր və özünü itirir.

Ocaq verdi. Bəy, bu bir şey deyil, bu həmin Cəfər kişisinin boğazına çalıb sürütdürdüün kəndirdir. Bilirsən, bəy, sən bu ağacı çox sevirsən və həmişə də deyirdin ki, mən vəsiyyət edəcəyəm ki, öləndə məni bu ağacın dibində basdırınsınlar. İndi biz də belə məsləhət gör-müşük ki, səni bu ağacdən asaq, həmin bu qanlı iplə və bədənini də öz vəsiyyətinə görə burada basdırıq! Ta həmişəlik bu sevgili ağacın kölgəsində yatasan. Bu istəkli nökərin Gülməmmədi də səndən ayırmayaçaqıq. Zəhmət olmasa, ayağa qalx! (*Mustafa bəy istəyir söz desin, dili tutulur, söz deyə bilmir*.) Uşaqlar, deyəsən bəyin qıcı Ağrıyır, ayağa qalxa bilmir. Heç zəhmət verməyin! Gəlin özünüz götürün! (*Bəyə*) Bəy, heç sizə əziyyət olmayacaq. Kəndir qayda ilə sabunlanıbdır. Üç dəqiqədən sonra ruhun cənnətdə plov yeyəcək. Gətirin, uşaqlar. (*Neçə nəfər cavan, bəyi gətirib ağacdən asırlar*.) Gülməmmədin də qollarını bağlayın.

Gülməmmədi də tuturlar.

Gülپəri (*daxıl olur*). Bunumu istəyirdin, Mustafa bəy? İndi al payını! Camaat, mən sizin qızınızam. Bu zalım məni güclə atamın əlin-dən alıb, gətirib zindana salıb, indiyədək əzab verirdi. İndi bu cəzasına çatdı. Mən də bunun qapısını sizə açıram. Gəlin nə qədər pulu, malı, dövləti, qızılı var, hamısını aparın. Hamısı sizə qurbanıdır.

Camaat tökülüşürlər.

Mirzə Kərim (*qabağa yeriyir*). Camaat, sakit olun. (*Həmi sakit olur*.) Mustafa bəyin dövlətindən gərək heç şey dağılmassisn. Hamısı gərək siyahiyə salınsın və qayda üzrə camaat vəkillərinin ixtiyarına ve-rilsin ki, onlar da camaata təqsim etsinlər. İndi, camaat, min illərlə

boynumuzda olan əsarət zənciri qırıldı və bu əmlaka siz sahib oldunuz. Siz də gərək sübut edəsiniz ki, bu nemətlərə layiqsiniz. İndiyədək bəylərə işləmisiniz, indi özünüzə işləyəcəksiniz. Bəy sizi zorla işlədib, indi isə özünüz həvəslə, uşaqlı-böyüklü çalışasınız və ikiqat, üçqat zəhmət çəkib bu ixtiyarınıza keçən mülkü abad edəsiniz. İndiyə qədər gündüzlər işləyib gecələr yatıbsınız. İndi isə lazımlı olsa gərək gecə də işləyəsiniz. Gərək sizin hər birinizin daxmalar əvəzinə gözəl imarətiniz olsun. Qapınızda heyvanlarınız olsun. Evlərinizdə elektrik çıraqları yansın. Yavan çörək əvəzinə plov yeyəsiniz. Bunun hamısı zəhmətlə olar. İndiyədək hökumət pulun əlində idi. Bundan sonra hökumət zəhmətkeşlərin əlində olacaq. Ağ əllərin dünyası məhv oldu. İndi yaşasın qabarlı əllər!..

Camaat. Yaşasın Mirzə Kərim! Yaşasın bizim müəllimimiz!..

Mirzə Kərim. Analar, bacılar! Siz də cəhrələrinizi, daraqları-nızı sazlayın, başlayın yun əyirməyə, şal toxumağa. Sizin yolunuzda qanlar tökülcək. Çünkü hələ dünya təmizlənməyiibdir. Mustafa bəylər çoxdur. Bu yolda çalışan cavanlarımıza libas lazımdır. Bunu siz analar verəcəksiniz. Xırda uşaqlar da gərək məktəbə getsinlər. Çünkü bizim gələcək ümidiłrimiz balalardır. Məktəbimiz dar olmasına görə Mustafa bəyin evini məktəb və camaat evi qayırırıq. Haydi, qardaşlar, ürəklə yapışın kotanın dəstəyindən! Yaşasın zəhmət! Məhv olsun zülm!

Camaat. Yaşasın zəhmət! Yaşasın Mirzə Kərim!

Mirzə Kərim. Yaşasın camaat hökuməti!

PƏRDƏ

## QOCA TARZƏN

*Bir pərdə*

### İŞTİRAK EDƏNLƏR

Tarzən.

Onun övrəti.

Üç nəfər sazəndə.

Tarzenin otağı, sadə döşənmiş. Müqabildə bir çarpayı qoyulub. Tarzenin övreti öyləşib tikişlə məşğuldur. Qapıda taqqılıt eşidib, cəld qalxıb qapiya tərəf gedib açır. Tarzən-qoca ağaca söykənərək daxil olur. Övrəti onun qolundan yapışib gətirib çarpayının üstündə əyləşdirir.

Tarzən. Bir az su ver içim.

Övrət (*su verir*). A kişi, bu naxoş halət ilə bir belə harada idin?

Tarzən. Uzaq getmişdim. Əyləşmişdim bağda, təzə çıxan çıçəklərə, göy otlara tamaşa edirdim. Və özüm-özümə fikir edirdim ki, nə olardı, insan da ələfiyyat kimi qışda yuxuya gedəydi və bahar gələndə gül-ciçək kimi açılaydı. Uşaqlar şad-xürrəm bağın xiyabanında hər tərəfə yürüyüşüb oynasırlar. Onlara baxdıqca fikir edirdim ki, xudaya, görəsən bu uşaqların heç fikirlərinə gəlirmi ki, onlar da qoca-lacaqlar, əlil olacaqlar. İndi vəhşi ceyrantək yürüən balalar bir vaxt mənimtək əli ağacsız yerdən qalxmayacaqlar. Bir vaxt var idi, mən də uşaq idim, cavan idim... İndi nəyə lazımmam? Göz gedib, qol gedib, qabiliyyət gedib. Mən ilə bir çürük ağacın təfavütü yoxdur. Bir gün qəflətən yixılacam. Və yixildim nə olacaq, dünyadan nə əskiləcək, kimə mənim ölməyim təsir edəcək?.. Ox, ox, ox... O tarı mənə ver görüm. (*Övrət tarı verir, qoca istəyir çalsın, bacarmayıb qoyur yerə*) Yox, olmadı... Barmaqlarım mizrabı tutmayırlar. Ax keçən günlər! Məndən baş tar çalanmı tapılardı?! Şəhərlərdən teleqraf vurub məni aparardılar. Tarı sinəmə basıb, əvvəlinci mizrabı vuranda bütün camaatın nitqi batardı. Bir adamdan səs çıxmazdı. Çalıb qurtarardım, tarı qoyardım yerə, baxardım tarın təsirindən ayrılmayıb. Mənim rastımı

bir zinəfs çala bilməzdi. İndi bir mizrab vura bilmirəm. Mənim başımdan pulu yağış kimi yağdırınlar haraya gediblər? Məni məclislərində görməkdən fəxr edənlər indi salam da vermirlər. Qəribədir təbiətin qanunu. Heç bir memar öz tikdiyi binanı öz əlilə uçurmaz. Bəs səbəb nədir insan kimi gözəl bir binanı yapan təbiət onu təxrib edir? Mənim halətimə salır. Məni barmağı ilə göstərənlər necə olublar? Haraya gediblər? (*Qapı döyüllür.*) Övret, dur qapını aç, gərək bizim uşaqlar olsun, bağda gördüm, dedim gəlsinlər, bir az ixtilat eyləyək. Bir tək sənətkar sənətkarın qədrini bilib yaddan çıxartmaz. (*Övrət qapını açır, üç nəfər sazəndə çalğı alətləri ilə daxil olurlar.*) Gəlin, gəlin, məni gözəl şagirdlərim, ancaq siz məni yaddan çıxartmayıırsınız.

Övret. A kişi, bu nə halətdir səndə! Budur üç aydır yorğandöşəkdəsən, bu haləti səndə mən görməmişəm. Gəzib gəlibsən, bir az uzan, yoldaşların səninlə söhbət etsinlər. Yoxsa çox danışmaq səni daha da zəif salar.

Tarzən. Mən özüm də bugünkü haletimi anlamayıram. İstəyirəm calam, oxuyam, oynayam. Baharın gündündəndirmi, havanın xoşlungundandırmı, cəmi indiyədək yatmış hissiyatım oyanıb. Xub, mən uzanım. (*Sazəndələrə*) Siz də mən öyrətdiyim rasti çalın. (*Uzanır, sazəndələr rast çalırlar.*) Ax bivəfa fələk, nə yadına düşdü: Şamaxı yaylağında yay fəsli, aydınlıq bir gecədə çayın kənarında məclis qurulub. Ay durub başımızın üstündə, işığı düşüb çaya. Göz yaşı kimi çayın suyu şırıltı ilə axır və ayın işığı suya düşüb rəngarəng nəqşlər göstərir. Mən həmin bu rasti çalıram. Çay kənarındaki bağın bülbülləri səssəsə verib tar ilə bahəm oxuyurlar. Mən dayananda onlar da dayanır, mən çalmağa başlayanda onlar da oxumağa başlayırlar. Gecə sakit, məclis guşuş ilə qulaq verir, guya ay və göyün ulduzları, hamısı öz gərdişindən dayanıb mat-məbhut mənim çalğıma qulaq asırlar. Onda gördüm bir dənə bülbül mənim üstümə gəlib özünü tara çırpıb getdi. Dərhal Mahmud ağa, Allah rəhmət eləsin, qalxb mənim alnimdan öpüb dedi: "Afərin sənə! Ölmə, yaşa!". Budur ölməyib yaşayıram, budur ölməyib yaşayıram. (*Sazəndələr şikəstəyi-farsa keçirlər. Tarzən hövlnak qalxır.*) Çalın, çalın, bu saat dərunimdə başqa bir fərəh, başqa bir ruh hiss edirəm. Mən bu dəmdə qoca deyiləm, cavanam və cəmi cavanlardan cavanam. Çalan siz deyilsiniz! Yox, yox, mən çalıram! O mənim mizrabım, mənim barmağımdır. Bir tamaşa edin, ay enir aşağı,

ulduzlar tökülüşürler, bülbüllerin ağızlarından çıkan şerarələr ulduz-  
ların istiqbalına gedirlər. Dürüst baxın... Dürüst baxın! Göyün qapısı  
açıldı, oradan məlakələr əl çalıb, mənə afərin deyirlər. Eşidirsiniz,  
eşidirsinizmi? Baxın, bir mürəssə təxt mənim üçün enir. Təxtin hər tə-  
rəfindən iki mələk yapışır. Mələklər əl edib məni özlərinə tərəf çağrı-  
rırlar. Gəldim, gəldim, ay Allahın gözəl mələkləri, Şərqin ən namdar  
tarzəni sizə xidmət etməyə hazırlıdır. Gəlin, götürün məni, çəkin havaya...  
Əlvida, əlvida, yoldaşlar, daha yer məni görməz, mən göylərə lazıム  
olmuşam, əlvida! (*Yixilib ölüür.*)

PƏRDƏ

## VAVEYLA

### *İki pərdəli dram*

#### İŞTİRAK EDƏNLƏR

Fazıl Dərbəndinin heykəli	Əkbərin arvadı
Molla Kazım – İranda falabaxan,	Əkbərin anası
Qafqazda mərsiyəxan.	Rəsul – arif bir bir oğlan
Qoca arvad	Kərbəlayi Qədim
Cavan oğlan	Bir nəfər erməni arvadı
Qoca kişi	İranlı bir oğlan
Molla Cabbar – İranda meymun-	Molla Qurban – İranda dərviş,
oynadan, Qafqazda şəbihgərdan.	Qafqazda şəbihgərdan
Kərbəlayi Xudaverdi	Şəhər əhalisi, arvad-uşaqlar
Əkbər – onun oğlu	

#### BİRİNCİ PƏRDƏ

Pərdə açıldıqda İranda şəhər meydanı görünür. Səhnənin ortalığında Fazıl Dərbəndinin heykəli eşşək üstündə əyləşib, ətrafında neçə nəfər köhnə kulak, boyunlarında kəndir və kəndirin ucları Fazilin əlində. Fazıl gah möclisə, gah ətrafindakılara baxır.

Fazıl. İslməu-ifhəmu-ya əyyühəl-qafilun. Eşidin və ayılın, ey Allahın xabi-qəflətdə uyumuş bədbəxt bəndələri! Açıñ gözlərinizi və kar qulaqlarınızdan pənbeyi-qəfləti kənar ediniz. Mənəm qabağınızda duran, mənəm məşəli-dini-islam, mənəm əfzəlül-üləma, mənəm Fazıl Dərbəndi... (*Məclisə*.) Nə baxırsınız gözümün içine? Nə səbəbə hamiliqlə ayağa qalxıb təzim etmirsiniz?! Fikir edin, hamınız öləcəksiniz və siz ki belə fikir dəryasına qərq olubsunuz, aya, qiyamətə nə sifətlə gəlib, günahlarınıza nə üzr gətirəcəksiniz? Huşunuza başınıza cəm edin, tövbə qapısı həmişə açıqdır. Qorxun qiyamət əzabından, niyə sakit əyləşib etinə etmirsiniz? Yoxsa günahlarınızın hesabının çoxluğu siz mat edibdir? Qorxmayın, qorxmayın. Bir qətrə göz yaşı sizin cəmi günahlarınızı yuyub aparar. İslməu-ifhəmu-ya əyyühəl-qafilun. Mən

bəka-öv əbka-öv təbaka vəcabət-lehül-cənnət. Hər kəs ağlaya, aqlada və ya ağlayana özünü oxşada behişt ona vacibdir. Bunu mən deyirəm, mən molla ağa Fazıl Dərbəndi deyirəm sizə, məhərrəm ayı yaxınlaşır, ağlayın, başınıza döyür... Sinələrinizi qara daşla əzin, başınıza saman tökün, hər nə günah etmiş olsanız, istər səğirə, istər kəbirə, hamısı bir anda bağışlanar. Baxın mənim ətrafimdakı möminlərə. (*Ətrafdakılar dizləri üstə çöküb, ağlaşırlar*). Budur məşhur tacir, dünyada nə arşını, nə tərəzisi düz olmayıb, peşəsi avam kəndlilərə çürük malı ikiqat qiymətə aldadıb satmaq olub, neçə yetimə qəyyum olub, mallarını yeyib... Amma, ey qəflətdə yatanlar! Ey imansızlar! Bilin, bircə dəqiqə aşura günü sidqi-dildən ağlamağına görə cəmi günahları bağışlanıb, özünə də mənimlə bir yerdə behiştə məkan verilib. Budur, iyirmi sənə qalabəyilik etmiş. Budur, otuz il kəndxudalıq edən. Budur, məşhur qoçu ki, əlindən hesabsız qanlar tökülib. Budur, məşhur şürbə ki, ildə on bir ay ayıq olmayıb. Bircə məhərrəm ayı içkini kənar qoyub, təziyədar olub... Görün bunları, ibrat edin. Bir bu qədər işləri görəndən sonra, yoxsa yenə inamırsınız? Dürüst fikir edin, özünüzə, övladınıza yazıığınız gəlsin. Bilin ki, bir qətrə göz yaşı nəinki sizin, hətta ata-babalarınızın da günahlarını yuyub aparır. (*Ətrafdakılar yenə ağlayırlar.*) Bunu mən deyirəm, mən Fazıl Dərbəndi, mən bəka-öv əbka-öv təbaka vəcabət-lehül-cənnət. Gedin, ey Allahın mömin bəndələri. (*Gedir, camaat da dalınca.*)

Səhnənin dalından Molla Kazım əmmaməsiz, başında papaq, yanında bir qoca arvad, bir cavan oğlan və bir qoca kişi daxil olurlar. Molla Kazım  
daş üstə əyləşir.

Molla Kazım. Hə, söyləyin görüm, dərdiniz nədir? (*Arvada*)  
Bacı, sən yavuğa gəl, (*qalanlara*) siz bir qədər kənara gedin, bəlkə bacının dərdi xəlvətdir.

Çəkilirlər.

Qoca arvad. Bəli, qurbanın olum, mən gərək sözümüzü axund aqaya xəlvət deyim.

Molla Kazım. Onlar getdilər, sözünü de...

Qoca arvad. Molla Kazım, ayaqlarının altında ölüm, göydə Allah, yerdə sənin ətəyindən tutmuşam. Nə isteyirsən məndən al, mənim dərdimə əlac elə.

Molla Kazım. Müxtəsər elə, görürsən xalq məəttəldir. Dərd bir sənin dərdin deyil.

Qoca arvad. Deyirəm, sənə qurban olum, Allahdan gizlin deyil, bəndədən nə gizlin. Üç il bundan qabaq gedib oğluma bir gəlin gətirmişəm. Necə gəlin! Bir gül parçası, bircə eybi yoxdur ki, övladı olmur. Oğlum deyir: o sənin ayağının ağırlığındandır, bunun əvəzinə gedib başqa arvad alsaydın, yəqin imdi iki uşaq atası olardım.

Molla Kazım. Oğlun bu saat haradadır?

Qoca arvad. Oğlum, başına dönüm, bu səhər Təbrizə yola düşdü və tapşırı ki, əgər mən Təbrizdən qayıdırıb arvadımı hamilə görməsəm, haman gün boşayacağam və səni də o qədər döyəcəyəm, bədənin qara tuluğa dönünçə. Başına dönüm, Molla Kazım, əl mənim, ətək sənin. Ya əlimi kəs, ya ətəyimi...

Molla Kazım. Çox əcəb. Müalicəsi asandır. Belə arvadların çoxusunu mən müalicə etmişəm.

Qoca arvad. Bilirəm, sənə canım qurban, odur ki, ətəyindən yapışmışam.

Molla Kazım. Cəmi şəhərdə bizim ocağın kəraməti məlumdur.

Qoca arvad. Ocağına qurban olum, ay ağa!

Molla Kazım. Dayan. Bu axşam gəlinini gətirərsən bizim evə. Mən onun surətinə coşən-kəbir oxuyaram və bu gecə də bizim ocaqda yatar, sübh gəlib apararsan. Qabaqca səndən bir dinar belə istəmirəm. Əgər dörd aydan sonra gəlinin hamilə olduğu məlum olsa, onda mənim xələtimi gətirərsən, yoxsa olmasa, yenə bir dinar istəmirəm.

Qoca arvad. Qurban olum, axund, oğlum gəlib bilsə, sümüklərimi sindirər.

Molla Kazım. Ürəyinə qara fikirlər gəlməsin, arvad, ayıbdır, günahdır. Molla Qiyas ocağına şəkk gətirənin gözləri tutular. Sənin gəlinin mənim zövcəmlə bir otaqda yatacaq. Dəxi get, camaati məəttəl eləmə.

Qoca arvad. Gedirəm, başına dönüm. Bu axşam gəlinimlə gələrəm. Mən də... Mən də gəlinlə bir yerdə yata bilərəmmi?

Molla Kazım. Yox, arvad, yoxsa yenə şəkk eləyişən? Çıx get, mən gəlininə müalicə etmirəm.

Qoca arvad. Açığın tutmasın, ay axund, nə deyirəm, sən buyuran olsun.

Molla Kazım. Naxoşun yanında mənim zövcəmdən başqa heç kimsə ola bilməz. Çünkü gecə yarısı onu həzrət Xızır əleyhissəlam yoluñacaq, o vaxt orada yad adam ola bilməz.

Qoca arvad. Həzrət Xızra da qurban olum, sənə də. Bu bir cüt corabı da sənin adına toxuyub gətirmişəm. Bunu məndən qəbul elə.

Molla Kazım. Mən dedim ki, qabaqca bir dinar almaram. Dəxi sən gətiribsən, ürəyinə dəymirəm. (*Corabı alır.*) Əcəb corabdır. Nəzrin qəbul olsun...

Qoca arvad. Dəxi mən qulluğundan mürəxxəs oluram. (*Gedir.*)

Molla Kazım. Xoş gəldin. (*Arvadin dalınca baxıb öskürür və əllərini bir-birinə sürtür, sonra qoca kişini çağırır.*) A kişi, gəl görüm sənin dərdin nədir?

Qoca kişi (*yaxına gəlir*). Molla Kazım, məni Molla Qiyas Axundun qəbrinə dolandır, mənə əlac elə.

Molla Kazım. Müxtəsər elə, dərdini de.

Qoca kişi. Axund, Allahdan gizlin deyil, səndən nə gizlin. Budur, neçə gün olar ki, bir əyal gətirmişəm. Zalim qızı hərçi edirəm üzümə baxmir. Yaviğinə gedəndə elə qışqırır ki, guya ki bir ilan, əjdaha görür. Bağrım çatlayır, ölürem, məni yerdən götür. Nə də isteyirsən al...

Molla Kazım. Əyalin neçə sinnindədir?

Qoca kişi. Bu da lazımdır?..

Molla Kazım. Əlbəttə lazımdır, lazım olmasa soruşaram?

Qoca kişi. Olar bir on dörd, on beş yaşında.

Molla Kazım. Bəs nə əcəb belə bir cavan qız sənə əyallığa razı olub?

Qoca kişi. Burasını xəbər almasanız yaxşıdır.

Molla Kazım. Yox, işin hər tərəfini bilmək lazımdır.

Qoca kişi. Doğrusu, onu mən oğlumun adına gətirmişəm. Amma kəbini öz adıma kəsdirmişəm. İmdi gəlib görür əri oğlum deyil, mənəm. Axşamadək gözü oğlumdadır. Mən tərəfə heç baxmir.

Molla Kazım. Nə lazımdır belə eləyirdin ki, indi əl-ayağa düşəsən? Qız sevmişdin, gələydiñ mən Molla Kazımın yanına, bir dəqiqədə düzəldəydim.

Qoca kişi. Keçibdir, anlamamışam, qurbanın olum, əlac elə.

Molla Kazım. İki təmən pul ver.

Qoca kişi. Al, qurbanın olum. (*Verir.*)

Molla Kazım (*bir parça kağız çıxardır*). Qızın və anasının adı?

**Qoca kişi.** Qızın adı Pəricahan, anasının da adı Gülsümdür.

**Molla Kazım.** Pəricahan zayəndeyi-Gülsüm. (*Yazır.*) Al, mənim qoltuğumda hər dərd üçün dua hazırlır. Elə şəxsin öz adı ilə anasının adının yerləri qoyulur. Bu duanı dilinin altında gizlədib, gedərsən əyalının yanına, əlbəttə, sənə bundan sonra məhəbbət salar.

**Qoca kişi.** Mürəxxəs olum. Allah səni bu camaata çox görməsin. Xudahafiz. (*Gedir.*)

**Molla Kazım.** Xoş gəldin. (*Cavan oğlana*) Sən gəl görüm, dərdin nədir? (*Oğlan yaxına gəlir.*) Amma sözünü müxtəsər elə, vaxtim yoxdur.

**Cavan oğlan.** Sözüm müxtəsərdir. Amma vallah, doğrusu, xəcalet çəkirəm deməyə.

**Molla Kazım.** Sən deməsen də mən bilirəm cavanın dərdi nə olar? Yəqin qız sevmisən, o da sənə gəlmir.

**Cavan oğlan.** Elə ona oxşayan bir işdir.

**Molla Kazım.** Necə ona oxşayan? Müxtəsər elə, vaxtim yoxdur!

**Cavan oğlan.** Qız deyil, gəlindir. Ərinə artıq məhəbbəti olduğundan, mənə məhəl qoymur. Mən də od tutub yanıram.

**Molla Kazım.** Oğlan, sənə nə düşüb özgənin əyalinə təəşşüq yetirirsən? Məgər bilmirsənmi bu, günahı-kəbirə hesab olunur?

**Cavan oğlan.** Nə eləyim, ay axund? Ürəyə əmr vermək olmaz. Göz görüb, könül sevib. Mənim nə günahım var? Hərgah macaranı başdan nağıl etsəm, doğrudan da, mənə yazığınız gələr.

**Molla Kazım.** Müxtəsər elə, vaxtim yoxdur?

**Cavan oğlan.** Müxtəsərmi? Beş tümən, vəssalam.

**Molla Kazım.** Bu, ağıl kəsən və çox müxtəsər dəlildir. Qızın adı və anasının adı.

**Cavan oğlan.** Qızın adı Mələknisa, anasının adı da Sərəncamdır.

Molla xurcundan bir şüşə çıxardır.

**Molla Kazım.** Bu şüşədəki qurd yağıdır. Bunu arvadın ərinin paltarının üstünə sürtərsən. O vaxt arvad ondan nifrət edəcək və onu əsla görmək istəməyəcək. (*Bir at nalı çıxardır.*) Elə ki həmin yağı sürt-dürdün, üç gün ondan sonra gecə yarısı ocaq qalayıb bu nalı salarsan ocağa, nal qızarantək həmin gəlin yanında olacaq. Əgər zəncirə bağlı olsa, yenə gələcək. Gəlinin adını və anasının adını bu saat bu nalın üstünə yazaram. (*Yazır.*) Mələknisa zayəndeyi-Sərəncam, buyur...

Cavan oğlan. Çox raziyam, axund ağa, buyurun. (*Pul verir.*)  
Gələcəkdə sənə artıq qulluq edərəm. Xudahafiz. (*Gedir.*)

Molla Kazım. Xoş gəldin! (*Pulları sayır.*)

Bu halda səhnənin sağ tərəfindən meymunoynadan səsi gəlir.

Meymunoynadan:

Ay şələküm, məəlləküm,  
Yeri-yeri, çoban yeri,  
Dağları dolan, yeri,  
Mərhaba, oğlan, yeri,  
A bərəkallah, a bərəkallah.

Molla Kazım (*səs gələn tərəfə baxır*). Paho, ay Molla Cabbar.

Molla Cabbar meymunun ipini buraxıb gəlir.

Molla Kazım. Oğlan, bu nə oyundur?

Molla Cabbar. Qardaş, nə etməli? Məhərrəmlik gəlincəyədək  
gərək bir növ dolanaq. Allah bərəkət versin, üç yoldaş bir meymunun  
səbəbinə çörək yeyirik. Bəs sən nə işdəsən, yoxsa mayadan yeyirsən?

Molla Kazım. Niyə, mən də döy-sindir dolanıram. Duadan, fi-  
landan yazıb camaatın karına gəlirəm, camaat da mənim karıma gelir.  
Allahın dövlətindən nə çoxdur dünyada baş-qulaq, nə qədər istəyirsən  
qırx. Doğrudur, camaat bir qədər ayılana oxşayır, caduya, filana inan-  
mırlar, amma yenə də bizə kifayət eləyən qədər tapılır.

Dərviş (*sol tərəfdən*). Ey dust, mövlayı-mən, həzar şükür ki,  
tutдум təriqi-imani, özümə fərz elədim məzhebi-müsəlmani. (*Daxil  
olur.*) Salaməleyküm, ağa Molla Kazım, ağa Molla Cabbar! Əhvali-  
şərif, dimaği-lətif, nə əcəb siz də buradasınız?

Molla Cabbar. Və əleyküsəssalam, ağayı Molla Qurban, sən də  
deyəsən bu lotuluqla meydana çıxıbsan, indi də dərvişlik edirsən.

Molla Qurban. Nə etməli? İlin on bir ayını bekariq, çörək la-  
zımdır. Arvad-uşağı ac saxlamaq olmaz, gərək əldə bir vəsilə olsun.

Molla Kazım. A kişi, sənin peşən gözəl peşədir. (*Molla Cabbarı  
göstərir.*) Bu bədbəxt oğlu meymun oynatmaqla çörək qazanır.

Molla Cabbar. Mən meymun oynadıb, xalqın pulunu alıb, heç  
olmasa, əvəzində bir tamaşa verirəm. Sən nə qayırırsan? Yalan-palan  
cadularla xalqın başını tovlayıb, pulunu alırsan.

Molla Kazım. Əslinə baxanda biz hamımız meymunoynadanıq! Öz aramızdır, bir yad adam yoxdur. Onu söyləyin görək məhərrəm ayı yaxınlaşib, haraya getmək lazımdır?

Molla Qurban. Mənim xəyalım Gəncə-Qarabağ tərəfə getməkdir. Xeyirli, bərəkətli camaatdır, hər il oraya gedirəm və yaxşı mənfəətlə qayıdırám.

Molla Kazım. Mən özümü Bakı-Lənkəran tərəfə vuracağam. Orada mənim müridlərim çoxdur. Budur neçə ədəd kağız yazıblar, məni dəvət edirlər.

Molla Cabbar. Mənim əlimdən mərsiyəxanlıq gəlməz. Meymunumu, ayıb olmasın, uşaqların anasına tapşırıb, düşəcəyəm yola, gedib Şirvan tərəfdə şəbih çıxarıb dolanacağam. Bir dənə uzun bayraq, dəbilqədən, zirehdən, qalxandan, qılıncdan eşşəyə yükləyib düşəcəyəm kəndbəkənd. Özüm də çox yaxşı Yezid, İbn-Səid, Şümür və Haris şəbihləri oluram. Yoldaşlarım da məndən qalmazlar.

Molla Kazım. Bəs sənin mollalıq libasın haradadır?

Molla Cabbar. Budur yanımda. (*Xurcunu yerə qoyub, bir dəst molla libasını çıxarır.*) Bu mən!

Kərbəlayı Xudaverdi (*oğlu ilə daxil olur*). Salaməleyküm.

Mollalar. Vəəleyküməssalam-vərəhmətullah-vəbərəkatü, haradan təşrif götiribsiniz?

Kərbəlayı Xudaverdi. Oğlumla Kərbəla ziyarətinə getmişdim, indi oradan qaydırıq, vətənə gedəcəyik. Burada bir düşməli karvansara yoxdurmu?

Molla Kazım (*göstərir*). Bu küçənin axırında böyük bir təmiz karvansara var, düşə bilərsiniz. Səfəriniz harayadır?

Kərbəlayı Xudaverdi. Biz Azərbaycan tərəfə gedəcəyik. Məhərrəmlik yaxınlaşır, oğlumun da bir xeyir işi var. Gərək vətənə yetirib tamam edək. Allah sizin də övladınıza qismət eləsin.

Molla Kazım. Allah mübarək eləsin. Biz üçümüz də o tərəfə gedirik, yoldaşlı gedərik.

Kərbəlayı Xudaverdi. Tezmi yola düşəcəksiniz?

Molla Kazım. Sabah saat xoşdur. Sabah, Allah qoysa, yola düşərik.

Kərbəlayı Xudaverdi. Çox yaxşı olar. Elə mən də sizin quluguñuzda gedərəm. Buyurdunuz, karvansara haradadır?

Molla Kazım. Bu küçə ilə gedib, Hacı Şükür karvansarasını soruştarsınız.

Kərbəlayı Xudaverdi. Xudahafiz. Allah sizin ömrünüzü uzun eləsin. Gedək, bala.

Hər ikisi gedirlər.

Molla Kazım. A kişi, doğru məsəldir ki, kor leyloyin yuvasını Allah öz əli ilə tikər. Budur, iki nəfər uzunqulaq keçib əlimizə. Arazi o tərəfə keçincə əlimizi cibimizə salmaycağıq!

Qol-qola verib oxuyurlar:

Çun gəldi məhərrəm, yenə meydan da bizimdir,  
Meydan da bizim, ərsədə kövən da bizimdir.

Sərsüfrədə ərbabi-naləm məhzərimizdə,  
Eyvaz ilə, ikram ilə dövri-bərimizdə.  
Min neməti əvan düzülüb qənsərimizdə,  
Sövdayi-plov, şuri-çığırtma sərimizdə.

Əlyovm yenə sərvəti-saman da bizimdir...  
Tacir də bizim, bəy də bizim, xan da bizimdir.  
Əyan da bizimdir, fərman da bizimdir.  
Çun gəldi məhərrəm, yenə meydan da bizimdir.

Gedirlər. Fazıl Dərbəndi səhnənin dərinliyindən iki əlini uzadır.

Fazıl Dərbəndi. Mən bəka-öv əbka-öv tabaka vəcəbət-ləhül-cənnət.

PƏRDƏ

## İKİNCİ PƏRDƏ

Qafqazda şəhər meydanında böyük izdiham. Arvad, uşaq, kişilər bir-birinə qarışır. Səhnənin dalından təbil və zinc səsi gəlir. Şaxsey, vaxsey sədası eşidilir. Cavanların boyunlarına arvadlar bir-bir kəfən tikib, yola salırlar. Əkbər, əlində qılınc, qoltuğunda ağ, gəlib, arvadların içində anasını tapıb çağırır.

Əkbər. Ana gəl bu ağrı mənim boynuma tik.

Əkbərin anası (gəlininə). A balam, gəl, özün Əkbərin boynuna ağrı tik. (Gəlin əlləri titrəyə-titrəyə Əkbərin boynuna ağ tikir.)

Əkbərin arvadı. Əkbər, gəl sən boynundakı ağı biç, bir yetimə bağışla. Gecə pis yuxu görmüşəm, ürəyimə qara fikirlər gəlir.

Əkbər. Elə danışma, bu, imam yoludur, bu yolda xata ola bilməz. Dörd ildir qürbətdəyəm, ağköynək olmamışam, indi gərək hamisinin əvəzini çıxam. Sən bir uca yerə çıx, oradan tamaşa et, gör nə qiyamət qopardacağam.

Əkbərin anası. Əkbər, nə söhbət edirsən?

Əkbər. Heç, ana, gəlinin mənə ağköynək olmayı məsləhət görmür.

Əkbərin anası. O səni çox istəməkdəndir. (*Gəlininə*) Balam, imam yoludur, burada danışmaq günahdır. Mənim oğlum necə taytuşdan geri qala bilər?

Əkbər. İgid gərək özünü belə-belə yerlərdə göstərsin. (*Onlardan ayrılib, bir neçə qədəmdə Rəsula rast gəlir.*)

Rəsul. Sən haraya gedirsən?

Əkbər. Görmürsən haraya gedirəm? Daha soruşmağın nə lüzumu?

Rəsul. Görürəm haraya gedirsən, dörd il gedib dünyani səyahət edib qayıdanandan sonra, yenə ağlin başına gəlməyib. Vurdun başını yar-dın. Bir beş girdən kədə qanın axdı, görək nə qazanacaqsan dünya üçün və ya axırət üçün...

Əkbər. Dünyada özüm üçün ad qazanaram, axırətdə behişt. Mənim danışmağa məcalim yoxdur. Təvəqqə edirəm belə günlərdə mənimlə belə söhbətləri eləməyəsən. Özgə vaxt danışarıq. İndi mənim gözlərim qızışır, qan vurub başıma, qulağım heç bir şey eşitmır, hətta əlimdən xata da çıxa bilər. Odur Molla Kazım mərsiyəxan gəlir. Onunla danış, o məndən ağıllıdır. Budur, on beş gündür bizim evimizdə qonaqdır. İrəndən mənimlə bir yerdə gəlib. On beş gündə mənə söylədiyi nəsihətlərdən sənə də desə, bəlkə sən də imana gələrsən. Sən çoxdanın bidinisən.

Arvadlar və Əkbər gedirlər, bir neçə nəfər daxil olurlar.

Molla Kazım. Həzərat, bilin və agah olun, hər kəs bu gün bir qətrə göz yaşı töksə, onun yetmiş yeddi min günahı olsa bağışlanar.

Həmi ağlayır.

Kərbəlayı Qədim (*yüyürərək daxil olur*). Xudaya, cəlalına şü-kür! İndi sənə inanmayanlar sənin qüdrətini öz gözləri ilə gördülər.

Rəsul. Nə var, ay kərbəlayı, nə olub?

Kərbəlayı Qədim. Sən çəkil kənara. İndi görərsən nə var.

Molla Kazım. Kərbəlayı, nə olub?

Kərbəlayı Qədim. Nə xəbər olacaq, xudavəndi-aləm bu saat öz qüdrətini bütün bidinlərə sübut etdi. Bundan sonra kafirin dili var, danışsın. Belə böyük möcüzənin qabağında görüüm bir para dini, məz-həbi bəyənməyənlər, adlarını müsəlman qoyan məlunlar nə danışa-caqlar və nə danışa biləcəklər?..

Molla Kazım. Bir tez de görüüm nə möcüzədir?

Hamı onu əhatə edir.

Kərbəlayı Qədim. Yarım saat bundan əqdəm, bir nəfər erməni arvadı, on beş yaşında, anadan doğma kor oğlunu gətirib yıldı məscidin qapısına. Dedi: ay müsəlmanların Allah! Əgər sən haqq Allahsan, mənim bu oğlumun gözlərinə işiq ver. Fövrən uşağın gözləri açıldı, erməni arvadı haman saat dönüb müsəlman oldu. Uşağın libasını parça-parça edib camaat öz arasında qismət etdi. Pul arvadın başından dolu kimi yağır, budur, buraya gəlir.

Erməni arvadı, yanında uşaq, ətrafinı camaat almış, daxil olurlar.

Erməni arvadı. Belə musurmanların Allahına şurban olum. Musurmanların dininə, məzhəbinə şurban olum. On beş ildir bu pağır uşaq kor idi, elə anadan kor gəlib. Dedim: aparib bu şaxsey-vaxsey günü musurmanların Allahının ayağına yixacağam, oğlumun gözlərinə şapaq versin. Budur, kor gözü gedib, yerinə şapaqlı göz gəlib.

Rəsul kənardan gülür.

Camaat. Xudaya, kəramətinə şükür. Sənə inanmayana min lənət, möcüzə şəkk gətirənlərə min lənət!

Molla Kazım. Azançı Məşədi Səlimə deyin çıxsın minarədən minacat çəksin, ta bütün şəhər belə böyük möcüzədən xəbərdar olsun.

Kərbəlayı Qədim. Məşədi Səlim çıxdan minarənin başındadır. Məgər səsini eşitmirsiniz?

Molla Kazım. Həzərat, axır vaxtlarda bir para bidinlər çıxıblar ortalığa, camaatı da özləri kimi bidin eləmək isteyirlər. Deyirlər: oruc nəhaq, namaz nəhaqdır. İmam təziyəsi nəhaqdır. Allah, filan yoxdur. İnsanı dolandıran havadır. İnsanın Adəm əleyhissalamdan xəbəri yoxdur, hamı meymundan əmələ gəlibdir. Belə bidinlər haqq yoldan çıxıb camaatın da əqidəsini pozmaq isteyirlər. Mən hər il bu tərəflərə gəli-

rəm. İlbəil camaatın əqidəsinin gəldikcə pozğunluq tərəfinə getməyini müşahidə edirəm. Belə getsə, bütün camaat axırda bidin olub yoldan çıxacaqlar. Odur ki, xudavəndi-aləm belə möcüzələrlə o bidinlərin bətalətlərini sübut edir. İlahi, cəlalına şükür.

Həm1. Xudaya, cəlalına şükür!

Molla Kazım. Camaat, hər kəs qüvvəsindən nə gəlir, az-çox bu arvada ehsan edin, qəbul olası ehsandır.

Camaat pul verir.

Erməni arvadı. Allah sizə bərəkət versin, məzhəbinizə ğurban olum.

Şəhərli (*Rəsula*). Sən niyə belə kənardan baxırsan?

Rəsul. Məcüzəyə tamaşa edirəm, qəribə möcüzədir.

Şəhərli. Ay Rəsul, sən həmişə danışırsan, indi nə olub dilin batıb? Axır mən bu erməni arvadını tanıyıram, o da məni yaxşı tanır. Mən bunların kəndindən həmişə gedib toyuq-cüçə, yumurta alıram. Vallah, bunun kor oğlu yoxdur. Bu uşağı özünü də həmişə qapıda gördüm ki, oynayır. Kor, filan da deyildi. Danışmaq yeri indidir.

Rəsul. Bu halda belə başların hansını inandırmaq olar? Gözlər qanla dolub, beyin qızışır, çox danışarsan vurub cəmdəyini yıxılar yerə. Hər kəs bir lotuluqla çıxır meydana, camaatin qulağını kəsir. Erməni arvadı da bu kələklə meydana çıxıb. Kasıb arvaddı, qoy puldan-zaddan versinlər, aparıb qapısına bir-iki öküzdən-inəkdən alsın. Erməni arvadı ilə Molla Kazımın heç təfəvüti yoxdur. Vaxtında bu qoynun kimi camaat xeyir-şərrini gözəlcə anlayacaq. Bu erməni arvadını tək sən tanımırsan, səndən də savayı tanıyan çoxdur. Amma danışmağa qorxurlar, çünki mövqe müsaид deyil, vaxtı deyil. (*Erməni arvadı camaatdan uzaqlaşır*.) Getdi qulaq kəsməyə, aybı yoxdur.

Kərbəlayı Xudaverdi (*başına döyə-döyə*). Evimi yixan oğlum vay! Məni qoca vaxtimda düzlərdə qoyan oğlum vay! Belimi sindiran oğlum vay! Gözümün işığı, qolumun qüvvəti oğlum vay!..

Molla Kazım. Ay Kərbəlayı Xudaverdi, nə vaqe olub?

Kərbəlayı Xudaverdi. Nə olacaq? Gözümün ağı-qarası bircə oğlum əlimdən getdi.

Molla Kazım. Ağlama, Kərbəlayı Xudaverdi, günahdır. Sənin oğlun bu saat cənnəti-əlada məqam tutub. Belə ölümü hamı gərək arzu eləsin, ağlama...

Kərbəlayı Xudaverdi. Mənim evimi yıxan sən Molla Kazımsan! Allah sənin evini yıxsın! Səni də mənim kimi əli qoynunda balasız qoysun! Budur, iki həftədir gecə-gündüz oğlumun başını doldurdun. Bir ucdn dedin: hər kəs bu yolda özünü şəhid eləsə, yeri, bisual, cənnətdir. İndi mən qoca atasını, qoca anasını, cavan, on beş günlük övrətini kim saxlayacaq? Allah sənin evini yıxsın! (Gedir.)

Əkbərin anası. Hanı mənim oğlumun qanlısı? Hanı o insafsız, mürüvvətsiz? Ala gözlü balam vay! (Molla Kazımı görür.)

Molla Kazım. Bacı, nahaq yerə özünü günaha batırma. Allah bizim hamımıza elə bir ölüm qismət eləsin. Oğlun bu saat behiştə əyləşib, sənin və atasının günahını bağışlamağı istirham edir.

Əkbərin anası. Toyu yasa dönən balam vay! Allah, məni oğulsuz qoyanı oğulsuz qoy!

Rəsul. Bu da mövhumat qurbanı!

Bir nəfər şəhərli. Üç nəfər də yenə öldü. Biri Hacı Vəlinin oğlu, biri Kərbəlayı Namazın oğlu Əsəd, biri də Hacı Qəmbərin oğlu Bəşir.

Üç nəfər başlarına döyə-döyə yürürlər.

Rəsul. Bu da üç qurban.

Molla Kazım. Hamısının ruhu bu dəmdə cənnətdədir.

Bir nəfər iranlı (*daxıl olur*). Həzərat, burada Molla Kazım kimdir?

Molla Kazım. Mənəm, nə buyurursan?

İranlı. Sənmisən o məlun, bidin lotu? Mən sənin sorağını kənd-bəkənd, şəhərbəşəhər alıb, gəlib burada tapmışam. Çox yaxşı əlimə keçibən. İndi sənin kim olduğunu camaata bildirrəm!

Molla Kazım. Məlun, küfr danışma! Üləma üzünə ağ olanın yeri cəhənnəmdir!

İranlı. Alim sənmisən, qırışmal?! Həzərat, tanıyın bunu, bu Molla Kazım deyilən bizim şəhərdə gəlib əyləşib arvadlara cadu yazırıldı. Uşağı olmayan arvadları götürüb evinə yatırdıb, onlara əl atırdı. İstəyirdi bu oyunu mənim də arvadımın başına götürsin. Amma yaxası və saqqalı namuslu arvad əlinə keçdi. Mən bunun necə lazımdır qulluğun edəcəyəm. Amma siz də bilin, mərsiyəxan sıfəti ilə gəlib sizi tovlayıb, pulunuza alan lotular İranda çoxdur!

Molla Kazım. Həzərat, bu, babıdır, yalançıdır. Bunun sözünə inanmayın!

**İranlı.** Yalançı mən deyiləm, sənsən. Fikir edin, həzərat, heç bir cavan, ürəyi yanmasa, gəlib camaat arasında öz arvadının söhbətini edərmi? Görün bu ləin vücud məni necə oda yaxıb?

**Rəsul.** Həzərat, bu oğlan yalançı deyil. Mən hər vaxt sizə deyəndə bir para lotulara inanıb malınızı, pulunu çöllərə dağıtmayıñ, mənə kafir dediniz. Budur, bu gün dörd cavan, əcəlsiz, dünyadan getdi. Onları ana-bacıları, əyalları sahibsiz qaldılar. İndi görək Molla Kazım onlara çörək verəcəkmi? Bunlar sizə deyirlər ki, bu yolda ölen şəhid zümrəsindən olurlar. Elə isə bəs bunlar özləri niyə başlarını çapmırlar? Fikir edin bircə, heç bir molla ağköynək olub, başını yardığını görən varmı? Səbəb nədir?

**Camaatdan biri.** Doğrudan da, heç molladan, mərsiyəxandan ağaköynək, baş yaran, zəncir vuran görməmişəm!

**Rəsul.** İndi ki görməyibsiniz, bilin ki, bu əməl yaxşı olsa, qabaqca mollalar gedər. Bunlar ancaq mövhumatları özləri üçün mədaxil yolu qayırıblar. Camaatin başını doldurub, kənardan tamaşa etməklə ləzzət aparırlar. İnanmayın, camaat, belə adamlara. Gedin sənət dalınca, elm dalınca, ta bir işığa çıxasınız! O guya kor uşaq ki, erməni arvadı gəzdirirdi, onu bu şəhərdə çox adam tanıyor. Mənim bir yaxşı dostum bu saat mənə dedi ki, o erməni arvadını ildə bir otuz dəfə görür və özünü də tanıyor. Onun oğlu kor deyil. Deyir: burada onu tanıyan çoxdu, danışmağə qorxurlar.

**Neçə nəfər camaatdan (*ürəklə*).** Mən də tanıyorum.

**Rəsul.** Budur, eşidin, ağlinizi başınıza cəm edin! Molla Kazım-lardan özünüüzü qoruyunuz.

**İranlı (*istehza ilə*).** İndi, cənab axund Molla Kazım, zəhmət çək gedək söhbətə!

**Molla Kazım.** Oğlan, əl çək məndən!

**İranlı.** Hələ sənə əl vurmamışam ki, əl çəkim. Bir qədər əlim dəyəndən sonra əl çəkerəm. Buyur, zəhmət çək! (*Bir-iki dəfə boyuna vurub aparır*.)

Camaat mat-mütəhəyyir onların dalınca gedirlər. Neçə ədəd meyit səhnədən keçirib aparırlar. Meyitlərin dalınca arvad-uşaq ağlayaraq gedirlər.

**Səhnə dalından səs.** Mən bəka-öv əbka-öv təbaka vəcabət-ləhül-cənnət...

## SƏHNƏ QURBANI

Hüseyin Ərəblinskinin vəfatından yeddi il keçməsi münasibətilə

*Bir məclisdə*

### İŞTİRAK EDƏNLƏR

Hüseyin Ərəblinski

Dayısı.

Anası

Yoldaşı Veli – aktyor

Vaqe olur Ərəblinskinin odasında. Divardan aktyora lazım olan libas, əsləhə, tac və növbənöv şeylər asılmış. Hüseyin, əlində rol dəftəri, daxil olaraq gah dəfətəri oxuyur, gah gəzinərək oxuduğunu əzbərləyir.

Hüseyin. Kim onu təlin edib<sup>1</sup> evdən təbid etdi?<sup>2</sup> Kim onu mühabətə getməyə məcbur etdi? Ah, istəkli qardaşım Karl! Ox, ata siz, özünüz təlinə layiqsiniz! Siz qatilsiniz! (*Bu sözləri təkrar oxuyur. Bir kürsü gətirib odanın ortasında qoyur. Qoca Mooru kürsü üstündə aydınlaşmış zənn edərək danışır.*) Qoca əlil, axırətə kimi sağmı qalacaqsan? Öl! Öl! (Guya boğur.) Yox... (Çağırır.) Ana, ana.

Anası başını qapıdan içəri salır.

Anası. Nə var, ay oğul?

Hüseyin. Ana can, bircə dəqiqəliyə gəl bu kürsünün üstündə əyləş.

Anası. Nə üçün, ay bala?

Hüseyin. Sən mənim canım, gəl əyləş, imdi bilərsən.

Anası. Hələ gör bir az pulun varmı? Günorta gəlib xörək istəyəcəksən. Göndərim bir az ətdən, soğandan alıb gətirsinlər.

Hüseyin. Bu saat ət-soğan vaxtı deyil, bir burada əyləş, işim var.

Anası. Ay oğul, Allahı sevirsən məni oynatma, yaxamdan əl çək.

Hüseyin (*anasının qolundan tutub əyləşdirir*). Ha belə, əyləş, bəşini aşağı sal, danışma.

Anası. Axır nə eləmək isteyirsən?

<sup>1</sup> Lənətləndirilib.

<sup>2</sup> Uzaqlaşdırıldı.

Hüseyin. Bu saat görərsən.

Anası. Di kələyin nədir, göstər.

Hüseyin (*kənara çəkilib birdən anasının üzərinə hücum edir*). Qoca əlil, axirətə kimi sağımı qalacaqsan? (*Boğur, anası qışqırıb qalxır*.)

Anası. Ay oğul, amandır, sənə nə yamanlıq etmişəm məni öldürərsən? (*Hüseyin gülür*.) Amandır, oğul, yazığam, məni öldürmə. Saxlamayırsan çıxmı gedim qardaşımın evinə.

Hüseyin. Ay arvad, məyər mən səni öldürmək isteyirəm? Adam da öz anasını öldürərmə? Sən mənim yaxşı anamsan, göyçək anamsan. (*Üzündən öpür*.) Bircə gəl yenə əyləş.

Anası. Ay oğul, vallah, sənin ağlin çəşib. Məni öldürəcəksən. Əyər məni öldürmək xiyalın yoxsa, niyə qışqırıb deyirdin: "Qoca əlil, axirətə kimi sağımı qalacaqsan?". Ya dəli olmusan, ya da ki piyansan.

Hüseyin. Piyan-zad deyiləm, ana can, dediyim sözlərə bax. Bu dəftərdə yazılıbdır. Bu mənim rolumdur. Bunu əzbərləyib sonra teatrda oxuyacağam. Yoldaşlardan biri də mənim qoca atam olub kürsü üstündə əyləşəcək. Mən onu boğub öldürəcəyəm. İmdi gərək mən məşq edəm ki, orada yaxşı çıxsın. Boğub öldürmərəm. (*Əyləşdirir*)

Anası. Ay oğul, sən Allah, yavaş boğ, yoxsa qoca adamam, ölürem.

Hüseyin. Xatircəm ol, ana, boğmaram. Di otur, tərpənmə! (*Yenə hücum edir*.) Qoca əlil, axirətə kimi sağımı qalacaqsan? Öl! Öl!

Vəli (*daxil olur*). A dəli, arvadı niyə boğursan?

Anası. Ay oğul, sən gəl bu dəli yoldaşına nəsihət elə. İmdicə məni boğub öldürmüdü ki, mən teatr çıxarıram.

Hüseyin. Nə eləyim, ay Vəli? Frans Moorun rolunu öyrənirəm. Boş kürsü ilə nə qədər çalışdım bir şey çıxmadi. Axır əlacım kəsildi. Qoca Moorun əvəzinə anamı əyləşdirdim.

Vəli. Elə iş eləmə. Qoca arvaddır. Xətadır, birdən qızışib doğrudan yazığı boğarsan, səndən nə desən çıxar.

Anası. Elə mən də onu deyirəm. Ay oğul, bunu mən oğul bəsləmədim, canıma bir bəla bəslədim. Evdə yeməyə cörək yoxdur, əlinə düşəni aparıb xəncərə, qılıncı, qalxana verir, nə bilim, tac qayıtdırır, nə oyun çıxarı. Guya mənim üçün Yezid şəbihi olacaq.

Vəli. Düz deyirsən, ana. Bizim işimiz elə Yəzid şəbihi olmaq kimi bir şeydir.

Anası. Zəhmət çəkdiyindən əlinə də bir şey gəlməyir. Budur, sabahdan deyirəm pul ver, bazara göndərim, durub mənimlə Şah Səlim oyunu oynayır.

Hüseyin. Eybi yoxdur, ana! Bir neçə vaxt səbr et. Bir vaxt gələr hər yerdə məni barmaqla göstərərlər. Məni küçədə "bığı qırışq lotu" deyib daşlayan uşaqların hamısı deyəcəklər: ax, biz də böyüyəndə onun kimi olaydıq. Məni evinə qoymayan, məni özünə qohum hesab eləməyən dayım, bir vaxt olar, hər yerdə fəxr edər ki, Hüseyin Ərəblinski mənim bacım oğludur. Mənim dayımın pulu, malı var, mənim qabiliyyətim, bacarığım, iqtidarı var. Ancaq bir azdan sonra özü gedəcək, adı da öləcək; malı, dövləti, pulu da tələf olacaq. Amma Hüseyin Ərəblinskinin adı qiyamətə kimi diri qalacaq. Hər məclisdə sən anamı Hüseyin Ərəblinskinin anasıdır deyib, yuxarı başa keçirəcəklər. Səbr elə, anam, axırda görərsən ki, bu Yezid şəbihi oğlun nə bir oğul olacaq. Belədir, Əbülfət!

Vəli. Belədir ki var!

Hüseyin. Gör bir manatın varsa, ver buraya, bazara göndərim.

Vəli (*əlini cibinə salır*). Sən ölüsən, var-yox bu gün bir manatım var idi. Altı şahısını papiroosa vermişəm, on dörd şahsı durur. (*Verir.*)

Hüseyin. Ver buraya, bir bozbaş əmələ gələr. Sən də naharını burada elərsən. Al, ana, göndər bazara. (*Anası gedir.*) Di gəl əyləş burada, bir balaca məşq edək. Əyləş.

Vəli (*əyləşir*). Frans, ver mənim oğlumu!

Hüseyin. Kim onu təlin edib evdən təbid etdi? Kim onu müharibəyə getməyə məcbur etdi? Ah, istəkli qardaşım Karl! Ox, ata, siz özünüz təlinə layiqsiniz, siz qatilsiniz!..

Vəli. Vallahi, təlinə layiqəm, öz övladımın qatiliyəm. O, məni özündən artıq sevirdi.

Hüseyin. O öldü. Sonrakı peşmançılıq fayda verməz. Ölmək yaxşıdır!

Vəli. Frans! Onu təlin etməyə sən məni məcbur etdin. Ver mənim oğlumu! Ver mənim Karlımı!

Hüseyin. Məni siz hırslındırmeyiniz. Vallah, sizi tək buraxram. Sizi ölüm... ölüm məqamında saxlaram!

Vəli. Ver mənim oğlumu! Of! Ver mənim oğlumu!

Hüseyin. Qoca əlil, axiretə kimi sağımı qalacaqsan? Öl! Öl! (*Boğur.*) Ölübdür, ölübdür! Bəlkə yatır? Bəli, öylə yatır ki, bir daha onun qalxmağı ıxtiyarı olmayıacaqdır. (*Gözlərini örtür.*) Gözlərini örtmək lazımdır.

Vəli (*qalxır*). Sox gözəl! Bərəkallah! Rolu əvəzsiz aparacaqsan.

Hüseyin. Sən Allah, əyər bir qüsür gördünsə, de. Hər kəs mənə qüsurumu göstərə, onun başına dolanaram. Dünən gedib Orlenovun oyununa tamaşa edirdim. Zalim balası özgə artistidir. Ondan nə qədər hərəkətlər əxz etmişəm. Hamısı vaxtında lazımlı olacaq... hələ xəbərin yoxdur ki?

Vəli. Nədən?

Hüseyin. Atanın goru üstün, atamın goru üçün, Ağa Məhəmməd şah üçün bir tac qayırtdırışam, bir ata dəyər. (*Sandıqdan çıxarır*.) Gör bir nə maldır.

Vəli (*əlində dolandırır*). Doğrudan da gözəl tacdır. Elə bil şəkildə çəkilibdir. O yan-bu yanı yoxdur. Bir başına qoy görüm. (*Hüseyn tacı başına qoyur*.) Bəh, bəh, çox gözəldir.

Dayısı (*daxıl olur*). Öl ha! Öl ha! Adə, pəs nə vaxt adam olacaqsan? Bu nədir, şeytan papağıdır, başına qoyubsan? Xələf oğlu Məhəmməd səni qoyub gedincə bir parça daş qoyub gedəydi. Sirinə bax, sıfətinə bax!

Hüseyin. Dayı, təvəqqə edirəm məni öz halıma qoyasan. Elə bil heç Hüseyin adlı bacıoglun yoxdur.

Dayısı. Adə, necə məni öz halıma qoy? Məgər mən insan deyiləm? Məgər mən abru sahibi deyiləm? Mən bazardan ötüb keçə bilmirəm! Hər görən deyir: "Odur, buğu qırxiq Hüseynin dayısı gedir". Adə, a binamus! A biqeyrət! Ayna qabağında durubsan? Bir sıfətinə dürüst diqqət ilə bax! Gör nəyə oxşayırsan?! Adə, kişi də buğlarını qırxdırıb özünü bu sıfətə salar? Bığ qırxdırmaq binamusluq, biqeyrətlik nişanəsidir. A binamus, məgər özünə bir peşə tapmayırsan? Gəl mənim kontorumda otur. Xaricilərə verdigim məvacibi artıqlığı ilə verim sənə, padşah kimi dolan! Yoxsa əlinə düşəni apar ver zir-zibilə, tax başına, oyunbazlıq elə, adını da iş adımı qoy! Bu da sənətdir? Bu da peşədir? Tfu sənin üzünə!

Hüseyin. Sözünü qurtardin?

Dayısı. Qurtardım. Necə?

Hüseyin. Mən durub sənə sənətimin nə olduğunu nəql etsəm, sən eşitməyəcəksən, eşitsən də anlamayacaqsan! Mən oyunbazam, hoqqa-bazam, biaram, binamusam, yaxşı! Təvəqqə edirəm buradan düz çıxasan.

Dayısı. Adə, nə qələt eləyirsən? Yoxsa istəyirsən təpənə bir güllə vurum orada yatasan?

Hüseyin. Səndən onu da gözləmək olar. Mən sənətim yolunda canımı qoymusam. Əvvəl-axır sənin kimi pula Allah deyənlərin biri o güllənin birini mənim başıma vuracaq. Mən hazırlam. Nə vaxt istə-səniz məni öldürə bilərsiniz. İmdi isə zəhmət çək, buradan təşrif apar.

Dayısı. Binamus, biqeyrət, gör sənin başına nə gətirəcəyəm. (*Gedir*).

Hüseyin. Vəli, görürsən? Küçədə günüm bu, bazaarda günüm bu. Əmi, dayı, qohum, qardaş, hamı məndən üz döndərib. Küçədə uşaqlar məni daşlayırlar. Bir gün bu nainsaflar məni öldürəcəklər. Bu mənim yəqinimdir. Amma qoy öldürsünlər. Nə qədər canım sağdır, məslə-kimdə möhkəm durmuşam və duracağam.

Vəli (*əl verir*). Hara getsən səninlə varam. İsteyir getdiyin yol ölüm yolunu olsun.

Hüseyin. Bizim yolumuz batmaz bir günəşə tərəfdır. Qoy kor şəb-pərələr öz qaranlıq yuvalarında dünyadan bixəbər yatıb özlərini insan hesab etsinlər. Bir vaxt gələr, kimin insan olduğu məlum olar.

PƏRDƏ

# KÖHNƏ DUDMAN

## *Dörd pərdədə*

### İŞTİRAK EDƏNLƏR

Pərviz xan – böyük mülkədar	Abdulla xan – Pərviz xanın düşməni
Mirzə İsmayıllı – xanın vəkili	Cavan kəndli
Sadiq bəy – xanın yaxın köməkçisi	Erməni
Rəcəb kəndxuda – kəndxuda	Tağı
Xanın qızı	Heydər
Baş hərəm	Xəlil
İkinci hərəm	Şirin
Rəşid – xanın qulluqçusu	Səfi
Allahqulu – kasib kəndli	Ağsaqqallar, cavanlar, nökər, xacə, pəh-
Bədəl – onun oğlu	ləvan, qasid, sərkərdə, qarovul, uşaq
Gülsənəm – onun qızı	və kənd camaati
Hüseyn – pişxidmət	

### BİRİNCİ PƏRDƏ

Pərviz xanın kəndində. Amilin evi. Evin qabağında vəqe meydançada böyük izdiham. Xanın vəkili Mirzə İsmayıllı balkonda əyləşib. Camaat dəstə-dəstə orada-burada toplaşış danışırlar. Bir kənarda bir qoca kəndli – Allahqulu ilə bir cavan kəndli söhbət edirlər.

Cavan kəndli. Deyirlər, xan bu gün kəndə buyuracaq. Heç bilirsən, onun hər gəlməyindən rəiyyətə nə qədər ziyan toxunur? Onun da ki, öz rəiyyətinə yazığı gölmir. Rəiyyət, deyəndə, ağanın övladıdır. Ağa da gərək öz övladına zülm etməsin.

Allahqulu. Oğlum, hələ sən cavansan. Elə ki, mən yaşa yetdin, onda bir az ağılli danışarsan. (*Ətrafa baxır.*) Bir az kənara çəkilək, danışdığımızı eşitməsinlər. (*Çəkilirlər kənara.*) Bala, ağa nə qədər uzaqda olsa, kəndli üçün bir elə yaxşıdır. Oturar evində, lazımlı olanda mal-cəhət üçün öz vəkilini göndərər. Biz də vəkilə az verib, çox yalvararıq, çox verib, az yalvararıq, bir tövrlə yola salariq gedər.

Cavan kəndli. Ağa da gələndə, gedib ayağına yıxılıb, deyər-sən, qurbanın olum, məhsulumuz az oldu, quraqlıq düşdü, su azlıq elədi, sel gəlmədi, çeyirtkə yedi. Dövlətli xandır, görərsən camaata rəhm eləyib, verginin yarısından keçdi.

A11ahqulu. Oğlum, dünya görməyibsən, sən deyən Pərviz xan deyil, kölgəsidir. Bir xan ki, rəiyəti qaramal kimi qulağından tutub sata, ona nə yalvarmaq, nə yaxarmaq! Onun elə kəndə gəlib, üç gün qalıb getməsi, mədaxil istəməsə də, camaatin nəfəsini kəsir.

Mirzə İsmayıll (balkondan). Rəcəb kəndxuda, camaatı bir yerə topla!

Rəcəb kəndxuda. Ay camaat, buraya yiğilin. Mirzənin sizə buyruğu var.

Camaat balkonun qabağında toplasır.

A11ahqulu. Gedək yavuğa. Qulaq as, gör mirzə nə buyuracaq, o vaxt mən dediklərimi anlarsan.

Gedirlər yavuğa.

Mirzə İsmayıll. Camaat, Pərviz xan, necə ki, sizə məlumdur, iltifat eləyib, bu gün sizə qonaq gəlir.

Camaat. Çox xoş gəlir, gözümüz üstündə yeri var. Allah onun kölgəsini bizim başımızdan əskik eləməsin.

Mirzə İsmayıll. Gərək qonağa, necə ki lazımdır qulluq eləyəsiniz. Əvvəla, ağsaqqallar hamısı qabaqlarında kəndin mollası, gərək kəndin girəcəyində gedib dayansınlar. Cavanlar da hamısı atlanıb xanın qabağına getsinlər. Xana yetişib, baş əyəndən sonra, qayıdır kəndə girincə xanın qabağında at oynatsınlar. Yaxşı at oynadanolara xan xələt bağışlayacaq. Xan kəndə daxil olan tək, gərək ayağının altında bir öküz kəsilsin. İkinci öküz qurbanı kəndin ortasında kəsilməlidir. Xan sizə üç gün qonaq qalacaq. Bu üç gündə xanın özünə və onun üstüncə gələn otuz nəfər atlıya gərək bacardığınız hörməti eləyəsiniz. Rəcəb kəndxuda, binagüzarlıq səninlədir. (*İçəri daxil olur.*)

Rəcəb kəndxuda. Camaat, mirzənin buyruğunu eşitdiniz ki?

Camaat. Bəli, eşitdik.

Rəcəb kəndxuda. Di dayanmaq yeri deyil. Xan kəndə yaxınlaşmaqdadır. Ağsaqqallar gedib xanlıq dəyirmanının qabağında xanı gözləsinlər. Mollaya da xəbər verin. Cavanlar, nə dayanıbsınız?! Haydi,

tez olun. Bu saat yola düşün! Yoxsa sizə bir elçi də göndərəcəklər?  
Tez olun!

Ağsaqqallar, cavanlar gedirlər.

**A1lahqulu** (*cavana*). Di get, sən də atını min, çap xanın qabağına. Görürsən, bala? Xanın gəlməyi belə olur. İki öküz bu gün kəsiləcək. Hər gündə də gərək iki öküz kəsilsin ki, bəlkə xanın üstüncə gələn ac qurdların qarınları dolsun. Ondan savayı da hər kəsin evində nə var, gərək xanın qulluğuna çəksin: qatıqmı, qaymaqmı, yağmı, motalmı, quzumu. Xan buradan gedəndə də bir neçə araba da belə şeylərlə doldurub özü ilə aparacaq. İndi, bala, görürsənmi, "xan gəldi" necə olar?

**Cavan kəndli**. Görürəm, əmi, mən belə bilmirdim.

**A1lahqulu**. Hələ bu nə ucudur, nə ortası, çox şey görəcəksən. Bundan da yaman işlər var. Xan üçün camaatın arvadlarını, qızlarını çəkəcəklər.

**Cavan kəndli**. Əmi, məgər rəiyyətin namusu ağanın namusu deyil? Belə işi də ağa elərmi?

**A1lahqulu**. Rəiyyətdə məgər namus qoyublar? Bizim hamımızı binamus eləyiblər.

**Cavan kəndli**. Əgər bir kəs mənim külfətimə, anama, bacıma toxuna, hər kəs olur-olsun, cəmdəyini yerdə qoyaram.

**A1lahqulu**. Bu sözləri çoxları deyiblər.

**Rəcəb kəndxuda** (*qocaya*). Allahqulu, nə uzun söyləyirsən? Gəl, cəld ol, xanlıq dəyirmana tərəf yola düş. İndi xanın gələn vaxtıdır. (*Cavan kəndliyə*) Bala, Qənbər, sən də dayanma. Söhbətin xan gedəndən sonraya qalsın.

**A1lahqulu**. Deməli, mən xanın qabağına çıxmamasam xan yoldan qayıdır, kəndə girməyəcək?

**Rəcəb kəndxuda**. Gəl get, ayıbdır, qanının bahasını ağızına alma. Bilirsən ki, xan eşitsə atanı qəbirdən çıxardar.

**A1lahqulu**. Gedirəm, gedirəm. (*Cavan kəndliyə*) Bala, sən də get, atını min, çap xanın qabağına. Bəlkə xələtdən, filandan sənə iltifat eləyə.

**Rəcəb kəndxuda**. Allahqulu, get deyirəm sənə. Uzun danışq fayda verməz. Görünür ağsaqqal vaxtında belin kötük istəyir.

**A1lahqulu**. Biz kötüksiz məgər dolana bilərik? Belimiz adət eləyib. İki gün kötük dəyməyəndə bədənimiz qaşınmağa başlayır.

Rəcəb kəndxuda. Gəl, get deyirəm. Ondan qorx ki, bir kötəklə canın qurtarmaya.

Allahqulu (*cavana*). Gedək bala!

Gedirlər.

Mirzə İsmayıllı (*balkona çıxır*). Rəcəb kəndxuda, camaat hamısı getdimi?

Rəcəb kəndxuda. Bəli, mirzə, hamı getdi. (*Qoca və cavanı göstərir*.) Bunlar da, budur, gedirlər.

Mirzə İsmayıllı. Onlarla nə söhbət eləyirdin? Sən də, füzul oğlu füzul, söhbət eləməyə vaxt tapıbsan? Bir adamın yaxasından yapışanda buraxmaq istəmirsən. (*Kəndlilərə*) Gedin, qardaşlar, dayanmayıñ. (*Qoca və cavan gedirlər. Mirzə İsmayıllı enir aşağıya*.) De görüm onlارla nə danışındın?

Rəcəb kəndxuda. Bir danışmaq yox idi. Bu Allahqulu kişi də bir dikbaşın biridir. Heç kəsdən dilini saxlamır. Onun dilini kəsib bir yaxşı tövbə vermək lazımdır.

Mirzə İsmayıllı. Necə?

Rəcəb kəndxuda. Necəsi yoxdur. Ağzına gələni xanın haqqında danışır. Bir adam da yoxdur ki, onun ağızının ipini çəksin. Deyirəm get dəyirmanın qabağına, deyir, mən getməsəm, xan küsüb dala qayıdacaq?

Mirzə İsmayıllı. Necə, yoxsa xanın qəzəbindən xəbəri yoxdur? Bilmirmi ki, o qədər vurarlar, qamçı altında canı çıxıb, it kimi murdar olar?

Rəcəb kəndxuda. Həqiqət, mirzə, belə adamlara tövbə vermək lazımdır. Yoxsa görərsən, camaati da yoldan çıxartdı.

Mirzə İsmayıllı. Xub, xan gələr, mən qulluğuna ərz elərəm.

Rəcəb kəndxuda. Mirzə, sənə bir söz deyim. Sənin çörəyin haqqı, Allahqulunun evində təzə yetişmiş elə bir qızı var ki, dünyanın yarısına verməzsən. Mən deyə bilərəm ki, xanın hərəmxanasında elə can yoxdur. Xalis padşah malıdır.

Mirzə İsmayıllı. Bəs, a zalım oğlu, indiyədək bunu mənə niyə xəbər verməyibsən?

Rəcəb kəndxuda. Xəbər verərdim, qızın qardaşından qorxurdum, ondan qan iyi gəlir.

Mirzə İsmayıllı. Onun qorxusu yoxdur. Həqiqət, qız çox gözəldir?

Rəcəb kəndxuda. Ərz elədim ki, padşaha layiq qızdır: uzun boylu, qara gözlü, yanaq, – demə görmədim, – bir şüşə dolu qan, yerişi sona yerişi, saçları topuğundan, guya zalim qızına gün işığı dəyməyib.

Mirzə İsmayıll. Daha kəs səsini, kafir! Ağzımın suyu axdı. Əlbəttə, xana bir belə peşkəş vacibdir.

Rəcəb kəndxuda. Ancaq, mirzə, səndən təvəqqəf eləyirəm, xanın qulluğuna o qızın xəbərini mən gətirdiyimi ərz eləyəsən. Bəlkə xandan mənə bir xələt çıxa.

Mirzə İsmayıll. Əlbəttə deyərəm.

Rəcəb kəndxuda. Ancaq, mirzə, bir şey var.

Mirzə İsmayıll. Nə şey?

Rəcəb kəndxuda. Doğrusu, yenə deyirəm, Allahqulunun oğlunun xatasından gərək məni qoruyasan.

Mirzə İsmayıll. Onun əlacı asandır. Arxayın ol. (*At ayağı səsi eşidilir.*) Rəcəb kəndxuda, gör xandırımı gələn?

Rəcəb kəndxuda (*yüyürüb baxıb, tez dala qayıdır*). Bəli, mirzə, xan təşrif gətirir.

Mirzə İsmayıll. Yüyür xanın atını özün tut. Sonra mən səni xanın nəzərinə verərəm: qoçaq adamsan, sədaqətli qulluqçusən.

Rəcəb kəndxuda. Ölənədək başla, canla xana qulluq eləmək borcumuzdur.

Mirzə İsmayıll. Tez ol, yüyür!

Rəcəb kəndxuda, Mirzə İsmayıll da onun dalınca gedirlər. Pərviz xan, yanında Mirzə İsmayıll, ətrafında kəndin ağsaqqalları və cavanları daxil olurlar.

Pərviz xan. Camaat, sizin hamınızı xoş gördük!

Camaat. Xoş bəxtiniz olsun, xan!

Pərviz xan. Necəsiniz, salamatsınızmı?

Camaat. Şəfaətin artıq olsun, xan! Allah sizin kölgənizi bizim başımızdan öskik eləməsin!

Pərviz xan. Əkənəcəyiniz necədir? Malınız, qoyununuz salamatdır mı?

Camaat. Dövlətinizdən salamatlıqdır.

Camaatla xan danışan əsnada Allahqulu kənarda durub dinməz qulaq asır.

Xan ona tərəf baxanda naxahi baş əyir.

Mirzə İsmayıll. Camaat, xan yorulubdur. Siz də sabahdan ayaq üstündə məəttəlsiniz. Gedin evlərinizə, xan da dincini alıñ. Hər kəsin nə dərdi var, sabah gəlib xana ərz eləyə bilər.

Camaat bir-bir: mürəxxəs olaq, mürəxxəs olaq, – deyərək gedirlər.  
Allahqulu baş əyməyib camaatın dalinca gedir.

Pərviz xan. Mirzə, tək kənarda duran kişi kim idi?  
Mirzə İsmayıll. Qurbanın olum, ona Allahqulu Oruc oğlu deyirlər.  
Pərviz xan. Bəli, eşitmışəm. O yenə camaata qarışmayıb, biz-dən boyun qaçırtdı?

Mirzə İsmayıll. Xan sağ olsun, onun öhdəsindən nə mən, nə də  
yazılıq Rəcəb kəndxuda gələ bilirik. Başidikin biridir. Kənddə ağızına  
gələni danışır, camaati da yoldan çıxardır.

Pərviz xan. Eybi yoxdur, cəzasına çatar.  
Mirzə İsmayıll. Amma, xan sağ olsun, deyirlər, evində elə bir  
vəcihə qızı var ki, heç vəsfə gələn deyil.

Pərviz xan. Nə danışırsan?  
Mirzə İsmayıll. Başın üçün, xan, əgər deyilən doğru isə, hə-qıqət hərəmxana malıdır ki, özünlə aparanan.

Pərviz xan. Bu gecə onu mənim yanımı gətirərsən. Xoşuma  
gəlsə, apararam hərəmxanaya.

Mirzə İsmayıll. Baş üstə, xan. Xoşuna gəlsə, Rəcəb kəndxu-  
daya gərək xələt verərsən. Çünkü qız xəbərini gətirən odur. Özü də it  
sədaqətində bir qulluqçudur.

Pərviz xan. Bir adam göndər, Allahqulunu buraya gətirsin.  
Mirzə İsmayıll (çağırır). Rəcəb kəndxuda!  
Rəcəb kəndxuda (yüyürək gəlir). Bəli, Mirzə!

Mirzə İsmayıll. Bu saat xanın fərraşlarından da bir neçə nəfər  
götürüb, gedib Allahqulu Oruc oğlunu xanın qulluğuna gətirərsən. De-  
yərsən, xan səni hüzura istəyir.

Rəcəb kəndxuda. Baş üstə! (Baş əyib gedir.)  
Pərviz xan. Mirzə, cavanların siyahısı hazırlırmı?  
Mirzə İsmayıll. Bəli, hazırlır. İgidlərdən on beş nəfər seçmə-  
lərinin adlarını siyahı eləmişəm.

Pərviz xan. Bilirsən bu nə üçündür?  
Mirzə İsmayıll. Xeyr, qurban, bilmirəm.  
Pərviz xan. Yadındadırımlı neçə il bundan əqdəm Rəhim xan  
mənə iki güləşən dəvə və iki də yaxşı boğuşan köpək göndərmişdi?

Mirzə İsmayıll. Bəli, qurbanın olum, çox gözəl yadimdadir. Hətta  
qızıl köpək, Abdulla xanın yüz qızılı aldığı köpəyini boğdu da, yadim-  
dadır. Abdulla xan haman saat iti gülle ilə vurub öldürdü. Özü də atını  
minib naharsız getdi.

Pərviz xan. Afərin! Gözəlcə yadındadır. İndi də Rəhim xan mənə məktub göndərib, yazar ki, sizin Heydərxanının cavanları çox igid olurlar. Təvəqqə edirəm, onlardan on beş nəfər mənə satasınız ki, yanımca lazım olan yerlərə atlansınlar. Hər birinə də yüz əlli qızıl təklif eləyir. Bu da çox yaxşı qiymətdir. Mən də cavabında yazdım ki, bu qiymətdən satmağa hazırlam. Burada həm pul var, həm də dəvələrin və köpəklərin xəcalətindən çıxaram. Abdulla xan indi də mənimlə danışmir. Ha, ha, ha...

Mirzə İsmayıllı. Çox yaxşı sövdadır, Allah xeyir versin. (*Siyahını uzadır.*) Buyur, qurban! (*Xan siyahını alib oxuyur.*) Ancaq burada bir səhv var, onu düzəltmək lazımdır.

Pərviz xan. Nə səhv?

Mirzə İsmayıllı. Yaxşı olar ki, siyahıdan Həsən Pirqulu oğlunu pozub, əvəzinə Allahqulu oğlu Bədəli yazaq. Onun buradan getməsi məsləhətdir. Dəli igiddir, əlindən xəta çıxa bilər.

Pərviz xan. Anladım nə deyirsən. Çox gözəl, al, pozursan poz! Əvəzinə Bədəli yaz! (*Siyahını verir.*)

Mirzə İsmayıllı (*siyahını alib, düzəldir*). Buyur, qurban! (*Verir xana.*)

Allahqulunu oğlu ilə xanın qulluğuna gətirirlər. Hər ikisi baş vurub əlli bağlı dururlar.

Pərviz xan (*diqqətlə Allahqulunun oğluna baxır*). Yavuğa gəl, qoçaq! (*Bədəl qabağa yeriyyir.*) Adın nədir?

Bədəl. Xanın nökərinin adı Bədəldir.

Pərviz xan. Afərin! Gözəl cavab verdin. Yəqin ki, mənim sadıq rəiyyətlərimdənsən. (*Bədəl baş əyib bir söz demir.*) Mirzə İsmayıllı, bu oğlanı haraya lazım bilirsən göndər.

Mirzə İsmayıllı (*Rəcəbə*). Rəcəb kəndxuda, siyahı ilə çağrılan cavanlar haradadırlar?

Rəcəb kəndxuda. Divanxanadadırlar.

Mirzə İsmayıllı. Bu oğlanı da apar oraya. Həsən Pirqulu oğlunu da boşla getsin evinə.

Rəcəb kəndxuda (*Bədələ*). Yeri gedək. (*Aparır.*)

Pərviz xan. Çox qoçaq oğlana oxşayır.

Mirzə İsmayıllı. İgidlikdə, qoçaqlıqda tayı, bərabəri yoxdur.

Pərviz xan. Sifətindən, baxanda, qoçaqlıq yağır. Belə bir oğlanı yüz əlli qızılı vermək cəfadır.

Mirzə İsmayıllı. Məsləhət belədir.

Pərviz xan. Doğrudur, belə oğlunu görüb, Rəhim xan da mən-dən razı qalar.

Allahqulu. Mirzə, mənim oğlumu haraya göndərdin?

Mirzə İsmayıllı. Sən nə haqla bu sualı mənə verirsən?

Allahqulu. Necə? Məgər ata deyiləm? Oğlumun haraya aparılmağını bilməyim?

Mirzə İsmayıllı. Hamının atası xandır. Hamının ixtiyarı da onun əlindədir. Nə istərsə elər. Hər kəsə öл dedi, gərək ölsün, qal dedi, qalsın və sənin də xan qulluğunda danışmağa ixtiyarın yoxdur. Qoca kişişən, bu yolların hamısını yaxşı bilirsən. Səni hüzura çağırıblar, nə xəbər alırlar, cavab verib, evinə gedərsən.

Allahqulu. Mirzə, mən oğlumun haraya aparılmağımı yaxşı bilirəm. Məgər rəiyyət qaramaldır ki, bir-bir aparıb satasınız?

Mirzə İsmayıllı. Xan sağ olsun, indi özümüz bunun nə növ bir in-san olduğunu görürsünüz. Xan qulluğunda cürət eləyib bu dildə da-nışan, görün kənarda nələr söyleye bilər.

Pərviz xan. Görürəm. (*Allahquluya*) Allahqulu, mən sənin haq-qında çox şeylər və sözlər eşitmışdım. Amma böhtan hesab eləyib inanmirdim. İmdi mən səni dürüst tanıdım. Gərək mənimlə gedib hə-mişəlik yanımda qalasan. Səni bu kənddə qoymaq olmaz.

Allahqulu. Xan sağ olsun, məgər ata ürəyi yananda danışmaq da qadağandır? Heyvanın balası itəndə o da görürsən hər yeri dolanıb axtarır. Məgər mən heyvana da deyiləm?

Rəcəb kəndxuda (*daxıl olur*). Mirzə, aparıb divanxanada qoydum. Pirqulu oğlunu da buraxdım getdi.

Pərviz xan (*Allahquluya*). Mənim nəinki sənin oğluna, hətta tamam külfətinə, sənin malına, canına belə ixtiyarım çatar. Sənin göz-lərinin qabağında azmı adam dara çökilib? Rəcəb kəndxuda, bunu aparıb üç yüz çubuq vurdurarsan. Bir də xan qulluğunda cürət eləyib danışmaz.

Rəcəb kəndxuda (*Allahqulunun qolundan yapışır*). Gedək!

Allahqulu çəkinir.

Balaça uşaq (*yüyürərək gəlir*). Ata! Bu saat xanın adamları gəlib, bacımı çəkib apardılar. Qardaşımı nə qədər axtardım tapmadım.

Allahqulu (*başına döyür*). Bu da bir müsibət! Xan, oğlumu apa-ri məni köməksiz qoydun. İndi də mənim namusuma əl atırsan? Adını

beləmi ata qoyubsan? Batsın sənin kimi ata! Sən ata deyilsən, qaniçən-sən, canavarsan!

Pərviz xan. Daha kifayətdir! Rəcəb kəndxuda, bunun boğazına kəndir keçirib, dal həyətdə, mənim gözümün qabağında tut ağacından asarsan! Məlun, köpək! Sən bilirsənmi ki, sizin hamınızın canının, ma-lının, külfətinin ixtiyarını Allah özü mənə tapşırıbdır?!

Allahqulu. Bir Allah ki, camaatın ixtiyarını sənin kimi canavara tapşırı, elə Allaha mən bəndəlik eləmək istəmirəm!

Pərviz xan. Cəld olun, aparın dilini kəsin!

Allahqulunu çəkirler.

Allahqulu (*fərraşları itələyir*). Çəkilin kənara! Mənim oğlum getdi, qızım getdi, namusum ayaq altında tapdalındı, canım da gedir! Xan məni dara çəkdirməsə də, mən özüm dünyada bundan sonra ya-şamayacağam! Heç kəsdən də bu saat qorxum yoxdur! (*Xana*) Xan, sənin atan Surxay xan mənim atamı qayanın si-nəsində bitmiş bir kola ilişib başı üstündə asılı qaldı. Quzğunlar, çala-ğanlar diri-diri onun bədənini söküdlər. Axırda kişinin quru sümükləri qayanın dibinə töküldü. Sən də məni dara çəkdirirsən, nə eyib elər?! Əlbət bir vaxt səndən və sənin övladından hayif alan tapılar.

Allahqulunu çəkib aparırlar.

Pərviz xan. Həqiqət, ölməli məlunmuş!

Mirzə İsmayıll. Allaha da səbb elədiyini eşitdiniz?! Belə adamın şərən də qətli vacibdir.

Pərviz xan. Əlbəttə, vacibdir.

Fərraş gəlib kənardan Mirzə İsmayıla başı ilə işarə edir.

Mirzə İsmayıll (*xana*). Xan sağ olsun, qız hazırlıdır.

Pərviz xan. Çox gözəl, ötürsünlər yatacaq otağına. Gedək, Mirzə, istəyirəm pəncərədən o məlun Allahqulunun çapalamasına tamaşa elə-yim. Sonra da bir qədər istirahətə məşğul olam. Gedək!

Gedirlər.

PƏRDƏ

## İKİNCİ PƏRDƏ

Pərviz xanın sarayında bir otaq. Hərəmlər, hərəmxana əmələləri çalıb oynayırlar.

Xacə (daxil olur). Xan təşrif gətirdi. Özü ilə də bir maral gətirib-dır ki, yemə, ismə, xəttü-xalına, gül camalına, tamaşa ele.

Hərəmlərdən biri. Necə, yoxsa bizim hamımızdan gözəldir?

Xacə. Ah! Sizin heç biriniz onun bərabəri ola bilməzsiniz.

Baş hərəm. Gələr baxarıq. (*O biri qadılzlara*) Dağılın buradan, heç kəs qalmasın!

Hamı baş əyib gedir. Pərviz xan daxil olur. Baş hərəm təzim edir.

Pərviz xan. Necəsiniz, salamatlıqdırımı?

Baş hərəm. Bizim salamat olub, ya olmadığımız sizə lazımdır-mı? Sizin üçün öz rahatlığınız hər şeydən əfzəldir. Buyurub, kənddə istirahət eləyib, bir nazənin sənəm də qulluğunuzda gətiribsiniz. Guya buradakılar sizin üçün azdırılar.

Pərviz xan. Ürəyinə başqa bir fikir gəlməsin, əzizim. Sən bu hərəmxananın baş hərəmi olub, həmişə öz yerində möhkəm əyləşə-cəksən. Sən güman etmə ki, mən özüm üçün təzə bir kəniz gətirmişəm. Xeyr! Daha kifayətdir. Ancaq yetim və bilmərrə sahibsiz bir qız olduğundan gətirmişəm ki, hərəmxanada sizə qulluq eləsin.

Baş hərəm. Gətirsən də, gətirməsən də, sahibi-ixtiyarsan. Bizi-n nə sözümüz ola bilər?

Pərviz xan. Mən sənə yenə deyirəm ki, xəyalına özgə fikir gəlməsin. (*Əl ələr, qulam daxil olur.*) Get, kənddən təzə gələn qızı buraya göndər. (*Qulam baş əyib çıxır.*) Onu sənin ixtiyarına verəcəyəm. Necə bir həyali qız olduğunu görərsən. (*Qız daxil olub qapıda dayanır.*) Qorxma, yaxşı qız, yavuğa gəl. (*Qız qışılaraq yavuğa gəlir.*) Sən bu gündən bu xanımın qulluğunda olacaqsan. Onun gərək hər əmrinə sə-daqətlə itaət eləyəsən. Anladınmı, yaxşı qız? (*Qız başı ilə işarə edir. Xan baş hərəmə*) Görürsən necə həyali qızdır? İmdi özün bununla söhbət eləyə bilərsən. (*Gedir. İkinci hərəm daxil olur.*)

Baş hərəm. Ay qız, adın nədir?

Gülsənəm. Adım Gülsənəmdir.

Baş hərəm. Atan, anan çıxdanmı ölüblər?

Gülsənəm. Anam çıxdan ölüb. Atamı da xanın üzünə ağ oldu-ğuna görə, üç gün bundan qabaq boğazından asdlar.

Baş hərəm (*ikinci hərəmə*). İmdi bunun necə yetim qız olduğu-nu bildik. (*Gülsənəmə*) Neçə yaşın var, qızım?

Gülsənəm. On altı.

İkinci hərəm. Yenə danişdir, bundan çox əhval bilmək olacaq.  
Baş hərəm. Bacından, qardaşından nəyin var?

Gülsənəm. İki qardaşım var. Böyük qardaşımı xan bu səfər gə-ləndə Rəhim xana satdı, apardılar. Bir balaca qardaşım var, o da evdə qaldı.

Baş hərəm. Bəs ona kim pərəstar olur?

Gülsənəm. Bilmirəm.

Baş hərəm. Necə bilmirəm? Bəs sən onu necə sahibsiz qoyub gəldin?

Gülsənəm. Mən özüm gölmədim. Məni fərraşlar güclə çəkib gətirdilər xanın yanına. Oradan da buraya gətirdilər. Daha qardaşım-dan xəbərim yoxdur.

Baş hərəm. Cox gözəl. Di get qızım, kənizlərin içində otur. Ça-ğıranda gələrsən. (*Qız gedir. İkinci hərəmə*). Bu işlərdən nə görürsən?

İkinci hərəm. İş ayındır. On altı yaşında bir qız, həqiqət də, hamımızdan gözəl. Bir az keçəcək ki, hamımızın üstümüzdə böyüklük eləyəcək.

Baş hərəm. Onda tədbir lazımdır.

İkinci hərəm. Tədbir nə ola bilər? Başını batırmaqdan özgə bir tədbir ola bilməz.

Baş hərəm. Ondan sonra xanın qəzəbinin qabağında durmaqmı olar?

İkinci hərəm. Nəticəsinə mən cavab verərəm.

Baş hərəm. Tədbirin nədir söyle?

İkinci hərəm. Burada, bizə əl-ələ verib işləmək lazımdır. Ona görə səndən bir söz xəbər alacağam. Ancaq gərək sualımdan qəzəb-lənməyəsən.

Baş hərəm. Qəzəblənmərəm, xəbər al!

İkinci hərəm. Pişidmət Rəşidin sənə bənd olduğundan xəbərin varmı?

Baş hərəm. Bu nə növ sualdır eləyişsən?

İkinci hərəm. Vədində möhkəm dur, qəzəblənmə. Mən qula-ğımla eşitdiyimi deyirəm. Mətbəxdə aşpazla danışdığını eşitmişəm. Deyirdi ki, bir gün xanımı görməyəndə gecə yata bilmirəm.

Baş hərəm. Onun nə həddi var mənim adımı çəkir? Məgər bilmir ki, xan xəbərdar olsa, onun atasının sümüklərini qəbirdən çıxardıb odlar?

İkinci hərəm. Eşq başa vurandan sonra, adam ölümə də həvəslə gedər. Ancaq indi qəzəblənmək yeri yoxdur. Nə tənbeh lazımsa, sonra eləyə bilərsən. Hələlik düşməni aradan götürmək lazımdır. Sən Rəşidi xəlvət gətirt yanına, onunla bir növ mehriban söhbət elə, qəşgözlə ona bir para ümidi lər ver. Sonra Gülsənəmin aradan götürülməsini ona teklif elə.

Baş hərəm. O bu təklifi qəbul elərmi?

İkinci hərəm. O sözləri ki, mən eşitmışəm, nəinki baş və canla qəbul elər, hətta sənin yolunda öz atasının da başından keçər.

Baş hərəm. Sonra xanın öhdəsindən necə gələrsən?

İkinci hərəm. Hələlik onun adı kənizdir. Bir kəniz üstündə xan özünə zəhmət verib danışmaz. Ona nə var? Xanlığın qızlarının hamisinin təəllüyü ona deyilmə? Gedib birini də gətirər. Onun üçün ya arvad ölümü, ya bir toyuq ölümü. Bir az söylənib oturacaq yerində. Amma vaxt ki, ona hərəm adı qoyub yuxarı başa addatdı, onda gərək biz hamımız buradan başımızı götürüb, çıxıb gedək.

Baş hərəm. Xan bu saat haradadır?

İkinci hərəm. Yorulub yatıbdır.

Baş hərəm. Xub, mən Rəşidi bu saat buraya çağırtdırıb, onunla danışaram. (*O biri qapını açıb xacəni çağırır. Xacə daxil olur.*) Mənim üçün bir qəlyan gətir. Rəşidi də bu saat xəlvətcə mənim yanımı ötür. (*Xacə gedir. İkinci hərəmə*). Sən xanın yatacaq otağının qapısında gizlən. Elə ki oyandığını gördün, mənə tez xəbər ver, Rəşidi qaçırdım.

İkinci hərəm. Baş üstə, mən gedirəm. Gərək Rəşidə elə bir şirin dillə danışasan ki, səndə ona məhəbbətin olduğuna dürüst inana.

Baş hərəm. Yaxşı, mehriban danışaram. Sən get, qapıdan uzaqlaşma.

İkinci hərəm. İşini xatircəm tut. (*Gedir.*)

Xacə, əlində qəlyan, dalınca Rəşid daxil olur. Qəlyanı xanıma verib çıxır.

Rəşid əli bağlı qapıda dayanır. Baş hərəm taxt üstündə əyləşmiş, qəlyan çəkir, hərdənbir gözünün altı ilə Rəşidə baxır. Bu minvalla neçə dəqiqə keçir. Sonra üzünü Rəşidə tutur.

Baş hərəm. Yavuğa gəl, Rəşid, səndən söz soruşacağam.

Rəşid (*yavuğa gəlib*). Əmriniz nədir, xanım?

Baş hərəm. Sən mənim üzümə niyə belə məzлum baxırsan? Guya ürəyində dərmansız bir dərdin var?

Rəşid. Sizin tək xanımın, Pərviz xan tək ağanın qulluğunda yاشayanın nə dərdi ola bilər?

Baş hərəm. Rəngin gün-gündən saralır. Yoxsa bir adama bənd-sən? Hər kəsdirəsə, deginən bu saat əmr edim versinlər sənə. (*Rəşid dərin bir ah çəkir*.) Niyə belə ah çəkdiñ?

Rəşid. Bağışlayın, xanım, qulluğunuzda biədəblik elədim.

Baş hərəm. Səndən bir söz soruşacağam, doğru cavab ver.

Rəşid. Yalan cavab verməyə həddim yoxdur, xanım.

Baş hərəm. De görüm, mən sənin xoşuna gəlirəmmi?

Rəşid. Xanım, bu nə sualdır edirsınız?

Baş hərəm. Sualıma cavab ver, ya deginən bəli, ya deginən xeyr.

Rəşid. Xanım, mən nəkarayam, nə cürət eləyib belə şeyləri xəyalımdan da keçirə bilərəm?

Baş hərəm. Mən soruştugumu bilişəm. Sənin də danışdıqlarını eşitmisişəm.

Rəşid. Atam sənə qurban, xanım, məni Pərviz xanın qəzəbinə toxuma. Yoxsa bədənimin hər tikəsi bir kolda qalar. Hər nə deyiblər-sə, ədavətlə deyiblər. Axı mən nə cürət edib sizin sözünüzü danışa bilərəm?

Baş hərəm. Dörd gün bundan qabaq mətbəxdə aşpazla nə danışdırın? Ha, rəngin qaçdım? Görürsən, hamısını bilərəm. Di sualıma cavab ver!

Rəşid (*onun ayağına yixılır*). Xanım, məni balalarının başına çevir. Məni Pərviz xanın başına çevir. Bir qələtdir eləmişəm, anlamamışam. Artıq-əksik söz danışmışam.

Baş hərəm. Dur ayağa. (*Rəşid qalxır*.) Eybi yoxdur, göyçək xanımların haqqında hamı danışar. Nə olar? Məgər nökər ürəyi ilə sair ürəklərdə təfavüt var? Hamının ürəyində məhəbbət ola bilər. Pərviz xan, məsələn, xandır, neçə min rəiyyətin canının, malının sahibidir. Bununla belə, məhəbbət nə olduğunu anlamır. Budur, hərəmxanasında on iki arvadı var. Onların hansına o, məhəbbət bağlayıb? Hər birindən doyandan sonra, gedib bir təzəsini gətirir. Buna məhəbbət deməzlər, bu, heyvanlıqdır. Budur, imdi də kənddən bir təzəsini gətirib. Görək onunla neçə müddət dolanacaq. Amma biz arvadlar heyvanlıq axtarırıq. Biz həqiqi məhəbbət axtarıraq. Sən mənim evimdə nökərsən.

Sənin də dilindən məhəbbət sözü eşidəndə ürəyimiz oynayır. De görüm, aşpaza dediyin sözlər ürəkdən idi, ya yox?

Rəşid. Ayağının altında qurban kəsilim, xanım, mənə izin ver bu gün buradan çıxıb, başımı götürüb bir az uzaq yerə gedim.

Baş hərəm. Əgər doğrusunu söyləməsən, səni Pərviz xanın əlinə verəcəyəm. O da bilirsən ki, ətini kabab eləyəcək.

Rəşid. Ay xanım, sənətə atam, anam qurban! Axı mən evi yıxılmış nə dedim?

Baş hərəm. Boynuna al, görüm mən sənin xoşuna gəlirəm, ya yox?

Rəşid. Bu nə qələt idi mən elədim? Nə daş idi başıma saldım?

Baş hərəm. Axır sualımdır, cavab ver!

Rəşid. Doğrusu, xanım, bir qələt eləyib demişəm, qəzəbin tutmasın.

Baş hərəm. Ürəkdən deyibsən, ya lağ ilə?

Rəşid. Mənim nə həddim var sənətə lağ eləyim. Ürəkdən demişəm.

Baş hərəm. Deməli, mən göyçək xanımmı?

Rəşid. Məgər buna bir söz olar? Göyçək olmasaydın, Pərviz xan səni baş hərəm elərdimi?

Baş hərəm. Onu demirəm. Sənin gözündə necə?

Rəşid. Vaxt ki mənim ağamsan, əlbəttə gözəlsən.

Baş hərəm. Açıq daniş, yoxsa bu saat dərini soyduraram.

Rəşid. Daha nə gizlətmək, gözəlsən!

Baş hərəm. Di al mənim əlimdən öp.

Rəşid. Qələt elərəm, xanım.

Baş hərəm. Öp deyirəm sənətə! (*Rəşid onun əlindən öpür*.) Nəcədir, dadlıdırımı?

Rəşid. Daha nə söz ola bilər?!

Baş hərəm. Əgər mənim xahişimi əmələ gətirsin, mən də sənin hər xahişini əmələ gətirərəm. Bu gün əlimdən öpdün, sonra da anla nə deyirəm...

Rəşid. Əmr elə, xanım, özümü suya qərq eləyim, bədənimi odlla atıb, yandırıb. Gözünün qabağında xəncəri ürəyimə çaxıb, qanımı sənin ayağının altına töküb.

Baş hərəm. Xeyr, mənim xahişim bunların heç birisi deyil. Xan kənddən təzə bir kəniz gətirib. Mən baxıram, o, cavan, məndən gözəl. Qorxuram bir azdan sonra xan onu bizim başımıza mindiro. Əgər sənin ürəyində mənə məhəbbət varsa, gərək o qızın başını batırasan.

Rəşid. Xanım, mənim öz canıma qüvvətim çatar. Onu da, necə ki, ərz elədim, sənin yolunda qoymağın hazırlam. Ancaq mənə sən nahaq qan tökdürmə.

Baş hərəm. Bəs onda sənin məhəbbətin yalanmış.

Rəşid (*özünü dübarə onun ayağına atır*). Xanım, al bu xəncəri, çax mənim ürəyimə, gör mən "uf" da deyərəmmi?! Amma mənim məhəbbətimə yalan demə... Nə buyurursan, hazırlam.

Baş hərəm. Mən sabah o qızı xacələrin birisi ilə çay kənarına paltar yumağa göndərəcəyəm. Bir kolun dalından onu gullə ilə vurub öldürərsən. Əgər xacə eşidib, səni görüb-tanisa, eyb eləməz, onu da vurub öldürərsən. Qəbul eləyirsinən?

Rəşid. Qəbul elərəm, xanım, ancaq...

Baş hərəm. Bu saat hər şeyi qəbul elərsən. (*Barmağı ilə üzünü göstərir*.) Di buradan da bir öpüş ala bilərsən.

Rəşid xanımın üzündən öpən halda Pərviz xan daxil olur.

Rəşid qaçırlar.

Pərviz xan. Ay ləçər, ay fahişə, bu on səkkiz ilin müddətində beləmi sədaqətlə dolanıbsan?! Bəs görünür on səkkiz il mənim öz binamusluğumdan xəbərim olmayıb! Mən Pərviz xan olum, tamam ətraf xanlar mənim adım gələndə titrəşməyə düşsünlər, amma evimin içində, öz hərəmim, baş hərəmim məni binamus eləsin? Yox!.. Yox!.. Burada qiyaməti bərpa edəcəyəm! Tamam hərəmxana əhlini qıracağam! Baxın, Pərviz xanın baş hərəmi öz ərinin gözünün qabağında nökərlə mazaq eləyir. Daha dünyada bundan da böyük biabırçılıq mümkünürmü? Bundan sonra hansı arvada etibar eləyəsən? (*Əl çalır, xacələr daxil olurlar*.) Gəlin aparın bu fahişəni salın zindana! Sabah buna bir cəza verim ki, cəmi hərəmxanaya ibret olsun. O məlun Rəşidi də harada olsa, tapıb yanına gətirərsiniz.

Baş hərəmi aparırlar.

İkinci hərəm (*daxil olur*). Gördünmü arvadının vəfasını? Mən deyəndə, inanmırıdn. Axırda onun əməlinə öz gözlərinlə tamaşa elədin. Deyirdin, ondan sədaqətlə arvad yoxdur. Gətirib baş hərəm eləyib, bizim başımıza çıxartmışdır. İndi sədaqətlə kim olduğunu görürsənmi?

Pərviz xan. Hamınız bir nəsildənsiniz, hamınız fahişəsiniz, hamınızı qılınca səkdirəcəyəm!

**İkinci hərəm.** Bizlərdən bir xata görsən, baş üstə. Bir dəfə çəkdirmə, iki dəfə, beş dəfə qılıncı çəkdir. Mən çox sevindim ki, sən doğru ilə əyrini gördün.

**Pərviz xan.** İmdi sabah görərsən ki, ona mən nə cəza verəcəyəm. Gərək onu sizin gözünüzün qabağında öz aşnası Rəşidə öldürdəm. Sonra Rəşidin bədənini iki parça eləyib, şəhərin darvazasına vurduram.

**İkinci hərəm.** Rəşiddə taqsır nədir? Cavan oğlan göyçək arvadda eşqi görəndə, əlbəttə, susayacaq. Rəşiddə taqsır yoxdur.

**Pərviz xan.** Yox! O məlun böyük tənbəhə layiqdir. Onun nə həddi var, məndən biizin mənim arvadımın otağına girsin! Mən ona tənbəh etməsəm, sair əmələnin də ağılı başına gəlməz.

**İkinci hərəm.** Mən sənə bundan da bədtərini deyərəm ki, xəbərin yoxdur. Ancaq qəzəbin tutmuş vaxtı deməyə qorxuram.

**Pərviz xan.** Söylə görüm daha nə bilərsən?

**İkinci hərəm.** Doğrusu, qəzəbindən qorxuram.

**Pərviz xan.** Söylə, yoxsa nəşini burada yixaram yerə!

**İkinci hərəm.** Onun qızı da özü kimidir.

**Pərviz xan.** Nə dedin, mənim qızım?

**İkinci hərəm.** Bəli, sənin qızın.

**Pərviz xan.** Böhtan deyirsən, ləçər! Heç kəs mənim qızıma ləkə vura bilməz. Mənim qızım qızıl guldən təmizdir.

**İkinci hərəm.** Yalan olsa, hər bir cəzaya layiqəm. Sənin qızın Rəhim xanın göndərdiyi pəhləvanla aşnadır. Onun mərdanə güləşməyini görüb, bənd olubdur. Neçə dəfə onları bir yerdə görüblər. Amma qorxudan sənə xəbər verə bilməyiblər. Budur, qızın özü də gəlir. (*Gedir.*)

**Xanın qızı** (*daxil olur*). Ata, mənim anamın günahı nə idi, onu zindana saldırıbsan? Ata can, vallah mənim anamın heç taqsırı yoxdur. Yalvarıram ata, ayaqlarından öpürəm, əmr elə mənim anamı zindan-dan çıxartsınlar.

**Pərviz xan.** Sənin özünə anandan bəd tənbəh eləyəcəyəm!

**Xanın qızı.** Mən nə günah eləmişəm, ata?

**Pərviz xan.** Söylə görüm, Rəhim xan göndərən pəhləvanla sənin aranda nə var?

**Xanın qızı.** Heç bir şey yoxdur, ata.

**Pərviz xan.** Heç bir şey yoxdur? (*Əl çalır, xacə daxil olur.*) Çubuq hazır eləyin. Rəhim xanın yanından gələn pəhləvanı mənim yanımı gətirin. (*Xacə baş əyib gedir.*) Doğrusunu de, yoxsa səni so-

yundurub bədəninə ölüncə çubuq vurduracağam. (*Xacə bir dəstə çubuq gətirir.*) Soyundur bunu!

Xanın qızı. Ata, rəhm elə, mənim günahım yoxdur.

Pərviz xan. Çubuq dəyəndə boynuna alarsan. (*Pəhləvanı gəti-rirlər*). Yavuq gəl, qoçaq! (*Pəhləvan yavuğa gəlir*.) De görüm, nə hədlə mənim qızıma əl atıbsan?

Pəhləvan. Xan sağ olsun, burada əl atmaq sözü yoxdur. Sənin qızın məni sevib, mən də onu sevmişəm. Aramızda da kəbin var.

Pərviz xan. Bəs belə?! Elə olan surətdə mənim özüm sizə yaxşı kəbin kəsdirərəm.

Xanın qızı. Ata, izin ver ikicə söz deyim. Sən məni Rəhim xanın oğluna nişanlaşdırıbsan. Mən gəndən o oğlani görmüşəm. Arıq, rəngi saralmış, yol gedəndə, deyirsən indicə yixilib oləcək. Özünün də, deyirlər, başında bir tikə ağılı yoxdur. Amma sən bircə bu oğlana bax. Gör necə gözəl, necə şad, qüvvətli, boylu-buxunludur. Özü də məni sağ gözündən artıq istəyir. Rəhim xanın oğlu çox da olsun xan oğlu, mən qızıl təştü neyləyirəm üçünə qan qusam. Mən bu şücaətdə oğlunu iki yüz Rəhim xanın oğlu kimi tülküyə dəyişmərəm. Mən bunu sevmişəm, nə bilirsən mənə elə! Ölümə də göndərsən, şövqlə gedə-cəyəm! Onu da bil ki, boyum doludur.

Pərviz xan. Ax, nə binamusluq, nə böyük biabırçılıq! Rəhim xana mən nə cavab verəcəyəm? Sən məni Rəhim xan kimi kişinin yanında xəcalətli elədin! Səni görüm iki dünyada üzün qara olsun! (*Xacələrə, fərraşlara*) Bunları aparın! Deyin daş və qum hazır elə-sinlər! Gərək bunların ikisini də mənim gözümün qabağında diri-dirili divar içində qoyub hörsünlər. Aparın ikisini də!..

Pəhləvan. Xan, bunların mənə gücləri çatmaz. Amma mən özüm gedib öz sevgilimlə bir qəbrə həvəslə daxil olaram.

Xanın qızı. Gedək, əzizim. Əlvida, sevgili atam.

Qulam (*daxil olur*). Xan sağ olsun, Rəşidi heç yerdə tapmaq mümkün olmur. Tamam ətrafi atlılar gəziblər, kənddən gətirdiyiniz qız da onunla bahəm qaçıbdır.

Pərviz xan (*qəzəbnak*). Bu nə xəbərdir? Bu saat iki yüz atlı hər tərəfə salınsın və onların ikisinin də özlərini, ya meytlərini tapıb gətirsinlər! Yoxsa, qanı su yerinə axıdaram. Ax, ax!.. (*Başını tutub tax-tın üstüñə yixilir*.)

## ÜÇÜNCÜ PƏRDƏ

Dağlar arasında qaçaqlar məskəni. İki nəfər qaçaqlardan Tağı və Heydər qazanda xörək bışırırlar. Bir nəfər yuxarıda əli tüfəngli qarovalı çəkir.

**Qarovalı** (*əlini gözüünə üstünə qoyub, uzağa tamaşa eləyir*). Heç bir qaraltı görünmür. Gedən yoldaşlardan da gözə bir nişan dəymir. Dəstəbaşımız da öz mağarasında əyləşib. Üç gündür nə isə bizimlə danışmaq istəmir.

**Tağı**. Dəstəbaşının dərdini mən bilirəm. Onun nigarançılığı evindəndir. Bacısını xan çəkdirib aparandan sonra, evdə qalmış balaca qardaşının qeydi onu alıbdır.

**Heydər**. Yox, o, atasının və bacısının hayfini almayıncə, rahat olmayıcaq.

**Tağı**. Pərviz xanın adı gələndə cəmi aləm tük salır. Bədəl ona nə eləyə biləcək?

**Heydər**. Dünyanın işini bilmək olmaz. Fələk çox Bədəl kimiləri yuxarı qalxızıb. Pərviz xan kimiləri ayaq altına salıbdır. Pərviz xanın camaatla rəftarı bir az da belə gedərsə, axırda tək qalar.

**Qarovalı**. Bir xan ki öz rəiyyətini qaramal kimi sata, o, rəiyyət məhəbbətini qazanamı bilər ki, çətinə də düşəndə rəiyyət onun arxasında dursun?

**Tağı**. Rəiyyət alış-verisi eləyən bir Pərviz xan deyil, hamı xanlar bu işi tuturlar.

Qarovalı. Hamisinin da axırı bir olacaq.

**Heydər**. Doğru deyirsən, qardaşım. Biz qoçaq çıxdıq. Rəhim xana satılmış on beş nəfər silahlanandan sonra, dağlar arasına qaçıb, quldurluğa qurşandıq. Qaçmaq bacarmayanlar hamısı orada, burada boyunduruq altında qırılırlar.

**Heydər**. Bəxtimiz onda kəsdi ki, bizim on beşimizi də bir adama satdilar. Yoxsa bölüşdürüb hər birimizi bir yana satsayırlar, hamımız puç olmuşduq.

**Tağı**. Bədəltək igid yoldaş bizim aramızda olmasaydı, Rəhim xanın qulluğunda bizim ətimiz tökülib, sümüklərimiz qalacaqdı.

Bədəl içəridən çıxır, qaçaqlar qalxırlar.

**Bədəl**. Gedən uşaqlardan bir xəbər yoxdur?

**Qarovalı**. Bu yerdən göz işlədikcə, dörd ətrafa baxıram, heç bir şey görsənmir.

Tağ1. Rəhim xanın adamları imdi bizi axtarmamış yer qoymayıblar. Qorxuram yoldaşlarımız girə keçələr.

Bədə1. Mən Rəhim xandan qorxmuram. Heç kəsdən də qorxmuram. Bizim qaçıqımıza görə, Pərviz xanla Rəhim xanın aralarında, əlbəttə, ədavət düşəcəkdir. Bu da bizə əlverişli olar. İt itlə boğuşar, yolçunun işi avand düşər. Bizə bu dağların arasında heç bir qüvvət bata bilməz.

Qarovul. İki qaraltı görünür, yəqin onlardır.

Tağ1. Ay Bədəl, nə olubdur sənə ki, necə gündür halın özünlə deyil? Yoxsa bir şeydən qorxursan? Əgər bir qorxu varsa, bizi də xəbərdar elə.

Bədə1. Mən nədən qorxacağam? Uzaq başı ölümdür. Ölüməndə mən qorxan deyiləm. Ancaq məni çərlədən bir dərddir. Mən Bədəl olam, ığidliyim hər yerdə danışila, mənim atamı öldürüb, bacımı gəlib sürüyüb aparsınlar?! Yox, mən bu biabırçılığı yeyə bilməyəcəyəm və nə qədər də ki, hayif almamışam, mən özümə gəlməyəcəyəm.

Qarovul. Yoldaşlar özləri ilə bir gözü bağlı adam getirirlər.

Bədə1. Gətirsinlər görək, nə işdir. Yəqin geri qayıdası bir adamdır, istəmirlər yolu öyrənsin.

Qaçaqlardan Xəlil və Şirin bir nəfəri gözü bağlı getirirlər.

Bədə1. Açıñ onun gözlərini, özünü də aparın bir kənarda saxlayın. Sonra danışdıraram. (*Əsirin gözlərini açıb bir kənara aparırlar.*) Xəlil, söyləyin görüm, nə iş görə bildiniz?

Xəlil. Xoruzlar banlaşan zaman girdik kəndə. Hamı yatmışdı. Novruzqulunun evinə çatanda itlər üstümüzə geldilər. İtlərin qabağına yanımızca götürdüyümüz bir parça eti atıb, yeridik qabağa. Qapını döydük. Novruzqulu oyanıb, xəbər aldı: "Kimsən?" Dediñ: "Bizik". Səsimizdən tanıyıb qapını açdı, girdik içəri. Xoruzların üçüncü baninadək söhbət elədik. Deyir, camaatın canı boğazına yiğilib, bircə gül-lənin atılmasına məöttəldir. Xalqın gözü, deyir, Bədəldədir. Hamı, deyir, Bədəlin atlı, kəndin ortasına girməyini gözləyir. Deyir, camaatin sözü budur: belə yaşamaqdansa ölmək yaxşıdır!

Bədə1 (*bir qədər fikirdən sonra*). Novruzqulu yalançı kişi deyil. O, işin həqiqətini söyləyib. Mənim balaca qardaşımdan nə əhval bildiniz?

Xəlil. Novruzqulu dua göndərib deyirdi, qardaşından hər barədə arxayıñ olsun. Hamımız ona atalıq, qardaşlıq eləyirik. Keçən il xan

dara çəkdirdiyi Səfdər kişinin arvadını gətirib sənin evində qoyublar. Qardaşına müqəyyəd olur. Hər gün də dolanacağına lazım olan camaatdan verilir. Novruzqulu deyir, özümüz ac, çılpaq qalmağa razıyıq, amma Bədəlin qardaşını korluq çəkməyə qoymarıq.

Bədəl. Qardaşlar, çox raziyam sizdən. Çox zəhmət çəkdimiz. Vaxtında Novruzqulunun da xəcalətindən çıxarıq. Gözü bağlı gətirdiyiniz kimdir?

Xəlil. Bu adam bizə yolda rast gəldi. Dedi Bədəl xana vacib sıfariş aparıram, onun yerini mənə göstərin. Biz də gözlərini bağlayıb gətirdik, ki, xəlvət yolu görməsin.

Bədəl. Buraya gətirin onu. (*Xəlil gedir.*) Yoldaşlar, daha bundan sonra məni bikef görməsiniz. Bircə qeydim bacının əsirlilikdən qurtarmasıdır. O da sizin köməyinizlə mümkün olar. (*Xəlil kişini gətirir.*) Kimsən, nəçisən?

Kişi. Mən Abdulla xanın yaxın adamlarındanam. Məni xan özü sənin yanına göndərib. Səninlə görüşüb, bir para işlər haqqında söhbət eləmək istəyir.

Bədəl. Abdulla xanın qaçaqlar dəstəbaşısı ilə nə alıb-verəcəyi ola bilər?

Kişi. Xanın sizinlə və sizin yoldaşlarınızla vacib söhbəti var. Razı olsanız ikiçə nəfər adamlı gələr.

Bədəl. Abdulla xan uzaqqadır mı?

Kişi. Xeyr, bu yavuqda, çayın kənarında quş ovladır.

Bədəl. O yerlər ki Pərviz xanın ovlağıdır?

Kişi. Bəli!

Bədəl. Pərviz xan ona quş ovlatmağa izin veribdirmi?

Kişi. Xeyr. Abdulla xan buyurur ki, gərək Pərviz xanın ovlağını xaraba qoyam.

Bədəl. Səbəbi nədir? Onlar ki, dost idilər?

Kişi. Daha səbəbini bilmirəm.

Bədəl. Get Abdulla xana mənim tərəfimdən ərz elə ki, hər vaxt buyursa, onun qulluğunda hazırlam. Bu kişini aparın ötürün getsin.

Bir nəfər onu aparır.

Qarovul. Yolla bir atlı gedir, tərkində də dolu xurcun.

Bədəl. İki nəfər gedin, görün kimdir, gətirin buraya. (*İki nəfər gedir.*) Bilirsinizmi, qardaşlar, biz, doğrudur, adımızı qaçaq-quldur qoy-

muşuq, amma bizim qəsdimiz yol adamlarını çapıb talamaq deyil. Birinci qəsdimiz çalışıb özümüzü və öz kasıb qardaşlarımızı Pərviz xan və Rəhim xan kimi qaniçənlərin cynaqlarından qurtarmaqdır. Bizim kimi evindən, eşiyindən didərgin düşənlər çoxdur. Onların hər birinin dalınca qalan gözlər var. Camaat xanların zülmündən təngə gəlib. Onlara bircə işarə eləmək lazımdır ki, hamısı bir adam tək xanların üz-lərinə dursunlar. Odur ki, biz gərək qüvvəmizi artırıb, kəndlilərin arasına adam salıb, camaatı tərpədək. Ondan sonra asanlıqla məramımıza çatarıq...

T a ğ 1 . Ondan sonra sən bizim xanımız olarsan.

B ə d ə 1 . Heç kəs xan olmaz. Farağat çəkilib, xışımın dəstəsindən yapışsam, özümü xanların hamisindən böyük hesab elərəm.

Ş i r i n . Bəs belə olan surətdə, biz burada nə yeyib dolanacağıq?

B ə d ə 1 . Əvvəla, Rəhim xandan gətirdiyimiz sursat neçə müddət bizi görər. Əlavə, mən demirəm ki, biz burada bikar oturacağıq. Dövlətli xandan, bəydən, tacirdən ələ keçdi, əlbəttə, soyacağıq. Amma kasıb-kusubla gərək heç kəsin işi olmasın. Dövlətlinin malı halaldır. (*Qaçaqlar bir erməni gətirirlər.*) Yolda gedən atlı bu idimi?

Q a ç a q . Bəli.

B ə d ə 1 . Allah saxlasın, a kirvə, yaxına gəl görüm.

E rməni . Ay xan, qurbanın olum, məni balalarının başına pırlan-dır. Hər nəyim var verim, məni boşla gedim. İmdi balalarımın gözləri yoldadır.

B ə d ə 1 . Mən xan deyiləm, yaxına gəl. (*Erməni yavuğa gəlir.*) Hardan gəlirdin?

E rməni . Qurbanın olum, xan...

B ə d ə 1 . Yenə mənə xan dedin? Bir də xan desən səni öldürərəm.

E rməni . Yox, başığa dönüm, daha demərəm. Şəhərdən gəlirəm. Qızım üçün bir az yalavaşlıq almışam, aparıram. Sabah qızımın toyudur.

B ə d ə 1 . Açıgörüm nə alıbsan. (*Erməni qorxa-qorxa xurcunun açır.*) Ele bu?

E rməni . Bə nə olar, başına dönüm? Mənim də gücüm buna çatır. Ele bunu al, məni boşla gedim. İstəmirəm, qızımı cehizsiz də yola salaram.

B ə d ə 1 . Bu azdır, ay kirvə, bununla toy olmaz. (*Çıxarıb pul verir.*) Al bu beş qızılı, qayıt bazara, bir az da parçadan-zaddan al apar. Qızına əməlli toy ele.

Erməni (*qorxub, pulu almaq istəmir*). Yox, qurbanın olum, mənimlə zarapat eləmə. Pağır adamam, burax gedim. Həmişə sağa kili-sada dua eləyim.

Bədəl. Duan lazım deyil. Al pulu. (*Erməni pulu alır*). Di şeylə-rini də qaytar yığ xurcuna. (*Erməni yiğışdırır*.) Di gedə bilərsən. (*Yol-daşlarına*) Uşaqlar, bunu salamat ötürün, getsin.

Erməni. Allah səni öz pənahında saxlasın. Tavahqa eləyirəm zəh-mət çəkib yoldaşlarınlı mənim əzizimin toyuna gələsən.

Bədəl. Yox toya gələ bilmərik. Ancaq hər kəs səndən soruşsa ki, bu bir belə pulu sənə kim verdi, deginən Allahqulu oğlu Bədəl.

Erməni. Başğa dönüm, o Bədəl deyilən sənsən? Bəs səni bir yaman ənənəvi adam söyləyirlər?

Bədəl. Qan içdiyimi gördün. Di get, nağıl elə.

Erməni. Muraxas olum.

Bədəl. Xoş gəldin.

Erməni (*gedə-gedə*). Hər bazar günü sağa dua eləyəcəyəm.

Bədəl. Get, nə qədər kefindir dua elə.

Erməni gedir. Abdulla xan iki nəfərlə daxil olur.

Abdulla xan. Bədəl sənsənmə?

Bədəl. Bəli, mənəm. Mənə görə qulluğun nədir, xan?

Abdulla xan. Xahiş edirəm burada səndən və məndən başqa adam qalmasın.

Bədəl (*yoldaşlarına*). Kənara çəkilin.

Həmi gedir.

Abdulla xan (*adamlarına*). Siz də gedin, o yanda məni gözlə-yin. (*Adamlar gedirlər, Bədələ*) İmdi əyləş söhbət eləyək.

Hər ikisi daş üstündə əyləsirlər.

Abdulla xan. Bilirsənmi mən sənin yanına niyə gəlmisəm?

Bədəl. Buyur xan.

Abdulla xan. Buraya gəlməkdən qəsdim, səndən özümə kö-mək istəməkdir.

Bədəl. Xan, mən bir balaca adamam. Beş-on yoldaşla sənə nə kömək verə bilərəm?

Abdulla xan. Sənin igidliyin hər yerdə söylənir. Pərviz xanın əlindən rəiyiyəti cana doyub. Hər dəqiqə onun üstünə hücuma hazırl-

dırlar. Ancaq başbilənləri yoxdur. Sənin kimi bir igid onların qabağına düşsə, hamısı onun dalınca gedərlər. Odur ki, sənin mənə çox köməyin dəyə bilər. Mənim beş yüzdən ziyada atlım var. Hamısının da sərkərdəliyini sənə verərəm. Sənin ürəyin Pərviz xandan dağlanıb. Mən də gərək onun həftad püştünə od vuram.

Bədəl. Sizin aranızda, ədavət olduğunu mən eşitməmişəm.

Abdulla xan. Üç il bundan qabaq o mənə bir yara vurub, hələ də sağalmır.

Bədəl. Necə yara?

Abdulla xan. Bu əhvalatı hamı bilir. Mən Abdulla xan olam, hamı bəylərin, xanların yanında mənim hörmətim olsun, amma Pərviz xan mənim köpəyimi öz köpəyinə boğdursun? Mən bu binamusluğu heç vaxt yeyə bilmərəm.

Bədəl. Ay xan, iti boğulmaq nə böyük işdir?

Abdulla xan. Sən bilmirsən, oğul. Biz xanların arasında adamın ya iti boğuldu, ya özü, heç təfəvütü yoxdur. Mən gərək Pərviz xanın özünü it kimi boğam.

Bədəl. Xan, sənin bu təklifin ürəkdəndir, ya dildən?

Abdulla xan. Abdulla xan yalan danışmaz. Mən sənə xalis ürək sözümü dedim. Əlini mənə ver. Sən mənə köməkçi, mən də sənə.

Bədəl (*bir az fikir edib*). Al, bu da mənim əlim. Hazırıam.

Abdulla xan. Mən gedirəm, hər hazırlığımdan hər vaxt səni xəbərdar edəcəyəm.

Bədəl. Çox gözəl, etibar elədiyin adamlardan bir neçəsini dilənçi, ya çörçi sıfəti ilə sal Pərviz xanın kəndlərinə, camaatı hazırlasınlar.

Abdulla xan. Gözəl məsləhətdir, elərəm. Salamat qal. (*Əl verir*.)

Bədəl. Xoş gəldin, xan. Yaxşı olardı, əyləşəydin bir quzu kəsdiriydim.

Abdulla xan. Çox sağ ol. Sənin mənimlə birləşməyin özü bir böyük qonaqlıqdır. (*Gedir*.)

Bədəl (*onu ötürüüb qayıdır*). Yoldaşlar, buraya yiğilin. (*Yoldaşları cəm olurlar*.) Qardaşlar, az keçər ki, hamımız yenə evlərimizə qayıdırıb kasibçılığımızla məşğul olarıq.

Şirin. Yoxsa, Pərviz xan bizim taqsırımızdan keçib və Abdulla xanı da buraya təvəqqəe üçün göndərib?

Bədəl. Yox, Abdulla xan bizimlə bir yerdə onun üstünə gedəcək.

Şirin. İnanma, Bədəl. Adam xana inanmaz. Xan xanın ayağını basmaz. Axırda yenə hər nə toxunsa bizə toxunacaq.

Bədəl. Yox, elə deyil. Bizim birimizin bacısını çəkiblər, birimi-zin qızını çəkiblər. Kiminin atasını öldürüb'lər, kiminin oğlunu atasının gözünün qabağında satıblar. Bunlar çox böyük zülmdür. Amma Abdulla xana dəyən zülm bunların hamisindən yamandır.

Yoldaşlar. Nə zülm? Nə zülm?

Bədəl. Pərviz xanın köpəyi Abdulla xanın köpəyini boğubdur.

Yoldaşlar gülüşürlər.

Şirin. Doğrudan da böyük zülmdür. Xanın iti boğula, hayfini çıxmaya? Onda gərək xanlığından əl çəksin.

Bədəl. Həqiqət, zarafata salmayın, yoldaşlar, xan iti boğulmaq böyük işdir.

Səfi və bir nəfər yoldaşı Mirzə İsmayılla Rəcəb kəndxudanı qolu bağlı gətirirlər.

Bədəl. Bəh!.. Bəh!.. Nə gözəl qonaqlarımız gəlirlər! Bu böyük-lükədə qurbanları hardan ovladınız?

Səfi. Doğrusu, axır günlərdə biz sənin üzünə baxa bilmirik. Səni bikef gördükcə ürəyimiz qana dönürdü. Axır fikirləşdik ki, gedib buna bir yaxşı peşkəş gətirək, bəlkə kefi açıla. Gecə, xəlvət gedib girdik kəndə. Uşaqlardan bir neçə nəfər götürüb, gedib Mirzə İsmayılin yatdığı yerdə ağızını bərk bağlayıb, evindən çıxarıb çəkdik xanlıq dəyirmana. Orada qoyub, getdik Rəcəb kəndxudanının üstünə. Birbaş girdik evinə, “kimsən” deyib, qalxan kimi iki tərəfdən tüfəngi dayadıq qabırğasına. Səsini orada kəsdi. Onu da apardıq dəyirmana. Orada hər ikisi-nin qollarını qısqıraq bağlayıb gətirdik qulluğuna. Bundan sonra bunların ixtiyarı sənin əlindədir. İstərsən öldür, istərsən dirilt.

Bədəl. Çox razı oldum sizdən, qardaşlar. Belə qulluğa candan keç-mək deyərlər. Həqiqət, dəyərli peşkəş gətiribsiniz. (*Mirzə İsmayıla*) Mirzə İsmayı! Əhvalın necədir, salamatsanmı?

Mirzə İsmayıll. Daha mən nə söyləyim, əhvalım necə oldu-ğunu görürsən.

Bədəl. Görürəm, yaxşı görürəm. Bəs bilmirdinmi ki, xan evində yediyin plovu bir gün burnundan tökərlər? Güman edirdin ki, həmişə xan qulluğunda qalıb, yeyib yatacaqsan?

Mirzə İsmayıll. Ay Bədəl xan...

Bədəl. Xan özünsən, hər bir quldura xan deməyə dilin öyrənib. Mənim atamı xana çuğullayıb, boğazından çəkdirəndə, bacımı sürüyüb xanın yatacaq otağına salanda mənə xan demirdin, imdi nə olubdur?

Mirzə İsmayıll. Biz ata-babadan xan evində, xan qulluğunda, xan çörəyi ilə böyümüş adamlarıq. Sədaqətlə xanlara xidmət eləmək bizim vəzifəmiz olubdur. Başqa qulluğu nə görmüşük, nə də eşitmışık. Biz rəiyəti xanın qapısında gəzən dördayaqlıdan ayırmamışıq. Bu taqsır da bizdə deyil. Bize ata-babadan verilən tərbiyədir.

Bədəl. Bəli, sənin sözünü eşitdik. İmdi, Rəcəb kəndxuda, buyur görək sənin üzrün nədir? Bu kişi at-babadan, necə ki, söylədi, xan qulluğunda olub. Xana doğruluqla qulluq eləyir. Sən ki, ay yekəbaş heyvan, kəndli oğlusən, kənddə yeyib, içib böyümüsən, sənə nə düşübüdü bu müftəxorlara qoşulub, rəiyəti xanın ayağına verirdin? Kənddə qız qalmadı çəkib aparıb xana verməyəsən. Kəndin neçə igidlərini güdəza verdin. Tfu sənin sıfetinə! İmdi özün de görüm, sənin cəzan nədir?

Rəcəb kəndxuda. Bədəl, əmioğlu, qurbanın olum, bir qələt- dir eləmişəm. Başımı daşın böyüyünə döymüşəm. Məni Allahqulu əminin goruna bağışla. Burada məni yanında saxla, sənə it kimi qulluq eləyin.

Bədəl. Sənin qulluğun mənə lazım deyil. (*Yoldaşlarına*) Çəkin bunu daşın dalına rahat eləyim.

Rəcəb kəndxuda (*Bədəlin ayaqlarına yixılır*). Atam, anam sənə qurban, Bədəl. Mənim balalarımı yetim qoyma.

Bədəl. Sən özün az balalar yetim qoymayıbsan. Sürüyün bunu buradan! (*Rəcəb kəndxudanı sürüyüb aparırlar*.) Mirzə İsmayıll, imdi sənin axır sözün nədir?

Mirzə İsmayıll. Mənim bir sözüm yoxdur. Mənim ixtiyarım sənin əlindədir. Öldürmək, ya bağışlamaq səninlədir. (*İki gullə səsi gəlir*.) Xahiş elərsən, sənin yanında qalıb, sədaqətlə xidmət elərəm. Sənə bir savadlı adam lazımdır...

Rəcəb kənxudanı aparanlar qayıdırılar.

Bədəl. Necə oldu?

Yoldaşlardan biri. Sağ-salamat göndərdik ata-babasının yanına.

Bədəl. Çox gözəl. (*Mirzə İsmayılla*) Biz öz başımızın çarəsini özümüz eləyəcəyik. Qarnı xanlıq aşpazxanasının qazmağı ilə dolu olanlardan bizə fayda çatmaz. (*Yoldaşlarına*) Uşaqlar, bunu da aparin Rəcəb kəndxudanın yanına. Bunları bir-birindən ayırmaq günahdır.

## Mirzə İsmayıllı aparırlar.

Qarovalı. Yuxarıdan bir nəfər atlı, tərkində bir qız, çaparaq burağa gəlir.

Bədəl. Yəqin hər kəs isə, qız götürüb qaçıb, bizə pənahlanmağa gəlir, qoy gəlsin görək. (*İki güllə atılır.*) Bəli, Mirzə İsmayıllı da təşrif apardı. İmdi növbət Pərviz xanındır. Qardaşlar, doğrudur, hər yerdə məni igid söyləyirlər, amma indiyədək heç kəsin nə malına və nə canına qəsd eləməmişəm. Yanımda toyuq başı kəsiləndə üzümü kənara tutmuşam. Amma bu məlunların ölümü mənə ləzzət verir.

Qaçaqlardan biri. Niyə, bir oymağın adamları deyilikmi? Səni kim tanırı?

Rəşid, yanında Gülsənəm, daxil olur.

Gülsənəm. Ölümüm ayağının altında olsun, ay qardaş! Yüz şükür-lər olsun ki, səni gəlib sağ-salamat tapdım. (*Özünü Bədəlin üstünə atır.*)

Bədəl (*onu qucaqlayır*). Əziz bacum, xoş gəldin. Daha mənim bir qeydim qalmadı. Bəs bu səni gətirən oğlan kimdir?

Rəşid. Mən Pərviz xanın pişxidmətlərindənəm. Adım Rəşiddir. Bu qızı gətirdilər xanın evinə. Baxdım ki, hərəmlər bunu, gözəlliyyinə görə, öldürəcəklər. Doğrusu, mən özüm kəndli balasıyam, bir kəndli qızının mənim gözümün qabağında öldürülməsini namusum götürmədi. Bunu qapıda görüb dedim, bacı, sən buradan qaçmasan, səni öldürəcəklər. Gəl mən səni qaçıram. Qız razı oldu. Pərviz xanın atlarının bir yaxşısını yəhərləyib, minib, bunu da tərkimə alıb qaçıdim. Hara qaçıdığını özüm də bilmirdim. Kəndbəkənd gəzib orada, burada gizləndik. Sonra sənin Rəhim xanın yanından yoldaşlarınlı qaçıdın xəbəri yayıldı. Bu ağlayıb özünü öldürdü ki, gərək məni qardaşımı yetirəsən. Budur, mən də gətirdim.

Bədəl. Çox razıyam, qardaşım. Adım Rəşiddir, yəqin özün də rəşidsən.

Rəşid. İzin olsa, mən də həmişəlik burada, sizin yanınızda qalaram.

Bədəl. Çox yaxşı olar. Qardaş, sənin bu yaxşılığın əvəzində sənə bir layiqli ənam verəcəyəm. Onu da Pərviz xanın nəşinin üstündə ala-caqsan. Yoldaşlar, buraya yiğilin! (*Yoldaşlar cəm olurlar.*) Yoldaşlar daha biz burada qala bilmərik. Pərviz xan, Mirzə İsmayıllı və Rəcəb kəndxudanın oğurlandığını eşidib, yəqin gəlib kəndi dağıdacaq. Ona görə gərək özümüzü kəndin köməyinə yetirək. Kənd və bizim gəlmə-

yimizi gözləyir. Hazırlaşın, qaranlıq düşən tek gərək buradan tərpənək. (*Rəşidi göstərir*). Bu oğlan da ki, mənim bacımı əsirlilikdən qurtarib, bizim yoldaşımız və qardaşımız olacaq. Az keçər, qardaşlar, Pərviz xan xaraba qoyduğu yerlərdə abadlıq görərsiniz. Camaatımız xan caynağın-dan qurtarib öz əlinin əməyini rahat yeyib yaşayar. İmdisə, yoldaşlar, bir qədər kef çəkməyin eybi yoxdur. Bir az çalıb-oynayıb yola düşərik.

Balaban çalınır. Cavanlar oynayırlar.

*PƏRDƏ*

## DÖRDÜNCÜ PƏRDƏ

Pərviz xanın sarayı. Büyük, şeyləri dağınış bir otaq. Xacələr otağın şeylərini dışarı çıxardırlar. Pərviz xan, əlində tüfəng, əsəbi halətdə otaqda gəzinir. Sadıq bəy daxil olur.

Pərviz xan. De görüm, nə xəbər var?

Sadıq bəy. Nə xəbər olacaq?! Abdulla xan xanlıq qoruqda çadır-larını qurub əyləşib. Xanlığın hər yerindən də ona kömək gəlməkdədir.

Pərviz xan. Mənim öz camaatım mənim üzümə ağ olub, düşmənimə kömək verir. Heydərxanlı atlıları gərək bu gün özlərini buraya yetirələr. Oradan da bir xəbər yoxdur. Mirzə İsmayıllı, bilmirəm, hansı cəhənnəmə gedibdir. Budur, bir həftədir ondan kağız yoxdur. Hətta Abdulla xanın mənim üstümə yerimək xəbərini eşidən tək Mirzə İsmayıllı üstünə çapar göndəmişəm. O da indiyədək qayıtmayıb. Nə qədər fikir edirəmsə, bir şey anlaya bilmirəm. Çıx əmr ver, təzədən Heydərxanlıya bir çapar göndərsinlər. Bəlkə Abdulla xanla bizim danışığımız qurtarınca atlılar özlərini yetirələr.

Sadıq bəy. Xan, Heydərxanlıya çapar göndərməyin faydası yoxdur, göndərsək də gedib gəlməyəcək.

Pərviz xan. Bu nə sözdür? Nə demək istəyirsən? Mənimlə açıq danış.

Sadıq bəy. Bağışlayın, xan. Biz ancaq iki yüz nəfər atlı cəm edə bilmışik. Onlara da artıq ümid bağlamaq olmaz. Bərkə düşəndə hamısı üz döndərəcəklər. Rəhim xana satdığınız Bədəl Allahqulu oğlu bu saat yoldaşları ilə bir yerdə əyləşib Heydərxanlıda. Tamam kənd əhli də yaraqlı, əsləhəli onun buyruqlarına itaat eləməkdədlər.

Pərviz xan. Bəs Mirzə İsmayıł niyə imdiyədək mənə bir məlumat vermir? Mən bu əhvalatı bilsəydim, Abdulla xanla özgə dillə danışardım.

Sadıq bəy. Xan, Heydərxanlıda bu saat nə Mirzə İsmayıł və nə də Rəcəb kəndxuda var.

Pərviz xan. Necə olublar?

Sadıq bəy. Onların hər ikisini, gecə yatdıqları yerdə, Bədəlin adamları oğurlayıblar və yeqin ki, öldürüblər.

Pərviz xan. Bəs bu xəberi indiyədək mənə niyə getirməyiiblər?

Sadıq bəy. Kim getirəcək? Heydərxanlıdan buraya bir nəfər gelmir. Siz göndərən adamları da öldürməyiiblərsə də, tutub kənddə saxlayıblar.

Pərviz xan (*bir qədər fikirdən sonra*). Deyirsən iki yüz atlın var?

Sadıq bəy. Bəli, ancaq toplamaq mümkün oldu.

Pərviz xan. Rəhim xandan da neçə gündür bir xəbər yoxdur. Onun atlıları bu günədək gərək burada olaydır.

Sadıq bəy. Xan, məgər Rəhim xan sizə kömək göndərər?

Pərviz xan. Necə göndərməz? Bəs niyə Rəhim xan Xudayar xanla dava eləyəndə mən ona üç yüz nəfər Heydərxanlı atlısı göndərdim? Və onların köməkliyi ilə Rəhim xan qalib gəldi.

Sadıq bəy. Özünüz bir fikir edin? Rəhim xana on beş nəfər Heydərxanlı cavanlarından satdırınız. Onlar da Rəhim xandan aldıqları silahları götürüb, onun mal-qoyunu da qabaqlarına salıb, dağlara çəkildilər və qudlurluğa qurşandılar. Qızınızı Rəhim xanın oğluna verməyi vədə etdiniz, o da baş tutmadı. Bundan sonra Rəhim xan sizə köməkmi verər?

Pərviz xan. Məgər Rəhim xan anlamırkı ki, Abdulla xan məni məğlub eləyəndən sonra güclənib, Rəhim xanı da rahat qoymayacaq. Rəhim xan öz canını saxlamaqdan ötrü gərək mənə kömək versin.

Sadıq bəy. Rəhim xanın Abdulla xanla bir ədavəti yoxdur. Hələ, necə ki, sizə məlumdur, aralarında qohumluq da var. Rəhim xanın qızı Abdulla xanın oğlundadır. Əlavə, lazımlı olan vaxt Rəhim xan İrandan kömək də ala bilər. Bunun üçün ancaq İran şahlarının təhti-himayələrinə keçmək lazımdır.

Pərviz xan. Məgər mən də bu yolla kömək ala bilmərəm?

Sadıq bəy. Gecdir, xan. Düşmən ətrafi bürüyüb, hətta sizə qaçmaq yolu da qoymayıblar.

Pərviz xan. Onda sən mənə bir məsləhət tök. İşdən çıxmış, neçə belə çetinliklərə düşmüş adamsan.

Sadıq bəy. Məsləhət yolu qalmayıbdır. Xan, ya gərək Abdulla xanın istədiyini verəsiniz, ya onunla davaya girişəsiniz.

Pərviz xan. Abdulla xanın təklifi məgər eşidiləsdir? O məndən xalqımın yarısını və on min qızıl pul tələb eləyir. Mən də cavabında ona məktub göndərib yazmışam ki, biz xırda xanların hamısının başlarının üstündə İran kim böyük bir düşmən durubdur. Onun müqəbilində biz ancaq birləşməklə davam gətirə bilərik. Bizim aramızda ədavət olarsa, təklikdə bizi asanlıqla yox eləyərlər. Bunu yazandan sonra ona on beş kənd və iki min də qızıl təklif eləmişəm. İmdi cavab gözləyirəm. Yəqin təklifimi qəbul eləyəcək. Ondan sonra, mən bili-rəm üz döndərən, nəməkbəhəram kəndlilərin başlarına nə müsibət gətirəcəyəm. Sən daha get qoşunlarının yanına. Hər halda bizə hazırlıq lazımdır. (*Sadıq bəy gedir. Pərviz xan, başını tutmuş, otaqda gəzinir. Qasid daxil olur.*) Hə, nə xəbər gətirdin?

Qasid. Xan sağ olsun, Abdulla xan kağızı oxuyandan sonra sər-kərdələrini yiğib məsləhət elədi. Sonra məni çağırıb buyurdu ki, Pərviz xanla daha heç bir danışığa girməyəcəyəm. Hətta ondan istədiyimi də versə qəbul eləməyəcəyəm. Mən gərək onun bütün xanlığına sahiblənim. Heydərxanlı Allahqulu oğlu Bədəl də neçə yüz atlı ilə oradadır. Məni kənarə çağırıb dedi, gedib xanına deyərsən, Abdulla xanla barışsa da işi mənimlə olacaq və Abdulla xanı onunla barışmağa da mən qoymuram.

Pərviz xan. Çıx, cəld Sadıq bəyi geri döndər. (*Qasid çıxır. Pərviz xan başını tutmuş halda otaqda gəzinir və tez-tez gedib pəncə-rədən baxır. Sadıq bəy daxil olur.*) Sənə məlum etməliyəm ki, bizim müharibədən savayı başqa yolumuz qalmayıbdır. Abdulla xan bizim təklifimizi redd eləyibdir. Əgər Abdulla xanın qoşununa faiq gəlsəniz, məndən istədiyi on min qızılı sənə və sənin sərkərdə yoldaşlarına vədə eləyirəm. Get, qardaşım.

Sadıq bəy. Biz davaya hazırlıq və dava da eləyəcəyik. Ancaq Abdulla xanın qoşunu beş bizimki qədərdir.

Pərviz xan. Səngərlərinizi bacardıqca möhkəm edin. Atlılarla mümkün olduqca ürək verin və mənim tərəfimdən onlara yaxşı ənam-lar və xələtlər vədə eləyin.

Sadıq bəy. Baş üstə, xan. Əlimizdən gələn qədər çalışacağıq. Daha mən gedim.

Pərviz xan. Get, qardaşım, get, oğlum.

Sadiq bəy gedir. Xan divanəvari gəzinir.

Baş hərəm (*sabiq ikinci hərəm, daxil olur*). Əzizim xan, bu nə işdir? Deyirlər bu saat Abdulla xanla dava başlayırsan?

Pərviz xan. Bəli, başlayıram, sənlik nə var?

Baş hərəm. Məgər heç hərəmxananın fikrini çəkməyibsən? Bəs biz haraya qaçacağıq?

Pərviz xan. Siz qaçacaqsınız cəhənnəmə, gora! Nə bilim haraya qaçacaqsınız? Mənim başıma gələn müsibətlərin hamısının səbəbi sən məlunsan!

Baş hərəm. Dahi gör nə var? Mən niyə səbəb oluram? Mən nə eləmişəm?

Pərviz xan. Daha nə eləyəcəksən? Baş hərəm olmaq üçün mənə öz arvadımı öldürtdün. Öz əlimlə qızımı divar arasına qoyub hördür-düm. İmdi mənim qızım Rəhim xanın evində olsaydı, Abdulla xan heç vaxt mənim üstümə ayaq almağa cürət eləməzdı.

Baş hərəm. Qızıyn aşnabazlıq elədiyini mən ki, sənə yalandan demədim. Arvadıyn Rəşidle öpüşdüyü göznlə görmədinmi?

Pərviz xan. Gördüm, gözümlə gördüm. Məgər mənim hərəmxananda bir salamat arvad var? Hamınız fahisəsiniz. Bu saat sənin başını öz əlimlə kəsəcəyəm, məlun! (*Boğazından yapışb yixır yerə, xəncəri çəkir*.)

Baş hərəm. Ay haray, ay aman, qoymayın!

Hüseyin (*cəld daxil olub, xani itələyir*). Kənar ol!

Pərviz xan. Sən nəçisən? Nə ixtiyarla buraya daxil oldun?

Hüseyin. Mənim gözümün qabağında heç kəs sevgilimi öldürə bilməz!

Pərviz xan. Nə söyləyirsən, namərbüt? Kimdir sənin sevgilin?

Baş hərəm. Sevgilisi mənəm, mən! Sən hərəmxananı arvadla doldurub, hamısını yoxsa itətdə bilirsən? (*Hüseynə qisılır*.)

Pərviz xan. İkinizi də burada parça-parça eləyəcəyəm. Nacins-lər, nəməkbəhəramlar! (*İstəyir üstlərinə getsin, Hüseyn onu itələyib yixır, baş hərəmlə otaqdan çıxır. Xan, əlində xəncər, onların dalınca yürüür. Atışma başlanır, nökər xanı gətirir otağa*.)

Nökər. Xan sağ olsun, hər tərəfdən gülə dolu kimi yağır. Özünü xataya toxuma. Əyləş otaqda. Biz, nə qədər canımız var, dava edəcəyik.

Pərviz xan. Getmə, dayan burada mənim yanında, getmə. (*Özü-nü taxtin üstünə yixib, gözləri böyümiş halda o yan-bu yana baxır. Atışma getdikcə artır və yavuqlaşır.*)

Sərkərdə (*daxil olur*). Xan sağ olsun, qoşun davam gətirə bilmir. Abdulla xanın atluları dolublar kəndə və xanlıq tikililərinə od qoyublar. Od gəldikcə saraya yavuqlaşmaqdadır. Buradan sizin yayınmağınız lazımdır. (*Çixır*.)

Pərviz xan. Mən xan deyiləm, heç zad deyiləm. Mən yırtıcı köpəyəm, canavaram, cəlladam! Ayağımı buradan bir qədəm də kənara qoymayıb, ölüncə qalacağam. (*Nökərə*) Tüfəngi doldur, buraya ver. (*Nökər tüfəngi sümbə ilə lüləsindən doldurub verir. Xan atır.*) Ölməkdən qabaq bu məlunlardan gərək bir neçəsini cəhənnəmə göndərim. (*Xan bir tüfəngi tuşlayıb atınca, nökər o biri tüfəngi doldurub hazır edir.*) O biri tüfəngi ver buraya! (*Atır.*) Al, bunu doldur. Bax, o atlını gözlə. (*Atır.*) Gör atdan necə də dəydi yerə. Al bunu, o birisini ver. (*Atır.*) Bu da birisi. Afərin, Pərviz xan! Bu da biri.

Atışma daha da şiddet eləyir. Xan güllə atmaqdə davam edir. Alov evi əhatə edir. Pəncərədən bir güllə nökərə dəyir. Nökər yixılır. Xan qəfəsə düşmüş vahşi heyvan tək özünü o yan-bu yana çırpir. Bədəl və Rəşid daxil olurlar.

Pərviz xan. Sən kimsən?

Bədəl. Xan sağ olsun, yoxsa tanımirsan?

Pərviz xan (*divanəvari*). Yox, tanımiram!

Bədəl. Mən boğazından asıldığın Allahqulunun oğlu, zorla çekdirib apardığın Gülsənəmin qardaşı, Rəhim xana yüz əlli qızla satdığın Bədələm.

Pərviz xan. Sən nə ixtiyarla öz xanının üstünə gəlirsən?

Bədəl. Nə ixtiyarla? Bu ixtiyarla! (*Güllə ilə vurur. Xan yixılır.*) Daha ürəyimdə dərdim qalmadı. Axırıncı hayatı aldım. (*Ayağını qoyur xanın bədəninin üstünə*). Rəşid, yavuğa gəl. Mən bu xanın nəşinin üstündə sənə bir xələt vəd eləmişdim. Bu peşkəs mənim bacımdır ki, burada sənə verirəm.

Rəşid. Çox gözəl, bu mənim ürəyimdən keçən peşkəşdir. Gəl qardaş, bu fəthdən sonra bir şirin öpüşək.

Qucaqlaşış öpüşürələr.

PƏRDƏ

## BABA YURDUNDA

### *Bes pərdədə*

#### İŞTİRAK EDƏNLƏR:

Cahangir ağa – iyirminci əsrin	Sadıq	kəndlilər
əvvəlində, Pərviz xan nəslindən bir	Həzrətqulu	
mülkədar, otuz beş yaşında	Şahmar bəy – pristav	
Ehsan xan – qoca mülkədar, Cahangir	Aşıq Cəfər – saz aşığı	
ağanın mülk qonşusu	İskəndərzadə – daire icraiyyə	
Namaz – Cahangir ağanın dargası	komitəsi sədri	
Gülnisə } kənd qızları	Mirzə Səməd – katib	
Balaqız } kənd qızları	Kəndlilər, şikayətçilər, qadın, yasovul,	
Həsən – Gülnisənin atası	yüzbaşı, toybaşı, fərraş, mirab,	
Tubu – Həsənin arvadı	milisioner və s.	

#### BİRİNCİ PƏRDƏ

Cahangir ağanın evinin qabağında bir bağça. Neçə nefər fehlə işləyir. Arvalar, qızlar alaq edirlər.

**Gülnisə (Balaqiza).** A Balaqız, daha mən sabahdan buraya işləməyə gəlməyəcəyəm.

**Balaqız.** Niyə gəlməyəcəksən? Gündə dörd abbası pul alırsan, az ki deyil.

**Gülnisə.** Dörd abbasını mənə harada işləsəm verərlər.

**Balaqız.** İmdi ki elədir, daha niyə gedib qapılarda işləyəsən? Öz evinin içinde öz ağamiza işlə.

**Gülnisə.** Yox, iş onda deyil.

**Balaqız.** Bəs nədədir?

**Gülnisə.** Doğrusu, mən ağadan qorxuram.

**Balaqız.** Niyə qorxursan? Ağa ki, səni tutub yeməyəcək.

**Gülnisə.** Danışanda adamin gözünün içində bir tövrlə baxır ki, az qalır adamin bağıri yarılsın. Hərdənbir ondan elə sözlər eşidirəm ki, heç anadan olandan eşitməmişəm, lap qulaqlarım taqqıldayır.

**Balaqız.** Özgə ağalar da bunun kimi. Ağalar, bəylər hamısı bir cürdür. Bir düzgün qız sıfəti görəndə ağızlarının suyu axır.

**Gülnisə.** Məndə düzgün sıfət nə gəzir, ağaların xoşuna gələ?

**Balaqız.** Nahaq yerə özünü mazata qoyma. Bu kənddə səndən gözəl kim var ki? Kədindən oğlanları hamısı səndən ötrü divanədirlər. Bax, o qıraqda işləyən Sadıqı görürsən? Budur, iki ildir sənin dalınca sürünür. Elə bilirsən heç kəsin xəbəri yoxdur? Səfi oğlu İskəndər gecələr səhərədək sizin doqqazda bayati çağırır. Heç nahaq yerə ağızını yorma. Bilirəm, sənin də onda könlün var. Nə olar? Yaxşı oğlandır. Çox mübarək olsun. Atayın deyəsən ondan xoşu var.

**Gülnisə.** Atamın çox da xoşu olsun, mənim onda (*barmağının ucunu göstərir*) heç bircə belə də könlüm yoxdur. Qoy boğazı yırtılınca bayati çağırınsın.

**Balaqız.** Bilirəm, bilirəm! Özünü faqqılığa vurma. O günü qızlar nağıl eleyirdilər ki, sən bulaqda su dolduran vaxt İskəndər səni gəndən alma ilə vurub. Sən də dönüb baxıb gülübsən. Sonradan o yan-bu yana göz gəzdirib, görübən ki, baxan yoxdur, almanın yavaşcadan götürüb cibinə qoyubsan.

**Gülnisə.** Yalandır, atamın canı üçün yalandır. Üstümə nahaqdan şər atırlar. Qadam onunmasına da, özünə də.

**Balaqız.** Yalan deyil. Nahaq yerə and içmə. Doğrudur, bir də üstündən. Gözləri ilə görənlər deyiblər.

**Gülnisə.** İmdi ki belədir, yaxşı eləyirəm. Əlimin içindən gelir. Əvvəl-axır bir qız bir oğlanındır. Atam evində qalıb un çuvalına tay olmayacağam ki?!

Cahangir ağa içəridən çıxır. Qızlar danışığlı kəsirlər.

**Cahangir ağa.** Namaz! Namaz! (Çağırır.)

**Namaz** (*kənardan*). Bəli, ağa.

**Cahangir ağa.** Bu axşam uşaqlardan bir-iki nəfər göndər, gedib suyun başını pambığa sarı çevirsinlər. Pambıq yanır, heç kəsin xəbəri yoxdur.

**Namaz.** Çox yaxşı xəbərim var, ağa. Ancaq iki gün Cəbrayıl kisiyə axacaq, ondan sonra növbət bizim pambığa düşəcək.

**Cahangir ağa.** Cəbrayıl kişi qələt eləyir. Onun yarımdesyatın pambığının yanacaq deyə mən özümə otuz min ziyən vura bilmərəm ki. Nə tövr deyirəm, elə də elə.

**N a m a z .** Baş üstə, ağa.

**C a h a n g i r** a ğ a . Uzaqdan niyə danışırsan? Yavuğşa gəl görüm.  
(*Namaz yavuğşa gəlir.*) Gədələrin çörəkləri qurtarib. Dəyirmana yarım  
çuval dari, yarım çuval arpa göndər, üyüdüb gətirsinlər. Yoxsa axşam  
uşaqlar ac qalarlar.

**N a m a z .** Baş üstə.

**C a h a n g i r** a ğ a . Arvadına da tapşır, yağ çalxayandan sonra ay-  
ranını çüründüb şor qayırsan a... Səhər uşaqlar çörəklərinə yavanlıq  
eləsinlər.

**N a m a z .** Baş üstə, ağa.

**C a h a n g i r** a ğ a . Ova gedən uşaqlar bir şey vura biliblərmi?

**N a m a z .** Bəli, ağa, iki qırqovul, bir turac, bir dənə də dovşan vu-  
rublar.

**C a h a n g i r** a ğ a . Xub, dovşanı ver özləri bişirib yesinlər. Turacı  
ver kabab eleyib axşam plovun yanına qoysunlar. Qırqovulları da bir  
adamnan pristava göndərərsən.

**N a m a z .** Ağa, pristav səhər buradan Xocabəhmənliyə adlayıb və  
deyibdir ki, qayıdan baş Cahangir ağa ilə görüşəcəyəm. Qırqovulları  
da qayıdanda yasavuluna verərəm.

**C a h a n g i r** a ğ a . Xocabəhmənlidə görəsən nə ittifaq olub? Qan-  
zad düşməmiş ola. Olsayıdı, biz bilərdik. Gərək ki, camaat zorla bəyin  
yerini əkib. Pristav da bəyin harayına gedib. Qayıdanda özündən soru-  
şaram, nağıl elər. Camaat getdikcə xarablaşır. Gədə-güdəni dindirmək  
də olmur. Namaz, bir buraya gəl. (*Çəkir səhnənin qabağına.*) Heç  
görürsən bu Həsən kişinin qızı Gülnisə nə maldır?! Dünyanın xəracına  
dəyər.

**N a m a z .** Nə çarə eləməli, ay ağa? Armudun yaxşısını meşədə ayı  
yeyər. Səfi oğlu İskəndər bu qızı bənddir. Həsən kişinin də yedəyini  
əldən qoymur. Həsən kişinin də deyəsən qızı ona verməyə könlü var.  
Odur, yenə ikisi bir yerdə gəlirlər.

Həsən və İskəndər, əllərində şana, gəlib salam verib keçmək istəyirlər.

**C a h a n g i r** a ğ a . A Həsən, axır deyəsən bu İskəndərlə çox dostsan?

**H ə s ə n .** Neyləyim, ay ağa? Oğulsuz gərək özünə oğul axtarsın.  
İskəndər də mənim oğlum olub. Cüt əkirəm, öküzlərin qabağınca ge-  
dir, xırman döyəndə, yenə kömək eləyir. Taxılı putqa qayırır,sovurur...  
Yaxşı oğlandı, ömrü uzun olsun.

**Cahangir ağa.** Deməli, İskəndəri özünə oğul eləmək istəyir-sən? Çox mübarəkdir! Toyunu da özüm eləyəcəyəm.

**Həsən.** Şəfaətin artıq olsun. Kölğən bizim üstümüzdən əskik olmasın. Eləsən də sağ ol, eləməsən də.

**Cahangir ağa.** Yox, yox!.. İskəndər yaxşı oğlandır, qulluqdar oğlandır.

**Həsən.** Öz nökərindir. Mürəxxəs olaq qulluğundan.

**Cahangir ağa.** Xoş gəldiniz. (*Həsən və İskəndər gedirlər. Namaza.*) Heç insafdır ki, belə məlaikə kimi qızı əldən buraxım? Keçmiş zamanlar olsaydı, asandı, çəkiç aparardım evə, heç kəsin də ağzını açıb danışmağa həddi olmazdı. İmdi zəmanə başqadır, zakon başqadır. Eləmək olmaz. Kəndlilərin gözəl qızları hamısı mənim babalarımın malları idi. Amma biz gəndən baxıb ağızımızın suyunu uduruq.

**Namaz.** Ağa, istəsən Həsən kişinin qızı yenə sənin ola bilər, bir çətin iş deyil.

**Cahangir ağa.** Necə ola bilər? Mən gedim rəiyyətimin nişanlışını əlindən alım? Bu yaramaz. Bir özgə yol da bilmirəm.

**Namaz.** Ayrı yol, bir təhərlə İskəndəri aradan çıxartmaq. Sonra iş asandır.

**Cahangir ağa.** Onu mən də fikir eləyirəm. Ancaq necə eləməli ki, üstü açılmasın?

**Namaz.** O mənim əlimdə.

**Cahangir ağa.** Yəqin?

**Namaz.** Yəqin.

**Cahangir ağa.** Bəşərti, mənim adıma ləkə toxunmaya.

**Namaz.** Dərə işi mənim əlimdə, divan işi sənin. Pristavla dostsan, silistçi ilə dostsan. Onlar səni heç kəsin ayağına verməzlər. Heç sənin adını da çəkən olmaz. Sən yayın get evə, işin axırını gözlə. Mən Namaz deyiləm, əgər Gülnisə sənin olmasa.

**Cahangir ağa.** Mən getdim, xəletin də gözümün üstündə. (*Gedir.*)

**Namaz** (*kənarda işləyən kəndlini çağırır*). Sadıq! Sadıq!

**Sadıq.** Nə deyirsən, Namaz əmi?

**Namaz.** Gəl, dəyirmana bir az arpa ilə dari apar, üyüt gətir. Axşam yemək istəyəcəksiniz.

**Sadıq** (*yavuğa gəlir*). Dəni dəyirmana nədə aparacağam?

**Namaz.** Həmişə nədə aparıbsan, yenə onda. Öküzləri qoş arabaya, dəni at arabanın üstünə, sür apar... Bir yavuğa gəl, bir söz də deyəcəyəm sənə.

Sadıq (*gəlir onun yanına*). Nə söz deyəcəksən?

Namaz. Həsənlə İskəndərin buradan keçdiklərini gördün?

Sadıq. Gördüm.

Namaz. Gördün necə mehriban gedirdilər? Həsən Gülnisəni ona vermək istəyir. Payız düşən kimi də toyunu eləyəcək.

Sadıq. Elə iş ola bilməz, Namaz əmi! Mən dünyani dağıdırıram. Özümü öldürərəm ki, o qızı qoymaram başqa adam aparsın.

Namaz. Sənin namuslu oğlan olduğunu bütün aləm bilir. Hamiya da məlumdur ki, budur, iki ildir sən Gülnisəni istəyirsən. Əgər mən səni oğlumdan artıq istəmirəmsə, Yezidə gələn lənət mənim canımı gəlsin. Doğrusu, bu işi mənim də namusum götürmür.

Sadıq. Qızın anası mənim anama söz veribdir. İmdi necə qızı özgə adama verə bilərlər? Yoxsa mənim dəli cimimdən xəbərləri yoxdur?

Namaz. Anası çox da söz verib. Həsən kişi arvadın ağızına baxacaq? İmdi gül kimi qızı götürüb verəcək İskəndər kimi itin birinə. O da papağını qiyğac qoyub sənin qabağında gəzəcək. Sən də ondan sonra adını kişi qoyub, tay-tuş arasında gəzəcəksən.

Sadıq. Onda mən atamın oğlu olmaram, ona bir elə güllə vurma-yam ki, toyuq kimi partlamasın!

Namaz. Qız əldən çıxandan sonra İskəndərə otuz güllə vur, nə faydası? Bu saat Həsən özü ağaya dedi ki, İskəndəri oğulluğa götürmüşəm. Yəni ki, qızımı ona verəcəyəm. Doğrusu, mən yenə deyirəm, bu işləri mənim namusum götürmür. Nə deyim?! Sənin yerinə mən olaydım... Bu saat o kafir oğlu İskəndərin qabırğasına bir şax güllə çaxardım. İskəndər qızı alandan sonra gərək daha sən kəndin arasında görünməyib, başını alıb gedəsən.

Sadıq. Nə olub qurbətə gedim? Heç getmərəm, bir də üstündən, elə bu saat onun atasını yandıraram.

Namaz. Bax, belə danış, qoçaq oğlum! İmdi görürəm sən Aslan kişinin aslan oğlusan. Əlindən gələni əsirgəmə. Cahangir ağa kimi kişinin nökərinə kimin ağızıdır güldən ağır söz deyə bilsin?! Qanı arada gedər. Gülnisə də olar sənin halal malın.

Sadıq. Yəqin İskəndər bu saat Həsən kişinin qapısında ot tayalayıır. Həsən kişinin həyəti, aqlalıq damın üstündən apaçıq görünür. Çıxbı oradan onu tuşlayıb elə vurram ki, ağızını bircə dəfə açıb yumar.

Namaz. Onda daha dayanmaq yeri deyil.

Sadıq. Namaz əmi, tüfəng haradadır?

**Namaz.** Damda, divardan asılıdır. Özü də dolu. (*Sadiq yüyürür. Namaz onun dalınca ucadan*). Arpa da, dari da anbardadır. Hər birindən yarımlı çuval ölç, apar dəyirmana.

**Sadıq.** Baş üstə. (*Gedir.*)

Cahangir ağa pəncərədən baxıb, əhvalatın hamısını görür, Sadıq gedəndən sonra, çıxır eşiyə.

**Cahangir ağa.** Namaz, deyəsən şeytan işi tutdu.

**Namaz.** Ağasına doğruluqla qulluq eləyən, şeytanın atasının da işini tutar. İndicə iş tamam olar.

**Nökər** (*yüyürərək gəlir*). Pristav bu saat atdan düşdü, gəlir buraya.

**Cahangir ağa.** Gəlsin.

Cahangir ağa qabağa gedir. Bağçada işləyənlər qalxırlar ayağa. Camaat pristavin gəldiyini görüb, ordan-buradan həyətə yiğisirlər.

**Cahangir ağa (pristava).** Şahmar bəy, sübh buradan ötüb getdiyinizi eşitdim. Nə vaqe olmuşdu ki, yol üstündən dönüb bir-iki rumka konyak da içmədiniz?

**Şahmar bəy.** Eybi yoxdur, əvəzini imdi çıxaram. Yorulmuşam, istəyirəm bu gecə sizdə qonaq qalım.

**Cahangir ağa.** Bu, əvəzsiz iş oldu. Bəxtinizdən uşaqlar bu gün iki dənə qırqovul vurublar. Axşam plovun başına qoyarıq.

**Şahmar bəy.** Cahangir ağa, mən gəlməsəydim, yəqin qırqovuları tək yeyəcəkdiriniz, belə dostluq olmaz.

**Cahangir ağa.** Sizin canınız üçün, ikisini də sizə göndərəcəkdirim. Namaza da tapşırılmışdım. Namaz xəbər gətirdi ki, sübh gəlib buradan ötübsünüz və sıfəriş də eləyişiniz ki, qayıdan baş buraya dönəcəksiniz. O səbəbə saxladım ki, özünüzlə aparasınz. İmdi ki burada qalmalı oldunuz, daha yaxşı, qırqovulları şərakəti yeyərik. (*Çağırır.*) Namaz!

**Namaz.** Bəli ağa!

**Cahangir ağa.** Deginən Şahmar bəyin yasovullarına bir doğlu versinlər, özləri kəsib nə kefləri istəsə bişirsinlər.

**Namaz.** Baş üstə. (*Gedir.*)

**Cahangir ağa (nökərə).** Ay gədə, get içəridən iki dənə kürsü gətir. (*Nökər gedir.*) Şahmar bəy, Xocabəhmənliyə getməkdə xeyir idimi?

**Şahmar bəy.** Əjdər bəy kağız yazmışdı ki, camaat mədaxil vermək istəmir, əlbət özünü mənə yetirəsən. Onun üçün getmişdim.

**Cahangir ağa.** Bu nə əhvalatdır?

**Şahmar bəy.** Boş işdir. Bu əyyamın cavalarına Allah insaf ver- sin. Həm hökuməti rahat qoymurlar, həm də öz evlərini yıxırlar. Bir nəfər cavan oğlan Moskvadanmı, haradanmı gəlib, camaata deyir ki, nə haqla bəy gedib evində ayaqlarını uzadıb yatır, siz də işləyib yiğ- diğinizi aparib ona verirsiniz? (*Nökər iki ədəd kürsü gətirib qoyur. Cahangir ağa, pristav əyləşir.*) Deyir, bəyin nəyi sizdən artıqdır, canı çıxsın, bəy də gəlsin sizin kimi işləsin. Camaat da onun sözünə inanıb, bəyin darğasını döyüb qovublar. Kəndə gedib haman oğlanı çağırıb ona dedim: “Oğlum, sən zəhmət çəkib oxuyursan ki, axırda bir çörək yiyeşi, ya rütbə yiyeşi olasan. İmdi mən səni tutub hökumətə versəm, bilirsənmi sənə nə elər?”. Birdən başını qalxızıb görün mənə nə deyir: “Mən elədiyimi çox yaxşı anlayaram. Hökumət əlinə də keçsəm, bilirəm mənə nə eləyəcəklər. Təvəqqə edirəm bu nəsihətləri öz qul- luğunuzda saxlayasınız və nə qədər də mən ac qalsam, sizin qapınıza gəlməyəcəyəm”.

**Cahangir ağa.** Axmaq oğlu axmağınbihəyalığını görürsən?

**Şahmar bəy.** Mən ömrüməndə belə bihəya görməmişəm. Doğru- su, bir istədim buraxım çıxsın getsin, dedim, uşaqdır, anlamır. Ancaq daha belə danışmaqdan sonra, labüb qalıb, qollarını bağlayıb, göndər- dim şəhərə naçalnikin ixtiyarına. Yolda deyirmiş ki: “Az keçməz, pristavın da qolunu ha belə bağlarlar”.

**Cahangir ağa.** Yox, zəmanə tamam dönüb.

**Şahmar bəy.** Onu şəhərə göndərəndən sonra, kəndin neçə nəfər ağsaqqallarından qarın-qarına sarıtlayıb, ağılları başlarına gəlincə döy- dürdüm. Söz verdilər ki, ağanın mədaxili üç gün ərzində çatar.

Güllə açılır pristav diksənir.

**Cahangir ağa.** Namaz, o nə tüfəng səsidir? Gör tüfəng atan kim- dir? Zalım uşaqlarına min dəfə tapşırımişam ki, kənd içində tüfəng at- masınlar. Gedib adama, ya heyvana dəyər, peşmanlılığı olar.

Namaz gedir.

**Yasavul.** Tüfəng ağılıq damın üstündən atıldı.

**Şahmar bəy** (*yasavula*). Uşaqlara xəbər ver, evi əhatə eləsin- lər. Güllə atan məlunu da hər kəs isə, gətirsinlər buraya. (*Yasavul gedir. Namaz qayıdır.*)

**Cahangir ağa.** Namaz, atılan gülə idı?

**Namaz.** Deyəsən, gülə Həsən kişinin qapısında bir adama dəyib. Oradan qışqırıq səsi gəlir. Arvad-uşaq da hər yerdən oraya yürüşür.

**Gülnisə** (*birdən qışqırır*). Oy!.. Onu vurdular! Aman, aman! (*Yixılır. Balaqız onu saxlayır*.)

**Balaqız.** Qışkırmış, ay qız, ayıbdır, ağa baxır. Kim bilir, ölen kimdir. Bəlkə heç adama dəyməyibdir.

**Gülnisə.** Yox! Yox!.. Onu vurdular. Qolun qırılsın, qanlı! Qana batasan, qanlı! Oy, oy!.. (*Ağlaya-ağlaya yürüür, Balaqız da dalınca*)

**Yasavul** (*Sadiği götərir*.) Ağa, damdan gülə atan bu idi.

**Şahmar bəy.** Qoçaq, damdan güləni haraya atırdın?

**Sadıq.** Qarğaya gülə atırdım, gündə gəlib toyuqların cücelərini daşıyrı.

**Şahmar bəy.** İmdi vurduğun qarğanı görərik.

**Həsən** (*ağlaya-ağlaya daxil olur*). Ay pristav ağa! Ay Cahangir ağa! Mənim evim yıxıldı, qolumun qüvvətini, köməyimi əlimdən alıdilar. Cavan, lay divar tek oğlanı vurub yıxdılar yerə. Əgər ədalət varsa, gərək zalımı cəzasına çatdırısan!

**Şahmar bəy.** Vurulan kimdir?

**Həsən.** Başına dönüm, vurulan Səfi oğlu İskəndər, öldürən də bu zalım oğlu. (*Sadiği göstərir*.)

**Sadıq.** Ay ağa, başın üçün mən qarğaya gülə atmışam. Mənim xəbərim yoxdur. Bəlkə gülə qəflətən dəyib. (*Namaza*) Namaz əmi, məni pristav ağadan zamına götürür, mən heç yana qaçan deyiləm. Əgər sonra mənə bir günah sübut olsa, məni boğazımdan çəksinlər. Cahangir ağa, sən də pristav ağadan təvəqqə elə, məni zamına versin.

**Namaz.** Heç kəs səni zamına götürməz. Məlun, Allahın lənəti sənin canına gəlsin! Mən səni dəyirmana dən üyütməyə göndərdim, yoxsa, dedim get, adam vur, öldür? Canın çıxısın, cəzanı çök!

**Cahangir ağa.** Şahmar bəy, təvəqqə edirəm, bu haramzadəyə necə lazımdır tənbeh olsun. Haramzadə, mənim evimdə əziz qonaq, sən çıxıb mənim başımın üstündən gülə atıb, adam öldürəsən?

**Şahmar bəy.** Tənbeh, qanuna görə olacaq. (*Yasavullara*) Yüzbaşını buraya çağırın!

**Yüzbaşı:** Buradayam, ağa. (*Yeriyir qabağ'a*.)

**Şahmar bəy** (*yüzbaşıya*). Bunu apar dustaq elə. (*Yasavula*) Sən də cəld get atını hazırla, kağız verəcəyəm, çaparaq aparıb verərsən

solistçiyə, həkimlə bir yerdə sabah burada olsunlar. (*Yüzbaşıya*) Yüzbaşı, sən də əmr elə silistçi və həkim gəlincə meyiti dəfn eləməsinlər. (*Cahangir ağıya*) Cahangir ağa, buyurun kağız qələm versinlər.

**Cahangir ağıa.** Buyurun, içəridə yazın.

Pristav gedir.

**Yüzbaşı** (*Sadiğa*). Düş qabağıma, silistçi gəlincə səni mən yaxşı danışdıracağam.

**Sadıq.** Ay ağa, ay Namaz əmi, məni zamına götürün. Mən silistçi gəlincə heç yana qaçmaram.

**Cahangir ağıa** (*yüzbaşıya*). Yüzbaşı, pristavin əmrinə əməl elə. (*Sadiğa*) Haramzadə, güllə atmağa başına yer qəhət idi? Gərək məni pristavin yanında xəcıl eləyəydin, haramzadə!

**Yüzbaşı** (*Sadiq itələyir*). Düş qabağıma! (*Aparır, camaat da dalınca gedir.*)

**Həsən** (*ağlayır*). Ay insafsız oğlu, o yazıq sənə nə eləmişdi, onu qanına bələdin?

**Camaatdən biri.** Gərək bunu boğazından asalar ki, xalqa da göz olsun.

**Başqaları.** Ay zalim oğlu, adam da İskəndər kimi oğlana qiyıb güllə atarmı? Ay sənin qolun yanına düşsün.

Gedirlər.

**Cahangir ağıa.** Bəd olmadı, Namaz, qoçaq adammışsan.

**Namaz.** İmdi bunun dalından dəyib, əlli-ayaqlı itirmək lazımdır.

**Cahangir ağıa.** O mənim əlimdə. (*Gedir, Namaz da dalınca.*)

*PƏRDƏ*

## İKİNCİ PƏRDƏ

Həsən kişinin evi. Ortalıqda ocaq yanır. Küncün birinin qabağına çəton çəkilib, divarlardan torbalar asılıb. Bir künçdə iki-üç dəst yorğan-döşək yiğilmiş. Həsən kişinin arvadı Tubu əyləşib cəhrə əyirir, qızı Gülnisə tikiş işinə məşğuldur.

**Tubu.** Ay qız, atanla bir yerdə şəhərə gedənlər hamısı qayıtdılar, imdicə atan da gələcək. Qalx ayağa, ocağın üstünə bir qazan qoy. Bir az düyü arıtlı, atana bir dövrə sütlü yayma bişir.

**Gülnisə**. Bu saat duraram, ana. Tikişimin bir azca yeri qalıb, onu da qurtarım.

**Tubu**. Bilmirəm bu bir arxalıq nə olubdur ki, budur beş gündür onu tikib qurtara bilmirsən. Mən evə girəndə tikişi alırsan əlinə, mən çıxanda dəm verirsən gözlərinə. Axır, ay bala, nə vaxtacan sən ağlayacaqsan? İmdiyəcən oğlu ölən kiridi, qardaşı ölən kiridi, amma sən kirimək bilmirsən. İskəndər sənin ərin deyildi, nişanlın deyildi. Öldürüblər, yəqin öldürünenə də bir cəza verərlər. Daha sən niyə gözlərini kor eləyirsən?

**Gülnisə** (*galxib orta ocağı düzəldir*). Ana, mən ona ağlamıram. Məni yandıran odur ki, onu Sadıq mənim üstümdə öldürdü. Atam vaxtında məni Sadığa versəydi, imdi o bədbəxt sağ idi.

**Tubu**. Onda da İskəndər vurub Sadığın ölüməcəkdi. Yenə elə sənin üstündə bir qan olacaqdi. Nahaq yerə, qızım, ölən ölüb, sən də öz canını puç eləmə. Nə coxdur kəndimizdə yeniyetmə cavanlar. Onlardan da yaxşısına gedərsən. Bu ölüm də yadından çıxar. Özün də xoşbəxt olarsan.

**Gülnisə**. Ana, məni daha öldürsələr də heç kəsə getməyəcəyəm. Bir də, atam gələndə deginən məni aparsın Qızılıhmədliyə, xalamgilə.

**Tubu**. Çox yaxşı olar. İmdi atan gələndə deyərəm. Bir neçə gün orada qalarsan, qəmin-qüssən dağıllar.

**Gülnisə**. Doğrusu, ana, daha mən oradan buraya qayıtmaya-çağam. Mən buradan qorxuram.

**Tubu**. Nədən qorxursan, qızım?

**Gülnisə**. Özüm də bilmirəm nədən qorxuram. İskəndər ölən gündən gecələr rahat yata bilmirəm. Ürəyimə min cür qara-qara fikirlər gəlir. Gecə yuxuda gah məni qayadan atırlar, gah quyu dibinə salırlar. Axır ki, mənim başımın bir bələsi var.

**Tubu**. Bunlar hamısı İskəndərin fikridir. Bacar, yadından çıxart. Ondan sonra pis yuxu görməzsən.

**Gülnisə**. Ondan deyil, ana, ürəyimə özgə fikirlər gəlir. Amma demək istəmirməm.

**Tubu**. A qızım, bəs sən dərdini anana deməyib kimə deyəcəksən?

**Gülnisə**. Ana, düyü torbası haradadır?

**Tubu**. Orada, çətənin dalında göydən asılıb. (*Gülnisə gedib düyüyü gətirir*). Di bircə de görüm dərdin nədir?

**Gülnisə**. Ana, südlü yaymanın cılxaca süddən bişirim, yoxsa su da qatışdırırm? (*Düyü arıdır*.)

Tubu. Yarı süd elə, yarı su. Di tez ol dərdini söylə.

Həsən (*yorulmuş daxil olur*). Bir belə əzab olar ki, bu ölmüş yabı mənə verdi. Budur, tamam bir ildir, deyirəm aparım bu çər dəymisi satım, məni qoymursan. Şallaq vurmaqdən qollarım, təkan vurmaqdən ayaqlarım az qalıb düşə. Zalim oğlunun satdığı, deyir, canın da çıxsa yerişimə bircə tikə haram qatmayacağam.

Tubu. Yabı, yenə hər nədir, ayaqlarını yerdən götürür. Satanda ona nə pul verəcəklər ki, bir yaxşı at ala biləsən?

Həsən. Yoldaşlar nə vaxtdır gəlib, evlərindədirlər, amma mən imdi gəlib çıxıram. Hamıdan dalda qalmışam. Yolda Namaz deyir: “A Həsən kişi, özünə niyə bir əməlli at almırsan?”. Dədim: “A səni pir ola-san, əməlli ata əməlli də pul istəyirlər. Haradan alım?”. Deyir: “Sən bunu sat, başdan elə, Cahangir ağaya mən deyərəm kəhər yabını sənə bağışlasın, quş kimi uçan bir atdır”. Deyirəm: “Yaxşı, Cahangir ağa mənə nə üçün at bağışlasın?”. Deyir: “Ağanın sənə çox iltifatı var”. (*Bu yerdə Gülnisə düyü boşqabını əlindən salıb hönkürtü ilə ağlayır.*) Ay qız, sənə nə oldu, niyə belə ağladın?

Gülnisə. Heç, ata, elə sənə ürəyim yandı. Axır sən niyə elə ola-san ki, özgələrin rəhmi gəlib, at bağışlayalar.

Həsən. Ağlama, qızım, ağanın mögər rəiyyətinə şəfaəti olmaz?

Gülnisə. İstəmirəm, bağışlamasın, lazımlı deyil. (*Höñkürərək ev-dən çıxır.*)

Həsən. Bilmirəm bu yazılıq qızə nə olub, dindirirsən gözlərindən yaş töküür.

Tubu. İskəndər vurulandan bəri, elə günü budur. Nə qədər nə-sihət eleyirəm, olmur. İmdi deyir atam məni xalam evinə aparsın. Sabahda-zadda onu apar qoy xalasının yanında, bir-iki ay orada qalsın, bəlkə fikri dağıla.

Həsən. At məni çox incidib. Bir-iki gün dincimi alım, götürüb apararam, yaxşı olar.

Gülnisə daxil olub, qazanı getirir.

Tubu. Ay qız, qazanı haraya aparırsan?

Gülnisə. Aparıb qapıda bişirəcəyəm. Burada ocaq tüstü elər, bəlkə atam yatacaq. (*Çıxır.*)

Tubu. Yazlıq qız saralıb, zəfərana dönüb.

Həsən. Qara torpağın üzü soyuq olar. Ağlayıb, ağlayıb, axırda sakit olub, oturacaq yerində.

Tubu. Bircə de görüm, Sadığın işi hancarı oldu?

Həsən. Ay kişi, cümlə dünyanı axtarsan Cahangir ağa kimi ağa bir də özüdür. Şahidləri necə var doydurmuşdu. Namazın sözü ilə şahidlərə beş yüz manatacan pul paylayıbdır və tapşırıbdır ki, bacardıqca o kafir oğlunun peyini vursunlar. Şahidlər də, qoçaqlarım, necə ki lazımdır danışdilar. Gör kafir oğlu sudlara nə deyir? Deyir: "Mənim İsgəndərlə bir ədavətim yox idi, məni yoldan çıxardıb, onu öldürən Cahangir ağanın darğası Namaz oldu". Guya Namazın İskəndərlə bir karası var idi. Axmaq oğlu axmaq, danışmağa söz də tapmadı. Axırda yeddi il Sibir kəsdilər.

Tubu. Bəs İskəndər kimi cavanın qanı yerdə qalacaq idi?

Gülnisə daxil olub, düyü gətirir və danışışı eşidib, dayanır.

Həsən. Xülasə, Cahangir ağa olmasaydı, şahidlərin çoxu sözlərini dəyişdirəcəkdilər. Ağa deyir: "Mənim İskəndər kimi qoçaq rəiy-yətimi öldürəni gözümün qabağında tikə-tikə doğrayalar, uf da demə-rəm". Sağ olsun Cahangir ağa, əsl ağıdır.

Çöldən Namazın səsi gəlir.

Namaz. Ay Həsən, ay Həsən!

Həsən (*qalxır*). Bu, Namazın səsidir. (*Cavab verir*.) Bəli! Bəli!

Namaz (*çöldən*). Bir çıx, bu itlərin qabağında dur.

Gülnisə. Ata, o buraya niyə gəlir?

Həsən. Nə bilim, ay bala, əlbət bir işi var ki, gəlir. Gələndə nə olar?

Gülnisə. Yox, gəlməsin, gəlməsin! O buraya gəlsə, mən özümü boğub öldürəcəyəm.

Həsən. Axmaq qızı axmaq. Başına hava gəlməyib? Özünü niyə boğursan? Namaz buraya gələndə qiyamət qopmaz ki? Mən durub ağanın darğasını evimdən qovacağam? (*Qapıya tərəf gedir*.)

Gülnisə (*onun ətəyindən yapışır*). Ata, qurbanın olum, o kişini evinə qoyma. Mən ondan qorxuram.

Həsən. Axmağın biri, əl çək görüm a!..

Gülnisə ağlayaraq o biri qapıdan gedir.

T u b u . Bu qız başını götürüb haraya getdi? Dəli oldu, nədir? (*Durub dalınca çıxır.*)

Həsən (*çöldən*). Buyur içəri, buyur!

N a m a z (*daxil olur, dalınca Həsən*). Bəs bu evin adamları həradadırlar?

Həsən. Yəqin bayırdadırlar. Gəl otur görək. Bizi belə yada salmaqdə xeyirdirmi?

N a m a z . Nəhlət şərrə! Xeyir olmamış nə var? Elə bir əhvalat var idi, onu sənə söyləməyə gəldim... (*Çubuğunu çıxardıb doldurur.*) Hələ qabaqca bir de görüm, nənəsi ölmüş Cahangir ağanı necə gördün? Nərdi, nər!..

Həsən . Doğrusu, mən onu belə bilmirdim. Kişi nəcib nəsildən olduğunu hamiya apaçıq göstərdi.

N a m a z . Zarafat deyil, ona Pərviz xanın nəvəsi deyərlər. Pərviz xanın adı imdi də dillərdə danışılır. Necə ola bilər ki, onun rəyyətini gözünün qabağında öldürsünlər, o da tamaşa eləsin? Yox, Cahangir ağa özgə kişidi. Sən bir o axmaq oğlu Sadığa bax, deyir: “Məni öyrədən ağanın darğası Namaz oldu”. Yaxşı, İskəndər Namaza nə eləmişdi? Namazın atasını öldürmüştü? Namazın çörəyini əlindən alırdı, Namaz onu öldürtsün? Namaz ki, bir adamın toyuğuna daş atmayıb.

Həsən . Bir az bundan qabaq elə mən də həmin sözü arvada deyirdim. Səni kim tanımır? Axmaq sözlərdi, ağızına gəlib danışındı, elə bildirdi onunla canını qurtaracaq.

N a m a z . Hami bilir ki, o sənin qızına nə qədər elçi göndərib. Axır baxıb gördü ki, sənin könlün İskəndərdədir, vurdú yazığı öldürdü.

Həsən . Həqiqət, ədalət divan oldu. Yeddi il Sibir ona azdır, gərək onu boğazından çəkəydilər.

N a m a z . Cahangir ağaya deyirəm: ağa, doğrudan, böyük iş gör-dün. Deyir: “Bəs insafdır ki, oğulsuz, yiyyəsiz Həsənin əlindən onun axır ümidiyi alıb, yaziq kişini əli qoynunda qoysunlar?”. Deyir: “Gərək mən əlimdən gələn yaxşılığı Həsənə eləyim, ta İskəndərin ölümü onun yadından çıxınca”. Mən dedim: ay ağa, Həsən kişinin yabısı heç zada yaramır, indi ki, ona şəfaətin var, elə kəhər yabını ona bağışla. Buyurdu: “Yox, al bu üç yüz manatı, apar ver Həsənə, deginən özünə yaxşı at alsın. Artığına da bir muzdur tutub, işini gördürsün”. (*Pulu verir.*)

Həsən (*pulu alır*). Şəfaəti artıq olsun, ömrü uzun olsun. Allah onun kölgəsini bizim üstümüzdən götürməsin.

Namaz. Cahangir ağa bir söz də buyurur.

Həsən. Bəli?

Namaz. Buyurur ki, bu camaatın acığına gərək Həsəni öz döşümə çəkəm. Gərək onu elə bir adam eləyəm ki, baxanın paxıllığı tutsun.

Həsən. Ağa mənə bir yerdən üç yüz manat pul göndərib. Daha bundan artıq nə iltifat ola bilər?

Namaz. Xeyr, bu nədir ki? Belə xələtlərdən çox alacaqsan. Ağa buyurur ki, imdi, ki İskəndəri özünə oğul eləyə bilmədi, camaatın gözünün qabağında özüm ona oğul olacağam.

Həsən. Nə dedi? Anlamadım. Yəni necə oğul olacağam?

Namaz. Daha niyə anlamırsan? Cahangir ağa məni sənin qızına elçi göndərib.

Həsən. Namaz! Bu danışığım sən elə burada qoy qalsın. Mən hara, Cahangir ağa hara? Rəiyyətlə də ağanın qohumluğu tutarmı? Qızımı aparıb beş gün, on gün saxlayıb, axırda bir murdar əski kimi gətirib üstümə atacaq.

Namaz. Nə danışırsan, a kişi, ağlını bir başına yiğ. Cahangir ağa kimi nəcib ağa heç bir oymaqda tapılar? O səninlə niyə elə rəftar eləsin? O, Allahın əmri ilə sənin qızını istəyir. Məni də öz tərəfindən kəbin kəsdirməyə vəkil eləyib. Sən də öz qızılyn vəkili. Dur bu saatə gedək axundun yanına, kəbinini kəsdirək, qurtarsın getsin.

Həsən. Dayan, ağlim başıma gəlsin, sonra.

Namaz. Ağlına nə oldu ki? Ağanın ancaq sənə yazıçı gəlir. Deyir: “Ürəyin siniqdır, düşmənin acığına, Həsənin qızını xanım, özünü qayınata eləyəcəyəm”. Budur, imdi üç yüz manat göndəribdir, dalınca bir neçə sağmal inək verər, qapında saxlarsan. Ucu-bucağı tükənməz meşəsindən ağaç-uğac verər, özünə bir yaxşı otaq tikdirərsən. Özünə və arvadına paltar alar. Bir beş adamın içində də təşəxxüslə özünü çəkib deyərsən ki, mən Cahangir ağanın qayınatasıyam. Pristav, görəcəksən, sənə əl verir. Bir hampa kişi olacaqsan. Yoxta, deyirsən, qoy ağlim başıma gəlsin. Sənin ağlin başına gəlincə, görərsən ağanı da yerrindən oynatdırılar. Odur, Ehsan xan ayda bir ağanı evinə qonaq çağırır, neçə günlərlə yanında saxlayır. Mən də həmişə ağanın yanınca gedirəm. Gözüm də kor deyil, açıq görürəm ki, Ehsan xan istəyir Darab ağadan qızını boşadıb, bizim Cahangir ağıaya versin. Ağa da deyir: “Mən dul arvad alan deyiləm”. Bir də görərsən Ehsan utandırdı, razı elədi və ya arvada cadudan-filandan düzəltdi. Fürsəti əlindən vermə, dur gedək mollanın yanına.

Həsən (*bir qədər fikirdən sonra*). Yəni sən zəmin olursan ki, mənim qızım həmişəlik Cahangir ağanın evində arvad olacaq?

Namaz. Səhərdən bəri Quran oxuyuram, bu yenə öz dediyində durub.

Həsən. Yaxşı, sən get, mən də dalınca gələrəm. Deyirəm, qızın anasına da bir gənəşim.

Namaz. Daha nə gənəşmək? Arvadlıq burada nə iş var?

Həsən. Arvadlıq bir iş yoxdursa da, yenə elə yaxşı olar. Xülasə, sən get məni mullanın evində gözlə.

Namaz. Yaxşı, sən deyən olsun. Mən gedim, ancaq ləngimə, tez gəl.

Həsən. Ləngimərəm. Bu saat gəlirəm.

Namaz gedir.

Tubu (*daxil olur*). Namaz getdi? O heç bizi bəyənib buralara gəlməz. İmdi nə olmuşdu?

Həsən. Gəl bir yanını qoy, gör nə deyirəm.

Tubu (*oturur*). De görünüm nə var?

Həsən. Şəhərdən biz yola düşəndə, bayaq sənə dedim ki, Namaz söz verdi ki, Cahangir ağaya desin, mənə bir yabı bağışlasın. İmdi budur, ağa Namaznan üç yüz manat pul göndərib ki, getsin özünə bir at alsın.

Tubu. A kişi, bu pullardan ağa irəlilərdə niyə göndərmirdi? Yادındıdırımı, darın yanındı, getdin ağadan üç günlüyü yarım baş su istədin, onu sənə pulsuz vermədi. Dedi: “Gərək darıyın dörddə birini mənə verəsən”. Sən vermədin, dari da yandı. İmdi üç yüz manat birdən göndərir. Burada yəqin bir kələk var.

Həsən. Kələk-mələk yoxdur. Ağa deyir ki, Həsənin əli İskəndərdən çıxıb, imdi mən özüm ona, camaatın acığına, oğul olacağam.

Tubu. Bir belə mis-mis eləyincə, bir yolluq deginən Mustafa. Değinən Namaz qızımı elçi gəlmişdi. Dur bu saat o üç yüz manatı at ağanın üstünə, soxsun gözlərinə! Bizə onun pulu lazımlı deyil. Mən üç yüz manata gül kimi qızımı satmaram.

Həsən. Arvad, dəli-dəli nə söyləyirsən? Səndən pulnan qız alan kimdir? Kişi Allahın əmri ilə məndən qız istəyir. Namazı da öz tərəfindən kebin kəsdirməyə vəkil eləyib. İmdi Namaz məni mullanın evində gözləyir.

Tubu. Kişi, deyəsən, sənə qarğı beyni yediriblər, ağlın oynayıb. Ağa sənin tayın, tuşundur, ona qız verirsən? Qızınızı bir eləsinə ver ki,

lazım olan vaxt qolundan yapışın. Bircə de görüm, sən cüt əkən vaxt ağa gəlib sənin çargovuna minəcəkdirmi?

Həsən. Axmaq-axmaq nə danışırsan, ay arvad?

Tubu. Axmaq danışmiram, sözün gerçeyini mən deyirəm. Axmaq sənsən ki, bir az pul görmüsən, ağızın suyu axır. De görüm, sən dari cadını ayrana doğrayıb yeyəndə, ağa da bir qaşıq götürüb sənilə o doğramadan yeyəcəkdirmi? Sən boyunduruğu öküzlərin boynuna qo-yanda, ağa da gəlib onun samı bağısını bağlayacaqdırmi?

Həsən. Ay axmaq qızı axmaq! Çürük-çürük nə danışırsan? Kişi məni gözlüyir. Sən də burada vələzzalin oxuyursan. Bunlar məgər ağa işidirmi? Ağanın cibi pulnan doludur. Əsginazdan verib fəhlə tutub iş-lədər. Özü niyə çargova minsin, ya xırman döysün?

Tubu. Bizə özü işleyən lazımdır. Mən gedib günortayacan boy-numu büküb ağanın qapısında işimdən avara ola bilmərəm ki, görün ha vaxt ağa yuxudan oyanıb, mənim əlimə pul uzadacaq, mən də gedib muzdur tutacağam. Yox, ağa mənim tayım, yoldaşım deyil. Mən razi deyiləm.

Həsən. Mən səni xəbərdar eləmək istədim. Sənin razılığını so-ruşan kimdir? Mən öz xeyrimi hamidan yaxşı görüürəm. Razı olmursan, heç olma!

Tubu. Gedirsən get. Can sənin, cəhənnəm Tanrıının. Sonra vay-sınanda sənilən danışaram.

Gülnisə (*yüyürək daxil olub, atasının ətəyindən yapışır*). Ata, ayaqlarının altında ölüm, otur evdə, getmə!

Həsən. Ay qız, sən nə deyirsən? Mən hara gedirəm ki?

Gülnisə. Hamısını eşitmışəm, qurbanın olum, dədə, getmə! Ya gedirsən, qabaqca mənim başımı kəs, ondan sonra hara gedəcəksən, get!

Həsən. Axmağın qızı, çəkil o yana, qoy işimi görüm. Doğru de-yiblər: “Rəhmət qapısı açıq olanda köpəyin yuxusu gələr”. Çəkil o yana! (*İtləyib çıxır*.)

Gülnisə (*yixılır qalır, qeyri-təbii qışkırtı ilə*). Ana, qurbanın olum, onu qoyma getsin! Ana, sənə yesir olum, qoyma!

Tubu. Anayın başına daş düşsün, öhdəsindən gələ bilirəmmi?

Gülnisə. Ana, sən qardaşımın əziz goru, qoyma gedə! (*Hönkür-tü ilə yixılır yerə*.)

## ÜÇÜNÜCÜ PƏRDƏ

Səhnə iki parçadır: solda Cahangir ağanın evində bir otaq, sağda kənd meydançası. Kəndlilər yolda o yan-bu yana ötlərlər. Neçə nəfər kəndli, evin giricəyində pillə üstündə əyləşib söhbət edir. Otaqda Namaz və Həsən.

N a m a z . Həsən! Axır sən mənimlə düz dolanmırısan. Qorxuram axırda aramızda bir dava düşə.

H e s e n . Necə?

N a m a z . Daha burada bir “necə” yeri yoxdur. Sən deyəndə bir qotur kəndlinin biri idin. Mən səni gətirib bu mərtəbəyə çıxartmışam. Cahangir ağa ilə bir süfrədə oturub xörək yeyirsən. İmdi sənin mənə bədalaq qurmağının heç adı yoxdu. Mənim adım darğadır. Səndən qabaq ağanın sağ əli mən idim. Sən bu qapiya ayaq qoyandan bəri, mən bilmirəm mənim işimin adı nədir? Sən gəl mənimlə düz yola get. Yoxsa doğrudan dalaşarıq. Mənə də Namaz deyərlər. Özün yaxşı bilirsən ki, mən istədiyimi tikərəm və tikdiyimi də bir göz yumub açınca uçurdaram.

H e s e n . Namaz, sən nahaq yerə məndən inciyirsən. Sən öz işindəsən, mən öz işimdə. Mənim qabağıma bir ətək qızıl tökələr, mən istəmərəm ki, sənin əlindən darğalığı alıb mənə versinlər. Mən ağanın qayınatı olub, üstümə darğə adı qoyum? Bu heç mənə layiq deyil. Deyirsən, sən məni çörəyə yetiribsən? Mənim qızım olmasayıdı, görüm məni necə çörəyə yetirərdin? Mən qızımın səbəbinə bu çörəyə çatmışam. Mənə minnət qoymağın nahaqdır. Get, atam, öz işində ol, mən səni dindirib söylətmirəm.

N a m a z . Yaxşı danışmırısan. İmdiyədək ağa ilə işi olanların hamisi mənim yanına gelirdilər. İmdi isə heç məndən soruşan yoxdur ki, ayın neçəsidir. Yerindən qalxan birbaş sənin üstünə gəlir.

H e s e n . Canları çıxsın, yüyürməsinlər. Mən heç kəsə nə elçi gəndərirəm, nə də qənd başı.

N a m a z . Yox, Həsən, doğrusu, belə getsə, aramıza inciklik düşəckdir. Bundan da ziyan çəkən sən olacaqsan.

H e s e n . Mənə nə eləyəcəksən? Əlindən nə gələcək? Bu qapıda azdan, çıxdan çörək yeyirsən. Çox danışarsan, onu da əlindən alarlar. Dinməz otur yerində, mənə də sataşma!

N a m a z . Belə?

H e s e n . Bəli, belə!

N a m a z . Onda görək! (*Sol qapıdan gedir.*)

Həsən. Görək! (*Gedib yola çıxan qapını açıb, pillə üstündə oturanların birini çağırır.*) Həzrətqulu, buraya gel! (*Həzrətqulu içəri daxil olur.*) Səni bura mən çağırmışam. Budur, necə gündür ki, sənin heyvanların ağalıq yataqda otlayır, onun iznini sən kimdən alıbsan?

Həzrətqulu. Mənim heyvanlarım hər il payızda ağalıq yataqda otlar. İznini də darğa Namazdan alaram.

Həsən. Namaz nə adamdır, izin versin, ya verməsin? Bu saat heyvanlarını yataqdan çıxardarsan. Özüm də gəlib yatağın ziyanlığını yolu-xacağam. Ziyanlığın hamısını sənin gönündən soyacağam.

Həzrətqulu. Həsən əmi, bu danışq nəyə lazımdır? Mən müftə mal otarmıram. Cığcığa əsginazlar sayıb yataq almışam, heyvanlarımı niyə çıxardım, ziyanlıq niyə verim?

Həsən. Sən qabaqca bir ağızıyn danışığın bil. Mən hər adamın əmisi deyiləm ki, mənə Həsən əmi deyəsən. İkincisi, cığcığa əsginaz saymayıb, sarı qızıl saymış olasan, yenə sənin gönüünü soyacağam. Yataq lazımdır, mənim yanına gəl! Sözün var, mənə de! Namaz kimdir, nə adamdır? Bu saat gedib heyvanlarını yataqdan çıxaracaqsan. Yoxsa gəlib orada nə heyvan görsəm, hamısını güllələyib qıracağam!

Həzrətqulu. Axır mən pul verib alındığım yataqdan mənin heyvanlarımı sən nə haqla çıxaracaqsan?

Həsən. Sən çox qələt eləyib pul veribsən. Sənə yataq icarəyə verən də başını daşın yekəsinə döyüb. İmdi gəlib sənin heyvanlarını yataqdan çıxardanda görərsən! Yekə-yekə danışmağına bax! Di get!

Həzrətqulu. Axır, Həsən əmi...

Həsən. Axır-maxır yoxdur. Get deyirəm, get! (*İtələyib çıxardır.*)

Həzrətqulu (*çixib, qapıdakı kəndlilərə*). A başınıza dönüm, bu nə bəla olub bizim canımıza! İki yüz manat pul sayıb yataq icarəyə götürmüşəm. İmdi deyir, ya get heyvanlarını oradan çıxart, ya gəlib hamısını güllə ilə qıracağam.

Kəndlili. Ondan nə desən çıxar. Onun kəsdiyi başın sorğu-sualı yoxdur. Varın isə beş, on, iyirmi manat apar, bas ovcuna, ağızı yumulsun. Onun qarnının ağrısı elə odur.

Həsən otaqda gəzinir və hərdən qapıya gedib kəndlilərin danışığına qulaq verir.

Həzrətqulu. Axır, pulum yoxdur, iyirmi manat haradan alım. Bir də, Həsənin qırımı yaman qırımdır, pula-zada yaxın düşən canavara oxşamır.

Kəndlili. Sən mən deyənə qulaq as.

Həzrətqulu. Kişi, deyirəm pulum yoxdur.

Kəndli. Mən verərəm. (*Pul verir.*) Al, apar ver!

Həzrətqulu. Yox, qardaş, mən bir də onunla üz-üzə gəlməyəcəyəm. Elə mənim əvəzimdən sən apar ver.

Kəndli. Çox yaxşı. (*Kəndli içəri girir.*) Həsən əmi, Həzrətqulu bir yaxşı qulluqdar oğlandır. Sən onun könlünə nahaq dəyirsən. Bilməyib, başa düşməyib. Həmişə yatağı Namazdan icarəyə götürüb, yenə onun yanına gedib. Qələt eləyib, bir də bundan sonra Namazın həndəverinə dolanmaz. Bu iyirmi manatı da al tənbəkiyə ver, onun taqsırından keç.

Həsən. Sənin atan Məstali kişi bir yaxşı adamdı. Sən də elə ona oxşayıbsan. Hər adamın yerini bilirsən, ədəb-ərkanla da danışırsan. Mən Həzrətquluya adam kimi söz deyirəm, deyir, ciğciğa əsginaz vermİŞəm. Ciğciğa adamın bəbəklərinə dürtərlər.

Kəndli. Daha bir qələtdir, eləyib, cahıldır, anlamayıb. (*Pulu verir.*)

Həsən (*pulu alır*). Bu səfər onu sənə bağışladım. Deginən gələcəkdə bir belə qəletləri eləməsin. (*Orta qapıdan gedir.*)

Kəndli (*dalınca*). Çox sağ ol, Həsən əmi, böyük inayət elədin. (*Çıxır, Həzrətquluya*) Pulları alıb ötürdü içəri. Di get işində ol.

Həzrətqulu. Axır, ay qardaş, nə vaxtacan bu Həsən kişi xalqın başına büyələkçi olacaq? Qızını ağaya verib, deyin, gərək xalqın başına minsin?

Kəndli. Belədir də! Nə eləməli?

Həzrətqulu. Tamam camaat onun əlindən cana doyub, Namaza min rəhmət! Mən bunu belə qoymayacağam. Aləmi bir-birinə qarışdıracağam. Qoy xalq hamı yiğilib gölsin ağanın yanına, Həsənin qovuqlaşığını istəsin. Ağə camaati bir yerdə görüb söz deyə bilməyəcək. Qəbul eləməz, biz də papağımızı tərsinə çevirərik. Beş yüz ev camaatı qırdırmayacaqdır ki.

Kəndlilər gedirlər. Orta qapıdan Həsən çıxır. Dalınca arvadı Tubu.

Tubu. Hara gedirsən? Bir dayan görüm.

Həsən. Hara gedirəm, mən billəm. Nə istəyirsən məndən?

Tubu. Əməzək! Allah səni döysün. Sənin kimi kişilər görüm qara torpaq altında yatsın. Gör necə Allahdöymüşsən ki, bu dörd ildi Namaz kimi bir azığın gədənin də öhdəsindən gölə bilmirsən!

Həsən. Nə eləyim, ay arvad? Namaz ata-babadan bu qapıdadır. Mən dünən gəlmışəm. Onu necə qovdurum? Neçə dəfə ağaya demişəm, qulaq asmir. Gah da görürsən qulaqardına verir.

T u b u . İndi ki, sən onu qovdura bilmirsən, mən arvadlığımıla onu qovdurum, sən də tamaşa elə. Mən gecəyazanı ağanın canına salışdırırm, ondan sonra gör qovar, ya yox?

H e s ə n . Nə danışırsan, arvad “gecəyazan” nədir?

T u b u . Gecəyazan – hər kişinin arvadı. Mən imdi Gülnisəni öyrədərəm, o onu yaxşı qovdurur. (*Gedib sol qapıdan çağırır.*) A qız, Gülnisə, buraya gəl!

G ü l n i s ə (gəlir). Nə deyirsən, ana?

T u b u . Ay qız, sımsırığını niyə sallayıbsan? Nə vaxtacan qaşqabığın yerlən gedəcək? Nə vaxt bir sənin üzün güləcək?

G ü l n i s ə . Xoş gün görənin üzü gülər. Axır mənim taqsırim nə idi, məni götürüb bu cəhənnəm odunun içində saldımınız?

H e s ə n . Yoxsa yamanlıq eləmişik? Ağa arvadı olubsan, xanımsan, qabağında qulluqçular durublar. Yoxsa tumanın balağını belinə sancıb alaq elədiyin günlərin xiffətini eləyirsən?

G ü l n i s ə . Kaş ki, yüz alaq eləyağdım, daş daşıyaydım, bu cəhənnəm oduna yanmayaydım.

H e s ə n . Axmaq qızı axmağın danışığına bax! A qız, Tanrına niyə təpik atırsan? Süd gölünün içində düşüb üzüsən, yenə sənə azdır?

G ü l n i s ə . İstəmirəm bu süd gölünü. Ağaya ancaq mənim bu mürdəşir yumuş ağızım, burnum lazımdır. Mənimlə bir söz danışmaz. “Nə göyçək gözlərin var, nə qəşəng qaşların var, gərdənin mina kimidir. Boyun sərv ağacına oxşayır”. Bundan savayı bir söz eşitmirəm. Qulluqçular məni lağa qoyub gülürlər, məni gendən görəndə deyirlər: “Ora baxın, sərv ağacı gəlir”. Məgər belə günə davam eləmək asandır?

T u b u . Odur ki, axmaqsan. Ağa səninlə nə dillə danışır, sən də onunla o dillə danış. Arvadın gərək qılığı olsun. Sənin qılığın yoxdur, kişinin də gözünə girə bilmirsən.

G ü l n i s ə . Mən onun gözünə girim? Mənim onun gözlərindən zəhləm gedir. Onun gözləri görmə kor olsun!

T u b u . Hələ giley-güzəri qoy dursun. Əlində üç yaşında oğlun var, ölüncən burada qalacaqsan. Sənə bir söz deyəcəyəm. Onun üçün çarımişam.

G ü l n i s ə . Əlimdə bir olmaya, səndən də ayib olmasın, yüz uşaq ola, yenə burada mən cəhənnəm əzabı çəkəcəyəm.

T u b u . Di yaxşı, qulaq as, gör nə deyirəm. Sən ağa arvadısan. Ləzimdir ki, sənin atan da ağanın yanında, camaatın gözünün qabağında

sayılan bir adam olsun. Sənin atan qalib qıraqda, Namaz hər yerdə quyruq bulayır. Atayın xatırəsi üçün gərək ağanın qılığına girib, Namazı buradan qovdurasan.

Gülnisə. Mənim bədbəxtliyimə səbəb elə mənim bu atamdır. Mən nə qılığa girərəm, nə ağaya söz deyərəm.

Tubu. Qızım, dəli olma, Həsən hər necə olsa, sənin atandır. Ona niyə kömək ələməyəsən?

Gülnisə. Mən Cahangir ağa ilə indiyədək üz-üzə oturub danışmamışam və danışmayacağam da. Danışığa da gəlsəm, ona çox söz deyə bilərəm. Onun da axırı yaxşı olmaz. Odur ki, mən onunla danışmaq istəmirəm. Ana, bağışla məni. (*Cəld gedir.*)

Şahmar bəy (*daxil olur, Tubu qaçır*). Bahō, Həsən! Xoş gör-dük, kefin necədir?

Həsən. Niyə, pis deyil.

Şahmar bəy. Cahangir ağa evdədirmi?

Həsən. Gərək evdə olsun.

Cahangir ağa (*sol qapıdan çıxır*). Ya Allah, ya Allah, Şahmar bəy! Belə xəbərsiz gəlməkdə xeyirdirmi?

Şahmar bəy. Gəlməyimin xeyir olduğunu deyə bilmərəm, şər də deyil. Ancaq səninlə bir-iki kəlmə ayaqüstü danışib gedəcəyəm. Konyakın varmı?

Cahangir ağa. Konyaksız düşmənin olsun. Dövlətindən tapılar. Həsən, Şahmar bəyə konyak gətir.

Həsən (*sol qapını açıb*). Namaz, Cahangir ağa konyak istəyir.

Şahmar bəy (*Cahangir ağıaya*). Səninlə bir xəlvət söhbətim var. Lazımdır ki, burada kənar adam olmasın. Həsən, sən get həyətdə bir çubuq çək, sonra gələrsən.

Həsən. Cahangir ağanın məndən xəlvət söhbəti olmaz.

Şahmar bəy. Cahangir ağanın səndən xəlvət söhbəti olmaz, amma mənimki var. (*Namaz konyak gətirir, pristav üç rumka içir.*) Di haydi! İkiniz də çölə zəhmət çəkin. (*Namaz sol qapıdan gedir, Həsən həyətə çıxır.*) İmdi mən gəlməyimdən niyyət nə olduğunu deyərəm.

Cahangir ağa. Bəli, buyur.

Şahmar bəy. Sən kənddə oturubsan, dünyadan xəbərin yoxdur. Neçə vaxt bundan qabaq Rusiyada hamı dəmir yollar yatmışdı. Poçt-telegraf qulluqçuları tamamən işdən əl çəkib bikar oturmuşdular. Fabriklərdə işləyən fəhlələr işləri yatırmışdılar. Bunların xahişləri bu idi ki, gərək camaata hürriyyət verilsin.

**Cahangir ağa.** Hürriyyət nədir?

**Şahmar bəy.** Yəni hər kəs nə istəyir danışın, istədiyin yazsın. Bu gün birisi rusdur, sabah dönsün müsəlman olsun, ya erməni olsun, nə məzhəbə keçəcək keçsin. Belə-belə ixtiyarlar istədilər. Deyirlər, vəzirlər gərək öz işləri haqqında camaat vəkillərinə hesab versinlər. Daha belə işlər.

**Cahangir bəy.** Deməli, bundan sonra hər qor-qoduq çıxıb ağızına gələni dəyəcək, yazacaq, biz də gərək dinməz qulaq asaq. Bəs buna padşah nə deyir? O belə işlərə heç vaxt razı olmaz. Çox danışarlar, qoşununa buyurar, hamisin it unu kimi dağıdar. Axmaqlar, gör nə xəyalalı düşüblər!

**Şahmar bəy.** Elə dərd budur ki, padşah da bu ixtiyarı veribdir. Hətta üç-dörd il bundan qabaq tutduğum studenti də açıb buraxıblar. Yenə kəndbəkənd düşüb ağızına gələn hədyanlar danışırı. Labüd qalıb təzədən tutub damlamışam. Qişqırır, çığırır, deyir: "Sənin məni tutmağa ixtiyarın yoxdur. Məni manifestə görə buraxıblar". İmdi bu gecə onu şəhərə göndərəcəyəm, uşaqlara da tapşıracağam ki, onu yolda manifestə versinlər. Ha, ha, ha!..

**Cahangir ağa.** Yox, bu yaxşı olmadı. Belə işlərin axırından xeyir çıxmaz.

**Şahmar bəy.** Advokat İbrahim bəy bir ağıllı adamdır. Deyir rus, yapon davasında basıldı. O səbəbdən məmləkətə belə şuriş düşüb. Deyir əgər rus padşahı bir dava da eləyi basilsa, onun özünü camaat taxtdan salıb, hökumət ixtiyarını öz əlinə alacaq.

**Cahangir ağa.** Allah elə günləri göstərməsin.

**Şahmar bəy.** Mən, naçalnikin əmrinə görə, mülkədarları bir-bir görüb xəbərdar eləyirəm. Rusyanın işləri şüluqdur. Hər yerdə rəiyət tökülüb bəylərin mülklərini dağıdırılar, qarət eləyirlər, yandırırlar. Bezi vaxt özlərini də öldürürərlər. Oralardakı külək, olsun ki, buralarda əsə. Odur ki, sizə lazımdır rəiyətlə bir növ müdara ilə dolanasınız və rəiyətini üzə durğuzmayasınız. Yoxsa o oyunlar burada da çıxsa, camaatin öhdəsindən gəlmək çətin olar. Gərək qoşun gətirdəsən, camaati güləbaranla dağıda. Qoşun da gülə atarmı, ya atmazmı, məlum deyil. Çünkü Rusiyada bir-iki yerdə qoşuna əmr veriblər ki, kəndlilərə gülə atsınlar, atmayıblar, deyiblər, biz hamımız kəndlili balalarıyıq, öz kəndlilərimizi qırmarıq. Dünən Ehsan xanın yanında idim. Onunla da bu barədə çox danışdım. O da bu gün istəyirdi sənin yanına söhbətə gəlsin.

**Cahangir ağa.** Deməli, Ehsan xan bu gün mənə qonaq gələcək?

**Şahmar bəy.** Bəli!

**Cahangir ağa.** Onda binagüzarlıq lazımdır.

**Şahmar bəy.** Daha mən dayana bilmərəm. Gərək gedib sair mülkədarlarla da görüşüm.

**Cahangir ağa.** A kişi, özün deyirsən Ehsan xan gəlir, gözlə gəlsin, bu gecəni burada keçirin. Bizim camaat dinc camaatdır. Ondan sarşaq iş baş verməz.

**Şahmar bəy.** Bu sözləri Rusiya mülkədarları da deyirlər. Rəiyətə etibar olmaz. Hələ ki, xudahafiz!

**Cahangir ağa.** Deməli, qalmağa heç təhərin yoxdur?

**Şahmar bəy.** Ara sakitləssin, asandır, çox vaxt keçirəcəyik. Hə, yaxşı yadıma düşdü. Həsən kişinin qızı nə qayırır? Tasası yatıbdırı?

**Cahangir ağa.** Yatmayanda od olub məni yandırmayacaqdır ki!

**Şahmar bəy.** Qoçaqsan. Gül vurubsan. Xudahafiz. (*Gedir.*)

**Cahangir ağa.** Xudahafiz.

**Namaz (daxil olur).** Ağa, sənə bir söz deyəcəyəm, ancaq acığın tutmasın.

**Cahangir ağa.** Nə var, nə sözdür?

**Namaz.** Doğrusu, ağa iki qoçun başı bir qazanda qaynamaz. Bu evdə gərək ya Həsən otursun, ya mən.

**Cahangir ağa.** Necə, istəyirsən ki, mən Həsəni qovum?

**Namaz.** Həsəni niyə qovursan? Həsən sənin arvadıyın atasıdır. Mənə izin ver, gedim özüm üçün bir kasıbılıq tapım.

**Cahangir ağa.** Mən sizin heç birinizi buraxa bilməyəcəyəm. Sənsiz, özün bilirsən, mənim tamam işlərim yatar. Həsən də ki... belə, başa düşürsən... Həsəni rədd eləsəm, gərək qızını da rədd eləyim.

**Namaz.** Onu sən bilirsən. Çörəyini mənə halal elə. Mən burada qala bilməyəcəyəm. On-on ildir sənə nökərcilik eləyirəm. Bundan sonra da gedib başqa bir çörək pulu axtaracağam.

**Cahangir ağa.** Mən yenə deyirəm, nə səni və nə də Həsəni buraxa bilməyəcəyəm.

**Namaz.** Mən də qala bilməyəcəyəm.

**Cahangir ağa.** Ay Namaz, buna, adamı divara qışnamaq deyərlər. Bir-iki gün dayan, bir fikir eləyim, sonra sənə cavab verərəm.

**Namaz (ciddi).** Fikir yeri yoxdur. Düzü, gərək Həsən də, arvadı da və qızı da buradan çıxınlar. Mən Həsəni gətirib burada çörək

iyəsi eləmişəm, imdi yeyib, kökəlib, qudurub. Minib mənim başıma. Mən də papağımı tərsinə çevirəndə qorxuram çox adam dolaşa. Mənim əlimin altında çox adamların işdəkləri var. Mən də ki, özün bilirsən, heç zaddan, heç kimdən qorxan deyiləm. Elə ki höcətə düşdüm, məndən ötrü qazamat, Sibir – hamısı birdir. Amma mənim dalımcə dolaşanlara çox təfavüt elər.

**Cahangir bəy.** Ay Namaz, axır bu bir təklif deyil ki, sən eləyirsən. Doğrudur, mən nə Həsənin qızını arvad yerində, nə onun uşağını uşaq yerində sayıram. Sənin də insafin yoxdur? Bir neçə vaxt səbr elə, sonra yenə burada bir sən qalacaqsan, bir də mən!

**Namaz.** Camaat Həsənin əlindən dad çəkir. Pristavin da danışığını tamam-kamal eşitmışəm. Xalq mənim bircə sözümə məəttəldir ki, Həsənin də, arvadının da cürümünü çəksinlər. Əlavə, özün bilirsən ki, prokuror səni dolaşdırmağa mahna axtarır. Gedib özümü onun əlinə verib, sənin uğrunda tutduğum işlərin hamısının hesabını ona verəcəyəm. Ondan sonra məndən incimə. Daha qulluğundan mürexxəs olaq. (*İstəyir getsin.*)

**Cahangir ağa.** Hara gedirsən? Bir dayan, qulaq as, gör nə deyirəm. (*Namaz dayanır.*) A kişi, sən hırslı adammışsan. Al bu yüz manatı qoy qoynuna, bir-iki gün səbr elə, bəlkə sən deyəni elədim.

**Namaz.** Mənə nə yüz manat lazımdır, nə də yüz min manat. Ehsan xan neçə ildir səninlə qohum olmağa çalışır, özü də indicə gəlib evinə düşəcək. Günü bu gün Ehsan xanın qızına elçi düşüb, Həsənin özünü də, qızını da evdən çıxardacaqsan.

**Cahangir ağa.** Bəs onun kəbinin?

**Namaz.** Kəbinə qol çəkibsən?

**Cahangir ağa.** Necə?

**Namaz.** Kəbinde mən olmuşam. Onu mən bilmərrə boynumdan ataram, deyərəm kəbin saxtadır. Molla, Həsəndən rüşvət alıb, öz tərəfindən kəsib. Mən də ki, savadsızam, mollanın evinə getdiyimi kökündən danaram. Onda həm qızı başdan elərsən, həm uşağını qəbul eləməzsən. Aralıq soyuyandan sonra Həsəni çağırıb, bir-iki yüz manat xərclik verib yola salarsan.

**Cahangir ağa.** Bəs onda da molla dolaşar.

**Namaz.** Molla dolaşanda qiyamət ki, qopmaz. Cəhənnəmə dolaşsin. Gedib qazamatda bir az müftə çörək yeyib, yenə çıxacaq.

Çöldə camaat toplaşır.

**Cahangir ağa** (*Namaza*). Bir bax gör çöldəki nə səsdir?

**Namaz** (*qapını açıb baxıb qayıdır*). Ehsan xan buyurubdur.

**Cahangir ağa**. Di çıx uşaqlara de, xanın atını tutsunlar. (*Namaz çıxır. Ehsan xan neçə nəfərlə daxil olur. Cahangir ağa onun istiqbalına yeriyir.*) Xan, bu evə çox xoş gəlibsiniz. Bu ev-eşiyin hamısı sizə peşkəşdir.

**Ehsan xan** (*üzündən öpür*). Sən bilirsən ki, mən səni öz oğlum kimi istəyirəm. Budur, neçə vaxtdır səni görmək arzusundayam. Nə eləyim, işin çoxluğundan bir yana tərpənə bilmirəm. Qocalıq da bir yan-dan qol-qıcıımı boşaldıb. Sizin kimi cavanlar gərək biz qocaları yada salalar. Mən gərək sənin qulağınızı çəkəm, xərəngə. (*Gülür.*)

**Cahangir ağa**. Məni öldürməyə də ixtiyarınız var, buyurun içəri.

Həsən çöl qapıdan daxil olub, gəlib Ehsan xanın yanından etinasız keçir.

**Ehsan xan** (*Həsəni dayandırır*). Ay gədə, bir dayan! (*Həsən dayanır.*) Sən quduz Pirverdinin oğlu Həsən deyilsən?

**Həsən**. Necə?

**Ehsan xan**. Məgər bu adamları gözün görmür?

**Həsən**. Kor ki, deyiləm, niyə görmürəm?

**Ehsan xan**. Vaxt ki görürsən, niyə salam vermir-sən? Başın ki, qopub yerindən düşməyəcək.

**Həsən**. Elə ki mənim qızım Cahangir ağadan boşandı, yerinə sə-nin qızın gəldi, o vaxt baş üstə, salam verərəm.

**Ehsan xan**. Axmaq oğlunun danışığına bax! (*İstehza ilə*) Pah, bağışla, bilmədim, Həsən ağa. Sən axır Cahangir ağanın qayınatasısan. Biz gərək sənə salam verək. (*Cahangir ağıya*) Ay Cahangir, məgər beş-on girvənkə arpa tapa bilmirsən, bunun qabağına tökəsən, məşğul olub tövlədən eşiyyə çıxmaya? (*Gedir sol qapıya təraf.*)

**Cahangir ağa** (*onu içəri salıb qayıdır, Həsənə*). Heyvan oğlu heyvan! Gərək hər yerdə mənim başımı aşağı eləyəsən? İtil mənim gözümün qabağından!

**Həsən**. Necə? Məni qovursan?

**Cahangir ağa**. Qovuram, bir də üstündən!

**Namaz** (*Həsənə*). Çox danışma, çıx çölə, naqqal oğlu naqqal! (*Boynundan tutub salır eşiyyə, çöldə camaat küyləşir.*)

**Birinci kəndli**. Ay camaat, gözünüz aydın olsun, ağa Həsəni iti məsciddən qovan kimi qovdu.

Camaat Həsəni əhatə edir.

İkinci kəndli. Kefin necədir, ay ağanın qayınatası?

Üçüncü kəndli. Bildirçinin bəyliyi dari sovuluncadır. Bundan da sonra get Kəbədə yağı iç.

Həzrətqulu. Həsən əmi, bircə o iyirmi manatı çək eşiyyə.

Həsən. Necə iyirmi manat, ay oğul?!

Həzrətqulu. İmdi oğul oldum. Yarımca saat bundan qabaq aldı-ğını. Çox dayanma, çək eşiyyə, yoxsa çuxanı çıxardaram.

Səslər. Kişinin pulunu ver, kişinin pulunu ver!

Həsən (*pulu verir*). Al, atam, əl çək məndən.

Həzrətqulu (*camaata*). Qardaşlar, bu pul məndən çıxmışdı. İmdi əlimə müftə keçib. Bir qoyun alıb, hamınızı kababa qonaq eləyəcəyəm.

Camaat. Ura!..

Namaz (*orta qapıdan Tubunu çıxardır*). Gəl, sən də əriyin dalınca buyur. (*Çölə salır*.)

Birinci kəndli. Budur, Tubu xanım da gəldi. Ura!..

İkinci kəndli. Ağamın qayınanası gəldi. Ura...ura!..

Hamı. Ura... Ura... ura!

Uzaqdan alov görünür.

Birinci kəndli. Ay uşaqlar, o görünən alov nədir?

İkinci kəndli. Deyəsən cüvəllaqlar Həsənin evinin yandırırlar.

Birinci kəndli. Yaxşı oldu, haqqında oldu. Yellə gələn sellə gedər.

Tubu (*alovu görüb*). Oy!.. Oy!.. Evinə od düşsun, a mənim evimi yandıran! Ay üstünüzə od tökülsün, evimi niyə yandırırsınız? A sizin ananız mələsin, evimi niyə yandırırsınız? (*Həsənin boynuna bir yumruq vurur*.) A başı daşlı, əməzək, bivec! Allah döysün səni! Evin yanır, ölü kimi niyə dayanıb baxırsan? Yüyür, bir təhər çək!

Hər ikisi yüyür.

Camaat (*dalınca*). Ay qoymayıñ, getdilər ha! Alabaş, tut ha!..

Birinci kəndli. Xalqdan soyub aldığı maldır, indi də istisinə qızışsın. Canına lənət gölsin, ay onun evinə bir aftafa su tökən!

Sol qapıdan Gülnisə, qoltuğunda üç yaşında bir uşaq, başının tükləri pəjmürdə, çıxır.

Namaz. Atayın evi yanır, sən də haraya yüyür.

Gülnisə. Gedirəm, gedirəm... Məni qovanın üstünə gün doğsun. Bu gün mənim üçün toy-bayramdır. Mən zindandan qurtarmışam. Gordan evə qayıdırıam. Atamin evini yandırırlar. Elə atamin özünü gərək yandırınsınlar. Mən gedirəm, amma bu uşaqtan mənə cəza verənlərin canına bir yağı bəsləyəcəyəm ki, gərək onun öhdəsindən gələ bil-sinlər. (*Yüyürüüb çıxır.*)

## DÖRDÜNCÜ PƏRDƏ

Toy məclisi. Böyük bir otaqda kəndlilər halə vurub əyləşiblər. Yuxarı başda toybaşı əyləşib, fərraş, əlində çubuq, ortalıqda dolanır. Balabanlar çalğısı təqibi ilə şamlarla bəzənmiş və qızıl vərəqələrlə örtülmüş, meyvacatla, həlviyatla dolu bir xonça gətirib toybaşının müqabilində qoyurlar. Cavanlardan iki-üç nəfər oynayıb əyləşirlər. Cavanlar oynayan əsnada fərraş çubuğunu camaatın dizlərinin qabağında yerə çırpır, qışqırır və özü də musiqinin havasına atılıb-düşür.

Fərraş (*qışqırır*). Əl vurun! Əl vurun! Bu toy hər toya bənzəməz! Bu, Cahangir ağanın toyudur! Ehsan xanın qızının toyudur! Əl vurun!

To yabaşı. Ağa bu gün toyu camaata verib, biz də gərək eninə, boyuna şadlıq eləyək. Fərraş!..

Fərraş. Bəli!

To yabaşı. Qız-gəlinlərdən yavaş-yavaş çağır, oynasınlar.

Fərraş. Baş üstə! (*Çixır*).

Bir nəfər üzü örtülü qadın daxil olub, məclisin ortasında dayanır. Aşıqlar ağır hava çalırlar. Qadın ahəstə oynayır. Aşıqlar ağır havadan keçirlər döndərməyə. Qadın bir qədər də iti oynayıb çıxır. Bu minvalla neçə qadın gəlib, belə oynayıb gedirlər. Qadınlar oynadıqca fərraş gəlib camaata əl vurdurur və bir yandan da “şabəş” çağırır. Kənd adətinə görə, camaat oynayan qadınların şorəfinə pul verirlər. Bu pulları fərraş alıb, pul verənin adına belə elan edir: “Yenə “filankəsin”, yenə “filankəsin” evi abadan olsun! On tümən şabəş elədi. Oyunçular başına, ay şabəş, toy şabəş!”. Fərraş bu sözlərlə başqa pul verənlərin də adlarını çəkib qışqırır.

Aldığı pulları aparıb xonçaya qoyur.

To yabaşı (*axırıncı qadın oynayıb gedəndən sonra saz aşığına*). Aşıq Cəfər, imdi dur bir az söhbət elə, görək!

Aşıq Cəfər, əlində saz, balabançı ilə çuxalarını çıxarıb dururlar ayağa.  
Qabaqca çalğı ilə məclisi dolanırlar, ondan sonra bir oyun havası çalıb,  
qoşa oynayıb məclisin ortasında dayanırlar və keçirlər “arazbarı” çalğısına.  
Aşıq Cəfər yekpay oxuyur.

### Aşıq Cəfər (oxuyur):

Dedim: ey dost, belə sallanma,  
Burda yaxşı var, yaman var.  
Dedim: ay yar, qadan mən allam,  
Dedi: səbr elə, zaman var, ay zalım,  
Dedim: ay gül, həmdəmin kimdir?  
Dedi: həmdəmim bülbüldür.  
Dedim: ay gül, xara yalvarma!  
Dedi: neyləyim, işim müşküldür, ay zalım!  
Gözəllər bağda gözərlər.  
Ömrümün gülün üzərlər.  
Özlərin bulə bəzərlər.  
Biri o yandan, biri bu yandan, ay zalım!

(Yekpaydan sonra balabançı əyləşir. Aşıq Cəfərin əlində saz, bir az  
otağı dolaşır.)

Həzərat, əvvəla, Cahangir ağanın toyu mübarək olsun, ustada da  
min rəhmət, ustaddır!

Açıq başda olsa əgər bir dilbər,  
Onda bu nişanlar müəyyən gərək.  
Əndamı ayinə, qəddi mötədil,  
Siyah zülfü qamətinə tən gərək.

Yanağı lalənin baharı kimi,  
Ləbləri yaqtun kənarı kimi,  
Bir danə nasüftə mirvari kimi,  
Başdan ayağadək ağ bədən gərək!

Qövlü sadıq ola, hər feli həlal,  
Bilməyə ki, fitnə nədir, məkrü al,  
Şam kimi qabaqda dura, nitqi lal,  
Kəsilsə də başı dinməyən gərək!

Növrəsidə, on dörd, on beş yaşında,  
Eyb olmaya kirpiyində, qasında,  
Həyasi üzündə, ağlı başında,  
Ağzı-burnu nazik, üzü gen gərək!

Tavus kimi cilvələnə hər səhər,  
Bəzək verə cəmalına sərbəsər,  
Dindirməmiş verə könüldən xəbər,  
İşarə anlayıb, hal bilən gərək!

Vaqif, yaxşı canan gərək, can üçün,  
Nədir çox çalışmaq bu cahan üçün,  
Bir gözəl lazımdır bizim xan üçün,  
Vali qulluğunda ərz edən gərək!

(*Balabançı yenə durub gəlir aşiq Cəfərin yanına, aşiq Cəfər “Kərəmi” oxuyur:*)

Qatar-qatar olub qalxıb havaya,  
Nə çıxıbsız asimanə, durnalar!  
Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,  
Üz tutubsuz nə məkanə durnalar?

Ərz eləyim, bu sözümün sağıdır,  
Yollarınız həramıdır, yağıdır.  
Şahin-şonqar sürbənizi dağıdır,  
Boyanarsız qızıl qanə, durnalar!

Bir baş çəkin dərdməndin halinə,  
Ərzə yazsın, qələm alsın əlinə,  
Vidadi xəstədən Bağdad elinə,  
Siz yetirin bir nişanə, durnalar!

### ŞÍKƏSTƏ:

Bu dağlar, dəmir könlüm, daş könlüm!  
Hicran gəldi, qaç könlüm.  
Çəkil bağlar küncünə.  
Qəm dəftərin aç könlüm!

Şikəstədən sonra balabançı çalır, aşiq Cəfər tək oynayıb, toybaşıya  
baş əyib gedir yerinə.

T o y b a ş ı . F e r r a ş !

F e r r a ş . B e l i !

T o y b a ş ı . U ş a q l a r d a n d u r g u z b i r y a l lı t u t s u n l a r !

Yallı tutulur. Neçə nəfər cavan əl-ələ verib düzünlür. Bir nəfər əli çubuqlu onlara dəstəbaşı olur. Oynayanların hamısı dəstəbaşının işarələrinə itaat və əməllərinə də təqlid etməyə məcburdurlar. Əks surətdə dəstəbaşı boyun qaçırını çubuqla vuracaq. Cavanlar qabaqca yerlərində dayanıb, ağır bir havaya dabanları üstündə sağa, sola yırğalanaraq, qalxıb-düşürlər. Çalğı getdikcə qızışır, cavanlar da qızışır, qabaqlarında dəstəbaşı, oynayaraq, otağı dolanırlar. Dəstəbaşı gah dayanır, gah yera əyləşib əl çalır. Gah yenə cəld sıçrayıb oynayır. Hami ona təqlid edir. Axırda yallı tutanlar dayanırlar. Dəstəbaşı ayrılib tək oynayır. Hami əl çalır. Dalınca yallı gedənlər növbə ilə oynayanlar. Yallı tamam olur. Həsən oyunun qızığın vaxtında, əynində cındır libas, sifət, saqqal pejmürdə, divanə halında özünü içəri salır.

H e s ə n .

H e s ə n ə m , y o l k ə s ə n ə m , t a r ı m ə n ə m ,  
B i l m ə n ə m , h a m ı nı m ə n y a r a t m ı ş a m .  
S i z i d ə m ə n y a r a t m ı ş a m !

Aşiq! Çal oynayacağam, qızımın toyuna gəlmisəm. Oynamasam arzum ürəyimdə qalar. (*Qışqırır.*) Ay Gülnisə! Atan toyuna gəlib, gəl oynamağına tamaşa elə!

F e r r a ş (*gəlib qolundan tutur*). Həsən əmi bu, Gülnisənin toyu deyil. Gülnisə çoxdan xalası evinə köçüb gedib. Bu, Cahangir ağanın toyudur. Ehsan xanın qızının toyudur.

H e s ə n . N e Cahangir ağa? N e Ehsan xan? Onları da mən yaratmışam. Şahqulu oğlu Namazı da mən yaratmışam. Aşiq, çal, yoxsa dəyənək başında oynar!

İstəyirlər çıxartsınlar.

T o y b a ş ı . U ş a q l a r , g ö r ü r s ü n ü z d ə l i d i r . Q o y u n o y n a s ı n , o y n a r , y o r u l a r , c ı x i b g e d ə r . A ş i q , ç a l !

Aşıqlar çalırlar. Həsən divanəvari oynayır. Gəldikcə qızışır başlayır dolaşmağa, birdən yixılır.

Fərraş (*istəyir durğuzsun*). Ay usaqlar, bu ki ölübdür!  
Səslər. Necə ölübdür? Nə danışırsan?

Durub Həsənin meyitini əhatə edirlər.

To y b a ş 1. Bəli, sağlığında camaata əziyyəti az dəymişdi, gərək ölüsü də xanımın kefini pozayıdı. Götürün bu mərdimazar oğlunun meyitini!

Meyiti götürürlər.

PƏRDƏ

## BEŞİNCİ PƏRDƏ

Bir kənddə Dairə icraiyyə komitəsi. Bir masa rubəruda sədr üçün və birisi də sağ torəfdə katib üçün qoyulmuşdur. Masaların yanında neçə taburet və divar boyu skamyalar düzülmüş. Skamyalar üzərində neçə nəfər qadın və kişi əyləşmiş. Katib yazıya məşğuldur. Sədr hələ gəlməmiş.

Qoça şikayətçi. (*katibə*). Ay oğul, bəs İskəndərzadə yoldaş nə vaxt gələcək? Coxandır gözləyirəm.

Mirzə Səməd. Bir azca dayan, əmican, indicə gərək gəlsin. Mərkəzdən şkolaların böyüyü gəlibdir. Bu gün kənddə şkola binası qoyacaqlar.

Qoça. Görünür, xeyir işə gedibdir, ziyanı yoxdur, gözlərəm. Axşamacan da gəlməsə incimərəm.

Mirzə Səməd. Yox, bu saat gələr, məəttəl olmazsan.

Qoça. Ay oğul, mənim başım çəkməyən bəla yoxdur. Gedirdik pristavin qapısına, deyirdilər ağa yatıbdır, gözlə, oyanıb işinə baxar. Günorta olurdu, ağa yatıb, gün əyilirdi, ağa yatıb. Deyirdik, ay canım, yolumuz uzaqdır, qaranlığa düşərik, yolda atımızı əlimizdən alarlar, burada yatmağa yerimiz yoxdur. Deyirdilər, nə coxdur bağlarda ağac, get birinin altında yat. Ağa bu gecə səhərəcən filan bəyin evində quşmar oynayıb, gün çıxandan sonra evə gəlibdir. O, gün batınca durma-yacaq. Dursa da səni sənin işinə baxası olmayıacaq, çünki çox pul uduzub, sağ-solunu qapır. Çıxbı gedirdik işimizə. Çox vaxt olurdu ki, bir iş düşəndə beş aqsaaqqal çağırırdıq, gəlib işimizi barışdırırdılar. Deyir-

dik, qoy ziyan çekək, pristavin sıfətini görməyək. İmdi, budur, təzə hökumət gələndən bəri pristavların piyan sıfətlərindən qurtarmışıq. Gəlirsən, altına kürsü çəkirər, səninlə insan kimi danışırlar. İşinə də də oyanlıq, bu yanlıq, insafla baxıb yola salırlar. Bu İskəndərzadə yoldaş gələndən bəri işlər gün-gündən yaxşılaşır. Yaxşı oğlandır, ona mənim belə bu qoca canım qurban olsun.

**Mirzə Səməd.** Əmican, pristavı padşah təyin eləyirdi. O da padşahın tərəfini gözləyib, camaatın belində qamçı işlədirdi. İmdi hökuməti camaat seçir, o da camaata qulluq eləyir.

**Qoca.** Düzdür, qurbanın olum, elədir. (*Həmi əyləşənlərə*) Elədir?

**Həmi əyləşənlər.** Elədir, elədir. Yoldaş mirzə düz buyurur.

**İkinci şikayətçi.** Ay kişilər, mən sizə bir gülməli şey nağılı eləyim. Bir az bundan qabaq Xədicə oğlu Kərbəlayı Əhmədin evinin yanından keçirdim. Gördüm çox adam yiğilib. Soruşdum nə var, dedilər, təzə şkol açırlar. Yoldaş İskəndərzadə orada idi. Bir də baxdım ki, Molla Talib yanından küsmüş uşaq kimi, qıraqda boynunu bükmüş oturub bir daşın üstündə. Yeriyib salam verdim. Dedim: molla əmi, dəstgahı görürsənmi? Dedi görürəm, Allah bu Şura hökumətinin cəzasını versin, tamam uşaqlarımızı dindən çıxardacaq. Hər kənddə bir belə şeytan yuvası tikslər, işlər düzələr. Dedim nə baxırsan, niyə vurub dağıtmırsan? Deyir məgər bu kafirlər məndə hərəkət qoyublar? Ancaq başımın milçəyini qoruyuram. Keçmiş vədə olaydı, şkolun altında od qoyub yandırmışdım. Deyir başımın milçəyini qoruyuram... ha!.. ha!.. ha!..

Həmi gülüşür.

**Mirzə Səməd.** Onun kimi başlarının milçəklərini qoruyanlar çöxdurlar. Daha onların dövranı qurtardı.

**Qoca.** Çox yaxşı olur. Qoy hamisininaclarından ağızlarına qurd düssün, qırılsınlar. Hamımızı bisavad, dünyadan bixəber eləyən onlardır. Bəylərin plovların yeyib, camaati da onların xatiri üçün qaranlıqda saxladılar. Deyir: hər kəs rus elmi oxusa, rusca danışsa, qiyamətdə dilinə əqrəb yapışacaq. Biz də inanırdıq. Ay sizin diliniz düssün.

**Mirzə Səməd.** Əlbəttə, onlara elə sərf elərdi. Qoyun ağıllanarsa südünü öz balasına verər. Odur ki, qoyunun ağıllanması çobana ziyanıdır. İmdi budur, məktəb açırlar, uşaqlarınız oxuyarlar. Əkinə elmlə əkərlər, barama qurdunu elmlə saxlarlar, bağlarını elmləbecərərlər.

Görərsən biri mənim kimi katib oldu, biri komitə sədri oldu, biri üzv oldu... Savadlı kəndliliyə həmişə iş tapılar.

**İkinci şikayətçi.** Qardaşlar, təzə hökumətin işinə nə söz ola bilər? Bundan qabaq bəy min çuvalın yerini əkirdi, rəiyət bir çuval toxum səpməyə yer tapmırıldı. Buradan durub, gedib Əzizsultanlı yerində əkin əkirdik. İmdi isə yeri öküzungə tök, nə qədər gücün çatır, ək. Pul lazımlı olardı, gedərdin həftəbazar kərbəlayıların, hacılarının yanına, adamın qulaqlarının dibindən kəsib buraxırdılar. Ölənəcən onların borclarının altından çıxmırıldıq. İmdi budur, gözəlcə bankımız var. Pul lazım olanda, gedib yüngülce müəamilə ilə götürürük. Vaxtında da aparıb veririk.

**Mirzə Səməd.** Bəylər də, hacılar da, kərbəlayılar da, hamısı cəzalarına çatdırılar. İmdi də onlar geridən baxırlar.

**Qoca.** Şamçıraklı Cahangir ağamı eşidibsenmi?

**İkinci şikayətçi.** Necə?

**Qoca.** Camaatın başına nə oyun qaldı gətirməsin! Öz rəiyətindən birinin qızına aşiq olub, yazığın nişanlısını öldürüb, sonra da arvad adına aparıb evində dörd il saxlayandan sonra, qucağına bir uşaq verib evindən qovdu. Padşah taxtdan düşəndən sonra o qızın nişanlısını öldürən buraxırdılar, gəldi evinə. Gələndən sonra, tamam camaati durğuzdu Cahangir ağanın üstünə. Camaat tökülüb ağanın evini yandırdı. Namaz adlı bir darğası var idi, onu tikə-tikə elədilər. Ağa da o vaxtdan başını götürüb qaçıb. Yerini də bilən yoxdur.

**İkinci şikayətçi.** Haqq olub, ona o da azdır, gərək özünü də evi kimi yandırıydılar.

**İskəndərzadə** (*daxıl olur, xalq ayağa qalxır*). Əyləşin, yoldaşlar, zəhmət çəkməyin, köhnə, paslanmış adətləri buraxın getsin. Mən sizin haminizdan cavanam, gərək mən sizin ayağınızı duram. Sizə bu gün bir yaxşı məktəb açdıq. Bu kənd bina olunandan məktəb görməyibdir. Bir azdan sonra məktəbsiz bir kənd qalmaz. Gərək məmləkətimizdə bir bisavad olmasın. Hami oxusun. Qızlar, oğlanlar, hələ qocalar da gərək oxusunlar. (*Katibə*) Mirzə Səməd, doğrudan da, məktəbinizin binası çox güzel binadır, otaqlar böyük, işiq!

**Mirzə Səməd.** Heyf ki, mən dəftərxananı buraxıb gedə bilmədim. Yəqin gözəl nitqlər söyləndi.

**İskəndərzadə.** Bəli, mərkəzdən gələn inspektor göyçək danışdı. Mən də bir neçə söz dedim. Danişdığını yerdə gözüm Molla Taliba sataşdı. Bir kənardan durub dəvə nalbəndə baxan kimi tamaşa

eləyirdi. (*Əyləşir yerində, şikayətçilərə*) Di gəlin görüm, dərdiniz nədir? (*Qadına*) Bacı, qabaqca sən gəl.

**Qadın (qabağa yeriyir).** Ay oğul, mənim, ayıb olmasın, bir qızım var, on yaşı ola, ya olmaya. Özünü də kənddə məktəbə qoymuşam. İmdi mənim kişim deyir, gərək qızı ərə verim. Deyirəm, ay kişi, bir insafın olsun, mürüvvətin olsun. Qoy bir az oxusun, böyüüsün. On yaşında uşağı sən hara ərə verirsən? Deyir, olmaz ki olmaz. İmdi, budur, neçə gündür, ağacın birini itdə eləyib, birini məndə. Axır labüb qalib, yanına gəlmışəm.

**İskəndərzadə.** Haralısan, bacı?

**Qadın.** Çuxurkəndlilikəm.

**İskəndərzadə.** Ərinin adın nədir?

**Qadın.** Onu görüm adı batsın. Ramazan İlyas oğlu.

**İskəndərzadə (katibə).** Yoldaş Mirzə Səməd, Çuxurkənd komitəsinə bir əmr yaz, sabah Ramazan İlyas oğlunu buraya göndərsinlər. (*Qadına*) Məgər sənin ərinin gözləri kordur? O demirmi ki, mən bu balaca uşağı hara verirəm? Bundan nə arvad olacaqdır?

**Qadın.** Qurbanın olum, elə mənim də dediyim odur. Mən deyib, mən eşidirəm. Deyir qırxdır, biri əksik deyil. Deyir şəriətə baxsan, gərək qızı doqquz yaşında ərə verəsən. Bu qızın yaşı, deyir, az qalib on bir olsun. Ərə verməsəm, məni cəhənnəm oduna yandırarlar.

**İskəndərzadə.** İndi, bacı, istəyirsinmi ərinə tənbəh olsun?

**Qadın.** Onun boğazından da assalar ürəyi soyumaz.

**İskəndərzadə.** Çox yaxşı, sabah gələr buraya, mən ona bir yaxşı şəriət dərsi verərəm. (*Katibə*) Mirzə Səməd, kağızı yazdırınız?

**Mirzə Səməd (məktubu təqdim edir).** Buyurun.

**İskəndərzadə (oxuyub imza edir).** Bu kağızı bir atlınan göndər. (*Qadına*) Bacı, bu gecə burada qalmağa yerin varmı?

**Qadın.** Var, qadan alım, bacım evi var.

**İsgəndərzadə.** Çox yaxşı, sən get. Sabah ərin buraya gələr, onda sən də gələrsən.

**Qadın.** Ömrün uzun olsun, cavan qəddin yerə dəyməsin. (*Gedir*).

**İskəndərzadə (qocaya).** Dayı, gəl görüm sənin qulluğun nədir?

**Qoca (qabağa gəlir).** Ay oğul, mənim, ayıb olmasın, üç oğlum var, üçünü də evləndirmişəm. İmdi əkin yerimiz azlıq eləyir. Kənd komitəsinə neçə dəfə getdim-gəldim, əlac olmadı. İmdi səni deyib gəlmışəm. Yazasan qonşumuzdakı xali yerdən bir az kəsib bizə versinlər.

İskəndərzadə. Əlinizdə nə qədər yer var?

Qoca. Olar bir üç çuvalın yeri.

İskəndərzadə. (*katibə*). Yoldaş Mirzə Səməd, götürün buların kənd şurasına yazın ki, buna, arvad və uşaqlarına nüfuz hesabı ilə nə qədər yer düşürsə, müəyyən edib versinlər. (*Mirzə başlayır yazmağa*) Dayı, sən get, arxayın ol.

Qoca. Ömrün uzun olsun. Sənə bu qoca canım qurban. (*Katibə*) Mirzə, kağızı yaz ver, elə özüm aparım.

Mirzə Səməd. Budur, əlimdə yazıram. Dayan qurtarım, qol çəkdirim, apar.

Qoca çıxır.

İskəndərzadə (*şikayətçiə*). Buyur görək sənin nə qulluğun var?

Şikayətçi. Mənim şikayətim, a yoldaş, mirabdandır. Bağım yanındı, getdim, yalvardım, üçcə gecəlik ondan su istədim. Gör mənə nə deyirlər, deyir, avcına qoy, avcına qoyum. Yəni pul ver, su apar. Verməyə pulum olmadı, ağaclarım yanır, bağa baxsan yazığın gələr.

İskəndərzadə. Mən mirabı çağırtdımişam. Sən də get, arxayın ol, sabah bağın su içər. Hansı kənddənsən?

Şikayətçi. Quruqatlaq kəndindən.

İskəndərzadə. Adın nədir?

Şikayətçi. Behbud Hüseynqulu oğlu.

İskəndərzadə (*yazır*). Di get, xatircəm ol. (*Katibə*) Mirzə Səməd, mirab gəlibdirmi?

Mirzə Səməd (*yazır*). Bəli, gəlibdir. İki nəfər çağırıldığımız kəndlilər də gəliblər.

İskəndərzadə (*qapıdakı milis nəfərinə*). Çıx, mirabı da, onunla bir yerdə çağırılan kəndliləri də buraya gətir. (*Milisioner çıxır. Şikayətçiə*) Sən, yoldaş, dayanma, get evinə.

Şikayətçi gedir. Mirab iki nəfər kəndli ilə daxil olur.

İskəndərzadə (*miraba*). Yoldaş, bu camaat sizi mirab seçib, sizə məvacib təyin edibdir ki, siz də qayda ilə camaatin əkənəcəyinə, bağına, bostanına su verəsiniz. Nəinki kəndlilinin birindən rüşvət alıb, suyu tamam oraya buraxıb, qalan kəndlilərin əkinəcəklərini yandırasınız. (*Mirab başını aşağı salır*.) Niyə cavab vermirsiniz?

Mirab. Daha nə cavab verim?! Məgər mən camaatdan rüşvət istəyirdim? Öz xahişləri ilə mənə peşkəş veriblər. Budur, gətirmişəm, yenə özlərinə qaytar. (*Pulu verir.*)

İskəndərzadə (*pulu alır*). Bu hələ qalsın burada. Bunun yeri tapılar. (*Birinci kəndliyə*) De görüm bu pulu miraba kim verdi? (*Katibə*) Mirzə, qocanın kağızı hazır isə, ver, qol çəkim, onu yola sal getsin.

Mirzə Səməd. Bəli, hazırlıdır. (*Təqdim edir. İskəndərzadə imza edir. Mirzə çıxıb, söhbət əsnasında yenə qayıdır.*)

İskəndərzadə (*birinci kəndiyə*). Hə, söylə görüm, kim verdi rüşvəti?

Birinci kəndli. Tamam camaat.

İskəndərzadə. Necə tamam camaat? Biz kəndə gələndə iki günlərə camaatın hamısını bir yerə toplaya bilmirik. Nə oldu, mirab gələn kimi, hamı camaat birdən yığıldı?

Birinci kəndli. Doğrusu, əkin-əkinəcəyimiz yanındı. Camaatdan üç-dörd vəkil seçilib göndərdik mirabin yanına. Mirab cavab verdi ki, su, budur, mənim əlimdə, cibimdə, atımın quyuğunda. Elə ki, iki gündən sonra kəndə gəldi, camaat hamısı “su mirabin atının quyuğundadır” deyib, hər yerdən axnaşdı. Kağıza bükülü pulu mənə verdilər, mən də buna verdim.

İskəndərzadə. Nə qədər pul idি?

Birinci kəndli. Qədərini bilmədim, saymadım.

İkinci kəndli. Mən pulu bunun əlindən alıb saydım, tamam yeddi yüz manat idি.

İskəndərzadə (*pulu sayır*). Düzdür. İndi, yoldaş mirab, sizi də, bu iki nəfəri də göndərəcəyəm şəhərə, prokurorun ixtiyarına.

Mirab. Qələt eləmişəm, yoldaş İskəndərzadə, mənə nə tənbeh eləyirsən özün elə. Məni prokurorun caynağına vermə.

İskəndərzadə. Yox, yoldaş. Şura idarəsində rüşvətxorun yeri yoxdur. Sizə tənbeh olmasa, özgələrinə də ibret olmaz. (*Milisionerə*) Bunları apar saxla. (*Milisioner aparır.*) Mirzə Səməd, bir kağız götürün, bu həftənin seksiyalar iclaslarının siyahısını yazın.

Mirzə Səməd (*kağızı götürür*). Bəli, buyurun.

İskəndərzadə. Şənbə – abadanlıq seksiyası, bazar ertəsi – maarif seksiyası, caharşənbə – təsərrüfat seksiyası. Elanları vaxtında göndərin.

Mirzə Səməd. Baş üstə.

**Milisioner** (*qayıdır*). Yoldaş İskəndərzadə, bir nəfər qoca kişi, budur neçə gündür səfil, sərgərdan kənddə gəzir. Nə adını deyir, nə yerini. İmdi gətiriblər buraya, onu nə eləyək?

**İskəndərzadə**. İçəri gətirin, görün necə adamdır. (*Milisioner çıxır. Bir nəfər beli bükülmüş, başı, saqqalı ağ kişini gətirir.*) Dayı, gəl otur görək. (*Qoca əyləşir.*) Gəlişin nə yerdəndir?

**Qoca**. Soruşmasan yaxşıdır. Yerim yadımdan çıxıb. Dövlətim var idi, mülküm var idi. Hamısı əlimdən getdi. Üç dəfə məni dustaqxanaya salıb çıxardılar. İmdi ac, sərgərdan dolanıram.

**İskəndərzadə** (*katibə*). Mirzə, buna bir stəkan süd və çörək gətir. (*Mirzə Səməd masanın dalındakı qapıdan gedib, danışığı əsnasında süd, çörək gətirib qocaya verir Qoca içir.*) Dayı, mən də sənin kimi üç dəfə dustaqxanaya düşüb çıxmışam. Deməli, dərdimiz birdir. Ancaq məni dustaq eləyən hökumət səni dustaq eləmədi. Necə ki, səni dustaq eləyən hökumət məni dustaq eləmir. Deməli, dövlətli, varlı bir bəy idin.

**Qoca**. Bəli, neçə para kəndim var idi. İlxişərimin, naxırlarımın hesabı yox idi. Yüz nəfər qonaq qəflətən qapıma düşsə idi, hamısını qonaq eləməyə məqdurum var idi. İmdi dilənçi sıfətində gəzirəm.

**İskəndərzadə** (*bir qədər fikrə gedir*). Qoca, sən kim olduğunu mənə söylə. Mən də söz verirəm ki, bir kəsə açıb deməyəm. (*Katibə*) Mirzə, bizi tək qoyun. (*Katib çıxır.*) Burada indi bir mənəm, bir də sən.

**Qoca**. Bala soruşma adımı. Çörək verdin yedim, evin abad olsun. Daha izin ver çıxım gedim.

**İskəndərzadə**. Bu ətrafda neçə nəfər mülkədar var idi. Birisi Süleyman ağa idi ki, öz rəiyyətləri öldürdülər. Birisi Ehsan xan idi...

**Qoca** (*diksinir*). Daha kifayətdir, dalını sadalamə.

**İsgəndərzadə**. Sən Ehsan xan deyilsən. O, şura hökumətindən qabaq ölübdür. Diksinqəmə. İndi bildim sən kimsən? Sən Cahangir ağasan, belədirmi? (*Qoca özünü yixır skamyanın üstünə.*) Mən səni tanıdım, indi sən də məni tanı! Mən Həsən kişinin qızı Gülnisənin oğluyam. Gərək anamı yaxşı tanıyasın!

**Qoca** (*qişqırır*). Oğlum! (*İstəyir qucaqlasın.*)

**İskəndərzadə** (*soyuq*). Əyləş yerində. Mən sənin kimi vücudun oğlu olmayı özümə əşkiklik hesab edirəm. Sən mənim anamın sevgili adaxlısı Səfi oğlu İskəndəri öldürüb, anamı kef üçün aparıb, Ehsan xanın qızını alanadək saxlayıb, axırda qovdu. Mənim anamın ölə-

nədək gözünün yaşı qurumadı. Mən də anamın təskini üçün özümə İskəndərzadə adı qoydum. Əlində ixtiyar olan zaman camaatin qanını su yerinə axıtdığın vaxtlarda, öz kefin üçün özgənin qanını tökməyə ar etməyən zamanda, belə bir günün gəlməsini fikir etsəydin, bu halətə düşməzdin.

**Q o c a .** Oğul, deginən məni burada öldürüb, əziyyətdən qurtarsınlar.

**İ s k ə n d ə r z a d ə .** Yox, sənin üçün ölüm səadətdir. Səni öldürən sənə böyük iltifat etmiş olar. Özün fikir elə, gör sənin vücudun bir gül-lənin qiymətinə dəyərmi? Sənə böyük tənbeh, səni bu halətdə qoy-maqdır ki, ömrüün axırınadək avara dolanıb, köhnə hökumətin qayıtmamasına müntəzir olasan. Get buradan, get, get. (*Zəng çalır, milisioner daxil olur.*) Bu kişini aparıb, qədim xanlıq meşənin ortasında yola bura-xıb, qayıdarsan.

**M i l i s i o n e r .** Baş üstə. Gedək, qoca.

**İ s k ə n d ə r z a d ə** (*milisionerə pul verir*). Götür pulu. Buna çörək-dən, yavanlıqdan al ver, özü ilə aparsın. (*Qocaya*) Di get, qoca! Sənin kim olduğunu heç kəs bilməz. Mən də arzuma çatdım.

Qoca və milisioner çıxırlar. İskəndərzadə onu yola salıb, yerində əyləşir.

Sonra iki əli ilə başını tutub, özünü masanın üstüne yixır.

*PƏRDƏ*

# MƏŞƏDİ QULAM QİRAƏT ÖYRƏNİR

*Bir pərdə, iki şəkildə*

## İŞTİRAK EDƏNLƏR:

Məşədi Qulam  
Şahpəri – onun arvadı  
Cahangir – onun oğlu

Məşədi Ramazan  
Mirzə Yusif  
Nataşa

## BİRİNCİ ŞƏKİL

Əhvalat vəqe olur Məşədi Qulamın evində. Məşədi Qulam əyləşib, əlində çotgə, hesab çəkir. Mirzə Yusif, əlində kitab, durub.

Mirzə Yusif. Bu gün sizin ev xərci həmişəkindən birə yüz artıqdır. Nə vəqe olub?

Məşədi Qulam. Nə işin var? Hesabını de. Bir neçə nəfər molla tələbə çağırmışam, atama Quran oxutduracağam.

Mirzə Yusif. Allah rəhmət eləsin.

Məşədi Qulam. Allah sənin də ölənlərinə rəhmət eləsin. Bir-bir de görüm.

Mirzə Yusif. Bir dənə toyuq üç manat.

Məşədi Qulam. Bu da üç manat toyuq. Evin dağılmışın, üç manata bütün dəniz kənarındaki evləri almaq olardı, içi cavahirat qarışqlı... Sonra?..

Mirzə Yusif. Beş girvənkə sədri düyüsü beş manat.

Məşədi Qulam. Bu da beş manat.

Mirzə Yusif. İki girvənkə yağ səkkiz manat.

Məşədi Qulam. Allah evini yixsın, baqqal tayfası, hər yerdə varsan. Bir neçə gün bundan qabaq getmişəm yağ almağa. Soruşdum girvənkəsi neçeyədir? Dedi üç manatdır. Dedim, balam, nə üçün belə baha? Dedi bu gün qızıl qalxıbdır. O səbəbdən yağ da qalxıbdır. Qızıl aşağı düşəndə getdim yağ almağa. Bu səfər beş manat dedi. Dedim, balam, qızıl ki düşüb, niyə belə yağ qalxıb? Dedi yağıñ işi başqadır. Dedim Allah insafınızı kəssin.

Mirzə Yusif. Səhər dükana kağız gətirən rus balasına verilib iki qızıl onluq. Bu da elər otuz altı manat.

Məşədi Qulam. Onu dəftərə yazma, poz getsin.

Mirzə Yusif. On da yumurta iki manat.

Məşədi Qulam. Bu da iki manat.

Mirzə Yusif. Axundovların mağazasından qənd gətirən ham-bala bir manat.

Məşədi Qulam. Bir manat hani, zalim oğlu zalim? Vurub mənim pullarımı belə dağıdır. Atalarının malı deyil. Alnının tərini töküb qazanmayıb ki, qədrini də bilsin. Sabah inşallah o pirkeşiklərin hamisini qovacağam.

Mirzə Yusif. Məşədi, bu vaxta görə bir manat çox deyil. Bir girvənkə çörək verməyirlər.

Məşədi Qulam. Bir hambal deyil, hər işiniz belədir. Hər cümə axşamı beş-altı onluq xərc olur. Hətta üç manat, a kişi, dilənci pulu hesabda göstərirsən.

Mirzə Yusif. Nə olar ki. Gündə yüz manat, səksən manat qazan-mağima bəs deməyirsen?

Məşədi Qulam. Yüz manatın da yeri var. Pulu havayı dağıt-maq olmaz.

Qapının dalından zümrümə səsi gəlir. Məşədi Ramazan daxil olur.

Məşədi Ramazan:

Pərişin türreyi-tərrar, gahi rast, gahi gəc,  
Tökülmüş qamətə oynar, gahi rast, gahi gəc.

Məşədi Qulam. A Məşədi Ramazan, nə olub yenə kefin ərşisi-əlada seyr edir? (*Mirzə Yusifə*) Daha axşamdır, get, hesabı sabah çəkərik.

Məşədi Ramazan. Buralarda yaramaz yoxdur ki? (*Ətrafa baxır*)

Məşədi Qulam. Arxayın ol, sözünü danış.

Məşədi Ramazan. Sən ölü, iş var, nağıl özgədir. Bu gün cuhud qızı ilə barışmışam, ancaq bilmirəm evdə nə bəhanə eləyəcəyəm?

Məşədi Qulam. A kişi, bugünkü gün nə gözəl gündür! Allah ömrümüzdən hesab eləməsin.

Məşədi Ramazan. Necə, yoxsa sən də barışmışan?

Məşədi Qulam. Barışmışan da sözdür?! Bu gün özü mənə kağız göndərib. Amma necə kağız? Hər hərfi yüz milyona dəyər. Yazır

ki, mənim sevgilim, Maşaduşkam. Pəh, pəh, pəh... Maşaduşka sənin bir cüt ala gözlərinə qurban olsun. Yazır ki, mənim sevgilim, Maşaduşkam, bu gecə evdə bir qazan toyuqplov bişitdirib, gətir yanımı; əgər gətirdin, sənə bir cüt öpüş verəcəyəm; gətirməsən, daha gözümə görünmə. Necə yəni gətirmərəm?! Bu canımı toyuq edib plovun başına qoyub qulluğuna gətirrəm. Tapşırımişam, plov hazır olacaq. Ancaq, Məşədi Ramazan, bir əhvalat var. Plovu arvad hazırladı. Əbləh qızı elə biləcək ki, mən də evdə oturub, balalarımı başıma yiğib yeyəcəyəm. Ay hay. Şükür ha. Daha nə bilsin:

Şəkkəre Mazandaran, şəkkəre Hindistan,  
Hər do şirinəst, kocavu, an koca.

Bir iş var ki, mən də sənin kökündəyəm. Bilmirəm plovu arvadın əlin-dən nə tövr alacağam, ay məşədi Ramazan? Heç bir plan tapa bilmirəm. Axı sən bir ağıllı kişisən. Eşq havası mənim gözümü örtüb, ağlım heç bir zad kəsmir.

Məşədi Ramazan. Məşədi Ramazanın evini Allah yıxsın. Ay kişi, keçəl dərman bilsə, öz başına çarə edər. (*Fikirləşir*.) Yavaş, yavaş, deyəsən tapmışam.

Məşədi Qulam. De, de, görüm, qoçağım.

Məşədi Ramazan. Deyilən Allah rəhmət eləsin.

Məşədi Qulam. Kimə?

Məşədi Ramazan. Sənin işin yoxdur, deyilən Allah rəhmət eləsin.

Məşədi Qulam. Axı kimə? Bəlkə heç rəhmətə layiq deyil?

Məşədi Ramazan. Belə məni əkib, adımı Ramazan qoyan ataya.

Məşədi Qulam. Allah rəhmət eləsin.

Məşədi Ramazan. Atam yadımı düşən kimi dərdimin əlacını tapdim.

Məşədi Qulam. De gəlsin, atam sənə qurban.

Məşədi Ramazan (*yavuqlaşır*). Bax, arvadlara deyərik ki, gedirik axundun qulluğuna, qiraət öyrənməyə. Plovu da, deyərsən, aparıram axund ilə bərabər yeməyə, vəssalam.

Məşədi Qulam (*bir az fikirdən sonra*). Bəs elə isə indi ağız-ağıza verib aqlaşsaq necə olar?

Məşədi Ramazan. Çox yaxşı olar, başla görək.

Məşədi Qulam. Evi yixilan canım vay!

Məşədi Ramazan. Başına daş düşən canım vay!  
Məşədi Qulam. Bütün ibadəti hədərə gedən canım vay!  
Məşədi Ramazan. Cəhənnəmə təpəsi üstə salınan canım vay!  
Məşədi Qulam. Cəhənnəmdə ilanlara, əqrəblərə, gürzələrə xörək olan canım vay!

Daldan səs eşidilir.

Məşədi Ramazan. İnkir-minkir toppuzu altında əzilən canım vay!  
Məşədi Qulam (*gedir qapıya*). Arvad eşidib, əkil.

Məşədi Ramazan gedir.

**Şah pəri** (*daxil olur*). A kişi, nə olub belə ağız-ağıza verib mələşirsiniz?

Məşədi Qulam. Arvad, heç soruşma, atamızın evi yamanca yixılıb. İndicə Məşədi Ramazan burada idi. Dedi ki, bu gün axundun yanında idim. Axund buyurub ki, hər kəs qiraətini bilməsə, min il ibadət edə, elə ona əyilib-düzəlmək qalacaq. Qiyamətdə onun ibadətinə bir qəpik verməyəcəklər. Bəs mən budur altmış ildir ibadət edirəm, Xorasana ziyarətə getmişəm. Bəs necə ola bilər ki, mənim bir belə ibadətim hədərə getsin? İndi Ramazan ayı yavuqlaşır. Əlacım yoxdur. Gərək gedib qiraətimi öyrənəm. Məşədi Ramazan deyir ki, hər gün otaqda otuz-qırx adam qiraət öyrənir.

**Şah pəri**. Plov bişib hazırlır, ye get, nə öyrənirsən öyrən.

Məşədi Qulam. Rəhmətliyin qızı, nə qoyub nə axtarırsan? Nə plov, nə dolma, nə fisincan, nə badımcan? Hamısı zəhrimər olsun. Heç zad yeməyəcəyəm. Hamısı zəhərdir. O plovu bir böyük qaba çək, təmiz qab olsun. Toyuğu qoy üstünə, bağla bir təmiz dəsmala, özümlə götürüb aparıb axundun qullığına. Həm də orada qiraət öyrənim. Plovun qalanının üstünə bir-iki yumurta vur, ver uşaqlar yesin. Mənim boğazım tikilib, bu saat bir qaşiq su da getməz.

**Şah pəri**. Nə deyirəm, a kişi, sən deyən olsun. Novruz bayramından sonra bir dəfə toyuqplov bişib, o da belə. Eybi yoxdur.

Məşədi Qulam. Eybi yoxdur, arvad. Gelən cümə axşamı yenə toyuqplov bişirib uşaqlara verərsən. Get plovu çək, gətir bura.

Arvad gedir. Məşədi Qulam üst-başını düzəldənə kimi plov gəlir.

**Şah pəri**. Ala, apar. Məşədi Ramazanın qıcı sinsin, gəldi bu gün uşaqların çörəyinə mane oldu, haram elədi.

Məşədi Qulam. Elə mən də dedim. Dedim, rəhmətliyin oğlu, bu sözü sabah gəlib mənə xəbər edəydin. Bu gecə balalarım ilə rahat çörək yeyərdim. Boğazım, nə isə, arvad, töküldü (*öskürür*). Pərvərdi-gara, günahkar bəndənəm. Özün mənim günahımdan keç. (*Gedir, banyardan səsi gəlir.*) Ada fayton!

Şahpəri gedərkən oğlu Cahangir gəlir.

Cahangir. Ana, atam bu vədə fayton ilə haraya getdi? Xeyirdirmi?

Şahpəri. Nə bilim, balam? Dedi gedirəm axundun yanına qiraət öyrənim.

Cahangir. Ha... ha... ha... Qiraət! Ay bədbəxt övrətlər.

Şahpəri. Necə? Yoxsa bir şey bilirsən?

Cahangir. Heç zad bilmirəm. Atam doğru deyir, qiraət öyrənməyə gedib. Çörəyimizi yeyək, sonra çarşabı salarsan başına, düşərsən yanına. Səni bir baş aparram atamın yanına. Görərsən nə gözəl qiraət öyrənir. Gedək, bədbəxt atamın qiraəti var. Ha... ha... ha...

PƏRDƏ

## İKİNCİ ŞƏKİL

Vaqe olur Nataşanın otağında. Məşədi Qulam əyləşib başında araqçın. Nataşa qolunu onun boynuna salıb, şərab verir.

Nataşa. Bu rumkanı da mənim sağlığıma vur.

Məşədi Qulam. İçmirəm, ay məşədinin maral balası, dəxi doymuşam.

Nataşa. Mənim sağlığıma içmirsən, mən də səndən küsəcəyəm. Ölsən də sənə öpüş verməyəcəyəm.

Məşədi Qulam. İçsəm, öpüş verərsən?

Nataşa. Əlbəttə.

Məşədi Qulam. Ver bura, ay madam. (*İçir.*) Bir busə məndən eləmə müzayıqə. Mən səndən etmərəm müzayıqə. Can, di buxaqdan iki busə ver.

Nataşa. Sonra.. sonra. Görürəm yuxun gəlir. Gəl uzan təxtin üstündə.

Məşədi Qulamı təxtin üstə uzadır.

Məşədi Qulam. Əyləş yanımda, başımı al dizinin üstünə.  
Nataşa (*onun pul bumajnikini çıxarır*). Deyilən lyublyu.  
Məşədi Qulam. Loblu, loblu.  
Nataşa. Əməlli de, lyublyu, lyublyu...  
Məşədi Qulam. Loblu, loblu.  
Nataşa. Lyublyu de, maşaduşka.  
Məşədi Qulam. Loblu... Yenə loblu.

Cahangir və Şahpəri gəlirlər.

Şahpəri. A sənin üstünə kül tökülsün, belə qiraət öyrənirsən? Hə?  
Məşədi Qulam (*Şahpərinin üstünə gedir*). Loblu, loblu...  
Şahpəri. Allah səni bundan da pis günə salsın. Getdiyin Xorasan  
sənə qənim olsun. Bu sıfət sənin saqqalına yaraşır?!

Məşədi Qulam. Arvad, acığın tutmasın. Atanın goru haqqı, sən  
çox yaxşı arvadsan. Allah sənin atanı sovnarxoz eləsin. Hamisini öy-  
rənmişəm ancaq bir vələzzalin çıxmayırlar. Valazzalimik... valazzalimik...

Şahpəri. Kəs səsini, murdar pyaniskə...

Məşədi Qulam. Arvad, sənin canın üçün öyrənmişəm. Yalan  
demirəm. Yalan deyirəmsə, atanın gorunda qurbağa olum, qur-qur qu-  
ruldayım. İt olum, ham... ham... mır-mır mırıldayım. Hamisini bili-rəm.  
Məsələn, loblu... loblu.

Şahpəri. Kül başına, daş düşsün başına, Allah səni yox eləsin!

Cahangir (*qolundan dartır*). Gedək evə, ata.

Məşədi Qulam. Valazzalimik, valazzalimik... zındıq oğlu zındıq.  
Cahangir. Çox gözəl... Çox gözəl. Gedək.

Məşədi Qulam. Gözəl öyrənmişəm. Bax, arvad, oğlun səndən  
çox bilir, deyir gözəl bilirsən. Valazzalimik... Görürsən necə öyrənmişəm! Hə, loblu, loblu.

Şahpəri. Allah üzünü qara eləsin!

Məşədi Qulam. Loblu... loblu... loblu...

Şahpəri. Düş qabağıma, abırsız! Sənə bir lobyə yedirdərəm, ölü-  
nə kimi yadında qalar, dadı damağından getməz.

Məşədi Qulam (*gedərkən*). Valazzalimik... loblu, loblu...

Məşədi Qulamı aparırlar. Nataşa onların dalınca baxır, sonra gülə-gülə  
qayıdır, əlində də Məşədi Qulamin pul bumajnikini.

## QADINLAR BAYRAMI

### (8 Mart)

*İki pərdəli pyes*

#### İŞTİRAK EDƏNLƏR:

Zaman	}	Ahıl qadın	}	Ahıl qadın
Feyzi		Birinci qız		Birinci qız
Balakişi		İkinci qız		İkinci qız
Hadi		Cabbar – müəllim		Cabbar – müəllim
Cahan – Zamanın arvadı		Mərkəzdən gəlmış nümayəndə		Mərkəzdən gəlmış nümayəndə
Növrəstə – Zamanın qızı		Qadınlar, qızlar, pioenerlər, məktəb		Qadınlar, qızlar, pioenerlər, məktəb
Birinci qadın	}	uşaqları, cavanlar, kənd əhalisi	uşaqları, cavanlar, kənd əhalisi	
İkinci qadın		Cahanın qonaqları	Cahanın qonaqları	
Sair qadınlar				

#### BİRİNCİ PƏRDƏ

Əhvalat Azərbaycan kəndlərindən birində vəqə olur. Qolçomaq Zamanın evində kəndin hampalarından bir neçə nəfər əyləşmişlər.

**Z a m a n .** A kişilər, biz hamımız bu saat binamus olmuşuq! Bundan sonra biz adımızı kişi qoyub başımıza papaq geyib, el içino çıxa bilmə-yəcəyik. Arvadları götürüb mindiriblər bizim boynumuza. İmdi, odur, qudurublar, hərəsinin ağızından bir loğaz çıxır! Bu yazıqcıgaz başı qapazlı, qoyun kimi arvadların hər biri qızmış şirə dönüb, düşüblər bizim canımıza! Üstlərinə əl qaldırsan, deyir, bu saat gedib şikayət elərəm, səni tutub qazamata salarlar!

**F e y z i .** Canım, heç zad deyil, yəqin dünyanın axırıdır! Bundan qabaq toyuq xoruz kimi banlayanda başını kəsirdilər. İmdi toyuqlar hamısı xoruz olublar. Gərək imdi də xoruzlar yumurta üstündə cücə çıxardalar.

**B a l a k i ş i .** Yumurta üstündə yatıb cücə çıxartmaq bu saat elə mənim peşəmdir. Bir də gördün ki, arvad deyir: a kişi, sən uşaqlara mu-

ğayat ol, bu gün nümayəndə iclasına, nə bilim, savad kursuna, nə bilim haraya gedəcəyəm. Deyirəm, a mürtədin qızı, mən uşaq saxlamağı nə bilirom? Mən inək sağmağı nə bilirom? Budur, çuxam dağlıb, bu gün oraya getmək əvəzinə, xana qurub mənə bir çuxalıq şal toxu. Cavarbindan gör mənə nə deyir: mən seçilmişəm, vəzifəmdir ki, gərək gedib işləyəm. Sən də mənə mane ola bilməzsən! Ay sizi bizim başımıza çıxardanlar dərbədər düşsünlər!

**H a d i .** Mənim arvadımı hamınız tanıyırsınız. Allahın ağızı otlu bir heyvanı idi. Hamı deyirdi ki, mələsə, eti halaldır. Başına yüz qapaz vursayıdın, yuxarı baxmazdı. Bir gün orucunu yeməzdi, namazını keçirməzdi, həmişə də deyirdi ki, a kişi, sən atanın goru, məni bir Xorasanə apar, gedim ağamı ziyarət edim. İmdi namazın da, orucun da vaxtını yadından çıxarıbdır. Axmağın qızı, nənəm yaşına çatıb, imdi başlayıb ki, dərs oxuyuram. Şurada gedib çalışacağam. Elə bil ki, bu kəndin kişiləri şuram işlərini onsuz apara bilməyəcəklər.

**Z a m a n .** Yox, canım, buna bir təhər çəkmək lazımdır. Arvad cə-hənnəm, pisdir, boşarsan gedər işinə. Bundan da yaman dərdimiz var. Arvadlara baxıb qızlarımız da pis öyrənirlər. İmdi qızların hərəsi qoltuğuna bir kitab vurubdur ki, dərs oxumağa gedirəm. Qızlarımız da oxudular, molla oldular, işimiz bitdi. Başlayacaqlar cavan oğlanlara kağız yazmağa, onda gəl eşşeyini palçıqdan çıxart da! Arvad, atanın gorunu sevirsən, ari, namusu yemisən, Allah əzabını versin, bari bu qızları rahat qoy, məni binamus eləmə! Deyir, axmaq danışma, köhnə fikirləri başından çıxart, qızla oğlanın nə təfavüdü var? Qız da oğlan kimi insan deyilmi? O da istəməzmi ki, açıq gözlə dünya işığına baxsın? Bilmirəm mürtədin qızı bu dilləri haradan öyrənibdir? Məni belə danışığa basır ki, lap mat qalıb, cavab da verə bilmirəm.

**F e y z i .** Bir gün arvadı çağırıb dedim, ya arvad, gəl əyri oturaq, düz danışaq. Sən bilmərrə abrı, həyanı qurşağına düyünləmisən. Mən də olmuşam binamus. Gündə bir qaçırsan sobranyalara, yiğincaqlara, nə-mənəqomlara, adlarını da dilim tutmur. O günləri də deyir ki, gedib şurada kişilərin içində danışmış. İmdi ki belədir, deyirəm, elə birdibli boşan get! Ondan sonra nə qələt eləyəcəksən, özün bilərsən. Deyir, çox danışma, boşanmaq lazım olsa, sənə deyərəm. Deyirəm, ay ala donquzun qızı, sənə boşamaq ixtiyarı məndədir, ya yox? Deyir, onlar keçmiş ola! O sənin şəriötindir. Deyirəm, arvad, şəriötə də şəkk götürirsən? Deyir, bu şəriötü yanan hamısı kişilərdir, arvadlar yazsaydılar, belə yazmadılar.

Z a m a n . Qardaşlar, burada oturub boğaz yırtmaqdan fayda yoxdur. Durun, buradan hamımız gedək molla Xəlil axundun yanına. Yenə o bizdən ağıllıdır. Görək nə məsləhət görəcək. Bu tüstü bir bizim bacamızdan çıxmır, hamının bacasından çıxır.

B a l a k i ş i . Pis məsləhət deyil. Axır, ay Zaman kişi, bir buraya bir işdən ötrü gəlmışık.

Z a m a n . Necə iş, xeyir ola?

B a l a k i ş i . İnşallah xeyirdir. Şər düşmənin qapısından girsin. Sən bu Hadi kişini necə tanıyırsan?

Z a m a n . Hadi kişini kim tanımır? Bunun kimi düz, doğru adam harada tapılar?

B a l a k i ş i . Çox gözəl. Atan rəhmətlik. Bunun oğlu Qədimi necə görürsən?

Z a m a n . Niyə, yaxşı oğlandır. Əkən, tökən, qoçaq, əlindən hər iş gələn oğlandır. Allah öz pənahında saxlasın.

B a l a k i ş i . İmdi bizim buraya gəlməyimizdən qəsdimiz budur ki, Hadinin oğlu Qədimi sənə oğulluğa verək. Sən də gərək bizim sözümüzü yerə salmayasan. Bir qız əvvəl-axır bir oğlana qismət olasıdır. Hadidən yaxşı qohum, Qədimdən yaxşı yeznəni də sən tapmayacaqsan.

Z a m a n . Mən heç vədə Qədimə bilayıq oğlan demərəm. Yaxşı, başıaşağı, həyalı oğlandır. Hadi də nəinki öz kəndimizdə, hətta cəmi mahalda abırlı bir adam sayılır. Ancaq, izin verin, bir qızın anası ilə də danışım. Onun da üreyini bilim. Sonra sizə cavab verərəm. Keçən vaxtlar olsayıdı, dinməz-söyləməz deyərdim: “Allah xeyir versin!”. Amma indi özünüz arvadların xasiyyətlərinə bələdsiniz. Kişinin bir sözünə otuz bir cavab verirlər.

B a l a k i ş i . Nə eyib elər, arvadınla da bir danış. Yəqin onun da bir sözü olmayıcaq.

H a d i . Eybi yoxdur, danış, sabah cavabına gələrəm.

B a l a k i ş i . İnşallah, əliniz yaxşı yağa bulaşar. İmdi qalx, Zaman kişi, düş qabağa, gedək, görək axund bizə nə yol göstərəcək.

Z a m a n . Siz yavaş-yavaş gedin, mən də daldan gəlib sizə çataram.

Qonaqlar bir-bir çıxırlar.

B a l a k i ş i . Qırılasınız sizi, ay arvad tayfası!

F e y z i . Toxumunuz kalana düşsün, kalana da bir od.

Zaman . Amin, ya rəbbi! (*Qonaqları yola salıb, qayıdır.*)

Cahan (daxıl olur). Kişi, yenə dost-aşnalarını başına yığmışan, xeyirdirmi?

Zaman (şuxluqla). Sən hər gün gedib, sobranyalarda şaftalı tabağı kimi ortalığa atılıb reç oxuyursan, biz də dul, sahibsiz adamlar kimi bir yerə yiğişib öz günümüzə ağlayırıq. Deməli, buna da gərək sizdən izin istəyək?

Cahan . A balam, ağlamalı günlər keçdi. İmdi isə sevinməli, xoşlanmalı günlərimiz gəlibdir!

Zaman . Zarafat qalsın kənarda, bir gəl otur, sənə bir neçə deməli sözümüz var.

Cahan . Əgər yenə mənimlə şəriətdən, zaddan danışacaqsan, boş yerə başını ağırdıb, mənim də vaxtımı əlimdən alma.

Zaman . Yox, şəriətdən danışmayacağam. Sən bir yolluq buğda eyib cənnətdən çıxmışan. Mən də danışmaqdan yorulmuşam. Otur, ayrı söhbət var.

Cahan (oturur). Di oturdum, buyur görək.

Zaman . Bu kişilər bilirsən nə üçün gəlmİŞdilər?

Cahan . Yox, bilmirəm, söyle sən bilərəm.

Zaman . Bunlar elçiliyə gəlmİŞdilər. Bizim Növrəstəni Hadinin oğlu Qədime istəyirlər.

Cahan . Yəqin sən də dedin “Allah xeyir versin!”. Beləmi?

Zaman . Elə onun kimi bir iş oldu. Dedim sənə gənəşməsəm qurtaran cavab verə bilmərəm. Hadinin oğlu bir yaxşı oğlandır. Hadi də hər bir yerdə sayılan bir adamdır.

Cahan . Hadi də yaxşı kişidir, oğlu da yaxşı oğlandır. İmdi mən də səndən bir şey soruşum. Bircə de görün ki, sən göydən düşmüsən, yoxsa o dünyadan gəlmisən? Axmaq kişi, budur, tamam on ildir, dörd ətrafinda çəkic vururlar. Sən deyirsən, bu nə taqqatuqdur? Vay sənin başına daş düşsün! Yaxşı, Hadinin oğluna sən ərə gedəcəksən, yoxsa mən?

Zaman . Nədir, yoxsa dediyin budur, mən on beş yaşında qızla məsləhətə oturum? Elə bircə bu qalmışdı, arvad! Atamin goru haqqı, məni cana doyduracaqsan, axır bir gün səni də öldürəcəyəm, uşaqların da bir-bir başlarını kəsəcəyəm. Qoy ondan sonra məni də aparib gülə qabağına qoysunlar. Daha bu yerədək adamı saymamazlıq olmaz ki! Lap bir belə aq eləmək olmaz ki! Ata olasan, öz qızını ərə verməyə ixtiyarın olmasın? Bu hansı şəriətdədir, hansı zakondadir? (*Papağını*

*başından götürüb yerə çırpir.) Ay sahibsiz qalasan belə papaq! (Cahan qəhqəhə ilə gülür.) Niyə gülürsən, ay mürtədin qızı?!*

Cahan. Neticəsini görərsən! (Çağırır.) Ay Növrəstə, ay Növrəstə!.. Növrəstə (daxil olur). Nə deyirdin, ana?

Cahan. Atan səni Qədimə vermək istəyir, nə deyirsən?

Zaman (Növrəstəyə). Ay qız, çəkil buradan cəhənnəmə! (Cahana) Ay arvad, bu uşağı niyə çağırıb, üzünü açırsan?

Növrəstə. Ata, hələ mən dərs oxuyuram, elə ki oxudum qurtardım, bəyəndiyim oğlanların birisine də gedərəm. Bir də, ata can, qoyun satmırsan, keçi satmırsan. Məndən xəbərsiz məni necə ərə verirsən?

Zaman (qəzəbli). Axmaq qızının danışığına bax! Doğru deyiblər, anası çıxan ağacı balası budaq-budaq gəzər! Belə anadan belə qız töreyəcəkdir! Zamananız dağlsın! Sizə tərbiyə verənin evi yixılsın! Əbləhin qızı, elə bu saat itilərsən gözümün qabağından. Oturarsan evdə, qapıdan çölə çıxarsan, durub qıcıını sindiraram. Gəlib sənin o kitablarının hamısına od vuracağam! Bir də uşkola adı çəksən, dilini tutub dibindən kəsəcəyəm. Çəkil buradan,bihəya!

Növrəstə. Kəndin qızları hamısı oxuyur. Mən də oxuyacağam. Sənin də məni məktəbdən çıxarmağa heç ixtiyarın yoxdur.

Zaman. Mənim ixtiyarım yoxdur? Mürtədin qızı, yoxsa mən ata deyiləm? İmdi mən sənə öz ixtiyarımı göstərərəm. Budur, gedirəm axundun yanına, orada mən sənin kəbinini Hadinin oğlu Qədimə kəsdirərəm. Onda sənin bu uzun dilin gödərlər!

Cahan. Zakon on beş yaşında qızı ərə verməyə ixtiyar vermir!

Zaman. Zakon ixtiyar vermir, şəriət ixtiyar verir. A mürtədin balaları, mənim atalıq ixtiyarımı əlimdən aldınız, namusumu tapdalandınız, şəriətimi də əlimdən alacaqsınız?! Şəriət doqquz yaşında qızları ərə verməyi rəva görür, qurtardı getdi. Mənim qarşıma zakon çıxaranların qarşısına şəriət çıxardaram. Görək kim güclüdür!

Növrəstə. İşin yoxdur, ana, qoy nə bilir eləsin. O, axundun yanına gedər, mən də kənd şurasının. Ondan sonra kim güclü olduğun baxıb görərik. Dur, ata, buyur axundun qulluğuna!

Zaman. Gedərəm də, sənin o qurd düşmüş dilini də yaxşı kəsərəm! (Durur.)

Növrəstə. Get, get!..

Zaman (gedə-gedə). Laməzhəb uşağı laməzhəb. İmdi sizə əlimin suyunu göstərərəm (Cəld çıxır.)

Cahan. Qoçaq qızım, yaxşı cavab verdin.

Növrəstə. necə eləyim, ana? Bir də görəcəksən gəldi qapını bağladı. Bir gecədə götürüb bir axmağın birisinin tərkinə atdı. Bu saat gedib kənd şurasına deyəcəyəm ki, atam məni oxutmaq istəmir, özümü də ərə verir. (*Gedir. Qapı açılır, beş-altı nəfər qadın içəri daxil olurlar*).

Cahan. Nə var, ay arvadlar, xeyirimi?

Birinci qadın. Xeyir olmamış nə var? Sənin canın üçün, bütün kədindən arvadlarını görmüşük. İmdiyədək yatdıqları bəsdir, gərək hamısı bugünkü seçkiyə getsinlər. Daha bir nəfər “ay mən uşaqlarımı yiyyəsiz qoyub camaat işlərinə məşğul ola bilmərəm” demir. Hami bu on ilin müddətində lazıminca ayılıbdır.

İkinci qadın. Elə ki, məni də istədilər aparıb iş üstə qoysunlar, yalvardım, dedim amandır, məni uşaqlarından ayırmayın. Mənim bala-larım gözümüz qabağında olmasalar, bir dəqiqə rahat ola bilmərəm. Axırı olmadı, əl çəkmədilər, aparıb qadınlar şöbəsində oturtdular. Mən camaat işinin, camaat qulluğunun belə şirin olduğunu bilmirdim.

Qadınlardan bir neçəsi. Belədir, həqiqət belədir!..

Cahan. İmdi bizim hüququmuz kişilərlə bərabərdir. Gərək biz də öz bacarığımızı göstərək. Kənd şurasına qadılardan bir neçə nəfər üzv seçək. Bacarsaq, şura sədrini də qadından seçək!

Qadınlar. Cahan xala düz deyir, belə də edilməlidir!

Cahan. Kəndimizin məktəbi yoxdur, bulağı yoxdur. Bu seçkidə ən bacarıqlı və qanacaqlı adamları şuraya seçməliyik ki, bu məsələləri həyata keçirsinlər! Camaatin qara su içməkdən hamısının qarnı şişibdir. Çalışıb kəndə bir bulaq suyu gətirmək lazımdır. Arvadlarımız bahar girəndən sonra payızın axırınadək bağda, əkində gedib işləyirlər. Aya, bir yer lazımdır ki, işə gedən arvadlar körpə uşaqlarını aparıb orada qoysunlar? Bundan ötrü də çocuq yaslisi açmaq lazımdır.

Ham1. Bu hər şeydən vacibdir.

Cahan. Hər yerdə qiraət koması açılır, amma biz imdiyədək onun adını eşidib, üzünü görmürük. Yağış yağandan sonra küçələrimizdə yerimək olmur. Heç olmasa kəndin bir küçəsini də daşlamaq lazımdır.

İkinci qadın. Cahan xala gözəl danışır. Biz gərək hamımız bir-ləşib, bizə verilmiş ixtiyaratdan tamamilə istifadə edək. Qoq görsülər ki, biz də iş bacarıraq. Gərək bacardıqca seçkidə çox qadın keçirək. (*Cahana*) İmdi bilirsənmi, Cahan xala, biz bir çox qadınların tərəfindən buraya deleqat gəlmışik. Biz çalışacaqıq da, məramımıza da çata-

cağıq. Biz səni kənd şurası sədrliyinə namizəd seçmişik. Sən də gərək boyun qaçırmayasan.

Cahan. Mən camaat qulluğundan, özünüz bilirsiniz, qaçmamışam və qaçmaram da. Amma bir şey var, mənim yaşım qırx beşi adlayıb. Aranızda qoçaq, işbilən, savadlı qadınlar var, onlardan birinin nami-zədliyini qoyun.

İkinci qadın. Yox, Cahan xala. Gərək bizim sözümüzü yerə salmayasan. Sən bizim savadlılarımızdan artıq iş görə bilərsən və halonki savadsız qadınlar üçün gecə kursları açıb, tamam savadsız qadınları savadlandırıraq.

Cahan. Baş üstə, siz isteyəndən sonra mənim də sözüm yoxdur, raziyam. Ancaq seçki yavuqlaşır, gərək kənd arvadlarının hamisinin ağızlarını bir yerə yiğasınız.

İkinci qadın. Bu baredə arxayın ol. Kəndin cavan, qoca qadınları hamısı bir dil, bir ürəklə seçkiyə gedəcəklər.

Cahan. Çox gözəl! Yaşasın çalışqan kənd qadınları!

Hamı. Yaşasın qeyrətli Cahan xala!

İkinci qadın. Salamat qal, Cahan xala, biz də gedən işimizdə olaq.

Arvadlar gedirlər.

Növrəstə (*tələsik daxil olub*). Ana, getdim kənd şurasına xəbər verdim. Onlar da adam göndərib atamı molların evindən çağırıldılar. Özünə də dedilər ki, əgər qızının oxumağına mane olasan, ya onu özündən bixəbər ərə verəsən, səni tutub qazamata salacağıq. İmdi budur, hirsli gəlir. Mən qaçıb gizlənəcəyəm. (Çixır.)

Zaman (*daxil olur*). Məramına çatdin, arvad. Bundan sonra sən çal, mən də oynayım. (İstehza ilə) Anlamamışam, qelət eləmişəm, cənab Cahan xanım, bağışla məni, taqsırlarından keç! (Qeyzlə) Məlun uşağı məlun! Namusumu əlimdən aldınız. (Hirsli, papağını yerə çurpir.) Alın, bu da papağım!

PƏRDƏ

## İKİNCİ PƏRDƏ

Kənd meydançası. Evlər qırmızı bayraqlarla müzəyyəndir. Bir tərəfdə qiraət koması. Qiraətxanadan kəndlilər çıxır və oraya daxil olurlar. Müqabilində qırmızı parçalara bükülmüş su budkası. Dəstə-dəstə uşaqlar orada-burada oynışırlar. Su budkasının yanında yekə bir daş. Növrəsta budkanı bəzəməkdədir. Neçə nəfər ahil və cavan qadınlar, arxalarında sənəkləri, gəlib sehnədən keçmək isteyirlər. Növrəstəni görüb dayanırlar.

A h ı l q a d ı n . A bala, Növrəstə, bu nə xəbərdir? Kənd belə bəzənməkdə kimi gözləyir?

Növrəstə . Heç kimi. Bilmirsən ki, bu gün martin səkkizi və qadınların bayramıdır? Axşamdan hamiya xəbər verilməyibdirmi?

A h ı l q a d ı n . Xəbər verilibdir, ancaq hər martin səkkizində bayram olursa da, bu cəlalla olmur. Bugünkü başqa cəlaldır. Dedim bəs Bakıdan qonağımız gələcək.

Növrəstə . Qonağımız da gələcək. Amma bir iş var, imdiyədək iş başında qolçomaqlar dururdular, onlar hamısı qadınların və qadınlığın düşməni idilər. Onlar heç vaxt qəbul eləməzdilər ki, qadınlar başıaqçıq meydanlara çıxıb bayram saxlaşınlar. İmdi qadınlar da iş başındadırlar. Bugünkü bayramımızı şərafətlə keçirməliyik. Qayıdın geri, sənəklərinizi qoyub, buraya cəm olun.

A h ı l q a d ı n . Necə qayıdaq? Evdə bir içim su yoxdur.

Növrəstə . Bu gün, günorta çağı su budkası açılıb, kəndə şirin bu-laq suyu axacaqdır. Dünən bu barədə elan olunmuşdu, eşitmədinizmi?

A h ı l q a d ı n . Vallah, Cahan hər işləri düzəldir, qoçaq arvaddır.

B a ş q a b i r q a d ı n . Onun qoçaqlığını ondan bil ki, bu yaşında, üç-dörd ayın içində savadlandı. İmdi yazır, oxuyur. Hər gün ona Bakıdan qəzet gəlir.

A h ı l q a d ı n . İmdi biz gəlib Cahan xalaya tay ola bilmərik. Özü də bir qabil arvaddır. Budur, bu ilin içində gör kəndi necə abad eləyibdir.

Növrəstə . Yox, qabillikdə iş yoxdur. Mollaxanada köhnə qayda ilə, köhnə əlisba ilə dərs verirdilər, odur ki, orada boş yerə neçə il sərf eləyib, bir şey də öyrənə bilmirdilər. Amma imdi şura məktəblərində təzə əlisba ilə dərs verirlər. Bir aydan sonra, görərsən, adam gül kimi oxuyub-yazır.

A h ı l q a d ı n . Mən də oxumaq istərdim, ancaq ərimdən qorxuram.

Növrəstə . Mən sənə indidən deyim, heç qorxma. Sən məktəbə bir ərizə yaz ver, ondan sonra işin yoxdur. Ərin mane olsa, mənə xəbər ver.

Ahıl qadın. Səni boy-a-başa çıxasan, ay belə qız! Günü sabah  
ərizə verəcəyəm. Bəs ərizəmi kim yazacaq?

Növrəstə. Gələrsən, mənim özüm sənə ərizə yazaram.

Ahıl qadın. Çox gözəl. Səni görüm ağ günə çıxasan.

Növrəstə. Di haydi, qayıdın geri, sənəklərinizi evinizdə qoyub,  
qayıdın buraya. Sonra gəlib buradan gözəl şirin su apararsınız.

Qadınlar. Gedək, gedək. Sağ olsun Cahan xala!

Gedirlər. Neçə nəfər məktəb qızları Növrəstənin yanına gəlirlər.

Birinci qız. Yoldaş Növrəstə, bizi niyə çağırırsan, gələk sənə  
kömək eləyək? Sən tək bunu nə vaxta qurtaracaqsan?

Növrəstə. Nə bilim, zəhmət vermək istəmədim.

İkinci qız. Zəhmət nədir, bayramımızdır, gərək işləyək, təntə-  
nəli keçsin. Qızlar, gəlin.

Hami birlikdə başlayırlar budkanı bəzəməyə. Bu halda üç nəfər  
on altı-on yeddi yaşlarında oğlan gəlir.

Cabar. Yoldaşlar, bize də bir iş verin, sizə kömək eləyək. Nər-  
divana dırmaşmaq, çəkic vurmaq qadın işi deyil.

Birinci qız. Niyə deyil? Qadın sizdən acizdir?

Cabar. Biz “acizdir” demədik. Hər kəs öz işində gərək mahir  
olsun. (Növrəstəni görür.) Ay qız, Növrəstə deyilsən? Böyüüb yekə  
qız olmusan. Üç ildir səni görmürem. Mən gedəndə balaca, bu boyda  
bir qız idin.

Növrəstə. Sən də Salman əminin oğlu Cabbar deyilsən?

Cabar. Yaxşı tanidin. Məni buraya, öz kəndimizə müəllim təyin  
ediblər.

Cahan (*daxıl olur*). A qızlar, cəld olun, qurtarın, vaxta az qalıbdır!

Növrəstə. Bu saat, ana can, görmüsən nə qədər köməkçim var?  
Ana can, bu oğlani da tanıırsanmı? Salman əminin oğlu Cabbardır.  
Burada təzə açılan məktəbə müəllim təyin eləyib göndəriblər.

Cahan. Çox yaxşı olub. Xoş gəlmisən, bala! Ümidvaram ki, kənd  
balalarına qaydasınca təlim verəcəksən.

Cabar (*əl verir*). Əlimdən gələn səyi eləməyə hazırlam.

Hadi, Balakiş, Zaman gəlib səhnədən keçirlər. Zaman vəziyyəti  
görüb, qızını çağırır.

Zaman. Növrəstə, buraya gəl. (Növrəstə gəlir.) O danışığın oğ-  
lan kimdir?

Növrəstə. Salman əminin oğludur. Təzə müəllim gəlibdir.

Zaman. A mürtədin qızı mürtəd, Salmanın oğlu sənin qardaşındır, əmin oğludur, dayın oğludur?! Onunla nə laqqırtı vurursan?

Növrəstə. Ata, danışanda məger bir xata olar?

Zaman. Xata da olar, ötər də. Gələrsən evə mürtədin qızı. Bədəninə dağ basmasam, atamın oğlu deyiləm. Məni sən cana doydurdun!

Cahan (yavuqlaşır). A kişi, uşaqtan nə istəyirsən? Nə qışkırtı salmışan bu meydana?

Zaman. Uşağın atasının cəmdəyinə min lənət! O günə daş düşydi ki, sən mənim dağlımış xarabamın qapısından girdin! Özün şura sədri olmuşan, nə olmusan, sən bilirsən, daha bu uşağın abrisini tökmə. Cavan qız sənin gözünün qabağında oğlanlarla danışır, sən də durub tamaşa eləyirsin. Ay arvad, heç olmasa bir insafın olsun. (Qızına) Gələrsən evə mürtədin qızı, görərsən nə divan tutacağam!

Cahan. Kişi, dinməz-söyləməz get evə. Mənim xatirim üçün camaat sənin hörmətini saxlayır, sən də yolundan, izindən çıxma!

Zaman. Gedirəm, sözüm yoxdur. Vaxta ki namus gedir, qoy kökündən getsin. Hadi, Balakişi, gedək!

Cahan, Növrəstə budkaya qayıdır, işə məşğul olurlar.

Hadı. A kişi, qanını xarab eləmə. Gəl gedək Molla Xəlilin yanına söhbətə.

Gedirlər. Cavanlar budkanın bəzəyini qurtarıb çəkilirlər. Növrəstə və Cabbar söhbət edə-edə mehriban gedirlər. Səhnənin sağ tərəfində bir dəstə pioner baraban çalaraq gəlib bir tərəfdən nizamlı dayanırlar. Sol tərəfdən məktəb uşaqları – qızlar və oğlanlar qarşıq, qabaqlarında bir dəstə aşiq, əllərində bayraq, daxil olub bir tərəfdən dayanırlar. Bir dəstə kənd qadınları və kişilər də gəlib dayanırlar. İki-üç dəqiqədən sonra iki nəfər kişi, bir nəfər qadın çıxırlar. Dallarınca Cahan gəlib sədarətdə øyləşir. Cahani gördükdə hər tərəfdən alqış qalxır.

Cahan (sakitlik bərpa olandan sonra ayağa qalxır). Yoldaşlar! Mart ayının səkkizi münasibətilə çağırılmış iclası açıq elan edirəm. (Alqış) Bu gün cəmi dünyanan zəhmətkeş qadınları üçün əhəmiyyətli bir gündür. Bu gündə dünyanan hər tərəfindən, əziyyət, məşəqqət, təzyiq altında qalan, evlərdə dünya işığına həsrət qalib qara qul mənziləsində olan, fabriklərdə, zavodlarda gündə on iki saat və daha da işleyib qarınları dolusu çörəyə əlləri çatmayan zəhmətkeş, sərhədlərə, fəsillərə baxmayıb əllərini şura işçi-kəndli qadınlarına uzadırlar. Bu gün onların hamisəna işıqlı bir günün, gələcəyin müjdəsini verir. Yaşa-

sın Şuralar İttifaqı! Yaşasın fəhlə-kəndli birliyi! Yaşasın Səkkiz mart günü! (*Həmi əl vurur, çalğıçılar çalırlar. Pionerlər barabanlarını vururlar. Cahanın əlinin işarəsilə hamı sakit olur.*) Söz verilir mərkəzdən gələn yoldaşımıza!

Əyləşən kişilərdən biri qalxır ayağa, hər tərəfdən alqış.

Mərkəzdən gəlmış nümayəndə. Yoldaşlar! Mən torpaq komissarlığı tərəfindən buraya nümayəndə sıfəti ilə gəlib, həmin komissarlıq tərəfindən sizin iki bayramınızı təbrik edirəm. (*Alqış*) Birinci bayram keçirməkdə olduğunuz qadınlar günü, martin səkkizi. İkinci bayram, əhalinin qızdırma xəstəliyi kimi ağır bir naxoşluğun əlindən qurtarması bayramıdır. Yoldaşlar! Siz imdiyədək içdiyiniz iki arşın dərinlikdən çıxan quyu suyu idi. Belə dayazdan çıxan suya kənd arasında “qara su” deyirlər. Haminiz bilirsınız ki, qara su olan yerdən naxoşluq əskik olmaz. O yerlərin camaatının rəngi sarı, bədəni zəif, qarınları köplə dolu olar. Bu gün kəndə şirin bulaq suyu axacaq və bu suyun səbəbinə sizin içinizdən dediyim azar götürülər. Bu suyun kəndə gətirilməsi, tək şuranın və bir də bu şuranın sədri olan Cahan yoldaşın səyi və ciddiyətli nəticəsidir. Ona görə üzümü ona tutub deyirəm: yaşa, Cahan xala! (*Alqış, dəf, balaban.*) Yoldaşlar! Azərbaycanda şura hökumətinin səkkiz ili yavuqlaşır. Yeddi il bundan əqdəm Azərbaycanda savadlı qadın tək-tək tapılardı. Şərq qadınlarının arasında yoldaş Cahan və sair kimi fəal qadınlar çıxırlar. Keçmişdə qab-qazan aləmindən savayı bir şey tanımayan qadınlar imdi iş başına keçib, böyük-böyük idarələri dolandırırlar və kişilərlə bərabər, artıq fəaliyyət göstərirlər. Yaşasın Şərq qadını və onun parlaq istiqbalı!

Alqış, dəf, balaban.

Cahan (*ayağa durur*). Yoldaşlar! Cəmi əhali tərəfindən, buraya nümayəndə göndərən torpaq komissarlığına izhari-təşəkkür edirəm. (*Alqış*) Mən bu bulaq məsələsi üçün neçə dəfə mərkəzə getdim. Komissarlıqların hamisindən məhəbbət gördüm. Biz qadınlar imdiyədək kişilərin ayaqları altında əzilirdik. Bizi işləməyə qoymayıb, adımızı bacarıqsız qoyurdular. Şura hökuməti sayəsində bizlər də əlimizdən gəldiyini meydana çıxara bilirik. Nümayəndə yoldaş məni tək göstərdi. Amma mən tək işləmirəm. Bütün şura üzvü olan qadınlar və kişilər də bu işlərdə mənə köməkçidirlər. Onların köməyi ilə, höku-

mətin müavinəti ilə, budur, kəndə təmiz şirin su gətirmişik. İkinci, bir məktəb açmışıq. Yaşları ötmüş qadınlar üçün gecə məktəbimiz var. Yaslı bina etmişik. Kənddə mama yoxluğu hiss edilirdi. Qızlarımızdan birisini göndərmişik ki, mərkəzdə oxuyub, bu işi öyrənib gəlsin. Bir az müddət içində biz bu qədər iş görmüşük. (*Alqışlar*)

Mərkəzdən gəlmiş nümayəndə (*qayçını alıb enir*). Torpaq komissarlığı namindən xəlayiqin səhhətinə bais olası bu suyun ləntini kəsirəm. (*Lenti kəsir.*)

Su başlayır axmağa. Uşaqlar internasional oxuyurlar. Ondan sonra halay vururlar. Cavanlar oynayırlar.

Qızlardan biri. Ay uşaqlar, Cahan xalanı ortaya çəkin! Gərək onu da oynadaq! (*Bir nəfər Cahani ortaya çəkir.*) Cahan xala gərək oynasın! Cahan. Belə bayramda oynamamaq günahdır! (*Oynayır.*)

PƏRDƏ

## KAMRAN

*Beş pərdə, on səkkiz şəkildə*

### İŞTİRAK EDƏNLƏR:

Hacı Mirzə Əhməd ağa – müctəhid.	Kərbəlayı Mədəd – Kamranın dayısı.
Hacı Kamyab – dövlətli tacir	Kərbəlayı Qafar
Bibixatun – onun arvadı	Seyid Cabbar
Gövhər tac – onun qızı	Səyyah və onun qadını
İbrahim – baqqal, Hacı Kamyabın qardaşı	Hacı Xudadad və onun arvadı
Cahanbanu – onun arvadı	Hacı Rza və onun arvadı
Kamran – onun oğlu	Qoca və cavan kəndlilər, qızlar və qadınlar, katib və mirzələr, amil, nökər,
Xudayar xan – adlı-sanlı xan	qulluqçu və kənizlər, məşşatə, minacatçı və b.
Firidun xan – onun oğlu	
Mirzə Mehdi – həkimbaşı	
Cahanbəxş	
Fəramərz	
Xurşid	
} Kamranın yoldaşları	

### BİRİNCİ PƏRDƏ

#### BİRİNCİ ŞƏKİL

Iranda böyük şəhər meydanı. Güclü izdiham. Qoca və cavan qadınlar və kişiilər Hacı Mirzə Əhməd ağanın gəlib keçəcəyinə müntəzirdir. Uzaqdan azan səsi eşidilir. Neçə nəfər carubkeş (süpürgəçilər) yolu süpürməkdədirler.

Bir nəfər cavan (*bir qocaya*). Əmi can, bu süpürgəçilər nə üçün böylə ciddi-cəhd ilə küçəni süpürürlər? Küçənin bu səhər süpürlüb sulandığını gözümələ gördüm.

Qoca. Bala, müctəhid ağa indi gəlib buradan məscidə gedəcəkdir. Küçəni süpürməkdən məqsəd budur ki, ağanın ulağının ayağının altında qarışqalar qalıb qırılmasınlar. Ağanın mübarək vücudundan bir zinəfsə, hətta qarışqaya da gərək əziyyət və azar toxunmasın. Eşitmə-

yibsonmi Firdovsi yazır: Meyazar muri ki danəkeş əst, ke can darədo  
cane şirin xoş əst.<sup>1</sup>

Cavan. Eşitmışəm, bilirəm gözəl kəlamdır. Ancaq bir məsələ var,  
onu mənə başa salın.

Qoca. Nə məsələdir?

Cavan. Ağa məscidə gedib qayıdınca, onun ulağının ayaqlarının al-  
tında çox olsa bir əlli, yüz qarışqa tələf olacaqdır. Amma bu süpürgəçilər  
bir süpürgə vurduqda neçə yüz qarışqa tələf edirlər. Buna nə deməli?

Qoca. Bala, belə yerlərə əl aparmaq küfrdür. Bu sirləri ağa sizdən  
yaxşı bilir.

Cavan. Bağışlayın, əmi can, mən bunu gözə pərdə çəkmək hesab  
edirəm.

Qoca. Nə danışırsan? Müctəhid Hacı Mirzə Əhməd ağa məgər  
gözlərə pərdə çəkəndir? Oğul, cavan vaxtında imanını yelə vermə.  
Belə sözlər cəhənnəmi satın almaqdır. Xahiş edirəm mənimlə daha söh-  
bət etməyəsən. Get, bala, məni tək burax.

Cavan. Baş üstə, gedirəm, bağışlayın. (*Gedir.*)

İkinci qoca (*birinciyə*). Nə üçün o cavan sənin qeyzini tutdurdu?

Birinci qoca. Bu barədə danışmasaq yaxşıdır. Bu əyyamın  
cavanları hamısı dini, məzhəbi unudublar. Namaz qılmazlar, oruc tut-  
mazlar, üləmə haqqında hər bir hədyani söylərlər. Hörməti bir yana  
yetiribdir ki, Hacı Mirzə Əhməd ağanın haqqında nalayıq sözlər danı-  
şır. Bu yeqin ya babıdır, yainki Rusiyada bolşeviklər ilə yoldaşlıq edib,  
dinindən, məzhəbindən çıxıb qaydanların birisidir. Qovdum getdi.  
Belə şəxslərin sözünü eşidən qulaqlardan qiyamətdə əqrəblər yapışar...  
Əstə firullahə rəbbi və ətubi ileyh.

İkinci qoca. Əstəğfürullahə rəbbül aləmin. Xudavənd-aləm  
özü bu camaatın fəryadına yetişsin.

İki qadın qocaların danışığı əsnasında əllərini ölçərək qızığın söhbət edirlər.

Birinci qadın. Ay bacı, bu danışdığın əhvalatı öz gözünlə  
gördün?

İkinci qadın. Yalan deyirəmsə, bu gözlərimin ikisi də bir gün-  
də kor olsun. İstəyirsən bir gün gəl bizə, həmən Xanbacını çağırırm,   
özü sənə nəql eləsin. Deyir gəlinimin üç il idi uşağı olmayırdı. Oğlum

<sup>1</sup> Dən daşıyan qarışqaya əziyyət vermə, çünkü onun canı var, can da şirindir.

da deyirdi ki: bir il də saxlayacağam, övladı olmasa, boşayacağam. Deyir müctəhid ağa məscidə gedəndə ulağının ayağının altından bir ovuc torpaq götürüb gətirdim evə, suda çalıb sürtdüm gəlinin göbəyinə. Bir il keçmədi gül parçası kimi bir oğul doğdu. Uşağın da adını deyir Əhməd qoymuşam. Xanbacı qonşumdur. Uşaq da axşamadək gözümüzün qabağında oynayır.

Üçüncü qadın (*bunlara yavuq gəlib, birinciyyət*). A bacı, sən heç bunun (*ikinci qadını göstərir*) sözlerini qəribliyə salma. Ağanın kəramətinə qurban olum. Onun oxuduğuna mənim atam, anam qurban. Mənim özümün gözlərim xarab idi. Göstərməmiş həkim qoymadım. Axırda bir iman iyəsi olmuş dedi: “Ay qız, gözlərini niyə kor eləyir-sən və nahaq yerə niyə belə pullarını həkimlərin ciblərinə doldurursan? Get cümlə günü Hacı Mirzə Əhməd ağa məscidə, camaat namazına gedəndə ulağının ayağının altından torpaq götür. Gətir bir az təhvil suyuna çal, tök gözüne”. Elə də elədim. İndi gözlərim görür. Onun qədəmlərinə mənim bu canım qurban. Onun ulağının ayaqlarının altın-da Allah mənə ölüm versin.

Uzaqdan salavat səsi eşidilir. Camaat hərəkətə gəlir. Neçə nəfər fərraş, əllərində ağaç, peydə olub, camaatın arasından yol açırlar və qışqırırlar: “Kənar olun, yol verin”. Camaat yol verir, salavat səsi göldikcə yavuqlaşır. Müctəhid Hacı Mirzə Əhməd ağa ağ ulağa savar olmuş, məiyyətində neçə nəfər molla və şəhərin tacirlərindən, o cümlədən Hacı Kamyab görünürərlər. Qabaqda bir nəfər minacatçı iki əlini qulaqlarına qoyub salavat çekir.

### Minacatçı:

Yazilar nameyi-emalina yüz min həsənat,  
Deyə hər kimsə bir övlad Məhəmməd, səlavat.

Camaat (*hamiliqla*). Salavat!

Minacatçı. Məhəmmədi-ərəbi xətmi-ənbiya, salavat!

Camaat (*hamiliqla*). Salavat!

Minacatçı. Əliyyü vəli xuda nur Mustafa, səlavat!

Camaat (*hamiliqla*). Salavat!

Müctəhid məiyyətindəki adamlarla gəlib keçir. Qadınlar dalınca tökülüb onun ulağının ayaq qoyduğu yerlərdən torpaq götürürərlər.

Bir nəfər (*müctəhidin məiyyətindəkilərdən biri geri qayıdır*). Eyyühənnas, ey şəhərin füqərası, yoxsulları, əlilləri, şikəstləri! Namaz

qurtardıqdan sonra müctəhid Hacı Mirzə Əhməd ağa füqəraya imam malı paylayacaq. Haminiz ağanın qapısında cəm olasınız. Xudavənda, sən ağanın ömrünü uzun və vücudunu bibəla elə!

Camaat (*hamiliqla*). Amin!

Bir nəfər. Xudavənda, sən ağanın kölgəsini cəmi islam dininə qulluq eyləyənlərin üstündən əskik eləmə və onun düşmənlərini, bəd-xahları cəhənnəm oduna yandır!

Camaat (*hamiliqla*). Amin!

PƏRDƏ

## İKİNCİ ŞƏKİL

Hacı Mirzə Əhməd ağa ağanın həyəti. Füqəra, əlil, şikəst kişilər və qadınlar toplaşmışlar.

Müctəhidin amili (*çixır*). Camaat, sakit olun! Nə qeylü-qaldır? Bura müctəhid qapısıdır, zənanahamam deyil. Səs-küy salıb ağanın istirahətini pozmayın.

Camaatdan bir neçə nəfər. Baş üstə, sakit durarıq.

Bir qoca. Xalqa nə verəcəksiniz verin, dağılıb getsinlər, ağa da istirahətindən qalmasın.

Amil gedir.

Bir qoca (*o birisinə*). Görəsən ağanın iltifatı bu gün nə qədər olacaq?

O birisi. Hər nə qədər olar, evi abadan.

Bir çolaq cavən. Necə yəni nə qədər olar? Ağa məgər bu xalqa atasının malını verir? Məmləkətin hər yerindən göndərilən imam malıdır. Çox gələr çox versin, az gələr az. Keçən cümə axşamı hər adama iki qıran pul verib yola salıbdır. Mən bədbəxt özümdən savayı üç baş adam saxlayıram. İki qıran onların bir günlük çörəklərini ödəmir. Bəs bu külfət heftənin altı gününü nə yesin?

Birinci qoca (*cavana*). Ay oğul, niyə belə xam danışırsan? Budsur mən bu qapıdan neçə sənədir cümə axşamlar nəzir aparıram. Bu nəzirlər hamısı gözə pərdə çəkməkdir. Hacı Mirzə Əhməd ağaya ildə

neçə yüz min tümən imam malı gəlir. Ondan hər cümə axşamı bir iyirmi tümən görk üçün füqəraya paylanır, qalanı da...

Şəhər əyan və tüccarından beş-altı nəfər gəlib camaati yarib keçirlər, amil onları pişvaz edir.

A m i l . Buyurun, qədim əziz edibsiniz, ağa sizə müntəzirdir.

B i r i n c i q o c a (*cavana*). Gəlib keçənləri gördün? Bu adamlar hər gecə müctəhidin evində plov basırlar. Pulların qalani bunların qarnına gedir. Əlavə, ağanın yeddicə nəfər arvadı var. Bunları da ki açılıpaq saxlamaq olmaz.

C a v a n . Bəs belə olan surətdə bu barədə qışqırıb danışmaq lazımdır, bəlkə camaatin gözü açıla.

B i r i n c i q o c a . Hünərin var, buyur çıx bazara, qışqır. Mitilinə fərman verərlər, mitilin bazarın ortasında düşər.

A m i l (*çağırır*). Oğlan bir buraya gəl, qoca, sən də buraya gəl. (*Hər ikisi gəlirlər*.) Orada nə söhbət eləyirdiniz?

Q o c a . Nə söhbət eləyəcəyik, acın söhbəti qarından olar, bir-birimə dərdimizi söyləyirdik.

C a v a n . Həqiqət belədir. Budur mənim iyirmi beş yaşım tamam deyil. Hacı Kamyabin pambıq zemisində işleyirdim, qolumdan ilan çaldi, sağ qolum düşdü, oldum əllil. Yoxsa mənim taylarımın əlləri də, ayaqları da pul qazanır, mən olmuşam möhtac. Hər cümə axşamı gəlib buradan iki qıran imam malı aparıram. Qoca əmi ilə bu barədə söhbət edirdik.

A m i l . Müctəhid ağanın qulluğunda beş nəfər amil var. Bizim hər birimizin yüz qulağı var. Qapını bağlayıb arvadınla danışdığın söhbəti biz eşidirik. Sizin də söhbətinizi gözəl eşitdik. Mən bu saat sizin ikinizi də əlibəş bu qapıdan qovardım, ancaq sizin külfətinizə rəhmim gəlir. Mən görüürəm siz ikiniz də fikirli, qanacaqlı adamlarsınız. Ona görə sair füqrədan seçirəm. Sizin hər biriniz həftədə bir tümən pul alacaqsınız, bəşərti belə söhbətləri boşlayasınız (*pul verir*). Bu tümənləri qoyun cibinizə, yenə qarışın camaata. Sonra camaat ayağından da nəzir çatar.

Qoca və cavan pulları alıb qayıdırılar.

Q o c a (*cavana*). Bala, bu işin adına nə deyərlər?

C a v a n . Nə deyəcəklər? Dilə qıfil vurmaq.

Q o c a . Dürüstdür. Bizim dilimizi bağlamaq üçün hər birimizə həftədə bir tümən məvacib kəsdilər. İndi fikir et, gör şəhərdə dolanıb, ağanın kəşfi-kəramətindən danışan müftəxorlar nə qədər məvacib alırlar?!

Bir qadın (*amilə*). Ay qardaş, bizə nə verirsən ver, yola sal, qapımı bağlı qoyub gəlmışəm, evim yiyəsizdir.

A mil. Çox danışma, dayan Xalq alanda sən də alarsan.

İkinci qadın (*birincisinə*). A Fatmanisə, sən də buradasan? Oğlun azarlı idi, sağaldımı?

Birinci qadın. Oğlum sağaldısa, mənim burada nə işim var?! Həkim pulu tapmadım. Dedilər ki, bizim naxoşlarımızın dərmanı ancaq Hacı Mirzə Əhməd ağanın ulağının ayaq baslığı yerin torpağıdı. Getdim bir ovuc gətirdim. Təhvıl suyuna çalıb tökdüm naxoşun boğazına. O saat yuxu tutdu, yatdı. Elə o yatan idi ki, yatdı. Heç ayılmadı. Evim yıxıldı, qaldım düzlərdə.

A mil (*qadının üzərinə açıqlanır*). Arvad, çox füzulluq eləmə, səsini kəs!

Birinci qadın. Mən nə danışdım, ay qardaş, dərdimicə qonşuma dedim.

A mil. Xub. Xub, sakit ol.

İkinci amil (*çixır*). Camaat, növbə ilə düzülün, arvadlar bir tərəfə, kişilər də o biri tərəfə. Ağa təşrif gətirir.

Hacı Mirzə Əhməd ağa çıxır, qapıda dayanıb yavaşcadan dua oxuyub salavat çəvirir. Dalınca bir nəfər, əlində içi pul ilə dolu cam, çıxır. Müctəhid camaatin arasında yeriyərək sağa və sola pul paylayır. Hami baş əyərək pulları alır. Pulu paylaşıqdan sonra üzünü camaata tutur.

Hacı Mirzə Əhməd ağa. Eyyühənnas!

Amil (*ucadan*). Xamuş! Ağanın sizə sözü var.

Hacı Mirzə Əhməd ağa. Eyyühənnas, xudavənd-aləm buyurur: əlfüqərai əyalı vəl əğniyai vükəlai. Yəni füqəra mənim əyalimdır və sərvətdarlar mənim vəkillərim. Bu sizə təqsim olunan imam malını göndərənlər həmin Allahın vəkilləridirlər. Onların gün-gündən artmasına dua eləmək hər fəqirin borcudur. Allahümmə təqəbbəl eh-sənəlməhsinin behəqqi Mühəmməd və aleh və behörməti sərətülfa-tihə. (*Müctəhid və camaat fatihə oxuyurlar*) Gedin, Allah sizə yar olsun.

Camaat dağılır.

PƏRDƏ

## ÜÇUNCÜ ŞEKİL

Müctəhid Hacı Mirzə Əhməd ağanın qəbul otağı. Ağ döşək üstündə əyləşib puştiyə söykənmiş, qəlyan çəkməkdədir. Neçə qədəm aralıq ağanın amili, qabağında dəftər və məktubat olaraq dizi üstündə ədəb ilə əyləşmiş.

A m i l . Bəradəran Sərrafan vasitəsilə Marselyaya göndərilən xam ipək, qiyməti iyirmi beş min təmənin vüsulunu İngiltərə bankı xəbər verir.

Müctəhid. Xub, gedib alıb haman bankda bizim hesabi-cariyəmizə yazdırarsan.

A m i l . Çəşm! Rusiya ticarət nümayəndəsinin məktubudur. Mövqufat mülkündən alınmış kişimiş və səbzə müqabilində verilmiş təməssüklerin vədəsinin tamam olmasını xəbər verib, təməssükleri götərib paralarını almağımızı təklif edir.

Müctəhid. Para nə qədərdir?

A m i l . Otuz iki min altı yüz əlli dörd təmən.

Müctəhid. Rusiya ticarət nümayəndəliyi bizim ən məqbul müştərimizdir. Təməssüklerinin yarıma saat vaxtından keçməsinə yol verməzlər.

A m i l . Bəli, ağa, onlar ticarət işlərini çox diqqətlə aparırlar. Bir qərzdar borcunun vədəsinin yetişdiyini xəbər verməz. Tələbdarın həmişə gəlib istəməyini gözlər. Amma bunlar belə deyillər. Budur yazırlar: təməssükün vaxtı tamamdır. Xahiş olunur buyurub vəchini qəbul edəsiniz.

Müctəhid. Kafirdirlərsə də, alış-verişlərində düzgündürlər. Bir dəfə olmayıbdır ki, gəlib vədəsinin uzatmasını xahiş etsinlər.

A m i l . Bəli, ağa belədir.

Müctəhid. Qabaqca məni qorxuzurdular. Deyirdilər ki, təzə Rusiya hökuməti öz rəiyətinin cəmi əmlakını əlindən alıbdır... Bu hökumət ilə ticarət etmək olmaz. Aldıqlarını verməzlər. Bu fikirlərin səhv olduğunu biz asan görürük. Bircə dərd var ki, bizim, Rusiyaya fəhləliyə gedib qayidan cavanlığımızın hamısının əqidələri dəyişilir. Allaha səbb edirlər, hətta-nəəzubillah-Allahın varlığını danırlar. O ticarət nümayəndəsini görəndə ona mənim tərəfimdən deyin: öz məmləkətlərində nə siyaset aparıllarsa, öz işləridir, ancaq bizim Rusiyaya gedən adamlarımızın əqidəsinə toxunmasınlar. Bunun nəticəsindən ehtiyat etməlidir.

A m i l . Əlbəttə, əmrinizi yetirrəm.

M ü c t e h i d . Gedib pulları alıb İngiltərə bankına verərsən və mənim sözlərimi də ona yetirərsən.

A m i l . Çeşm! Bu məktubunda “Çarbağ” mövqufat mülkünün daruğesi yazar ki, Rusiyadan, fəhləlikdən qayıtmış bir neçə nəfər xəbislər camaati başdan çıxardıblar. İndi camaat mədaxil verməkdən boyun qaçırır.

M ü c t e h i d . Bu nə xəbərdir? Camaat bilmirmi ki, mövqufat mülkünün təəllüqü xudavənd-aləmə və onun əyalı olan füqərayadır? Məgər bu mədaxilin it qanından, hətta şərabdan da haram olmasını düşünmürlər? Mənim tərəfimdən məhəllə hakiminə və hakimişərə yazıb “Çarbağ” mülkünün mədaxilinin ikiqat yiğilmasını tələb edərsən. Camaat arasında iğtişaş salan bidirlər gərək tutulub şəriət məhkəməsinə verilsinlər. Onlar ilə mürtədlər haqqında sadir olmuş ehkam üzrə rəftar olunsun.

A m i l . Çeşm!

M ü c t e h i d . Daha nə var?

A m i l . Daha, qabili-ərz, bir məktub yoxdur.

M ü c t e h i d . Cümə axşamı füqəraya nə qədər təqsim olundu?

A m i l . On yeddi tümən.

M ü c t e h i d . Füqəranın sayı gün-gündən artmadadır. (*Saata baxır.*) Bu gün mənim yanımı iki qəribə müsafir gələcəkdir. Bir nəfər firəng səyyahı qadını ilə şəhərə varid olub məni görməyi xahiş ediblər və mən də onların məmənnuniyyətlə qəbul etməmi xəbər vermişəm. Bu saat onların gəlmək vaxtıdır. Mən gedim təgyiri-libas edim. Sən də əmr et bu otağı Avropa qaydasılə tərtib etsinlər və qəhvə hazırlasınlar. (*Gedir.*)

A m i l (*səslənir*). Oğlan, Sultanəli! (*Nökər daxil olur.*) Bu saat otağa masa, sandalya düz, ağanın avropalı qonaqları gələcəklər.

Bir az vaxtda otaq Avropa vəziyyəti alır.

N ö k ə r (*daxil olur*). Bir nəfər firəng və bir üzüaçıq qadın hüzura gəlmək istəyirlər.

A m i l . De buyursunlar. (*Nökər gedir. Səyyah və qadını daxil olurlar.*) Buyurunuz, buyurunuz.

S ə y y a h . Bəs ağa haradadır?

A m i l . Əyləşin, bu saat təşrif gətirərlər. (*Gedir.*)

*Qadın (otağa göz gəzdirir).* Mən belə eşitmışdım ki, islam ruhanıların xırdaca sovməələri olar və özləri də quru həsir üzərində oturalar. Amma bunun cəlalətini biz Tehranda, şahın sarayında görmədik.

Səyyah. Bunlardan uzaq yaşayanlar hamısı bu fikirdəirlər. Belə səhbətləri Avropa avamları arasında və Roma papası haqqında danışırlar.

*Müctəhid (başdan ayağa bir dəst aq ipək libas geyinmiş daxil olur. Səyyah və qadını baş əyib qabağa gəlirlər. Müctəhid hər ikisinə əl verir.)* Əyləşiniz. Xoş gəlibsiniz və səfa gətiribsiniz. Çoxdanmı bizim şəhərə təşrif gətiribsiniz?

Səyyah. Dünən varid olmuşuq.

*Müctəhid. Şəhərimizi necə görürsünüz?*

Səyyah. Sair şəhərlərə nisbətən yaxşıdır. Fəqət bir şeyə biz diqqət yetirdik. Küçələrdə həddən artıq sail var. Məgər bunların haqqında fikrə gəlmək olmaz? Bizə məlumdur ki, sizin ixtiyarınızda böyük mövqufat pulları var. Bu saillər üçün xüsusi evlər bina etmək, qocaları yeməkdən təmin edib paltar vermək, cavanlara bir iş öyrətmək və bələliklə sailliyi kəsmək lazımdır.

*Müctəhid.* Biz hər tədbir görürük. Hər həftə mövqufatdan füqəraya pul paylanır, fəqət onlar sailliyyə adət ediblər. Nə qədər onlara pul verilsə, yenə peşələrindən əl çəkməyəcəklər.

Nöker üç fincan qəhvə və bir neçə şüşə likör gətirir.

*Qadın.* Müctəhid əfəndim, bu nədir? Məgər bu içkilər haram deyil?

*Müctəhid.* Haramdır, xanım, biz istemal etmirik. Fəqət hər yerdən varid olan müsafiri onun vətəni adətilə qəbul etməyi vacib bili-rəm. Buyurun qəhvə götürün.

Səyyah və qadın qəhvə götürürlər. Müctəhid bir fincan da öz qabağına qoyur.

*Qadın.* Cənab, budur, bizim İranın çox şəhərlərini səyahət etmişik, çox tacirlərin, xanların, hakimlərin məclisində olmuşuq. Nədənsə hamısı qadınlarını bizdən gizlədirlər. Biz burada əyləşib söhbət edirik. Nə olar, sizin qadınlarınız da bizimlə burada əyləşib qəhvə içsin.

*Müctəhid.* Avropa xanımlarında olan ağıl, kamal, qabiliyyət bizim qadılarda yoxdur. O səbəbdən onları üzə çıxarmaq mümkün deyil.

*Qadın.* Cənab, belə sözləri nə üçün buyurursunuz? İnsaf etmirsiniz. Mən neçə evlərdə əndərunə keçib arvadlar ilə söhbət etmişəm.

Mən onlara ağılsız, qabiliyyətsiz, kamalsız deyə bilmərəm. Burada ayrı səbəb var. Deyin şəriət izin vermir.

Müctəhid. Belə də var. Allahın əmrinə görə, arvadlar kişilərin məzrəidir, yəni əkin yerləridir və bu əkin yerlərinin məhsulu da övladdır. Qadınların vəzifəsi fəqət övlad doğmaq və ev saxlamaqdır. Onların camaat işlərinə qarışmaqları, kişilərtək bazarlarda, şəhərlərdə dolanacaqları nəinki xilafi-şər, hətta xilafi-əqlidir. Siz avropalıların əqidələri başqadır. Ona görə sizi inandırmaq çətindir. Qadın, necə ki ərz etdim, naqisüləql və zəif olar. Odur ki, kişilər ilə bir yerdə onların dolanması od ilə pambığın bir yerdə olması mislindədir. Bizim eşitdiyimizə görə, Avropada fahişəlik həddən aşmiş və hamısına səbəb arvadların açıq gəzmələridir. Hətta deyirlər Avropa şəhərlərində xüsusi fahişəxanalar var.

Səyyah. Bağışlayın, cənab. Biz çox şəhərlər gəzib, çox adamlar ilə temas etmişik. Gördüyüümüz xanların, tacirlərin və sairlerinin hər birinin evində üçdən başlamış on-on ikiyədək və daha artıq qadın görmüşük. Bu, fahişəxana deyil, nədir?

Müctəhid. Bu, Allahın buyruğuna və peyğəmbərin xəbərinə əməl etməkdir. Burada xilafi-şər bir əməl yoxdur.

Səyyah. Siz deyirsiniz Avropa şəhərlərində fahişə evləri var. Bəs bu bir belə şəhərlərdəki siğə evləri, bir qadının hər gündə beş-altı və daha çox sadamlara siğə olması və bir nəfər başı əmmaməli axundun da burada vəsitə olması fahişəxana deyildir, nədir?

Müctəhid. Şəriətdə siğə halaldır.

Səyyah. Deməli, fahişəlik də halaldır. Mən başı çadralı qadınların küçələrdə kişilərə toxunub evlərinə təklif etdiklərini gözümlə gördüm. Hətta fahişəlik edən qadınların libaslarında xüsusi əlamət olduğunu bir nəfər mənə göstərdi. Bağışlayın, cənab, fahişəliyə meyli olanı yüz çadra altında saxlamaq olmaz və pak qadınları üzüaçıq dünyanın bu başından o başına göndərsələr də üstlərinə toz qonmaz. Nə qədər məmləkətinizdə fahişəlikdən xəstələnmiş qadınlar var! Bunların da xəstəlikləri səlamət adamlara sırayət edib azarın artmasına və millətin izmehlalına səbəb olur. Fahişəlik ictimai bir xəstəlikdir. Onun müalicəsi də başqadır. Çadra müalicə deyil.

Müctəhid. Bu dəlillər mənə kafi deyil. Biz öz əqidəmizdə möhəkəm qalacağıq.

Səyyah. Gələcək nəsil bu yol ilə yəqin getməyəcək.

Müctəhid. Bunu düz buyurursunuz. Biz camaatın gün-gündən dindən, məzəhbədən çıxmاسını aydın görürük. Hətta eşitdiyimizə görə, Şura məmləkətində islam qadınları kişilərə qarışib üzüaçıq gəzirlər. Hətta məktəblərdə bahəm dərs oxuyurlar. Bizim oraya əlimiz çatmır. Nəsihətdən və Allahın əmrini və şəriətinin ehkamını yetirməkdən savay əlimizdən bir iş gəlməz. Gələcək nəsil cəhənnəm odunu qəbul edirsə etsin, biz edə bilməyəcəyik.

Səyyah (*durur ayağa*). İzin verin bizi hüsni-qəbulunuzdan dolayı, izhari-məmnuniyyət edib qulluğunuzdan mürəxxəs olaq.

Müctəhid. Bir neçə gün burada qalıb mənimlə səhbət etsəydi-niz, mən sizə, sizin qadınlar haqqında səhv olmağınızı əqli və nəqli dəlil ilə sübut edərdim.

Səyyah. Çox həvəs ilə sizin səhbətinizə gələrdim, ancaq sabah tezdən biz getməliyik. Xudahafiz.

Qadın. Xudahafiz. Mənim ərim bir qədər tündməcazdır. Xahiş edirəm rəncidə olmayasınız.

Müctəhid. Yox, yox, nə üçün rəncidə oluram? Əmr be məruf, nəhy əz münkər bizim vəzifəmizdir.

Qadın. Salamat qalın, cənab.

Müctəhid. Xoş gəldiniz. (*Səyyah və qadın gedirlər*.) Ay gədə Sultanəli. (*Sultanəli daxıl olur*.) Masanın üstünü yiğisdir və bir aftaba-leyən gətir, əlimi suya çekim.

Nökər podnosu aparıb, aftaba-leyən getirir, müctəhid əllərini suya çekir.

Amil (*daxıl olur*). Ağa, Həmədan əyalətindən Hacı Qafur adında bir tacir yüz min tūmən pul ilə bir cavan qızını göndərib. Özünün zər-rini bir qız olduğunu bəyan edir yazır ki: mənim qızımı zövcəliyə qəbul edib və bu pulları da Allah yolunda məsrəf etsəniz, məni cəhənnəm odundan təmin etmiş olarsınız.

Müctəhid. Gözəl sovqatdır və gözəl niyyət ilə göndərilibdir. Bundan sonra kim deyə bilər ki, dünyada Allah bəndəsi və sadıq pey-ğəmbər ümməti yoxdur? O qızı buraya gətirin. (*Amil qapını açır, qız daxıl olur*.) Bala, atan səni mənə peşkəş göndəribdir. Sən mənə məh-rəmsən, aç üzünü, yaxşı qız. (*Qız üzünü açmaq istəmir, müctəhid onun üzünü açır və bir qədər tamaşadan sonra*) Ötürün hərəmxanaya. Fətə-barəkallahü əhsənül xaliqin!

## İKİNCİ PƏRDƏ

### DÖRDÜNCÜ ŞƏKİL

Hacı Kamyabın kontoru. İki nəfər kontor əmələcatından əyləşib yazıya məşğul-durlar. Kamran – Hacı Kamyabın qardaşı oğlu hərdən bir içəri girib kontora qayıdır.

**Birinci mirzə.** Kamran, sən ki, bir belə Hacı Kamyaba can yan-dırırsan, nə olar, Hacı Kamyab da bunun müqabilində öz qardaşı – sənin atan İbrahimə dörd-beş min tümən verə, o da gedib bir növ güzəran keçirə. Atan baqqallıqdan nə qazanacaq və nə külfət saxlayacaq?

**İkinci mirzə.** Kamran qoçaq bir oğlandır. Hansı tacirin yanında dayansa, ayda yüz tümən məvacib alar. Burada müftə çalışmasının mə-nası ayındır.

**Birinci mirzə.** Məna ayındır, düz buyurursan. Hacı Kamyabın bircə nəfər qızı, bircə nəfər də qardaşı oğlu var. Kamranın fikri indi müftə qulluq edib axırda Hacı Kamyabın sərvətinə malik olmaqdır.

**Kamran.** Səhv edirsiniz. Hacı Kamyab mənim əmimdir. Bununla belə, onun sərvətində zərrəcə gözüm yoxdur. O sərvətin nə yol ilə cəm olmasını yaxşı bilirəm. Siz də bilirsiniz, məni buraya bağlayan sərvət deyil. Mən harada olsam dolanacağam. Kəsilsin o iki əli ki, bir başı saxlaya bilməyir. Bircə çıxıb qapıda göz yaşı tökənləri görsəniz, Hacı Kamyabın sərvət yolları sizə aydın olar.

**İkinci mirzə.** Deməli, səni buraya cəlb edən ahənruba sərvət deyil, başqadır, boş xəyaldır.

**Kamran.** Necə boş xəyaldır? Nə demək istəyirsən?

**İkinci mirzə.** Sərvətdarların təməkarlıqları hamiya məlumdur. Onlar nə qədər qazansalar “kifayətdir” deməzlər. Hacı Kamyab bir həris kişidir. Özünü özü kimi bir sərvətdar ilə qohum etməyə çalışacaq. Sə-nin əl-ayaq vurmağın da özünə qalacaqdır.

**Hacı Kamyab** (*daxıl olur, mirzələr qalxıb salam verib əyləşir-lər*). Kamran, o qapıdakı kişilər nəçidlirlər?

**Kamran.** Əmi, Xudayar xanın rəiyətlərindəndirlər, sizi görmə-yə gəliblər.

**Hacı Kamyab.** Xub, çıx söylə dayansınlar. Deyilən bu dəqiqə vaxtim yoxdur.

Kamran cəld çıxır, birinci mirzə durub, gəlmış ticarət məktublarını təqdim edir.

Birinci mirzə. Marselya vəkilimiz yazar ki, baramanın qiyməti dörd faiz artıbdır. Sizdən əmr gözləyir. Satsın, ya dayansın.

Hacı Kamya b. Ona teleqraf ilə xəbər ver, neçə gün səbr etsin və hər gün birja qiymətlərini teleqraf ilə bizə xəbər versin.

Kamran (*daxil olur*). Əmi, Rusiya ticarət nümayəndəliyinin katibi sizi görmək isteyir.

Hacı Kamya b. Buyursun, buyursun. O mənim həmişə əziz qonağımdır. (*İkinci mirzəyə*) İşinlə məşğul ol, kağızlara sonra baxarıq.

Katib (*daxil olur*). Salam.

Hacı Kamya b. Buyurun əyləşin. (*Papiroos təklif edir, Kamrana*) Kamran, katib cənablarına qəhvə gətir.

Katib. Çox raziyam, hacı, qəhvə içməyəcəyəm. Sizin məktubunuz dünən vüsul oldu və xahiş etdiyiniz zürufat, çit, qənd və sair mällər üçün ticarət komissarlığına yazıldı. Əlavə, bu sənənin smetinə görə, İrandan bizim fabriklər üçün altı min ton pambıq getməlidir. Bu barədə təbdir edib qiymətini və kredit şərtlərini bizə xəbər verməniz xahiş olunur.

Hacı Kamya b. Cənab katib, sizin pambıq sıfarişinizin qədərinin ilbəil azalması məni heyrətə salır. Keçən sənə nümayəndəlik səkkiz min ton pambıq aldı. Bu il altı min ton pambıq istəyirsınız. Buna səbəb nədir? Çit bazarı kasadlaşmışmı, ya pul tərəfdən çətinlik çəkirsiniz? Siz, cənab, heç bir fikir etməyin, sizin mötəbərliyiniz bizə gün kimi aydındır. Nə qədər mal lazım olsa, hamısını göndərməyə hazırlıq və nə qədər istəsəniz, ona da varıq.

Katib. Hacı, nə bizim bazarımız kasaddır və nə də puldan çətinlik çəkirik. Bizim pambıq sıfarişi qədərinin azalması da təbiidir. Bu sıfariş gələn sənə bundan da az olacaq. Bir neçə sənədən sonra bizim üçün kənar məmləkətlərdən pambıq gətirməyə ehtiyacımız olmayaçaq. Çünkü Zaqafqaziya və Türküstanın pambığı bizim fabriklərin hamı ehtiyaclarını ödəyəcəkdir.

Hacı Kamya b. Elə olan surətdə gərək biz pambıqlarımıza od vuraq.

Katib. Od vurmaq nə lazım? Əvvəla, pambıq bazarı az deyil. İkincisi, öz məmləkətinizdə çit fabrikləri bina edib, hasil olan pambıqlarınızı da oraya məsrəf edin. Bağışlayın, məni idarədə gözləyirlər, gərək bu saat gedəm. Deməli, altı min ton pambıq bizim üçün hazır edərsiniz. Xudahafiz.

**Hacı Kamyab.** Çeşm! Xudahafiz. (*Nümayəndə gedir, mirzələrə*) Katıbin bizə yol göstərməsini eşitdiniz? Deyir: fabrik, zavod bina edin. Gözəl məsləhətdir. Fabrik bina elə, fəhlə ilə doldur, o da sonra başına bir bəla olsun. Yox, aşna, fabrik-zavod da sizin, fəhlələr də sizin. Biz burada bolşevik yuvası tikməyi bacarmarıq. Heç bir axmaq öz barmağı ilə öz gözünü tökməz. (*Kamranı çıxmaq istəyir.*) Qapıdakı adamları çağır görüm nə istəyirlər? (*Kamran çıxmaq istəyir.*) Dayan! Xudayar xandan məktub almışam. Bu axşam özü və oğlu bizə qonaqdırlar. Evdə tapşır tədarük görsünlər və özün də axşam burada ol.

**Kamran.** Baş üstə. (*Çixır. Neçə nəfər kəndlə daxil olub, baş əyib salam verirlər.*)

**Hacı Kamyab.** Nə var? Niyə gəlibsiniz, nə istəyirsiniz?

**Qoca kəndlə.** Hacı ağa, biz yazıçıq, bizi balalarınızın başına çevir, bizə rəhmin gəlsin.

**Hacı Kamyab.** Sözün nədir onu de.

**Qoca kəndlə.** Biz Xudayar xanın rəiyyətlərindənək. Bizi kəndimiz vəkil eleyib sənin qulluğuna göndəribdir.

**Hacı Kamyab.** Hansı kəndin adamlarısınız?

**Qoca kəndlə.** Dördəbulaqlı kəndinin. Biz hamımız mal-qoyun saxlarıq. Məhsulumuz yundur. Budur, bir neçə gündür bir firəng gəlib camaatın yununu almaq istəyir və yununun hər batmanına doqquz qıran pul təklif edir. Biz yunları vermək istəyirik. Xudayar xan buyurur ki, gərək nə qədər yununuz var isə batmani yeddi qıran yarımdan Hacı Kamyabin vəkilinə verəsiniz.

**Hacı Kamyab.** Doğrudur, biz Xudayar xan ilə danışıb qiymət kəsmişik.

**Qoca kəndlə.** Ay Hacı, özün bir fikir elə, biz kasib, ac məxlüq. Hər batmanda bir qıran yarımla bizim üçün böyük puldur. Sən gərək bizim ziyanımıza, nəinki ziyanımıza, evimizin yixılmağına razı olmayasan.

**Hacı Kamyab.** Sən dürüst fikir eləsən, yunun batmanının mənə neçəyə mal olmasını bilərsən. Siz malınızı kafirə satınca, öz müsəlman qardaşınıza bir qıran yarımla ucuz satın, halal pul alın. Yeyib-içməyiniz də halal olsun. Onların pulları, hamısı araq-çaxırdan qazanılır.

**Qoca kəndlə.** Ay hacı, onların haradan pul aldıqları bizə nə borcdur? Biz mal satıb, pul alırıq.

**Hacı Kamyab.** Odur ki, xudavəndi-aləm bərəkətinizi kəsibdir. Hamınız yaz əkinçi, qış dilənci, və çörəyə möhtacsınız. Gedin, bir şahi artıq vermək mənə sərf eləməz, çıxın.

Qoca kəndli. Hacı, bizim hər birimiz kənddə bir kişi sayılırlıq. Bizi adam bilib sənin qulluğuna göndəriblər.

Hacı Kamyab. Kəndinizdə bəlkə adamsınız, çıxın gedin! Fırengə də xəbər verin, gəldiyi yol ilə düz getsin. Çox artıq-əskik etsəniz, işiniz Xudayar xan ilə olacaqdır. Onun divanına yaxşı bələdsiniz. Çıxın bayıra! (*Kəndlilər gedirlər*). Qəribə bihəyə tayifədirlər. (*Mirzəyə*) Kağızları buraya gətir.

Mirzə. İstanbul vəkilimizin yazmağına görə, xalı-palazın ağızı bir qədər aşağıdır. Amerika birjasından xəbər gözləyir.

Hacı Kamyab. Gözləmək lazımdır. Daha nə var?

Mirzə. Berlin vəkilimiz xəbər verir ki...

PƏRDƏ

## BEŞİNCİ ŞƏKİL

Hacı Kamyabin əndəruni bağçası. Kamran bikef oturub, fikrə qərq olmuş. Gövhərtac bağçanın girəcəyində peyda olur. Bir qədər dayanıb Kamrana baxır. Kamran onu görmür. Gövhərtac bir gül qırıb ona atır, Kamran ayılmayıb, bir gül də qırıb atanda Kamran diksinir.

Kamran. Böyük qız olubsan, yenə uşaqlıq hərəkətindən əl çəkməyişən.

Gövhərtac. Yoxsa gül səni bir yerindən yaraladı? (*Dəsmal çıxarırmış*) Götür yaranı bağlayım.

Kamran. Mənim yaram bağlanması yara deyil.

Gövhərtac. Bu nə sözdür danışırsan? Dilini başa düşmürəm. Nə olubdur belə fikrə gedibsən?

Kamran. Ürəyim çox darıxır, Gövhərtac.

Gövhərtac. Nə üçün ürəyin darıxır?

Kamran. Özüm də bilmirəm. Hərdən bir ağlamağım tutur. Saralılmış yarpaq, sınmış ağaç budağı görəndə istəyirəm ağlayam. (*Yerə düşmüş gülü götürüb göstərir*) Bax, bu gülü qırıb mənim üstümə atdın. Mənə belə gelir ki, bu gül qırıldıqından ağrıdı. Bu gün mənim başında cürbəcür fikirlər oynasıır. Özüm də anlamıram bu nədir.

Gövhərtac. Dəli-dəli danışma. Gül niyə ağrısın? Gülün ki, canın yoxdur.

**Kamran.** Bilirom canı yoxdur, amma mənə belə gəlir. (*İçində gül əkilmış bir vaz göstərir.*) Bax bu vaz, bunu palçıqdan yoğurub, kürədə bişirib, indiki halətinə salıb satıblar. Mənə belə gəlir ki, bu torpaqdan yoğrulub kürədə bişmiş vazın canı var və bizim kimi yaşayır və düşüb sindiqda onun bədəni ağrıyacaq.

**Gövhərtac.** Heç bir şey bu danışıldan anlamırıam.

**Kamran.** Mən özüm də bilmirəm bu nə halətdir məndə. Heçdən bu xəyal başıma girib, çıxmayırlar. Ağaclar yaşayırlar, onlara balta dəyidikdə ufuldayırlar. Rəssam çəkmiş rəsm yaşayır, daş yonulmuş heykel də yaşayır və düşüb sinanda ağrıyır. İnsan çox şeyi özü yaradır və özü də sindirir. Budur, mən də sinnmişam, mən də ufuldayıram.

**Gövhərtac.** Səni kim sindirib? Kimin nə həddi var əminin qorxusundan sənə güldən ağır söz deyə bile?

**Kamran.** Məni sindiran əmim özüdür. Sən mənə iki gül atdın, amma əmim bir ağır daş vurub, mənim ürəyimi sindirib. Odur ki, gül qırılında, bir çini qabın düşüb sinmağını mülahizə eləyəndə ağlamağım tutur.

**Gövhərtac.** Əmioğlu, sənin ürəyində bir dərdin var, mənə demək istəmirən. Əgər atamdan inciyibsən, səbəbini de, mən onunla danışım.

**Kamran.** Gövhərtac, bilirsən ki, bu axşam Xudayar xan buraya gələcək?

**Gövhərtac.** Gələndə nə olar? Xudayar xanın atam ilə alış-veriş var. Onun mülkündən çıxan tamam məhsulat atamın əlilə satılır. Odur ki, o buraya tez-tez gəlir.

**Kamran.** O deyil.

**Gövhərtac.** Bəs nədir?

**Kamran.** Xudayar xan həmişə tək gəlib-gedər. Bu dəfə o, fərəsətsiz oğlu Firdun xanı da özü ilə gətirir. Bu xəbər məni nədənsə təşvişə salıb, ürəyim az qalır partlasın.

**Gövhərtac.** Bir belə danışq elə bunu demək üçün idi? (*Cibindən bir qələm biçağı çıxarıb göstərir.*) Bunu görürsən, təzə alınıb, almaz kimi itidir.

**Kamran.** Nə olsun?

**Gövhərtac.** Arifsən, anla. Sənin fikrindəki mümkün deyil. Atam heç vədə istəməz ki, onun qardaşı oğlu duran yerdə, mülkü, malı, dövləti Xudayar xanın oğluna keçsin.

K a m r a n . Gövhərtac, yoxsa belə güman edirsən ki, mənim əminin malında, dövlətində gözüm var? Yox, o dövlət mən bılırəm nə yol ilə qazanılıb. O pullar göz yaşı və ciyər qanıdır. Bu səhər Xudayar xanın rəsiyyətləri gəlib, ağlaşış əmimin ayağına sərilirdilər. Əmim Xudayar xana üç min manat rüşvət veribdir. Xudayar xan da rəsiyyəti məcbur edir ki, məhsulunu ucuz qiymətə əmimə satsın. Bu vəziyyəti görən adam onun dövlətinə, sərvətinə təmə elərmi? Mənim qüvvətli qollarım var, heç kəsdən ağılsız olmayan başım var. Məni avara edib əminin qapısında qul edən bircə qüvvət var, o da.. (*Başın salır aşağı*.)

G ö v h ē r t a c . Əmioğlu, yoxsa belə güman edirsən ki, bu dövlətin içində yaşamaq mənim üçün xoşdur? Məger mən az ədalətsizlik, az insafsızlıq görürəm?! Mən də bir dustaqxana içindəyəm.

K a m r a n . Atan səni Xudayar xanın oğluna versə, nə eylərsən, nə eyləyə biləcəksən, nə danışa bilərsən? Satdıq mal kimi lal-dinməz duracaqsan. “Mən getmirəm” deməyi bacaracaqsanmı?

G ö v h ē r t a c . Bilirəm, getmirəm sözünü deməyə mən cürət eləmeyəcəm. Nə edək, elimizin adəti belədir. Qızları mal, qoyun kimi ata-anaları satırlar. Ancaq əlimdəki sədəf dəstəli bıçağı gördünmü?

K a m r a n . Əmi qızı, buçaq sözünü bir qədər unut, axır dəqiqliyədək gözlə. Mən də özümü bir şey hesab edirəm. Dünyanın işini bilmək olmaz. Bəlkə atan deyən olmadı, biz deyən oldu.

B i b i x a t u n (*daxıl olur*). Ay qız, Gövhərtac, buradasan? Gəl evə, hava sərindir, soyuq dəyər. Kamran, sən də buradasan? Əmin səni axtarmamış yer qoymayıb, deyir harada qaldı, bir azdan sonra xan gələcəkdir.

K a m r a n . Bu saat. (*Yüyürək gedir*.)

B i b i x a t u n (*qızına*). Ay qız, indiyədək uşaq idin, sənə söz demirdim. Kamran sənin əmin oğlu isə də, böyük, on yeddi-on səkkiz yaşında oğlandı. Sənin onunla təklikdə danışmağın yaxşı deyil. Xalq onu da bir söz qayırıkar ki, guya Hacı Kamyab qızını qapıcı İbrahimin oğluna verir. Hacı Kamyab hər avaraya qız versə idi, min yerdən elçi gələrdi. Cavan oğlandır, mali, dükənli, bağı-bağatı, alış-verisi. O boyda oğlan, bikar, əmi qoltuğunda qalmaz, gedər çörək qazanar.

G ö v h ē r t a c . Necə, yoxsa Kamran pul qazanmağa acizdir? Cox qoçaq oğlandır.

B i b i x a t u n . Kəs dilini, ləçər, gəl içəri!

## **ALTINCI ŞEKİL**

Hacı Kamyabin evində böyük salon. Neçə nəfər tüccarından əyləşib, söhbət-dədirlər və Xudayar xanın vüruduna müntəzirdilər. Kamran tez-tez girib çıxır.

**Hacı Xudadad.** Hacı Kamyab, qəribə xəbərlər qulağıma gəlir. Deyirlər mövqufat mülklərində iğtişaş nişanələri var. Rəiyyət Hacı Mirzə Əhməd ağaya mədaxil verməkdən boyun qaçırır.

**Hacı Rza.** Mövqufat əmlakının mədaxilinin Hacı Mirzə Əhməd ağaya nə dəxli var? Bu mədaxil Allahındır. Allah yolunda da təqsim olunur. Hacı Mirzə Əhməd ağa fəqət Allahanın vəkilidir.

**Hacı Kamyab.** Bəli, düz buyurursunuz...

**Neçə nəfər qonaqlarda n.** Bəli, belədir ki, var.

**Hacı Kamyab.** Bilirsiniz nə var, həzərat? Bizim yerin avara cavaları burada guya iş olmadığını bəhanə edərək gedib Rusiyada, xüsusən Bakıda özlərinə iş arayırlar, orda da işləyirlər, ya işləmirlər, onu Allah bilir. Ancaq onu bilirom ki, orada onların başlarını xarab eləyib göndərirlər geri və oradan gətirdikləri xəstəlik də buranın camaatına sirayət edir. Deyirlər, məsələn: sərvətdarların alın töri ilə qazandıqları dövlət oğurluqdur, imarətləri zəhmətkeşlərin sümüklərinin üstündə tikilibdir. (*Kamrana*) Kamran, oğul, sən bir bayıra çıx, gör gələn varmı? (*Qonaqlar*) Cavandır, eşitməsin, onların danışqlarını deməyə adamın dili gəlmir.

**Hacı Xudadad.** Bunlar yola gedər. Deyirlər gərək kəndlilər yığışib zor ilə padşahi yixib, hökuməti öz əllərinə alsınlar. Qəribə işdir. Ayaqyalın Pirqulunun biri hökumət başında əyləşəcək, biz də itaət edəcəyik.

**Hacı Rza.** Bu hələ boş danışıqdır. Hökuməti yıxməq arıq-cırıqlar işi deyil, bundan yamanı var. Deyirlər, nəəzubillah, Allah yoxdur. Axundlar, müctəhidlər hamısı adam aldadən, xalqın başını qırxan firıldaqçılardır.

**Hacı Şükür.** Belə şəxslərinki vacibülqətildir.

**Hacı Rza.** Əlbəttə, Hacı Mirzə Əhməd ağa əmr edibdir ki, belə adamlar xalq arasına çıxdıqda fövrən öldürsünlər. Bunları öldürənlərə behişt vacibdir. Ağa cəmi məsuliyyəti öz öhdəsinə götürür.

**Hacı Şükür.** Mövqufat əmlakında iğtişaş edənlər cəzalarına çatdırırmı?

**Hacı Kamyab.** Ağa hakimi-vilayətə məktub göndərmişdi. O da lazımı tədbir edib. Neçə adam həbsə alınıb, bir nəfər döyülüb, Rusiyadan gəlmış bir nəfər bidin bu gün dara çəkilib. İndi rəiyyət sakitləşib, borcunu lazıminca əda edir.

**Hacı Şükür.** Xudavəndi-aləm öz cəlalı hörmətinə Hacı Mirzə Əhməd ağanı bu başıaçıq camaata çox görməsin və onun vücudunu bibəla eləsin.

**Ham1.** Amin.

Bayırda at tappiltisi eşidilir.

**Kamran** (*cəld daxıl olur*). Xan təşrif gətirir.

**Hacı Kamyab.** Cəld çıx, özün xanın atını tut. Deyilən xanın qulluğunda gələnlərin hamısına yer verib rahat eləsirlər.

Kamran çıxır və Hacı Kamyab da onun dalınca.

**Hacı Kamyab** (*bayırda*). Buyurun, xan zəhmət çəkibsiniz, qədəm əziz edibsiniz. Mənim bu kasıb komam sizin mübarək xakipayı-nızə qurban.

Xan daxil olur, dalınca oğlu, sonra Hacı Kamyab və xanın xidmətçilərindən bir nəfər əlində bir mürəssə mücrü, xalq ayağa durur.

**Xudayar xan.** Salaməleyküm.

**Ham1.** Əleykəssalam.

**Xudayar xan** (*əyləşir*). Bu gün hava çox istidir. Yolda çox əziyyət çəkdik.

**Hacı Kamyab.** Xan, əgər meyl etsəniz, duzlu abduğ var.

**Xudayar xan.** Afərin, Hacı Kamyab. Mən həmişə deyirəm ki, Hacı Kamyabda hər dərdin dərmanı tapılar. İstinin dərmanı abduğdur. Mərhum Nəsrəddin şah Avropa səfərinə gedəndə həmişə yanınca abduğ götürərdi.

**Firidun xan** (*atasına*). Ağa, abduğla bizim kəndin arvadları başlarını yuyurlar.

**Xudayar xan.** Danışma, sakit otur.

**Firidun xan.** Atamın canı üçün doğru deyirəm, gözümlə görmüşəm.

**Xudayar xan.** Sənə dedim səsini kəs.

Kamran daxil olub qapıda dayanır.

Hacı Kamışab. Kamran, get xan üçün abduğ götürir.

Kamran çıxır.

Xudayar xan. Hacı, bu oğlan kimdir?

Hacı Kamışab. Xan sağ olsun, bu mənim qardaşım İbrahimim oğludur.

Xudayar xan. Afərin, afərin, çox yaxşı oğlana oxşayır.

Hacı Kamışab. Nökərinizdir.

Kamran gümüş podnos üzərində bir kasada abduğ götürir. Xan kasanı alıb sağ və soluna təklif edir və sonra içir.

Xudayar xan (*ayrani içəndən sonra*). Səlamüllahü Ələlhüseyn və lənətullahı əla qatilül Hüseyn.

Hamı. Afiyət olsun, xan!

Xudayar xan. Səlamət olasınız, inşallah.

Hacı Kamışab. Kamran, çay götür.

Firidun xan (*Kamrana*). Ay gədə, sənin adın Kamrandır?

Kamran. Bəli, xanzadə.

Firidun xan (*atasına*). Ağa, mənim dayımın da adı Kamrandır.

Xudayar xan. Çox danışma.

Firidun xan (*Kamrana*). Sənin də anan başını abduğ ilə yuyur?

Xudayar xan. Sakit ol, kəs səsini.

Kamran çıxır.

Hacı Xudadad. Xan, sizin rəiyətin də arasında az-maz iğtişaş varmı?

Xudayar xan. Mənim rəiyətimin içində iğtişaş ola bilməz. Bir nəfər Bakıya gedənlərdən gəlib artıq-əskik danışındı. Verdim oğlumun əlinə, dedim bunun tənbehini özün elə, ta görüm mənim yerimdə qatillik eləməyi bacaracaqsanmı?

Firidun xan. Bir dəfədə qılincimla vurub başını quş başı kimi atdırdım.

Qonaqlar. Afərin, xanzadə.

Kamran çay götürüb qonaqların qabağına qoyur və sonra gedib mürəbbə götürür.

Xudayar xan (*çay içir*). İğtişaşın qabağını başqa növlə almaq olmaz. Məsələn, axundlar minbərə çıxıb camaata nəsihət edirlər. Nə-

sihət ilə kar aşmaz. Məsəldir, bağışlayın, deyərlər səlavət ilə donuz  
darıdan çıxmaz.

Hacı Rza. Əlbəttə, xan sağ olsun, kötük lazımdır.

Firidun xan. Keçən həftə mən güllə ilə məşədə iki donuz vurdum.

Xudayar xan. Danışma, xamuş ol.

Hacı Şükür. Deyirlər Rusyanın imperatorutək qəvi padşahı ca-  
maat təxtdən yerə saldı, biz də şahı yerə salıb ixtiyarı əlimizə alacaqıq.

Xudayar xan. Rusiya müharibədə məğlub olmuşdu, qoşunu  
dağılmışdı. Padşah da baxdı gördü hökumətlik edə bilməyəcək, təxt-  
dən əl çəkdi. Bizim hökumətimiz qəvi, şəriətimiz möhkəm və qoşu-  
numuz müntəzəm. Burada Allahın dövlətindən heç bir inqilab ola  
bilməz.

Hacı Xudadad. Əlbəttə belədir.

Firidun xan. Çox danışanın qılinc ilə başını “şirt” üzdürrəm.

Xudayar xan. Sənə deyirəm az danış.

İki nəfər hacının nökərində əllərində aftaba və leyən gəlib qapının iki  
tərəfində dururlar.

Hacı Kamyab. Xan, buyurun bir qədər şam meyl edin.

Qabaqca xan, sonra qonaqlar birbəbir əllərini yuyub, nökərlərin çiyinlərindəki  
mehrəba ilə silib, içəri adlayırlar. Kamran stekanları yiğib, qonaqların dalınca  
bir qədər baxıb dərin bir ah çekir və cəld çıxır.

PƏRDƏ

## YEDDİNÇİ ŞƏKİL

Həmin salon. Xudayar xan və Hacı Kamyab əyləşibdir. Xanın pişidməti,  
əlində mücrü, kənardə durubdur.

Hacı Kamyab. Xan sağ olsun, buyurun bu otaqda bir qədər ra-  
hat olun. Sabah hesaba əyləşərik.

Xudayar xan. Neçə sənədir mən sənin vasitən ilə ticarət edirəm.  
İndiyədək aramızda bir güftgu olmayıb və bundan sonra da olmayacaq.

Hacı Kamyab. Nə buyurursunuz, xan! Mən nəkarəyəm sizə  
xəyanət edəm, aramızda da güftgu olsun. Ancaq bu pul adlanan şey  
hesab sevən bir şeydir.

X u d a y a r x a n . Xub, necə sənin xahişindir. Mən buraya gələndə neçə nəfər mənim rəiyiyətlərimdən qabağa çıxdılar. Gün əziyyət etdiyindən mən onları dayandırıb danışdırmadım. Baş əyib ötdülər. Onlar burayamı gəlmışdilər?

H a c ı K a m y a b . Bəli, mənim yanımı gəlmışdilər.

X u d a y a r x a n . Nə işə?

H a c ı K a m y a b . Əslinə baxsanız şikayət sizdən idi. Bir nəfər yun alan firəngin onlara məndən çox pul təklif etdiyini söyləyib, yunun qiymətini bir qədər artırmamı xahiş edirdilər.

X u d a y a r x a n . Nahaq mən onları orada dayandırıb günün istisində canları çıxınca döydürmədim. Bihəya uşağı bihəya, isteyirlər alış-veriş eləsinlər, arada xan bir qıran da olsa mənfəət görməsin. Hacı Kamyab, xanın qulluğuına saydığım əşrəfilərdən xəbərləri yoxdur. Həqiqət, hacı, rəiyiyət azıb, yolundan çıxıb.

H a c ı K a m y a b . Sizin buraya təşrifinizdən qabaq biz də bu məsələni söyləyirdik. Rəiyiyətdə əsla böyüyə hörmət və ehtiram qalmayıb. Hamısının üzləri dönüb, hətta etiqadları da xarab olubdur. Bu vəziyyətə yol verməyin, ağır nəticələri ola bilər.

X u d a y a r x a n . Bilirsiniz, hacı, əhalinin cavamları bilmirəm Rusiyada nə tapıblar? Hamısı vətənlərini buraxıb, gedib orada özlərinə iş axtarırlar. Guya ki, Rusiyada yel əsib, qoz tökülübdür. Bir necə il neft mədənlərində it gündündə işləyib, qayıdır gəlirlər vətənlərinə. Di gəl danişqalarına bax! Allah tanımazlar, peygəmbər tanımazlar. Axundulara, seyidlərə, xanlara ehtiram yox. Əlbəttə, buna bir əlac lazımdır.

H a c ı K a m y a b . Əlbəttə lazımdır.

X u d a y a r x a n . Mən bir neçə nəfər belə əclaflardan tələf etdirdim. İndi də belə əmr etmişəm. Heç bir kəsin məndən biizin Rusiyaya getməyə ixtiyarı yoxdur. Qaçaq gedənlər də gərək qayıtmışınlar. Qayıdanların boyunları fərmandadır. Mənə Xudayar xan deyərlər. Mənim divanım şaha da məlumdur.

H a c ı K a m y a b . Əlbəttə, belə olmasa tamam hökumət əldən gedər.

X u d a y a r x a n . Bu məsələləri sonra müzakirə edərik. Nə qədər mən sağam və mənim oğlum sağıdır, rəiyiyətin arasında heç bir iğtişaş mümkün deyildir. Mən istəyirəm bu gün sizə qonaq gəlməyimin səbəbini söyləyim.

H a c ı K a m y a b . O da evinizdir, mənə dəxli yoxdur. Mən də sizin sadıq çakərinizəm.

X u d a y a r x a n . Xeyr, əstəğfürulla, əziz qardaşımızın. Bilirsiniz, hacı, neçə sənədir biz bir yerdə ticarət edirik.

Hacı K a m y a b . İyirmi sənədən artıqdır və bu yediyim çörək də sizin dövlətinizdəndir.

X u d a y a r x a n . Halal çörəkdir, çünkü alış-verişinizdə haram olmayırla... Mənim bu gün buraya gəlməkdən niyyətim sizinlən daha da yavuq və hətta qohum olmaqdır. Fəqət sizin qardaşınız oğlunu burada gördükdə bir qədər fikrə getməyə məcbur oldum. Sizin qızınız var, mənim oğlum var. Əgər qızınız qardaşınız oğluna namizəd deyilsə, mənim oğluma verməyi xahiş edirəm, qəbul edəsiniz.

Hacı K a m y a b . Mən heç kəsə qızımı vədə etməmişəm. Bəlkə qardaşım oğlunun ürəyindən keçir, o başqa işdir. Ancaq, xan sağ olsun, mənim qızım Xudayar xan xanədanına layiq ola bilərmi?

X u d a y a r x a n . Layiq olmasaydı, mən buraya gəlməz idim.

Hacı K a m y a b . Xan, sizin mənim canıma ixtiyarınız çatar. Qızımın başını kəsməyə də haqqınız var.

X u d a y a r x a n . Deməli, razısınız.

Hacı K a m y a b . Heç kəs bəxtinə arxasını çevirməz.

X u d a y a r x a n . Belə olan surətdə əlinizi mənə verin, öpüşək. (*Ələ ələ tutub öpüşürlər. Xan nökərinə*) A gədə, Şirəli, mücrünü mənə ver. (*Nökər irəli gedib mücrünü xana verir. Xan alıb ötürür Hacı Kamyaba.*) Bu mücrübəki cavahiratı da mənim oğlumun sevgili nişanlısına verin.

Hacı K a m y a b (*mücrünü alır*). Mərhəmetiniz artıq olsun, xan.

X u d a y a r x a n . İndisə gedib bir qədər dincəlmək olar. Gəlin dübarə öpüşək.

Öpüşürlər.

PƏRDƏ

## SƏKKİZİNCİ ŞƏKİL

Hacı Kamyabın əndərunində. Gövhərtac və Kamran.

G ö v h ē r t a c . Əmioğlu, axır bu gün sənin sifətin mənim xoşuma gəlməyir. Bilmirəm ürəyində nə ağır fikirlər var. Guya tamam məməkətin xəracını sənin üstünə qoyublar. Gah deyirsən gül qırılanda ağı-

riyır, gah ağaç kəsiləndə ufuldayır, gah da bilmirəm nə. İndi də mat durbsan, nə danışırsan, nə gülürsən.

**Kamran.** İndiyədək uşaq idim, insanların arasında olan fərqi düşünmürdüm. İndi böyüdükcə baxıb görürəm ki, dövlətli ilə kasibin aralarında böyük fərq var. Məsələn, mənim əmim Hacı Kamyab pulunun hesabını bilməyir. Atam baqqal İbrahim borclarının hesabını dinarınadək bilir. Bunların hər biri bir sinif nümayəndələridir. Odur ki, onlarındakı bir-birilə tutmur. Mən burada, budur neçə ildir, məvacibsiz, müftə hambalam. Səbəbini sən yaxşı bilirsən. Bağban bir gül üçün yüz xarə xidmətkar olar. İndi sənə də baxıram, özümə də baxıram və bir böyük səhv içində olduğumu düşünürəm. Sən hara, mən hara?! Sən dövlətli, mən kasib. Sən Hacı Kamyabın qızı, mən baqqal İbrahimin oğlu.

**Gövhərtac.** Kamran, mən bilirəm sən nə deyirsən. Ancaq adətə qarşı da getmək çətindir. Bizim ixtiyarımız hələlik ata-anamızın əlin-dədir. Bizi qaramal kimi ürəkləri istədikləri adamlara satırlar. Bizim əlimizdə ancaq bircə haqq qalıbdır. O da ölmək və ya yaşamaq haqqı. Bu haqqı bizim əlimizdən heç kəs almaz.

**Kamran.** Gövhərtac, mənim səndən xahişim budur: biz ayrıldıqmı, ya ayrılmadıqmı, ölüm söhbətini araya gətirmə.

**Hacı Kamyab** (*daxıl olur, əlində mücrü, mücrünü bir kənara qoyur*). Kamran, buradasan?

**Kamran.** Bəli, əmi, buradayam, əmriniz var?

**Hacı Kamyab.** Bir əmrəm yoxdur. (*Qızına*) Gövhərtac, sən buradan get, Kamran ilə xəlvət danişmalı sözüm var. (*Gövhərtac çıxır*.) Oğul, Kamran, biz müsəlmaniq, bizim hamımızın başı şəriətə bağlıdır. Sən uşaqlıqdan bu evdə böyüyübsən. İndiyədək evlərin hamisəna girib-çixıbsan. İndi sən həddi-buluğa yetişibsən. Bundan sonra sən əndərunə naməhrəmsən.

**Kamran.** Əmi, yoxsa məni evindən qovursan?

**Hacı Kamyab.** Bu nə sözdür, oğul, mənim evim sənin evin deyilmi? Yenə elə burada yaşayacaqsan, kontorda işleyəcəksən. İndiyədək uşaqdın. İndi sənə bir xırda məvaciib də təyin elərəm. Bir müddət qulluq elərsən, sonra kontorun tamam ixtiyarını sənə tapşıraram. Səni Parisə, Londona, İstanbulla göndərrəm və mənim, doğrudan da, oğlum olarsan.

**Kamran.** Sözüm yoxdur, əmi, indiyədək əmrinizdən boyun qaçırmamışam, indi də itaətinizdə varam. Mən bu əndərundan çıxdıqdan

sonra tamam bu evdən uzaqlaşacağam. Hətta bu evə gəndən tamaşa etməyə mənim ürəyim davam gətirə bilməyəcək.

Hacı Kamya b. Belə sözü danışma, oğul. Sən iki qardaşın bir oğlusan. Səndən mən əlimi çəkə bilərəm?!

Kamran. Yox, əmi, ciòrəyinizi mənə halal ediniz, mən getməli oldum. Ancaq sizdən bir təvəqqem var. Gövhərtacın cibindəki iti bıçağı onun əlindən alın. Xudahafiz. (*Cəld çıxır*.)

Hacı Kamya b (*səsləyir*). Kamran, Kamran.

Gövhərtac (*çixır*). Ağa, Kamran haraya getdi?

Hacı Kamya b. Evlərinə göndərdim, qızım, getsin, yatsın, sübh tezdən gərək gəlib Xudayar xanı yola salsın.

Bibixatun daxil olur, hirsli. Hamam boğçasını bir yana atır, tas boğcanının içindən çıxıb otağın ortasına yumarlanır.

Hacı Kamya b. Arvad, nə olubdur sənə, niyə belə qəzəb-alud olubsan?

Bibixatun. Arvadın günü qara gəlsin, arvadın doğulduğu günə daş düşsün, arvadı əkənin yurduna dağılsın!

Hacı Kamya b. Axır bir de görünüm nə olubdur, nə xəbərdir?

Bibixatun. Nə olacaqdır?! Sənin kimi kişinin mənim kimi də arvadı olacaq! Kor atın kor nalbəndi olar! Bir azdan sonra şəhərin it, pişikləri də məni görəndə gülüşəcəklər.

Hacı Kamya b. Arvad, bir əməlli danış görüm, sənin qışqırtın-dan heç zad başa düşmək olmayıır.

Bibixatun. O Hacı Rzadır, nədir, bir də bu qapıdan girsə, mən bu evdə yarım saat dayanmayacağam.

Hacı Kamya b. Mən imanım, sənin ağlın çağışdır. Hacı Rza ilə sənin nə alış-verişin?

Bibixatun. Hacı Rza olmasın, olsun onun arvadı. Sən atayın goru, bir bax: hamamda oturub başımın hənasını tökürəm, bir də gör-düm bir arvad deyir: ay qız, kimsən, başını qıraqda yu, soyuq su üstümə sıçrayır. Onun yanında oturan mənim kim olduğumu ona deyəndə gör nə cavab verir: Hacı Kamyabin arvadı çox böyük vücuddur, guya xan arvadıdır, şah arvadıdır. Belə deyincə deyin baqqal İbrahimin qardaşı arvadıdır!

Hacı Kamya b. Elə bu? Dədim görəsən nə qiyamət olubdur.

Bibixatun. Hələ bu azdır?! Yox, istərdin ki, əlindəki kasa ilə vurub başımı yaraydı. Təqsir hamısı səndədir. Hacı Rza kimi adamlara üz verəndə arvadları da adamın başına çıxarlar. Dövlətli kişisən, Xudayar xan kimi adam sənin evinə qonaq gəlir. Özünü elə saxlasanamı ki, xalq da səni saysın! Hələ mən bundan bədtərindən qorxuram!

Hacı Kamyab. O nədir?

Bibixatun. Bir azdan sonra da qızını götürüb verəcəksən qardaşın oğlu qotur Kamrana. Ondan sonra hünəri olan evdən bayira çıxsın. Adım olacaq qotur Kamranın qaynanası. Bəxtəvər başımıza, qır satıb qazanc eləyəcəyik.

Hacı Kamyab. Sözünü qurtardın?

Bibixatun. Qurtardım, nə olsun?

Hacı Kamyab. İndi mənə danişmağa macal verərsən?

Bibixatun. Daniş görüm, nə deyəcəksən.

Hacı Kamyab (*mücrünü verir arvadına*). Al bax.

Bibixatun. Neyləyim bunu?

Hacı Kamyab. Açıñə bax.

Bibixatun (*mücrünü açıb cavahirati görür*). Bu nədir, a kişi?

Hacı Kamyab. Bu, nişandır. Xudayar xan bizim qızımızı oğlu-na istəməyə gəlmışdı. Mən də söz verdim.

Bibixatun. Aldadırsan məni. Hami səndə elə şür?! Görəsən kimdir, gətirib girov qoyubdur.

Hacı Kamyab. Doğru deyirəm. Payız daxil olan kimi toyunu da eləyəcəyik. Bir az bundan qabaq Kamrana əndərunə girməyi qadağan etdim. O da deyəsən küsüb həmişəlik buradan getdi.

Bibixatun. Cəhənnəmə getsin, gora getsin. Bundan sonra görmən hansı ləçər hamama girəndə ayağıma durub mənə yer göstərmə-yəcək! Bax, ömründə gördüğün ağıllı iş bircə budur. Bərəkallah, kişi. Bundan sonra hamidan hayfimi alacağam. Xudayar xanın oğlunun qayınanası! Zarafat deyil.

Hacı Kamyab. Mən gedirəm, qızını çağır, özün necə bilirsən xəbər ver. (*Hacı gedir*.)

Bibixatun (*çağıırır*). Gövhərtac, a qızım, bir bura gel.

Gövhərtac (*daxıl olur*). Nə buyurursan, ana can?

Bibixatun. Bir gəl gör bu cavahirat xoşuna gəlirmi?

Gövhərtac. Bunlar kimin üçündür?

Bibixatun. Belə sənin üçün!

**Gövhərtac. Ağam alıbdır?**

**Bibixatun.** Bəs kim alacaqdır?! Bir otur, qızım. Bu gərdənbəndi boynuna keçir. Bəh, bəh, nə gözeldir! Bu gülü də döşünə tax. Bu sırgaları da gətir qulaqlarına taxım. Bu üzükləri də barmağına tax. Afərin, qızım. İndi hər kəs səni görsə deyər, bu, mələkdir, göydən enib. Mən sənin ananam, səni bu mərtəbədə gözəl bilmirdim. Bilirsənmi, qızım, bu nədir? Bu, nişandır, Xudayar xan gətiribdir. Atan səni Xudayar xanın oğluna verir. Gör sənə nə böyük bəxt açılır. (*Gövhərtac söz deməyərək anasının döşünə qisılıb ağlayır.*) Ağla, qızım, elə belə olar. Atam məni sənin atana verəndə, mən də bir gün ağladım.

**Gövhərtac.** Bunu Kamran bilirmi?

**Bibixatun.** Kamran kimdir?! O nə itdir, bu sözü dilinə gəti-rişən! Atan sənin başını it qibləsinə kəsər. Sən gərək fəxr eləyəsən ki, xan arvadı olub hökumət işlədəcəksən. Neçə min adam sənə baş əyəcək. Anan bir yerə gələndə hamı onun ayağına qalxacaq. Hacı Rzanın arvadı kimi itlər cürət edib mənə deyə bilməyəcəklər ki, başını kənarda yu. Hamamçıya sıfariş gedəcək: Xudayar xanın oğlunun qayınanası hamama gelir. Gərək hamama bir nəfər buraxılmasın. Bircə buraya bax. (*Qalxıb əlini belinə vurur.*) Ay camaat, geri çəkilin, Xudayar xanın oğlunun qayınanası gelir!

Gövhərtac üzünü örtmiş ağlayaraq otaqdan çıxır.

*PƏRDƏ*

## **ÜÇÜNCÜ PƏRDƏ**

### **DOQQUZUNCU ŞƏKİL**

Hacı Kamyabın evinin əndəruni. Hacı Kamyab və Bibixatun.

**Bibixatun.** Qızımın nə dərdi olacaq? Deməsə də mən bilirəm. Qızım məhz Allahına təpik atır. Onun dərdi qotur Kamrandır, vəssalam.

Nökər (*daxıl olur*). Həkimbaşı Mirzə Mehdi.

Hacı Kamyab. Buyursun, buyursun.

Mirzə Mehdi (*daxıl olur*). Salaməleyküm. Xeyr ola, hacı?

Hacı Kamyab. Həkimi xeyrə çağırmazlardır. Bizim qız bir-iki gündür xəstələnibdir. Zəhmət olmasa ona bir baxasınız.

Mirzə Mehdi. Baş üstə. Allah onu öz pənahında saxlaşın. Nə olacaq! Yəqin özünü soyuğa veribdir, ya səfrası artıbdır. Xəstə haradadır?

Hacı Kamya b. Bu otaqqadır, buyurun. (*Mirza Mehdi gedir.*) Əgər Mirzə Mehdinin dərmanının təsiri olmasa, teleqraf çəkəcəyəm, Tehrandan şahın xüsusi həkimi gəlsin. Parisdən, Londondan həkim gətirəcəyəm. Bəs bu cəm etdiyim dövlət nə üçündür?

Bibixatun. Teleqraf çəkib Loğmani qəbirdən dirildib gətirəsən, ya yazıb göydən Cəbraili gətirdəsən, ona əlac olmayacaq. O gərək hər yerdə anasının başını aşağı saldırı. İndi sən gir onun yanına, deyilən: "A qızım, səni verirəm Kamrana". Əgər o saat durub sağ-salamat oturmasa, gəl yüz dəfə mənim üzümə tüpür.

Hacı Kamya b. Boş danışırsan, arvad, Kamran nədir? Mən onu xan arvadı, rəhiyyət, əmlak sahibi eləyirəm, sən də başlayıbsan Kamran belə gəldi, Kamran belə getdi.

Bibixatun. Düzünü mən deyirəm. Lalın dilini anası bilər. Onunda dilini mən biliyəm. Gərək Hacı Rzanın arvadı kimi it məni hamamda təpik ilə vura, Hacı Xudadadın arvadı məni görəndə ağızını yanaca verə. O da baqqal İbrahimin evində oturub qotur Kamran ilə mazaqlaşa. Doğru deyiblər ki: "Qızı öz xoşuna qoyarsan, ya zurnaçıya gedər, ya nağaraçıya".

Mirzə Mehdi (*içəridən çıxır*). Naxoşa baxdım.

Hacı Kamya b. Nə tapdınız, mirzə?

Mirzə Mehdi. Xatircəm olun, xəstəliyi yoxdur. Nəbzi salamatdır. Hərarəti az, xirdaca ürək döyünməsi var, o da rəf olub gedər. Onun ümdə naxoşluğu yuxusuzluqdur. İki gecə rahat yatsa, sağalıb oturacaqdır. Budur, dərman yazmışam. Gündə üç qaşıq verərsiniz içər. Bu dərman əlbəttə ona yuxu gətirəcəkdir. Əlavə, onu qoymayın artıq fikir edə. Ürəyi istəyən qızlardan, gəlinlərdən onun başına cəm edin, danışsınlar, gülsünlər, oynasınlar. Yenə deyirəm, təşviş etməyin, axırı xeyir olar. İki gündən sonra yenə gələrəm. Xudahafiz.

Hacı Kamya b. Zəhmət çəkdiiniz, mirzə. Məni xatircəm etdiniz. (*Pul verir.*)

Mirzə Mehdi. Bu nəyə lazımdır, hacı? Mən bu evin çörəyini az yemişəm ki, mənə pul verirsınız?

Hacı Kamya b. Yox, mirzə, xahiş edirəm qəbul edəsiniz.

Mirzə Mehdi. Ərz edirəm ki, almaram.

Hacı Kamya b. Almasanız, doğrudan sizdən inciyərəm və yəqin edərəm ki, qızımın xəstəliyi ağrıdır.

Mirzə Mehdi. Xub, belə olan surətdə sözüm yoxdur. (*Pulu alıb gedir.*)

Hacı Kamyab (*arvadına*). Sən get qızın yanına. Mən də dərmanı göndərim əczaxanada hazırlasınlar.

Bibixatun. Dərman-mərman hamısı nahaqdır. İndi gör söz mən deyəndir, yoxsa yox? Onu həmişə, başın yerə qoyan kimi, yuxu aparardı. İndi nə olub yatmayırlı? Qotur Kamranın eşqi düşüb beyninə, yatmayırlı.

Hacı Kamyab. Rəhmətlik qızı, Kamran, Kamran, – deyə oturub-san. Bilmirəm Kamran sənə neyləyib?

Bibixatun. Kamran mənə neyləyəcək? Atamı öldürməyib, ana-mı öldürməyib. Məni yandıran odur ki, mənim qızım heç anasının rüsvay olacağını fikrinə gətirmir. Qoy Hacı Rzanın arvadı hamamda məni təpik-ləsin,ancaq onun keyfi kök olsun.

Hacı Kamyab. Ay arvad, burada eşq söhbəti yoxdur. Qızım Kamrani da görür, Xudayar xanın oğlunu da. Gövhərtac ilə Kamran bir yerdə böyüyüblər. İki yoldaş biri-birindən ayrılanda, söz yox, xiffət edir. Bir neçə gün keçər, adət edib oturar yerində.

Bibixatun. Sən belə bil. Mən də bildiyimi bilim... Get dərman hazırlat. Belə dərmanlardan çox hazırladacaqsan. (*Qızının otağına tərəf gedir və gedə-gedə*) Sənin hər iki dünyada üzün qara olsun, qız! Sü-düm gözündən gəlsin! (*Gedir. Hacı Kamyab da çıxır.*)

PƏRDƏ

## ONUNCU ŞƏKİL

Baqqal İbrahimin evi. Kamran əyləşib. “Leyli və Məcnun” oxuyur.

Kamran:

Ləzzət rüxi-yarı-dilsitandan,  
Candır bulan, ey diriğ candan!..  
Canım gedəli bəsi zamandır,  
Cismimdəki indi özgə candır...  
Məndə olan aşikar sənsən,  
Mən xud yoxam, ol ki var, sənsən!

Ah çəkir.

**Cahanbanu** (*daxil olur*). Ay oğul, əmin bu gün yenə adam göndərmişdi. Deyir neçə gündür işə gəlmir.

**Kamran**. Nəyə gedəcəyəm? Mənim orada bir işim qalmayıb.

**Cahanbanu**. Necə işin qalmayıb? Bəs indiyədək orada nə iş görürdü?

**Kamran**. Ana can, gəl otur, dərdimi sənə deyim. Düzü budur ki, əmim məni evindən qovdu.

**Cahanbanu**. Evindən qovdu, bəs niyə yenə çağırır?

**Kamran**. Ana can, adam kasib olanda gərək hamı onun başına qapaz vursun? İndi mən neyliyim ki, mənim atam baqqal İbrahim xalqın qanını sormayıb, cibini soymayıb, malını oğurlamayıb, bir balaca baqqal dükanına qənaət edib külfət saxlayır?

**Cahanbanu**. Odur ki, bir adam da sənin atayın adına pis söz demir.

**Kamran**. Atamın adına pis söz demirlər, məni də yavuğa qoymayırlar. Ana can, mən indiyədək Gövhərtac ilə bir yerdə böyümüşəm. O məni sevir, mən də onun dərdindən ölürem. Siz də hamınız güman edirdiniz ki, o, əlbəttə, qızını mənə verəcək. Bir neçə gün bundan əqdəm məni çağırıb buyurdu ki, onun evinin əndərunicən daxil olmayım, guya mən onun arvadına, qızına naməhrəməm. İndi də çağırır ki, gəl məvəcib verim, mənim kontorumda qulluq elə. Mən necə gedim?

**Cahanbanu**. Ay bala, bu dərdini mənə çoxdan deyəydin. İstəyir-sən elə bu gün çadramı salım başıma, gedim Bibixatunun yanına, qızına elçi düşüm.

**Kamran**. Zəhmət çəkmə, ana, mənim naməhrəmliyim bəhanə idi. Əmmim, qızını Xudayar xanın oğluna verir, ona görə də məni evindən qovdu.

**Cahanbanu**. Bu nə sözdür, ay oğul? Xudayar xan kimi böyük şəxs Hacı Kamyabın qızını alarmı? Onun xan yoldaşı azmıdır?

**Kamran**. Ana can, bu dünya pul dünyasıdır. Xudayar xan dövləti, əmim dövləti və varisi də bir tek qızı. Xudayar xana iki dövləti biri-birinə qarışdırmaq lazımdır. İş qurtarib gedib, ana. Ancaq bu dərdə mən davam edə bilməyəcəyəm.

**İbrahim** (*daxil olur*). Yenə ana-bala nə söhbət eləyirsınız?

**Cahanbanu**. Nə söhbət olacaq, oğlum anasına dərdini deyir.

**İbrahim**. Cavan oğlanın dərdi cavan qız olar. Evlənmək istəyir, get bir halal süd əmmiş qız al, gətir qoy evinə.

**Cahanbanu**. Belə oğlun əmisi qızının dərdindən ölü. Mənə də dediyi odur.

İbrahim. Keçinin qoturu bulağın gözündən su içər. Bala, bircə papağını qoy qabağına, fikir elə. Hacı Kamyab sənə nə üçün qız ver sin? Onun qardaşı oğlusən? O, Hacı Kamyab, sən baqqal İbrahimin oğlu. O, özü kimi bir dövlətli təpib qızını verəcək. Hər kəsin öz tayıtuşu olar. Sənə hacı qızı yaramaz. Sənə mənim kimi bir baqqalın qızı lazımdır. Əmin qızının vədəsini Xudayar xanın oğluna veribdir. Dərd-qəm çəkməyin mənası yoxdur. (*Arvadına*) Bunu da deyirlər ki, həmin gündən qız xəstələnib yatır. Həkimbaşı Mirzə Mehdi gündə onun yanındadır. Hər çə müalicə edir, bir nəticə vermir.

Kamran. Gövhərtac xəstədir?! Afərin vəfasına.

İbrahim. Ay oğul, bilirsən nə var? İndi bu saat mən Hacı Kamyabin yanından gəlirəm. Özü məni çağırmışdı. Deyir: bilmirəm nə var ki, Kamran küsüb, çağırıram da gəlmeyir. Deyir, mən ona məvacib kəsirdim və gəldikcə də mərtəbəsini artıracaq idim. İndi ki gəlmək istəmir, özü bilsin. Kamran, deyir, qoçaq, bacarıqlı, əlindən hər iş gələn bir oğlandır. Doğrusu, mənim namusum qəbul etməz ki, desinlər: Hacı Kamyabin qardaşı oğlu avara gəzir. Apar, – dedi, – bu iki min təməni ver oğluna, əlində maya qayırıb ticarət etsin. Deyir: yəqinimdir ki, az keçməz Kamran adlı bir tacir olar. (*Pul verir.*)

Kamran. Ata, apar bu saat o pulu ver hacı Kamyaba, qoysun dövlətinin üstünə. Buna haqqı-sükut, ağızyumma deyərlər. Mən onun nə iki min təməninə və nə iki yüz min təməninə möhtac deyiləm. Mənim başım da, möhkəm qollarım da var. İslərəm, başımı saxlaram. Ver pulu-nu özünə, deyinən çox sağ olsun.

Cahanbanu. Ay bala, nə danışırsan? Sənin atan İbrahim ömründə iki min təmən görməyib. Niyə belə danışırsan?

İbrahim. Oğlum, bu az pul deyil. Bununla sən böyük ticarət aça bilərsən. Yoxsa bunu az hesab eləyirsən?

Kamran. Mən sənə necə dedim, elə də elərsən. Apar ver əmimə, deyinən qoysun dövlətinin üstünə, azalmasın. (*Qapı döyiür, Kamran çıxır.*)

İbrahim. Ay arvad, oğluna sən nəsihət elə, uşağın ağlı özündə deyil.

Kamran (*qayıdır*). Yoldaşlarım gəlirlər. Siz gedin. Sonra söhbət edərik. (*İbrahim və Cahanbanu gedirlər. Daxil olurlar: Cahanbəxş, Fəramərz, Xurşid*). Buyurun, buyurun.

Cahanbəxş. Oğlan, harada qalıbsən? Bu gün neçə gündür görünmürsən. Biz fikir etdik xəstələnibsən.

Kamran. Elə xəstə kimi varam.

Cahabəxş. Yəni necə?

Kamran. Ta mən nə söyləyim? Neçə gündür ovqat təlxliyim var.  
Ona görə evdən çıxmıram.

Fəramərz. Ovqat təlxliyinin səbəbini biz hamımız bilirik.

Kamran. Bilirsiniz, daha nə xəbər alırsınız?

Fəramərz. Biz gəlmişik sənin dərdinə bir çarə tapaq. Sənin namusun bizim hamımızın namusudur. Tamam şəhərə məlumdur ki, Hacı Kamyab qızını Xudayar xanın oğluna verir. Hacının arvadı danışmamış yer qoymayıbdır. Hacı çox da olsun dövlətli, sən kasib. Əmi qızı əmi oğluna düşər. Biz bilirik, sən bu işlərdən sinibsən və bu məsələ bizim hamımızı sindiribdir.

Kamran. Sizin əlinizdən nə gələ biler?

Xurşid. Mən bu gün Hacı Kamyaba bir adsız kağız yazaram ki, qızını Kamrana ver, ya özünü ölmüş bil.

Fəramərz. Qəribə təklifdir! İstəyirsən sabah gəlib Kamranı aparıb bassınlar həbsə?

Xurşid. Sən buyur, cənab Fəramərz!

Fəramərz. Əlacı qızı götürüb qaçmaqdır. Kamran ilə qızı elə gizlərik ki, şeytan da tapa bilməz. Bir neçə ay keçdikdən sonra üzə çıxardarıq.

Xurşid. Bilirsənmi ki, onda Xudayar xanın atlıları hacı Kamyabda istitaət qoymazlar?

Fəramərz. Cəhənnəmə qoymasınlar. Kamrana hacı Kamyabin məgər dövləti lazımdır? Ancaq onun və bizim namusumuz tapdalanmasın.

Kamran. Qardaşlarım, sizdən çox razıyam. Ancaq iş-işdən keçib. Qız götürüb qaçmaq istəyən gərək qız ilə bir əlaqə bağlaşın. Məni hacı Kamyabin evinə yavuq qoymazlar. Amma qızın yanına mən adamımı göndərə bilərəm.

Fəramərz. Sən bir yol tap, biz də sənə kömək eləyək. Qızı götürüb qaçaq, aparaq elə bir möhkəm yerə ki, heç kəs oraya yaxın çıxmasın.

Cahabəxş. Hanı o qüvvətli yer ki, Hacı Kamyabin oraya əli çatmasın?

Fəramərz. O qüvvətli yeri mən ərz eləyim. O yer Hacı Mirzə Əhməd ağa müctəhidin evi. Hacı Kamyab heç bir cürətlə müctəhidin evinə hücum edə bilməz.

Xurşid. Kamran, sən fikirləş, qız ilə əlaqə bağlamağa yol ara, qalan iş asandır. İndi bir boş çanağı dolu çanağa vurarıq, pənah Allaha. Gedək, uşaqlar. Ancaq iş baş tutmasa da qəm yemə.

Gedirlər.

Kamran (*bir qədər fikirdən sonra*). Ata.

İbrahim (*daxil olur*). Nədir, ay bala?

Kamran. Deyirlər Gövhərtac xəstə yatır.

İbrahim. Bəli, neçə gündür xəstədir.

Kamran. Həkimbaşı Mirzə Mehdi onu müalicə edir?

İbrahim. Bəli.

Kamran. Çox yaxşı, heç zad olmaz, bir az yatıb sağalacaq. Ata, əmim sənə verdiyi iki min təməni neylədin?

İbrahim. Məndədir, oğul. (*Pulu çıxarır*.)

Kamran. Ver buraya. (*Alır*.)

İbrahim. Bax belə. Ay oğul, hər adamın bir tayı olar. Yəqin bu yoldaşlarının evində qızları var. Birinə elçi düşərik, alarsan, dərd-qəmin yadından çıxar. Əlində də ki, maya var, alış-veriş edərsən.

Kamran. Gözəl alış-veriş edəcəyəm, ata, görərsən.

PƏRDƏ

## ON BİRİNCİ ŞƏKİL

Həkimbaşı Mirzə Mehdinin evi. Mirzə Mehdi öz otağında əyləşib xəstələri qəbul edir. Mirzə Mehdi və bir nəfər xəste.

Mirzə Mehdi. Sənin xəstəliyin elə ağır bir xəstəlik deyil. Bir neçə günə bilmərrə sağalarsan. (*Nüsxə verir*.) Burada həb yazmışam. Gündə üç dəfə çörəkdən sonra bu həbdən iki dənəsini atarsan, xəstəlik rədd olub gedər.

Xəstə. Zəhmət verdim, mirzə, mərhəmətiniz artıq olsun. (*Pul verir, mirzə pulu alıb döşəyin altına qoyur*.)

Bir qadın (*daxil olur*). Mirzə, qurbanın olum, səni deyib gəmişəm, ya məni burada öldür, ya dərdimə bir əlac elə.

Mirzə Mehdi. Bacı, təbib yanına gəlibəsən, dərdini söyle, uzun dibaçə lazım deyil.

**Qadın.** Oxuduğuna qurban olum, mirzə, gözümün ağı-qarası bircə oğlum var. Dünən yoldaşları ilə nahardan sonra gedib hamama, oradan qayıdan kimi dili tutulub, ölü kimi düşübdür. Amanın günüdür, mirzə.

**Mirzə Mehdi.** Bacı, sən naħaq mənim yanına gəlibsen. Oğlun bir heyvanın çörəyini yeyib gedib hamama, çıxıb özünü verib soyuğa, olub heyzə, zatülcənb. Sən get bir baytar tap, apar oğluna müalicə eləsin. Ona insan müalicəsi kar eləməz. Heyvan müalicəsi lazımdır.

**Qadın.** Mirzə, mənim əlimi ətəyindən üzəmə, izin ver, ayaqlarına sərilim. Al, bu balaca xərcliyi də ətə ver.

**Mirzə Mehdi.** Bu azdır. Mən belə pullara həkimlik eləmərəm.

**Qadın.** Artıq pulum yoxdur, qurbanın olum. Yoxsul, dul arvadam.

**Mirzə Mehdi.** Yoxsulsan, get Mirzə Heydərqluludan, Mirzə Ələkbərdən birisini apar, oğluna müalicə eləsin. Mənim həqqül qədəmim üç tüməndir. Onlar yarım tümənə də gedirlər.

**Qadın.** Əlacım nədir, qurbanın olum? Qalanını də gələrsən, evdə verərəm.

**Mirzə Mehdi.** Evin haradadır?

**Qadın.** Evim Zərgəran məhəlləsində, Hacı Kamyab ilə qapı-qapıyadır.

**Mirzə Mehdi.** Xub, get, məni evində gözlə. Bir azdan sonra mən hacı Kamyabin evinə gedəcəyəm. Oradan çıxanda, sənin də naxosuna baxaram.

**Qadın.** Qədəminə qurban olum, mirzə, mürəxxəs olum.

**Mirzə Mehdi.** Xoş gəldin.

Qadın gedir, Kamran daxil olur.

**Kamran.** Salameleyküm, mirzə əmi.

**Mirzə Mehdi.** Bay, əleykəssalam, qardaş oğlu. Sən nə əcəb buraya gəlibsen? Məgər sən xəstələnmışsən? Gəl-gəl, yavuğa gəl. Burada, yanında əyləş. Söylə görək nə xəbərdir, dərdin nədir?

**Kamran.** Mirzə əmi, mənim dərdim böyük dərddir, çarəsi ancaq sizdədir. Siz müalicə etməsəniz, yəqin ki, Öləcəyəm. Ancaq, doğrusu, açıb deməyə utanıram.

**Mirzə Mehdi.** Qardaş oğlu, adam dərdini həkimdən gizlətməz və gizlənən dərdə də çarə olmaz. De görüm, oğlum, dərdin nədir?

**Kamran.** Siz özünüz bilirsiniz ki, bu boyda uşaqlıqdan əmim Hacı Kamyabin evində qızı Gövhərtac ilə bir yerdə böyümüşəm və uşaqp-

lıqdan bir-birimizə məhəbbət yetirmişik. Bu məhəbbət get-gedə özü-nün təbii yoluna düşdü. Bağışlayın, mirzə əmi, baş ağrısı verirəm və sizin vaxtnızı əlinizdən alıram.

Mirzə Mehdi. Söylə, oğlum, söylə eybi yoxdur.

Kamran. Bəli, axırda biz biri-birimizi sevdik. Doğrudur, mən böyüyəndən sonra əmim məni evindən genizdi. Bu da təbiidir. Bununla belə, həm mənim və həm Gövhərtacın yəqinimiz bu idi ki, əmim bizi biri-birimizdən ayırmayacaq və cəmi qohum-əqrəbanın da yəqini bunda idi ki, hamı deyirdi: Hacı Kamyab heç vaxt istəməz ki, dövləti kənar bir şəxsin əlinə keçsin. Yəqin qızını qardaşı oğluna verəcək. İndi əmim qızını Xudayar xanın oğluna verir. Ondan nişan da qəbul edibdir. Mən də qalmışam kənardə, əlim qoynumda. Gövhərtac da həmin gündən bəstəri naxoşdur. Onun heç bir mərəzi yoxdur, məgerinki məhəbbət.

Mirzə Mehdi. Onu mən də yəqin etmişəm. Bəs mənim yanımı gəlməkdən məqsədin nədir?

Kamran. Mirzə əmi, bu yerdə ancaq siz mənə kömək verə biləcəksiniz.

Mirzə Mehdi. Mən nə kömək verə bilərəm?

Kamran. Siz Gövhərtaca müalicə edirsiz. Onunla hər gün görüşmək imkanı sızdır var. Mənim bircə sifarişimi ona yetirin.

Mirzə Mehdi. Nə sifarişin var? Deyilən, yetirim.

Kamran. Allah sizdən razı olsun, mirzə əmi. Mən sabah gecə onu neçə nəfər rəfiqlərimin köməyi ilə aparmağı qət etmişəm. Sizdən xahişim budur: ona deyərsiniz azandan bir saat keçmiş əndərunun küçə qapısında olsun.

Mirzə Mehdi (*hiddətli*). Bu nə növ təklifdir mənə eləyirsən?! Mənim boynuma atdığım vəzifənin qəbahətini düşünürsənmi? Eyib olsun sənə! Sənin atan İbrahim bir ağıllı kişidir. Amma sən ona oxşamayıbsan. Əgər İbrahimin və Hacı Kamyabin xatiri olmasayıdı, sənə çox ağır sözlər deyərdim. Dur buradan zəhmət çək, get. Gör bir küpəgirən qarı tapa bilərsənmi ki, belə sifarişləri onunla göndərəsən.

Kamran. Mirzə əmi, məgər siz cavan olmayıbsınız? Məgər cavanlıq, məhəbbət nə olduğunu bilmirsiniz? Siz görürsünüz ki, mən cavanam, bu saat başıma hava vurub, danışığımı özüm də bilmirəm. Məni bağışlayınız. Siz həkimsiniz, mərizlərə dərman edirsiz. Vəxt ki, sizin bircə sözünüz bir cavan mərizi ölümdən qurtaracaq, o sözü deməyi siz necə qəbul etmirsiniz? Rəhmətiniz gəlsin, mirzə əmi. Bu xır-

daca töhfəni də məndən qəbul edin. (*Atasından aldığı pulları həkim-başıya təqdim edir.*)

Mirzə Mehdi. Oğul, bu yol nahaqdır. Sənin axırkı sözlərin kifayətdir. Bir söz ki bir cavanın diriliyinə səbəb olacaq, onu deməmək günahdır.

Kamran. Yox, mirzə əmi, xahiş edirəm qəbul edəsiniz. Bu xırda-ca töhfə mərəzimə müalicə etmənizin həqqi, zəhməti olsun.

Mirzə Mehdi (*pulları götürür*). Əlbəttə, oğlum, sifarişini yetirrəm.

Kamran. Allah sizdən razi olsun, mirzə əmi, izin verin əlinizdən öpüm.

Mirzə Mehdi. Yox, yox, oğlum, lazım deyil.

Kamran zorən onun əlini öpür.

Kamran. Qulluğunuzdan mürəxxəs olum.

Mirzə Mehdi. Xoş gəldin, oğul, səni xoşbəxt olasan. (*Kamran çıxır, bir başqa xəstə daxil olur.*) Gəl əyləş görüm...

PƏRDƏ

## ON İKİNCİ ŞƏKİL

Hacı Kamyabın evi. Bibixatun və Gövhərtac.

Gövhərtac. Həkimbaşının dünən mənə verdiyi nə gözəl dərman idi! Bir qaşiq içəntək naxoşluğum bilmərrə rəf oldu getdi. İndi daha heç yerim ağrımıır.

Bibixatun. Atan da buyurdu, bir yaxşı qoyun aparıb, məscid hə-yətində kəsib, füqəraya paylaşınlar. Bir atlı da Xudayar xanın yanına göndər ki, sənin salamat çıxdığını xəbər versin. Yoxsa yazıq xanın gündə adəmi gəlirdi.

Gövhərtac. Vallah, ana can, Mirzə Mehdi kimi həkim Yer üzündə yoxdu. Atam istəyirdi Parisdənmi, haradanmı həkim götürtsin. Onların heç birisi mənim dərdimi tapmayacaqdı. Amma Mirzə Mehdi belə asanlıqla tapıb, məni diriltdi.

Bibixatun. Mirzə Mehdinin xidmətinə bu anayın canı qurban.

Gövhərtac. İndi, ana can, yemək, içmək istəyirəm. Könlümdən oxumaq, oynamaq keçir.

**Bibixatun.** Həkimbaşı da elə buyururdu. Deyirdi gərək Gövhərtacın başını qarışdırırasınız oxumağa, calmağa. Gərək xiffət eləməsin.

**Gövhərtac.** Kimin xiffətin eləyəcəyəm?

**Bibixatun.** Nə bilim? Bir para Hacı Rzanın, Xudadadın arvaları kimi ağızı göyçəklər orada, burada danışındılar ki, guya sən qotur Kamranın dərdindən xəstələnibsən.

**Gövhərtac.** Kamran nədir? Adam onun dərdindən xəstə olar? O gedəndən bir az bikef oldum. Çünkü həmişə onunla bir yerdə olurduq, uşaqlıqda bir yerdə oynayırıq, atılıb-düşürdük. Sonra yadımdan elə çıxdı ki, heç bilmirəm Kamran adlı dünyada adam varmı.

**Bibixatun.** Atan istərdimi ki, sən gedib qotur Kamrana arvad olaydin?! Səni verdi Xudayar xan kimi kişinin oğluna. Gedəcəksən, qılincının dalı da kəsəcək, qabağı da. Qoy Hacı Rzanın arvadının canı çıxsın.

**Gövhərtac.** Ana can, mən bu gün atama deyəndə ki, sağalmışam atam dedi sənin sağalmağına görə mən böyük ziyafət düzəldib, tamam şəhərin qız-gelinlərini bura dolduracağam, kef eləsinlər.

**Bibixatun.** Elədir, bala. Odur bax, yavaş-yavaş gəlirlər.

Neçə nəfər qız gəlib Gövhərtac ilə öpüşürlər.

**Qızlardan biri.** Gözümüz aydın, ay Gövhərtac, şükür Allaha, salamat çıxdın.

**Bibixatun.** Şükür içində olasan, a qızım, Allah sənə də bir belə bəxt açsın. (*Pəncərədən baxır.*) Ora bax, ora. Hacı Rzanın arvadı ilə Hacı Xudadadın arvadı gəlir. İndiyədək dalda ağızlarına gələni mənim haqqımda söyləyirdilər. İndi gəlib iki min yaltaqlıq eləyəcəklər.

**Hacı Rzanın arvadı.** Ay Bibixatun, and olsun oğlumun canına, Hacı gəlib mənə deyəndə ki, Hacı Kamyab qızını Xudayar xanın oğluna verir, elə bildim dünyani mənə verdilər. O qədər şad oldum. Sən bilirsən ki, mən səni bacımdan artıq istəyirəm. Allah qızını xoşbəxt eləsin. Sonra onun xəstələndiyini eşidib çox qəmgin oldum. İndi şükür olsun Allaha, salamat çıxdı.

**Bibixatun.** Mənim qızımın Xudayar xanın oğluna verildiyinə çox adam köks ötürür. Guya Hacı Kamyab Xudayar xandan əskik kişidir. Xudayar xanın mülkündən, dövlətindən Hacı Kamyabınkı çoxdur. Siz elə bilirsiniz ki, mən çox şadam? Mən heç Xudayar xanın oğlunu qızımı layiq bilmirəm.

Hacı Xudadadın arvadı. Nə sözdür, Hacı Kamyabın özü də bir xandır.

Qadınlar, qızlar bir-bir daxil olub Gövhərtac ilə, anası ilə öpüşürler.  
Bir dəstə qadın sazandası gəlir.

Bibixatun. Əyləşin, şam hazır olunca doyunca çalın, oynayın.

Sazandalar çalırlar. Böyük rəqs.

Hacı Rzanın arvadı. A Bibixatun, qızıyın şadlıq günüdür, sən niyə bir durub oynamırsan?

Bibixatun. Oynamaq mənim harama yaraşır? Heç mənim bir yerdə oynadığımı görübən?

Hacı Xudadadın arvadı. Elə demə, Bibixatun, Hacı Səttarın oğlunun toyunda heç kəsə macal vermirdin. İndi nə olubdur oynamırsan?

Bibixatun. O bir başqa vaxt idi, keçdi.

Hacı Rzanın arvadı. A Bibixatun, ondan bəri qocalmadın ki? Ana məgər qızının şad günündə şad olmaz, duraya, bir-ikibaş oyna.

Hər bir tərəfdən. Bibixatun oynayacaq, Bibixatun oynayacaq.

Hacı Rzanın və Hacı Xudadadın arvadları onun qolundan tutub durğuzurlar.

Bibixatun. Hərcənd mənə layiq eləməz, ancaq xahiş eləyirsiniz, oynaram.

Sazandalar çalırlar, Bibixatun oynayır.

Hacı Rzanın arvadı (*Hacı Xudadadın arvadına*). Eşitdin?

Hacı Xudadadın arvadı. Eşitdim.

Hacı Rzanın arvadı. Yəni mən xan qayınanasıyam, belə adam-ların məclisində oynamaq mənə yaramaz. Gör nə sümük sindirmədan oynayır.

Hacı Xudadadın arvadı. Bəli, Ərdəbil pişiyi, küftə görməmiş.

Bibixatun (*yorulmuş oturur*). Bu da mən, sizin xatırınız üçün oynadım.

Hamı. Sağ olsun Bibixatun, sağ olsun Bibixatun!

Yenə böyük rəqs.

Qızlardan biri. İndi növbət Gövhərtacındır, gərək o oynasın.

Bibixatun. Gövhərtac, qızım, gəl. (*Çağırır*.) Ay qız, Gövhərtac, Gövhərtac! Bu qız necə oldu? Bircə otağına baxın, yoxsa ürəyi pis oldu?

Bir nəfər qızlardan otağa baxıb qayıdır.

Qızlardan biri. Öz otağında da yoxdur.

Bibixatun (*təşvişə düşür*). Ay uşaq, bu evləri dürüst axtarın. Bu qız hara getdi?!

Neçə nəfər çıxır.

Hacı Rzanın arvadı. Hara getmiş olacaq?

Hacı Xudadadın arvadı. Harda olsa indi gəlib çıxar, evdən qaçmayacaqdır ki!

Qulluqçular qayıdırılar. Xanım, otaqların hamisini axtardıq, heç yerdə yoxdur.

Bibixatun. Bəlkə bağçaya çıxıbdır?

Qulluqçu. Bağçada da yoxdur.

Bibixatun. Bəs bu qız yerə batmadı, göyə çıxmadı?! (*Qadınların arasına qarışıqlıq düşür*.) Tez Hacı Kamyaba xəbər verin.

Hacı Rzanın arvadı. Mən imanım, qız qaçıdı.

Hacı Xudadadın arvadı. Qəbrinə qaçsin, hara qaçacaq?

Hacı Rzanın arvadı. Belə sevgilisi Kamranın evinə.

Hacı Xudadadın arvadı. Sən də danışdığını bilmirsən, Xudayar xanın oğlunu buraxıb itin birinə gedəcək?!

Hacı Rzanın arvadı. Bilirsən ki, qızı öz xoşuna qoysalar, ya zurnaçıya gedər, ya balabançıya.

Qulluqçular. Hacı ağa gəlir.

Qadınlar hamısı çıxırlar, Bibixatundan savay.

Hacı Kamyab. Bu nə xəbərdir? Qız yoxdur nədir?

Bibixatun. Gəl ay başı daşının oğlu, başına çarə qıl, gör qızın necə oldu?

Hacı Kamyab. Qızım necə olacaq?

Bibixatun. Necə olacaq? Elə olacaq ki, çıxıb evdən qaçıb. Get axtar tap!

Hacı Kamyab. Vay mənim başıma, sinəmdə ilan bəslədim. Qızı yəqin Kamran apardı. Bu saat şəhəri adam ilə dolduraram, hər yerə atlılar göndərrəm. Qızımın ölüsunü, ya dirisini təpib gətirərlər. Qəm yemə, arvad. Mənə Hacı Kamyab deyərlər. Dünyanın altını üstünə çevirərəm! (Çıxır.)

**Bibixatun** (*qışqırır*). Aman Allah, aman! Allah, mənim başıma bir daş sal, Allah! Yer ayrılsın, məni udsun! Pərvərdigara, Əzraili gəndər gölsin, mənim canımı alsın! Xudaya, mən bundan sonra Hacı Rzanın, Hacı Xudadadın arvadlarının üzlərinə nə gözlə baxacağam?! Aman Allah, aman, Allah aman! (*Çixır.*)

PƏRDƏ

## DÖRDÜNCÜ PƏRDƏ

### ON ÜÇÜNCÜ ŞƏKİL

Müctəhid Hacı Mirzə Əhməd ağanın evində. Hacı Mirzə Əhməd ağa və Kamran.

**Kamran.** Ağa, bir qələt işdir tutmuşam. Sizi narahat etdiyimi əfv edəsiniz. Nə edim, mənim bir başqa yolum yox idi. Əmim qızını götürüb qaçmağa məcbur idim. Əmimin də qüvvətinə siz bələdsiniz. Onu hər kəsin evinə aparsaydım, əmim gedib çıxardacaqdı. Labüd qalıb sizin sayəyi-himayənizə qaçdım.

**Müctəhid.** Eybi yoxdur, oğlum, çox gözəl fikir edibsən.

**Kamran.** Sizin eviniz bəstdir. Sizə pənah gətirən qatil olsa, hökumət ərkəni gəlib apara bilməz.

**Müctəhid.** Sən xatircəm ol, oğul. Mən Hacı Kamyaba adam göndərmisəm. İndi gələcək bura. Mən onunla müfəssəl səhbət edərəm. Belə güman edirəm ki, bir söz deməsin.

**Kamran.** Sizin sözünüzün və əmrinizin sırasında Hacı Kamyab nə danışa bilər? O ancaq Xudayar xanın oğluna söz verdiyini ərz edəcək.

**Müctəhid.** Söz vermək başqa, qız vermək başqa. Vəqt ki, arada əqd nikah carı olmayıb, sözü dəyişdirmək mümkündür. Xüssusən ki, bizim el arasında məşhur məsəldir: əmioğlu ilə əmiqizinin kəbinini göydə mələklər kəsiblər. Sən indi get, cavab gözlə.

**Kamran.** Mürəxxəs olum. Allah sizdən razı olsun, müctəhid ağa. (*Baş əyib çıxır.*)

**Nökər** (*daxıl olur*). Ağa, Hacı Kamyab izin istəyir.

**Müctəhid.** Gəlsin, gəlsin.

**Hacı Kamyab** (*daxil olur*). Salaməleyküm.

**Müctəhid**. Və əleyküməssalam, buyur əyləş, hacı. (*Hacı əyləşir*.)  
Əhval və damağınız necədir?

**Hacı Kamyab**. Ərz edim, ağa, mən nəinki öz vilayətimdə, hətta xarici məmləkətlərdə də ad, san sahibi idim. İndi mən binamus olmuşam. Camaat arasına çıxmaga xəcalət çəkikəm. Mən, görünür, sinəmdə ilan bəsləmişəm. On beş il zəhmətinə çəkdiyim, oğul kimi saxladığım bir binamus mənəni rüsvayı-cahan etdi.

**Müctəhid**. Hacı Kamyab. İşə dürüst diqqət etsəniz, bir qədər də təqsir sizin özünüzdədir. Sizin, şükür olsun xudavəndi aləmin dərgahına, çörəyiniz var, adınız, şöhrətiniz var. Sizə, qızınızı qardaşınız oğluna vermək vacibatdan idi. Mənim sizi çağırmaqdan məqsədim nə olduğunu söyləyim.

**Hacı Kamyab**. Bəli, buyurun.

**Müctəhid**. Sizin qızınız bu saat mənim hərəmxanamadıdır. Lazım gələn məhəbbəti də ona göstəirlər. İndi mənim xahişim qızı Kamranə verməkdir və sizin də danışmağa haqqınız yoxdur.

**Hacı Kamyab**. Cənab ağa, sizin xahişiniz mənim üçün əmrdir və sizin əmrinizdən də çıxməq mənim üçün qəbahətdir. Sizə məlum olsun ki, neçə gün bundan əqdəm mən qızımı Xudayar xanın oğluna verməyə razı olmuşam. Siz çox gözəlcəsinə bilirsiz, mənim cəmi sərvətimin səbəbi Xudayar xan ilə olan münasibətimdir. Mən bu halda neçə kənd sahibiyəm, neçə əmlak sahibiyəm, hamısı Xudayar xanın dövlətindəndir. Belə olan surətdə mən sözümdən qaçamı bilərəm və qaçsam, bilirsiz ki, Xudayar xan mənimlə ə davət başlayıb, tamam əmlakımı talan etdirəcək.

**Müctəhid**. Mən Xudayar xana cavab verməyi öhdəmə alıram. Xudayar xan sənə bir çırtma vurmaz.

**Hacı Kamyab**. Buna mən əminəm. Xudayar xan sizin əmrinizdən boyun qaçırmaga cürət edə bilməz. Fəqət Xudayar xanın əmlakından qalxan tamam məhsulat mənim əlimlə satılır və bu satışın dəllallıq haqqı ildə neçə yüz min təmən edir. Bunun hamisində mənim əlim çıxır.

**Müctəhid**. Hacı Kamyab, siz necə güman edirsiz? Xudayar xanın əmlakının məhsulatı ilə mövqufat əmlakının məhsulatında təfəvüt varmı?

**Hacı Kamyab**. Zəminü asiman. Söz yox ki, mövqufat əmlakının mədaxili ikiqat artıqdır.

Müctəhid. Mən mövqufat əmlakının məhsulatının satışını sizə vagüzar edirəm. Mədaxiliniz daha da artar. İndi sözünüz nə ola bilər?

Hacı Kamyab. İltifatınız artıq olsun, ağa. Heç sözüm ola bilməz. Fəqət bir ərzim var. Siz mənim qızımın başını kəsin, itlərə verin, mən bir söz demərəm. Ancaq mən qızımı məni rüsvay edənə, götürüb göydən yerə çırpana verməyəcəyəm.

Müctəhid. Hacı Kamyab, belə danişmayın. Bu dəb peyğəmbər axırəzzəman səlavatullahdan qalmışdır. Cənab Rəsul qızını öz əmisi oğluna verib, hamiya da bunu tövsiyə buyurmuşdu. Əmioğlunu əmi qızından ayırməq yaxşı deyil.

Hacı Kamyab. Yenə ərz edirəm, sizin xahişiniz mənim üçün əmrdir. Amma mən qardaşım oğluna heç vaxt qız verməyə razı olma-yacağam. İzin verin qulluğunuzdan mürəxxəs olum, ixtiyar sahibiniz.

Müctəhid. Hacı Kamyab, qeyziniz tutub, danişırsınız. Ancaq bir az keçəndən sonra qeyziniz soyuyacaq və Kamran sizə yenə köhnə qaya-da oğulluq edəcəkdir.

Hacı Kamyab. Ağa, sizin əmrinizdən boyun qaçırməq mənim üçün ölümən bətdərdir. Ancaq namus ilə müdara etmək çətindir. İzin veriniz rəfi-zəhmət edim. Xudahafiz. (*İstəyir getsin.*)

Müctəhid. Bir qədər dayanın. (*Hacı Kamyab dayanır. Müctəhid bir qədər fikirdən sonra*) Siz qızınızın nikahının Kamrana oxunmasına riza vermirsiniz?

Hacı Kamyab. Bəli.

Müctəhid. Və bu sizin qəti cavabınızdır?

Hacı Kamyab. Tərəfimdən biehtiramlıq olduğunu etiraf edirəm, fəqət cavabım qətidir.

Müctəhid. Elə olan suretdə mənim bir başqa təklifimi qəbul edin.

Hacı Kamyab. Buyurun.

Müctəhid. Ərəblər deyərlər: xeyrül-ümur övsətüha. Yəni hər işin yaxşılığı onun ortasındadır. Siz qızınızı nə Xudayar xanın oğluna və nə Kamrana verin. İzin verin onun nikahını mən özümə oxuyum. Buna sözünüz nədir? (*Hacı dayanıb baxır.*) Nə üçün sükut etdiniz?

Hacı Kamyab. Heç zad anlamıram. İzin verin bir qədər fikirləşim.

Müctəhid. Fikirləşmək yeri yoxdur, mənim ciddi sözümdür. Mənim təklifi-şərim sizəitmə-höccət etmək idi. Onu da etdim. Bundan sonra bu təklifi etməyə haqlıyam. Xudayar xanın, Kamranın cavabını mən verrəm. (*Hacı Kamyab dayanıb baxır.*) Cavab gözləyirəm.

Hacı Kamyab. Ağa, bu təklif mənim üçün böyük səadət və bu iki günün müddətində çəkdiyim müsibətin layiqli bir mükafatıdır. Mən danışa bilmərəm, qızımın başını kəsməyə haqlısınız.

Müctəhid. Razısınız?

Hacı Kamyab. Səmimi-qəlbdən.

Müctəhid. Əlini mənə ver. (*Hacı Kamyab istəyir onun əlindən öpsün, izin vermir.*) Yox, yox, şəlikdə əl öpmək haramdır. (*Bərk əlini sıxır.*) Çox mübarəkdir.

Hacı Kamyab. Çox mübarək və böyük səadətdir. Bu saat gedim bu xeyir xəbəri qızın anasına da yetirim. Mürəxxəs olum.

Müctəhid. Xoş gəldin. (*Hacı Kamyab baş əyib çıxır. Müctəhid əl çalır, nökər daxil olur.*) Hacı Kamyabı yola sal. (*Nökər istəyir çıxsın.*) O buraya qız getirən oğlan haradadır?

Nökər. Bizim mənzilimizdə əyləşibdir.

Müctəhid. Qız ile görüşür, ya yox?

Nökər. Hərdənbir əndərun bağçasına keçir, qız da oraya çıxır, görüşürlər.

Müctəhid. Ona deyinən evdən bilmərrə çıxıb getsin və dübarə qayıdır gəlmək istəsə, evə buraxma, eşitdin?

Nökər. Bəli, ağa.

Müctəhid. Di get.

PƏRDƏ

## ON DÖRDÜNCÜ ŞƏKİL

Hacı Kamyabın evi. Bibixatun əyləşib, yanında iki kəniz. Xanım dinmir, danişmir, tez-tez “ox”, “ox” deyib, iki əlilə dizlərinə yumruq çırır.

Kəniz. Xanım, sakit olun, Allah kərimdir, özünüzə bir belə əziyyət verməyin.

Bibixatun. Xanımın dünyaya gəldiyi günə daş düşsün! Aman, aman, Allah, yandım! Allah, məni rüsvay eləyəni rüsvay elə! Allah, məni oda yandırən cəhənnəm odunda yandır! Kamran, sənə əlimlə verdiyim çörək səni dizim-dizim süründürsün! Allah, belə bəlamı olar?! Allah, belə müsibətmi olar?! Bundan sonra mən xalq arasına çıxamı biləcəyəm?

Ox, ox, yandım, Allah, yandım! Alışdım, Allah, alışdım! Kül mənim bu  
beyinsiz başıma! (*İstəyir başına döysün, kənizlər qoymurlar.*)

**Kəniz.** Xanım, Allahı sevərsiniz, bir qədər rahat olun. Budur, iki  
gündür özünüze bir belə cəza verirsınız, buna davammı etmək olar?

**İkinci kəniz.** Xanım, dünəndən acsınız, iki qaşiq abguşt yeyin.

**Bibixatun.** Cəhənnəm olsun yemək, cəhənnəm olsun içmək!  
Nə yeyəcəyəm, nə içəcəyəm. Qoy birdəfəlik acıdan ölüm. Belə rüsvay  
olmaqdansa bir defə ölüb qurtarmaq yaxşıdır.

**Kəniz.** Xanım, heç olmasa bircə fincan çay iç.

**Bibixatun.** İçmirəm, apar, o yana, ləçər! Bundan sonra şəhərin  
it-pişiyi də mənə güləcək. Hacı Rzanın arvadı bir ata minib, bir at da  
yedəyinə alıb, düşəcək şəhərin canına. Ona deyəcək: “Gördünümüzü  
Bibixatun necə xan qayınanası oldu”. Buna deyəcək: “Gördünümüzü  
Bibixatun necə xan qaynanası oldu”. Uşaqlar küçələrdə gülüşüb deyəcəklər:  
“Ora baxın, xan qayınanası gedir”. Dalımcı daş atacaqlar. Başına  
daş düşsün, a belə xan qayınanası! (*İstəyir başına yumruq vursun,  
qoymurlar.*)

**Hacı Kamışab** (*daxıl olur*). Arvad, nə qiyamətdir?

**Bibixatun.** Arvadın atasının qızı ölsün! Arvadın anasının başına  
daş düşsün! Qara torpaq arvadın üstündən dörd qarış yuxarı dursun!  
Hələ bir soruştursan da, a binamus? Sənin namusun olsa əriyib yerə gi-  
rərsən. Utanmayıb başına papaq qoyub gəzirsən, deyirsən kişiyəm.

**Hacı Kamışab.** Arvad, bir dayan, gör nə deyirəm.

**Bibixatun.** Nə deyəcəksən? Bilirəm nə deyəcəksən. Deyəcəksən  
getdim qızın kəbinini kəsdirdim qotur Kamrana, götürüb apardı.  
Bundan sonra mən camaat içində çıxa biləcəyəm? Bundan sonra mən  
Hacı Rzanın, Hacı Xudadadınbihəya arvadlarının üzlərinə baxa bilə-  
cəyəm? Bundan sonra...

**Hacı Kamışab.** Ay canım, bircə dil qəfəsə sal, bircə aram ol, gör  
nə deyirəm. Kamrana qızı verən kimdir? Qız yiyəsi məger dəlidir?

**Bibixatun.** Sən çox da vermə. Bu biabırçılıqdan sonra Xudayar  
xanın oğlu sənin qızına yiyəmi duracaq?! Bir kor pişik kimi qalacaq oca-  
ğının qırağında. Axırda qotur Kamranı çağırıb, yalvarıb verəcəksən.

**Hacı Kamışab.** Bircə aram ol, gör nə deyirəm.

**Bibixatun.** Hə, de görüm nə deyəcəksən?

**Hacı Kamışab.** Mən qızımı nə Kamrana verirəm, nə də Xuda-  
yar xanın oğluna. Qız bu saat müctəhid ağanın evindədir. Bu saat ora-

dan gəlirəm. Müctəhid ağa məndən çox xahiş etdi ki, qızı o binamus Kamrana verim. Dedim: öldürüb itlərə verərəm, Kamrana vermərəm. Axırda müctəhid ağa özü qızı müştəri düşdü. Buyurdu ki, mənim himayətimə gələn mənim evimdən çıxmaz.

Bibixatun. Bax, indi görürəm ki, ağlin başından çıxıb, hədərən-pədərən danişırsan. Müctəhid ağa nədir? Yoxsa başına hava gəlibdi?

Hacı Kamýab. Başına hava gəlməyib, işin olanını deyirəm. Doşab albsan, bal çıxıbdır.

Bibixatun. A kişi, sən atanın goru, doğru deyirsən?

Hacı Kamýab. Atamin da goru haqqı, anamın da goru haqqı, belədir ki deyirəm. Bu gün müctəhid ağa qızın nikahını özünə oxuya-caq. İndi onun cehizini hazır eləyib, ağanın evinə göndərməlidir.

Bibixatun. A kişi, bir dayan özüümə gəlim. (*Kənizlərə*) A bihə-yalar, nə durub mat-mat tamaşa eləyirsiniz? Görmüsünüz iki gündür mən ac-susuzam. Cəld mənə çay gətirin, nahar da hazır eləyin. (*Kənizlər gedirlər*.) Bəs Xudayar xana nə cavab verəcəksiniz?

Hacı Kamýab. Xudayar xanın nişanlarını Hacı Mirzə Əhməd ağanın vasitəsilə göndərəcəyəm. Ağa onun cavabını öz öhdəsinə götürübdür.

Bibixatun. Bundan sonra Xudayar xan məhsulatını sənin əlinlə satacaqdır mı?

Hacı Kamýab. Əvvəla, Xudayar xan nə qədər özünü oraya, buraya çırpса, yenə mənim yanımı gələcəkdir. İkinci, müctəhid ağa möv-qufat əmlakının məhsulatının satılmasını mənə mühəvvəl edir. Möv-qufat əmlakı iki dəfə Xudayar xanın əmlakından böyükdür.

Bibixatun. Deməli, müctəhid ağa daha Hacı Rzanın əlilə iş gör-meyəcəkdir?

Hacı Kamýab. Yox, yox, Hacı Rza nəçidir?

Bibixatun. Bax indi ürəyimdən tikən çıxdı. (*Durur*.) Gedək, iki gündür mən acam. (*Təşəxxüslə yeriyir*.) Kənar olun, arvadlar, müctəhidin qayınanası gəlir!

PƏRDƏ

## ON BEŞİNCİ ŞƏKİL

Müctəhid Hacı Mirzə Əhməd ağanın yatağı. Qadınlar ilə əhatə olunmuş Gövhərtac bəsti üzərində əyləşib, məşşatə ona ziynət verir.

Məşşatə. Ay xanımlar, bura müctəhid evidir. Burada çıalmış, oynamaq haramdır. Mən gəlinə ziynət vururam, siz də yiğilin bir mahni düzəldin.

Qızlar, qadınlar (*səs-səsə verib oxuyurlar*)

Gəlin, qızlar, sürmə çəkin gözünə,  
Ay həsrətdir bu gəlinin üzünə.  
Toy olunur Kamyabın qızına;  
Ay qız, sənin toyun mübarək olsun. (*İki dəfə*)

Qızıl güldən qırmızıdır yanağı,  
Ənbər qoxur dodaqları, buxağı.  
Bu evdə sayəli olsun ayağı;  
Ay qız, sənin toyun mübarək olsun. (*İki dəfə*)

Qapının dalında durubdur yarı,  
Tükənib oğlanın səbri-qərarı,  
Bəd nəzərdən hifz et bunları, tarı;  
Ay qız, sənin toyun mübarək olsun. (*İki dəfə*)

Çiçək düzün tellerinə, saçına,  
Canlar qurban kirpiyinə, qaşına.  
Oğlan dönəmiş qızıl quşa, laçına;  
Ay qız, sənin toyun mübarək olsun. (*İki dəfə*)

Məşşatə. Qurban olum belə qızı doğan anaya. Bircə tamaşa eləyin, bu gözəllikdə can şahın hərəmxanasında da tapılmaz. Bu gözəllikdə gül də, mələk də yoxdur.

Müctəhidin böyük arvadı. Ay qızım, səni həmişə xoşbəxt yaşayasan. Onunla mehriban dolan, onun itaətində ol. Allahın əmri də belədir. Bacılar, daha durun dağlıın.

Hamı (*bir-bir*). Allah xoşbəxt eləsin, boy-a-başa çatdırınsın, oğullu, qızlı olsun.

Gedirlər. Gövhərtac gözünü qapıya dikib. Qapı açılır.

Gövhərtac (*hövlnak*). Kamran!

Müctəhid (*daxil olur. Gövhərtac qalxıb, üzünü örtmüş, ona təzim edir*). Ay qız, sən bu evə xoş gəlibəsən. Bu ev sənə peşkəş.

Gövhərtac baş əyir. Müctəhid əbasını açıb divardan asır, əmmaməni çıxarıb kənara qoysuqda Gövhərtac şəkkə düşüb bir kənara qışılır.

Müctəhid. Ay qız, bir üzünü mənə göstər görüm, tərifə layiq-sənmə? (*Gövhərtac bərk üzünü tutur*.) Allahümmə rəzəqna şənnətən, lətifətən, vəchətən və zəvvicna minəl huril-eyn! (*Bunu deyib qızı qu-caqlamaq istəyir. Gövhərtac onu döşündən itələyir. Müctəhid yixilib, bir də durub qızı hücum edəndə qız qışqırıb yixılır. Arvadlar qışqırtıya yüyürülər*.) Götürün qoyun çarpayının üstünə, qız uşağıdır, qorxudan qışqırıdı, indi ayılar. (*Gövhərtacı götürüb çarpayının üstünə uzadırlar*.) Di çıxın gedin, burada işiniz yoxdur.

Arvadlar çıxırlar.

Müctəhid gəlib Gövhərtacın sıfətinə baxır.

Bu nə qasıdır, bu nə gözdür, bu necə türfə buxaq,  
Həq səni eyləsin, ey şüx, yaman gözdən iraq.

(*Əyilib öpür, qaranlıq olur*.)

PƏRDƏ

## ON ALTINCI ŞƏKİL

Çayxana. Cavanlar, qocalar, işçilər, kəndlilər. Hərə bir tərəfdə oturub çay içir. Çayçı Kərbəlayı Qafar samovarın böyründə əyləşib çay tökür. Qulluqcu aparıb qonaqların qabağına qoyur.

Kərbəlayı Qafar (*bir nəfər qonağa*). Ağa Seyid Cabbar, təzə xəbəri eşitməyibsən?

Seyid Cabbar. Şəhərdə bir təzə xəbər var, o da Hacı Mirzə Əhməd ağannı Hacı Kamyabin qızını alması. Doğrusu, bu əhvalat Hacı Kamyabin daha da şöhrətinə və başıucalığına səbəb olacaq. Hacı Kamyab yatsayıdı, yuxusunda da müctəhid ağanın ona damad olmasını görməzdı.

Kərbəlayı Qafar. Xeyr a, əhvalatı başdan-başa bilməlidir. Məsələ bir tək ağanın evlənməsi deyil. Ağa indiyədək yeddi-səkkiz arvad alıb. Məsələ qızın öz ayağılə gəlib ona düçər olmasıdır.

Seyid Cabbar. Deməli?

Səyyad peyi seyd dəvidən əcəbi nist,  
Seyd əz peyi səyyad dəvidən məzə darəd.

Kərbəlayı Qafar. Bəli, bəli! Bundan sonra Hacı Kamyabın qabağında durmaq olmayıacaq.

Bir nəfər cavan. Hacı Mirzə Əhməd ağa yaxşı iş görübdür? Bu sıfət müctəhidə yaraşan sıfətdirmi? Heç bir insanlıqdan az-çox xəbər olan, əmanətə xəyanət etməz. O ki Allahın elmini oxuyubdur.

Seyid Cabbar. Hansı əmanətə xəyanət edibdir?

Bir nəfər cavan. İki cavan vücud biri-birlərini sevib, ona pənah gətirirlər. O da onların biri-birlərinə yetirməyin əvəzində onları biri-birindən ayırıb, özü qızı sahib olub, oğlanı qovdurur. Eyib olsun ona.

Seyid Cabbar. Bihəya, sən nə cürət edib burada müctəhid ağanın sözünü danışırsan?! Müctəhid ağa məgər sənin yoldaşındır? Qorxmayırsan burada sənin cəmdəyini yixalar?

İkinci cavan. Doğru danışanın papağı yırtıq olar. Kimin nə haqqı var ona bir çirtma vura?! Bəlkə biz hamımız əhvalatdan müxbirik. Hacı Mirzə Əhməd ağanın hərəkəti hamımıza toxunubdur. Hətta ürəyimizdə ona bir nifrət də əmələ gəlibdir.

Seyid Cabbar. Kərbəlayı Qafar, bu oğlanlar ikisi də kafirdirlər. Bunların hər ikisinin qətli vacibdir. Bunların çay içdikləri qab murdardır, suya çəkilməlidir.

Birinci cavan. İstədiyimi dedim, arif olan anlar.

Seyid Cabbar (çay içənlərə). Həzərat! Bunlar mürtəddirlər, qanları halaldır vurun bu binamusları!

Neçə adam cavanların üstünə tökülr. Cavanlardan biri müdafiə üçün xəncər, o biri tapança çəkir. Üç nəfər kəndli cavanlara tərəf düzülürler.

Birinci kəndli. Qardaşlar, nə istəyirsiniz bu cavanlardan?

Seyid Cabbar. Görmürsünüz Hacı Mirzə Əhməd ağanın haqqında nə danışırlar?

Birinci kəndli. Hacı Mirzə Əhməd ağa da bizim kimi bir adam deyilmi? Onun haqında söz danışılonda qiyamətmi qopar?

Seyid Cəbbər. Qopar, o bizim müctəhidimizdir, atamızdır, peyğəmbərimizin canişinidir.

Kamran (*rəfiqlərilə daxil olur*). Nədir, nə qeyl-qaldır?

Birinci cavan. Budur, işin sahibi gəldi, sizinlə özü söhbət eləsin.

Kamran. Nə söhbət?

Birinci cavan. Burada Hacı Mirzə Əhməd ağanın evlənməyinin söhbətidir. Biz ağanın əməlinin müctəhidlik sifətinə yaraşmadığından danışdıq. İndi camaat bizim adımızı kafir qoyub, bizi öldürmək istəyir.

Kamran. Qardaşlar, bir qədər sakit olun. Mən də bir neçə söz deyim. Sonra vacib bilsəniz, məni də, bu cavanlarla bir yerdə öldürə bilərsiniz.

Seyid Cəbbər. Mürtədin biri də gəldi.

Kamran. Ağa, mürtəd nəyə deyirsiniz?

Seyid Cəbbər. Mürtəd sizin kimi dindən çıxanlara: Allaha, dinə, müctəhidlərə səbb edənlərə.

Kamran. İndi, ağa, izin verin mən də bir neçə söz deyim. Əgər məni haqsız görsəniz, öldürə bilərsiniz.

Seyid Cəbbər. Mən sizin kimi mürtədlərin danışığına qulaq da asmaq istəmirəm. Sizə qulaq asmaq da günahdır.

Cavanlar və kəndlilər. Danış, danış!

Kamran. Qardaşlar, mən əmim qızını sevirdim, o da məni sevirdi. Əmim qızını başqasına vermək istəyirdi. Biz sözləşib, qaçıb gedib Hacı Mirzə Əhməd ağaya pənah gətirdik. Müctəhid qızın kəbinini özünə kəsib, məni rədd elədi. Mən sizi inandırıram ki, mənim müctəhid ilə ədavətim var isə də, şəxsidir. Onu meydana çəkmirəm. Mən bilirəm, o bilir. Ancaq bir məsələ var ki, əvvəla, müctəhid bir şəxsin sevgilisini əlindən alıb özünə zövcə etdikdə, günah əməl tutur, ya yox?

Cavanlar və kəndlilər. Bəli, günah əməl tutur.

Seyid Cəbbər. Necə şəriəti pozub peyğəmbər özü oğlum dediyi Zeydin arvadını görüb, ona eşq yetirib, boşadıb aldı?! Deyəcəksiniz: o da günah əməl tutub.

Kamran. Mən bu əhvalatı bilmirdim, günahdan da günahdır və belə əməl tutana mən peyğəmbər demərəm.

Seyid Cəbbər. Yox, bu, mürtədlikdən də ötdü. And olsun cəd-dimə, bunun qanı halaldır.

Kəndlİ. Əgər peyğəmbər bu işi tutubsa, mən ona peyğəmbər demərəm. Bu işi heç bir avam kəndli eləməz.

Kamran. Peyğəmbər tutmasa, onun nəvəsi deməz. Yəqin bu, olmuş işdir. Müctəhid mənim əmimə buyursa idi ki, mən qızı Kamrana verəcəyəm sən danışma, əmim nə deyə bilərdi?

Cavanlar. Heç bir şey.

Kamran. Müctəhid bilmirmi ki, qızın razılığı olmasa, ona kəbin kəsmək şərrən haramdır?

Cavanlar. Əlbəttə bilir.

Kamran. Bunu biliə-biliə zorən mənim nişanlımin kəbinini özünə kəsmək şəriəti pozmaqdır, ya yox?

Hamı. Pozmaqdır, pozmaqdır.

Kamran. Müctəhid Hacı Mirzə Əhməd ağanım yeddi nəfər arvadı var. Bu arvadları nə ilə saxlayır? Yüz min tükənlər ilə ona imam malı gelir. Ondan min tükən füqəraya vermir. Qalan pullar necə olur? Şəhərin tacirlərinin qarnına dolan plov kimin hesabınadır?

Cavanlar. Füqəranın.

Kamran. İndi siz fikir eləyiniz. Bir belə günah əmələ bizim birimiz mürtəkib olsaq, deyərlər avamdır, hamildir. Bu sözləri müctəhidi demək olarmı? O, avam, cahil deyil, alimdir. Cəmi ülumdan xəbərdardır. O bilir ki, şəriətdə onun yeri cəhənnəmdir. O ya cəhənnəm odunu özüne qəbul edir, yainki cəhənnəm odunun yoxluğunu yəqin edibdir. Vəxti ki, füqəraya məxxus iman malını mənimseyib şərafətlə yeyib, kef çəkir və Allahın buyurduğunu pozur, yəqin ya boynuna günah götürür, yainki Allahın yoxluğunu öz elmilə təyin edibdir. Bunu görəndə mən yəqin edirəm ki, nə yuxarıda, nə aşağıda heç bir şey yoxdur. Məhz bu avam camaati qoyun kimi soymaq üçün din büsətinə üləma əlində bir alət qayırıbdır. Yəqin bilin ki, müctəhid Mirzə Əhməd ağa Allahın və cəhənnəm odunun varlığını etiqad etsə idi, bu əməlləri tutmazdır. O ki alimlikdə etiqad etmir, yəqin yoxdur.

Cavanlar və kəndlilər. Doğrudur, qardaş, doğrudur.

Bir kəndlİ. Bizim kəndimiz mövqufat kəndlərindəndir. Bir nəfər bizim kəndlilərdən neçə sənə idi ki, Bakıda mədəndə işləyirdi. Bu günlərdə gəlmış idi. Camaati çağırıb bir para bu oğlan söyləyən sözlərdən söyləyib dedi ki: camaat, siz ki bu yeri əkirsiniz, bu bağlı becərirsiniz, bunun mədaxilini də özünüz götürün. Biz dedik ki, mədaxil imam malıdır, xəyanət edə bilmərik. Dedi, imam mali-filan yoxdur,

hamısı müctəhidin cibinə dolur. Füqəraya da görk üçün beş, on tümən verirlər. Bu günlərdə, müctəhidin əmrinə görə, o yazılı boğazından asdilar. Buna nə deyirsiniz?

Seyid Cabbər. Həqq eləyiblər. Hər əclaf Rusiyadan gəlib, burada bir qanun düzəldəcək. Rusyanın camaatı çoxdan kafir olublar, istəyirlər bizi də, dindən çıxartsınlar.

Kamran. Ağa, din insanın insafi, vicdanıdır. İnsaf, vicdandan uzaq olanlara ancaq bidin demək olar. Məsələn, Hacı Mirzə Əhməd ağa müctəhidə.

Seyid Cabbər. Ay camaat, ay müsəlmanlar! Məgər karsınız, bu mürtədin danışığını eşitməyirsiniz? Niyə vurub öldürməyirsiniz? Bunu öldürənin cəmi vəbalını öz öhdəmə götürürəm. Vurun, bu mürtədi!

Camaat dayanır.

Kamran. Ağa, görürsünüz, haqq söz təsir edir. Qabaqcə sizin tərəfinizdə olanlar da, indi fikrə gediblər.

Seyid Cabbər. Görünür, bu camaat hamısı bidindir. Mən burada qala bilmərəm və bu saat bu keyfiyyəti Hacı Mirzə Əhməd ağaya yetirərəm. (Gedir.)

Kamran. Buyura bilərsiniz, ağa. (*Həmi gülüşür.*) Di əyləşin qardaşlar çay içək, Kərbəlayı Qafar camaata çay ver.

Birinci cavən. Afərin, Kamran, yaxşı döşədin.

Fəramərz. Ax, ay Kamran, bir minbər olaydı, səni çıxardaydım oraya, oradan bu sözləri camaata deyəydin.

Kamran. O minbər olar və az zaman keçər ki, o minbəri görərsən.

PƏRDƏ.

## ON YEDDİNCİ ŞƏKİL

İbrahimin evi. İbrahim və arvadı Cahanbanu.

Cahanbanu. Kişi, bu işlərə sən nə deyərsən, dünya görmüş adam-san? Allah sənin qardaşına insaf versin. Ayri bir söz dilimə gətirə bil-mirəm. Adamda da bir belə məgər hirs olarmış! Onda deyən gərək, a bədbəxt, bir belə dövlət ki cəm eləyibsən axırda gedib dolacaq Hacı Mirzə Əhməd ağanın cibinə. Hacı Mirzə Əhməd ağa onsuz da varlıdır.

Bircə qızın var idi, bircə də qardaşın oğlu. Oğlum deyib çəkəydin sinenə, var-yoxun da yenə öz qardaşın oğluna qalaydı. Uşağı neçə il müftə hambal kimi işlədəndən sonra döşündən itələdi. İndi biçarə az qalıb divanə olub, Məcnun kimi biyabana düşsün.

**İbrahim.** Arvad, olan olub. Müctəhid görən, baqqal İbrahimin oğluna qız verməz. Mən oğlumun divanə olmasından qorxmuram. Mən başqa bir müsibət gözləyirəm ki, divanəlikdən bədtərdir.

**Cahanbanu.** Bismillah! Nə müsibət, a kişi? Yoxsa qorxursan uşaq vurub özünü öldürər? Ya, xudanəkərdə, emisinə, ya müctəhid ağıaya biehtiramlıq eləyə?

**İbrahim.** Bunlar da yola gedər. Bunlardan bədtərdir.

**Cahanbanu.** Bəs nədir, a kişi? Mənim bağrimi yarma.

**İbrahim.** Bundan bədtər odur ki, Kamran ora-burada oturub bir para hədyanat danışır. Dinə, məzhəbə dolaşır. Nəəzubillah, dilim də gəlməyir deyim, hətta peyğəmbərə, Allaha əl aparır. Bu yaman dərddir. Özünü öldürər, bir neçə gün ağlayıb sakit olaram.

**Cahanbanu.** A kişi, sözünün qüvvəti, qoy mən də sənə bir söz deyim. Dünən oturub namaz qılırdım. Qapıdan girib mənə bir az tamaşa eləyib güldü, sonra başladı: ana can, nə vaqe olub? Nə belə əyilib-qalxırsan? Yoxsa behiştə satin almaq istəyirsən? Rükəti qurtarıb dedim: ay bala, görürsən namaz qılıram, daha nə soruşursan? Namaza niyə sataşırsan? Gör nə deyir. Deyir: əyilib-qalxmaqla adama behişt verməzlər. Əgər behiştə getmək istəyirsən, get Hacı Mirzə Əhməd ağanın ətəyindən yapış, özü gedəndə səni də aparar. Dedim, ay oğlum, get, belə danışqlara qulaq asmaq da günahdır. Qoy namazımı qurtarım. Üzçonərib gülə-gülə getdi.

**İbrahim.** İndi dərdimizi görürsən, arvad. Mən, özün bilirsən, yarım saat namazımı keçirmərəm. Bir cümə camaat namazından geri qalmaram. Axır mənim oğlum niyə belə olsun? Bu dərd məni çörədər. Hər yerdə deyirlər ki: İbrahimin oğlu vələdüzzinadır. Çünkü halal oğul Allahı danmaz. Budur, deyəsən gəlir.

**Kamran (daxil olur).** Ata, yenə bikefsən? Deyəsən söhbət eləyirdiniz. Mən gəldim mane oldum.

**Cahanbanu.** Ay oğul, bizim səndən savayı nə danışığımız olacaq? Olan olub, keçən keçib. Bir yazıq, kasib kişinin oğlusun. Get bir peşədən yapış. Müctəhid ilə nə işin var? Allah ilə nə işin var? Məyər qiymət əzabından qorxmursan?

Kamran. Ana, bir qəribə keyfiyyət eşitmışəm. Əgər bu keyfiyyət dürüst olsa, gedib tövbə eləyib müctəhid ağadan üzr istəyib deyəcəyəm: Ağa, qələt eləyib, sizə səbb eləmişəm. Məni cavan qızların çəm-xəminə bağışla.

İbrahim. Kəs səsini axmaq! Bu nə cür danışıqdır?

Kamran. Qoy keyfiyyəti söyləyim, sonra. Hacı Mirzə Əhməd ağanın amilini ki, tanıyırsan. Bu gün bəzzaz Hacı Şükürün dükanında əyləşib səhbət eləyirdi. Camaat da onun başına toplaşıb qulaq asırdı. Mən də gelib bir kənarda dayandım. Gördüm deyir: Ağa, gecə yarısı olanda otağından çıxıb gedir şahnişte, orada iki rükət hacət namazı qılıb, əllərini qozayır qazəlhacat dərgahına, ondan başlayır danışmağa və tez-tez də deyir: bəli, bəli, itaətdəyəm, ya rəbbi, rəhm et, günahkar bəndənə; buyurduqlarının hamısını ası bəndələrinə yetirrəm. Amil and içdi ki, ağanın Allahla danışığını qulağı ilə eşidibdir. İndi mən də istəyirəm gedəm xəlvətcə qulaq asıb, bu sözlərdən eşidəm, bəlkə imana gələm.

İbrahim. Qurtardın sözünü?

Kamran. Qurtardım, necə?

İbrahim. Belə ki, Allahın lənəti sənin canına gəlsin. A bidin, sənin müctəhid ilə nə işin var? Müctəhid sənin adaxlığını əlindən alıb, qərəz ilə hər həzyanatı onun haqqında danışacaqsan?

Kamran. Mən həzyanat danışmırəm, amilin səhbətini dedim. Mənim heç kəs ilə düşmənciliyim yoxdur. Pişik yağlı tikə görəndə movuldayacaq. Ağa da bir yağlı tikə gördü, ötürdü içəri. Hətta mən ağadan bir tərəfdən raziyam. Mən indiyədək kor idim, o mənim göz-lərimi açdı. İndi baxıb görürəm ki, din, məzheb, iman, kitab, Allah, peyğəmber – bunlar hamısı avam xalqı aldadıb cibini soymaq üçün bir alətdir. Bu alətdən həm üləma, həm sərvətdarlar istifadə edirlər. Müctəhidin hərəkəti mənə bunu açıq sübut elədi. Mən ondan çox raziyam. Əmimin qızı ona halal olsun, doyunca yesin.

İbrahim. Ay bidin, belə sözləri danışıb mürtəd olma. Allah sənin əvəzinə mənim başuma daşalar.

Kamran. Allah sənin başına niyə daş salsın? Allahın daşı olsa Hacı Kamyabin başına salar ki, Xudayar xanın mülkünü icarəyə götürüb əhalini kabab kimi şışəyə taxır. Allahın daşı varsa, müctəhid Hacı Mirzə Əhməd ağanın başına salar ki, neçə nəfər həqq və onun mayasına ziyan gətirən sözləri danışanların adlarını babı qoyub dara çəkdiribdir.

Badkubədən gələn bir bədbəxti nə üçün dara çəkdirdi? O bədbəxt nə etmişdi? Onun sözü bu idi: yer əkinçinindir, ağa nə üçün mədaxil aparsın? Məgər bu, babilikdir, məgər günahı-kəbirədir? Allah var isə, daşı var isə, bunların başına salsın, sənin başına niyə salır?

İbrahim. Elə Allah daşın böyüyü mənim başına salıbdır.

Kamran (*gülür*). Mənim kimi oğlu sənə veribdir, beləmi?

İbrahim. Dəxi özün danişırsan, mən nə eləyim! Allah sənin üzünü hər iki dünyada qara eləsin!

Kamran. Ata, acığın tutmasın, sənə bir söz deyim. Mən gəlib sənə deyirəm: bir atım var, başı yoxdur, bədən yoxdur, ayaqları yoxdur, quyruğu da yoxdur. Bunun mənası bu deyilmə ki, atam yoxdur?

İbrahim. Nə demək istəyirsən?

Kamran. Cisim deyil, cövhər deyil, ərəz deyil, mərkəb deyil, yeməz, içməz, yatmaz, doğmaz, doğulmaz...

Qapı döyülr.

İbrahim. Tfу, Allah sənə lənət eləsin! (*Cəld çıxır*.) Görüm qapını kim döyür?

Cahanbəxş (*pozğun bir halətdə daxil olur*). Yaxşı səni evdə tapdım!

Kamran. Necə?

Cahanbəxş. Necəsi yoxdur! Dedim indi görəsən sənin nəşini itlər hansı dərədə yeyirlər.

Kamran. Ağlılı danış görüm nə deyirsən?

Cahanbəxş. İş belədir, qardaş. Dünən gecə Mirzə Əhməd ağanın evində böyük bir iclas olmuş. O iclasdaancaq sənin söhbətin olubdur. İclasda sənin əmin Hacı Kamyab da var imiş. Orada səni mürtədlikdə müttəhim tutub, qətlinə fitva veriblər. Bu fitvaya görə, səni öldürənə nəinki tənbeh yoxdur, hətta behişt belə vacibdir. Müctəhid tərəfindən polis nazirinə əmr var ki, səni öldürəni həbsə almasın. Görk üçün həbsə alsa da, bu qapıdan salıb, o biri qapıdan buraxsın. İndi şəhərin uzunqulaq cavanları hər biri bir əşdr pişto bağlayıb səni gözləyir ki, ölüürüb behişt qazansınlar.

Kamran. Müctəhiddən bunu gözləməli idi.

Cahanbəxş. İndi sərvaxt olmalısan. Biz yoldaşların sənin evinin etrafında qaroval çəkməkdəyik. Sənin evinə daxil olmadan qabaq gərək bizim dördümüzü də öldürsünlər. Hamisindən yaxşı buradan baş götürüb qaçmalıdır.

Kamran. Haraya qaçmalı? Mən yerin deşiyində də olsam, Hacı Mirzə Əhməd ağanın xərə müridləri məni tapıb öldürəcəklər. Yaxşısı budur ki, öz evimdə öldürələr.

Cahanbəxş. Mən sənə yerin deşiyindən möhkəm yer göstərim.

Kamran. O yer haradır?

Cahanbəxş. O yer Şura Azərbaycanı, Badkubə, Şura hökuməti, hamı sənin kimi din əleyhinə olanların hamisidir. Xalq üçün dini tiryəkə nisbət ediblər. Gedək oraya. Biz də səninlə orada asudə yaşayıb vətənimizin gələcəyi, Hacı Mirzə Əhməd ağaların, Xudayar xanların, Hacı Kamyabların pəncəsindən qurtarması üçün təbdirlər edə bilerik və vətənin xoşbəxt günlərinə nail olub buraya qayıdarıq.

Kamran. Qaçaq, qardaşım, elə bu gecə buradan yola düşək. Yaşasın Şura Azərbaycanı!

Cahanbəxş. Yaşasın Şura hökuməti!

PƏRDƏ

## BEŞİNCİ PƏRDƏ

### ON SƏKKİZİNCİ ŞƏKİL

Bakıda mexanik emalatxanasında. Kamran, Fəramərz, Xurşid, Cahanbəxş dəzgahlar dalında işləyirlər.

Kamran (*çəkiş vuraraq oxuyur*):

Yolu bəri baxan dağlar  
Mənim səndə nəyim qaldı.  
Əlim yetməz, ünüm çatmaz,  
Bir gül üzlü yarım qaldı,  
Yarım qaldı, yarım qaldı.

Fəramərz. Oğlan, deyəsən eşqin yenə təzələnibdir. Ürəyin yönü bəri baxan dağların arxasına uçur.

Fit verilir, hamı əllərini işdən çekir.

Kamran. Budur, iki ildir biz bu emalatxanada işləyirik. Bir dəfə də olsa mənim dilimdən Gövhərtacın adını eşidibsənmi? Mənim ba-

şimdakı xəyalət, mənə hər bir şeyi unudub. Mənim qərq olduğum dərya Xəzər dəryasından da dərindir. Dörd ətrafına baxıb, nə xan, nə müctəhid, nə seyid, nə tacir və nə də zülm zəncirinə bağlı, zülmət dəryasına qərq olmuş dəhat əhlini və nə də çarşab altında, dörd divar arasında əsarətdə qalan ana-bacılıları görürəm. Xəyalıma gəlir ki, bir gün olar bu gün mənim vətənimə də doğar. Müctəhid Hacı Mirzə Əhməd ağanın dalınca indi ulaq kimi anqıranlar onun eşşeyinin torpağını tutiya deyə gözlərinə çəkənlər onun əmmaməsini boynuna dolayıb küçələrdə sürüyərlər. Xudayar xanlar xalqın qisasından qaçmağa yer ararlar. Hacı kamyablar bilməzlər dövlətlərini götürüb hansı məmləkətə qaçınlar.

Cahabəxş. Yəni bu gün bizim vətənimizə doğacaq? Camaatımız çox avamdır. Onun ayılması çox-çox illər istər.

Kamran. Camaat avam isə də, ona bir rəhbər lazımdır. Kommunizm yolu şirin yoldur. Qabil, bacarıqlı rəhbər dalınca gedər.

Xurşid. Sənin sözünlə o günü görəcəyimizə şəkk yoxdur.

Kamran. Heç şəkk yoxdur. Biz vətən ilə əlaqədar olub xalqı həzirlamalıyıq. Hazırladıqdan sonra hamımız gedib ona rəhbər olmalıdır. Mənim dərin siyasi savadım yoxdur. Ola bilsin fikrimi asan izah eyləyə bilmirəm. Amma gərək belə olsun.

Fəramərz. Kamran, sən cavansan, niyə bu məktəblərin birinə daxil olub oxumayırsan? Oxu, bizi də öyrət.

Kamran. Məgər xəbərin yoxdur? Bir neçə gündən sonra məni fəhlə fakültəsinin tələbəsi görərsən.

Fəramərz. Yenə sən mənim sözümə cavab vermədin. Bu söylədiyin xəyalət dəryasına qərq olandan sonra köhnə eşqi yada salmağına səbəb nədir?

Kamran. Əvvəla, mənim o qızı yazığım gəlir. Onda təqsir yoxdur, yəqin indi o da mənim xiffətimi eləyir. İkincisi, onu bu gecə yuxumda görmüşəm. Gördüm bir qan dəryasına qərq olub. Əlini mənə tərəf uzadıb deyir: əmioğlu, tut əlimdən məni kənara çıxart. Doğrusu, bu yuxu bir az mənim halımı dəyişibdir.

Kərbəlayı Mədəd (*cöldən səslənir*). Burada Kamran İbrahim oğlu işləyirmi?

Kamran (*diksinərək*). Bu, dayımın səsidir. (*Qapıya tərəf gedib səsləyir*.) Dayı can, gəl, buradayam.

Kərbəlayı Mədəd (*daxil olur. Kamran ilə, yoldaşları ilə öpişür*). Mən dünən gəlmışəm, axşamdan səni axtarmışam, soraq vərən olmayıb. Axırı bu gün bir nəfər oğlan sənin yerini göstərib.

Kamran. Bəs harada mənzil eləyibsən?  
Kərbəlayı Mədəd. “Şərq” mehmanxanasındayam. Anan da  
mənimlə gəlibdir.

Kamran. Anam! Anam nə üçün gəlibdir?  
Kərbəlayı Mədəd. Bir-iki ay bundan əqdəm atan vəfat elədi.  
Kamran. Atam öldü, yaziq ata! Niyə can verdiyi zaman sənin ya-  
nında olmadım!

Kərbəlayı Mədəd. Bəli! Axır nəfəsində yazığın gözləri ətrafi  
gəzirdi. (*Kamran gözlərini silir.*) Atandan sonra anan davam gətirə bil-  
mədi. Hər gün gəlib mənə yalvarırdı ki, məni oğluma yetir. Axır mən  
də götürüb gəldim. Bunu da deyim ki, Hacı Kamyab atanın dəfninə  
böyük maya qoyub, çox cəlal ilə götürdü.

Kamran. Şöhrəti üçün vacibdir. Deməsinlər Hacı Kamyabın qar-  
daşının meyitini götürən olmadı.

Kərbəlayı Mədəd (*bir başıbağlı məktub, bir boğça verir*).  
Bunları da həkimbaşı Mirzə Mehdi sənə göndəribdir.

Kamran (*kağızın açıb oxuyub, əlindən yerə salır, dübarə qaldırır, bir dərin ah çəkir*). Bəli, bunu gözləməli idi. Bu da Hacı Kamyabın  
hirsinin nəticəsi. Bundan sonra başına döyüb ağlasın, görək nə fayda  
qazanacaq?

Xurşid. Nə xəbərdir, Kamran?

Kamran. Mirzə Mehdi yazır ki, Gövhərtac müctəhidin evinə  
gedən gündən bir sağalmaz mərəz tutub vəfat etdi və boğcadakı yadi-  
garın da sənə göndərilməsini ölü gənə məndən xahiş elədi. (*Boğçanı  
açır, bir köynək və bir qana bulaşmış dəsmal çıxarır.*) Baxın, yoldaş-  
lar! Bədəninə ən yaxın olan köynəyini və ciyərinin qanını mənə töhfə  
göndərib. Belə bir vücudu unutmaqmı olar? (*Fit verilir, tənəffüs  
qurtarır.*) Dayı can, sən get, işdən çıxantək gələrəm yanına. (*Dəsmala  
baxır.*) Əziz yarımlı, bir gün olar bu qanlı dəsmalı qan rəngində bir  
bayrağın başına bağlayıb sənin qisasını almağa gələrəm. (*Maşının  
çarxları başlayır işləməyə, kürədən alov baş verir. Kamran bir parça  
qızarmış dəmir götürüb çəkic ilə döyür.*) İndi, yoldaşlar, gücünüz gəl-  
dikcə çəkic vurun. Bu çəkiclərin hər zərbəsində sosializm imarətinə  
bir mix çalınır. Vurun, yoldaşlar, bu çəkiclər bir gün olar çox başlar  
dağıdır. Yaşasın dünya inqilabı! Siz də deyin.

Yoldaşları. Yaşasın dünya inqilabi!

PƏRDƏ.

## SAĞSAĞAN

*İki pərdə, beş şəkildə*

### İŞTİRAK EDƏNLƏR:

Tarıqulu – kəndli	Gülpəri
Fatmanisə – onun arvadı	Sərəncam
Qədim – oğlu	Güləndam
Qurban – Fatmanisənin qohumu	Qızyetər
Komsomolçu – pionerlərin rəhbəri	Mahpəri
Molla Zaman	Həmşəri Cahən
Arvadı	Kəndlilər, pionerlər, çalğıçılar, uşaqlar

### BİRİNCİ PƏRDƏ

#### BİRİNCİ ŞƏKİL

Kəndli Tanrıqulunun evi. Arvadı Fatmanisə cəhrə əyirir. Oğlu Qədim bir kənarda oturub, doğrama əyir.

Fatmanisə (*cəhrəni əyirərək oxuyur*):

Sən gedən bir il oldu,  
Virana bağlar gül oldu.  
Vədə verdin gəlmədin,  
Bu nə yaman dil oldu.

Qədim. Ana, nə oxuyursan?

Fatmanisə. Nə oxuyacağam, ay oğul? Dərdimi ağlayıram. Atan ay yarımdır gedibdir, heç bir xəbər yoxdur, oxuduğum elə odur.

Qədim. Atam gedəndə dedi ki, mayın birinə on gün qalmış gələcəyəm, sənə də bir dəst yaxşı paltar gətirəcəyəm.

Fatmanisə. Bəs niyə gəlmir? Sabah da mayın biridir, gəlsin çıxı. Onun köhnə peşəsidir, getdiyi yerdə batıb qalar. Onunla gedənlər hamısı qayıdır gəldilər. Səfiqulu, Qurban, Yetər oğlu Qara, Talib

kişinin iki oğlu. Gedəndə dedi ki, nə bilim, dilim tutmayır, Tovuz tərəfdə kolxozçuların əkin işləri dalda qalibdir, onlara hav eləməyə gedirik. Elə o gedəndir. (*Pəncərədən baxır.*) Qurban dayın odur gedir, bircə çıx onu çağır gəlsin.

Qədim cəld çıxır, bayırdan səsi gəlir.

Qədim. Ay Qurban dayı, ay Qurban dayı!  
Qurban (*bayırdan*). Nə deyirsən, ay bala?  
Qədim (*bayırdan*). Nənəm səni çağırır. (*Qayıdır evə.*) Nənə, budur gəlir.

Əlli-əlli beş yaşında Qurban, əlində ağaç, daxil olub  
məfrəş üstündə oturur.

Qurban. Sabahın xeyir, a Fatmanisə, kişinin korluğunu çəkmirsən ki?

Fatmanisə. Səni elə ondan ötrü çağirdim. Axı bu kişiciyi aparıb başını harada batırdınız?

Qurban. Kişinin niyə başı batır? Onu dəyirmanın novundan salsan, donuzluğundan diri çıxar.

Fatmanisə. Bəs bu bədbəxt oğlu harada qaldı? O da sizinlə getməmişdimi?

Qurban. Bizimlə getmişdi, doğrudur. Biz getdik Tovuzun kolxoz yerlərinin əkininə kömək eləyib, vaxtında qurtardıq. Sonra xəbər gəldi ki, Qasım İsmayılov dairəsində də əkin işi ləngə düşmüş. Tariqulu özünü udarnik yazdırıb getdi oraya. Biz evə qayıtdıq. Vəssalam...

Fatmanisə. Necə? Udernik yazdırdı? İndi ki, udernik-mudernik yoxdur?

Qurban (*gülür*). Udernik nədir, ay dayı qızı? Udarnik, yəni zərbəçi.

Fatmanisə. Anladımsa, başıma daş düşsün. Bu camaat gündə bir təzə söz çıxardacaq: kolxoz, udernik, nə bilim zorbaçı! Mən zorbaçı-zurnaçı anlamıram. Bircə de görüm, kişi nə vaxt gələcək?

Qurban. Arxayın ol, bu gün-sabah burada olar.

Qədim. Mənə də təzə paltar gətirəcək.

Qurban. Əlbəttə, elə ki, işini qurtardı, palaqaysasını aldı, sənə də bir dəst pioner paltarı alıb gətirəcəkdir.

Fatmanisə. Ay Qurban, atanın gorunu sevərsən, dədə-baba dili-ni danış. Bu sözləri haradan öyrəndin gəldin?

**Qurban.** Ay rəhmətliyin qızı, dədə-baba nədir? Dədə-baba getdi, dilini də özü ilə apardı. Sən göydən düşübən, nədir? Məgər ətrafi gözlərin görmür? İndi Şura hökumətidir, hər hökumətin bir dili olur. Şura hökuməti tək bir dil gətirməyibdir, savad gətiribdir. Keçən vaxtlarda kəndxuda bir baviska göndərəndə qapı-qapı gəzib oxutmağa adam axtarırdıq. İndi, bax (*cibindən qəzet çıxarır*), mən qəzet oxuyuram, dünyada olan işlərin hamisindən xəbərdaram. Kəndin çox yarısı savadlanıbdır. Bir az keçməz Azərbaycanda bir savadsız arvad, ya kişi qalmaz.

**Qədim.** Qurban dayı, o gün müəllim məni dədəmin yanında görüb dedi: "Bunun oxumaq vaxtı yetişibdir, əlbəttə, payız girən kimi bunu məktəbə göndərərsən". Dədəm də əlini gözünün üstünə qoyub dedi: "Baş üstə". Payız olan kimi məktəbə gedəcəyəm.

**Qurban.** Bəs nədir? Əlbəttə, gərək oxuyasan. Oxu, öyrən, öyrən-diyimi anana da öyrət.

**Fatmanisə.** Bəli, düzəlib hər yarağımız, qalib saqqal darağımız.

**Qurban.** Burada saqqal darağı-filan yoxdur. Odur, mənim qızım, Səfərin arvadı, Cəfər kişinin gəlini, Pərinisə qarının nəvəsi, hamisi axşamlar gedib dərs oxuyurlar. Sən də oxuyarsan, onlar kimi savadlanırsan, daha zərbəciyə zurnaçı, udarnikə udernik deyib, xalqı özünə güldürməzsən.

**Fatmanisə.** Atayın gorunu sevərsən, mənim yaxamdan əl çək, nə zorbaçı tanıyıram, nə zurnaçı. Onu bilirəm ki, başıma daş düşüb, balam yetim qalacaq. Belə boş danışıqlarla başımı tovlayırsan. Nə oldu, gedənlər hamisi qayıtdı, elə bir mənim kişim zorbaçı çıxdı?

**Qurban.** Səninlə danışanın gərək dəmirdən bir boğazı olsun. İndi ərin Tariqulu gələndə, gəlib sənin kefini soruşaram. Rəhmətliyin nəvəsi, məni nahaq yerə yolumdan elədin. Tələsiyirəm, qiraət komasında iclasımız var, gərək özümü oraya yetirəm. (*Durub gedir.*)

**Fatmanisə.** Allah, bəndələrinə yazığın gəlsin, xalq ata-baba dili-ni unudub, özündən təzə dil çıxarıb. (*Qapıdan sağsağan səsi gəlir. Oğluna*) Ay oğul, sağsağan qırıldayır, çıx gör atan gələcəkdirmi? Dəgnən: sağsağan, sağsağan, xeyirxəbər olasan. Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur.

**Qədim.** Ana, hancarı deyim?

**Fatmanisə.** Sağsağan, sağsağan, xeyirxəbər olasan. Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur.

*Qədim ("sağsağan, sağsağan, xeyirxəbər olasan" deyə-deyə çıxır. Bayirdan səsi gəlir.)* Sağsağan, sağsağan, xeyirxəbər olasan. Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur.

Fatmanisə. Ay Gök imam, sağsağanın xəbəri doğru olsun, gəlim qurbanımı kəsim. (*Qədim qayıdır.*) Öye, dedinmi?

Qədim. Başı Murad uşağının qapısına tərəf idi. Quyruğu da bizə tərəf.

Fatmanisə. Daha başımıza daş düştü. Ay yaziq balam, atanın başında bir şey var. Evin yixilsin, səbəb! Kişini tovladılar, evini yıldılar, biz də qaldıq çöldə.

Qədim ağlayır. Kənd uşaqlarından üç nəfər daxil olur.

Uşaqlardan biri. Qədim, nə oturubsan evdə? Tez ol gedək.

Qədim. Mən heç bir yana getməyəcəyəm.

Uşaq. Sabah mayın biridir. Budur, uşaqlar hamısı yığışıblar, gedirik bağlarda bənövşə yiğib götürüb, guşəmizi bəzəyək.

Qədim. Mən heç yana gedən deyiləm. Evimizdə oturacağam.

Uşaq. Getmirsən getmə, daha niyə ağlayırsan?

Qədim (*ağlayaraq*). Odur, nənəm deyir ki, dədən ölüb. Sən yetim qalacaqsan.

Uşaq. Bu xəbəri sizə kim götürdü? Odur mənim atam da sənin atanla getmişdi, qayıdır gəldi. Deyir: Tariqulu da zərbəçi olub, getdi Qasım İsləyilov dairəsində əkinə kömək eləməyə. Sabah gələcək.

Fatmanisə. Arxayın olun, gələcək. Elə sağsağan da onu deyir.

Uşaq. Sağsağan nədir, ay Fatmanisə xala?

Qədim. Qapıda sağsağan qarıldıyordı. Nənəm dedi, yəqin dədən gəlir. Çıx deginən: "Sağsağan, sağsağan, xeyirxəbər olasan. Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur". Mən də çıxdım dedim. Sağsağanın quyruğu bizim evə tərəf idi, başı Murad uşağının həyətinə. İndi nənəm deyir ki, yəqin sağsağan atanın ölüm xəbərini götüribdir. Atan sağ olsaydı, sağsağan başını bizim evə tərəf tutub qırıldardı.

Uşaqlar gülüşürler.

Uşaq. Sağsağan xəbər götüribdir? Ha!.. Ha!.. Ha!.. Xəbəri poçt götürər, teleqraf götürər. Sağsağan da xəbər götürərmi? Bax, belə şeylərə inanarsan, biz də səni görəndə sataşarıq, sənə gülərik, ağız-ağıza verib deyərik: "Səlli əla sağsağan, isti fətir, göy soğan!".

Fatmanisə. Sizdə təqsir yoxdur, təqsir sizə tərbiyət verib din-dən, məzhəbdən çıxardanlardadır. Camaatin üzü Allahdan dönüb. Uşaq-ları da xarab edirlər. (*Qədimə*) Oğlum, sən də yoldaşlarımla get, evdə qalıb xiffət eləmə.

Uşaqlar (*Qədimin qolundan tutub, atılaraq*). Səlli əla sağsağan, isti fətir, göy soğan.

Çixırlar.

Fatmanisə (*bir dərin ah çəkib, gedib başını qapıdan bayırı çı-xarır*). Ay Gülpəri, ay Gülpəri!

Gülpəri (*eşikdən*). Nə var, ay qız?

Fatmanisə. Bircə, özünü mənə yetir, sən balalarının canı. (*Qayıtdır otağa*.)

Gülpəri (*daxil olur*). Nə var, ay qız, nə xəbərdir?

Fatmanisə. Nə olacaq? Kəndin avaraları yazıq kişini tovlayıb Tovuz dairasında hava apardılar. İndi onunla gedənlər hamısı qayıdıb gəliblər, ondan bir xəbər yoxdur. Deyirlər zorbaçı olub, ya nə olub, dilim də tutmur deməyə, oradan da bir ayrı dairəyə gedibdir. Ancaq məni aldadırlar. Kişinin başı əlində deyil. Bir az bundan qabaq gördüm qapıda sağsağan qırıldayıb. Dədim, Allah, sənə şükür, kişi gəlir. Bir də baxdım ki, sağsağanın quyruğu bizə tərəfdir. Əlim-ayağım yerdən üzülüb, bilmirəm nə qayırıbm, nə çarə qılıbm.

Gülpəri. Nə çarə qılacaqsan? Allah axırını xeyir eləsin. Sağsağan ki quyruğunu evə tərəf çöndərib qırıldı, yəqin, ölüm yoxsa da, bir bədbəxtlik üz veribdir.

Fatmanisə. İndi mənə məsləhətin nədir?

Gülpəri. Dur gedək Molla Zamanın yanına. O bir Qurana məş-vərət eləsin. Sağsağan yalan deməz. Bu, min dəfə sınanmış bir işdir. Amma yenə arxayınlıq üçün Qurana məsləhət elərik.

Fatmanisə. Nə deyirəm, gedək. Bir cüt kişiyə corab hörmüş-düm, onudaca aparım verim mollaya.

Gülpəri. Di dayanma, elə indicə gedək.

Fatmanisə. Allah, bəndənə özün rəhm elə, mənim bircə balamı yetim qoyma.

Çixırlar.

PƏRDƏ

## İKİNCİ ŞƏKİL

Molla Zamanın evində. Molla və arvadı.

Molla Zaman. Arvad, günortaya bir şey düzəldə bilibsen, ya acqalacağıq?

Arvadı. Günortaya nə var ki, nə bişirim? Səhər Həmidə dedim ki, get qəssab Bağırdan iki girvənkə nisxə ət al gətir. Deyir, vaxtım yoxdur, uşaqlarla bənövşə yığmağa gedirik, sabah may bayramıdır. Gərək guşəmizi gül və çiçəklə bəzəyək. Nə qədər dedim, ağzıma baxmadı, çıxdı getdi.

Molla Zaman. Bu zamanın uşaqlarını Allah qırısın, nə ata sözünə baxırlar, nə ana sözünə. Kefləri necə istəyir elə də dolanırlar.

Arvadı. A kişi, sən, nə qədər olsa, mollasan, Allahın elmindən xəbərdarsan. Bir gün oğlunu çağır yanına, ona nəsihət elə. Ona şəri-ətin yollarını göstər, onun üzünə ağ olanın yeri qiyamətdə cəhənnəmin isti bucağıdır.

Molla Zaman. Rəhmətliyin qızı, sən də nə qoyub, nə axtarırsan! Bu zamanın uşaqlarına nəsihətmi kar elər? Danışırsan, deyir: mən səndən çox anlaykam. Sənin, deyir, siyasi savadın yoxdur. Xülasə, başımıza daş düşübdür, bu ilin sərçəsi bildirki sərçəyə civ-civ öyrədir. Bir neçə gün bundan əqdəm onu çağırıb, yanında oturtdum, bir az nəsihət elədim. Dedim, bala, gəl sənə namaz öyrədim. Gör mənə bu findiq boyda tülükü nə deyir? "Namaz bekar adam işidir. Mən səhərdən axşamadək işləyirəm. Mənim, gedib taqqataq başımı yerə döyməyə vaxtım yoxdur..." Bilmirəm, niyə göydən daş yağmır, niyə Allah camaatın başına od tökmür. Tamam el Allahdan üz döndəribdir. Nə namaz qılan var, nə oruc tutan var. Bir deyən yoxdur ki, axı, bu kişi molladır, Allahın elmini oxuyub, ona da bir əl uzadaq. Budur neçə ramazan gəlib keçibdir, bir quruş cibimə girməyibdir. Necə qurban keçibdir, bir bozbaşlıq ət gətirən yoxdur. Deyirlər, orucluğu, qurbanı mollalar özlərindən çıxardıblar, özlərinə mədaxil yolu düzəldiblər. Kitablarda yazılırlar ki, dəccal xüruc eləyəcək. Xalq Allahdan üz döndərib dəccalin dalına düşəcək. Daha dəccalin xurcu bundan artıq olmaz ki?! Hanı o gözlədiyimiz sahibəzzaman? Gəlib bu dəccalin şərini xalqın başından rəf eləyə.

Arvadı. Hanı? Gəlsin də! Vallah, adam fikir elədikcə, əqidəsi də dönür.

Molla Zaman. İstiğfar elə, arvad, istiğfar elə, günaha batdın.

Arvadı. Əstəğfürullah, əstəğfürullah. Qələt elədim, dilim-ağzım qurusun.

Molla Zaman. Bunlar keçəndən sonra, yenə bir de görünüm, günortanın fikrini çəkibsən, ya yox? Axı bir azdan sonra acacağıq. Qız, Həmid də ac gəlib, çörək istəyəcək.

Arvadı. Həmidi görünüm zəhrimar yesin. Onun yediyi çörək də heyfdir...

Molla Zaman. Onun xoşbəxtliyi ondadır ki, səğirdir. Kəbir ol-sayıdı, şəriətə görə onun qətli vacib olardı. Axı heç demədin, günorta nə yeyəcəyik?

Arvadı. O gün naxoş oğluna dua yazdığını arvad beş yumurta gə-tiribdir. Onları bişirib verərəm yeyərsən. Sabah üçün də Allah kərimdir.

Molla Zaman. Yəqin ki, arvadın uşağı mənim duamın səbəbin-dən sağaldı.

Arvadı. Yox, uşaq öldü. Amma deyir, yenə mollanın yolu boş qalmasın.

Molla Zaman. Allah atasına rəhmət eləsin. (*Qapı döyüllür.*) Gör qapını döyən kimdir.

Arvadı (*çixıb baxıb, qayıdır*). Gülpəri qarıdır, bir də Tariqulunun arvadı Fatmanisə.

Molla Zaman. Gəlsinlər, gəlsinlər. (*Gülpəri və Fatmanisə daxil olub, salam verirlər.*) Əyləşin, bacılar, xoş gəlibsiniz. Ay Fatmanisə, Tariqulu Tovuz tərəfə hava getmişdi, gəlib çıxmadı?

Gülpəri. Axund, elə onun üçün qulluğuna gəlmışık. Tariqulu ilə gedənlər hamısı qayıdır gəlmışlər. Deyirlər, nə bilim, Tariqulu oradan da başqa bir yerə hava getdi. İndi külfətinin ürəyinə qara-qura gəlir. Deyir, yəqin kişinin başında bir iş var, mənə demək istəmirlər.

Fatmanisə. Axund, elə səni deyib gəlmışəm. Oxuduğuna mə-nim bu canım qurban. Bircə Quranı aç bax, görək bu kişicik harada qaldı. Bu bir cüt corabı da ayaqlarına gey. Neyləyim, gücüm elə ona çatır.

Molla Zaman. Allah qəbul eləsin, bacı, çox-çoxdur. Tariqulu nə qədər bu bolşeviklər gəlməmişdilər bir təmiz Allah bəndəsi adam idi. Bilmirəm, ona sonra nə oldusa, birdən rəyi xarab oldu, yolundan azdı.

Fatmanisə. Qurbanın olum, ay axund, mən də nə qədər çalış-dim, onu yola götirə bilmədim. Özü dindən çıxıb, məni də dindən çıxar-

maq istəyir. Axır əlacım kəsilib, bir gün canımı dışımə tutub dedim: ay kişi, sən mənim balamın atası olmasaydım, bir gün də sənin evində oturmazdım. Cavabında deyir: "Səbr elə, bir az gözlə, mən deyənə gələrsən".

Molla Zaman. Bilirsən, Fatmanisə, nə var? O ki, dindən çıxıb, indi şəriətə görə sənin kəbinin puçdur, bu saat çıxıb ərə gedə bilərsən.

Fatmanisə. Başına dönüm, axund, bayaq dedim, balamın atasıdır, ona görə dustaq olub onun ocağının qıraqında qalmışam. Əgər uşaq olmasayıdı, onun evində bir günorta oturmazdım. Neyləyim ki...

Molla Zaman. İndi deyirsən, Qurana bir istixarə eləyim, ərin gələcək ya yox?

Fatmanisə. Quranına qurban olum, elə onu deyirəm.

Molla Zaman (*Qurani götürür, gözlərini yumub dua oxuyan adam kimi dodaqlarını tərpədir. Sonra salavat çevirib Qurani açıb oxuyur.*) Nə varsa bəd galır. Amma yenə ümidi Allahdan üzmək yaxşı deyil.

Fatmanisə. Quranda nə yazılıbdır ki?

Molla Zaman. Xudavəndi-aləm belə buyurur: cibillən kəsira, əffəlləm təkunu təqulun.

Gülpəri. Bay atovun evi yrixılsın, Fatmanisə, başına daş düşdü. Odur Qurandan Tariqulunun adı da çıxdı. Deyir, Tariqulunun cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər.

Fatmanisə. Vay, mənim başıma daş düşsün, evim yixıldı, balam qaldı düzlərdə. İndi mən onu nə ilə saxlayacağam?

Molla Zaman. Dayan bir məna eləyim.

Gülpəri. Daha nə mənasi? Açıq yazır ki, Tariqulunun cibini kəsib, özünü öldürüb'lər. Yeqin fəqir, quldur-qaçaq əlinə keçdi, vurdular yixdilar yerə. Dur gedək, görək başımıza nə galır.

Fatmanisə (*ayağa durur*). Başımıza bundan artıq nə gələcək? Allah mənim kişimi yolundan eləyənin balalarını qırsın! Mənim kimi onu görüm əli qoynunda qalsın! Axı ona bir deyən gərək idi ki, başıdaşının, qaragünlünün oğlu bu nə özünə udernik, zorbaçı, ya bilmirəm nə adı qoyub, bilmədiyin, tanımadiğın adamların havına getməkdir? Allah, məni avara qoynı avara qoy! Mənim bircə balamı yetim qoynanın balalarını yetim qoy! Aman! aman... (*Gedir.*)

Arvadı. Ay kişi, Quranda nə yazılmışdı?

Molla Zaman. İstixarə doğrudan bəd geldi. Tariqulunun başında bir xata olmasına şəkk yoxdur. Bunların da özlərinin Qurana məna

vermələri çox qəribədir. Dur, arvad, gör bu corabları bir üç-dörd manata sata bilərsənmi? Bir az yeyinti al gətir. Xalqın içində belə avamların olması da bəd deyil. Yoxsa molla sinfi acıdan ölər. (*Əllərinin yuxarı götürür.*) Xudaya, pərvərdigara, yaratdiğın bəndələrinin fikrini özün çək, yolundan çıxmışları yoluna qaytar.

PƏRDƏ

## ÜÇUNCÜ ŞƏKİL

Fatmanisənin evi.

Fatmanisə (*hırslı, qapıdan daxıl olur*). Evin yixılsın mənim evimi yışan! Balaların yetim qalsın, mənim bircə balamı yetim qoyan! Yaziq kişinin beynini yedilər, apardılar başına daş saldılar. Nə qədər dedim: a kişi, getmə, dedi: olmaz! Bu da canyandırmanın axırı.

Daxil olurlar: Sərəncam, Güləndəm, Qızyetər, Mahpəri.

Sərəncam. A Fatmanisə, bu nə bəladır sənin başına gəldi? Deyirlər Tariqulu əlli-ayaqlı itibdir.

Fatmanisə. Nə bilim, ay Sərəncam, ağlım başımdan çıxıb, heç zad anlamıram.

Güləndəm. Ay qız, mənim kişim də onunla bir yerdə getmişdi. And içir ki, sağ-salamat, bir havı qurtardıqdan sonra, özü-öz əli ilə kişiciyi bir ayrı hava göndərdi. Yerin adın da dedi, yadımdan çıxıbdır.

Fatmanisə. Qasım İsmayılov dairəsinə?

Güləndəm. Hə, hə. İman iyiyəsi olasan.

Fatmanisə. Öz əli ilə göndərdiyini mən də bilirəm. O sözü Qurban da deyirdi. Ondan sonra başına nə gəldiyini get molladan xəbər al. Səhər sağsağan quyuğunu qapıya döndərib, qır-qır qırıldayanda bildim evim yixılıb. Getdim, molla Qurana baxdı. Orada da yazılıbdır ki, cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Hətta Tariqulunun Quranda adı da var.

Qızyetər. Nə danışırsan, ay balam? Quranda imam, peyğəmbər adı olar, Tariqulunun adının Quranda nə işi var?

Fatmanisə. Gülpəri qarı Allah şahididir. (*Gülpəri daxıl olur.*) Budur, özü də gəldi.

Gülpəri. Nə var? Nə xəbərdir?

Fatmanisə. Ay Gülpəri, mən danışıram, inanmırlar. Gəl bunları sən inandır.

Gülpəri. İmansız olum ki, özcə qulaqlarımla eşitdim. Quranda yazılmışdı ki, cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər.

Qızyetər. Tariqulunun adı da Quranda var idi?

Gülpəri. İmansız olum ki, var idi. Molla beləcə oxudu. Iflim-iflim Tariqulu.

Fatmanisə. İndi inandınız, ya yox? Sağsağana nə deyirsiniz ki, gözümlə gördüm?

Güləndəm. Sağsağan sınanmış bir şeydir. Mənim kişim ayda bir ya Bakıya, ya Gəncəyə, ya Tiflisə gedir. Kişi hər gələndən qabaq sağsağan gəlib qapıda qırıldayır.

Qızyetər. Ay Fatmanisə, yüyürən yixılmağına baxmaz. Get, bir həmşəri Cahani da çağır gəlsin. O yaxşı noxud falı açır. Görək o nə deyəcək.

Gülpəri. Həmşəri Cahani Qurandan çox bilir?

Qızyetər. Kim deyir çox bilir? Yenə arxayınlıqdır.

Fatmanisə. Mən ki kişidən əlimi üzmişəm. Siz ki deyirsiniz, nə sözüm var, gedib həmşəri Cahani da çağıraram.

Mahpəri. Get, sən gəlincə biz də burada oturub, səni gözləyirik. (Fatmanisə gedir.) Ay canım, yanında danışmaq olmur. Bulaqdan dəlimdə su gətirirdim, iki kişi danışındı. Biri deyirdi ki, lüt soyundurub, kolun dibinə atmışdır. Yaxın kənddən gəlib, aparıb basdırıldılar. Kar olum, əgər eşitmədimsem.

Sərəncam. Danışanları tanımadın?

Mahpəri. Bizim kəndin adamlarından deyildilər.

Güləndəm. Balam ölsün ki, onu mən də eşitdim. Amma bilmirəm, kim danışındı. Öldürən olmayıb. Yolda avtomobil aşış, başı təkərin altında qalıb əzilibdir, aparıb basdırıblar. Bu gün-sabah palтарını gətirəcəklər.

Gülpəri. Molla oxudu ki, cibini kəsiblər.

Güləndəm. Ölənin cibini də kəsərlər, lüt də edərlər.

Sərəncam. Bunların heç birisi deyil. Mən yaxşısını bilirəm. Bulağ su gətirməyə getmişdim, gördüm arvadlardan biri deyir: ay qızlar, Fatmanisənin ərinin başına gələn oyunu eşitmisinizmi? Hamı dedi, yox. Sonra arvad yenə söylədi. Bilmirəm, hansı kolxozamı hava getmişmiş,

orada ora nə qədər çit, çay, qənd, iki cüt çəkmə verirlər. Cibində də pulu varmış. Qayıdır evinə gələndə, yolda üstünə quldur düşür. Kişini soyurlar, ondan sonra da öldürüb, götürüb Qaraqurşaqlının yavuqluğunda atıb gedirlər. Qaraqurşaqlının ispolkomu onu oradaca basdırıb və tapşırıbdır ki, evinə mayın birindən sonra xəbər versinlər. Sabah mayın biridir. O birisi gün xəbərini götürəcəklər. Deyirdi ki, bədəninə almış-yetmiş yara vurublar. Özünü lüt soyub çılpaq qoyublar.

**Gülpəri.** Elə molla da belə deyirdi: cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər.

**Sərəncam.** Onu bilirom ki, biçarə Fatmanisənin başına daş düşdü. Ölən öldü, yaziq yerdə qaldı. Yanında yeddi-səkkiz yaşında uşaq kimin qapısına gedəcək?

**Güləndəm.** Qapılara niyə gedir? Qızıl kimi əlləri var, əlindən hər bir iş gəlir, işləyib özünü də dolandırar, uşağını da.

**Sərəncam.** Cavan gəlindir, o tək dolanamı bilər? Adına əlli min söz qoşarlar.

**Gülpəri.** Gülməmməd kişinin oğlu Mədəd onu bir vaxt isteyirdi. Fatmanisəni atası ona verməyib, Tariquluya verdi. O gündən indiyədək Mədəd evlənməyir. Deyir, Fatmanisənin əri ölüncə subay oturacağam. Elə ki Tariqulu öldü, gedib Fatmanisəni alacağam. İndi Mədəd mura-dına çatdı.

**Sərəncam.** İslər düzələcək, ortalıqda başı qapazlı qalan yetim olacaq.

Fatmanisə, dalınca həmşəri Cahan daxil olurlar.

**Fatmanisə.** Mən başıma düşən daşı yaxşı bilirom. İndi doqqazla gedirdim, görürəm arvadlar, qırادan baxıb, başlarını bulayırlar. Sonra da mənə deyirlər ki, özünü toxraq saxla. Ərinə heç zad olmaz, sağ-salamat gəlib çıxacaq. Sağsağan yalan deyir? Mən min dəfə sınamışam. Deyək, sağsağan yalançıdır, molların Quranı da yalan deyir? Orada aydın yazıblar: cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Quranın inanmayanın Allah başına daş salar. Amma yenə sizin deməyinizə görə, getdim həmşəri Cahani götürürdim, bu da fala baxsın görək.

**Həmşəri Cahan.** Quranın qarşısında bizim falımızın adı yoxdur. Ancaq mən bircə şey soruşacağam. Molla Quranı baxmaqdən qabaq dəstəməz aldı, ya yox?

Fatmanisə və **Gülpəri.** Yox, almadi.

Həmşəri Cahan. Onda onun istixarəsinin düzlüğünə şəkk gətirmək olar.

Güləndəm. Di sən fal aç, görək.

Həmşəri Cahan (*cibindən bir ovuc noxud çıxarır*). Bismillahi rəhmanirrəhim! Falımız faldır, falmanımız Allah! Hürü qarının əli ilə, Pəri qarının əli ilə, cin padşahının tacı xatırınə, Seyid Şəbinin cəddi xatırınə, on iki imam, yüz iyirmi dörd min peyğəmbər xatırınə, noxudlarım, sizdən doğru xəbər istəyirəm. (*Noxudları əlində oynadıb yerə atır*) Biri tek düşdü, dördü də onun qarşısında hamısı burun-buruna. Birini buradan götürdüm, birini də buradan, yenə birisini buradan götürdüm, birini burdan, ikisini buradan, ikisini oradan. Bu bircə dənə tək qaldı. Qalanları çıxıb getdilər. Falı yaxşı görmürəm.

Gülpəri. Daha nəyi yaxşı görəcəksən? Kişinin qabağına dörd nəfər çıxıb öldürüb, tək qoyub gedirlər. Yaziq, bədbəxt Tariqulu.

Fatmanisə. Bu da noxud falı. Buna da bir söz deyəcəksiniz? Daha nə deyirsiniz, onu da eləyim.

Qızyetər. Ay qız, yenə ümidi Allahdan kəsmə. Bəlkə deyilənlər yalandır. Seyid Şəbinin ocağına bir nəzir də de.

Fatmanisə. Nəziri nəyə deyəcəyəm? Seyid Şəbi mənim kişimi dirildib gətirib mənə verəcəkdir? Başına daş düşüb, qurtarıb gedib.

Qədim məyus daxil olur.

Fatmanisə. Ay bala, geldiniz? Yoldaşların da geldilərmi?

Qədim. Yox, ana. Getdik bənövşə yiğmağa, uşaqlar başladılar mənə nəsihət eləməyə. Deyirlər, sənin anan avamdır, sən də avamsan, adam da, deyirlər, sağsağana inanarmı? Mən dedim ki, anam çox sina-yıb, sağsağan həmişə doğru danışır. Bunun əvəzində hamısı ağız-ağıza verib, oxudular: səlli əla sağsağan, isti fətir, göy soğan. Mən də ağladım, küsdüm göldim evə.

Fatmanisə. Yaxşı elədin, bala, qayıtdın göldin. Onların atasaları da dinsizdir. Uşaqları da onlara baxıb dindən, məzhəbdən çıxıblar.

Gülpəri. İndiki uşaqları demə. Heç birisi Allaha, peyğəmbərə inanmir. Tamam dünya dinsiz olubdur.

Qızyetər. A Fatmanisə, nə olar, gedib bir ispolkoma xəbər verib, onlardan bir səhīh əhval alasan.

Fatmanisə. İspolkom mayın biri keçməsə, mənə xəbər verməz. Nə olubdur? Sağsağan yalan, noxud falı yalan, ispolkom doğru? Din-

məz oturub evdə dərdimi ağlayacağam. (*Qədimə*) Bala, gəl yanımı.  
Acmışanmı?

**Qədim.** Hə, ana, acam.

**Fatmanisə** (*durub taxçadan bir az pendir, çörək alıb verir*). Al  
ye, axşama bozbaşımız var.

**Gülpəri.** Ay arvadlar, durun gedək. Axşama az qalıbdır, inəklər  
naxırdan qayıdacaqlar.

**Sərəncam.** (*Fatmanisəyə*). Ümidini kəsmə.

**Güləndəm.** Neyləməli, səbrdən başqa əlac yoxdur.

**Qızyetər.** Bu işlər hamısı keçəndən sonra, bir səhīh xəbər gə-  
linca özünə əziyyət vermə.

**Həmşəri Cahan.** Mən də durum gedim, a Fatmanisə, axşamdır.

**Fatmanisə** (*pul verir*). Xoş gəldin.

Həmi gedir.

**Fatmanisə** (*oğlunu qucaqlayır*). Yazıq balam, atasız yetim balam!

*PƏRDƏ*

## İKİNCİ PƏRDƏ

### DÖRDÜNCÜ ŞƏKİL

Kənd meydançası. Mayın biridir. Evlər, dükənlər qırmızı bayraqlarla, yaşıllarla bəzənmiş. Arvadlar, kişilər, uşaqlar faxir libasda gəzisişirlər. Bir tərəfdə musiqi – yastı balaban çalınır. Kəndin cavanları oynayırlar. Qədim bir kənardan durub tamaşa edir. Bir qədər keçidkə şeypur, baraban səsi eşidilir. Bir dəstə pioner nizamla gəlib meydançada toplaşırlar. Musiqi kəsilir.

**Komsomolçu.** Yoldaşlar! Bu gün cəmi dünya proletarlarının böyük bayramıdır. Bu gün dünyadan hər yerində işçilər, kəndlilər əllə-rində qırmızı bayraqlar: “Yaşasın hürriyyət! Yaşasın əmək azadlığı! Yaşasın dünya inqilabi! Yaşasın beynəlmiləl!” – deyə on minlərlə, küçə-lərə, meydanlara çıxıb qışqırırlar. Avropa məmləkətlərində işçilər zavodçuların, fabrikantların əllərində, kəndlilər mülkədarların əllərin-də qul olub işləməkdəirlər. Milyonlarca işsiz qalanların bu gün bay-ram ocağı boşdur. Bunların hamısının ümidi dənə dənə inqilabında və

Şuralar İttifaqındadır. Yaşasın hamı proletarları əzabdan qurtaran dün-  
ya inqilabı! Ura!..

Camaat və pionerlər (*qışqırırlar*). Ura!..

Komsomolçu (*pionerlərə*). Pioner yoldaşlar! Siz Vladimir İliç  
Leninin əziz, istəkli balalarınız və onun yolu ilə gedən rəhbərlərin və  
müəllimlərin gələcəkdə əvəzisiniz. Bu rəhbərlərə layiq əvəz olmaq üçün  
sizə üç şey lazımdır: əvvəlinci oxumaq, ikincisi oxumaq və üçüncüsü  
yenə oxumaq. Bu, sizi ürəkdən sevən atanız Vladimir İliçin siz balalarına  
vəsiyyətidir. Yaşasın Lenin yolu ilə gedən inqilab rəhbərliyi!.. Ura!..

Pionerlər və camaat. Ura!.. Ura!..

Şeypur və baraban çalınır.

Komsomolçu. Yaşasın sizə tərbiyə verən müəllimləriniz!.. Urra!..  
Pionerlər. Urra!..

Şeypur və baraban çalınır.

Birinci pioner. Yoldaşlar, mənim təklifim var: gəlin səs-səsə  
verib, bir yaxşı nəğmə oxuyaq.

Pionerlər. Oxuyaq, oxuyaq. Ura!..

Hamısı nəğmə oxuyurlar.

İkinci pioner (*Qədimə tərəf gəlir*). Qədim, kənardan niyə du-  
rub baxırsan? Niyə bizimlə nəğmə oxumursan?

Qədim. Nə bilim?

İkinci pioner. Nə bilim bir cavab deyil.

Üçüncü pioner. Sağsağan atasının ölüm xəbərini gətiribdir,  
ona görə yas saxlayır.

Komsomolçu. Qədim, bilirsən nə var? Şuralar yolunda yüz  
minlərcə adamlar can qoyublar. İşçilər kapitalistlərin əlindən qurtar-  
maq üçün, rəiyiyət bəylərin, xanların, müamiləçi hacıların, mollaların,  
seyidlərin, mərsiyəxanların, dərvişlərin əllərindən qurtarmaq yolunda  
nə qədər qan töküblər. Sənin atanın ölümü hələ məlum deyil. Elə deyək  
doğrudur. O da şuralar yolunda verilən qurbanlardan biri. Sənin Şura  
hökuməti kimi atan var, səni atandan yaxşı saxlayacaq. Şura hökuməti  
onun yolunda can qoyanların külfətini başıaçıq qoymaz. Get yoldaşla-  
rina qarış, sən də onlar ilə nəğmə oxu. Bu gün bayramdır. Oxumaq,  
oynamaq, gülmək günüdür, ağlamaq günü deyil. Pioner bu gün hər dər-  
dini yaddan çıxarmalıdır.

Qədim. Atam deyirdi, səni məktəbə qoyacağam. İndi məni məktəbə kim qoyacaq?

Komsomolçu. Səni məktəbə də qoyacaqlar, yaxşı da oxuda-caqlar. Böyük müəllim olacaqsan, sən də pionerlərə dərs verəcəksən. Ondan sonra sağsağana, qarğaya, tasa, fala inanmayacaqsan. Görəcəksən ki, bunların hamısı fəqir-füqərəni tovlayıb, ciblərini kəsmək üçündür. Get, bala, get yoldaşlarınlə sən də nəgmə oxu.

İki pioner Qədimin qolundan tutub çəkirlər: gəl gedək!

Qədim. Bir də mənə sataşıb, “səlli əla sağsağan” deməyəcəksiniz?

Birinci pioner. Yox, bizə yavuq gələn, bizimlə bir fikirdə olan yoldaşlara sataşmarıq.

Qədim. Onda gedək. (*Gedib uşaqlara qarışır.*)

Birinci pioner. Yoldaşlar, Qədim gəldi. Daha sağsağanın quyruğunu əldən qoydu.

Pioneerlər. Ura!.. Ura!..

Təzədən nəgmə oxuyurlar.

Komsomolçu (*qabağa gəlir*). Uşaqlar, nəgməni gözəlcə oxudunuz. İndi oynamaq da lazımdır. (*Aşıqlara*) Çalın, indi də pionerlər oynayacaqlar.

Aşıqlar çalırlar, pionerlər birbəbir oynayırlar.

İkinci pioner. Yoldaşlar, təklifim var.

Pioneerlər. Necə təklif? Nə təklif?

İkinci pioner. Gərək Qədim oynasıń. Qəbul edənlər əllərini qaldırsınlar. (*Hami əl qaldırıb ura qışqırır.*) Qəbul olundu, Qədim, keç ortalığa.

Qədim. Mən oynamaq bacarmıram.

İkinci pioner. Olmaz, gərək oynayasan.

Birinci pioner (*Qədimə*). Özün bil, oynayırsan oyna, oynamır-san yenə “səlli əla sağsağan” oxuyacağıq.

Qədim. Yox, oxumayın, oynaram.

Birinci pioner. Di oyna. (*Aşıqlara*) Aşıq, çal!

Aşıqlar çalırlar.

Pioneerlər (*Qədim oynayıb qurtardıqdan sonra*). Afərin! Sağ ol! Malades!

Komsomolçu (*pioneerlərə tərəf gəlir. Aşıqlar sakit olurlar*). Uşaqlar, sizə bir qəribə nağıl söyləyim. Bizim kənddən bir kişi Tovuz dairəsində bir kolxoza buksırə getmişdi. Orada buksir qurtardıqdan sonra özünü zərbəçi elan edib Qasım İsmayılov dairəsindəki kolxozlara köməyə gedib. Buradan qayídanda yolda üstünə quzdurlar tökü-lüb onu öldürüb'lər. İndi o kişi dirilib, budur gəlir.

Pioneerlər. Hani, hani? (*Qədimin atası Tarıqulunu görürərlər*.) Qədimin atası gəldi! Qədimin atası gəldi! Qədimin atası gəldi!

Hoppanırlar.

Qədim (*atasını görüb yüyürür qabağına*). Ay dədə, bəs deyirdilər səni öldürüb'lər?

Tarıqulu. Kimin nə hünəri var sənin atanı öldürə? Onu kim deyirdi?

Qədim. Arvadlar deyirlər.

Tarıqulu. Arvadlara qalsa, adamı gündə beş dəfə öldürüb, basdırırlar.

Pioneerlər. Sağsağanlar xəbər gətiriblər, sağsağanlar.

Tarıqulu. Gedək evə, gör sənə nə yaxşı peşkəşlər gətirmişəm.

Birinci pioner. Qədim, sağsağanı necə gördün?

Tarıqulu. Bu nə sağsağandır?

Qədim. Gedərik evdə bilərsən. (*Yoldaşlarına*) İndi mən də sizinlə bir yerdə oxuyacağam. (*Oxuyurlar*.) Səlli əla sağsağan, isti fetir, göy soğan!

Xalq meydançada çalıb-oynamaqdə davam edir.

PƏRDƏ

## BEŞİNCİ ŞƏKİL

Tarıqulunun evi. Fatmanisə cəhrə əyirir, hərdənbir ah çəkir.

Gülpəri (*daxil olur*). Necəsən, a Fatmanisə? Heç kişidən bir xəbər yoxdur?

Fatmanisə. Kişi haradadır ki, ondan bir xəbər də gələ. Kişini aparıb harada başını əkdilərsə, Allah bilir. Kənddə, budur, hamı danı-

şır ki, sabah onun ölüm xəbərini gətirəcəklər. Heç nahaq yerə qaldım qara günün qarasına. Əlimdə də bir yetim uşaq.

Gülpəri. Deyirlər ki, onun nəşini Qaraqurşaqlıda basdırıblar. Gəl-sənə oraya bir adam göndərəsən.

Fatmanisə. Adamı nahaq yerə avara eləyib niyə göndərəcə-yəm? Adam da gedən kişilərin biri. Hər kəsə ağızımı açıram, deyir: arvad, ayıbdır, boş sözlərə inanma. Kişinə bir şey olsaydı, biz bilərdik. Məni arxayıñ eləyib yola salırlar, sonra dalımcə əlli min söz danışırlar. Deyirlər, qoy Tariqulunun ölüm xəbərini hökumət özü versin. Adam göndərəcə-yəm, o da gedib bir az boş-boşuna dolanıb bir yalan xəbər-lə qayıdacaq.

Gülpəri. Elədir, ay qız, elədir! Yaziq sənin gününə. Bir üzü qız, bir üzü gəlin, qalacaqsan bu damın altında. Kişiciyi nahaq yerə alda-dıb, otundan, suyundan avara elədilər. Ay qız, hərdənbir fikir eləyirəm ki, bəlkə Tariqulu sağdır. Sonra istiğfar eləyirəm. Nə oldu, Allahın kəlamı da, iki fal da yalan oldu? Arvadların, kişilərin hər yerdə danışıqlarına nə deyirsən? Yaziq Fatmanisə!

Fatmanisə. Yaziq dedin qoydun? Yaziq günə qaldım, yamanca yerdə axşamladım.

Tariqulu (*daxıl olur*). Arvad, nə olubdur ki, yaman yerdə axşamlayasan?

Fatmanisə ərini görüb, gözləri böyümüş halda bir az ərinin üzünü mat baxdıqdan sonra qışqırıb özünü bir kuncə soxur, başlayır titrəməyə.

Tariqulu (*Gülpəriyə*). Ay Gülpəri, gör bu arvada nə oldu, niyə belə eləyir?

Gülpəri (*qışqırıb özünü o biri kuncə soxur*). Əstəğfürullah, əstəğ-fürullah! Haradan gəlibəsən, oraya qayıt!

Fatmanisə (*titrəyir*). Bismillah, bismillah!

Tariqulu (*Fatmanisəyə*). Dəli olmayıbsan, ay arvad, nədən qor-xursan? Görmürsən ki, mənəm, Tariquluyam?! (*Qolundan tutur*.)

Fatmanisə (*qışqırıb əlləri ilə üzünü örtür*). Aman, yavuq gəlmə, yavuq gəlmə!

Tariqulu. Bu adamlar dəli olublar, nədir?

Gülpəri dizləri üstündə yavaş-yavaş qapıya tərəf sürünlür. Tariqulu dönüb baxdıqda ucadan qışqırıb qapıdan çıxır.

**Qədim** (*yoldaşları ilə daxil olur*). Bu qarı niyə qışqıra-qışqıra, bismillah deyə-deyə qaçıdı?

**Tarıqulu.** Bilmirəm nə işdir? Odur anan da küncə girib titrəyir, yavuğa gedəndə, qışqırıb məni qovur.

Qədim və uşaqlar gülüşürlər.

**Birinci pioner.** Tarıqulu əmi, bilirsən nə var? Kənddə xəbər çıxmışdı ki, səni öldürüb'lər. İndi Fatmanisə xala elə bilir ki, sən xortlayıbsan. (*Gülür*) Odur ki, qorxudan qaçıb divara qısılıb titrəyir.

**Qədim.** Dədə, budur iki gündür nənəm ağlayır, mən də ona baxıb ağlayıram.

**Tarıqulu.** Di belə söylə də! (*Arvadına*) Ay axmaq, dur bəri gəl. Mən də qorxdum, dedim arvadın başına hava gəlibdir, nədir?

**Fatmanisə** (*titrəyərək*). Pə... pə... pə... Bəs sə... sə... səni öldürməyiblər?

**Tarıqulu.** Ay qız, məni kim öldürə bilər? Məni öldürən hələ anasından olmamış. Mən özüm bir tək bu yumruqla dörd quldurun öhdəsindən gələrəm. Gəl, bax gör sənə, Qədimə nə yaxşı sovqatlar gətirmişəm. Sənə bir dəst paltar, Qədimə çəkmə, ondan başqa qənd, çay konfet... hər şey...

**Qədim.** Dədə, bəs mənə pioner paltarı almadın?

**Birinci pioner.** Pioner paltarımı sənə biz verəcəyik.

**Fatmanisə** (*yavaş-yavaş gəlir*). Bəs hamı niyə deyirdi ki, səni öldürüb'lər?

**Tarıqulu.** Qorxma, yeyin gəl. Bircə deyin görüm, mənim öldü xəbərimi sizə kim gətirdi?

**Qədim.** Dədə, sağsağan gətirdi.

**Tarıqulu.** Sağsağan nədir, ay bala?

**Qədim.** Qapıda sağsağan qırıldayırdı, nənəm dedi ki, sağsağan dədənin gəldi xəbərini verir. Dur deginən: sağsağan, sağsağan, xeyir xəbər olasan, oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur. Mən də çıxıb, deyib qayıtdım. Anam soruşdu ki, sağsağanın başı bizə tərəf idi, yoxsa quyruğu? Dedim quyruğu. Elə onu dediyimi gördüm, iki əllərini dizlərinə sırpıb dedi: vay evim yixıldı, yəqin kişinin başına daş düşdü.

**Tarıqulu.** Arvad, mən sənə həmişə deyirdim ki, avamsan. Amma belə axmaq olduğunu bilmirdim. Sağsağan nədir, dəlisən, nəsən?

Fatmanisə. Getdim mollaya da baxdırdım. O da dedi: cibini kəsbilər, özünü də iflim-iflim eləyi blər. Həmşəri Cahan noxud falına baxdı. O da dedi ki, dörd adam düşüb üstünə öldürüblər. Sonra da gördüm tamam kənd danışır.

Tarıqulu. Kəndə də xəbər salan sənin axmaqlığındır. Nə vaxtadək sağsağana, qarğaya, noxud falına, molların keçə kitabına inanacaqsan? İndi görürsən ki, hamısı yalandır?

Fatmanisə. Daha nə deyim?

Tarıqulu. Nə sözün var, nə deyəssən? Bir vaxt var idi mən də sənin kimi kor idim. Cibkəsənlərin, qulaqkəsənlərin, firıldaqçıların sözünə inanırdım. Sonra gözüm açıldı, doğrunu yalandan ayırdım. Budur, neçə ildir gecə-gündüz sənə deyirəm: arvad, get dərs oxu savadlan, dünyanın işlərinin yaxşı-yamanlılığından xəbərdar ol. Mən dedim, mən eşitdim. Mənim nəsihətimi qoyub, getdi Gülpərinin, Mahpərinin, Şah-pərinin sözlərine baxdım.

Fatmanisə. Daha sözüm yoxdur, gedib oxuyaram.

Tarıqulu. Sabah da bayramdır. Ayın üçündə gedərsən qadınlar klubuna, orada başlarsan dərs oxumağa. Mən də sənin kimi savadsız idim. İndi görürsən kitab oxuyuram. “Yeni yol”, “Kəndçi” qəzeti oxuyuram. Kağız yazıram.

Fatmanisə. Yaxşı, gedərəm. Kitab-dəftər al, gedim oxuyum.

Tarıqulu. Sənə orada kitab da verəcəklər, dəftər də, qələm də. Hər şey verəcəklər. Eşitdin?

Fatmanisə. Eşitdim.

Birinci pioner (*Qədimə*). Qədim, indi bundan sonra sağsağan qırıldamasına, noxud falına inanacaqsanmı? Görürsənmi, bunlar hamısı yalandır. Atan sağ-salamat gəlib çıxdı, hələ sənə sovgat da gətirdi.

Qədim. Tay, daha inanmaram. Bir də qapımızda sağsağan qırıl-dasa, daşlayıb qovacağam.

Birinci pioner. İndi sən də bizimlə “səlli əla sağsağan” oxuyursanmı?

Qədim. Oxuyuram.

Qədim və pionerlər (*oxuyurlar*). Səlli əla sağsağan, isti fətir, göy soğan. Səlli əla sağsağan, isti fətir, göy soğan.

Tarıqulu. Barakallah, balalarım. Yaxşı havadır, oxuyun.

# YOLDAŞ KOROĞLU

*Əsər doqquz şəkildə*

## ƏŞXAS

İsrafil – kəndlili, kor bir kişi	Molla Vəli
Şərəf – onun arvadı	Güldəstə – Hacı Bayramın qızı
Salman – onun böyük oğlu (Koroğlu)	Rəhim – Hacı Bayramın nökəri
İmrən – onun kiçik oğlu	Mahmud – Hacı Bayramın baş əmələsi
Hacı Bayram	Cavədov – hökumət nümayəndəsi
Hacı Novruz	Səfiqulu – kəndlili
Məşədi Əhməd	Cavan, qoca kəndlilər; komsomolçu
Kərbəlayı Allahverdi	oğlanlar, qızlar, uşqalar, əsgərlər,
Mirzə Həsən – kənd müəllimi	komandır, qarovalıç, yaralı, uşaqlar

## BİRİNCİ ŞƏKİL

Kor İsrafilin evinin qabağında Şərəf və oğlu İmrən oyləşmişlər. Gün batmağa meyli edir.

İmrən. Ana, axı mən acam, səhərdən ağızıma bir tikə çörək almamışam.

Şərəf. Necə eləyim, ay bala? Mən yedim sənə vermədim? Mən də sənin kimi acam. İndi atan, qardaşın gələrlər, çörək də gətirərlər.

İmrən. Ana can, atama belə yazığım gəlir ki, səhərdən evdən çıxır, axşamadək bu kənddən o kəndə piyada uzun yollar gedir, axşam yorulmuş gəlir yixılır, gecə sübhədək canının ağrısından yata bilməyir. Nə vaxtadək bizim dolanışacağımız belə keçəcəkdir?

Şərəf. Əlac nədir, anan sənə qurban olsun. Atanın gözləri olsayıdı, indi işləyirdi, əkirdi, tökürdü, biz də dolanırdıq.

İmrən. Ana can, atamin gözləri nədən tutuldu?

Şərəf. Ay bala, mən sənin atanın evinə gələndə elə gözləri koridi. Uşaqlıqda çiçək çıxarıb, ondan kor olmuşdu.

**İmrان.** Yadındadırımı, ana can, atam bir dəfə naxoşladı, üç gün dilənməyə gedə bilmədi. Çardağın altında yazılı kişi uzanmışdı. Gəldim yanında oturdum, əlimi qoydum sinəsinin üstünə, soruşdum: ata haran ağriyir? Əlimdən tutub məni özünə tərəf çəkdi, başımı sığalladı, üzümdən öpdü. Sonra əlini sifətimə çəkib dedi: ay bala, nə olardı bircə sənin, qardaşının, ananın sifətini görəydim, ondan sonra öleydim. Atama elə yazığım gəldi, gözlərimdən yaş axdı.

**Şərəf.** Göydən hər ne bəla gəlsə, ay oğul, kasiba, yoxsula gəlir. Varlılarını, dövlətlilərin, bəylərin birinin uşaqları çıçək çıxarmayırlar. Kəndə çıçəkdöyən gələndə, gedir onların uşaqlarının çıçəklərini döyür, plovlarını yeyir, evlərində rahat yatır, səhərdən də durub, çıxır gedir işinə. Fəqir-füqəraya qulaq asan yoxdur. Odur ki, onların uşaqları da çıçəkdən kor olurlar.

**İmrان.** Ana can, bir də kəndimizə çıçəkdöyən gəlsə, məni apar, yalvar çıçeyimi döysün, mən də dədəm kimi kor olmayım.

**Şərəf.** Yaxşı, bala!

**İmrان** (*bir qədər sükutdan sonra*). Ana can, axı mən acından oldüm.

**Şərəf.** Bir azca səbr elə, oğul. Görürsən gün əyilib, batmağa az qalıbdi. İndicə atan da, qardaşın da gələcəklər. Durum bir az su qızdırırm, atan gələndə ayaqlarını yuyum. (*Qalxıb o yan-bu yana boylanır.*) Bax, odur gəlirlər.

**İmran** (*sevinmiş*). Hani, hani? (*Atasının qarşısına yürüür.*)

Şərəf çırpıdan ocaq qalayıb, üstünə qazanda su qoyur. İsrafil Salmanın çiyindən yapışmış daxil olur. İmran dallarınca gəlir.

**İsrafil** (*Şərəfə*). Ay arvad, altıma bir şey sal, nəfəsdən düşmüşəm.

**Şərəf** (*döşəkcə salır*). Gəl burada otur. (*Qolundan tutub, oturdur.*)

**İsrafil** (*əyləşir*). Ayaqlarım taqətdən düşüb. Bir azdan sonra daha heç məndə gəzməyə hal qalmayacaqdır. Bilmirəm bu külfət necə dolanacaq?

**Salman.** Qəm yemə, ata. Bir az keçər rahat olarsan. Bundan sonra sən evdə oturarsan. Mən qazanıb gətirərəm. Üç-dörd ildən sonra İmran da imraz elər, o da başlar qazanmağa, belə keçməz.

**İmrən** (*atasının xurcununu açıb baxır*). Ana, atam ət də gətirib.

**İsrafil.** Gətirmişəm, oğlum, ət də gətirmişəm. (*Arvadına*) Ay Şərəf, o əti at qazana, bir şey bişir, uşaqlar yesinlər.

**Şərəf.** Ocağa su qoymuşam. Ayaqlarını yuyum, sonra əti asaram.

**İsrafil.** Ayaqlarımı yatanda yuyarsan. Qabaqca əti as, uşaqlar acdırar.

**Şərəf.** Yaxşı, elə olsun. (*Xurcunu götürüb aparır ocağın yanına, orada içindən ət və çörək parçalarını çıxarır. Bir parça çörək İmrana verir.*) Ala, bunu ye, indicə şorba bişirəcəyəm, doyunca yeyib yatarsan.

İmran çörəyi alıb yeyir.

**İsrafil (Salmana).** Bala, Salman, danışmaq asandır, iş görmək çətin. Deyirsən mənə evdə oturum, sən qazanıb məni saxlayarsan. Sən nə işə yapışacaqsan ki, qazanıb bu külfəti saxlaya biləsen?

**Salman.** Ata, budur neçə aydır, axşam sən və anam yatandan sonra mən evdən gedib gecənin yarısından sonra gəlirəm. Niyə heç bir soruştursan ki, bala, bu gecələri nə gəzirsin? Mən axşamlar gedib bizim kənd müəllimi Mirzə Həsəndən dərs alıram. Bir neçə yoldaşıq. İndi oxumaq, yazmaq bilirəm. Bir də, ata, bir iş var: müsavat hökumətinin axır günləridir. Bu gün-sabah Azərbaycana təzə hökumət gələcəkdir: işçi və kəndli hökuməti. Məmləkətin ixtiyarı indiyədək ayaq altında əzilməkdə olan fəqir-füqəraya veriləcək. Ondan sonra bizim kimi yoxsulların hamisinin əhvalı yaxşılaşacaqdır.

**İsrafil.** Ay oğul, yuxu görürsən, nədi? Başı qapazlı fəqir-füqəra işmi apara bilər?

**Salman.** Doğrudan da, bu işlər indiyə kimi çox adama yuxu kimi gəlirdi. Amma bu yolda işləyənlər də az deyildi. İsləyənləri öldürür-dülər, Sibirə sürgün edirdilər. Onlar buna baxmayıb sözlərinin üstündə mərdi-mərdana dururdular və deyirdilər: füqəra milyonlarcadır, dövlətlilər minlərcə. Az çoxa ağılıq eləyə bilməz. Hökumət çoxun əlində olmalıdır. Bu yolda zəhmət çəkənlərin başında, canından keçən, ölüm-dən qorxmayan bir adam var ki, ona yoldaş Lenin deyirlər. Tamam Rusiyada bu saat işçi-kəndlilər onun sayəsində hökumətlik edirlər. İndi növbət bizə gəlir.

**İsrafil.** Ay bala, sən bu işləri haradan bilirsən, bəs indiyədək niyə danışmirdin?

**Salman.** Açıq danışmağın vaxtı deyildi. Bizim burada xəlvət komitəmiz var, hər yerdən bizə xəbər gəlir. Bakıda adamlarımız işləyir. Bir neçə gündən sonra çıxıb, açıq-açığına söyləyib, xalqın hüququnu anladacağıq.

**Hacı Bayram** (*yolla ötərkən dayanır*). Ay İsrafil, yenə balalarını başına toplayıb nə söhbət eləyirsən?

**İsrafıl.** Nə söhbət eləyəcəyəm, ay hacı! Bizim dərd-qəmdən başqa nə söhbətimiz ola bilər?

**Hacı Bayram.** Sənin nə dərdi-qəmin ola bilər? Üçdə alacağın yoxdur, beşdə verəcəyin. Mənim kimi mal-qoyun dərdi çəkmirsən. Xalqın müftə cœurəyindən yeyib yatırsan.

**Şərəf** (*əlində soğan doğrayarkən, ahəstə*). Səni görüm, İsrafilin gününə düşəsən, arvadın da mənim günümə, onda görərsən ki, dərd-qəm nəyə deyərlər.

**Salman.** Az qalibdir, ana. Bir azdan sonra biz çəkən dərd və qəmdən o da çəkəcək.

**İsrafıl.** Ay hacı, hər adamın dərdi özünə görə yükdür. Büyük başın böyük ağrısı olar, balaca başın da balaca ağrısı.

**Hacı Bayram.** Ay İsrafil, sənin bu oğlun Salman qoçaq oglana oxşayır. Gəlsənə onu mənə nökər verəsən? Ona yedikcə cœurək verərəm, geydikcə paltar verərəm. Bir qədər məvacib təyin elərəm. Bir neçə vaxt qapıda-bacada işlər, mənim işlərimə bələd olar. Sonra gəldikcə işini, məvacibini artıraram, sən də rahat dolanarsan.

**İsrafıl.** Mənim sözüm yoxdur, özü razı isə, getsin.

**Hacı Bayram.** Özü nə deyib razı olmayıcaq! Onu oğul kimi saxlayacağam. Həmişə o da, səndə məndən razı qalacaqsınız.

**İsrafıl** (*oğluna*). Razisanmı, ay oğul?

**Salman.** Sən razı olandan sonra, mənim nə sözüm ola bilər.

**Hacı Bayram.** Onda bu günlərdə gələrsən bağlaşarıq, başlarsan işləməyə.

**Şərəf.** Hacı Bayram, səni and verirəm balalarının canına, mənim balama ağır iş tutdurma.

**Hacı Bayram.** Arxayın ol, mən ona gücünə görə iş verərəm. Arxayın ol bacı. Di salamat qalın. (*Salmana*) Bu gün bazar ertəsidir. Cümə axşamı səhərdən gələrsən, yaxşı da gündür. (*Gedir.*)

**Salman.** Baş üstə.

**Hacı Bayram** (*dübarə qayıdır*). Bax, orada duran başı şapkalını görürsən? (*Barmağı ilə göstərir.*) Elə adamlardan bacardıqca uzaq qaç. Sənin ağlını başından oynadarlar. (*Gedir.*)

**Salman.** Hacı Bayramın evinə girmək bəd olmaz. Evi yaxşı evdir, kənd idarəsinə yaxşı yarar.

**İsrafıl.** Ay oğul, o kimi göstərdi?

**Salman.** Bizim kənd müəllimi Mirzə Həsəni göstərdi.

İsrafîl. Bir belə ki, sən onu tərif eləyirsən, onu görüm dünya durduraca dursun.

Salmân. Necə tərif eləməyim? Mənim və yoldaşlarımın gözlərini açan, xalqı haqq yola çağırın o deyilmi?

Mirzə Həsən gəlir.

Mirzə Həsən. Salameleyküm, ay İsrafil dayı. Necəsən? O yekən qarın kulakla nə söhbət eləyirdin?

İsrafîl. Kulak nədir, ay mirzə?

Mirzə Həsən. Fəqir-füqəranın, işçilərin zəhmətlərindən varlanıb, onları tapdalayana kulak deyirlər. Nə əcəb iltifat üstünə gəlib, səninlə söhbət eləyirdi!?

İsrafîl. Bir söhbət yox idi, ay mirzə. Deyir, oğlun Salmanı mənə nökər ver.

Mirzə Həsən. Sən necə? Razı oldun?

İsrafîl. Əlacım nədir, ay sənə canım qurban. Qocalmışam, gəzməyə taqətim yoxdur. İndiyədək uşaq idi, mənim də əlacım yox idi, dilənib külfət saxlayırdım. İndi daha böyüyübdür, bundan sonra da o qazansın məni dolandırsın.

Mirzə Həsən. Sən elə eləmə, İsrafil dayı. Mən sənin dilindən bir ərzi-hal yazaram, göndərərəm lazımı yerinə, sənin uşaqların böyüyüb səni saxlamağa qadir olunca, sənə məvacib kəsərlər. Uşaqların ikisini də göndər mənim yanına dərs oxusunlar, savad alsınlar. Savadlandılarımı, hər biri bir iş sahibi olar. Sən də rahat yaşırsan.

İsrafîl. İndi Salmanın gedib hacı Bayramın evində qulluq eləməsinə məsləhət görmürsən?

Mirzə Həsən (*bir qədər fikirdən sonra*). Hələlik qoy getsin. (*Salmana*) Eybi yoxdur, bir neçə günlüyü get. Sənin ona yaxın olmağın lazımdır. Axşamlar yenə öz qaydası ilə görüşərik. Sonra işə baxarıq. (*İsrafilə*) İsrafil dayı, hacı bayramlarının hökumət sürmələrinə az qalıbdır. Onun tək kulakların, hampaların, mülkədar-bəylərin və xanların haqqında başqa fikirlər var. Bu günlərdə onun cəmi var-yoxunu əlindən alıb camaata verəcəklər, özündən xəbəri yoxdur.

İsrafîl. Mən bunu anlamadım, ay mirzə. Məni dürüst başa sal. Necə yəni onun malını əlindən alıb camaata verəcəklər?

Mirzə Həsən. Burada başa düşməməli bir şey yoxdur. Hacı Bayram üçün dövlət, mal qazanan haman onun qapısındaki rəncbərlərdir, çobanlardır, naxırçılardır, kəndin kişiləri, arvadlarıdır. Bunlar zəhmət

çəkiblər, zəhmətlərinin meyvəsini Hacı Bayram yeyib. İndi ona deyəcəklər ki, daha kifayət edər: mal zəhmət çəkənindir, hazır üstündə oturub müftə yeyənlərin deyil. Odur ki, onun əlindəki camaat qazanlığı malı alıb, camaatin özünə verəcəklər. İndi başa düşdünmü?

**İsrafı1.** Çox gözəl başa düşdüm. Bəs bunu indiyədək niyə eləmirdilər?

**Mirzə Həsən.** İndiyədək hökumət başında bəylər, xanlar oturublar, özləri kimiləri də saxlayıblar. İndi təzə hökumət gözlənir, zəhmətkeşlər hökuməti, işçi-kəndli hökuməti.

**İsrafı1.** Mən buna inanmirdim. Salman doğru deyirmiş. Bax, hökumət buna deyərlər. Ömrün uzun olsun, ay mirzə, mənim ürəyimi şad elədin.

**Mirzə Həsən.** Di salamat qalın, mən gedirəm. Əlbəttə, uşaqları məktəbə göndərərsən.

**İsrafı1.** Baş üstə, ömrün uzun olsun. Xata-baladan uzaq olasan.

**Şərəf.** Ay mirzə, kasıb koması olanda nə olar, yaxşı şorba bişirirəm, otur, bir-iki qaşiq yeginən.

**Mirzə Həsən.** Yox, Şəref xala, çörəyin bol olsun, çox razıyam. Ancaq qaranlıq düşənədək mən gərək evdə olam.

**Şərəf.** Nə deyirəm, sən bilən yaxşıdır.

**İsrafı1.** Mirzə, ərizəni nə vaxt yazacaqsan?

**Mirzə Həsən.** Nə vaxt uzaqdır. Bir az səbr elə, vaxtı yaxınlaşır. Hələ ki, xudahafiz. Salamat olun. (*Gedir*)

**İsrafı1.** Xoş gəldin, göz üstə gəldin, ömrün uzun olsun.

**Salman** (*Mirzə Həsəni ötürür*). Mirzə, bu gün bir təzə xəbər yoxdur?

**Mirzə Həsən.** Yaxşı xəbər var. Şura hökumətinin gəlməsi bir həftə çəkməz.

**Salman.** Deməli, zəhmətkeşlərin eziyyətlərinin axırıdır.

**Mirzə Həsən.** Çörəkdən sonra gələrsən, təzə gələn məktubları sənə göstərərəm. Yoldaşlara xəbər ver, hazırda dursunlar. Təzə xəbərə görə Dağıstanda Şura hökuməti qurulmuş, müsavat vəzirlərinin başları ziyaflətlərə qarışib dünyadan xəbərləri yoxdur. Cəbhə büsbütün açıqdır. Şura qoşunu məməniətsiz Bakıya gira bilecək.

**Salman.** Bəlkə dəmir yolunu dağıdılar?

**Mirzə Həsən.** Bu mümkün deyil. Dəmir yolu əmələləri heç vədə buna yol verməzlər. Xülasə, yoldaşlara deginən hazırda dursunlar. İnqilab vaxtı həmişə bir qarşıqliq gözləmək olar. Bizim kənddə də

bir para dələduzlardan ara qarışdırma gözləmək olar. Kənddə asayışın pozulmasına gərək bizim yoldaşlar yol verməsinlər.

S a l m a n . Hazırkıdlar. Mürəxxəs olum. Bir-iki saatdan görüsərik. (*Qayıdır.*)

İ s r a f i l . Salman gedir qulluğa. Payız girənədək də məni İmran gəzdirir. Mirzə Həsənin ömrü uzun olsun. Bəlkə onun köməyi ilə zəhmətdən, əzabdan qurtaraq.

Ş ə r ə f . Daha qaranlıq düşür, durun gedək içəri, mən də şorbanı bişirim gətirim.

İ s r a f i l . Ay oğul, gəl qolumdan yapış.

Salman onun qolundan yapışib içəri aparır.

Ş ə r ə f (*ocağın kənarında*). Zəhmət, məşəqqətlə ömür keçirdik, kirpiyimizlə od götürdüük. Mirzə deyən doğru olsayıdı, ömrümüzün axırdına işqli gün görərdik. Mirzə yalançı oğlan deyil.

İ m r a n . Ana, şorba bişmədi?

Ş ə r ə f . Bir azca səbr elə, oğlum, indicə bişər.

S a l m a n (*içəridən çıxıb bir qədər göy üzünə baxır*). Ana, o işlədayan ulduzu görürsən?

Ş ə r ə f . Çoban ulduzunu deyirsən, ay bala?

S a l m a n . Onu deyirəm. Bax, ana, onun beş guşəsi var. O nəinki bir çobanların, cəmi əlsiz-ayaqsızların, füqəranın, kasıbların, tər töküb əl qabarı ilə çörək qazananların, bizim kimi yoxsulların nicat ulduzudur. Bir vaxt olar, beşguşəli ulduzun nuru sayəsində cəmi zəhmətkeşlər və fəqir-füqəra xoşbəxt və rahat yaşar.

Ş ə r ə f . O günü görüb, ölsəydim, dərdim olmazdı.

S a l m a n . Görərsən, ana, tezliklə görərsən!

PƏRDƏ

## İKİNCİ ŞƏKİL

Hacı Bayramın evinin qabağı. Hacı Bayram çarpayı üzərində döşəkcə üstündə əy-ləşmiş, yanında Molla Vəli. Qarşısında Salman və Mahmud ayaq üstündə durmuşlar. Molla Vəli, dizinin üstündə kağız, əlində qələm, ayağının altında qələmdən müntəzir əyləşmiş.

Hacı Bayram (*mollaya*). Axund, necə ki deyirəm, elə də yazarsan. Molla Vəli. Bəli, buyur. (*Hacı dedikcə yazır.*)

**Hacı Bayram.** Mən bu oğlani, Salman İsrafil oğlunu bir ilin müd-dətinə nökər tuturam. Hər bir işə göndərməli olsam, boyun qaçırmalıdır, haqqı ildə altmış manat nəqd pul, bir dəst paltar, bir cüt çarıq, yedikcə çörək. Yazdırın, qurtardın?

**Molla Vəli.** Bəli, qurtardım.

**Hacı Bayram.** Mənim əvəzimdən qol qoy.

**Molla Vəli.** Baş üstə. (*Kağızı yazıb, verir Hacı Bayrama.*) Buyur.

**Hacı Bayram** (*kağızı molladan alıb verir Salmana*). Al, bu sənin sənədin, qoy cibinə, ya apar ver atan saxlasın.

**Salman.** Hacı, bu kağız nahaqdır, sənin sözün mənə sənəddir.

**Hacı Bayram.** Yox, oğul. İş möhkəm yaxşıdır. (*Salman kağızı alıb qoltuq cibinə qoyur.*) Axund, sən də buna bir nəsihət elə.

**Molla Vəli.** Bilirsən nə var, oğul? Bu gündən sən, Hacı Bayramın itaətinə keçirən. Hacının çörəyini yeyəcəksən, ona gərək düz və doğru qulluq edib, işinə haram qatmayasan. Əvvəla, qiyamətdə peyğəm-bərin hüzurunda şərmisar olarsan, ikincisi, bu dünyada yedyiñ çörək gözünə durar.

**Salman.** Əlbəttə, molla dayı, hər adam boynuna götürdüyü işi gərək doğru və dürüstlüklə aparsın.

**Molla Vəli.** Barakallah, oğlum. Yaxşı danışdın.

**Hacı Bayram.** Molla, bu oğlani mən çıxdan xoşlamışdım. Sir-sifetindən kamallı oğlana oxşayırdı. İndi görürəm ki, sehv düşməmişəm. (*Salmana*) Doğruluqla qulluq elərsən, haqqını artıraram, xələt verərəm, qulluğunu artıraram. Bunu bil ki, sənin şikəst atana, qoca anana rəhmim gəlib, istəmişəm sizə bir qədər çörək verim. Sən də o çörəyin qədrini bilməlisən. Bunu da sənə deyirəm, qulağında yaxşı saxla. O avara müəllim Mirzə Həsəndən və onun kimi cibləri boş, ağızlarını Allah yoluna qoyub axmaq-axmaq danışanlardan uzaq ol. Onlardan adama ziyandan savayı bir şey dəyməz. Eşitdinmi?

**Salman.** Bəli, eşitdim.

**Hacı Bayram.** Mollanın nəsihəti qulağında qalsın.

**Salman.** Baş üstə.

**Hacı Bayram.** İndi səni tapşırıram bu Mahmuda. Sənin işini sənə bu göstərəcəkdir. (*Mollaya*) Di, axund, buyur gedək içəri, bir az çörək yeyək.

**Molla Vəli.** Ya Allah. (*Qalxıb hacı ilə gedir.*)

Mahmud bir qədər hacı ilə gedir. Hacı mollanı içəriyə buraxıb, dönüb

Mahmudla bir qədər ahəstə danışır.

**Mahmud** (*qayıdır, Salmana*). Ay gədə, Koroğlu! Sən indiyədək nökərçiliyin nə olduğunu bilməyibsən. Əllərinin qabığı nazikdir. İndiyədək atanı kor eləyən Allaha şükür eləyib, xalqın müftə çörəyindən yeyibsən. Mən sənə nökərçiliyin nə olduğunu anladım ki, sən də öz işini biləsən. Bax, burada səni işlədəcəklər, onu bil ki, tənbəl işləsən səndən qat-qat qabıq soyacaqlar. Adama altmış manatı müftə yerə verməzlər. Bu, dilənin qazanmaq deyil. Buna zəhmət haqqı deyərlər. Bu sözləri də qulaqlarında möhkəm saxla. (*Çağırır.*) Ay gədə, Rəhim! (*Rəncbər Rəhim gəlir.*) Bu Koroğlunu özünlə götür. Gedin hacının bağının ayağındakı qurumuş ərik ağacını yixin yerə, balta ilə doğrayın, kötüyündən hər biriniz bir şələ odun qayırın, götürün gəlin.

**Rəhim**. Mahmud dayı, axı acıq, bir tikə çörək yeyək gedək.

**Mahmud**. Ay səni acıdan ölüsən! Get Pərinisəyə de, bir çörək versin, aparın bağda ikiniz yeyin. Axşama da bişmişiniz olacaq. Zalim oğlunun yeməkdən savayı ayrı fikri yoxdur. (*Gedir.*)

**Rəhim** (*Salmana*). Gəl, ay yazıq, özünü yaxşı tələyə salıbsan. Gedək Pərnisədən çörək alaq, düşək yola.

**Salman**. Pərinisə kimdir.

**Rəhim**. Pərinisə Mahmudun arvadının adıdır. Mahmud cəlladın biridir, arvadı ondan bədtər. Verdikləri çörəyin yarısı arpa olacaq, yarısı buğda, adamın boğazında ilişib qalacaq. Axşam da ki deyir, bişmiş olacaq, o da nehrədən çıxmış ayranın dovğası. Yeyib bir saatdan sonra yenə acacaqsan. Bələliklə işlə görüm, necə işləyəcəksən. Dördcə ay, artıq demirəm, bunun yanında davam gətirə bilən, sənə Rüstəm pəhləvan deyərəm. Ya sıkəst olacaqsan, ya xəstə olub ömrünün axırına-dək bir böyrün üstə yatacaqsan.

**Salman**. İşləyə bilmərəm, çıxıb gedərəm.

**Rəhim**. Gedərsən, haqqın əlindən çıxar, zəhmətin də özünə qalar.

**Salman**. Necə? Aybaay haqq verməyəcək?

**Rəhim**. Ay bədbəxt, yazıq! Məvacib nədir? Səni bir il tamam işlədəcək, axırda da haqqının çoxunu balta sınığına, kəndir qırılmasına çıxıb, əlinə çöplə çeyirdək verəcək.

**Salman**. A kişi, nə yaman adam imiş bu!

**Rəhim**. Yainki vədən yavuqlaşanda üstünə bir oğurluq yixib, heç bir şahi da verməyəcək. Bəlkə özünü də bir az borclu çıxardacaq.

**Salman**. Eybi yoxdur, bir neçə gün davam etmək olar.

**Rəhim**. Nə dedin?

**S**alman. Deyirəm yaxşı dolaşmışam.

**R**əhim. Hələ nə var ki! Ləzzətini sonra görəcəksən.

**S**alman. İndi görürsənmi ki, Hacı Bayram bu dövləti nə yolla qazanıb?

**R**əhim. Kor ki deyiləm, əlbəttə görürəm. Onun dövlətinin hamısı bizim kimi fəqir-füqəranın qanıdır. Onun bu gördüyüün evinin palçığı bizim qanımızla yoğrulub.

**S**alman. Belə adamlara təzə dildə kulak deyirlər.

**R**əhim. Necə təzə dil?

**S**alman. Mirzə Həsən belə deyir.

**R**əhim. Mirzə Həsən yaxşı oğlandır. Budur bir neçə ildir ki, onu buraya müəllim göndəriblər. Həmişə fəqir-füqəranın mənfəətinə çalışır.

**S**alman. Rəhim, budur neçə aydır, mən axşamlar gedib Mirzə Həsəndən dərs alıram. Yaxşı yazib-oxumaq öyrənmişəm. Onu indiyədək atam da bilmirdi. Onu bil ki, bu günlərdə Azərbaycana təzə hökumət gələcək. Təzə qayda-qanun qoyacaq. İş başında bundan sonra işçilər, kəndlilər olacaq. Bəylərin, xanların, kulakların yerlərini, mülklərini alıb camaata verəcəklər.

**R**əhim. Onu indi hər yerde danışırlar. Təzə hökumətin gəlməyini də camaat gecə-gündüz gözləyir. Odur ki, pristav da bir neçə gündür məlum deyil haraya gedib. Yüzbaşı da qaçıb gizlənibdir.

**S**alman. Doğrudan da neçə gündür bizim yüzbaşı yoxdur. Deyirlər şəhərə gediblər.

**R**əhim. Salman, Mirzə Həsənin yanına getsəm, mənə dərs verərmi?

**S**alman. Niyə vermir.

**R**əhim. Onda gedəndə məni də apar.

**S**alman. Çox yaxşı, apararam. Bu axşam gəl səni bir yerə aparım, orada bizim hər axşam yiğincəğimiz olur. Danışılan söhbətlərə sən də bir qulaq ver.

**R**əhim. Nə yiğincəqdır?

**S**alman. Gedərsən, görərsən.

**R**əhim. Baş üstə, oynaya-oynaya gedərəm. Gəl gedək görək Mahmudun arvadı nə zəhrimər verəcək. Sənin üçün də oradan balta, çatı götürək.

Gedirlər.

**H**acı Bayram (*molla ilə içəridən çıxırlar*). Axund, doğrudan, camaat arasında belə söz var.

**Molla Vəli.** Mən sənə xəlvət deyirəm, bir adam bilməsin. Camaatın qulağını doldurublar, deyirlər təzə hökumət gelir, Şura hökuməti. Müsavat vəzirləri hamısı qaçmağa yer axtarırlar. Pristavları, naçalnikləri tutub dustaq eləyəcəklər. Mülkədarların evlərini, mülklərini əllərindən alıb camaata verəcəklər. Bunu bu saat hamı danışır.

**Hacı Bayram.** Belə iş ola bilməz. Necə ola bilər ki, mənim zəhmət çəkib qazandığım, ya ata-babadan qalmış mülkümü əlimdən alıb versinlər kəndin ac-giclərinə?

**Molla Vəli.** Danışılana görə, guya təzə hökumət deyir ki, bəylərin və hampaların dövləti kasib və füqəranın zəhmətindən toplaşıb. Ona görə onlar əmlakını fəqir-füqəradan oğurlamış kimi olublar və bu oğurladıqları malı öz sahiblərinə, yəni füqəra və kasıblara qaytarıldırlar. Xülasə, hacı, sən də sərvaxt ol.

**Hacı Bayram.** Mənə nə var? Mən pul verib, fəhlə tutub işlədib, özüm üçün güzəran qayırmışam. Bəy deyiləm, rəiyətim yox, kəndkəsəyim yox. Beş-on baş mal-qoyunum var. Təzə hökumətin mənimlə heç bir işi ola bilməz. İndiyədək naloğu rus padşahına, müsavat hökumətinə vermişəm, indi də təzə hökumətə verərəm. Bunlar hamısı o müəllim Mirzə Həsənin qondarmalarıdır.

**Molla Vəli.** Mən sənin çörəyini yemişəm və səni xəbərdar eləmeyi də özümə borc bilirom.

**Hacı Bayram.** Sağ ol, Allah atana rəhmət eləsin. Yaxşı olar ki, camaata da bir məsləhət eləyəsən, belə sözlərə inanmasınlar. Nə qədər olsa mollasan, sənin sözlərin camaatin qulağına batar.

**Molla Vəli.** Mən bacardığım nəsihəti eləyirəm.

**Mahmud** (*hövlnak daxıl olur*). Hacı, indicə kəndə bir atlı geldi. Deyir, Qaraqullar kəndinin camaatı əli ağaçlı, kürəkli tökülüb Rüstəm bəyin evini darmadağın dağıtdılar. Bəy də beş-on nökərləri ilə bir daldaya girib camaatla atışır.

**Hacı Bayram** (*qorxmuş*). A kişi, nə danışırsan? Amandır, deginən bu saat mənim atımı yəherləsinlər, gedim görüm bu nə işdir. Mənim evim yıxlıır. Bir həftə olmaz, gəlib məndən dörd yüz qızıl onluq borc alıb apardı. Amandır, Mahmud, tez ol, özün də atlan.

**Mahmud.** Bu saat. (*Yüyürür.*)

**Hacı Bayram.** Vay namərd! Deyilənlər doğruya oxşayır, evim yıxlıdır.

**Güldəstə** (*içəridən hövlnak çıxır*). Ata, haraya gedirsən?

Hacı Bayram. Nə borcundur haraya gedirəm? Çəkil get içəri.  
Güldəstə. Ata, mən danışığının hamısını eşitdim. Getmə, səni  
öldürərlər.

Hacı Bayram. Sarsağın qızı, məni kim öldürəcək?! Mən elə  
onda ölmüşəm ki, dörd min manat sarı qızıl pullarım əlimdən çıxır.

Mahmud. Hacı, atlar hazırlıdır.  
Güldəstə. Getmə, ata, pul səni qazanmayır ki, sən pulu qaza-  
nırsan.

Hacı Bayram. Çəkil cəhənnəmə, axmağın qızı. (*Qızını itələyib  
Mahmudla gedir.*)

PƏRDƏ

## ÜÇÜNCÜ ŞƏKİL

Həmin həyət. Güldəstə çarpayının üstündə məyus əyləşmiş, o yan-bu yana  
baxır. Salman və Rəhim, dallarında odun şələləri, daxil olurlar.

Rəhim. A hacı qızı, niyə bikef oturubsan?  
Güldəstə. Nə eləyim, atamdan nigaranam.  
Rəhim. Biz gedəndə atan evdə idi. Necə oldu?  
Güldəstə. Mahmud gəldi, xəbər gətirdi ki, Qaraqullar kəndinin  
camaati bəyin evini töküllüb dağıdırılar. Rüstəm bəy də nökərləri ilə meh-  
tərliyə girib rəiyyəti ilə atışır. Atam eşitcək atını minib çapdı. Qorxu-  
ram atamı öldürərlər.

Rəhim. Qorxma, heç zad olmaz. Atan tək getdi?  
Güldəstə. Yox, Mahmud da onunla getdi.  
Salman. Rəhim qardaş, deyəsən Bakıda təzə hökumət dikəlib.  
Müsavat yixıldı. Biz bunu bir həftə bundan sonra gözləyirdik. Çox tez  
oldu. Yaşasın yoldaşlar.

Rəhim. Necə yoldaşlar?  
Salman. Şura hökumətində böyük-kiçik yoxdur, hamı yoldaşdır.  
Bundan sonra mən də sənə yoldaş Rəhim deyəcəyəm.  
Rəhim. Mən də sənə yoldaş Salman.  
Salman. Yox, Mahmud mənə ad qoydu: Koroğlu. O mənim ata-  
mın korluğuna sataşdı. Amma ad mənim çox xoşuma gəldi.

Rəhim. Yaxşı, yoldaş Koroğlu.

Güldəstə. Ay Rəhim, nə söyləyirsiniz, təzə dil danışırsınız?

Rəhim. Təzə dildir. Bir azdan sonra sən də öyrənərsən. Buraya bax, ay Güldəstə, axı sən bir yaxşı qızsan. Sən atanın canı, bir az bizə atan yeyən çörəkdən gətir yeyək, acıdan ölüruk. Mən yenə öyrənmiş canam, bu yaziq Koroğlunun işi lap xarabdır. Mahmud verdiyi arpali çörək ilişib boğazında qalır.

Güldəstə. Yaxşı, bu saat gedim gətirim.

Rəhim. Səni görüm boy-a-başa çıxasan, çörəyin üstünə bir az yavanlıq da qoy.

Güldəstə. Yaxşı. Nəmi bağlı olmasa yavanlıq da gətirərəm. (Gedir.)

Rəhim. Bilirsenmi, yoldaş Koroğlu, bu necə yaxşı qızdır! Heç atasına oxşamayıb. Bu olmasa biz burada acıdan qırılıraq. Məlun oğlu melun Hacı Bayram bizə arpali çörəklə ayran dovgasından başqa bir şey vermir. Hacı Bayramdan bədər də onun sağ əli Mahmuddur. Ağanın malı gedir, muzdurun canı. Bizə, düşəndə, bir qırıq ət veriləndə gözü çıxır.

Güldəstə (*içəridən çıxır*). Ala, yeyin, bu çörək, bu da yağı-şor. Atam karıxdığından nəminin qapısını açıq qoyub gedibdir.

Rəhim. Ver buraya. Bəxtimiz kəsib. Al, Koroğlu, Güldəstənin dövlətindən doyunca yeyək.

Güldəstə (*Salmana*). Sənin adın Koroğludur?

Salman. Yox, Salmandır. Mahmud dayı mənim adımı Koroğlu qoydu. Mən, kor İsrafil kişinin oğluyam. Amma bu ad mənim xoşuma gəldi. İstəyirəm elə bundan sonra hamı mənə Koroğlu desin.

Güldəstə. Mən də Koroğlu deym?

Salman. Elə hamı desin.

Güldəstə. Yaxşı. (Gedir.)

Rəhim (*Salmana*). Di göl otur çörək yeyək.

Çarpayıının üstündə qabaq-qarşı əyləşib çörək yeyirlər.

Salman. Ye, yoldaş, öz malın kimi ye.

Rəhim. Əlbəttə, öz malımdır.

Salman. Ay Rəhim, belim belə pis ağrıyır ki.

Rəhim. Odun şələsindən belinə ağırlıq düşüb.

Salman. Ziyani yoxdur. Bu gün mənim belim ağrıyar, sabah da başqalarının. Yaşasın Şura hökuməti!

Rəhim. Yaşasın Şura hökuməti!

Salman. Rəhim, sevindiyimdən çörək yeyə bilmirəm. Gəl bir öpüşək.

Rəhim. Gəl!

Öpüşürlər.

Molla Vəli (*müztərib halda daxil olur*). Rəhim, Hacı Bayram evdədir?

Rəhim. Hacı Qaraullara getdi.

Molla Vəli. Mahmud haradadır?

Rəhim. O da onunla getdi. Molla əmi, buyur çörək yeyək.

Molla Vəli. Rəhmətlik uşağı, çörək nədir?! Mollanın yadından çörək də çıxıb, su da çıxıb. Qaraullardan gələn atlı nə danışıbsa, kəndin camaati bir-birinə qarışıb, budur, hamısı buraya gəlir.

Camaat cavan, qoca yavaş-yavaş səhnəyə gəlirlər.

Birinci kəndli (*əllərini ölçərək və o yan-bu yana baxaraq*). Qardaşlar, kişilər doğru danışırlar. Nə səbəbə biz işləyək, bəylər, xanlar, hacılar yeyib kökəlsinlər? Onlar da bizim kimi adam deyillərmi? İşləsinlər, əllərinin əməyini yesinlər. Nə deyirsiniz, qardaşlar?

Bir neçə səs. Doğrudur, doğrudur, belədir ki var.

Molla Vəli. Camaat, bir qədər sakit olun. (*Həmi sakit olur*.) O Qaraullardan gələn oğlan buradadır mı?

Oğlan (*yeriyir irəli*). Bəli, buradayam.

Molla Vəli. Söylə görək bu nə xəbərdir gətiribsən?

Oğlan. Bizim kəndlilərdən birisi neçə il idi getmişdi Bakıya. Orada neft mədənlərində işləyirdi. O, bu səhər Bakıdan gəlib xəbər gətirdi ki, Bakıda təzə hökumət quruldu. Deyir: pristavları, qalabəyini, qubernati – hamısını tutub dustaq elədilər. Varlıların, tacirlərin, mülk sahiblərinin var-yoxlarını siyahiya vurub əllərindən alıblar. Camaata, fəqir-füqəraya, işçilərə paylaşıracalar. Bu xəbəri eşidən tək camaat töküldü Rüstəm bəyin evinin üstünə. Dedilər, bəyin hər nə mal-dövləti var əlindən alıb camaata paylaşıracığıq. Bəy də mehtərliyə girib onlarla atışır. Məni buraya göndərib dedi, get, Hacı Bayrama xəber ver, başının çarəsini qılsın, bir belə gün də onun var.

Birinci kəndli. Belədir ki var. Hacı Bayram indiyədək bu camaatin qanını soyubdur. Bu dörd oymaqda bir nəfər varmı ki, ona borclu olmasın? Nə qədər pul verirlər müamiləsinin altından çıxa bilmirlər.

Burada bir Hacı Bayram deyil, ondan savayı da neçə hampa var.  
Hamısı gərək cəzalarına çatsınlar.

**İkinci kəndli.** Məsələn, Hacı Novruz.

**Üçüncü kəndli.** Xədicə oğlu Məşədi Əhməd.

**Dördüncü kəndli.** Cəbrayıl oğlu Kərbəlayı Allahverdi.

**Molla Veli.** Camaat, bir sakit olun. (*Hami sakit olur.*) Siz Allah, peyğəmbərə, şəriətə inanırsınız, ya yox? Xudavəndi-aləm göydən Quran göndərib və onun peyğəmbərləri də bizə şəriət qoyub gediblər. Bizim hamımızın başı o şəriətə bağlıdır. Hər şəxsin ruzisini Allah özü verir. Bəzi şəxslərə xudavəndi-aləm məsləhət bilib çox ruzi verir, bəzilərinə az. Bu hamısı onun öz qüdrət əlindədir. Özgənin malına qəsd edən cəhənnəmin odunu bu dünyada özü üçün satın alır. Hacı Bayramın da, Hacı Novruzun da və o birilərinin də dövləti Allah tərəfin-dən verilmiş və onlara qəsd edənlər kafırlərlə bir yerdə qiyamətə gedə-cəklər. Bakıdan gələn oğlanın söylədiyi yalandır, belə yalanlara inanıb, dininizi, imanınızı əldən verməyin.

**Birinci kəndli** (*yanındakına*). Gör necə ağızından od tökür!  
Görünür cibinə ziyandır.

**İkinci kəndli.** Əlbəttə, cibinə ziyandır. Onun göbəyinin piyi hacıların plovundan deyilmə?

**Molla Veli** (*Qaraqullardan gələnə*). Oğlan, o Bakıdan gələn, təzə hökumətdən daha nə söyləyir? Bu yenə padşah hökumətidir, ya başqa bir şeydir?

**Oğlan.** Xeyr, axund, bu hökumətə Şura hökuməti deyirlər. (*Camaat arasında səslər: Şura hökuməti, Şura hökuməti!*) Bu hökumətin qoşunu da, onun sözünə görə, padşah qoşununa bənzəmir. Deyir: saldatlar böyüklerinə və böyükər saldatlara yoldaş deyirlər. Deyir: bu saat Bakıda hamı bir-birinə yoldaş deyir. Saldatların başlarında şapka yoxdur, papaqları əzgil çeşnisi ndədir və alınlarda da beşguşəli ulduz var.

**Molla Veli.** Sədəqə ya rəsulallah, sədəqə ya rəsulallah! Həzərat, hədisdə buyururlar ki, bir zaman gələcək, camaat dindən, imandan, ruhanilərdən uzaqlaşacaq. O zaman dəccal zühur edəcək və xalq dini, imanı unudub onun dalınca gedəcək. Yazırlar ki, dəccalin qoşunlarının alınlarda bircə gözləri olacaq. Bu haman beşguşəli ulduzdur ki, buyurublar və illahi insan bir gözlü olmaz. Amandır, camaat, dini, məzhəbi, imanı unudub bu dəccal qoşunun dalına düşməyin. Sonra peşmanlıq yerini almaz.

Camaat arasında səs. Mirzə Həsən gəlir! Mirzə Həsən gəlir! Görək bu işə o nə deyəcək.

Mirzə Həsən (*daxıl olub, çıxır çarpayının üstünə*). Camaat! Bakıdan işçi-kəndli hökumətinin qurulmasının xəbəri bu gün buraya da çatdı. Mən eşitdim ki, siz Qaraqullar xalqı kimi ağlıınızı uduzub, buradakı varlıların evlərini, mallarını talan eləmək istəyirsiniz. Qaraqullar böyük səhv eləyiblər, onlar öz əlləri ilə öz mallarını dağıdırırlar. Doğrudur, təzə hökumətin qanuna görə varlıların əllərindəki dövlət, mal gərək camaata verilsin, amma bu da qol zoru ilə, gücnən, güclükdə olmaz, qanun üzrə olar. Zorla ev dağıtmağı, mal dağıtmağa heç bir hökumət qəbul etməz, xüsusən, Şura hökuməti. Gedin, sakit əyləşin evlərinizdə. Bu günlərdə hökumət tərəfindən adamlar gəlib, necə ki lazımdır tədbirlər edərlər və qanun üzrə də varlıların əllərindəki mal-əmlakı camaat ixtiyarına verərlər.

Birinci kəndli. Sağ olsun Mirzə Həsən! Ağılı söz deyir. Camaat, dağılın gedək evlərimizə.

Mirzə Həsən. Ancaq gözətçi qoymalısınız ki, Hacı Bayram və o biri hampalar kənara mal qaçırmassisınlar. Burada bir neçə adam təyin etməlisiniz.

Birinci kəndli. Biz sənə inanrıq, hər kəsi sən təyin etsən, biz razıyıq.

Mirzə Həsən. Çox yaxşı. Biri Səfi, biri Səfər oğlu Cabbar, biri Dünyamalı, biri Şeyxalı, biri Rəhim, biri də İsrafil oğlu Salman, hamınızdan yoxsul Salman olduğundan, onu seçilənlərə başçı təyin eləyirəm.

Səslər. Razıyıq, razıyıq!

Rəhim. Mirzə Həsən, burada Salmanın adını dəyişib Koroğlu qoyublar.

Salman. Mənə bundan sonra hamı Koroğlu desin

Mirzə Həsən. Yaxşı, sənin adın oldu Koroğlu. Ümidvaram ki, Şura hökumətinin yolunda Koroğlu kimi hünər göstərəcəksən.

Salman. Mən Şura hökumətinin yolunda hər dəqiqə ölməyə hazırlam.

Birinci kəndli. Ay sağ ol, Koroğlu!

Mirzə Həsən. Di dağılın, gedin evlərinizə. Seçilən adamlar da işlərində olsunlar.

Salman (*Mirzə Həsənə*). Mirzə, camaata bir sözüm var.

Mirzə Həsən. Çıx buraya, mənim yanımı. Bu sənin birinci çıxışın olsun.

**S a l m a n** (*çixır çarpayının üstünə*). Camaat! Sizin aranızda Molla Veli kimi ara qarışdırınlar var. Hampaların uşaqları, həmçinin oğru, dələduzlar var ki, ara qarışdırıb, ciblərini doldurmağa çalışacaqlar. Ona görə kəndin səkitliyini gərək kəndin cavanları öhdələrinə götürsünlər.

**B i r c a v a n o ğ l a n**. Mən hamı kənd cavanları tərəfindən söz verirəm ki, kənddə necə ki lazımdır, rahat və farağatlıq gözləniləcək.

**S a l m a n**. Sağ ol, yoldaş. Əlavə, hampaların nökerləri, rəncbərləri, çobanları, naxırçıları və bağbanları bilsinlər ki, onlar hamısı zəhmətkeşlər balalarıdırılar və qoruduqları mal, dövlət camaatin malıdır. Gərək bir qoyunun, bir quzunun, bir qaramalın tələf olmasına yol verməsinlər.

**S e s l e r**. Sağ ol, Koroğlu, sağ ol!

**S a l m a n**. Di gedin evinizə, rahat oturun. Seçilənlər qalsın burada, danışıb məsləhətləşək. Mirzə Həsən də bizimlə qalsın.

**M i r z ə H ə s ə n**. Xub, qalaram.

Camaat dağılır.

**M o l l a V ə l i** (*dalca, əllərini yuxarı qovzamış gedir*). Xudaya, pərvərdigara, dindən, imandan uzaqlaşmış bəndələrini özün haqq yola dəlalət elə.

PƏRDƏ

## DÖRDÜNCÜ ŞƏKİL

Molla Vəlinin evində iclas. Cəm olmuşlar: Hacı Bayram, Hacı Novruz, Məşədi Əhməd, Kərbəlayı Allahverdi və kəndin sair hampa və ağsaqqalları.

**H a c ı N o v r u z** (*mollaya*). A Molla Veli, sən, nə qədər olsa, dün-ya görmüş bir adamsan. Təbriz, Tehran kimi böyük şəhərlər görübən. Neçə il Kərbelada dərs oxuyubsan. Allahın elmindən xəbərin var. Bircə söylə görək, bu gələn hökumət necə hökumətdir? Haradan gəlib? Necə zakonlar gətiribdir?

**M o l l a V ə l i**. Qabaqcə bir Hacı Bayram danışın görək Qaraqlularda nə görüb, nə eşidib. Sonra mən də öz sözümü deyərəm.

**S e s l e r**. Hacı Bayram, söylə görək.

**Hacı Bayram.** Camaat, mən gördüyüümü heç kafir bəndə gör-məsin. Getdim gördüm yazıq Rüstəm bəyin evini camaat dörd tərəf-dən bürüyüb. Qapısında nə qədər atı, malı var idi, qovub aparıblar. Qoyunların sürüsü ilə düzdən yox olub. Bəy özü bir neçə nökərlə evə girib, atışırlar. Mən daha yavuğa gedə bilmədim. Atı döndərdim Hacı Murtuzanın evinə. Gördüm kişinin rəngi qaçıb, bədəni titrəyir. Məni görəndə rəngi üzünə gəldi. Xəbər aldım: ay hacı, bu nə işdir? Dedi: nə danışım? Onu bilirom ki, bir belə gün də mənim və sənin üçün var.

**Hacı Novruz.** Pərvərdigara, yaratdiğın bəndələrin fikrini özün çək.

**Məşədi Əhməd.** Xalq Allahdan üz döndərib, namaz qılmaz, oruc tutmaz, Allah da göydən bəla göndərər.

**Molla Vəli.** Qoyun kişi sözünü qurtarsın. Hacı Bayram, söylə görək axırı necə oldu?

**Hacı Bayram.** Atışma neçə saat gedəndən sonra birdən kəsildi. Biz dedik ki, yəqin Rüstəm bəyi də öldürürdülər, külfətini də qırıdlar. Sonra xəbər gəldi ki, qəflətən camaat hücumu dayandırıb, hər kəs evinə çekildi. Səbəbini soruştum, dedilər: sizin müəllim Mirzə Həsən-in sıfarişinə görə camaat atəşi dayandırıdı. Ancaq kəndin neçə cavan-ları Rüstəm bəyin evinin ətrafında qarovalda durublar və mal-qoyunu da toplayıb beş nəfər füqəradan seçilmə vəkillərə tapşırıblar.

**Hacı Novruz.** Yaxşı, Mirzə Həsən qotur müəllimin biri, cibində bir qəpik pulu yox, nə böyük şey olubdur ki, camaat öz ağsaqqallarını qoyub, onun ağızına baxırlar?

**Molla Vəli.** İndi əyyam belədir. Daha ağsaqqallara qulaq verən yoxdur.

**Hacı Novruz.** Vaxta ki bir Mirzə Həsənin sözü ilə camaat haq-qımızda bildiyini eləyəcək, daha biz nə durub baxırıq? Vaxt ikən başımızın çarəsini qılaq.

**Məşədi Əhməd.** Başımızın çarəsi, baş götürüb bu vilayətdən qaçmaqdır.

**Hacı Novruz.** Yox, elə deyil. Başımızın çarəsi Mirzə Həsən kimi lotu-bambililəri, ac-gicikləri aradan götürməkdir. Cib boş, qarın boş, baş boş. Bilmirəm o nə atılıb-düşür.

**Məşədi Əhməd.** Onu mən öhdəmə alıram.

**Hacı Novruz (mollaya).** Axund, bu işə sən nə deyirsen?

**Molla Vəli.** Mən onu deyə bilərəm ki, o mürtəddir və qanı halaldır. Onu öldürən müsəlməna behişt vacibdir.

Hacı Novruz. Molla Veli, bir de görək, bu hökumət haqqında kitabda, Quranda bir xəbər varmı?

Molla Veli. Bəli, var. Mən dünən yiğincəqda da dedim, yenə təkrar eləyə bilərəm. Bu gələnlər, bize hədisdə xəbər verilən dəccalin qoşunudur. Onun dalınca gedənlər bidin və biimanlardır. Bunların fikri sərvətdarların əmlakını, pulunu və malını əllərindən alıb füqəra-ya verməkdir, çünki xalqın əksəri kasibdir, çox adamlar müftə dövlətə susayıb cəm olacaqlar. Bizim borcumuz bunların dəfi üçün hər yolla çalışmaqdır.

Kərbəlayı Allahverdi. Camaat görək silahlanıb bu kafir qoşununun qarşısına çıxsın.

Molla Veli. Əlbəttə lazımdır. Burada cahad vacib gelir. Belə mühəribədə ölənlər hamısı şəhid zümrəsində olacaqlar.

Hacı Novruz. Bu yolda hamı görək malından-canından keçsin.

Məşədi Əhməd. Heç kəs boyun qaçırmaz.

Səslər. Hamımız bacardığımız qədər bu yolda pul qoymağə hazırlıq.

Kərbəlayı Allahverdi. Cavanlara etibar yoxdur. Onların hamısı Mirzə Həsənin özü ilə durub-otururlar.

Hacı Novruz. Cavanlar hamısı axmaq deyillər. Mən özüm iki oğlumla boynuma kəfen salıb gedərəm.

Molla Veli. Mən moiəz elərəm, nəsihət elərəm. Hamı yekdil, yekcəhət bu yolda qan tökməyə amadə olar.

Məşədi Əhməd. Kərbəlayı Allahverdi doğru söz deyir, cavanlara bel bağlamaq çətindir. Onlar bizim kimi ağsaqqalları, axund kimi alimləri buraxıb gedib Mirzə Həsən kimi boşboğazların sözünə baxacaqlar.

Molla (*Məşədi Əhmədə*). Mirzə Həsənin haqqında fikir çəkməyi indi özün öhdənə aldın.

Məşədi Əhməd. Almışam, sözümüz də üstündə duracağam.

Molla Veli və qalanları. Çox gözəl, çox gözəl!

Hacı Novruz. Sabahdan camaatın arasına adam salıb, qüvvət hazırlı eləməlidir. Söz lazım olan yerdə söz, pul lazım olan yerdə gərək pul müzayiqə olunmasın.

Məşədi Əhməd. Hacı Bayram, sən niyə bir söz demirsən?

Hacı Bayram. Siz öz işinizdə olun, mən danışacağım vaxtı bilirəm.

Molla Veli. Camaatı başa salmalısınız ki, təzə hökumətin qərarına görə, bizim arvadlarımız hamısı rus arvadları kimi başlarını açsınlar. Qızlar oğlanlarla gedib məktəblərdə dərs oxusunlar.

Kərbəlayı Allahverdi. Bu biabırçılığı kimin namusu qəbul edə bilər?

Səslər. Hamımız qırılmağa hazırlıq.

Molla Veli. Xudavəndi-aləmdən sizin bu gözəl iqdamatınıza tofiq istəyirəm. Amin ya rəbbülələmin.

PƏRDƏ

## BEŞİNCİ ŞƏKİL

Kənd idarəsi qırmızı bayraqla bəzənmiş. Xalq, cavan və qoca, idarənin qarşısında toplaşmış. İdarənin qabağında qırmızı örtüklü bir masa və bir neçə sandalya qoyulmuş.

Birinci kəndli (*yanındakına*). Ay Səfiqulu, bu şəhərdən gələn, hər kəs isə, gərək çox böyük adam olsun.

Səfiqulu. Bunu, deyirlər, lap içəridən göndəriblər ki, camaata təzə hökumətin zakonunu öyrətsin.

Birinci kəndli. Keçmişdə kəndə pristav gələrdi, naçalnik gələrdi, heç divanxanaya bayraq vurmazdlar.

Səfiqulu. Odur Koroğlu keçir. Bir onu buraya çağır. O çox içəriyə girib-çixır. O, bizi dürüst xəbər verər.

Birinci kəndli. Ay Koroğlu, bir bəri gel, sözüm var.

Koroğlu (*gəlir*). Nə deyirsən?

Birinci kəndli. Bircə de görün bu gələn adam kimdir ki, onun gəlməyinə görə buraları belə bəzəyibsiniz? Bizi buraya nə üçün çağırıbsınız?

Koroğlu. Bu yoldaş Bakıdan gəlibdir ki, təzə hökumətin qanununu camaata bildirsin və əlavə kənd şurası və idarəsi haqqında lazım olan qanunları camaata öyrətsin.

Səfiqulu (*Koroğluya*). Yavaş görün, o necə yoldaşdır, kimin yoldaşıdır?

Koroğlu (*gülüür*). Mənim, sənin, onun, hamının yoldaşı. Təzə hökumətin nəzərində böyük, kiçik yoxdur, hamı yoldaşdır. Tələsirəm, işim var, indi yoldaş çıxar, hər bir iş aydınlaşar. (*Gedir.*)

Birinci kəndli. Səfiqulu, bir şey başa düşdü?

Səfiqulu. Heç bir şey başa düşmədim. Hökumətdə, görmüşük, biri ağa olar, biri nökər, biri bəy, xan, ya padşah olar, qalanı rəiyyət.

Yoldaş nədir? Hökumət adamından da yoldaş olarmı? Heç zad başa düşmürəm.

Birinci kəndli. Dayan, axırını gözləyək.

İdarənin qapısı açılır. İçəridən neçə nəfər həyətə çıxırlar. Sədarət sandalyasında Koroğlu əyləşir, qalanları da iki tərəfdən əyləşirlər.

Koroğlu (*ayağa durub, əl çalır*). Yoldaşlar! (*Hamı sakit olur.*) Bu gün təzə hökumətimizin, Şura hökumətinin vəkilləri bizim kəndə təşrif gətiriblər. Onların, bizim indiyədək bəylər, xanlar, dövlətləi hacılar ayaqları altında tapdalanan kəndimizə gəlməklərini ürəkdən alqışlayıb deyirik: yaşasın Şura hökuməti! (*Xalq əl çalır. Yoldaşlar qalxıb baş əyirlər.*) İndi söz verilir yoldaş Cavadova.

Birinci kəndli. Eştidin? Cavadov! Mən dedim, yəqin təzə hökumət buraya öz yaranalarından birini göndərib. Bu ki heç hökumət adamına oxşamır, özü də müsəlman.

Cavadov. Yoldaşlar!

Səfiqulu (*birinci kəndliliyə*). Danışma, görək nə deyir.

Cavadov. Yoldaşlar! Üç il bundan qabaq Rusyanın işçi və kəndliləri yüz illərlə onları əsaret zəncirində saxlayan çar hökumətini yıldılar. Bir il ondan sonra Azərbaycanda müsavat hökuməti quruldu. Siz hamınız milli hökumətin gəlməyinə şad olub bayram etdiniz. Lakin müsavat hökuməti sizin üçün çar hökumətindən bədtər oldu. O səbəbdən Azərbaycanın işçi və kəndliləri Şura hökumətini köməyə çağırıldı. Şura hökuməti onların xahişini qəbul edib, Azərbaycana qoşun göndərdi.

Səslər. Yaşasın Şura hökuməti! Yaşasın işçi-kəndli hökuməti!

Koroğlu. Dayanın, yoldaşlar, qoyun yoldaş Cavadov sözünü təmmam eləsin.

Cavadov. Şura hökuməti, yoldaşlar, xalq hökumətidir. Hər şəhərin, hər kəndin əhalisi öz-özünü idarə edəcək. Siz burada etibar etdiyiniz adamlardan vəkillər seçəcəksiniz ki, onların yığıncağına kənd şurası deyəcəklər. Kənd şurası icraiyyə komitəsi seçəcək, yəni neçə nəfər seçib onlara hökumətin qətnamələrinin və qərarlarının yeridilməsini tapşıracaqlar. Beləliklə, kənd öz işlərinin həllini naçalniklərdən, pristavlardan gözləməyəcəklər, işlərini özləri həll edəcəklər.

Səslər. Yaşasın belə hökumət! Ura!..

Birinci kəndli (*Səfiquluya*). İndi başa düşdünmü?

Səfiqulu. Cox gözəl başa düşdüm. Min pristav və naçalnik bu oğlanın bir tükünə qurban olsun.

**C a v a d o v.** Sizin aranızda hampa, qolçomaq kəndlilər var. Onlar da gərək camaat ayağından işləsinlər və Şura hökumətinə sədaqətlə qulluq edəcəklərinə söz versinlər. Bunu da bilsinlər ki, Şura hökuməti xainlərlə amansız rəftar edəcəkdir.

**Hacı Bayram** (*camaat arasından ayrılib, irəli gəlir*). Cənab vəkil...

**C a v a d o v.** Burada cənab-mənab yoxdur. Hamı yoldaş, hamı qardaşdır.

**Hacı Bayram.** Yoldaş vəkil, söylədiyiniz hampaların biri mənəm və məndən savayı da bir neçə nəfər var. Mən hamının tərəfindən vəkil olub deyirəm ki, malımızı, mülkümüzi Şura hökumətinə qurban verib, canımız çıxanadək hökumətə doğruluqla qulluq eləməyi vəd edirik.

**Birinci kəndli** (*Səfiquluya*). Eşidirsən nə şirin dillər tökür?

**C a v a d o v** (*Hacı Bayrama*). Siz camaatin öz malını özünə qaytarırsınız, hökumətə minnət qoya bilməzsiniz. Siz dövləti həmin kəndlilərin zəhmətindən qazanıbsınız.

**Hacı Bayram.** Bəli, belədir, ağa. Düz buyurursunuz.

**C a v a d o v.** Ağa demə, yoldaş de.

**Hacı Bayram.** Bağışlayın, yoldaş. Gözümüzü açıb hökumət adamlarına ağa demişik, dilimiz öyrənibdir.

**C a v a d o v.** İndi də diliniz belə öyrənsin. Mən ürəkdən istəyirəm ki, sənin və yoldaşlarının vədləri sidqi-dildən olsun.

**Hacı Bayram.** Sidqi-dildən!

**C a v a d o v.** Yoldaşlar! Daha Şura hökumətinin nə olduğunu və nə məqsədlə gəldiyini anladınız?

**Səslər.** Çox gözəl anladıq. Sağ olun. Yaşasın Şura hökuməti! Ura! Ura!..

**Birinci kəndli** (*Cavadova*). Yoldaş, mən də bir söz deyə bilərəmmi?

**C a v a d o v.** Çox yaxşı deyərsən.

**Birinci kəndli.** Camaat! Yoldaşlar! Bizim indiyədək qazandıqlarımızın hamısı Hacı Bayram, Hacı Novruz, Məşədi Əhməd ağa kimi adamların ciblərinə dolubdur. Bu kənddə və ətraf kəndlərdə az adam tapılar ki, onlara borclu olmasın. Hacı Bayram, doğrudur, burada söz verdi. Amma mən imanım, mən atamın goru, bu sözlər ürəkdən deyildi. O, malının, dövlətinin fikrindən gecələr yata bilməyəcək. Ona görə də onun sözünün, vədələrinin dürüst olmasını yəqin eləməyincə onla-

rı kənd seçkisinə yavuq qoymaq olmaz. İndiyədək camaat onlara baş əyib, indi də onlar camaata baş əysinlər.

Səslər. Doğrudur, doğrudur!

Cavadov. Bu sizin öz işinizdir. Əlbəttə, etibar eləmədiyiniz adamları camaat işlərinə buraxmazsınız. Yoldaşlar! Şura hökumətinin müvəffəqiyətlə yeriməsinə vacib səbəblərdən biri də savaddır. Azərbaycanda hər yüz adamdanancaq ikisinin savadı var, doxsan səkkizi savadsızdır. Şura hökuməti heç vədə bunu qəbul edə bilməz. Gərək məmləkətdə bir nəfər də bisavad kişi və qadın olmasın. Bu saat burada yeddi kəndin bir məktəbi var, o da rus məktəbi. Şura hökuməti hər kənddə məktəb açacaq. Böyük kəndlərdə iki-üç məktəb açıb. Şura hökumətini yaradan və onun başında duran Leninin əmrinə görə bu məktəblərdə şagirdlər öz ana dillərində dərs oxuyacaqlar. Savadsız kor məqamındadır və köhne hökumətlər camaati avamlıqda və korluqda saxlayıblar. Şura hökuməti bunu qəbul edə bilməz. Daha, yoldaşlar, mən sözümü qurtardım. Burada mənimlə gələn yoldaşlardan birisi qalıb, yoldaş Koroğlu ilə bir yerdə kənd şurası seçkisini aparacaqlar. Hər bir çətinliyi onlardan xəbər ala bilərsiniz. Daha sağ olun. Yaşasın Azərbaycanın işçi və kəndliləri!

Səslər. Yaşasın Şura hökuməti! Ura!.. Ura!..

Məktəb uşaqları əllərində balaca qırmızı bayraqlar, qabaqlarında

Mirzə Həsən, səhnəyə daxil olurlar.

Mirzə Həsən. Yoldaşlar!

Səfiqulu. Baho! Bu da "yoldaşlar" deyir. İndiyədək dinmirdi.

Mirzə Həsən. Yoldaşlar! Sizin məktəbdə oxuyan balalarınız Şura hökumətini təbrik etməyə gəlmışlər. Onlar deyirlər ki, biz məktəbəancaq üç sənə oxuyub çıxandan sonra xalqa bir fayda verə bilərik. Çünkü savadımız az olur. Biz bundan sonra yeddi il və daha çox oxumaq istəyirik.

Cavadov. Yoldaş müəllim! Balaları təmin eləyin ki, Şura hökuməti məktəblərdə mükəmməl təlim və savad verməsə, vəzifəsini ifa etməmiş olur.

Mirzə Həsən. Bu mənim yəqinimdir.

Bir uşaq. Biz məktəb uşaqları vəd edirik ki, yaxşı oxuyaq və bizim əziz atamız Lenin göstərən yolla həmişə düz gedək.

Uşaqların hamısı. Ura!.. Ura!..

**Cavadov** (*uşağı öpür*). Barakallah! Siz Şura hökumətinin gül-ləri, çiçəkləri və gələcək ümidiiniz.

**Mirzə Həsən** (*camaata*). Yoldaşlar! Axşamlar məktəbimizdə böyükər üçün savad dərsi veriləcək. Xahiş edənlər gəlib türkcə oxuya bilərlər. Gərək kənddə bir nəfər də savadsız olmasın.

**Cavanlardan səs**. Gələrik, hamımız gələrik.

**Koroğlu**. Kənd əhalisinin iclası qapandı. Hər kəs evinə gedə bilər. Sabahdan kənd şurası seçkisinə qədəm qoyacağıq. Yaşasın Şura hökuməti!

**Səslər**. Yaşasın Şura hökuməti! Ura!.. Ura!..

Camaat dağılır. Vəkillər içəri gedirlər. Uşaqlar dəstə ilə geri dönürlər.

**Molla Vəli** (*Hacı Novruza*). İndi gördün ki, mən hər şeydən baxəbərəm? Camaatin noxtasını verəcəklər kor İsrafilin oğlu kimi it-qurdun əlinə və arvadlarınızın hamısını da fahişə edəcəklər.

**Hacı Novruz**. Gedək, Allah kərimidir. Bunlar saydıqları dursun, görək fələk nə sayıbdır.

**Molla Vəli** (*əllərini yuxarı qovzayır*). Xudaya, pərvərdigara, özün yaratdığını bəndələrini şeytan şərindən mühafizə elə!

*PƏRDƏ*

## ALTINCI ŞƏKİL

Molla Vəlinin evində iclas. Əyləşənlər: Hacı Bayram, Hacı Novruz, Məşədi Əhməd, Kərbəlayı Allahverdi və s. kulaklar.

**Molla Vəli**. Camaat, mən sizə deyəndə ki, bu gələn hökumət dəccal hökumətidir, inanmirdiniz. İndi gözlərinizlə görüb, qulaqlarınızla eşidirsiniz. Deyirlər gərək hamı oxusun, qızlar, oğlanlar bir-birinə qarışib məktəbə getsinlər. Bunun nəticəsini anlaysırsınız mı? Bir nəfər namusu olan belə təklifi qəbul edə bilərmı?

**Hacı Novruz**. Axund, and olsun oxuduğun Qurana və atamın goruna, mənim, ayıb olmasın, iki qızım var, ikisinin də başını it qibləsinə kəsərəm, amma oğlanlarla bir yerdə məktəbə göndərmərəm.

**Kərbəlayı Allahverdi**. Kim göndərər ki? Xalq məgər namusdan keçibdir?

**Molla Veli.** Bunun karşısısında tədbir lazımdır.

**Kərbəlayı Allahverdi.** Ay axund, yenə bu işlərdə hamımızdan çox bilən sənsən. Allahın əmrini, peyğəmbərin şəriətini bilirsən. Necə ki Allah buyurur, elə də bizə yol göstər, biz də o yolla gedək.

**Molla Veli.** Yol aydındır. Şəriət demir ki, xalq elm öyrənməsin, övladını oxutmasın. Ancaq elm də var, elm də var. Elm Allahın elmidir, islam dininin üsuludur, elm xalqın düz şəkkiyyat və səhviyyatını öyrənməsidir. Yoxsa müəllim Mirzə Həsən öyrədənə elm deməzlər: Yer göyün başına belə dolanır, ayın tutulması yerin gün ilə ayın arasına girməsindəndir. Nə bilim, insan meymundan əmələ gəlib... Belə-belə cəfəngiyatın adını elm qoyublar. Oruc bilməzlər, namaz bilməzlər, təharət tanımadalar. İstəyirlər camaatin balaların da özləri kimi kafir eləsinlər.

**Hacı Novruz.** Heç kəs bunu qəbul eləməz.

**Məşədi Əhməd.** Ay canım, bilmirəm bu məktəb məsələsi nə idi axund saldı ortalığa. Canım, hər kəs öz uşağının sahibidir. Kefi istər uşağını məktəbə göndərər, istəməz göndərməz. Kimin nə ixtiyarı var gəlib mənim uşağımı zorla tutub oxutmağa aparsın?

**Molla Veli.** Bu gün-sabah onu da eləyəcəklər.

**Məşədi Əhməd.** Heç kəs mənim qapıma da dolana bilməz. Bu işlər asandır. Buna nə deyirsiniz ki, budur bizim var-yoxumuzu hesaba götürüblər, adımızı oğru qoyublar. Deyirlər siz dövləti camaatın zəhmətlərindən qazanıbsınız. Ona görə sizin var-yoxunuz camaatındır, gərək qaytarıb camaata verəsiniz. Mənim gözüm baxa-baxa kor İsrafilin oğlu mənim var-yoxuma sahiblik eləsin? Məgər bunu Allah götürər?

**Hacı Novruz.** Xalq mənim üçün müftə, atası ehsanına işləməyibdir. Cığ-cığa əsginazlar vermişəm, sarı qızıllar sayıb işlətmışəm. Mən nə vaxt camaata yalvarmışam ki, gəlib mənim üçün işləsinlər, mən də pul qazanıb doldurum cibimə?

**Məşədi Əhməd.** Məni yandıran bir şeydir. Əlimlə çörək verdiklərim gəlib mənim bədimə getdilər. Məni çağırıb soruşurlar ki, neçə qoyunun, neçə malin-atın var? Mən də azda-çoxdan hesab verdim. Bu halda, – siz Allah, tamaşa eləyin, danışanda canım od tutub alışır, – bu halda çobanım ortalığa atılıb mənim mal-qaramın hesabını verir. Ax, a zalim oğlu! Əlbət bir də müsavat hökuməti geri qayıdar, sənin yeddi arxa dönənlərinə od vuracağam. İndi, axund, mal, maya əldən getdi, sən bizə bir dürüst yol göstər. Yox, belə getsə, hamımız acımızdan qırılacağıq.

Molla Vəli. Qabaqca acıdan ölenin biri mən olacağam. Mən camaatla dolanıram. Camaat da, kafirlər aldadandan sonra, kafir olub bilmərrə Allah yolundan döneçəklər. Uşaqlar gedib Mirzə Həsənin xarabasında bir az şaltay-baltay öyrənib gələcəklər ki, – nəuzöbillah, – Allah yoxdur. Hamısı dindən uzaqlaşacaqlar.

Kərbəlayı Allah verdi. A Məşədi Əhməd, Mirzə Həsənin başdan eləməsini boynuna götürmüdüñ, bəs necə oldu? İndi belə ağızı odlu danışırsan.

Məşədi Əhməd. Neyləyim, nökərlərə ümid oldum, hamısı məndən üz döndərdilər. Mirzə Həsən zalim oğlu da quyruq ələ vermir.

Hacı Novruz. İndi, Molla Vəli, nə tədbirin var, elə.

Molla Vəli. Yol bircədir. O da xalqı gədə-güdə hökumətinin üzərinə qaldırmaq. Mənim sözdən savayı əlimdən bir şey gəlməz. Mən kəndləri dolanıb, Allahın əmrini camaata yetirərəm. Siz də gərək pul-dan keçəsiniz.

Məşədi Əhməd. Əldə olan pulları camaata borc vermişik. O da hamısı guruldadı getdi. Daha pulu haradan verək?

Hacı Novruz. Məşədi Əhməd, sən isteyirsən ki, damdan yixılasan heç bir yerin ağrımaya. Aclıq dursun qiraqda, biz camaat arasında hörmətdən, etibardan düşmüşük. Gədə-güdə, indiyədək bizə baş əyənlər, bizə salam da vermirlər. Guya heç bizi tanımlırlar.

Kərbəlayı Allah verdi. Doğrudur, Hacı Novruz, dünən istədim dəyirmana bircə pud buğda göndərim üyünsün. Adam tapmadım. Gördüm mənim rəncərim Cəbrayıl gedir. Çağırdım: ay Cəbrayıl, yaxşı oğlan, gəl bu bircə pud buğdani apar dəyirmando üüt, gətir. Deyir: mən sənin atanın hambalı deyiləm. Sən də mənim kimi bir adamsan, boynun da mənim belimdən yoğundur. Al dalına, apar üüt. A kişi, bu camaat necə üzüdönük olarmış!

Hacı Novruz. Elə mənim də dediyim odur. Yüyürən yixılmağına baxmaz. Bu yerdə pul lazımdır. Doğrudur, molla öz işini görəcək və camaatı da Şura hökumətinin üzünə durğuzacaq. Xırda-para mülk sahibləri hamısı bizim tərəfimizdə olacaqlar. Beylər, mülkədarlar yatmayacaqlar. Ancaq camaata tüfəng lazımdır, patron lazımdır. Bu da pulla olar. Belə zəlalətə düşməkdənsə biryolluq ölüb qurtarmaq məsləhətdir. Olan gedib, qoy yerdə qalan da getsin. Bəlkə ağ günə çıxaq.

Hamı. Razıyıq. Hacı Novruz doğru deyir, var-yoxdan çıxmalıyıq.

Hacı Novruz. Hacı Bayram, sən niyə danışmırsan? Məgər bizə dəyəndən sənə dəyməyib?

Hacı Bayram. Mənə dəyən ziyan heç kəsə dəyməyib, üçcə min elə tək qoyunum gedibdir. Qalanını da hesaba gətirmirəm.

Hacı Novruz. Elə biz də onu deyirik.

Hacı Bayram. Mən bu yolda bir qəpik verməyəcəyəm. Özüm də əlimi ağdan qaraya vurmayıb, axırını gözləyəcəyəm.

Məşədi Əhməd. Nəyin axırını?

Hacı Bayram. Şura hökumətinin.

Hacı Novruz. Sən, mən əlimizi yanımıza salıb oturanda, onun axırı olarmı?

Hacı Bayram. Ay camaat, ahımlınız dünya görmüş adamlarsınız. Bundan qabaq sərdarlar, qubernatorlar, naçalniklər görmüşük, həmisi böyük yarananlar. Adam baxanda bağrı yarınlırdı. Onlar getdilər, müsavat hökuməti gəldi. İş başında bəylər, xanlar əyləşdilər ki, hər biri bir ocağın nəslidi. İndi görün bizim hökumət kimdir? Uçitel Mirzə Həsən, kor İsrafilin oğlu qotur Salman, adını da Koroğlu qoyub, mənim nökərim Əhməd. Bunlardan, canım, hökumət olmaz. Bir neçə gün ağalıq elərlər, sonra görərsən Nikolayın qoşunu daldan çıxdı, həmisi vurdu dağıtdı.

Hacı Novruz. Deməli, sən bu yolda pul verməyəcəksən?

Hacı Bayram. Ərz elədim ki, bir qara qəpik də verməyəcəyəm.

Molla Vəli. Hacı Bayram, sən dindar, Allah bəndəsi bir adam-san. Allahın əmri ilə və peyğəmbərin şəriəti ilə Şura hökumətinin qarşısında cahad vacibdir. Sən gərək mənim xatirim üçün, ya mənim xatirim mülahizə olunmasa, oxuduğum Quran xatırəsi üçün bu yolda pul qoymaqdan boyun qaçırmayasan.

Hacı Bayram. Axund, sən buyurandan sonra sənin xatirin üçün mən də bir qədər pul verərəm. Ancaq lazımsız xərcdir, çünkü bu hökumət beş günlükdür.

Molla Vəli. Çox razıyam, Hacı Bayram. Allah sənin imanını kamil eləsin. Deməli, həzərat, biz sabahdan işə başlayırıq. İnşallah xudavəndi-aləmin tofiqi ilə bir neçə günün içinde cəmi ətrafi qaldırıb bu dəccal hökumətini məhv edərik.

Ham1. İnşallah!

Molla Vəli. Bəli. Mən dua eləyim, siz də amin deyin. Pərvər-digara, sən dini-islama qüvvət ver!

Ham1. Amin!

Molla Vəli. Xudavənda, sən bu kafirlərin qollarını, dillərini öz yədi-qüdrətinlə bağla!

**H a m 1. Amin!**

Molla Vəli. Bu kafirlərə inananları haqq yola qaytar!

**H a m 1. Amin!**

Molla Vəli. Bu kafirlərin dalınca gedənləri qiyamətə üzü qara gətir.

**H a m 1. Amin!**

Molla Vəli. Bəcəhi Mühəmmədin və aleh və bəhörməti surətil fatihə.

Hamı fatihə oxuyur.

*PƏRDƏ*

## **YEDDİNÇİ ŞƏKİL**

Kəndin kənarında qazma. Neçə nəfər hərbilər qazmada əyləşmişlər. Bir nəfər cavan komandan, telefon qulağında, əyləşmiş. Tək-tək atışma səsi gəlir.

**K o m a n d a n (telefonla).** Deyirsən üsyançıların hesabı gəldikcə azalır? Elə isə gülə atmayın. Məqsəd xalqı qırmaq deyil, üsyanı yarılıb üsyançıları elə gətirməkdir.

**R e h i m (toza bulanmış daxil olur).** Yoldaş komandan, kəndimizin əhalisi, böyüklü-kiçikli, buradadırlar. Hamısı Şura yolunda ya qırılmağa, ya üsyanı yatrımağa and içmişlər.

**P e r d e n i n d a l i n d a n s e s l e r .** Hamımız gedəcəyik, hamımız Şura yolunda canımızdan keçməyə hazırlıq.

**K o m a n d a n (gedir, səhnənin arxasında danışır).** Yoldaşlar, tələsməyin. Şuriyi yatrımaq üçün Şura hökumətinin kifayət edən qədər qüvvəsi var. Bu saat üsyançılarla vuruşan əsgərlər sizin balalarınız deyillərmi, onlar da sizə hesabdırlar.

**İsrafil (bir uşağın çıynından tutmuş, daxil olur).** Komandan haradadır?

**K o m a n d a n .** Komandan mənəm. Sən niyə gəldin, a kişi?

**İsrafil.** Ölməyə gəlmışəm.

**K o m a n d a n .** Necə ölməyə?

**İsrafil.** Mənim gözlərim yoxdur, dava eləməyi bacarmaram. Amma Şura yolunda ölməyi mən hamidan yaxşı bacararam.

**K o m a n d a n (Rəhimə).** Bu kişi kimdir?

Rəhim. Bu, yoldaş Koroğlunun atasıdır.

Komandan. Dayı, bizim üçün yoldaş Koroğlu sənin yerinə kifayətdir. O sənin işini görür, odur gəlir, bir əsir də gətirir. (*Koroğlu, qolu sarılmış, iki yoldaşı ilə bir yaralını gətirirlər.*) Yoldaş Koroğlu, qolun niyə sariqlıdır?

Koroğlu. Qoluma güllə dəyib, eybi yoxdur, ziyansızdır. (*Atasını görür.*) Ata, sən burada nə gəzirsin?

İsrafı1. Xalq canından keçib dava eləyən yerdə, mən necə evdə otura bilərəm?

Koroğlu. Yox, ata, sən get evə, daha üsyançılar dağıldılar, qırılanları da az olmadı.

Komandan. Bu kişi kimdir?

Koroğlu. Bunu biz yolda yixılmış görüüb getirdik.

Komandan (*kişiyə*). A kişi, haradan yaralanıbsan?

Yaralı. Qurbanın olum, güllə böyrümdən dəyib.

Komandan. A kişi, sizə Şura hökumətindən nə əziyyət keçdi ki, onun üzərinə üsyən qaldırdınız?

Yaralı. Nə bilim, qurbanın olum. Səbəbin evi dağılsın. Gəldilər camaatı başdan çıxardılar. Dedilər: təzə hökumət dul arvadların, hamisini yiğib Rusiyaya göndərəcək, məscidləri dağıdacaq, hamını rus məz-həbinə döndərəcək, məscid əvəzinə kilsə tikəcək. Qızları, oğlanları bir-birinə qarışdırıb məktəbdə oxudacaq. Daha nə bilim, çox söz dedilər.

Komandan. Bu sözləri deyən kim idi?

Yaralı. Evi yixılsın Molla Vəlinin, Hacı Novruzun, Xədicə oğlu Məşədi Əhmədin, Kərbəlayı Allahverdinin. Camaatı başdan çıxarıb qırğına verən bu zalımlar oldular.

Komandan. Hacı Bayram oralarda yox idi?

Yaralı. Yox, başına dönüm. Hacı Bayram heç yerdə görünmürdü.

İsrafı1. Oğul, Hacı Bayramı məndən soruş. Hacı Bayram qarışılıq düşdüğünü eşidib, evini, eşiyini Mahmuda tapşırıb, bircə qızını tərkinə alıb Kəbirli mahalına tərəf qaçıdı. Deyirmiş ki, mən Şura hökuməti ilə dava eləməyəcəyəm.

Komandan. Daha niyə qaçıր?

İsrafı1. Deyirlər, o biri qolçomaqlar ona rahatlıq verməyirmişlər. Deyirmişlər, gərək üsyançılar pul, çörək verəsən. Yoxsa külfətinini qırıb, evini odlayacağıq. O da başını götürüb qaçıdı. Dedi: malim getdi, canım əlimdə qalsın.

Koroğlu. Hacı Bayram üsyandan boyun qaçırdısa da, yenə onuna ehtiyatlı dolanmalı. Onun ürəyi bizimlə düz səriməz.

Telefon səslənir.

Komandan (*telefonu götürür*). Kimdir? Yoldaş Koroğlu, səni çağırırlar.

Koroğlu (*telefonu götürür*). Kimdir? Yoldaş Məhərrəm, sənəsən? (*Komandana*) Mənim dəstəmin başçısıdır. (*Telefonla*) Nə xəbər var, söylə. Afərin, çox sağ ol. Büyük igidlik eləyibsiniz. Tutulanları göndərdiniz? Çox gözəl. Hacı Novruz öldü? Bu saat çaparaq gəlirəm.

Komandan. Nə xəbərdir?

Koroğlu. Daha üsyan qurtardı. Mənim dəstəm üşyançı başçılının yuvasını əhatə eləyib. Çox atışmadan sonra Molla Vəlini, Məşədi Əhmədi, Kərbəlayı Allahverdini ələ götürüb. Atəş vaxtı Hacı Novruz ölüb. Mən getdim. (*Cəld çıxır*.)

Komandan (*İsrafilə*). Dayan, oğlunun dəstəsinin qoçaqlığını eşitdin? İndi gedib evində rahat otura bilərsən.

İsrafil. Gedim, sənə qurban olum. (*Yanındakı uşağa*) Gedək, ay bala? (*Gedir*.)

Yaralı (*əsgərə*). Ay bala, susuzluqdan yandım. Bir az mənə su ver. (*Əsgər su verir*.) Səbəbin evi dağılsın. (*Komandana*) Ay oğul, bir yavuğğa gəl.

Komandan (*gəlir*). Nə deyirsən?

Yaralı. Qurbanın olum, mən ölürməm. Məni başdan çıxartdılar, bir qələt idi elədim, anlamamışam. Mənim iki oğlum sizin tərəfinizdədir. Onları gözdən qoymayın. Evin yixilsin Molla Vəli, Hacı Novruz, Məşədi... (*Ölür*.)

Komandan. Bunu götürün bir yana qoyun.

Götürürlər.

Musiqi hərbi marş çalaraq səhnənin dalından keçir. Camaat “ura, ura” qışqırır.

Koroğlu bir neçə yoldaşları ilə daxil olur, qabaqlarında Molla Vəli, Məşədi Əhməd, Kərbəlayı Allahverdi.

Koroğlu. Üşyanın canları, ürəkləri bunlardır.

Komandan (*mollaya*). Molla, bir belə qana nə üçün səbəb olurdun? Bu camaat məgər yazıq deyil? Onu işindən, kasibliğindən, əkin-biçinindən, bağ-bağatından avara eləyib götürüb qırğına verirsən?

Molla Vəlli. Ay qurbanın olum, mən bir yaziq mollayam. Mən nə bilirom üsyən nədir, filan nədir. Mən heç bir işə qarışmamışam. Məni nahaq yerə tutub qollarmı bağlayırlar. Mən namazdan, orucdan, xalqa moişə, nəsihət eləməkdən savayı bir şey bacarmaram.

K o m a n d a n . Bu işləri törədən sənin moizələrin deyilmi?

Koroğlu. Molla əmi, niyə birdən belə yaziq oldun? Hanı səndəki odlu dil? Bəs üsyəncələrin qabağında əlində yaşıl bayraq durub qışqırın kim idi? (*Bayraqı göstərir*.) Bu yaşıl bayraq kimin əlində idi?

Məşədi Əhməd. Ay komandan, mən bilirom bizi gülə qabağına qoyacaqsınız. Bizim ayrı tənbehimiz yoxdur. Bizim evimizi yixan bu zalim Molla Vəli oldu. Bizi inandırdı ki, bu gələn dəccalin qoşundur. Bunlarla gərək cahad olunsun. Bunlar bizim dinimizi, məzhəbimizi, dilimizi əlimizdən alıb, hamımızı özləri kimi kafir edəcəklər. Nə bilək, başına dönüm, bizlər avam, bu alim. Dedik, onun ayağı biləni bizim başımız bilmir, dalınca getdik. Nə qədər camaat tələf elədik, özümüzdə belə. (*Molla Vəliyə*) Allahın lənəti canına gəlsin, dəccal sən özünsən.

K o m a n d a n . Molla, Şura hökuməti heç kəsin dinini, məzhəbini əlindən almır. İstər Allaha qulluq elə, istər şeytana, o sənin işindir. Ancaq hökumətə və onun qanununa sədaqətlə qulluq elə. Şura hökumətinin heç kəsin dili ilə işi yoxdur. Şura hökumətinin qanununa görə hər millət savadı öz ana dilində öyrənməlidir. Bunu da bil. İndi görünənmi nə böyük cinayət törədibsen?

Molla Vəli. Qələt eləmişəm, qurban olum, bilməmişəm. Məni Şura hökumətinin başına çevir.

K o m a n d a n . Sizin işinizə hərbi məhkəmə baxıb, qərar çıxaracaq. Nə sözünüz var orada danışarsınız. Aparın bunları. (*Əsirləri aparırlar*.) Yoldaş Koroğlu, sağ ol. Sənin dəstən bu canavarları tutmaqdə böyük fəaliyyət göstərdi.

Koroğlu. Bu yerdə müəllim Mirzə Həsənin qulluğu az deyil. Üsyən edən kəndlərin cavanlarının çox yarısını üsyəndən qaytaran onun nəsihətləri oldu. Sağ olsun. Bundan sonra kənd cavanları arasında təbliğat aparıb, möhkəm komsomol dəstəsi düzəltmək vacibdir.

K o m a n d a n . Hər kənddə məktəb açmaq lazımdır ki, kəndlilərin balaları oxuyub, gözüəçiq olsunlar və Molla Vəli kimi şeytanların dalınca getməsinlər.

Koroğlu. Əlbəttə, maarif işləri başında Mirzə Həsəni qoyarıq, həvəslə iş aparar.

Komandan. Bu sizin ispolkomun işidir. Yenə çox sağ ol! (*Əlini sıxır. Əsgərlərə*) Yoldaşlar, çağ olun!

Əsgərlər (*bir səslə*). Zəhmətkeş xalq üçün işləməyə hazırlıq!

PƏRDƏ

## SƏKKİZİNCİ ŞƏKİL

Kənd idarəsinin qarşısında qırmızı örtüklü masa qoyulmuş. Masanın dalında əyləşənlər: Mirzə Həsən, Koroğlu, Rəhim və bir neçə ispolkom üzvləri. Skam-yalarda qoca, cavan kəndlilər, komsomolcu qız və oğlanlar əyləşiblər.

Koroğlu (*ayağa durur*). Yoldaşlar! Dumanlı kənd camaatının ümumi iclasını açıq elan edirəm. Müzakirəyə qoyulan iki məsələdir: biri kənd təsərrüfatının ümumileşməsi və o birisi plan üzrə pambıq əkilməsi. Başqa bir məsələ təklif edən yoxdur?

Səslər. Xeyr, yoxdur.

Koroğlu. Məsələ qəbul olundu. Keçək birinci məsələyə. Yoldaşlar, budur, neçə sənədir ki, Azərbaycanın əhalisi, o cümlədən bizim kəndin əhalisi Şura hökumətinin sayəsində rahat yaşamaqdadır. Bu neçə sənədə hökumətimiz çox zəhmət, mübarizələrdən sonra böyük nailiyyətə catüb və əhali rahat öz kasıblığına məşğuldur. Bu sənələrin ərzində neçə üsyənlər yatırılıb. Doğrudur, indi də aramızda tək-tük ziyançılar tapılır. Məsələn, dünən bizim kəndə göndərilmiş pambıq toxumuna neft töküb odlamaq istəyən iki nəfər xuliqan, komsomollarımız tərəfindən tutulmuşdur.

Bir nəfər kəndli. Onların özlərinə neft vurub odlanılmalıdır ki, od vurmağın ləzzətini öyrənsinlər.

Koroğlu. Söz yox ki, onlar cəzalarına çatacaqlar. Ancaq əclaflar ciyid yandırmaqla, əkin-biçin maşınlarını sindırmaqla Şura hökumətini yıxmaq istəyirlərsə, səhv etmiş olurlar. Buna “dəvəciyə it hürməsi” deyirlər. Yoldaşlar, bəylərin, mülkədarların və qolçomaqların yerləri hamısı xalqın malı olubdur. Kəndimizdə nə qədər yersiz füqəra var idi ki, nökərçilik, muzdurculuqla baş saxlayırdılar, indi hamısı yer sahibi olmuşlar. Vaxta ki əmlak hamısı kəndlilərin əlindədir, bu əmlakdan

kəndlilər hamısı birləşib, birlikdə becərib nəfibərdar olmaları xeyli mənfiətli və yaxşı nəticəli görünür. Bu barədə camaatın rəyini bilmək istəyirik. Hər kəs danışmaq istəyirsə danışa bilər.

Səfiqulu. Mən söz istəyirəm.

Koroğlu. Söz yoldaş Səfiquluya verilir.

Səfiqulu. Yoldaşlar! Əgər biz desək ki, Şura hökuməti ki, işçi-kəndli hökumətidir, bizim xeyrimizə çalışmayırla, yalan və böhtan demiş oluruq. Biz keçmişdə görmüşük ki, üç ev bir qazana möhtac idi. Bunu da görürük ki, hər kəndlinin özünün bir rahatlığı var. Şura hökuməti bize birləşməklə mülk becərməni təklif edirəm, yəqin bizim xeyrimizi nəzərdə tutur. Ona görə mən güman edirəm ki, burada təsərrüfat ümumiyyətdirməyin əksinə gedən olmasın.

Bir nəfər kəndli. Biz hamımız ümumiləşməyə hazırlıq. İstəməyən özü bilər.

İkinci kəndli. Yoldaş Koroğlu, biz üç nəfər burada oturmuşuq. Hacatımız və heyvanımız da var. Mümkündür ki, biz camaata qarışmayıb, hər kəs təklikdə yerimizi becərək və məhsulumuzu da yenə xalq kimi hökumətə sataq. Necə ki, indiyədək satmışıq.

Koroğlu. Yoldaş, ümumiləşmək məcburi deyil. Məcburi olsayıdı, sizi buraya çağırırmazdır. Ancaq ümumiləşmənin böyük faydası var. Siz ki, istəyirsiniz təklikdə işləyəsiniz, bir-iki ildən sonra ümumiləşməyin faydasını anlayıb, gəlib xalqa qarışacaqsınız.

Səslər. Yaxşı işdir. Şura hökuməti məsləhətsiz işi təklif eləməz. Hamımız razıyıq.

Mirzə Həsən. Yoldaş Koroğlu, mənə söz verin.

Koroğlu. Söz verilir yoldaş müəllim Mirzə Həsənə.

Mirzə Həsən (*durur*). Yoldaşlar, budur neçə sənədir ki, mən sizin kəndinizdə müəllimlik eləyirəm. İndiyədək məndən bir xəyanət görübsünüzüm!

Səslər. Yox, yox... Yaşasın əziz müəllimimiz Mirzə Həsən!

Mirzə Həsən. Yoldaşlar, Şuralar İttifaqının hər yerlərində kənd təsərrüfatı ümumiləşmiş və bundan da həm camaat, həm hökumət üçün böyük faydalara hasıl olur. Hökumət sizə toxum verəcək, lazım olsa, istəsəniz pul və mal da verəcək. Siz yerlərinizi indiyədək öküz gücü ilə əkirdiniz. Bundan sonra traktor adlanan maşının zoru ilə əkəcəksiniz. Öküzlə iki gündə bir hektar yer əkirsiniz. Traktorla bir hektarı iki saatda əkəcəksiniz və bu yerdə sizə kömək edən sizin öz balala-

rınız olacaq. Keçmiş zamanda uşaqlarınız üç il oxuduqdan sonra məktəbdən buraxılırdılar. Buraxılanlar həm savadsız olurdular və həm də kənd işlərinə yaramırdılar. İndi isə uşaqlarınız yeddi il oxuduqdan sonra gedib iki il də sənət öyrənirlər. Əkinçilik işlərində də mahir-ləşirlər və işləmək üçün də kəndə qayıdırılar. Biri İsrafil oğlu İmran, məktəbi qurtardıqdan sonra slesarlıq öyrənib gəlmış.

Səslər. Sağ olsun, sağ olsun!

İmran. Yoldaşlar, bu günlərdə burada bir böyük emalatxana açılacaq. Orada mən və bir neçə yoldaşlarım hacatların təmirinə məşğul olacaqıq. Kotanın sındı, biçin maşınımı, arabamı sındı, hamısı orda düzəldilib təzədən işə salınacaq. Daha keçmişlər kimi bir sıňq kotanı otuz-qırx verst həftəbazarına aparmayacaqsınız. Hami sıňq-söküklər kəndinizin içərisində düzələcəkdir. Bunların hamısı Şura hökumətinin camaatın rahatlığı yolunda çalışmasıdır.

Səslər. Yaşasın Şura hökuməti!

Mirzə Həsən. Yoldaşlar, mən sözümü qurtarmadım. Şura hökuməti işçi-kəndlilərin hökumətidir. Onun hər bir tədbirləri işçi və kəndlilərin səlahi yolundadır. Ona görə Şura hökumətinin təkliflərini ürəkdən yekdil, yekcəhət alqışlamalıyıq.

Səslər. Hamımız razıyıq! Sağ olsun Şura hökuməti! Sağ olsun Mirzə Həsən!

Koroğlu. Yoldaşlar, məsələ hamı üçün aydınlaşdırımı?

Səslər. Aydınlaşdır, aydınlaşdır.

Koroğlu. Ümumiləşmək istəyənlər bu gün iclasdan sonra idarədə adlarını yazdırınsınlar.

Səslər. Baş üstə. Baş üstə.

Koroğlu. İndi keçək ikinci məsələyə. Yoldaşlar, siz bilirsiniz ki, bundan əqdəm Rusiyada böyük fabriklər və zavodlar var idi. Bu fabrikler çit toxumaq üçün lazım olan pambıq başqa vilayətlərdən gəti-rirdi, çünki məmləkətdə bitən pambıq fabriklərin ehtiyacının yüzdən birini ödəmirdi. Hökumətimiz, işçi-kəndlili hökuməti olduğundan, pul da işçi-kəndlilinin puludur. Hökumət xalqın qızıllarını aparıb əcnəbilərin ciblərinə doldurub pambıq gətirməyi istəmir. Ona görə hökumətimizin səyi ilbəil pambıq əkininin qədərini artırıb ölkəmizdəki fabrik-lər üçün kifayət edən qədər pambıqı ölkəmizdə əkdirməkdir. Plan üzrə bizim kənd gərək səkkiz yüz əlli hektar pambıq əksin. Bunu siz bacara biləcəksiniz, ya yox?

Cavanlar. Bacararıq, bacararıq!

Qoca kəndli. Yoldaş Koroğlu, izin ver, bir söz də mən deyim.

Koroğlu. Buyur, buyur.

Qoca kəndli. Yoldaş Koroğlu, Şura hökumətinin xahişlərinə əməl etməyə və yolunda canımızdan da keçməyə hazırıq. Ancaq səkkiz yüz əlli hektar pambıq əkməyə bizim gücümüz çatmaz. Bunun yarısını əkə bilsək, böyük hünər eləmiş olarıq.

Bir nəfər komsomolçu. Yoldaş Koroğlu, mənə söz verin!

Koroğlu. Buyur.

Komsomolçu. Mənim bir təklifim var. Hökumətin qərarına görə biz səkkiz yüz əlli hektar pambıq əkməliyik. Bu plana qarşı olaraq mən min iki yüz hektar pambıq əkilməsini təklif edirəm.

Yığıncaqdə hərəkət.

Komsomolçular (*əl çalırlar*). Sağ ol, sağ ol... Min iki yüz hektar!

Səslər. Razıyıq, razıyıq!

Qoca kəndli. Canım, boş qışqırmağın yeri yoxdur... Yorğanınıza görə ayaqlarınızı uzadın. Gütünüz çatmayan işə nə üçün girişirsiniz?

Komsomolçu. Əkərik, görərsən. Biz cavanlar hamımız işləyəcəyik. Kəndin cavan oğlanları və qızları hamısı köməyə gələcəklər.

Komsomolçu qız. Hamımız hava gələcəyik. Lazım olsa gecələr də işləyəcəyik.

Komsomolçu. Lazım olsa sair yerlərdən də komsmolçu yoldaşları köməyə çağıracağıq.

Koroğlu. Yoldaşlar, mən iki təklifi səsə qoyuram. Səkkiz yüz əlli və ya min iki yüz hektarmı? Hər kim min iki yüz hektarin tərəfdarıdır, əlini qaldırsın. (*Bir neçə adamdan savayı hamı əllərini qaldırır.*) Əksəriyyətlə qəbul olundu. İkinci təklifin səsə qoyulmasına ehtiyac yoxdur. (*Camaat əl çalır.*) Yoldaşlar, hər bir ehtiyatımız hazırlıdır. Sabahdan işə girişilməlidir.

Səslər. Hazırıq, hazırlıq.

Əl çalırlar.

Koroğlu. İclası qapalı elan edirəm.

PƏRDƏ

## DOQQUZUNCU ŞEKİL

### FİNAL

Səhnə pambıq tarlasını təsvir edir. Göz işlədikcə pambıq görünür.

**Qarovulçu** (*daş üstündə əyləşib oxuyur*):

Yaz gələndə şum elərik düzləri,  
Ağ dərya tək pambıq tutar hər yeri.  
Çıxsın düşmənərin canı, gözləri,  
Yaşa şuram, yaşa şuram, çox yaşa!

Fabriklərə axar pambıq selləri,  
Mal toxunar, bəzəndirər elləri.  
Sinsin düşmənlərimizin belləri,  
Yaşa şuram, yaşa şuram, çox yaşa!

Qara dəryadır neftimiz, qazlılar,  
Tərifimiz dəftərlərə yazılar.  
Düşmənərin yazdıqları pozular,  
Yaşa şuram, yaşa şuram, çox yaşa!

Açılbödər məktəblərin qapısı,  
Savadlanan kəndlilərin hamısı.  
Deyər sənə hər kimin var namusu,  
Yaşa şuram, yaşa şuram, çox yaşa!

**Hacı Bayram** (*daxil olur*). A gədə, burada oturub nə oxuyursan?

**Qarovulçu**. Neyləyim, ay hacı, oturmuşam, pambığın qarovulu-nu çəkirəm, kefim gəlir oxuyuram. Bircə tamaşa elə, düz-dünyanı pambıq başına götürüb. Baxdıqca ürəyim bir belə (*əli ilə göstərir*) olur, şadlığimdən oxuyuram.

**Hacı Bayram**. Pambığı kimdən qoruyursan?

**Qarovulçu**. Kimdən qoruyaçağam: atdan, maldan, qoyundan, ulaqdan, kulakdan. (*Oxuyur*):

Yaşa şuram, yaşa şuram, çox yaşa!

**Hacı Bayram.** Oxu, oxu! Oxumalı günlərdir.

**Qarovalçu.** Əlbəttə oxumalı gündür. Mənim atam öləndə ağız pambığı üçün həftəbazarına adam göndərdik. İndi görürsənmi, nə qı-yamətdəyik.

Uzaqdan zurna səsi eşidilir.

**Hacı Bayram.** O nə zurna səsidir? Kənddə toy var, nədir?

**Qarovalçu.** Yoxsa xəbərin yoxdur? Bu gün camaat pambıq yiğimini başlayacaq. Odur kəndin camaati, uşaqlı-böyüklü zurna-balabanla buraya gəlirlər.

**Hacı Bayram.** Yaxşı bayramdır, gəlsinlər. Mən də bir dost-aşnamı görüm. Neçə ildir vətənimdən xəbərim yoxdur.

**Qarovalçu.** Harada idin, ay hacı?

**Hacı Bayram.** Uzaq yerlərdə idim, oğul. (*Zurna səsi yaxınlaşır.*) Pah, pah, tamam kənd gəlir: arvadlar, kişilər, qızlar, oğlanlar... O qabaqda gələn Salman deyilmi?

**Qarovalçu.** Necə Salman?

**Hacı Bayram.** Kor İsrafilin oğlu.

**Qarovalçu.** Yoldaş Koroğlunu deyirsən? Bizim ispolkomun sədridir, qoçaq oğlandır. Əsil Koroğludan da qoçaqdır. Bu işlər hamısı onun çalışmasındandır.

**Hacı Bayram.** Sağ olsun, mən onu uşaq vaxtında görəndə dedim ki, bu uşağın gözlərindən kamal yağır, bunun gələcəyi yaxşı olacaq. Onun bir balaca qardaşı da var idi.

**Qarovalçu.** Balaca qardaşı İmran oxuyub gəlib, indi bizim maşın-traktor stansiyasına baxır.

**Hacı Bayram.** İsrafil dururmu?

**Qarovalçu.** İsrafil keçən il öldü.

Camaat, zurnaçılar qabaqda olaraq, səhnəyə gəlirlər. Komsomolçu qızlar və oğlanlar əllərində qırmızı bayraqlar, gəlib dayanırlar.

Koroğlu (*qabağa gəlir, zurna sakit olur*). Yoldaşlar, biz öhdəmizə götürdüyümüz vəzifəni tamamilə yerinə yetirdik. Min iki yüz hektar yeri əkməyi boynumuza götürdüük də, əkdik də. İndi bir vəzifə də var. Bu gündən pambıq yiğimina qədəm qoyuruq. Gərək bu min iki yüz hektar yerin pambığından bir girvənkə də tələf olmasın.

Komsomolçu qız. Nəinki bir girvənkə, bir misqalı yerə düşməz.

Koroğlu. Yoldaşlar, bizim fırqənin başında duran və dünya proletariyatının rəhbəri yoldaş Stalin bir gözəl söz deyibdir. O deyir: “Dünyada elə bir səngər yoxdur ki, bolşeviklər onu ala bilməsinlər”. İndi qoy bizim min iki yüz, nəinki min iki yüz, səkkiz yüz əlli hektar pambıq əkməyimizə şəkk gətirənlər, qoy görsünlər ki, yoldaş Stalin bu sözləri havadan deməyibdir, bu, həqiqətdir.

Qoca kəndli (*irəli yeriyir*). Yoldaş Koroğlu, sən dediyin adam mənəm. Mən köhnə vaxtda işlədiyimizə nəzərə alıb danışırdım. İndi baxıb səhvimi anladım. Bu həvəslə ki, camaat işə gedib, iki belə pam-bıq əkib-becərməyi bacarar.

Koroğlu. Yoldaşlar, sizin bu həvəslə işləyib vəzifənizi ifa etmə-yinizi mülahizə edərək, hökumət tərəfindən bizim kəndə bir traktor peşkəş olunur. Yaşasın Şura hökuməti!

Səslər. Yaşasın işçi-kəndli hökuməti! Yaşasın fırqə rəhbəri yoldaş Stalin!

Hacı Bayram (*Koroğluya tərəf gəlir*). Salaməleyküm.

Koroğlu (*zənlə baxıb*). Hacı Bayram deyilsiniz?

Hacı Bayram. Oyam. Bu gün gəlmİŞƏM.

Koroğlu. Harada idiniz, heç sizdən bir xəbər yox idi?

Hacı Bayram. Doğrusu, Şura hökuməti gələndən sonra mən davam gətirməyib, qızımı da götürüb keçdim İrana. İndiyədək orada idim. Qızım öldü, qaldım tək. Axır vətəndən uzaqda davam eləyə bil-məyib, gəlmİŞƏM. İndi sizin ixtiyarınızdayam. Günahım varsa tənbeh eləyin, yox isə qalım burada, mən də kəndlının biri, sair adamlar kimi işləyim.

Koroğlu. Hacı, siz ölündək keçmiş günlərinizi, qılınçının dalı-qabağı kəsən zamanları unutmayacaqsınız. Ona görə, camaat sizin sidq-dildən şura tərəfdarı olduğunuza inanmayınca, sizi öz işlərinə qarışdırma yaceaqlar.

Hacı Bayram. Mən istəyirəm ürək sözümüz açam deyəm. Qoy camaat da qulaq assın.

Camaatdan səslər. Hacı Bayramdı!.. İndiyədək harada imiş? Necə arıqlayıbdır... Qarnında bilmərrə piy qalmayıb.

Koroğlu. Nə sözün var, de.

Hacı Bayram. Camaat, siz hamınız bilirsiniz ki, Şura hökuməti kəndə gələndə, mən onun qarşısına ədavətlə çıxmadım. Mən demirəm ki, Şura hökuməti mənim xoşuma gəldi. Xeyr, Şura hökumətinin bö-

yük düşməni mən idim. Açıq danışmaq yaxşıdır. Mən iş başında bu Koroğlu dediyiniz Salmanı və onun yoldaşlarını görəndə deyirdim ki, belə hökumət üç günlükdür, dağılıb gedəcəkdir. Bununla davaya çıxməq da axmaqlıqdır. Hampalar məndən üsyən üçün pul istədilər, vermədim. İstədilər məni öldürsünlər, qaçdım. Hər yerə getdim, iş başında cavan kəndliləri gördüm. Axırı davam eləyə bilməyib, qaçdım İranı. İndi gəlmışəm. Xaraba qoyub getdiyimi kəndləri, avam qoyub getdiyim camaatı tanımiram. Kəndlərdə nə gözəl binalar, məktəblər; oğlanlar, qızlar hamısı savadlı; idarələrdə xalqa gözəl rəftar, nə pristavlar söyüşü, nə yüzbaşı qamçısı. Hamı bir-birinə yoldaş, qardaş. Bir belə əkinləri, pambıq zəmilərini gördükdə, doğrusu, mat qalıram. İndi görürəm ki, anlamamışam. İndi səhvimi boynuma alıb gəlmışəm. İstəyirsiniz öldürün, isteyirsiniz buraxın. Sizin ixtiyarınızdayam.

Koroğlu. Hacı, söz bayaqkıdır. Bir qədər qalarsan işlərsən, sonra işə baxarıq. Sənin evin ispolkomdur. Sənə kənddə ev də verilər, yaşarsan.

Hacı Bayram. Tək adamam, bir balaca komada da yaşayaram.

Koroğlu. Cox gözəl. İndi, yoldaşlar, bir qədər çalın oynayın. Sonra işə girişək.

Qoca kəndlisi. Mən günahımı yumaq üçün qabaqcə özüm oynamacağam. Aşıq, çal.

Çalırlar, qoca oynayır. Xalq ura çökib ol çalır.

PƏRDƏ

## ÇOX GÖZƏL

### Üç şəkildə

#### ƏŞXAS

Kəblə Rəcəbəli – kəndli	Kənd məktəbi müəllimi
Pəricahan – arvadı	Simonun atası
Əmiraslan – oğlu	Qoca kəndli
Simon } Əhməd } Əmiraslanın məktəb yoldaşları	Cavan kəndli Məktəb uşaqları, kəndlilər
Zeynal	
Mirzə Heydər – şəhər məktəbinin müəllimi	

### BİRİNCİ ŞƏKİL

Şəhərin yavuqluğunda, dəniz kənarında bir kənd. Kənd meydançası. Bir dəstə məktəb şagirdləri şeypur, baraban çalaraq, qabaqlarında müəllim, gəlib meydançada dayanırlar.

Qoca kəndli (*müəllimin yanına gələrək*). Yoldaş müəllim, bu gün bayramdır, nədir? Bu uşaqları səyahətə çıxarıbsınız?

Müəllim. Yox, bayram deyil. Bu gün şəhərdən bir dəstə məktəb uşaqları buraya gəzməyə gələcəklər. Bizim uşaqlar da onların istiqbalına çıxıblar.

Qoca kəndli. Yaxşı işdir gəlsinlər bizim kəndə də bələd olsunlar, görsünlər biz necə yaşayırıq.

Müəllim. Əlbəttə, həmişə kəndlə şəhərin arasında rabitə vacibdir. Nə qədər olsa, iş bilənlərin çoxusu: alımlar, incinerlər hamısı şəhərdə yaşayırlar. Onların da düşəndə bir kəndə gəlib kənd əhalisi ilə danışıb, onlara bilmədiklərini öyrətmək, elmin, sənayenin Şura ölkələrində nə dərəcədə tərəqqi etməsini andırmaq lazımdır.

Qoca kəndli. Doğrudur, yoldaş müəllim. Bundan qabaq kəndlilər hamısı kor kimi idilər. Şura hökuməti gələndən bəri bir çox bil-

mədiyimiz şeyləri öyrənmişik. Bu kənddə az adamın atı, ulağı olardı. Hamımız şəhərə getmək lazım olanda piyada gedirdik. İndi isə dəmir yolu qapımızın ağızına çəkilibdir. Avtomobilər kəndlə şəhərin arasında işləyirlər. Bu saat da kənddə elə adam var ki, saqqalı ağarib, amma şəhəri görməyib. İndi uşağın da, böyüyün də bir ayağı şəhərdədir. Gedirik, gəlirik, hər şeyi görürük, öyrənirik, gözümüz açılır. Çox yaxşı zəmanədir zəmanəmiz.

Müəllim. Şəhərin dövlətlilərinin hər birisinin burada yaylaq mənzili var idi. Milyonları boş-boşuna yelə verirdilər. Amma bu kənddə nəinki dəmir yolu, bir rahat araba yolu da qayitdirmirdilər. Şura hökuməti gələn kimi şəhərlərlə kəndlər arasında yolların düzgülüyünə diqqət yetirdi. Odur ki, bu kənddə hətta dəmir yolu da çəkildi.

Qoca kəndli. A sənə qurban olum, dövlətlilərin hər birisinin özü-nün faytonu, avtomobili var idi. Hər biri öz canının rahətliyini axtarırdı. Kəndlinin qeydinə qalan yox idi. Deyirdilər: "Kəndlinin baldırı bərkdi, canı çıxar, piyada gedə bilər. Bir də, kəndlidir otursun yerində, əkin-biçininə, bağına-bostanına məşğul olsun. Onun şəhərdə nə işi var?".

Müəllim. Elədir, dayı.

Üç-dörd nəfər kənd uşaqlarından: "Ada, qoymayın ha!.. Ada, qoymayın ha!"

— deyə qışqıraraq gəlib səhnədən yürürək keçirlər. Bir neçə cavan kəndli onların dalınca səhnəyə daxil olub dayanır və iki əlini belinə qoymuş qəhqəhə ilə gülür.

Cavan kəndli. Ha, ha, ha, ha!.. Ha, ha, ha, ha!.. Ora bax, ora!.. Pa atayın evinəcən!.. Zalim oğlunun satdığı parovoz kimi qaçı. Ha, ha, ha, ha!.. (*Gülür*.)

Müəllim. A Mirzəbala, nə olub? Niyə gülürsən?

Cavan kəndli (*barmağı ilə uzağı göstərir*). Bir baxın, yoldaş müəllim. Uşaqlar itin quyruğuna vedrə bağlayıb qovurlar. İt belə qaçı ki, dalından gullə atsan çatmaz.

Müəllim. Bu məgər gülməli işdir? Uşaqlarımızın tərbiyəsizliyinə ağlamaq lazımdır.

Cavan kəndli. Nə olar ki, ay yoldaş müəllim, qoy uşaqlar bir az kef görsünlər.

Müəllim (*məktəb uşaqlarının ikisini çağırır*). Yüyürün o iti uşaq-ların əlindən alın. (*Uşaqlar yürürək gedirlər. Cavan kəndliyə*) Bilir-sən, Mirzəbala, adını insan qoyan gərək heç bir heyvana əziyyət ver-

məsin. Heyvanın da bizim kimi canı ağrıyır. Ancaq dillənib şikayət eləməyi bacarmır. Söz qarşısında söz götərə bilməyənlərə, zor qarşısında zoru olmayanlara, dərdlərini, ağrılarını deməyə dilləri olmayanlara əziyyət vermək insanlıq sıfətindən uzaqdır. Uşaqlarınıza nəsihət edin, belə nalayıq hərkətlərdən əl götürsünlər. İtə, pişiyə və sair heyvanata əziyyət eləməsinlər. Cavanlar bizim köməkçilərimiz, bizim qeydlərimizi çəkənlərdir.

**Q o c a k e n d l i .** Yoldaş müəllim doğru deyir. Bizim canımız ağrıyan kimi, heyvanın da canı var.

**C a v a n k e n d l i .** Bağışla, yoldaş müəllim, anlamamışam. (*Gedir. Məktəb uşaqları qayıdırlar.*)

**U ş a q .** Yoldaş müəllim, itin quyuğundan vedrəni açdıq, buraxdıq getdi. İstədilər bizi döysünlər, qaçdıq.

**M ü ə l l i m .** Çox yaxşı, di gedin yerinizə.

Uşaqlar gedib yerlərində dayanırlar. Şeypur, baraban səsi eşidilir.

**M ü ə l l i m (*şagirdlərə*). Nizam!**

Uşaqlar düzülürler. Bir dəstə məktəb uşağı, qabaqlarında müəllim Mirzə Heydər, daxil olurlar. İki dəstə bir-birinə qarışırlar. Müəllimlər görüşüb əl tutuşurlar.

**M i r z ə H e y d ə r .** Necəsiniz? Coxdan görüşmürük. Heç şəhərə gəlmirsınız.

**M ü ə l l i m .** Məgər tərpənməyə macal var? Gündüz uşaqlarla məşğulam, axşamlar da böyüklərə dərs verirəm. İstirahət günlərində də evdə oturub balalarımı başıma yiğib onlarla vaxt keçirirəm. Yainki camaat yiğincığında oturub keçmişdən, gələcəkdən, daxili və xarici vəziyyətdən söhbət edirik. Daha şəhərə gəlməyə macal qalmır.

**M i r z ə H e y d ə r .** Uşaqlar üçün yer hazırlıdır?

**M ü ə l l i m .** Əlbəttə, uşaqlar üçün məktəbin həyətində çay və yemək hazırlıq etdirib. Gecəni də məktəbdə qalacaqlar. Siz də mənim mənzilimdə rahat olarsınız.

**Ə m i r a s l a n (*Mirzə Heydərin yanına gəlir*).** Yoldaş müəllim, siz də, mənim yoldaşım Simon da bizim evdə mənzil edəcəksiniz.

**M ü ə l l i m .** Yox, müəllimin söhbəti müəllimlə tutar. Sizin evdə o, sixıntı çəkər. Sən öz yoldaşını qonaq apar. Mirzə Heydər də mənimlə qalsın.

Əmirəslan. Yoldaş müəllim, xahiş edirəm mane olmayasınız. Atam mənə neçə dəfə tapşırıbdır ki, kəndə gələndə müəllimi də qonaq gətirim. İndi müəllim bizə qonaq getməsə mən atamın üzünə baxa bilməyəcəyəm. Atam da deyəcəkdir ki, müəllim elm oxumuş adamdır, kasıbları bəyənmir.

Mirzə Heydər (*kənd müəlliminə*). Doğrusu, bu söz məni tutdu. Mən şagirdimə qonaq gedəcəyəm.

Müəllim. Eybi yoxdur, mən də razıyam. (*Üzünü uşaqlara döndərib komanda verir.*) Nizam! (*Uşaqlar düzəlirlər.*) Sağa dön! (*Uşaqlar dönürlər.*) Addımla marş!

Uşaqlar gedirlər, müəllimlər də onların arxasında.

PƏRDƏ

## İKİNCİ ŞƏKİL

Kəblə Rəcəbəlinin evində bir otaq. Otağa fərş döşənmiş, bir masa, üç sandalya. Sol tərəfdə bir çarpayı qoyulmuş. Kəblə Rəcəbəli qabağında canamaz, dizləri üstündə çökmiş, namazını qurtarır.

Kəblə Rəcəbəli. Əssəlamü əleyna və əla ibadüllahül salihin, əssəlamü əleyküm və rəhmətullahü və bərəkatü. (*Salavat ćevirib, durub canamazı bükiüb bir kənara qoyur. Əmirəslan, Mirzə Heydər və yoldaşı Simonla daxil olur. Kəblə Rəcəbəli onları görüb*) Paho, ay oğul, haradan gəldin?

Əmirəslan. Ata, məktəb yoldaşlarımıza buraya iki günə səyahətə gəlmışik. Yoldaşlarımıza kənd məktəbində yer verdilər. Mən də müəllimlə bu yoldaşımı evimizə qonaq gətirdim.

Kəblə Rəcəbəli. Xoş gəliblər. (*Hər ikisinə əl verir.*) Xoş gəliblər. (*Müəllimə*) Siz bunun müəllimisiniz? Çox gözəl. İsminiz nədir?

Mirzə Heydər. İsmim Heydərdir.

Kəblə Rəcəbəli. Mirzə Heydər. Çox gözəl. (*Oğluna Simonu göstərir.*) Bu da sənin yoldaşındır? Çox gözəl!

Əmirəslan. Bəli, bununla ikimiz bir skamyada otururuq. Oynamanda da bir yerdə oynayıraq. Bir-birimizi də çox sevirik.

Kəblə Rəcəbəli. Çox gözəl! Çox gözəl! Di əyləşin. Çörəyi-miz hazırlıdır, yəqin acsınız...

Mirzə Heydər. Çox raziyam, kəbləyi, kənd məktəbində bizim gəlməyimiz məlum olduğundan, bizim üçün yemək hazır olunmuşdu. Mən də, uşaqlar da doyunca yemişik. Bu saat iştahamız yoxdur.

Kəblə Rəcəbəli. Çox gözəl. Axşam üçün tədarük görərik. (*Oğluna*) Bəs bu yoldaşın kimlərdəndir?

Əmirəslan. Bunun atası bir yaxşı kişidir. Tez-tez bunlara qonaq gedirəm. Anası çox dadlı şeylər bişirir. Adı Simondur.

Kəblə Rəcəbəli. Simon?! (*Qeyzli*) Çox gözəl, çox gözəl! Əstəğfürullahı rəbbi və ətubö ileyh. (*Cəld gedib yuyunacaqda əllərinin sabunla yuyub, suya çəkir.*) Kafir oğlu, bunu mənə qabaqca de, mən də əlimi murdarlamayım.

Əmirəslan. Ata, bunun əlinə nə olmuş ki? Bunun əlləri mənim əllərimdən də təmizdir. Biz məktəbdə gündə dörd-beş dəfə əllərimizi sabunla yuyuruq.

Kəblə Rəcəbəli. Əlləri təmizdir! İndi görürəm sizə nə təribiyə verirlər. Çox gözəl, çox gözəl!

Mirzə Heydər. Kərbəlayı, bu sözlərin axırı bir qədər biz müəllimlərə toxundu.

Kəblə Rəcəbəli. Bəli! Nabaliğ uşaq öz təklifini anlamaz. Onu anlatmaq lazımdır. Bu da müəllimlərin borcudur. Uşağa birinci lazım olan onun əhkami-şəriyyəsidir. Bundan da görürəm mənim oğlumun kökündən xəbəri yoxdur. Mən bilsəydim, onu evimdən kənara qoymazdım. Əgər uşaqların hamısına belə təribiyə verirsınızsə, mərhəba, çox gözəl, çox gözəl!

Mirzə Heydər. Kəbləyi, uşaqlar getsinlər, sonra bu xüsusda söhbət edərik. (*Əmirəslana*) Yoldaşlarınız dənizə çimməyə getdilər, sən də yoldaşını götür get. Mən də siz gelincə burada atanla söhbət edim.

Əmirəslan (*yoldaşına*). Simon, gedək!

Simon. Gedək.

Hər ikisi gedirlər.

Mirzə Heydər. Kəbləyi, uşaqlar getdilər. İndi biz rahat söhbət edə bilərik. Buyurun görək, bizim təribiyə verməmizdə siz nə qüsür görürsünüz?

Kəblə Rəcəbəli. Təribiyəniz başdan-başa qüsurdur. Siz bunlara dərsləri nə dildə verirsiniz?

**Mirzə Heydər.** Bizim məktəbimiz beynəlmiləldir, amma biz dərsi hər millətə öz ana dilində veririk. Türklərə türk dilində<sup>1</sup>, ruslara rus dilində, ermənilərə, həmçinin, öz ana dillərində.

**Kəblə Rəcəbəli.** Beynəlmiləl nə deməkdir?

**Mirzə Heydər.** Yəni bu məktəbdə hər millətin balaları var. Hamısı birlikdə dərs oxuyurlar.

**Kəblə Rəcəbəli.** İndi mən hər işi anladım. Çox gözəl! Çox gözəl! Atı atın yanında bağlarsan, ya halını götürər, ya xasiyyətini. Siz mənim oğlumu öz əhkami-şəriyyəsindən, dini məsələlərdən uzaqlaşdıranda o da, əlbəttə, bir xarici balasının əllərinə təmiz deyəcək. Çox gözəl, çox gözəl!

**Mirzə Heydər.** Kəbləyi, dünyada müsəlman dili, ya xristian dili yoxdur. Millətlərin dilləri var. Sənin oğlun türk balasıdır. Dili də türk dilidir. Bizim məktəbdə nəinki ona, hətta onun xarici dediyin yoldaşlarına da türk dili öyrədirik.

**Kəblə Rəcəbəli.** Mirzə, siz bizim kimi adamlara avam deyirsiniz, nə eybi var? Çox gözəl. İndi mən bir neçə söz deyim, sən də mül-təfit ol.

**Mirzə Heydər.** Buyur!

**Kəblə Rəcəbəli.** Mən özüm, rəhmətlik Mirzə Hüseynin mollaxanasında oxumuşam. Bəlkə eşitmış olasan.

**Mirzə Heydər.** Mən eşitmışəm. Mənim atam da onun mollaxanasında oxuyubdur. Onun dərs verməyini çox tərif edərdi.

**Kəblə Rəcəbəli.** Atan vəfat eləyib, ya sağdır?

**Mirzə Heydər.** Xeyr, sağ deyil.

**Kəblə Rəcəbəli.** Allah rəhmət eləsin. Bəli, mən Mirzə Hüseynin mollaxanasında neçə il dərs oxumuşam. Bizə gözəl Quran oxudardı, namaz öyrədərdi. Səhviyyat, müşkülət, təmzik, hamısını öyrədərdi. “Cameyi Abbas”, “Əvvabül cənnat” kimi ehkam kitablarını oxuyub cəm müsəlmana lazım olan təkliflərdən xəbərdar olurduq. Amma sizin tərbiyəniz tərsinədir. Siz bizim balalarımızı xarici balalarına qarışdırıb, onları gəldikcə müsəlmanlıqlıdan uzaqlaşdırırsınız. Mən gözü-mün ağı-qarası olan bir oğlumu belə məktəbdə oxudub cəhənnəmin odunu bu dünyada özümə qəbul etməyəcəyəm.

**Mirzə Heydər.** Kəbləyi, sözünüzü qurtardınız ya yox?

<sup>1</sup> Ədib “Türk” deyəndə azərbaycanlısı nəzərdə tutur.

Kəblə Rəcəbəli. Bəli, qurtardım.

Mirzə Heydər. İndi icazə verin bir neçə kəlmə mən də danışım.

Kəblə Rəcəbəli. Buyur danış, çox gözəl!

Mirzə Heydər. Kəbləyi, Bakıda 1905-ci ildə vəqe olan erməni-türk qırğını xəyalınızdadır mı?

Kəblə Rəcəbəli. Çox gözəl xəyalımdadır, nə olsun?

Mirzə Heydər. O qırğın Mirzə Hüseynin tərbiyəsinin nəticəsi idi.

Kəblə Rəcəbəli. Əcəb söz dedin! Çox gözəl! Necə, Mirzə Hüseyn deyirdi gedin erməniləri qırın?

Mirzə Heydər. Yox, Mirzə Hüseyn demirdi, onun verdiyi təbiyə deyirdi. Rica edirəm mülətfit olasınız.

Kəblə Rəcəbəli. Çox gözəl, buyur.

Mirzə Heydər. Siz bunu yəqin edirsinizmi ki, insanlar hamısı anadan bir şifətdə doğulurlar?

Kəblə Rəcəbəli. Doğrudur, sonra?

Mirzə Heydər. Sonra uşaq keçir mollanın, keşisin ya xaxamın əlinə. Bu şəxslər öz mənfəətlərini mülahizə edib, millət təfavüti məsələsini araya salırlar. Bunlar durub desələr ki, insanlar hamısı qardaşdır, o vaxt millətlər əl-ələ verib onların hamısından uzaq qaçarlar və onlar meydanda tək qalıb, cəm mədaxillərindən məhrum olarlar. Siz Simona əl verdikdən sonra gedib əllərinizi suya çəkdiniz. Nə səbəbə? Guya onun əli murdardır. Nə səbəbə onun əli murdardır? O, xaricidir. Molla belə buyurur, keşiş də belə buyurur, xaxam da belə buyurur. Hər birisinin nəzərində o biri millətlər murdardırlar və onlarla mülaqat haramdır. Beləliklə millətlər arasında təfriqə salıb özlərinə mürid cəm edirlər. Əllərindəki silah da ancaq dindir. Belə təfriqədən burjua hökumətləri isə istifadə edirlər. Hökumətlər ruhanilərin millətlər arasına saldıqları təfriqəni daha da qızışdırıb inqilab və üsyən qarşısını almaq üçün millətləri bir-birlərinə qırdrırlar. Bu səbəbdən erməni-türk qırğını Qafqazda vəqe oldu. Rus keşislərinin və çar hökumətinin təhrikisi ilə Rusyanın neçə şəhərlərində yəhudiləri talan etdirilər. İngiltərə hökuməti üç yüz milyon əhalisi olan Hindistan məmləkətini ancaq millətlər arasına təfriqə, nifaq və qırğın salmaqla əlində saxlayır və bu işdə ruhanilər hökumətə sədaqətlə qulluq edirlər. Bu siyaset burjuaziya ölkələrində indi də yeridilməkdədir. Ancaq bir tək Şuralar İttifaqında hamı millətlərin qardaşlığı, birliyi və əl-ələ verib sosializm yolunda birlikdə işləmələri elan olundu və Şura İttifaqında millətlər qırğını heç

vaxt vaqe ola bilməz. Yol bir, məqsəd bir, əqidə bir olduqda arada ni-faq mümkün deyil.

**Kəblə Rəcəbəli.** İndi sənin deməyinlə, mənlən Vartazarın biri qardaşdır? Cox gözəl, çox gözəl!

**Mirzə Heydər.** Burada Vartazar söhbəti yoxdur. Vartazarla sənin aranda divar çəkən həmin ruhanılərdir, din silahı ilə ortalığa çıxıblar. Bu silah onların əlindən alınarsa, səninlə Vartazarın qardaşlığına şəkk qalmaz. Dünyada müharibələrin qət olunmasına və asayışin hər bir yerdə bərpasına millətlər qardaşlığı səbəb olar. Bu şuar Şura hökumətinin ən birinci şüarıdır.

**Kəblə Rəcəbəli.** Cox gözəl, çox gözəl! İndi siz mollanı, keşmiş kənara qoyub, uşaqlara qardaşlıq dərsi verirsiniz? Aya, xudanə-kərdə, mənim oğlumun ayağı büdrəyib yixilsa, onun sevgili qardaşı onun qolundan yapışib durğuzarmı? Atamın goru üçün birinci təpik vuran o olar. (*Bayirdan səs-küy eşidilir. Kəblə Rəcəbli qapını açıb baxır və bir-dən qışqırır.*) Ax, evim yixıldı, başıma daş düşdü, gözümün işığı, belim qıvvəti bircə balam əlimdən getdi.

**Mirzə Heydər.** A kəbləyi, sizə nə oldu?

**Kəblə Rəcəbəli.** Kəbləyinin evi yixılsın, budur balamın meyitini gətirirlər.

**Mirzə Heydər.** Meyit nədir? Nə danışırsınız? (*Cıxır eşiya.*)

**Pəri cahan** (*içəri otaqdan hövlnak çıxır*). Oy, oy!.. Vaxsey!.. Başına daş düşsün, canım? Atayın evi yixılsın, canım! Ay balam, ay gözəl balam, axır sənə nə oldu?

İki nəfər kişi, yanlarında bir neçə məktəb uşağı,  
Əmiraslanı otağa gətirirlər.

**Mirzə Heydər** (*daxil olur*). Bacı, qorxmayın, nahaq yerə qış-qırıq salmayın. İndi ayılar. Yorğan-döşək hazır eləyin. (*Çarpayının üzərindəki yorğanı kənar edib Əmiraslanı uzadırlar.*)

**Pəri cahan** (*məktəb uşaqlarına*). Ay oğullar, bircə deyin görüm, mənim balama nə oldu?

**Məktəb uşağı.** Xala, biz hamımız dənizdə çimirdik Əmiraslan da çimirdi. Çimdiyi yerdə bir dərin yerə düşüb batdı. Biz hamımız əlimizi üzdük. Simon da dənizin kənarında sudan çıxıb özünü günə verirdi. Bunu görən kimi özünü suya atıb yox oldu. Bir də gördük Əmiraslanı başına almış sudan çıxdı. Biz Əmiraslanın qolundan yapışdıq. Simon

istedi çıxsın, Əmiraslanın ağırlığından ayağı sürüşüb batdı dənizə. Bir lotkaçı çox çətinliklə onu da çıxartdı. İndi gətirirlər.

Əmiraslan (*gözlərini açır*). Ana, qorxma, ölməmişəm! Simon necə oldu, sağdırı?

Məktəb uşağı. Sağdır, budur gətirirlər.

Simonu gətirirlər.

Kəblə Rəcəbəli. Gətirin buraya. Arvad, yer sal! Sənə qurban olum, ay bala! Mənim oğlumu təzədən mənə verdin.

Əmiraslan. Mənim çarpayımın üstünə qoyun.

Simonu çarpayının o biri başında uzadırlar.

Məktəb uşağı (*Kəblə Rəcəbəliyə*). Əmi, Simon olmasayı, Əmiraslan əldən getmişdi.

Kəblə Rəcəbəli. Əmiraslanada qurban olum, sənə də, Simona da.

Simon (*gözlərini açır*). Əmiraslan hanı?

Əmiraslan. Burdayam, Simon, sən necəsən?

Simon. Yaxşıyam, heç zad olmaz.

Kəblə Rəcəbəli. Hər ikinizə qurban olum! İkiniz də sağalarınız. Mənim oğlum indiyədək bir idi, indi deyərəm iki oğlum var. (*Simonun alnından öpür*.)

Mirzə Heydər. Mən gedim telefonla Simonun atasına xəbər verim. (*Kəblə Rəcəbəliyə*) Kəbləyi, Şura hökumətinin mən dediyim beynəlmiləl tərbiyəsinin nəticəsi budur! Yoldaş yoldaşını fəlakətdən qurtarmaq yolunda canından keçir. Əgər bunlar molla, keşiş, ya xaxam tərbiyəsi almış olsayırlar, sən deyən kimi bar-birinin ayaqlarından çəkərdilər. İndi mən yəqin edirəm ki, mənim dediyim sözləri dürüst düşündünüz.

Kəblə Rəcəbəli. Dürüst düşündüm. Çox gözəl düşündüm. Çox gözəl!

PƏRDƏ

## ÜÇÜNCÜ ŞEKİL

Həmin otaq Əmiraslan, Simon, Əhəd, Zeynal.

Zeynal. Əmiraslan, Simon olmasaydı, indi biz yiğilib başımıza döyüb “yoldaş vay” deyə ağlayırdıq.

Əhəd. Simon yaxşı yoldaşdır. O isteyir ki, ona hər bəla toxunsun, amma yoldaşına heç bir şey olmasın.

Əmiraslan. Simon çox sağ olsun, məni təzədən dirildib anama verdi.

Simon. Əmiraslan, bunlar danışırlar qoy danışınlar, mən ki, bir böyük iş görməmişəm.

Zeynal, Əhməd, Əmiraslan. Bundan böyük nə iş ola bilər!

Simon. Mən öz yoldaşlıq borcumu yerinə yetirmişəm. Yoldaş yoldaşının yolunda canından keçməsə, onun qiyməti bir qəpikdir.

Əhəd. Sağ olsun Simon!

Zeynal (*Simona*). Gözəl söz dedin, yoldaşlıqda belə olmaq gərək.

Əhəd. Simon, səndən bir söz soruşum. Necə bilirsən, suya batan sən olsaydın, Əmiraslan canından keçib özünü sənin dalınca suya atardımi?

Əmiraslan (*Əhədə*). Bu nə sualdır? Mənim gözümün qabağında yoldaşım suya batsın, mən də oturub tamaşa eləyim?

Əhəd. Bilirom, zarafatla soruştum.

Simon. Bir dəfə mən tramvaydan yıxılmışdım. Ayağım çıxmışdı. Əmiraslan məni məktəbdə görməyib, dərsdən çıxan kimi yanına yüyürmüdü. Məni yerdə uzanmış görüb başladı gözlərindən yaş töküb ağlamaga. Mən nə qədər dedim: “Ay Əmiraslan, bir şey olmayıb, ayağım çıxmışdı. Həkim gəldi yerinə saldı” kiridə bilmədim. Axırda atam güclə onu kiritdi. Əmiraslan belə yoldaşdı.

Zeynal. Əhəd zarafatla soruştu. İş bir tek yoldaşlıqda deyil. İnsan insanı fəlakətdə görəndə borcludur kömək eləsin.

Kəblə Rəcəbəli (*daxıl olur*). Ay uşaqlar, yenə də söhbət edirsiniz? (*Simona*) Bala, necəsən, yaxşısanmı?

Simon. Yaxşıyam, əmi, sox sağ olun!

Kəblə Rəcəbəli. Bir yerin ağrımadı?

Simon. Yox, əmi heç yerim ağrımadı.

Qapı döyüllür.

Kəblə Rəcəbəli. Yəqin gələn Mirzə Heydərdir. (*Gedib qapı-nı açır.*)

Mirzə Heydər (*Simonun atası ilə daxil olur*). Salaməleykum! (*Kəblə Rəcəbliyə*) Kəbləyi, tanış olun, Simonun atasıdır.

Kəblə Rəcəbəli. Simonun atasıdır? Çox gözəl. (*Əl verir.*) Çox xoş gəlibsiniz! Mirzə Heydər, sağ ol ki, mənim bu kasib evimə belə əziz qonaq gətirdin.

Simon və Əmiraslan qonağın qabağına yürürlər.

Əmiraslan. Əmi, Simonun suya batdığını eşidib qorxmadınız ki?

Simonun atası. Əlbəttə qorxdum və dedim bir xata olmasayı, Mirzə Heydər mənə telefon eləməzdi.

Kəblə Rəcəbəli. Mirzə Heydər sizi naşa qorxudub. Ancaq o sizə xəbər verməsəydi, bilmirəm mən harada sizinlə görüşüb tanış olacaqdım. Mənim ayağım şəhərə çox az düşür.

Simonun atası. Mən də Əmiraslan kimi bir tərbiyeli balanın atası ilə tanış olmaqdan məmənun oldum.

Kəblə Rəcəbəli. Onun tərbiyeli olmasına səbəb mən deyiləm, bax bu Mirzə Heydərdir. Gözəl tərbiyə verir uşaqlara, çox gözəl!

Mirzə Heydər. Kəbləyi, deyəsən yavaş-yavaş mən deyənə gəlirsiniz.

Kəblə Rəcəbəli. Daha nə deyim?! Kor da bilir ki, baliq şordur.

Simonun atası. Mənim bu yerlərə gəldiyim iyirmi beş ildən artıqdır. Əvvəl gələndə qonşular hamısı mənə əyri gözlə baxırdılar. Heç birisi etinə eləmirdi. Qab-qazan istəyəndə vermirdilər ki, murdar olar. Qab-qazan dursun qırqaqla, balta da vermirdilər. Mənim böyük oğlum o vədə altı-yeddi yaşında idi. Hər gün ağlaya-ağlaya üstümə gəlirdi ki, türk uşaqları məni döydülər. Deyirdi, mən də böyüyəndə onları döyəcəyəm. Mən ona nəsihət elərdim, deyərdim: “Onlar anlamırlar. Sən ağıllı uşaq ol, heç kəsə dolaşma”. İndi işlər başqa tərzədir. Özünüz görüsünüz ki, yoldaşlar arasında millət ayrılığı yoxdur. Hamısı bir-birile qardaşcasına rəftar edirlər, hətta bir-birlərinin yolunda canlarından da keçirlər. Bu, Şura hökumətinin beynəlmiləl tərbiyəsinin nəticəsidir.

Kəblə Rəcəbəli. Beynəlmiləl tərbiyənin nə olduğunu Mirzə Heydər mənə dürüst anlatdı. Çox sağ olsun, gözəl tərbiyədir, çox gözəl!

Mirzə Heydər. Kəbləyi, burada bu saat iki millət nümayəndəsi var. Biri siz, biri də Simonun atası. İndi mən sizdən bir şəxəbər

alım. Belə oturub iki qardaş kimi söhbət etmək yaxşıdır, ya bir-birinə nizə murdar deyib vuruşmaq?

Kəblə Rəcəbəli. Bu bir sual deyil, aydındır ki, dünyada mehribançılıqlıdan gözəl şey yoxdur.

Mirzə Heydər. İndi götürək tamam dünyani. Dünyada yaşayan millətlərin sayı-hesabı yoxdur. Bu millətlər hamısı bir-birilə qardaş kimi dolansalar yaxşı olar, ya həmişə bir-birinin əleyhinə müharibəyə hazırlaşalar və hərdən bir də vuruşub milyonlarla xalqın qanını töksələr?

Kəblə Rəcəbəli. Əlbəttə millətlər qardaşcasına dolansalar, heç müharibə də olmaz. Hər yerdə qurd qoyunla bir yerdə otlar.

Simonun atası. Müharibə üçün top-tüfəngə, adam boğan qaza, pulemyota tükülən xərc millətlərin tərəqqiləri və ehtiyacı yolunda sərf olunur.

Mirzə Heydər. Bu da bağlıdır indiki millətçilik təribyəsini buraxıb beynəlmiləl təribyəyə keçməyə. Nəhayət, kapitalizm ölkələrində təribyə ancaq bir milləti o biri millətin əleyhinə qaldırmaqdan, bir sinfi o biri sinfin üzünə durğuzmaqdan, kralların, sərvətdarların istifadəsi üçün millətləri bir-birilə vuruşdurmaqdan ibarətdir. Belə fəlakətlərin önünü almaq və millətlər arasında qardaşlıq yaratmaq üçün uşaqları, onların başını millətçilik mövhumati ilə dolduranların əlindən alıb beynəlmiləl təribyə altına cəlb etməkdir. Bu vəzifəni ancaq Şura təribyəsi öhdəsinə almış.

Kəblə Rəcəbəli. Şura hökuməti öhdəsinə gözəl təribyə götürmüş, çox gözəl!

Simonun atası. Axırıcı Avropa müharibəsində azından bir milyon adam tələf oldu və bir elə də adam əlil, sıkəst olub çörək qazanmaq iqtidarını itirdi. Bunların hamısının ailələri ac və çılpaq qaldılar. Bu nə üçün idi? Ancaq necə ki, Mirzə deyir, sərvətdarların istirahəti üçün və müharibədən sonra alınan yerlərdə, məmləkətlərdə zavodlar, fabriklər bina edib, ticarət açıb yerli əhalini soymaq üçün. Beynəlmiləl təribyə belə şeylərə intiha qoya bilər.

Mirzə Heydər. Beynəlmiləl təribyənin bərpası üçün dünya inqilabı lazımdır. Bu da yəqin olacaq. Biz Avropa burjuaziyasının gün-gündən nüfuzunu itirməsini və proletariatın gün-gündən qüvvətlənməsini aydın görürük.

Kəblə Rəcəbəli. Çox gözəl, çox gözəl!

Simonun atası. Söhbətimiz çox şirinləşdi. Çifayda poyezdin yola düşməsinə az qalıbdır. Gərək evə qayıdam. Arvad nigarandır. (*Oğluna*) Simon, hazırlaş gedək.

Kəblə Rəcəbəli. Elə şey yoxdur. Siz mənim əlimə göydən düşübsünüz. Çayımız hazırdır, bir az çay içərik, sonra da bir yerdə şam eləyib doyunca söhbət elərik və gecə də mənə qonaq olacaqsınız.

Simonun atası. Mən yenə deyirəm, arvad nigarandır, yoxsa çox həvəslə qalardım.

Mirzə Heydər. Mən bu saat gedib telefonla sizin xanıma xəbər verib, onu arxayıñ elərəm.

Kəblə Rəcəbəli. Bu çox gözəl olar, çox gözəl!

Simonun atası. Onda bahəm gedək telefon'a, arvad mənim öz səsimi eşitsə daha da arxayıñ olar.

Mirzə Heydər. Onda buyurun gedək. (*Kəblə Rəcəbəliyə*) İndi, kəbləyi, fikriniz nədir? Əmiraslanı evdə saxlamaqdı, ya mənimlə yenə şəhərə göndərmək?

Kəblə Rəcəbəli. Apar, apar, çox həvəslə verirəm.

Mirzə Heydər. Çox gözəl! (*Simonun atasına*) Buyurun gedək!

Kəblə Rəcəbəli. Mən də sizinlə gedirəm. Söhbət edərik, gedib gələrik.

Mirzə Heydər. Çox yaxşı olar! Çox gözəl!

Gedirlər

PƏRDƏ

# DAŞÇI

## *Musiqili səhnəcik*

*İstəkli qardaşım Hüseynqulu Sarabskiyə  
otuz sənəlik səhnə fəaliyyəti və yubileyi  
münasibətilə itthaf edirəm.*

**Ə.Haqverdiyev**

Küçə. Bir nəfər oğlan, əlində balta, daş yonur və “Muğan” neğməsi oxuyur.  
(*Sarabskinin öz sözləri*)

### Oğlan

(*oxuyur*)

Qafqaz dağlarının geniş ətəyi,  
Şirvandan Gilana uzanmış Muğan  
Yerliyi, torpağı, haşyəsi sarı,  
Yaşıl məxmərlərə boyanmış Muğan...

Daxil olurlar: neçə nəfər tacir, alverçi, qoçu.

### Qocu

(*oğlana*):

Oğlan, sənin səsin xoşdur,  
Heyf olsun ki, başın boşdur.

### Hamı:

Başın boşdur, ay boşdur, ay boşdur.  
Canım boşdur, ay boşdur, ay boşdur.

### Alverçi:

Gözəl sövtün alır canı,  
Eşidənin coşur qanı.

### Hamı:

Coşur qanı, ay qanı, ay qanı,  
Daşır qanı, ay qanı, ay qanı.

Tacir:

Səsin vergidi xalıqdan,  
Ağlın getmiş şor baliqdan.

Hamı:

Quru baliq, ay baliq, ay baliq,  
Şorca baliq, ay baliq, ay baliq.

Qocu:

Burax daşı, at baltanı bir yana,  
Qavalı vur qoltuğuna mərdana,  
Söz verirəm, inan bu igid cana.  
Qəbul etsən bizdən razı qalarsan,  
Hər gecədə mincə manat alarsan.

Hamı:

Qəbul etsən bizdən razı qalarsan.  
Hər gecədə mincə manat alarsan.

Tacir:

Kasıblığın dəftərini bükərsən,  
Qızıl onluqları cibə tökərsən,  
Özün üçün bir imarət tikərsən.  
Qəbul etsən bizdən razı qalarsan,  
Az keçər ki, bir xozeyin olarsan.

Hamı:

Qəbul etsən bizdən razı qalarsan,  
Az keçər ki, bir xozeyin olarsan.

Qocu:

Qoçunun pullu toyuna baxanda,  
Pul başından dolu kimi yağanda,  
Yağlı pilov qurşağına çıxanda,  
Unudarsan düşbərəni, bozbaşı,  
Gətirməzsən yada baltanı, daşı.

### H a m i :

Qəbul etsən bizdən razı qalarsan,  
Az keçər ki, bir xozeyin olarsan.

### O ġ l a n

(“Aşıq Əsədi” üstündə):

Gedin, gedin əl götürün başımdan,  
Əl çəkmərəm bu baltamdan, daşımdan,  
Qızıl, gümüş deyil səsim qiyməti,  
Sizlərdən mən gözləmərəm hörməti.

(“Kərəmi” üstündə)

Mənə gərək deyil qoçu pulları,  
Anlamazsız mən tutduğum yolları,  
Yavuqdadır qiymət verən qardaşım,  
Əlləri qabarlı məntək yoldaşım.  
Onun məntək çətin çıxır çörəyi,  
Amma sizdən çox təmizdir ürəyi.

### A l v e r ç i :

Başın boşdur, bilmirsən xeyri-şəri,  
Acıdan olubsan sümük bir dəri,  
Qapında saxlarsan yeddi nökəri,  
Qəbul etsən bizdən razı qalarsan,  
Az keçər ki, bir xozeyin olarsan.

### H a m i :

(“Aşıq Əsədi” üstündə):

Gəlin gedək bunun naxoşdur başı,  
Canı çıxsın əldə baltası, daşı.

### O ġ l a n

(tək, işləyir, “Aşıq Əsədi” üstündə):

Bir gün gələr dağlarımız gül olar,  
Kəndli-fəhlə qəlbi fərəhlə dolar.

Məhv olarlar sərvətdarlar, qoçular.  
İslə baltam, polad baltam, çan baltam,  
Aman baltam, sultan baltam, xan baltam.

Zirzəmidə, quru yerlərdə yatan,  
Bir zaman ayılar yeqin yuxudan,  
İstər haqqın sərvətdardan, qoçudan.  
İslə baltam, polad baltam, çan baltam,  
Aman baltam, sultan baltam, xan baltam.

Açılaçaq məktəblərin qapısı,  
Savadlanar kəndli, fəhlə hamısı,  
Sevinəcək hər kəsin var namusu.  
İslə baltam, polad baltam, can baltam,  
Aman baltam, sultan baltam, xan baltam.

Bir gün çıxar salar şövqün dünyaya,  
Yol verilməz heç bir kövrü-cəfaya,  
Onda çıxar səsim övci-səməyə.  
İslə baltam, polad baltam, can baltam,  
Aman baltam, sultan baltam, xan baltam.

PƏRDƏ

## MÜNDƏRİCAT

*Ön söz* ..... 4

### DRAM ƏSƏRLƏRİ

Yeyərsən qaz ətini, görərsən ləzzətini .....	27
Dağılan tifaq .....	48
Bəxtsiz cavan .....	77
Pəri cadu .....	108
Millət dostları .....	144
Ağa Məhəmməd şah Qacar .....	152
Kimdir müqəssir .....	198
Ac həriflər .....	212
Xəyalat .....	224
Qırmızı qarı .....	233
Padşahın məhəbbəti .....	238
Ədalət qapıları .....	243
Ağac kölgəsində .....	250
Qoca tarzən .....	261
Vaveyla .....	264
Səhnə qurbanı .....	277
Köhnə dudman .....	282
Baba yurdunda .....	313
Məşədi Qulam qiraət öyrənir .....	351
Qadınlar bayramı .....	357
Kamran .....	369
Sağsağan .....	426
Yoldaş Koroğlu .....	445
Çox gözəl .....	484
Daşçı .....	497

**ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV**  
**SEÇİLMİŞ ƏSƏRLƏRİ**  
İKİ CİLDDƏ  
I CİLD  
“LİDER NƏŞRİYYAT”  
BAKİ-2005

Buraxılışa məsul: *Əziz Güləliyev*

Texniki redaktor: *Rövşən Ağayev*

Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*

Kompyuter səhifələyicisi: *Rəvan Mürsəlov*

Korrektor: *Fəridə Səmədova*

Yiğilmağa verilmişdir 21.09.2004. Çapa imzalanmışdır 20.03.2005.  
Formatı 60x90  $\frac{1}{16}$ , Fiziki çap vərəqi 31,5. Offset çap üsulu.  
Tirajı 25000. Sifariş 51.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.